

HOMER

ODİSSEYA

M.F.Axundov adına
Azerbaycan Milli
Kitabxanası

“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2004

*Bu kitab "Homer. Odisseya" (Bakı, Azərnəşr, 1977)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edəni: **Ələkbər Ziyatay**

Ön sözün müəllifi: **Qorxmaz Quliyev**

883.01 - dc 21

AZE

Homer. Odisseya. Bakı, "Öndər nəşriyyat", 2004, 416 səh.

Əfsanəvi yunan şairi Homerin "Odisseya" epik poeması qədim yunanlıların dünya duyumu ve dünyaya münasibətinin bir ifadəsidir.

"İliada"da olduğu kimi "Odisseya" eposunda da Homer hadisələrin bedii təqdimatında xronoloji ardıcılığa riayet etmir. Lakin bu ardıcılıq ustalıqla və əserin bütövlüyü qorunmaq şərti ilə pozulur.

"Odisseya" Qədim Yunanistanın sosial münasibətlərini, mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsnə əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyatına
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-416-32-5

© "ÖNDƏR NƏŞRİYYAT", 2004

ÖN SÖZ

Homerin "İliada" ve "Odisseya" əsərləri əslində antik yunanların dünya duyumuñun ve dünyaya münasibetinin bir-birini əvezləyen, bir-birini müəyyenləşdirən, eyni zamanda bir-birindən fərqli iki mərhələsinin poetik məhsuludur: əger "İliada"da insannın bütün hərəkətləri və əməlleri allahların birbaşa göstərişi və iradəsi əsasında həyata keçirilirsə, yəni insan tamamile Olimp allahlarının itaetindədirse, "Odisseya"da insan tədricən allahların qeydsiz-şərtsiz təsirini dəf edir, sərbəstliyini və müstəqilliyini sübuta yetirmək üçün öz fərdi iradəsini – dünyanın bütün problemlərini heç bir ilahi müdaxilə olmadan həll etmək bacarığını və əzmini ortaya qoyur. Allahların iradəsindən qorxmaq, müstəqilliyini təmin etmək prosesində insananın on əsas və on səməreli silahı onun ağılı və bu ağılin bir gerçəkleşmə forması olan hiyləgərliyidir: əger Homer eposunda ən qüdrətli qəhrəman Axill, ən nəcib ən səməreli silahı onun ağılı və bu ağılin bir gerçəkleşmə forması olan hiyləgərliyidir: əger Homer eposunda ən qüdrətli qəhrəman Axill, ən nəcib ən ağılı ford Odisseydir. Onu da qeyd etmek lazımdır ki, əger Axillin qəhrəmanlığı bir növ allahlar tərəfindən ona şamil olunursa, Odisseynin hiyləgərliyi onun şəxsi keyfiyyətidir, əger "İliada"da qəhrəmanların allahlardan asılılığı mütləqdirse, "Odisseya"də insanın, daha doğrusu, baş qəhrəmanın müstəqilliyinin xüsusi çəkisi son derece böyükdür. "İliada"da Axill və Hektor, həmçinin personajların eksəriyyəti əsər boyu sadiq və ardıcıl şəkildə yalnız bir keyfiyyət, bir xüsusiyyət nümayiş etdirdikləri və bir ölçülü fərdlər kimi qeydsiz-şərtsiz allahların iradəsinə tabe olduları halda, Odisseynin ağılı və hiyləgər fərd qismində Axillin və Hektorun xüsusiyyətlərini de özündə birləşdirir: Homerin eposunda Odisseyy universallıq kəsb edərək cəmiyyətin öz dövrü üçün şəxsiyyət səviyyəsinə yüksəlen yeganə üzvüdür.

Yunan mifologiyası bir növ Odisseyn misli görünməmiş intellektual şəvikliyinə heyran olaraq qəhrəmanın hiyləgərliyini ikiqat onun mənşəyi ilə bağlayır: bir tərəfdən, Odisseyy defələrlə Olimp allahlarını aldatmağa nail olmuş ölüm ilahəsi Tanatosun özünü təleyə salıb zəncirləmiş və əməllərinə görə dünyasını dəyişdikdən sonra ebədi olaraq dağın zirvəsindən aşağıya diyrənən daşı qaldırmaga məhkum olmuş Sizifin oğludur. Diger varianta görə, Odisseyy ana tərəfdən Olimpdə ən hiyləgər allah hesab olunan Hermesin oğlu Aftolikin nəvəsidir. Aftolik isə hiyləgərlikdə ilahi atasından geri qalmışdır və onun bütün fitne-fosadlarında iştirak edirmiş. Bu iki menbədən

süzülüb golən, bəşər övladının müstəqilliyinin təminatı olan hiyləgərlik Odisseyn xarakterini, onun insanlara və allahlara münasibətini müəyyenləşdirir.

Şoxsiyyətin tekamülü baxımından olduğu kimi süjet nöqtəyi-nəzərindən de "Odisseya", "İliada"nın davamıdır: "Odisseya" da axeylilerin on illik mühasirədən sonra nəhayət, Troyanı feth edib yerlə-yeksan etmeye nail olmanın ardınca həm Troyaya yürüşün, həm də savaşın on fəal iştirakçılarından biri olan İtaka çarı Odisseynin gəmi ilə vətənə qayıdışi zamanı başına gələn sərgüzəştlər təsvir olunur.

"İliada" əsərində Odisseyy Axilldən ən ön plana çıkmışdır de, əslində hadisələrin adı iştirakçılarından da deyil və on illik savaşın on ağır dönmələrində axeyliler məhz onun məsləhətli, yardım ilə çətin vəziyyətlərdən çıxa bilirlər. İntəhası Axilldən fərqli olaraq Odisseyy düşmənə qalib gelmək üçün zor gücündən, fiziki üstünlükdən daha çox ağıla, hiyləgərliyə qaçır! Belə ki, Troyanın baş qəhrəmanı Hektor Axill tərəfindən qətle yetirildikdən sonra da axeyliler müharibənin gedişində ciddi dönüş yarada bilmirlər. Molum olur ki, zor gücünə bu problemin həlli mümkün deyil. Məhz bu cəhətdən, ilk baxışdan çıxılmaz görünən meqamda Odisseyy hiyləyə el atır. O, taxtadan içi boş at heykəli hazırlatdırır, onun içində bir neçə axeyli əsgəri yerləşdirib Troya qalasının qarşısında qoyur. Şirniklənən troyalılar atı qalanın içine aparırlar. Atın içerisinde gizlenmiş axeyliler gecəyle çıxıb darvazanı açır və axeyliləri içəriyə buraxırlar. Onlar bütün troyalıları qılından keçirib şəhəri yerlə-yeksan edirlər...

Göründüyü kimi, artıq "İliada"da Homer diller ezbəri olmuş "Troya atı"nın müəllifi Odisseynin hiyləsini Axillin zor gücünə nisbatən qat-qat daha artıq səmərəli və effektli olması faktını etiraf etməyə məcbur olmuşdur.

Lakin İtaka çarının istədədi məhz "Odisseya"da, nağılvari sərgüzəştlər situasiyasında özünü bütün vüseti və rəngarəngliyi ilə bürüze verir.

"İliada"da olduğu kimi "Odisseya" eposunda da Homer hadisələrin bədii təqdimatında xronoloji ardıcılıqla riayet etmir. Lakin "Odisseya"da müəllif bundan, "İliada"da olduğu kimi, dinlöyicinin (oxucunun) diqqətini uzunmüddətli bir hadisənin on gözəğəlmli, ən keskin məqamlarından birinə yönəltməkdən ötrü yox, universal bədii üsul kimi istifadə edir: baş qəhrəmanın vətənə qayıtməq əzmini daha qabarlıq şəkildə nümayiş etdirmek üçün Homer ricatçıların hesabına yeri göldikcə süjet xəttinin xronoloji ardıcılığının ustalıqla və əsərin bədii bütövlüğünü qorumaq şərti ilə pozur. Bu, dünya ədəbiyyatında sonralar geniş intişar tapmış retardasiyanın – bədii gecikdirilmənin ənəmlı və eyni zamanda son derece effektli nümunelerindən biridir.

Əsərin 1ap başlanğıcında Olimp allahlarının ümumi qərarına görə Odisseyə nəhayət ki, vətənинe qayıtmaga icaza verilir. Lakin müəllif təhkiyənin zamanın axarına uyğunluğu principindən imtina edərək yalnız əserin beşinci kitabının başlanğıcında Hermesin Kalipsonun yanına yollanması üçün şərait yaradır. Dörd ilkin kitabın mezmununa qaldıqda isə onlarda hadisələr Odisseyin oğlu Telemaxın ətrafında cereyan edir.

Əvvəlcə müəllif İtakada mövcud olan durumu təsvir edir. Burada ölkənin adlı-sanlı, gözəgəlimli nəsillərindən olan cavan oğlanlar Odisseyin itkin düşməsindən istifadə edərək onun sarayında yiğisir və arvadı gőzel Penelopa ilə evlənilib İtaka çarlığını əla keçirməyə çalışır. Bütün varlığı ilə Odisseyi sevən Penelopa isə ərinə sadiqdir. Lakin eyni zamanda o başa düşür ki, ölkədə mövcud olan qayda-qanunu, adət-ənənəni de pozmaq olmaz: Penelopanın müxtəlif behanelərlə vaxtı uzatmaqdan başqa çarəsi qalmır. Ərini "itirmiş" qadının tərəddüdlerindən istifadə edən iddiyah gənclər Odisseyin sarayında arasıksılməz eys-işret məclisleri təşkil edirlər. Odisseyin hələ çox cavan olan oğlu Telemax isə hələ bu həyəsiz namizədlərə müqavimət göstərmək, onları saraydan qovmaq iqtidarındə deyil. Yadelli çar sırasında İtakaya taşrif buyurmuş Afina Telemaxa məsləhət görür ki, sarayı tərk etsin. Ona həm də atasının taleyindən xəber tutmaq üçün Odisseyin Spartada və Pilosda yaşayan silahdaşlarının yanına getməyi məsləhət görür. Telemax əvvəlcə Pilosa-Nestorun yanına, oradan da Spartaya – Menelayın yanına gedir. Minelay Odisseyin oğluna xəber verir ki, en son məlumatata görə atası Kalipsonun yanında əsir olmuşdur. Atasının sonrakı taleyi haqqında dəqiq məlumatata malik olmasa da, Telemax bir qədər sakitleşir, ürəyində ümidi qırgılcımları alışır. Telemaxın belə gözlənilməz şəkildə ölkəni tərk etməsindən şübhəyə düşən və tezlikle vətəne döñecəyindən xəbərdar olan başbələli "yeznələr" onu məhv etmək üçün pusqu qururlar.

Bu məqamda müəllif hadisələrin düzümündə xronoloji ardıcılılığı gözləməkdən imtina edir və yenidən əsərin başlanğıcında neqli etdiyi duruma – gőzel nımfə Kalipsonun yanında əsir kimi qalmaqdə davam edən Odisseyin yanına qaydır. Kalipo Odisseydən ayrılmak istəmir. Lakin eyni zamanda allahların iradesi xilafına getmək iqtidarındə da deyil. Odur ki, Kalipo ister istəməz Odisseyə dənizde seyahətini davam etdirmək üçün bərə hazırlamaqda yardım edir və yol tədarükü görür. On səkkiz gün erzində Odissey yol yoldaşları ilə birlikdə rahat üzür. Lakin on doqquzuncu gün başbələli İtaka çarı dəniz allahı Poseydonun gözüne sataşır. Poseydon oğlu tekgoz Polifemi şikəst etmiş Odisseyə derin nifret besleyir və ondan intiqam almaq üçün dənizə dehşətli bir qasırğa göndərir. İki gün iki gecə ərzində dalğalar Odisseyin bəresini

qatıb qovur, dənizin ənginliyində batırmaq isteyir. Vətənəne dönmək həsrəti ilə yaşıyan İtaka çarı bu müddət ərzində həyatla ölüm arasında çarpışır. Bu dəfə o, nə qəhrəmanlığı, nə də hiyəlegərliyi gücünə Poseydonun qəzəbindən qurtarmaq iqtidarındə deyil. Yalnız Odisseyə rəğbet besleyən dəniz ilahəsi Zevkoteyanın və hər zaman çətin məqamlarda İtaka çarına, ailəsinə kömək əlini uzadan Afinanın müdaxiləsi onu Poseydonun qəzəbindən qurtarır. Odissey yol yoldaşları ilə tanımadiği bir ölkəyə gəlib çıxırlar. "Sxeriya" adlanan bu zengin ölkədə fitnə-fesadın, bədbəxtliyin nə olduğunu bilməyen feaklar yaşıyr. Odisseyə kömək göstərməkdə davam edən Afina Sxeriyanın çarı Alkinoyun qızını sübh tezdən rəfiqələrini başına yiğib paltar yumağa getməyə sövq gedir. Qızların səs-küyündən çay qıraqında yuxuya getmiş Odissey oyanır. Çar qızı rəfiqələrinə Odisseyi geyindirməyi və yedirtməyi tapşırır. Odissey bir qədər yorğunluğunu alıb özüne galəndən sonra təməşliq vermədən atasının sarayına gedən yolu müsafiro nişan verir. Sarayda çar Alkinoy arvadı ilə borabər bu naməlum yolçunu tətəno ilə qarşılıyor və onun şərefinə böyük bir məclis təşkil edirlər. Bu yerlərin məşhur neğməkarı Demodok qonaqları syləndirmek üçün dastan oxumağa başlayır, akeylilərin Troyaya hücum çekməsi, on il ərzində şəhəri mühəsirədə saxlamaları və nəhayət, Troya atı ideyasını ortaya qoyan Odisscyin sayesində qalib gəlmələri haqqında danışır. Demodok oxuduqca başına gələnləri xatirəsində canlandıran Odisseyin gözleri yaşıla dolur. Qonağın mütəəssir olmasına sezen Alkinoy xanəndədən oxumağı tələb edir və Odisseydən özü haqqında, başına gələn sərgüzeşlər haqqında danışmağı xahiş edir. Odissey Troya fəth olunduqdan sonra vətənə qayıdışi zamanı yolda başına gələnləri saray sahibinə danışır. Troyanı tərk etdikdən sonra Odissey yol yoldaşları ilə birlikdə kikonların ölkəsi Frakiyaya gəlib çıxır və buranı qarət edir. Bundan sonra İtaka çarı lotos gülü ilə qidalanan lotofaqaların ölkəsində peydə olur. Lotosın qəribə ecəzkar xüsusiyyəti varmış: kim bu gülü qoxlasa, birdəfəlik doğma vətənini unudub gülləri yiğməqlə məşğıl olurmuş. Odissey böyük azyyətə bu ölkəni tərk edir. Bundan sonra Odissey tekgoz Kiklopların ölkəsinə gəlib çıxır. Burada insan eti ilə qidalanan tekgoz Polifem Odisseyin bir neçə yoldaşını yeyir. Odissey hiylə işlədib Polifemin əlindən canını qurtarır: o, Polifemi içirdib göziünü çıxarır. Bundan sonra Odissey Polifemin atası dəniz allahı Poseydonun qəzəbinə tuş gelir. Odissey fiakların ölkəsinə gəlib çıxana qədər dəfələrlə Poseydon onu məhv etmeye cəhd edir.

Kiklopların ölkəsindən qaçıb canını qurtaran Odissey digər adamıyeyən azmanırm – lestriqonların ölkəsinə gəlib çıxır. Lestriqonlar Odisseyin gəmisindən başqa bütün digər gəmileri məhv edirlər. Bu bircə gəmidə Odissey caduger qadın Kirkanın yaşadığı adaya yan alır. Kırka Odisseyin bütün

yoldaşlarını donuza çevirir. İtaka çarı isə Hermesin gösterdiyi bitkinin kömeyi ile Kerkanın cadusunu qırır və bir il sərasər onunla yaşayır. Sonra Odissey Kırkanın göstərişi ile ölüler dünyasına səyahət edir, Fiva cadugəri Tirseyin ruhundan öz geleceyini xəbər alır, anası ilə, artıq dünyalarını dəyişmiş döyüş yoldaşları Axill və Aqamemnonla söhbət edir. Diriler dünyasına qayıtdıqdan sonra Odissey yenidən yola dözelir, öz səsləri ilə ölüm saçan Sirenlərin yaşadığı adanın yanından, insan yeyən skillanın və rastına düşən hər bir şeyi udan Xaribdanın yaşadıqları iki qayanın arasından sağ-salamat keçməyə müvəffəq olur.

Nəhayət, Odissey yol yoldaşları ile birlikdə günəş allahı Heliosun öz müqəddəs ineklərini saxladığı Trinakiya adasına gəlib çatır. İtaka çarı silahdaşlarından xahiş edir ki, Heliosun qazəbinə gəlməməkden ötrü heç bir ineyə toxunmasınlar. Pis hava ara vermir. Kırkanın yol üçün tədarük etdiyi ərzaq isə tükenir. Odisseyin yol yoldaşları başçılarının yuxuya getməsindən istifadə edib ineklərdən kosir və kef məclisi düzəldirlər. Bir qədər sonra onlar açıq dənizə çıxanda Zevs Heliosun şikayəti ilə Odisseyin gemisi üzərinə dehşətli bir qasırğa göndərir və onun bütün yol yoldaşlarını gemi ilə birlikdə dənizde qərq edir. Yalnız İtaka çarı canını qurtara bilir və nimfa Kalibsonun yaşadıqlı adaya gəlib çıxır.

Odisseyin fiakların ölkəsini tərk edib vətənə qayıtmagını və burada başına gələnləri ehətə edən ikinci hissədə müəllif xronoloji ardıcılıqla tam riyət edir. Fiaklar İtaka çarını öz ölkəsinə gətirib çıxarmaq qərarma gelir və onu yol boyu yatmış halda vətənə çatdırırlar. Burada, aydın məsələdir ki, Afina yenə də öz sevimlisinin köməyinə gelir və onu doğma evində gözləyən təhlükədən xəbərdar edir. Odissey başa düşür ki, düşdüyü vəziyyətdə yalnız onun bütün bağlı qapıları açımağa qadir məşhur hiyəsi məqsədine nail olmağa – ailəsinə qovuşmağa yardım edə bilər. İtaka çarı Afinadan onu dilənçi simasına salmağı xahiş edir. Siması köklü şəkildə dəyişdikdən sonra Odissey özünün keçmiş donuzotarəni Evmeyin yanına gelir və burada yənə Afinanın yaxın köməyi ilə həyəsiz “yeznələrin” pusqusundan yayına bilmış oğulu Telemaxla görüşür, ona həqiqətdə kim olduğunu faş edir. Ata-bala çağırılmamış qonaqlardan yaxa qurtarmaq üçün saraya qayıtməq qərarna gelirlər. Burada Odissey özü “yeznələrlə” törətdiyi biabırçılıqların, özbaşına-hqların şahidi olur. Odisseyin özünü həqiqi dilənçi hesab edən, Penelopa ilə evlənməyə namızədlər onu o ki var ələ salırlar. Lakin eyni zamanda İtaka çarı arvadının ona sadıq olmasını da görür. Odissey Penelopaya cürbəcür əhvataltlar danışaraq ürek-dirək verir, onu dözümlü olmağa çağırır. Penelopa qadınlara məxsus sövq-təbii ilə bu naməlum dilənçiye ürek qızdırır və

Odisseyin qoca dayesi Evrikleyaya bu dilənçiye ən hörmətli müsafirləre edilən xidməti – onun ayaqlarını yumağı, sonra isə yedirtməyi və yataq salmağı təpşirir. Evrikleyə vaxtile qəban ovunda yaralandığı zaman ayağında qalmış köhənə çapiqdan Odisseyi tanır. Odissey dayəsinə susmağı emr edir: axı düşmənlerinin, vaxtından evvəl onun kimliyindən duyuq düşməsi bütün planlarını poza biler.

Ertesi gün Penelopa Afinanın təlqini ilə “yeznaliye namızədlər”in arasında Odisseyin köhnə kamandan ox atmaq üzrə yarış təşkil edir: kim daha sərrast olsa, o, Odisseyi əvəz etməyə layiqdir! Lakin “yeznələr”dən heç biri kamani həttə eymək iqtidarında da deyillər. Onda Odissey bir növ hakim funksiyasını daşıyan Telemaxdan icazə aliə kamani əlinə alır və növbə ilə bütün yeznələri məhv edir. Yalnız bundan sonra Penelopa ərini tanır. Nəhayət, Odissey qocalıb əldən düşmüş atası Laestlə də görüşür.

Əsərdə Odisseyin sərgütəştləri bununla bitmir. Həlak olmuş “yeznələr”in qohumları onunla savaş meydanında haqq-hesab çürütmək isteyirlər. Lakin Afinanın hadisələrə növbəti müdaxiləsi İtakada başlamaq ərəfəsində olan bu qardaş qırğının son qoyur. Əsər “yeznələr”in ruhlarının cehennəmə vasil olması və ölkədə əmin-amanlığın bərqrər olması ilə başa çatır.

“Odisseya” ilə bağlı olaraq antik dövrdən bəri dünya estetik fikrinin mərkəzində dayanan “Homer məsələsi”nə toxunmaq vacibdir. Uzun müddətdir ki, tədqiqatçılar bir sual etrafında baş sindirirlər: görsən “İliada” və “Odisseya” həqiqətənmi Homer adlı sənətkara məxsusdur, yoxsa xalq yaradıcılığının məhsuludur? Bu suala hələ bu günə qədər qəti cavab verilməmişdir və bəlkə də heç vaxt verilməyəcək.

Her şeydən evvəl qeyd etmək lazımdır ki, her hansı bir mülahizəni, o cümlədən bedii fikri ilk dəfə konkret bir fərd ifadə edir: iki nəfərin, üç nəfərin, kollektivin bir yərə yiğisib şeir deməsi, dastan qoşması ağlabatan deyil. Bu mənada “xalq yaradıcılığı” qeyri-mümkündür.

Lakin fərdin ifadə etdiyini onun adı ilə bağlayan və bununla da onun müəllifliyini təsdiq edən yazılı ədəbiyyat nümunələrindən fərqli olaraq, şifahi ədəbiyyatda ilk dəfə bir qayda olaraq anonim fərdin dediyini yenidən ifa edən digər fərdlərin onu öz zövqlərinə, dünyagörüşlərinə uyğun şəkildə deyişməsi, söz-üslub baxımından “rendələməsi”, deməli, onun redaksiyası və hətta yenidən yaradılması prosesində iştirakı mümkün və təbiidir. Bu baxımdan şifahi ədəbiyyat “xalq ədəbiyyatı” nümunələridir.

Əlbəttə ki, bu məqamı mütləqleşdirmək olmaz. Bundan əlavə, bezi janrlar daha çox “anonimlaşmaya”, digerleri isə “müəllifleşməyə” meyllidir. Belə ki, Azərbaycan ədəbiyyatında bayatlılar, atalar sözləri və məsəller, hətta

müəllifləri məlumdursa da, müəllifdən ayrılib anonim əser kimi yaşıyır. Halbuki dastanlar, qoşmalar öz müəllifinin adı altında “mövcud olmağa” can atırlar. Məhz buna görə də “Kitabi-Dədə Qorqud”, “Koroğlu” müəllif qismində Dədə Qorqudun, Koroğlunun əsərləri kimi təqdim olunur. Bu məqamda Dədə Qorqudun, yaxud Koroğlunun real şəxsiyyətlər kimi mövcud olması vacib deyil. Bu baxımdan “İliada” və “Odisseya” dastanlarının Homerin adına çıxılması qanunauygundur.

Bədiç sözün xalq tərefindən redakte olunub-olunmamasından asılı olaraq sənətkarın statusu da deyişir. Sözsüz ki, heç bir ədəbi əsərdə “temiz” fərdi münasibət mövcud deyil. İstenilen dövrde və məkanda hadisələrin bədii yozumunda fərdi münasibət ictimai fikir tarixi və çağdaş münasibətlə müəyyən nisbətdə de ümumbehəri dəyərlərlə çülgalaşır. Lakin aydın məsələdir ki, şifahi ədəbiyyatda topluluğun bədii nümunəni redakta etmək və hətta dəyişdirmək imkanları qat-qat artıq olduğuna görə fərdi münasibətə nisbatən ictimai münasibətin xüsusi çəkisi misli görünməmiş səviyyədə artır.

Bizim Dədə Qorqud kimi Homerin də mövcud olub-olmaması sualına birmənalı şəkildə cavab vermək qeyri-mümkündür. Mənbələr sübut edir ki, artıq antik dövrde “İliada” və “Odisseya”nın müəllifi haqqında deqiq məlumat mövcud deyildi. O dövrde Homer real şəxsiyyətdən daha artıq əfsanəvi bir sənətkar qismində təsəvvür olunurdu. Homerin vətəni olmaq iddiasında olan yeddi şəhərin bir-birile mübahisəsi dediklərimizə sübutdur. Bundan əlavə, mənbələrdə Homerin Olimp allahları nəslindən olması, mifoloji şəxsiyyətlər olan Aqamemnon, Odissey və Axille şəxsen tanış olması haqqında da məlumatlar mövcuddur. Sənətkarın adının özü də müxtəlif yozumlar doğurur: bir tərəfdən, iddia olunur ki, bu, real şəxsiyyətin xüsusi adıdır. Digər tərəfdən, bu sözün Kiçik Asiya yunanlarının dilində “kor” menası daşıdığı (guya Homer kor sənətkar olmuşdur) və ümumi isim olduğu fərz olunur. Bundan əlavə, antik Yunanıstanda qəhrəmanlıq mahmularının ifaçıları olan rapsodların repertuarını təşkil edən bütün əsərlərin Homerin adına çıxarılması cəhdleri də mövcud olmuşdur. Hətta “İliada” və “Odisseya”nın müxtəlif müəlliflərə məxsus olması da iddia olunurdu. Eyni zamanda bu iki əsərin bir sənətkarın yaradıcılığının məhsulu olması sadəcə ehtirasla dolu “İliada”nın gənclik çağlarında, soyuqqanlı nağılvəri “Odisseya”nın isə qocalıq dövründə yaradılması ehtimal olunurdu. Lakin antik dövrde Homerin real şəxsiyyət olması və en azı “İliada” dastanının müəllifi olması faktı heç bir şübhə doğurmurdur.

Homerin müəllifliyi ilə bağlı elmi səciyyə daşıyan şübhələr XVIII əsrin sonlarında meydana gəlməyə başlayır. Belə ki, alman tədqiqatçısı Fridrix Avqust Volf 1795-ci ildə nəşr etdirdiyi əsərdə iddia edir ki, “İliada” və

“Odisseya” ayrı-ayrı müəlliflər tərefindən yaradılmış epik mahnilər toplusudur. Hegel isə qəti şəkildə bu fikrə qarşı çıxır, hər iki əserin eyni müəllif tərefindən yaradıldığı ideyasını müdafiə edirdi.

Hazırda elmdə belə bir fikir hökm mövcuddur ki, Homer adlı şəxsin varlığı ilə bağlı kifayət qədər material olmaması üzündən “Homer məsəlesi”nin həlli bu gün də çətindir, fərziyyə xarakteri daşıyır və həlli çətin ki, gələcəkdə də mümkün olsun.

Əslində bu heç vacib də deyil. Əsas məsələ budur ki, Homerin əsərlərində insan cəmiyyətinin təşəkkülünün erkən çağları mükəmməl bədiiiliklə tecəssüm olunmuşdur. O dövrde bəşər övladının üz-üzə gəldiyi problemlər bu gün də bizim üçün öz əhəmiyyətini saxlamışdır. Məhz buna görə də Homerin əsərləri XXI əsrin əvvəllerində oxucu üçün yüksək estetik zövq mənbəyidir...

Zamanın axarı daim bir məqamdan digərinə, bir əsrdən başqa əsrə keçidə esaslanır. Bu qanunauygunluq bəşəriyyətin də həyatında öz əksini tapır: cəmiyyət yaradığı gündən ara vermedən bir haldan digərinə keçir. Lakin tarixin müəyyən dönenlərində bu keçid güclənir, sürelə şaxələnir. Belə dövrləri “keçid mərhələləri” də adlandırırlar. Homerin hərəkətli, dinamika ilə səciyyələnən “Odisseya” belə bir mərhələnin məhsulu idi: bu dövr ibtidai icma quruluşu münasibətləri və əxlaqından quşdarlıq dövrü münasibətləri və əxlaqına, Krit-Miken mədəniyyətindən Yunan sivilizasiyasına, mifoloji dünyaya duyumundan alemin elmi dərkine, allahlar qarşısında irrasional qorxudan və kortebii itaetdən itaetsizliyə və onlara istehzali münasibətə keçid mərhəlesi idi.

Odisseynin sergüzəştləri əslində get-getdə gücünü-qüdrətini hiss edən insanların Olimp allahlarının itaetindən xilas olması prosesidir. Və biz ardi-arası kesilməden Olimp allahlarını barmağına sənyan Homer qəhrəmanına haqq qazandırırıq. Çünkü allahlar insanlardan geridə qalmışa başlayırlar: insanlarda tədricən formallaşmışda olan mənəvi-etiğ keyfiyyətlərdən – əxlaqdan, neciblikdən, rəhmətillikdən məhrumdur. Bu baxımdan insani Olimp allahlarından qoparmaq adillik, mənəvi saflıq prinsiplərinə əsaslanan təkallahlılıq üçün, müsəviliq, isəviliq və islam üçün meydan açırdı. Homer eposunun da həmişə yaşaşlığı bununla bağlıdır.

Qorxmaz Quliyev

BİRİNCİ NƏĞMƏ



Muza, mənə dünya görmüş Odisseydən gəl söhbət aç.
O, müqəddəs Troyanı yerlə-yeşsan edən gündən
Çox şəhərlər dolaşaraq, çox adətlər gördü gözü.
Dostlarını və özünü vətənинe sağ-salamat
5 Catdırmaqcın dənizlərde çox üzdü, çox cəfa çekdi.
Dostlarını xilas etmek cəhdı fəqət çıxdı boş'a,
Onlar özü yoldan azib mehv etdilər özlərini:
Heliosun mallarını yedikləri üçün, o da
Evlerinə qayıtmadın mehrum etdi nadanları.
10 Muza! Nəden başlayırsan başla, bize bundan danış.
Başqaları həm döyüsdən, həm də dəniz tufanından
Xilas olub çoxdan gedib çatmışdilar evlerinə.
Yalnız onu – vətən, zövcə həsrətlisi Odisseyi
Kalipso – o ilahələr ilahəsi xeyli müddət
15 Mağarada saxladı ki, axır əre getsin ona.
İllər ötdü Laertidin öz yurduna dönəməsiçün
Allahların önce təyin etdiyi vaxt gəlib çatdı.
Laert oğlu Odisseyi, sən demə, öz evində də
Ağır günler gözləyirmiş. Poseydondan başqa onun
20 Əhvalinə bütün Olimp allahları acıydı.
Poseydonsa onu təqib etdi yurda çatanadek.
Allahların yiğnağında həmin allah yoxdu bu gün;
Həbəşlərin hekatomba¹ bayramına getmişdi o.
Dünyanın lap ucqarında yaşayırıdı həbəş xalqı,
25 Hiperion ordan çıxıb, orda qırub eləyirdi.
Orda qurban şənliyində eyləşmişdi həmin allah.
Qalan bütün allahlarsa Kronidin² qəsrindəydi.

¹ *Hekatomba* – allahların şərəfinə kesilən yüz heyvanlıq qurban.

² *Kronid və ya Kronion* – Kron oğlu Zevs. (Başa bütün adların mənası əsatir və coğrafi adlar lügötində verilmişdir).

İnsanların, allahların atası Zevs danışırdu.
 Aqamemnon oğlu Orest terefinden öldürülmiş
 30 Egist idi hökməndəri xəyalını məşgul edən.
 Zevs Egisti anıb belə söyləyirdi allahlara:
 "Qaribədir, nə baş verse bu insanlar bizdən görür.
 Guya bəzək dərd göndərən. Bir halda ki, onlar özü
 Gedib tale əleyhinə, məhv edirler özlərini.
 35 Misal üçün Egist özü: Atreyoğlu öz yurduna
 Dönəndə qətl edib onu, arvadını almadımı?
 Ona qorxunc aqibəti melum idi: açıq gözlü
 Hermeslə biz ona xəber göndərərək, demişdik ki,
 Atride qəsd eləməsin, arvadıyla evlənməsin.
 40 Demişdik ki, Orest ərgən yaşa çatan kimی mütləq
 Qayıdaraq atasının qisasını alacaqdır.
 Hermesin bu sözlərinə qulaq asmaq istəməyen
 Egist çəkdi töratdiyi bəd əməlin cəzasını!"
 Bayquşgözlü Afina da belə cavab verdi Zevsə:
 45 "Hamımızın atası Zevs, hökməndərlər hökməndə!
 Haqqırdı sənin dediklərin; ölməliydi – öldü Egist.
 Başqası da belə bir iş tutsa bu cür ölməlidir!
 Ancaq mənim ürəyimi parçalayan Odisseyidir;
 Çoxdan ayrı düşübdür o istədiyi adamlardan.
 50 Dənizin lap göbəyində, six meşəli bir adada
 Əzab çəkir o bəxtikəm bir ilahə sarayında.
 Atlant qızı o ilahə dustaq edib Odisseyi.
 Dənizlərin bütün derin yerlərinə beləd Atlant
 Yerdən göye dayaq olan sütunlara keşik çəkir.
 55 Atlant qızı Odisseyi yaman ağır derdə salıb;
 Tovlayıcı sözlərile onu dile tutur ki, o
 Unutsun öz doğma yurdunu İtakani. Odisseyə
 Heç olmasa dogma elin tüstüsünü bircə kərə
 Görüb sonra ölməyini arzulayır gecə-gündüz.
 Onun qara bəxti səni heç narahat eləmirmi?
 60 Troyada, arqıvlərin gəmiləri yanında o,
 Sənə azmı qurban kəsib? Niye ona qəzəblisən?"
 Ona belə cavab verdi buludyığan Kronion:
 "Bu nə sözdür danışırsan, ağızından nə çıxdı, qızım?

65 O ilahi Odisseyi heç unuda biləremmi?
 Ölərilər arasında o hamidən ağıllıdır,
 Göy sahibi allahlara hamidən çox qurban kəsib.
 Yerə dayaq Poseydondur yalnız təqib edən onu;
 Allahatay və qüdretli Polifemi kor edib o.
 70 Bu səbəbdən Poseydon da ona yaman qəzəblənib.
 Su pərisi Foosadır doğan taygöz Polifemi,
 Dəniz gözetçisi Forkin atasıdır Foosanın.
 Poseydonla bir kahada əlaqədə olub o qız.
 İndi hırslı Poseydon məhv etməsə də Odisseyi,
 75 Teqib edir, qoymur doğma vətəninə gedib çata.
 O, yurduna dönsün deyə fikirleşib bir yol tapaq;
 Yersarsıdan Poseydon qoy el çeksin öz qəzəbindən.
 Bütün başqa allahların istəyinə qarşı gedib,
 Onlar ile mübahisə etmək onun işi deyil!"
 80 Bayquşgözlü Afina da onda Zevsə belə dedi:
 "Ey atamız Kronoğlu, hökməndərlər hökməndə!
 Əgər o mərd Odisseyin öz yurduna dönməsini
 Əbədilər istəyirsə, hər əmrinin icraçısı
 Hermese de, Oqiqiya adasına getsin dərhal,
 85 Bu qərarı çatdırınsın qoy qəşənghörük o pəriyə.
 Atlant qızı izn versin dözümüçox Odisseyə,
 Öz elinə-obasına, öz evinə qayıtsın o.
 Mən de gedim İtakaya, Odisseyin övladının
 Ürəyinə cürət hissi, mərdlik hissi aşılayım.
 90 Qoy uzunsaç axeytilər yığıncağı çağınb o,
 Əyribuynuz, astayeriş cöngələri, qoyunları
 Amansızca kəsib yeyən cavanları qovsun evdən.
 Sonra onu yola sallam Pilosa və Spartaya,
 Bəlkə orda xəber bilə atasının gəlməyindən,
 95 Beləliklə ad qazana adamların arasında".
 Sonra qızıl səndəlini ayağına bağladı o –
 Xoş etirli bu səndəller ilahəni həm quruda,
 Həm də ki, su üzərində küleklə kimی uçururdu.
 Mis ucluqlu, ağır möhkəm nizəni də aldı ələ;
 100 Qadir ata Zevsin qızı həmin möhkəm nizə ilə
 Acığını tutdurmuş mərd ığidları köteklerdi.

Olimpin dik zirvesində yeltək uçub o ilahə
 Gelib çıxdı İtakada Odisseyin sarayına.
 Tafoslular hökmərə görkəmində, qərib kimi,
 105 Əldə nizə gedib durdu darvazanın lap ağızında.
 Penelopa məftunları o darvaza qabağında
 Kəsdikləri cöngələrin dərileri üzərində
 Aşiq atıb oynamaqla məşguldular, deyə-güle.
 Cəld nökerlər qasidlərlə salonda bir çalışdırı;
 110 Kraterə su qatılmış mey tökürdü bəziləri,
 Bəziləri masaları süngərlərle təmiz yuyub,
 Ortalığa çekir, üstə qızarmış et düşürdüllər.
 Afinanı öncə gəren allahsifət Telemaxdi.
 O da məftun cavanlarla eyleşmişdi; tutqun idi.
 115 Xeyalına atasının dönməyini gətirirdi:
 O qayıtsa, burdan qovub bu gəncləri evlərinə,
 Özü sahib olardı; öz emlakına əvvəlkitek.
 Bu fikirlə maşgul ikən gördü birdən afinanı.
 Qəribi çox gözlətdiyi üçün xeyli xəcaletli,
 120 Tez yollandı darvazaya, lap yanına gəldi onun;
 Sağ əlindən tutdu, qəbul etdi sivri nizəsini.
 Sonra uca səslə ona bu qanadlı sözü dedi:
 "Şad olasan, qorib! Buyur, gir içəri, qonağım ol.
 125 Əvvəl ye-iç; məramını sonra açıb söyləyərsən."
 Bele deyib addımladı, Afina da arxasında.
 Odisseyin uca, qəşəng sarayına giren kimi,
 Sütunlardan birisinə söykədi mis nizəsini.
 Motin ruhlu Odisseyin bir zamanlar işlətdiyi
 130 Bəzi başqa nizələr də saxlanırı həmin yerde.
 Sonra gözəl kresloda eyleşdirib ilahəni,
 Ayağının altına da kiçicik bir kürsü qoydu.
 Özü də bir oymanaxış kürsü üstdə tutdu qərar.
 Qonağını cavanların ses-küyündən xeyli uzaq
 135 Oturdu ki, orda onun iştahası korlanmasın,
 Odisseydən məlumatı varsa, açıb deyə bilsin.
 Əllerini yumaq üçün kəniz qızıl bir dəstidə
 Su getirdi, gümüş təsi önlərində qoydu yere,
 Sonra da bir hamarlanmış masa çəkib gətirdi o.

Mərifətli aşarçı da çörək qoydu o masaya.
 140 Evdə olan azuqədən neçə cürə yemək verdi.
 Saqı isə içi dolu nimçələri qaldıraraq,
 Gətirdi et yeməkləri, yanında zər piyalelər.
 Bir qasid də tezə gelib doldurdu o qədəhələri.
 Sesli-küylü lovğa gənclər birdən zala doluşdular
 145 Kreslo ve stillarda cərgə ilə eyleşdiler.
 Qasidlər tez su gətirdi, əllerini yudu onlar.
 Qaravaşlar onlar üçün səbətlərdə çörək qoydu.
 Uşaqlar mey qablarını ağızınacan doldurdular.
 Hazırlanmış yeməklərə el uzatdı dərhal onlar.
 150 İstədiyi qəder hər kəs yeyib-içib doyan kimi,
 Çal-çağıra, rəqs etməyə meyl oyandı qəlblerində, –
 Axı hər bir ziyafətin yaraşığı çal-çağırdır.
 Qasid gözəl kifaranı verdi Fəniy müğənniye:
 155 İstəmeye-istəmeye pərəstişkar gənclər üçün
 Kifaranı uca tutub çox gözəl bir neğmə dedi.
 Başqları eşitməsin deyə bir az əyilərək,
 Odissey yavaş səsle belə dedi Afinaya:
 "Öziz qonaq, ürəyinə toxunmaz ki, bir söz desəm?
 Bir neğmə, bir kifaradır arzusu bu adamların;
 160 Özgəsinin hesabına kef çekirklər çünki onlar.
 Belkə də mal sahibinin sümüyünü yad ellərdə
 Yağış döyür və ya dəniz dalğaları atıb-tutur.
 Əger onun İtakaya dönməsini görsəydilər,
 Bu adamlar burda paltar, qızıl yiğmaq əvəzinə
 165 Yelqanadlı ayaqlara sahib olmaq istərdilər.
 Öfsus o məhv olub gedib, ümidişim üzülübdür,
 Amma yene "o döneçək", – deyənlər də vardır hələ.
 Lakin onun dönüş yolu həmişəlik bağlanıbdır.
 İndi məndən heç bir şeyi gizlətmədən, açıq söyle:
 170 Kimsən? Atan-anan kimdir? Şəherinin adı nədir?
 İtakaya hansı yolla, hansı gemi ilə gəldin?
 Səni bizim bu yerdə getirənlər kimdir, danış?
 Axı bizim bu adaya pay-piyada gəlmək olmaz.
 Bir də bunu açıb söyle, yaxşı-yaxşı bitim men də:
 175 Bu gəlisiñ ilk defədir, yoxsa bir vaxt Odisseyə

Burda qonaq olmusan sen? Axi o vaxt hər diyardan
 Qonağımız çox olurdu, atam yaman qonaqcıldı”.
 Bayquşgözlü pak Afina ona bele cavab verdi;
 “Sualına cavab verib, düzü nədir deyəcəyəm:
 180 Adım Mentdir; atam müdrik Anxialla fəxr edirəm.
 Avarsevən tafoslular hakimiyəm mən özüm də,
 Məni bura bizimkiler getiriblər öz gəmimdə.
 Dəmir verib əvəzində Temesadan mis almaqçın
 Tünd dalğalı dəniz ilə yad ölkəye üzürəm mən.
 185 Gəmim şəhər kenarında, sıx meşəli Nyon dağı
 Önündəki açıqlıqda, Retr adlı limandadır.
 Odisseyə mənim gediş-gelişimiz lap çoxdandır,
 Bu gediş-bu gelişlə mən həmişə fəxr eləmişəm,
 Laertgilə getsən, o da təsdiq edər sözlərimi.
 190 Deyirlər ki, o, şəhərə daha gelmir, kənddə qalır,
 Bir qarıdır ona baxan; bütün günü yamacdakı
 Üzümlükde işleyir o, axşam evə qayıdanda
 Yorğun olur; həmin qarı hazırlayır yeməyini.
 Dedilər ki, atan gelib, onun üçün geldim bura.
 195 Yolda yəqin ölümsüzler ləngidirler Odisseyi.
 İnan mənə, ölmeyibdir, Odissey sağ-salamatdır.
 Harda isə gen dənizdə, dalğadöyen bir adada
 Vəhşi, quduz adamlarıdır öz yolundan edən onu;
 O nə qədər çalışırsa, can qurtara bilmir ordan.
 200 Nə peygəmbər, nə quşlarla falabaxan olmasam da,
 Ancaq sənə əvvəlcədən deyə billəm – allahların
 Fikri nədir ve bu fikir tutacaqdı öz yerini:
 Onun vətən intizarı çox da uzun çekmeyəcək,
 Dəmir buxov vursalar da, qayıdacaq öz yurduna.
 205 O ustadir, tədbirlidir, qayıtməqçın yol tapacaq.
 İndi mənə düzünü de, heç bir şeyi gizlətmədən:
 Doğrudanmı Odisseyə layiq olan bir oğulsan?
 Görürəm ki, üzün-gözün Odisseyin üz-gözüdür.
 Axi bir vaxt gedib-gələr, biz çox tez-tez görüşərdik
 210 Onun seçmə arqivlərlə hündüryanlı gəmilərdə
 Troyaya getməsindən qabaq idi bu görüşlər.
 O zamandan görməmişik biz heç biri-birimizi...

Odisseyin müdrik oğlu ona belə cavab verdi:
 “Əziz qonaq, sualına düzgün cavab verəcəyəm:
 215 Mən bilmirəm, anam deyir, Odisseyin oğluyam mən.
 Axi heç kəs deyə bilməz, atası kim olub onun.
 Kaş ki, elə bir kişinin oğlu olmuş olaydım ki,
 Qocalana qədər rahat yaşayayıd öz mülkündə.
 Bu dünyada yer oğlunun en bədbəxti atam olub.
 220 Əger bilmək isteyirsən, həqiqətən, atam odur”.
 Ona bele cavab verdi bayquşgözlü pak Afina:
 “Madam sənə Penelopa doğub, bele görünür ki,
 Əbədilər istəyiblər nəslin-kökün kəsilməsin.
 İndi mənə bir də bunu açıq-aydın damış görüm,
 225 Bu yehaye, bu izdiham, bu qonaqlıq nə üçündür?
 Yoxsa toydur? Ortaq xərcli qonaqlığa oxşamır bu.
 Qonaqların özərini yaman sırtıq aparırlar.
 Onlardaki iyrəncliyi, rəzilliyi gəlib görən
 Xecil olar bu həyəsiz qonaqların əvezinə”.
 230 Derrakəli Telemax da qonağına bele dedi:
 “Əziz qonaq, madam bunu soruştursan, eşit, deyim:
 Nə qədər ki, ev sahibi burda idi, var-dövləti
 Başdan aşır, hamı onun hörmətini saxlayırdı.
 İndi onu gözümüzdən uzaşdırın o allahlar
 235 Bizim üçün tamam başqa qərar qəbul eləyiblər.
 Biləs idim, o ölübdür, mənə belə yer etməzdə,
 Biləs idim Troyada hələk olub, ya da sonra
 Dostlarının qollarının arasında can veribdir,
 Şərefinə məzar-təpə ucaldıblar axeylilər,
 240 Oğlunu da həmişəlik başıuca eləyərdi.
 İndi onu Harpi alıb şərəfsizcə yoxa çıxıb,
 Oğluna da Odisseydən miras qalan dərddir-qəmdir.
 Ancaq meni dərdə-qəmə qərq eləyən tek bu deyil,
 Üstəlik bir başqa dərd də göndəribdir ölümsüzələr.
 245 Adaların nə qədər ki, adlı-sanlı gəncləri var:
 Zam, Dulixi, sıx meşəli Zakinf, daşlı İtakada
 Sözü keçən bütün gənclər Odisseyin arvadına
 Elçi gelir, talan edir evimizi, malımızı.
 Nə bu mənfur izdivaca razı ola bilir anam,

250 Nə onarın tələbini açıqca rədd edə bilir.
 Talañçilar çox çekməz ki, meni də mehv eləyərlər".
 Afina bərk qəzəblənib Telemaxa belə dedi:
 "Böyük dərddir! Atanın tez qayıtması lap vacibdir;
 Yalnız onun güclü qolu bacarar bu sırtıqlarla.
 255 Kaş qəfildən qayıdaraq görünəydi qapıda o,
 Əllerində qoşa nizə, döşdə qalxan, başda sərpuş, –
 İlk dəfə, bax, evimizdə belə görüb gözüm onu.
 Yeyib-içib yaxşıca kef çəkdi bizim evimizdə.
 Efiradan – Mermeroğlu İl yanından qayıtmışdı.
 260 Dediym ölkəyə öz gəmisilə getmişdi ki,
 Zəher alb sürtüsün iti oxlarının uclarına.
 Mermeroğlu amma ölməz allahlardan çekinərək
 Zəher vermək istəmədi onda ata Odisseyə,
 Xatırını əziz tutan atam zəher verdi ona.
 265 Atan indi o görkəmdə görünəydi bu gəncləre
 Ömürleri gödelərdi, toyları da vay olardı.
 Bu sırr yalnız allahlara əyandır: o qayıdanda
 Bu gənclərdən qisasını alacaq, ya almayaçaq.
 İndi təklif edirəm ki, gör bu məftun cavanları
 270 Öz atanın sarayından hansı yolla qovmaq olar.
 Yaxşı-yaxşı qulaq asib sözlerimə diqqət elə:
 Sabah bütün axeyləri yiğincəga yiğ meydana.
 Allahların şahidliyi ilə daniş olanları.
 Tələb et ki, bütün gənclər çıxıb getsin evlərinə.
 275 Əgər anan penelopa ərə getmək isteyirsə,
 Çıxıb getsin öz qüdrətli atasının sarayına.
 Nə qədər ki, vermelidir, bir o qədər cehiz verib,
 Öz qızına qoy yeniden toy eləsin varlı ata.
 Sən de bəlkə bu ağıllı söze emel eləyəsən:
 280 Saz bir gəmi və iyirmi avarçəkon götürərək,
 Səfərə çıx, itgin düşmüş atandan bir xəbər öyrən.
 Bəlkə soraq verən oldu, bəlkə xəbər özü dedi;
 Axı Zevsin sözlərini adamlara o çatdırır.
 285 Əvvəl-əvvəl Pilosa get, Nestor ilə söhbət elo,
 Spartada xurmayısaç Menelaydan soruş sonra;
 Mis zirehli axeylərdən on axırda golən odur.

Eşitsən ki, atan sağdır, dönenək ev-eşiyinə,
 Her zəhmətə qatlaşaraq, onu tamam bir il gözlə.
 Eşitsən ki, həlak olub, yer üzündə yoxdur daha,
 290 Doğma ata ocağına özün dönüb gələn kimi,
 Adına bir məzar-təpə ucalt, matəm saxla ona.
 Mən dediyim bu sözlərə elə ki, sən əməl etdin,
 Sonra özün birinə ver, Penelora ərə getsin.
 Bu işləri qurtarandan sonra düşün, bir çare tap,
 295 Gör né yolla qırmaq olar kəbin tələb edənləri:
 Açıq-aşkar, yoxsa başqa fəndlə qırmaq münasibdir.
 Öz uşaqlıq çağlarının ötüb daha sənin yaşın.
 Bilirsənmi allahsifət Orest necə bir iş görüb,
 Xain Egist onun şanlı atasını öldürmüştü,
 300 Orest də öz atasının qatilini qətl edibdir.
 Əziz dostum, yaraşıqlı, uca boylu gənc olmusan,
 Orestdən az deyil gücün, tarixdə ad qazanarsan...
 Daha mənim öz gəmimə dönmək vaxtim yetişibdir,
 Yəqin indi yoldaşlarım narahatdır mən sarıdan.
 305 Sən də fikir ver özünə, dediklərim haqda düşün!"
 Dərrakəli Telemaxsa ona yenə belə dedi:
 "Görürəm, bir ata kimi sən xeyrimə danışırsan,
 Heç bir zaman unutmaram məsləhətli sözlerini.
 Görürəm, çox tələsirsən, amma yenə bir az dayan.
 310 Əvvəlcə bir yuyun burda, ürəyinə səfa gəlsin.
 Öz gəminə gülər üzlə, töhfə ilə qayıt sonra
 Sənə yaxşı və qiymətli töhfə vermək isteyirəm;
 Axı gərək ev yiyəsi qonağına bir şey verə".
 Bayquşgözlü pak Afina ona belə cavab verdi:
 315 "Yox, saxlama məni yoldan, çünki yaman telesirem.
 Mənə vermək istədiyin o qiymətli hədiyyəni,
 Söz verirəm qayıdanbaş səndən alıb apararam,
 Əvəzində mən də səno bir hədiyyə bağışlaram".
 Bu sözleri söyləyərək bayquşgözlü pak Afina
 Bir qanadlı quşa dönüb pəncərədən uçub getdi.
 Cürət duydu, qüvvət duydu Telemax öz ürəyində,
 Atasının barəsində daha ciddi düşündü o.
 Qonağının bilib allah olduğunu, heyrət etdi.

Tezçə qalxıb salondakı cavanlara yaxınlaşdı.
 325 Gənclər dinməz dinləyirdi xanəndənin nəgməsini.
 Afinanın qəzəbine səbəb olmuş axeylərin
 Nə zillətlə dönməsindən bəhs edirdi həmin nəğmə.
 Üst qatdakı otağında İkarinin aqıl qızı
 Penelopa dinləyirdi bu ilahi teranəni.
 330 Düşüb hündür pilləkənlə gəldi qonaq salonuna;
 İki kəniz müşayiət eləyirdi xanımımı.
 İlahətek gözəl qadın Penelopa o salondan
 Yan otağa gedən qapı sütununa söykənərək,
 Parıldayan örpek altda gizlətdi al yanğını;
 335 Sağ-solunda ehtiramla durdu qadın xidmətçilər.
 Ağlayaraq, müğənniyə belə dedi Penelopa:
 "Fəmiy, sən ki, allahlərin, ığidlərin hünerindən
 Bəhs eləyən, ürəkaçan nəğmələrdən çox bilirsən.
 Gel onlardan birisini oxu. Onu qonaqlar da
 340 Cox həvəslə dinləyərlər. Kəs bu qəmgin nəğməni sən.
 Bu mahnını dinləyənde mənim qəlbim parçalanır.
 Yer üzündə ən böyük dərd düşüb mənim qismətimə.
 Ele bir ər itirmişəm, heç yadimdə çıxan deyil,
 Elladaya ve Arqosa yayılmışdı onun adı".
 345 Odisseyin müdrik oğlu belə dedi anasına:
 "Əziz ana, xanəndənin ürəyindən qopub gələn
 Bir mahnından niya bizi həzz almağa qoymayırsan?
 Müğənnidə nə günah var, günahkar Zevs atadır ki,
 Nə istəyir, onu təlqin edir insan ürəyinə.
 350 Danayaların kəm bəxtindən oxuyursa, qoy oxusun.
 Fani insan döñə-döñə eşitdiyi nəğmələrdən
 Ən təzə, ən teravətli nəğmələri çox oxşayır.
 Öz-özünü ele salıb, dinləməyə vadar ele.
 Troyadan qayıtmayan tek Odissey deyildir ki,
 355 Ondan başqa çox ığidlər qayıtmayıb döyüşlərdən.
 Ən yaxşısı budur ki, sən öz işinlə get məşgul ol:
 Əyir, toxu, kənizlərə əmr et ki, boş durmasınlar.
 Söz damışmaq arvad işi deyil, kişi işidir, bil,
 Madam mənəm ev sahibi, söz damışmaq mənə düşər".
 360 Penelopa bu sözlərə heyret edib, döndü geri.

Eşitdiyi ağılı söz işlədi lap ürəyinə.
 Kenizlərlə üst qatdakı otağına qalxdı yenə.
 Pak Afina gözlərini qapayana qədər onun.
 365 Əziz eri Odisseyi yada salıb hey ağladı.
 Gənclər hələ küyləşirdi geniş qəsrin salonunda,
 Penelopa vüsalına can atıldı hər bir cavan.
 Dərrakeli Telemax bu sözü dedi o gənclərə:
 "Ey anama elçi düşən azğın, lovğa "adaxlılar".
 370 Gəlin, indi səs salmadan yeyib-içib ləzzət alaq!
 Gəlin, gözəl nəğməsinə qulaq asaq müğənninin,
 Oxuduğu nəğmə sanki allahların nəğməsidir.
 Sabah tezdən gedək şəhər meydanına, - yiğincəga.
 Xalq öündə orda sizdən tələbim bu olacaq ki:
 Bizim evdən çıxm, gedin. Qonaqlığı növbə ilə
 375 Özünüz öz evinizdə düzəldin öz xərcinizlə.
 Əger size özgesinin hesabına yeyib-içmək
 Xoş gəlirsə, nə deyirəm, yeyin-için, hey tixanın.
 Onda mən də ölməzləri çağıraram köməyime,
 Bəlkə də Zevs özü verər onda sizin cəzanızı!"
 380 Qan bahanız ödənmədən hamınız məhv olarsınız!"
 Telemaxın bu cüretli sözlerinə qulaq asan
 Ordakılar təəccübdən dişlədi dil-dodağını.
 Yevpeyt oğlu Antinoy tez cavab verib belə dedi:
 385 "Ey Telemax, yəqin sənə lovğa-lovğa danışmağı,
 Həyasızca öyünməyi təlqin edən allahlardır.
 Üstümzdə çar olmağa ırsən haqqın olsa belə,
 Kronion qoy o günü göstərməsin İtakaya!"
 Dərrakeli Telemax da ona belə cavab verdi:
 "Antinoy, heç əsib-coşma, qulaq as gör nə deyirəm.
 390 Mənə çarlıq verərsə Zevs, əlbette, rədd elemərem.
 Yoxsa ele bilirsən ki, hökmədarlıq qəbahətdir?
 Yox, çar olmaq heç bəd deyil, çarın evi tez varlanır,
 Xalq içində daha artıq olur şanı-şerafəti.
 Lakin bizim İtakada, axeylərin arasında
 395 Adlı-sanlı qocaların, cavanların çoxdur sayı, -
 Birisi çar ola bilər, madam yoxa çıxıb atam.
 Mensə yalnız Odisseydən qalma mülkə, var-dövlətə,

Bir də onun qullarına sahib olsam kifayətdir!”
 Polib oğlu Yevrimax tez ona cavab verib dedi:
 400 “Axeylerin üzərində çarlıq kimin qismətisə,-
 Allahlardan başqa heç kəs bilməz, ey Telemax,
 Əlbəttə ki, burda olan var-dövlətə sənsən ağa.
 Ne qədər ki, İtakada həyat vardır, sənin bu var –
 Dövlətinə bir nəfər də əl atmağa cüret etməz.
 405 Ancaq bilmək isteyirəm: o qonağın kimdi sənin?
 Haradandır, vətən deyə hansı yeri tərifləyir?
 Tayfasının adı nədir, özü harda doğulubdur?
 Odisseyin dönməsindən yoxsa xəber gətirmişdi?
 Yoxsa şəxsi bir iş üçün İtakaya gəlmüşdür o?
 410 Nə tez gəldi? Qalmadı ki, bu yaxından tamış olaq.
 Görkəmindən məlumdu ki, adlı-sanlı nesildəndir”.
 Dərrakəli Telemax da belə cavab verdi ona:
 “Yox, Yevrimax, yox, atamın dönmesinə ümid yoxdur.
 415 Coxdan onun qayıtması xəberinə inanmiram,
 Anamın hər hardan olsa, evimizə çağırıldı
 Çox müxtəlif falçıların sözüne də inanmiram
 Gedən adam atamın Mənt adlı yaxın yoldaşıdır;
 Avarsevən tafoslular qəbiləsi başçısıdır,
 Atası mərd və ağıllı Anxialla fəxr edir o”.
 420 İlahəni tanışa da, qonaqlara bildirmədi.
 Penelopa məftunları yenə rəqs və nəğməyle
 Başlarını qatıb, axşam düşməyini gözləyirdi.
 Onlar kefə məşgül ikən çökdü gecə qaranlığı,
 Onda qalxıb yatmaq üçün öz evinə getdi hər kəs.
 425 Odisseyid Telemax da getdi yataq otağına;
 Otaq yaxşı mühafizə olunurdu hər tərəfdən.
 Ora doğru addımlayan Telemax çox fikirliydi.
 Pensenorid Opun qızı dayə qadın Yevrikleyə
 Hər elində məşəl, onun qabağınca yeriyirdi.
 430 Yevrikleyə yeniyetmə yaşındaykən Laert onu
 Düz iyirmi buğa verib, satın alıb gətirmişdi.
 Laert ona arvadına etdiyitek hörmət edir,
 Lakin arvad hirslenməsin deyə yatıb-durmayırdı.
 Körpə ikən Telemaxa süd vermişdi Yevrikleyə;

435 Telemaxı kənizlərdən onun qədər sevən yoxdu.
 Qəşəng yataq otağının qapısını açdı oğlan,
 Yatağında əyloşərək xitonunu soyundu tez,
 Dayəsinə təref atdı; dayə çırpıb o xitonu
 Səliqəyle qatlayaraq yaxındakı mixdan asdı.
 440 Bu taxta mix hamarlanmış çarpayının yanındaydı.
 Qarı səssiz çıxdı evdən, tutub gümüş dəstəyindən
 Qapını da çekib örtdü, qayıشا da içəridən rəzələdi
 Telemaxsa yumşaq qoyun dərisinə bürünərək
 Afinadan eşitdiyi səfər haqda fikirləşdi.

İKİNCİ NƏĞMƏ



Səhər tezdən al saçaklı Eos çıxdı qaranlıqdan,
Odisseyin əziz oğlu qalxdı rahat yatağından,
Geyinərək, çıynı üstdən asdı iti qılınçını,
Sonra bəyaz ayağına geydi qəşəng pəncəliyi,
Çıxdı yataq otağından ölümstüz bir allah kimi.
5 Uca səslü carçılara əmr eleyib tapşırdı ki,
Uzun saçlı axeyləri yiğinçağa səslesinlər.
Car çekildi, hamı dərhal geldi şəhər meydanına.
Adamlar cəm olan kimi, əlde bürunc uclu, sıvri
10 Nizəsilə Telemax da gəldi həmin o meydana.
Yanınca da iki oynaq it gelirdi Telemaxın.
Ona nadir bir gözəllik bexş etmişdi pak Afina.
Bu görkəmdə görüb onu təəccübə düşdü hamı.
Qocalar yol verdi, gedib atasının əyləşdiyi
15 Yerda qərar tutdu. Önce Yeqipti, o pir damışdı.
Dünyagörmüş o qocanın beli çoxdan bükülmüşdü.
Nizəatan oğlu Antif allahsifət Odisseyle
Bir gəmidə yollanmışdı atları bol Troyaya.
Mağarada onu quduz Taygöz tələf etdi o vaxt:
20 Lap axırda onu yeddi Polifem şam edən zaman.
Qocanın üç oğlu qaldı: Yevrinom da aşiq idi.
İkisi də Yeqiptinin ev işini gördürlər.
Antifi hey anıb qoca qəhərlənib, qəmlənirdi.
Gözü yaşılı Yeqipti bax belə dedi yiğinçağa:
25 "Ey İtaka camaati, qulaq verin sözlərimə!
Mərd Odissey eyriburun bir gemidə gedən gündən,
Nə şuramız olub bizim, nə de ki, xalq yiğnağımız.
İndi kimdir bizi yiğan, kimdir bunu lazım bilən?
Cavandırmı, qocadırmı o xeyirxah adam, görən?
30 Yoxsa qoşun gəldiyini eşidib o hamidan tez,

Ve bu haqda camaata xəbər vermək fikrindədir?
 Bəlkə ellik məsələdən danışacaq indi bize?
 Mənə belə gəlir ki, o, xeyixah ve mərd adamdır.
 Zevs atamız mətləbinə çatdırınsın o adam kimsə!”
 35 Belə dedi. Telemaxı sevindirdi onun nitqi.
 Yerində bənd alammayıb, can atdı ki, bir söz desin.
 Düz ortada durdu. Gözəl məsləhətlər verən qasid
 Mərd Pisenor Telemaxa skipetr təqdim etdi.
 Natiq qoca Yeqiptiye əvvəlcə üz tutub dedi:
 40 “Qoca, görmək istədiyin şəxsi indi görəcəksən, –
 O toplayıb sizi bura. Dərd başımdan aşib daha.
 Qoşun-filan gəldiyindən heç bir xəbər bilmirəm ki,
 Eşitdiyim məlumatı sizə xəbər verə biləm.
 Xalqa aid məsələ də yoxdur, size danışım men.
 45 Dərd mənim öz başımdadır, evim de ki, talan olur.
 Bir tərəfdən həlak olub nəcabətli atam mənim,
 O sizin də ata kimi çox mehriban çarınızdı.
 Daha ağır o biri derd, o qədər də çəkməz, məni
 Müflis edər, ev-eşiyim, varım-yoxum əldən çıxar.
 50 Anam özü istemədən, adlı-sanlı adamların
 Oğulları elçi düşüb ona, evə soxulublar.
 Cüret edib İkariyə ağız açmaq istəmirlər.
 Onda qoca öz qızına layiq başlıq tələb edib,
 Ürəyinə kim daha çox yatır, ona ərə verər.
 55 Onlar bunu etməkdənə, hər gün bizi soxulurlar.
 Hər gün neçə qoyun, keçi, cöngə kəsib hey tixirlər,
 Bizim əla şərablardan içib-içib keflenirlər.
 Əllərinə nə keçirse, sonra qarət eləyirlər.
 Odisseytek mərd yoxdur ki, son verə bu quldurluğa.
 60 Bizdə elə zor hanı, bu adamlara cavab verək?
 Sonralar da gürmanımız yoxdur cavab verə bilek.
 Gücüm çatsa hamisinin öhdəsindən gələrdim mən.
 İş o yere çatıbdır ki, heç cür dözmək olmur buna.
 65 Əldən gedir ev, var-dövlət. Toxunmurmu bu hal size?
 Heç olmasa qonşulardan utanıb, bir kara gəlin,
 Heç olmasa o ölümsüz allahlardan bir çəkinin;

Yoxsa onları buna görə, qəzəbini tökər size.
 And verirəm sizi Zevsə, and verirəm Femidayə, –
 Adamları yiğincığa o toplayır, o dağıdır;
 70 Özizlərim, di əl çəkin, öz dərdimi özüm çekim.
 Bəlkə mənim necib atam yaraşıqlı dizlik taxan
 Axeylilər üreyinə toxunan bir iş görübdür?
 Yoxsa onun hayifini indi məndən alırsınız?
 Bu gəncləri qızışdırıb üzərimə salırsınız?
 75 Mal-heyvanı siz özünüz kaş ki, qırıb yeyəydiniz!
 Vurduğunuz ziyanlara onda əvəz verərdiniz.
 Qəsb edilən hər bir şeyi sizdən geri alanadək
 Bütün günü bu şəherdə el çəkməzdəm arxanzdan.
 Lakin məni bu halınız bir ümidsiz dərdə salıb!”
 80 Hırslı deyib bu sözləri skipetri atdı yerə,
 Görüb axan göz yaşını, rehmi gəldi xalqın ona.
 Hamı susdu, Telemaxın bu qəzəbli sözlərinin
 Cavabını qaytarmağa kimse cürət eləmədi.
 Tək Antinoy etirazla cavab verib belə dedi:
 85 “Ay çərençi azğın hərif, bu nə sözdür danışırsan?
 Yoxsa bizi ləkələyib gözdən salmaq istəyirsən?
 Elçi düşən cavanlarda zərrə qeder yoxdu günah,
 Günah senin o kələkbaz, o məkrli anandadır!
 Anan cavan axeyleri üç ildir ki, elə salır;
 90 Bu yaxında üç il bitir, dördüncüyə addayarıq.
 Yaxşı sözler ismarlayıb, hərəyə bir vədə verir,
 Ürəyində ise tamam başqa şeylər fikirləşir.
 Bizi qarşı məkrli bir tədbirə də el atdı o:
 Dezgah qurub otağında başladı ağ toxumağa.
 95 Həmin zərif toxumamı göstərərək bizi dedi:
 – Sizə ey cavan aşiqlərim, Odissey məhv olubsa da,
 Bir az dözün, məni vadar etməyin tez toy etməyə.
 Bu kəfənlək toxumamı, qoyun başa çatdırıbm men!
 Adlı-sanlı qoca Laert bəlkə öldü bu yaxında;
 100 İnsanları qırıb tökən ölüm onu yaxalarsa,
 İstəmirem məni axeyp arvadları sözə qoyub
 Desin: belə varlı adam kəfənə də sarınmadı! –

Belə deyib bizim bu mərd qəlbimizi yumşaltdı o.
 Bəs sonrası? Büttün günü toxumaqla məşğul olub,
 Gecə məşəl işığında sökürmüş o kəfənləyi.
 Bu qaydayla üç il keçdi, inandıq biz axeylilər.
 Elə ki, vaxt ötüb keçdi, dördüncü il yaxınlaşdı,
 Bu kələyi bilən qadın bizi bundan hali etdi.
 Toxumani sökən zaman biz üstünü aldıq onun,
 İstəmədən öz işini qurtarmalı oldu xanım.
 Bax, anana elçi düşən bu adamlar gör nə deyir,
 Sən və bütün axeylilər qoy yaxşıca bilsin bunu:
 Ananı öz atasının ocağına göndər getsin,
 Orda özü və atası bəyəndiyi şexsə getsin.
 Anan axeypəncərəni elə salmaq adətindən
 Qoy el çəksin indən belə. Bilirik ki, pak Afina
 Ona bol-bol verib ağlı, inca, zərif el işini;
 O bildiyi kələklərin qədimlərdə ömür sürmüş
 Axeyanın qalın saçlı, gül camallı qızlarından
 Nə Mikena, nə Alkmena, nə də Tiro bilməzdilər.
 Penelopa fəndgirlikde üstündür o gözəllərdən.
 Ancaq onun fəndgirliyi çatmaz daha kömeyinə.
 Nə qədər ki, allahların ona telqin etədiyi
 Niyyətində möhkəm durub, talanacaq var-yoxunuz.
 Penelopa bu minvalla böyük ad-san qazansa da,
 Sənin varın talanaraq tamam əldən gedəcəkdir.
 Anan bizdən birimizi seçməyinçə bir axeysi
 Nə başqa bir qız axtarıb, nə də burdan gedəcəkdir!”
 Dərrakəli Telemaxsa ona cavab verib dedi:
 “Anam özü istəməsə, necə qova billəm onu?
 Axı meni anam doğub, boy-a-başa yetiribdir.
 Atam isə uzaqdadır, heç bilmirəm, sağdır, ölüb.
 Anamı öz atasının sarayına göndərərəm,
 Onda qoca İkariyə xeyli fidye verməliyəm.
 Anam evden qovulanda Erinniyə gileylənse,
 Allahların qəzəbinə düçər ollam, bednam ollam.
 Yox, anama mən heç zaman get sözünü deyəmmərəm.
 Xoşunuza gəlməsə də, qanınızı qaraltsa da,

Evimizden çıxın gedin! Qonaqlığa növbə ilə,
 Özünüz öz evinizdə düzəldin öz xərcinizlə.
 140 Əger sizə əvəzini ödəmədən özgəsinin
 Hesabına yeyib-içmək xoş gelirse, yeyin-için;
 Onda mən de ölməzləri çağıraram köməyimə.
 Bəlkə də Zevs özü verər onda sizin cəzanızı!
 145 Qan bahanız ödənəmdən evimdə mehv olarsınız!”
 Telemax bax belə dedi. Şimşek saçan Zevs bu zaman
 Uca dağdan iki qortal uçurdu o semtə sari.
 Önce onlar sakit külek süretilə uçurdular,
 İkiisi də qanadını geniş açıb süzürdülər.
 150 Lakin gəlib o hay-küylü yıqnaq üstə çatan kimi,
 Her ikisi qanad çalıb, dövrə vurub dolandılar, —
 Hamiya göz qoyub, ölüm xəberini bildirdilər.
 Bir-birinin üz-gözünü cırmaqlaya-cırmaqlaya,
 Uçub şəhər evlərinin üstdən, sağa yönəldilər.
 155 Qartalları başlarının üzərində görən gənclər:
 “Qarşımızda bir fəlakət vardır” deyə düşündülər.
 Mastor oğlu mərd Alifers başladı söz söyleməyə;
 Quşlarla fal açmaqda o tay-tuşundan seçilirdi,
 Damışiqda, bılıkdə də ferqlənirdi qocalardan.
 160 Xoş niyyətlə yığıncağa üz tutub o belə dedi:
 “Ey İtaka camaati, qulaq asın sözlərimə!
 Ey məftunlar size daha çox dəxli var bu sözlerim;
 Çünkü böyük fəlakət gözleyir siz cavanları.
 Odisseyin qayıtmığı çox da uzun çəkməyəcək;
 165 Penelopa talibləri üçün ölüm gətirir o,
 Uzaq dəniz sularından gözə çarpan İtakada
 Bəzi-bəzi adamların başında da bir xata var
 Biz bu ergen cavanları cilovlasaq, pis olmazdı.
 Qoy özleri dinc dursunlar: bu onların xeyrinədir.
 170 Fal açmaqda səriştəm var, təcrübəm var menim axı.
 Troyaya vuruşmağa yollananda axeylilər,
 Onlarla bir yola düşən o çoxbilmiş Odisseyə
 Mən o zaman nə demişdim, — tamam tutur öz yerini.
 Demişdim ki, bu səfərdə çox belələr çəkəcəkdir,

175 Dostlarını itirerək, iyirmi il sonra evə
 Yad adamtek döñecəkdir, – indi sözümüz doğru çıxır!”
 Polib oğlu Yevrimaxsa ona cavab verib dedi:
 “Qoca, get bu falçılığı evindəki uşaqlara
 Ele, onlar bir felakət, xata-bala görməsinler.
 180 Burda ise sendən qat-qat üstün falçı mən özüməm.
 Parıldayan günəş altda azmı uçan quş görürük?
 Xeyir, ya şer xəberi ki, vermir bütün quşlar bize.
 Odissey mehv olub gedib. Kaş onunla birgə sən de
 Mehv olaydın; bize ölüm müştuluğu verməyəydin,
 185 Bizdən incik Telemaxı qızışdırıa bilməyəydin.
 Həqiqəti budur: sənin umacağın vardır ondan!
 Gör indi mən nə deyirəm, dediyim de olacaqdır:
 Əger dünyagörmüslüyün, təcrübənlə Telemaxı
 Dile tutub ürəyində kin oyatsan bize qarşı,
 190 Bundan yalnız Telemaxın özü ziyan çəkəcəkdir.
 Çünkü bizim qarşımızda o çox gücsüz ve acizdir
 Qoca, sənəsə ağır fidye ödəməli olacaqsan,
 Ürəyində dərd olacaq bu fidyenin ağırlığı
 Telemaxa ise budur təklifimiz, bilsin hamı:
 195 Qoy göndərsin anasını öz atası evinə o;
 El qaydası nə qədər ki, tələb edir, qoy o qədər
 Cehiz verib öz qızına toy eləsin İkari tez.
 Əl çəkəsi deyilik biz yoxsa bu cür elçilikdən.
 Heç bir kəsdən nə qorxumuz, nə hürkümüz vardır bizim.
 200 Qoy Telemax hər nə qədər çərenləyir, çərenləsin!
 Qoca, sənin falçılığın bize esər elemeyir,
 Bu boş sözler yalnız sənə çoxlu düşmən qazandırır.
 Nə qədər ki, Penelopa toy etməyə razı deyil,
 205 Əvəzini ödəmedən, nə var, – tamam yeyəcəyik.
 Nə müddətdir ondan cavab almaq üçün müntəzirik;
 Yarışlarla, oyunlarla günüümüzü keçiririk,
 Evlenməkçün özümüzə başqa qız da axtarmırıq
 Derrakeli Telemax da belə dedi Yevrimaxa:
 “Ey Yevrimax, mən nə sənə, nə də məftunlara
 210 İndən belə ağız açıb yalvarası deyiləm, bil.

Çünkü işdən allahlar da xəbərdardır, camaat da.
 Bir sürelə gəmi verin, iyirmi də yol yoldaşı,
 Belə ki, o adamlarla ora gedib, gələ bilim. –
 Fikrim qumlu Pilos ilə Spartaya səyahətdir.
 215 İtkin düşmüş atamdan bir xəber bildim bəlkə orda:
 Fanilerdən bəlkə bilən vardır, ya da ulu Zevsin
 İnsanlara daim qasid göndərdiyi xəber bilir.
 Öyrənsəm ki, atam sağdır, yenə evə qayıdacaq,
 220 Sixıntıya qatlaşaraq düz bir il də gözləyərəm.
 Öyrənsəm ki, diri deyil, köçüb gedib bu dünyadan,
 Doğma ata torpağına qayıdaraq mən yenə də,
 Ona mezar təpaciyi ucaldaram, təntəneli
 Dəfn ayını icra edib, anamı da verrem erə”.
 Belə deyib eyleşdi o. Odisseyin yaxın dostu
 225 Mentor qalxdı danışmağa. Mərd Odissey Troyaya
 Gedəndə ev-eşiyini bu dostuna tapşırımsıdı;
 Demişdi, ev adamları qulaq assın bu qocaya.
 Həmin qoca xoş niyyətlə belə dedi yiğincəga:
 “Ey İtaka camaatı, eşidin bu sözlərimi!
 230 Bir halda ki, rəyyetle ata kimi rəftar edən
 Odisseyi bir nəfər də xatırlayıb yada salmur,
 İndən belə hakimiyyət skipetri tutanlardan
 Gerek heç kəs necibliyə, yumşaklığa yol verməsin;
 Ürəyindən qovub rəhmi, camaata zülm eləsin.
 235 Mən bu lovğa və həyasız pərestişkar dəstəsinə
 Zoraklıq və məkr üstə hedə-qorxu gəlmirem, yox.
 Odisseyi ölmüş bilib, var-yoxunu talan edən
 Bu adamlar başlarıyla bir gün cavab verəcəklər.
 Mən daha çox yerdə qalan axeylərdən inciyirəm;
 240 Teləblilər sizdən azkən, susursunuz və öz qəti
 Sözünüzlə bu gənclərin cilovunu çəkmirsiniz!”
 Yevenorid Deokrit etirazla belə dedi:
 “Bu nə sözdür danışırsan, ay ağılkəm və tərs Mentor?
 Camaatla ələ almaq istəyirsən bizi! Amma.
 Camaat da qonaqlıqdan çəkindirə bilməz bizi!
 Tutaq ki, lap Odisseyin özü döñüb gəldi geri,

Gördü nikah isteyenler evinde kef çekir onun.
 Əger o da qovnağa cəhd etsə idi bizi ordan,
 Odisseyin gəlmeyini arzulayan Penelopa
 250 Çox çətin ki, bu gəlişdən fərəhlenib sevinərdi,
 Çünkü əri öhdəsindən gəlməzdi nə qədər gəncin.
 Ey camaat, dağlışın, çıxın gedin işinize!
 Qoy Alifers, bir də Mentor yola salsın Telemaxı;
 Axı onlar Odisseyin köhnə, sadıq dostlardır.
 255 Məncə ata sorağıyla o burda çox gözleyəcək;
 Telemax öz səfərini heç vaxt başa çatdırımmaz!"
 Belə deyib yiğincağa gəlinləri dağıdı o;
 Öz evinə-eşiyine çıxıb getdi axeylilər.
 Məftunlarsa Odisseyin sarayına döndü yenə.
 260 Telemax da qumlu dəniz sahilinə tərəf getdi,
 Əllərini yuyub, sonra dua etdi Afinaya:
 "Ey evime gəlib, mənə çoxdan getmiş Odisseyin
 Dönməsindən sehih xəbər bilmək üçün, sis-dumanlı
 Dənizlərə baş vurmağı təklif edən pak ilahə!
 265 Bu səfərə bir tərəfdən axeylilər mane olur,
 Bir yandan da Penelopa məftunları adlananlar".
 Belə deyib yalvardı o, Pak Afina mərd Mentorun
 Görkəmində zahir oldu; Mentor kimi danışaraq
 Odisseyin mərd oğluna bu qanadlı sözü dedi:
 270 "Bir halda ki, Odissyo çokib motin qolbin sənin,
 Sonralar da belə cəsur və ağılli olmalısan,
 İşdə, sözdə cəsur olmaq Odisseydən keçib sənə.
 Belə olsan, səyahətin, inan ki, baş tutacaqdır.
 Odisseylo Penelopa deyildirsə atan-anan,
 275 İnanmiram bu səfəri onda başa çatdırasan.
 Atasına oxşar olan uşaqların azdır sayı;
 Atasından pis olanlar çoxdur, yaxşı olanlar az.
 Əger bundan sonra dəxi ağılli və güclü olsan,
 Əger sənde əlaməti varsa ata idrakının,
 280 Əmin ol ki, məqsədine nail ola bilecəksən.
 Məftunlardan heç birinin əməlinə fikir vermə.
 Onların heç birisində yoxdur ağıl nişanəsi.

Ölümleri yaxınlaşır, ancaq onlar hiss etmeyir,
 Bilmirlər ki, bircə gündə hamısı məhv olacaqlar.
 285 Gedəcəyin qürbət yolu o qədər də uzaq deyil.
 Mən də atan Odisseyin yaxın dostu, sirdaşlıq
 Tez bir gəmi hazırlayıb yol yoldaşın ollam sənin.
 İndi qayıt nikah tələb edənlərin yanına sən,
 Tapşır, evdə sənin üçün görülsün yol tədarükü:
 290 Küplərə mey, kiselərə arpa unu doldurulsun;
 Arpa unu beyinlərə qüvvət verən bir nemətdir.
 Mən könüllü yol yoldaşı avarçılardan tapım gerek.
 Dalğadöyen İtakada çoxdur köhnə, təzə gəmi,
 Onlardan ən yaxşısını özüm gedib seçim gerek,
 295 Tez sazlayıb o gəmini, yollanarıq gen dənizə".
 Zevsin qızı pak Afina belə dedi: Telemax da
 İləhəni dinleyince tezə qalxdı öz yerindən
 Ürəyində gizli bir derd, dönüb getdi evlerine.
 Gördü nikah talibləri qonaqlığa hazırlanır:
 300 Kimi zalda keçi soyur, kimi donuz ütür çöldə.
 İstehzayla gülüb ona yaxınlaşdı Yevpeytoğlu,
 Telemaxın əllerindən tutub dedi bu sözləri:
 "Eh, Telemax, ay boşgaz, özü lovğa, sözü lovğa!
 Bil ki, bizi sarsıdammaz nə tədbirin, nə də sözün.
 305 Gel yenə de evvelkitək bizimlə ye, bizimlə iç.
 Axeylilər hazırlayar nə lazımsa sənə yola:
 İtigedən bir gəmi də, neçə qoçaq avarçı da.
 Gedib ata sorağını pak Pilosda toplayarsan".
 Derrakəli Telemaxsa Antinoya belə dedi:
 310 "Yox, Antinoy, sizdəki bu sırtlılığı görə-görə,
 Açıq qəlblə, gülər üzlə bir məclisdə əyleşmerəm.
 Bəs deyilmə bir az evvel məni kiçik yaşılı görüb
 Evimizin var-yoxunu yeyib təlef etdiyiniz?
 İndi daha böyümüşəm, arıflərdən dərs almışam,
 315 Ağlım kəsir, sinəmdə də mərdlik hissi güclənibdir,
 Pilosa da getsəm, burda qalası da olsam əgər,
 Keraları üstünüzə salmağa cəhd edəcəyim.
 Mən gedirəm və dediyim yolu başa vuracağam,

Gedirəm yad gəmisində, çünki mənim nə gəmim var.
 320 Nə də avarçəkenim var, size də, bax, bu lazımdı!”
 Deyib çəkdi əllerini Antinoyun əllərindən.
 Penelopa talibləri yenə yeyib-içirdilər,
 Telemaxı ələ salıb gülür, şuxluq edirdilər.
 Tekəbbürlü cavanlardan vardı belə deyəni də:
 325 “Sayıq olun! Telemaxın qəsdi bizi məhv etməkdir!
 O ya qumlu Pilosdan, ya Spartadan üstümüze
 Qoşun çəkmək fikrindədir. Görün, nə can atır ora!
 Ya da ki, o bərəkətli Efiraya səfər edib,
 Ordan zəhər getirəcək; ələ güclü bir zəhər ki,
 330 Kratera töküb qırsın hamımızı birdən-birə”.
 Cavanların arasında vardı belə deyəni də:
 “Eh, kim bilir? Belkə o da əyriburun bir gəmide
 Odisseytək gəzib-gəzib yad ellərdə məhv olacaq!
 Beləliklə o bizi də əziyyətə salacaqdır:
 335 Onda onun var-yoxunu bölməli olduq axı.
 Anasıyla, seçəcəyi əre evi verrik onda!”
 Bu söhbətdə ikən onlar, Telemax tez dik tavanlı
 Gen anbara getdi; orda qalaq-qalaq qızıl və mis,
 Sandıqlarda dəst-dəst paltar, ətirli yağı saxlanırdı.
 340 Divar boyu düzülmüş gil çəlleklərdə çoxillik mey
 Saxlanırdı, bu saf meyin baldan şirin dadı vardı.
 Çox məşəqqət, çox təhlükə görmüş olan mərd Odissey
 Belkə gəlib çıxdı deyə saxlanırdı bu dadlı mey.
 İkitaylı qapıyla bərk bağlanmışdı həmin anbar;
 345 Pensenorid onun qızı ağıl kamı Yevrikleya,
 Gecə-gündüz ayrılmırdı bu yatırıım anbarından,
 Orda olan varidatı canla-başla hifz edirdi.
 Telemax bu aşarçını çağıraraq belə dedi:
 “Əziz dayə Yevrikleya, bu küpleri meyle doldur.
 350 Qara ölüm pəncəsindən axır nicat tapmasına,
 Öz evine dönəməsinə böyük ümid bəslədiyin
 Atam üçün saxladığın meytək şirin olsun o mey.
 On iki küp dolduraraq möhkəm bağla başlarını,
 Sonra arpa unundan da düz iyirmi ölçü götür.

355 Doldur dəri kisələrə. Bunu bir sən bilməlisən,
 Bu şeyləri hazırlayıb, səliqəyle yığ bir yana,
 Axşam yataq otağına qalxan kimi Penelopa,
 Özüm gelib bu şeyləri daştıdırıb apararam.
 İstəyirəm Pilosa ve Spartaya səfər edib,
 360 Orda atam Odisseyin dönəməsindən xəbər bilim.
 O qurtardı. Yevrikleya eşidincə bu sözəri,
 Hönkürtüylə ağladı və bu qanadlı sözü dedi:
 “Əziz oğlum, birçə dənəm, söyle görüm, belə fikir
 Hardan gəldi xəyalına? Qürbət eldə nə işin var?
 365 Allahların töreməsi əziz atan mərd Odissey
 Burdan uzaq yad əllerde çoxdan tələf olub gedib.
 Sən getdinmi, Penelopa talibləri hiyle ilə
 Canına qəsd edib sənin, nəyin varsa bölcəklər.
 Bala, getmə, doğma qohum-əqrəbanın yanında qal!
 370 Niyə gərək təhlükəli dənizlərdə yol gedəsən?
 Dərrakəli Telemaxsa dayəsinə belə dedi:
 “Əziz dayəm, qəm eləmə, allahların hökmüdür bu.
 Ancaq mənə and iç ki, sən, mən gedəndən on bir, ya da
 On iki gün sonra xəber tutacaqdır bundan anam.
 375 Başqasından öyrənməmiş, soruştamış özü demə.
 Qorxuram ki, göz yaşları soldura gül camalı”.
 Allahların baş andını təkrar etdi onda dayə.
 Elə ki, and ayının icra etdi Yevrikleya,
 Küpleri lap ağızınacan şirin meyle doldurdu tez,
 380 Sonra dəri kisələrə un doldurdu arpa unu.
 Telemaxsa çıxbı getdi gənclərin kef möclisine.
 Bayquşgözlü Afınanın başına bir fikir geldi:
 Telemaxın görkəmində gezdi bütün şəhəri o;
 Rast gəldiyi adamlardan bir-bir xahiş elədi ki,
 385 Axşam üstü Noemonun gəmisinə toplaşınlar.
 Sonra isə Fronion Noemondan gəmisini
 Verməsini rica etdi; o da qelben razı oldu.
 Elə bu vaxt güneş batdı, yollar-izlər kölgələndi
 Pak ilahə o gəmini itəleyib saldı suya,
 390 Gəmi üçün lazımlı olan eşyanı da hazırladı.

Buxtanın lap ucqarına çekdi həmin o gəmini,
 Bu arada çağırduğu adamlar da gəlib çıxdı.
 Bayquşgözlü pak Afina başqa fikrə düşdü birdən:
 Allahsifət Odisseyin sarayına gəldi birbaş,
 395 Kefə məşğul cavanlara şirin yuxu göndərərək
 Başlarını dumanlatdı; əllərindən düşdü qədəh.
 Tez şəhərə dağlışib, hərə getdi öz evinə,
 O qədər də çox çəkmədi, yuxu endi gözlərinə.
 Yaraşlı otağından çağıraraq Telemaxı,
 400 Bayquşgözlü pak ilahə müraciət etdi ona,
 Mentor şəkli almışdı o, Mentor kimi danışdı:
 "Ey dost, möhkəm dizlik geyən yoldaşların hazırlıclar.
 Tezmi hazır olacaqsan, axı səni gözleyirlər.
 Di gal gedək, yubandırmaq olmaz axı bu səfəri!"
 405 Bunu deyib tez qabağa düşüb getdi ilahə qız,
 Telemax da Afinanın arxasında getdi dərhal.
 Onlar gəmi olan yerə yetişəndə gördülər ki,
 Uzun saçlı avarçılar artıq qumlu sahildədir.
 Telemax yol dostlarına üz tutaraq bunu dedi:
 410 "Əziz dostlar, tez gəmiyə daşıyaq biz azuqəni.
 Onlar evdə hazırlırlar, anam ise heç nə bilmir,
 Getməyimi bir nəfərdən başqa bilmir heç bir kəniz".
 Belə deyib addimlaşı, adamlar da arxasında.
 Tezce evdən azuqəni daşıdlar o gəmiyə,
 415 Telemaxın göstərdiyi tek yerbəyer elədilər
 Afinanın arxasında qalxıb sonra Telemax da
 Geminin dal tərəfində eyleşdiler yan-yanaşı.
 Kəndirleri açıb sahil daşlarından avarçılar,
 Tez keçdilər gəmidəki avarların arxasına.
 420 Pak Pallada Afina da əsdirdi səmt küləyini.
 Tündqırmızı dalğaların üzərində əsdi Zefir.
 Telemax dor iplərini yerlərində berkitməyi
 Əmr elədi dostlarına; onlar əməl etdi buna.
 Cökə doru yuvasına pərcimləyib ucaltdılar,
 425 İplərini gəminin uc torəfinə bağladılar.
 Ağ yelkonı hörmə qayış örökənlərlə qaldırdılar.

Əson zefir küləkləri qabartdı bu ağ yelkəni.
 Al-qırmızı dəniz suyu sırmıldı gəmi altda,
 Dik dalğalar üzərində şütyüyərək getdi gəmi.
 Çəkib yelkən iplərini bağladılar tarım-tarım.
 Sonra isə krateri ağıznacan dolduraraq
 Carladılar ölməz olan allahların şərəfinə,
 Afinanın şərəfinə daha artıq mey süzdülər.
 Bütün gecə və seheri denizdə yol getdi gəmi.

ÜÇÜNCÜ NƏĞMƏ



Bərəkətli yer üzündə həyat süren insanlara,
Bir do ölməz allahlara işıq saçan parlaq günəş
Yaraşıqlı bir körfəzdən qalxdı göyün mis tağına.
Telemaxgil abad Neley Pilosuna yetişdilər.
5 Piloslular o sahildə yertitredən, qarasaçlı
Poseydona qara cöngə qurbanları kəsirdilər.
Hər birisi beş yüz yerlik doqquz bölmə vardı orda,
Hər bölmədə əyloşənler qarşısında doqquz cəmdək.
İçalatdan dadib onlar, allahçın bud yandıranda,
10 Sahile yan aldı gəmi; yelkənləri qaldırdılar,
Lövbər atıb, müsafirlər gəmini tərk elədilər.
Telemax da Afinanın arxasında düşdü yerə.
Söze əvvəl başlayan da Afinanın özü oldu:
15 “Çəkinməyin yeri deyil, Telemax, at qorxaqlığı!
Axı geldin, öyrenəsən doğma atan Odisseyin
Başına nə qəza gəlib, hansı torpaq alıb onu.
Di dayanma, at ram edən Nestorun düz yanına get,
Axı gerək bilək onun üreyində olanları.
Xahiş cdib özün soruş, qoy düzünü açıb desin;
20 Həddən artıq ağıllıdır, odur ki, o yalan deməz”.
Dərrakəli Telemax tez cavab verdi ilahəyə:
“Mentor, necə yaxınlaşım? Necə xitam edim ona?
Ağılli söz danışmaqdə təcrübəm çox azdır mənim.
25 Çəkinirəm, – bir gənc necə sual versin bir qocaya!”
Pak Pallada Afinasa ona cavab verib dedi:
“Sualların bir qismini özün düşün üreyində,
Bir qismini allah sənə telqin eder. Mənçə sənin
Doğulub boy atmağına allahlar heç zidd olmayıb”.
Bunu deyib, Zevsin qızı tez qabağa düşüb getdi,

30 Telemax da ilahənin arxasında addımladı.
 Piloslular oyleşdiyi yerə gəlib yetişdilər.
 Əyləşmişdi mərd Nestor da, yanında da oğulları.
 Piloslular şışlərə et taxıb odda qızardırdı.
 Qonaqları görən kimi tez qabağa atıldılar,
 35 Əllərini sıxıb dəvət elədilər qonaqlığa.
 Onları ilk qarşılayan Nestor oğlu Pisistrat
 Afina və Telemaxın əllərindən yapışaraq
 Sahil boyu döşənilmiş yumşaq dəri üzərində
 Nestor ilə Frasimeden arasında oyleşdirdi.
 40 Bir parça iç verib, şərab tökdü qızıl piyaləyə.
 Qalxantutan Zevsin qızı Afinaya xitab edib
 Çox dil-ağız elədi və bu sözləri dedi ona:
 "Ey yadelli, indi allah Poseydona dua elə:
 Onun qurban bayramına düşüb sizin gəlişiniz.
 45 Əvvəl özün dua edib, carla yera mey nəzrini,
 Sonra şirin şərab süzüb qodəhi ver yoldaşına,
 O da icra etsin bunu. Məncə o da ölməzlərə
 Duaçıdır: axı insan allahlardan asılıdır.
 Səndən cavan yol yoldaşın mənimlə bir yaşıda olar.
 50 Qızıl camı öncə sənə vermeyimə səbəb budur".
 Bunu deyib şirin meyli piyaləni verdi ona.
 Pisistrat öncə camı ona təqdim etdiyindən,
 Afina bu dərrakəli cavandan çox razı qaldı.
 Uca səslə Poseydona dua edib belə dedi:
 55 "Yersaxlayan çar Poseydon, eşit bizim duamızı,
 Qəlbimizdən keçən bütün arzu-kama çatdır bizi!
 Əvvəl başdan Nestoru və övladını xoşbəxt elə;
 Yerde qalan bütünlü Pilos xalqına da, ey Tanrıımız,
 Hekatomba nəzri üçün leyqaqtılı qarşılıq ver!
 60 Telemaxla mən nə işə gelmişiksem, tamamlayıb
 Hündüryanlı gemimizdə dönək yene yurdumuza!"
 Belə deyib ilahə qız tökdü yera mey nəzrini.
 Telemaxa verdi sonra qoşaqlıplu gözəl camı;
 Telemax da qaydasıyla icra etdi bu ayını.

65 Elə bu vaxt şişlerdeki bişmiş əti siyirdilər.
 Hərə aldı öz payını, qonaqlığa başladılar.
 İstədiyi qədər hamı yeyib-içib doyan kimi,
 Məşhur Geren minicisi Nestor belə nitq elədi:
 "Madam bizim müsafirlər yeyib-içib ləzzət aldı,
 70 Yersiz düşməz biz onların kimliyini xəbər alsaq.
 Ey qəribələr! Siz kimsiniz? Gəlişiniz haradandır?
 İş üçünmü, yoxsa ele-bele üzüb gəzirsiniz?
 Həyatından keçib, başqa ellilərə divan tutan
 Quldurluğa qurşanaraq hər yana baş vurursunuz?"
 75 Cürətlənib Odisseyin oğlu birdən dilə gəldi:
 Qəlbine bu cəsarəti Afina həkk elədi ki,
 Qocadan öz itkin düşən atasını xəbər alsın,
 Bir də yaxşı ad qazansın. Telemax bu sözü dedi:
 "Axeyanın iftixarı Neley oğlu şanlı Nestor!
 80 Soruşursan: kimik, hansı diyardanıq. Eşit, deyim:
 Neyon dağı döşündəki İtakadan gəlmışık biz.
 Ümumi yox, xüsusi bir iş üçündür gəlmişimiz,
 İstəyirəm sınaqlardan çıxmış atam Odisseyin
 Haqqında bir söz eşidəm; deyirlər ki, səninlə bir
 85 Troyada çox vuruşub, yerlə-yeksan edib onu.
 Troyaya gedənlərin hamisindən xəbərdarıq;
 Kim harada, necə ölüb, xəbər gelib çatıb bize.
 Zevs, atamın ölümünü bizdən belə gizli tutur!
 Harda həlak olduğunu heç kəs deyə bilmir onun.
 Müxənnətlər qurudamı boğazlayıb Odisseyi?
 90 Amfitrita dalğaları dənizəmi gömüüb onu?
 Bax bununçün qabağında diz çökerək yalvarıram,
 Onun necə öldüyünü açıb mənə deyərsənmi?
 Bəlkə özün görüb, ya da görünərlərə eşidibsen.
 Axı onu doğan ana əzab çəkmək üçün doğub.
 95 Nə hesablaş, nə da acı, nə de yumşalt olanları,
 Gördüyünü, bildiyini olduğutək danış bir-bir.
 Axeylərin çox-çox cəfa çəkdikləri Trofada
 Əgor mənim nəcib atam öz əhdinə sadiq qalıb,

100 Öz sözü, ya işi ile bir rəşadət göstəribse,
 Yalvarıram, yada salib, olduğunu daniş mənə".
 Məşhur Geren minicisi Nestor ona cavab verdi:
 "Keçən günün dərdlərini sen yadına saldın, ey dost!
 Biz başyeməz axeylərin orda neler çekdi başı!
 105 Bir hissəmiz sis-dumanlı denizlərdə Axilles
 Dəstəsində qənimətçin hər tərəfə baş vuranda,
 Bir hissəmiz Troyanın önündəki döyüşlərde
 Oldu zəlil. Qurban getdi ən say-seçmə ərlərimiz.
 Orda yatır qadir Ayaks, orda yatır mərd Axilles.
 110 Məsləhətdə allahlara bənzər olan Patrokl da,
 Mənim güclü, əziz oğlum Antilox da orda yatır,
 Antilox da qazanmışdı hem döyüşdə, hem qaçışa.
 Bundan başqa başımıza çox fəlakət gəldi orda,
 Oğul istər saya bilsin bütün olub-keçənləri!
 115 Sən beş il də, altı il də qalsan bizim yanımızda,
 Sual verib, xəber alsan başımıza gələnləri,
 Dözməməyib axırdı öz vətəninə qayıdardın.
 Düşməni məhv etmek üçün kələk qurdug qızılı
 Kronion güc-bələyə xitam verdi vuruşlara.
 120 Fəndigirlikdə allahsifet Odisseyə çatan yoxdu.
 Bəli, kələk işlətməkdə o hamıdan üstün idi,
 Sənin atan çoxbilməşdi, atandırsa doğrudan o.
 İndi sənə baxdıqca mən heyret edib, mat qalıram:
 Nitqin də lap özüdür; heç kəs gümən etməzdə ki,
 125 Yeniyetmə gənc nitqıyla onun nitqi oxşar ola.
 Nə ümumxalq yiğincağı, nə də şura iclasında
 Odisseylə mənim fikrim fərqlənməzdi bir-birindən.
 Məsləhətdə, məşvərətdə niyyətimiz birdi bizim:
 Çalışrıdıq hər bir işdə fayda verək axeylərə.
 130 Biz ele ki, fəth elədik Priamin şəhərini,
 (Mindiyimiz gəmiləri ayrı saldı qadir allah),
 Bize bəla göndərməyi qət elədi Kronion,
 İçimizdə ağılsız və kəmfürsət də vardı cünki.
 Qadir ata töreməsi pak Pallada Afinanı

135 Hırsıldırıən adamlardan çoxu tapdı cəzasını;
 Atriklärın arasına nifaq salıb dalaşdırıldı:
 Güneş göydə batabatda Menelayla Aqamemnon
 Axeyləri fövqələdə yiğincağa topladılar.
 Onlar da ki, bu iclasa sərxiş halda gelmişdilər
 Hər qardaş öz niyyətini açıb dedi gələnlərə:
 Çar Menelay istəyirdi tez doluşub gəmilərə,
 Axeylər su yolu ilə qayıtsın öz yurdlarına.
 Aqamemnon bu təklifi bəyənməyib deyirdi ki,
 İncik düşmüs Afinanın soyutmaçın qəzəbini
 Hami qalib hekatomba qurbanına başlasınlar.
 Bilmirdi ki, Afinanı ovutmaq çox asan deyil:
 Allahlar öz qərarını asanlıqla dəyişdirmir.
 Bir-birini təhqir edib durdular üz-üzə onlar.
 Yaraşıqlı dizlik taxan axeylilər dik qalxaraq,
 140 Başladılar küyləşməyə, iki yere bölgündüler.
 Sehərədək düşmən kimi bəhs etdik bir-birimizlə.
 Artıq bize Kronion zülm etməyə başlamışdı.
 Ertəsi gün qənimət və qadınlara bənd vuraraq,
 Gəmilərə yükledilər, çıxdı yola bəziləri.
 145 Qoşunların tən yarısı öz yerindən tərpenmədi,
 Baş sərkərdə Aqamemnon ilə qaldı Troyada,
 Yerde qalan yarıımızsa yeyin-yeyin üzüb getdik;
 Allah coşqun denizdəki dalğaları hamarladı,
 Tenedosa çatdıq. Evə tez yetişək deye, orda
 150 Qurban kəsdik. Lakin geri qayıtnağa qoymadı Zevs.
 Aramıza o yenə də düşməncilik saldı bizim.
 Fəndigirlikdə və bilikdə bərabəri az təpilan
 Odisseylə qoşaquruq gəmilərə əyleşənlər
 Aqamemnon razı qalsın deye geri qayıtdılar.
 155 Qabaqdakı fəlakəti əvvəlcədən duyaraq mən,
 Gəmiləri var gücümüzle irəliyə doğru sürdüm.
 Tidid də öz dostlarını qaçmağa sövq edib üzdü.
 Bir az sonra xurmayısaq Menelay da çatdı bize.
 Lesbosda biz qalan yolu müzakirə eləyirdik,

170 Dedik: Xios körfeziyle qayaların üst yanından,
 Psiranın sağ yanından keçək gedək, ya Xiosun
 Alt yanından ve Mimantın yaxından keçək gedək?
 Yalvarırdıq Allaha ki, bir əlamət peyda edib
 Bize doğru yol göstərsin. Xatadan tez qaçaq deyə
 175 Dənizin düz ortasıyla Yevbeyə tez yetişməyi
 Məsləhetli bildi Allah. Səmt küləyi əsdi birdən,
 Baltığ bol su yoluyla gecə çatdıq Gerestə biz.
 Keçən kimi gen dənizi, Poseydonun şərəfinə
 180 Xeyli cöngə boğazlayıb ona qurban getirdik biz.
 Dördüncü gün at ram edən Tidey oğlu Diomedin
 Gemiləri miniklərlə çatdı Artos limanına.
 Allahların əsdirdiyi səmt küləyi heç kəsmedi,
 Bu küləyin kömeyile mən Pilosa tərəf üzdüm.
 185 Beləliklə, əziz bala, mən Pilosa gelib çıxdım,
 Bir azca da ölen, qalan axeylərdən xəbərim var.
 Öz evimin damı altda eşitdiyim xəbərlərin
 Hamisini danışram, səndən heç nə gizlətmərem.
 Deyirlər ki, böyük qəlbli Axillesin oğlu ilə
 190 Nizeatan mirmidonlar sağ-salamat dönüb geri.
 Poyant oğlu Filoktet də sağ-salamat qayıdır.
 İdomeney döyüşlərdən sağ qurtaran dostlarıyla
 Çatıb Krit adasına; heç birini su boğmayıb.
 Aqamemnon barəsində eşitməmiş olmazsınız:
 195 Dənən kimi Egist onu hiylə ilə öldürübdür;
 O da öz bed emelinin alıb ağır cəzasını.
 Xoşbextlikdir mərd öləndə yerində mərd oğlu qala!
 Şan-şöhrətli atasını namərdiliklə həlak edən
 Qəddar, xain Egisti o həlak edib, qisas alıb.
 200 Dost, görürəm sən də gözəl, boy-buxunlu gənc olubsan,
 Hünər göstər, şöhrətinı unutmasın qoy nəsiller”.
 Dərrakeli Telemaxsa belə dedi cavabında:
 “Axeyanın iftixarı, Neley oğlu şanlı Nestor!
 Orest yaman qisas alıb. Axeylilər Orest haqda
 Nəqmə qoşub, tərifini çatdıracaq nəsillərə!

205 O allahlar kaş mənə də ele bir güc verəydilər.
 Öc alaydım ədnalığı başdan aşan cavanlardan,
 Cox müsibət getirirler, başıma o həyəsizlər.
 Allahlar bu xoşbəxtliyi nə atama nəsib etdi,
 Nə de mənə. Sebr etməkdən başqa çarəm qalmayıbdır”.
 210 Məşhur Geren minicisi Nestor belə cavab verdi:
 “Əziz bala, madam ki, sən özün açdım, qoy deyim ki,
 Eşitmışım Penelopa məftununun sayı çıxdur.
 Elçi düşüb anana, çox yaramazlıq töredirlər.
 De görüm sən özünmü yol verirsən o adamlara,
 215 Allahların təlqinilə xalqını sendən üz döndərib?
 Bəlkə atan özü gəlib ya tek, ya da axeyləri
 Kömeyinə çağıraraq alacaqdır qisasını.
 Axeylərin çox-çox əzab çəkdikləri Troyada
 Pak Afina Odisseyin qayğısını çox çəkirdi,
 220 Onun kimi kaş səni də istəyəydi o ilahə!
 Afinanın Odisseyi sevib kömək etdiyitək
 Allahların heç bir kəsi sevdiyini görməmişəm.
 O səni də Odisseytək çox istəyib qorusayıdı,
 Toləblilər nikah haqda fikrə belə düşməzdilər!”
 225 Dərrakeli Telemaxsa ona belə cavab verdi:
 “Heç inana bilmirəm ki, dediklərin gerçəkləşə,
 Bu çox çətin məsələdir, heç ağlıma batmır mənim.
 Lap allahlar istəsə də, o xoşbəxtlik tapmaz məni”.
 Bayquşgözlü pak Afina ona belə cavab verdi:
 230 “Bu nə sözdür, dişlerinin çəparından uçdu sənin!
 Allah bizi harda olsaq hifz etəyər, könlü olsa,
 235 Arvadının və Egistin öldürüyüyü Atrid kimi
 Sağ-salamat dönüb, lakin xəyanətlə ölməkdənse.
 Yol uzunu neçə-neçə fəlakətə düşər olub,
 Öz yurduna məşəqqətlə gəlib çıxməq daha xoşdur.
 Ölüm ki var bütün fanı insanların qismətidir,
 Allahların özü dəxi istədiyi bir adamın
 Xoşagəlməz ölümünün qabağını ala bilməz!”
 Dərrakoli Telemaxsa Afinaya belə dedi:

240 "Ürəyimiz tutqunsa da, Mentor, dəyiş bu səhbəti,
 Onun geri dönmeyinə heç bir ümid qalmayıbdır.
 Yəqin ölüm və Keram Allah ona nazil edib.
 İstəyirəm men Nestora indi başqa sual verəm;
 O hamidan düşüncəli və hamidan rəhmdildir.
 245 Deyirler ki, o, üç nəslin başbələni, hakimidir.
 Ona baxan elə bilir qabağında Allah durub!
 Neley oğlu Nestor! Bir söz xəber alım, düzünü de:
 Hökmübüyük Aqamemnon, söyle, necə öldürülüb?
 250 Bəs Menelay harda idi? Xain Egist mərd Atridi
 Nə hiyləylə qətlə eleyib? Çox güclüdü axı Atrid.
 Yoxsa hələ Arqosda yox, yad eldeydi Aqamemnon?
 Bəlkə onun gecikməsi Egistə qol-qanad verib?"
 Məşhur Geren minicisi Telemaxa belə dedi:
 "Əziz balam, ehvalatı olduğutək damışaram.
 255 Xurmayısaq mərd Menelay Troyadan qayıdaraq,
 Görseydi ki, Egist sağdır, qardaşının sarayında,
 Bu iş senin düşündüyün kimi başa çatardı da.
 Nə Egistə qəbir qazıb üstə torpaq tökərdilər,
 Nə də axey qadınları üstündə yas saxlardılar.
 260 Qurda-quşa yem olardı yəqin şəhər kənarında.
 Çox böyükdü çünki onun işlədiyi o cinayət:
 Bir Troya hasarları etrafında vuruşarkən,
 Atları bol Arqosda o rahat-rahat əyləşərək,
 Aqamemnon arvadını dilə tutub tovlayırmış.
 265 Klitemnestra önce onun bu yaramaz teklifini
 Rədd edibmiş. Cünki hələ fikri, qəlbi safmış onun.
 Müğənni də heç vaxt yalqız qoymurmuş öz xanımını;
 Troyaya gedən Atrid ona belə tapşırıbmış.
 Amma sonra allahlar o qadını düz yoldan edib,
 270 Egist həmin müğənnini bir adaya sürgün edib,
 Boş adada vəhşi quşlar yeyib onun cəsədini.
 Cariçanı xain Egist öz evinə dəvet edib.
 Əbədilər şərefinə çox bud əti yandırıb o,
 Məbədgahə xeyli qumaş və qızıl qab nəzri verib,

275 Və belə bir çətin işi öz xeyrinə həll eleyib...
 Menelayla Troyadan birgə çıxıb, bir yol tutduq,
 Cünki bizim dostluğumuz çox möhkəm bir dostluq idı.
 Biz Afina yanındakı pak Sunidən keçən zaman,
 Menelayın gəmisində sükançını uzaqvuran
 280 Feb Apollon birdən zərif oxla vurub etdi həlak;
 Onetorid Fronti öz sükanının başındaydı,
 Sükançilar arasında berabəri yoxdu onun:
 O, gəmini tufanlardan sağ-salamat çıxarırdı.
 Menelay çox tələssə de lengiməyə vadər oldu,
 285 Cünki səfər yoldaşını hörmətlə dəfn etmeliydi.
 Bir az sonra içi oyuq gəmisində düşüb yola,
 Tünd suları yara-yara çatıb Maley burnuna o.
 Onun qalan yolunda Zevs çox tehlikə törədibdir:
 Fit nefəslə küləkləri, dağdan ağır dalğaları
 290 Menelayın gemileri üzərinə yönəldib Zevs.
 Gəmilərdən bir qismini atıb Krit adasında
 Kikonların yaşadığı İardançay mənsəbinə.
 Sisli dəniz ağışunda, Qortinanın ucqarında
 Dalğaları yarıb çıxan hündür, hamar bir qaya var;
 295 Orda nəhəng dalğaları Not yönəldib Festə tərəf,
 Lakin nəhəng dalğaları qaytarır o kiçik qaya.
 Tufan həmin qayalığa tərəf qovub yolçuları,
 Yolçular sağ qalsalar da, gəmiləri parçalanıb.
 Tufan yalnız burunları mavi rəngli beş gəmini
 300 Qova-qova aparıbdr birbaş Misir sahilinə.
 Başqa dilli xalq içinde çox dolaşib mərd Menelay,
 Orda xeyli qızıl yiğib, var-dövletə sahib olub.
 Egist bu vaxt qardaşını evdə həlak edib onun.
 Çarı həlak elədikdən sonra barlı Mikenada
 305 Düz yeddi il hökm sürüb, xalq da tabe olub ona.
 Səkkiz ildən sonra Orest dönüb gəlib Afinadan;
 Şan-şəhərtli atasının o fitnəkar qatilini
 Allahsifət Orest qorxunc bir əzabla öldürübdür.
 Sonra qorxaq Egist ilə əliqanlı anasını

310 Dəfn etdirib, axeylərə açıb ehsan süfrəsi o.
 Elə o gün o gur səsli Menelay da galib çıxıb,
 Gəmilerin tutumunca var-dövlətlə qayıdır o...
 Əziz dostum! Öz yurdundan o qədər də gen düşmə sen;
 Evi namərd ümidiñe qoyub getmək yaxşı deyil.
 315 Ehtiyatlı ol ki, onlar neyin varsa yeyer tamam,
 Sənin bura gəlinşin də itirer öz mənasını
 Məsləhatim budur, gedib Menelayla görüşəsen.
 Axeylərdən ən axırdı qayıdanı yalnız odur;
 Elə yerden qayıdır ki, ordan heç kəs qayıdammaz.
 320 Tufan onu qova-qova uc-bucaqsız bir dənizdə
 Elə yere atmışdı ki, quş bir ile gələ bilmez,
 Aradakı dəniz çünki həm böyükdür, həm qorxulu,
 İstəyirsən dostlarını götürərək dənizlə get,
 İstəyirsən quruyla get, – gərdunəni mən verərəm.
 325 Oğullarmıñ yol yoldaşın olub, səni xurmayaçaç
 Menelayın çar olduğu Spartaya apararlar.
 Gedib özün xahiş elə, hər nə bilir, açıb desin,
 Bir sözü də yalan olmaz, çünki o çox ağıllıdır".
 Bele dedi. Elə bu vaxt güneş batdı, zülmət çökdü.
 330 Bayquşgözlü pak Afina dile gəlib belə dedi:
 "Qoca, sənin dediklərin başdan-başa həqiqətdir.
 İndi cönge dili kesib meyi suyla qarışdırın,
 Poseydonla başqa ölməz allahlara nəzir verək.
 Ondan sonra yatmaq haqda fikirleşək, vaxtdır daha,
 335 Qaranlığı endi güneş. Qurban, vezir məclisini
 Çox uzatmaq düzgün deyil, dağlışmaq vaxtı yetib".
 Bu sözleri söyləyendə, hamı ona qulaq asdı.
 Carçəkənlər su tökdülər, əllərini yudu hamı.
 Gənclər neçə krateri ağızınacan doldurdular,
 340 Hərəyə bir cam verdilər, mey nezrini carlamaqçın.
 Dili oda atıb, hamı ayaq üstündə mey carladı.
 Yalnız bundan sonra hər kəs istədiyi qədər içdi.
 Əyriburun gəmisinə dönük üçün Afina da,
 Allahsifət telemax da yerlərindən qalxdı birdən.

345 Nestor isə buraxmayıb, onlara bu sözü dedi:
 "Burdan gedib gecəni öz gəminizde keçirməyə
 Nə ulu Zevs razı olar, nə də başqa ebədilər.
 Elə bil ki, öz evimdə lüt və yoxsul bir adamam,
 Elə bil ki, evimdə nə yorğanım var, nə yastiğım;
 350 Nə qonağım, nə mən özüm yumşaq yerde yatammarıq.
 Xeyr, dostlar, yorğan da var bizdə, qəşəng yastıqlar da.
 Nə qədər ki, mən və mənim oğullarım salamatdır,
 Güler üzle qarşılanar qapımızdan girən qonaq;
 Allahsifət Odisseyin oğlu kimi qonağısa
 355 Heç qoymarıq qayıdır öz gəmisində gecəlesin".
 Bayquşgözlü Afina da belə cavab verdi ona:
 "Əziz qoca, düz deyirsən; Telemaxın borcudur ki,
 Qulaq assın sən deyənə, bu çox gözəl məsləhətdir.
 Qoy arxanca gedib sənin, evinizdə gecəlesin,
 360 Mensə qara gəmimizə dönüb, orda yoldaşlara
 Gösterişlər vermeliyem, ürək-direk vermeliyem.
 Hamısından yaşılı mənəm və bununla fəxr edirəm.
 Onlar isə uca ruhlu Telemaxla yaşıddilar,
 Ona dostluq xatirinə yol yoldaşı olub onlar.
 365 Men öz qara gəmimizdə qalacağam bu gecəni,
 Səhər tezdən kavkonların diyarına gedəm gərək,
 Kavkonların mənə xeyli borcları var, köhne borcdur.
 Bir halda ki, Telemax da sənə pənah gətiribdir,
 Gərdunə ver, oğlunu qoş, bir getsinlər Spartaya;
 370 Gərdunənin atları da döyümlü və güclü olsun".
 Belə deyib döndü deniz qartalına Zevsin qızı,
 Gözdən itdi. Pilostular vahiməyə düşdü bundan.
 Möcüzəni öz gözüyle görən Nestor heyran qaldı,
 Telemaxın əllərindən tutub ona belə dedi:
 375 "Madam ki, gənc yaşlarından Allah sənin beledçindir,
 Deməli ki, elə-belə adamlardan deyilsən sən.
 Olimpdəki allahlardan heç birisi deyildi o,
 Egioxun qızı şanlı Tritogena getdi burdan.
 Axeylərin hamısından çox atana hamiydi o.

380 Ey ilahə, sen mənə də şəfqətli ol, ad qazandır,
 Ad qazandır övladıma və namuslu arvadıma!
 Sənə qurban kəsəcəyəm gen alınlı bir dananı,
 Biryاشdır, hələ xamdır, boyunduruq görmeyib o,
 Buynuzunu zərə tutub sənə qurban kəsəcəyem!"
 385 Belə dedi. Duasını eşitdi pak Afina da.
 Məşhur Geren minicisi Nestor belə dua edib
 Kürəkən və oğulları ilə dönüb getdi evə.
 Nestorun yar-yaraşıqlı sarayına çatan kimi,
 Kreslo və kürsülərdə eyləşdilər nizam ilə.
 390 Gələnlərə kraterdə qoca şərab qarışdırıldı.
 Bu şirin mey on ildi ki, saxlanırdı çəlləyində;
 Açıraqçı ilk defə onun qapağını açdı indi.
 Bu onillik şirin meyi qarışdırıb kraterdə,
 Afinanın şərəfinə qoca Nestor tökdü yerə.
 395 Hamı tekrar edib bunu, özleri də içdi meydən,
 Yatmaq üçün sonra hər kes qalxıb getdi öz evinə.
 Məşhur Geren minicisi Nestor, Pilos hökmdarı,
 Telemaxı öz evində saxladı və sütunların
 Arasında yer salındı ona oyma çarpayıda.
 400 Yanında da kiçik oğlu nizəatan Pisistrat
 Yatdı onun. Qardaşlardan evlənməyen tək o idi.
 Nestor isə içəridə yatdı, ayrı bir otaqda,
 Çarpayıda onunla yan-yana yatdı arvadı da.
 Erkən doğan alsacaqlı Eos çıxdı qaranlıqdan.
 405 Yatağından qalxdı Nestor məşhur Geren minicisi,
 Evdən çıxbı eyleşdi bir hamar daşın üzərində,
 O ağ daşlar hündür evin qapısının ağızındaydı,
 Pardaxlanmış kimi par-par parıldayıb dururdular.
 Bir vaxt Neley eyleşərdi o daşların üzərində;
 410 İndi Kera onu Aid aləmینə aparmışdı,
 Axeylərin feksi Nestor eyleşirdi indi orda,
 Ölində bir əsa vardi, ətrafında oğulları:
 Evdən yeni çıxmışdilar Yexefronla, Stratı,
 Aret, Persey, təşəxxüslü, allahlara tay Frasimed


415 Və altıncı qardaş ığid Pisistrat gelib çıxdı.
 Telemax da onlارla bir gelib birgə əyloşmişdi.
 Məşhur Geren minicisi cavanlara belə dedi:
 "Balalarım, tez yerinə yetirin bu istəyimi!
 Əvvəl gərək razi salam o lütfkar Afinanı,
 Öz xoşuya gelmişdi o bizim qurban şənliyinə.
 Tez biriniz kök bir dana gətirməkçün qaçın çölə:
 Malotaran özü seçib getirsin qoy o heyvanı.
 Bir adam da Telemaxın getsin qara gəmisiñə,
 İki nəfər orda qoyub, qalanını dəvət etsin.
 420 Bir nəfər də gedib zərgər Laerti qoy çağırıñ tez,
 Buynuzuna qızıl qapaq hazırlasın o, heyvanın.
 Qalamınız burda qalsın. Bir də evdə kənizlərə
 Tapşırın ki, tələssinlər: yaxşı yemək hazırlayıb,
 Kürsüleri düzüb, odun, su dalınca yollansınlar!"
 425 Belə dedi: Oğulları dərhal işə başladılar:
 Dana çöldən gətirildi. Gedib qara gemidəki
 Dostlarını çağırıldılar Telemaxın. Lazım olan
 Aletlərle geldi zərgər aletləri tuncdu onun.
 Çekic, zindan və kəlbətin gətirmişdi özüyle o;
 430 Zərgər üçün nə lazımsa gətirmişdi. Afina da
 Geldi qurban qəbuluna. Zərgərə zər verdi Nestor;
 Qızıl kimi parıldasın deyə könlü ilahənin,
 Zərgər qızıl qapaq saldı buynuzuna o dananın.
 Buynuzundan tutdu onun Yexefronla Stratı;
 435 Aret evdən bir əlinde naxışlı bir dəstidə su
 Getirmişdi, bir əlinde arpa ilə dolu səbet.
 Frasimed də balta ilə heyvanın lap qabağında
 Durmuşdu ki, vursun onu. Persey de tas gətirmişdi,
 Qan axmasın deyə yerə. Əllərini yuyub qoca,
 440 Heyvanın dən səpəledi üzərinə və bir çəngə
 Baş tükündən oda atıb, dua etdi Afinaya,
 Yerde qalan adamlar da təkrar etdi bu ayını.
 Mərd Frasimed danaya lap yaxınlaşıb, əlindəki
 Balta ilə dərhal onun üzdü boyun bəndlərini.

450 Dana candan düşdü tamam. Nestorun qız övladları,
 Gelinleri, büyük kızı Klimena və arvadı
 Möhterəmə Yevridika birdən fəryad qopardılar.
 Sonra gənclər ayaq üstə qaldırdılar o dananı,
 Frasimed öz biçağıyla başını da üzdü onun,
 455 Axı dərhal qara qanı, canı çıxdı sümüyündən,
 Tez cəmdeyi bölüb, onun budlarını ayırdılar,
 Sonra iki piy qatına büründülər o budları.
 Piy qatları üzərinə qalan eti yiğdi onlar,
 Nestor onu oda atıb üzərinə mey çiledi.
 460 Əllərində beşdiş, oğlan uşaqları dayandılar,
 Bud ətləri yanın kimi, içalatdan daddı hamı.
 Qalan eti parçalayıb, çubuqlara keçirdilər,
 O başından, bu başından tutub gənclər qızartdılar.
 Neley oğlu Nestorun ən kiçik qızı Polikasta
 465 Bu müddətdə əziz qonaq Telemaxı ćimizdirdi.
 Sonra par-par parıldayan yağ da çəkdi bədəninə,
 Sonra xiton geyindirdi, üstündən də qəşəng plas.
 O, vannadan çıxan zaman, elə bil ki, bir allahdı;
 Gelib əller hökməndəri Nestor ilə bir eyleşdi.
 470 Bu müddətdə şışlərdəki et qızarış siyrilmişdi.
 Yeməye əl uzatdılar. Qonaqlara qulluq edib
 Nökerlər mey süzürdüler zərif, qızıl qədəhlərə.
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,
 Məşhur Geren süvarisi Nestor belə bir söz dedi:
 475 "Balalarım! Telemaxçın uzunyallı atlar seçin,
 Boyunduruq taxıl qosun; yolu rahat gedə bilsin".
 Belə dedi. Oğulları dərhal emel elədilər.
 Gerduneye yüngülayaq atlar qosdu tezcə onlar.
 Açıraqı yol üçün yaxşı şerab, çörək hazırladı,
 480 Hakimlərə layiq başqa yemeklər de getirdi o.
 Telemax o gerduneye minib dardu ayaq üstə.
 Telemaxın yol yoldası Nestor oğlu Pisistrat
 Gerduneye qalxan kimi cilovları aldı ələ
 Ve atları qamçıladı, atlar dərhal götürüldü,

485 Düzə təref uçdu onlar; dalda qaldı uca Pilos.
 Gerdunəni çəkə-çəkə bütün günü qaçıdı atlar.
 Axşam oldu, günəş batdı, yollar-izlər kölgələndi.
 Diokleyə qonaq oldu onlar Feri şəhərində.
 Ortloxun oğlu ydu o, allah Alfey babasıydı,
 490 Yolçulara yer verdi o, onlar orda gecələdi.
 Erkən doğan al saçaqlı Eos çıxdı qaranlıqdan.
 Ala-bəzək gerdunənin atlarını qosub onlar,
 Keçib tağlı sütunları darvazaya yollandılar.
 Pisistrat qamçısını oynatdıqca atlar uçdu,
 495 Çox çəkmədi barlı taxıl zəmisinə yetişdiler.
 Çox sürətlə gedib, başa çatdırıldılar yollarını.
 Elə bu vaxt günəş batdı, yollar-izlər kölgələndi.

DÖRDÜNCÜ NƏĞMƏ

Lakedemonda



Dörd yanı dağ, özü düzen Lakedemon mahalına
Yetişərək Menelayın sarayına yollandılar.
Şan-söhretli Menelayın toplanmışdı qohumları,
Həm oğluna, həm qızına toy edirdi öz evində.
Troyada söz vermişdi halaypozan Axillesə,
İndi onun oğlu üçün göndərirdi öz çizini;
Allahlardı o gəncləri bir-birinə qovuşdurən
Adaxlinin hökm etdiyi mirmidonlar paytaxtına
Gelinlə bir yola düşən at da çoxdu, gerdunə də.
Spartalı Alektorun qızı idi gələn gelin.
Evlənən gənc Meqapentsə bir kenizdən doğulmuşdu;
Çünkü daha Yelenaya Allah övlad verməyirdi.
Afrodita kimi gözəl Germiona adlı qızı
Doğan kimi Yelenəni qısır qoydu o tanrılar.
Uca damlı saraydaydı qonaqların toy məclisi,
Bütün qohum-qonşuları orda idi Menelayın,
Kefə məşgül idi hamı. Allahsifət bir müğənni
Forminq ilə oxuyurdu. Nəğmə səsi ucalınca
Dövə vurub rəqs etməyə çıxdı iki rəqqasə qız.
Yolçuların özləri də, atları da qapıdaydı;
Odisseylə mərd Nestorun oğulları idi onlar.
Menelayın sarayında hər bir işi nizamlayan
Yetəou bu yolçuları darvazada gören kimi,
Xebar üçün getdi ordu başçısının hüzuruna.
Lap yanına gəlib onun, bu qanadlı sözü dedi:
“Sen ey Zevsin yetirməsi! İki nefər adam gəlib;
Hər ikisi, elə bil ki, Kronion nəslindəndir.
Əmrin nədir atlarını gerdunədən açaqmı biz,
Yoxsa başqa bir adamın qapısına yola salaq?”
Xurmayısaç mərd Menelay acıqlanıb belə dedi:

"Boyef oğlu Yeteoney belə başsız danışmadın,
 Nə oldu ki, uşaq kimi indi boş-boş danışırsan?
 Yurdumuza dönənəcən yad ellərdə başqaları
 Azmı hörmət edib bize! Qayıtmamasın bir də o gün!
 35 O yadelli qonaqların, tezçə get aç atlarını!
 Özlerini yanına sal gətir evə, qonaq kimi!"
 Yeteoney kişilərin salonundan çıxdı dərhal;
 40 Əldən iti nökerleri öz yanuna harayladı.
 Tez açdları gerdunədən tərə batmış köhlenləri
 Və tövleyə apararaq bağladılar axurlara;
 Arpaya bol perinc qatıb axurlara doldurdular,
 Gerdunəni ise hamar bir divara söykədilər.
 45 Yolcuların özlerini apardılar düz saraya;
 Menelayın gözəl qəsri heyran qoydu gelənləri.
 Şan-şöhrətli Menelayın uca, geniş imarəti
 Bedirlənmiş ay kimi, ya Güneş kimi nur saçırı.
 Baxıb xeyli həzz aldular. Sonra yaxşı cılalanmış
 50 Vannalarda yuyunmağa yollandılar; qonaqları
 Qaravaşlar əmizdirdib canlarını yağıladılar.
 Sonra da yun plaş, xiton geydirdilər her birinə.
 Onlar gedib Menelayın lap yanında əyleşdilər.
 55 Əllərini yumaq üçün kəniz qızıl bir dəstidə
 Su gətirdi, gümüş taşı tutdu qonaq qabağına,
 Sonra hamar masa çəkdi; mərifətli acharçı da
 Masa üstə çörək qoydu, evdə olan ehtiyatdan
 60 Canla-başla neçə löün dadlı-dadlı yemək verdi.
 Saqi ise dik tutaraq içi dolu nimçələri,
 Qonaqlara et paylaşı, yanında da qızıl qədəh.
 65 Əldə qədəh, belə dedi qonaqlara mərd Menelay:
 "Övvəl yeyin, ləzzət alın, siz doyandan sonra yalnız
 Soruşarıq: siz kimsiniz, gəlişiniz haradandır?
 Görürem ki, hər ikiniz mərd ataya çəkibsiniz.
 70 Yəqin ki, Zevs törəməsi çar nəslinə mənsubsunuz.
 Pis atadan sizin kimi mərd oğullar törəməzdi".
 Belə deyib önündəki kök dananın bel etindən
 İki parça alıb, qoydu qonaqların qabağına.
 75 Əllərini uzatdılar onlar hazır yeməklərə...
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,

Eşitməsin deyə heç kəs səsini lap yavaşıdır,
 70 Odisseyid Nestoridə xitab edib belə dedi:
 "Nestor oğlu, sən ey mənim yaxın dostum, can sirdəsim,
 Bu möhtəşəm evdə her şey gör bir necə parıldayır!
 Qızıl, gümüş, kəhrəba, fil sümüyü gör nə qədərdir!
 Yəqin Zevsin Olimpdəki salonu da lap belədir.
 75 Bu qədər də dövlət olar! Baxdıqca mat qalır adam!"
 Xurmayısaç Menelaya çatdı sözü Telemaxın,
 Qonaqlara xitab edib bu qanadlı sözü dedi:
 "Balalarım, Kronidlə heç kəs bəhsə gire bilməz."
 Çünkü onun həm sarayı, həm sərvəti əbədidir.
 80 Bu var bəzi adamlarda ola bilər, bezində yox.
 Çox ölkələr dolaşaraq, çox bələlər çəkdimsə də,
 Sekkiz ildən sonra yiğib gətirdim bu var-dövləti.
 Kiprə, uzaq Finikyaya, uzaq Misrə düşdü yolum.
 Sonra Sidon, Həbəştan, Yerembistan oldu yerim,
 85 Liviyyada gördüm quzu doğulur öz buynuzuyla;
 Qoyun, keçi ildə üç əl balalayır o diyarda.
 Süddən, ətdən və pendirdən korluq çekən yoxdur orda,
 Nə mal-qara sahibləri, nə çobanlar korluq çekir,
 Çünkü orda bütün ili başdan-başa süd sağılır.
 90 Yad əllerde dolaşaraq var yiğmaqla məşğul ikən,
 Qardaşımı arvadının xəyanəti ucbatından
 Gözlənmədən yad bir adam namərdliklə etdi həlak.
 Beləliklə var-dövlət də lap gözümüzden düşüb mənim.
 Yəqin size bu barede atanız da danışıbdır.
 95 Çox bələlər çekib başım; rahatlığı öz yerində,
 Ağzımacan dolu olan ev-eşiyim çıxbı əldən.
 Kaş əlimdə üçdə biri qala idi o sərvətin,
 Təki ezziz yurdularından çox aralı Troyada
 Şəhid olan qəhrəmanlar sağ-salamat qayıdaydı.
 100 Tez-tez anıb o dostları, göz yaşları tökə-tökə
 Günərimi bu sarayda dərdle-qəmle keçirirəm.
 Gah qəlbimi ağlamaqla toxdadırıam, gah susuram;
 Ürəyimi göz yaşıyla, dərdle-qəmle doydururam.
 Lakin meni bir nəfərin dərdı daha çox yandırır;
 105 O yadıma düşəndə həm yuxum qaçırm, həm iştaham.
 Odisseyin çəkdiyi o əziyyəti, müsibəti,

İnanın ki, axeylərdən heç birisi çəkməmişdir.
 Dərd-qəm ona nəsib olub, dost həsrəti çəkmək mənə,
 Nə müddətdir yoxa çıxıb, nə izi var, nə sorağı.
 110
 Heç bilmirəm sağıdır, ölüb. Laert də dərd çəkir yəqin.
 Cox ağıllı arvadı da, birçə oğlu Telemax da;
 Mərd Odissey evda körpə qoyub gedib Telemaxı".
 Telemaxın ağlamağı tutdu bunu eşidəndə
 Gözlerinin gilə-gilə yaşı axdı yanagından.
 115
 Gizlətməkçün bu yaşları, tündqırmızı plasını
 Tutdu gözü qarşısına. Menelay hiss etdi bunu,
 İki fikir arasında mütərəddid qaldı xeyli:
 Gözləsinmi qonaq özü səhbət açsıń atasından,
 Yoxsa özü sual verib danışdırısm qonağını?
 120
 Ağlı ilə, qəlbə ilə bu barədə düşünərkən,
 Yelena öz uca yataq otağından gəldi bura,
 Qızılqoxlu Artemida ilahədən qalmazdı o.
 Adresta öz xanımına naxışlı bir kürsü verdi,
 Alkippa da ayağının altda yumşaq xalça saldı,
 125
 Əlində bir gümüş mücrü gəldi Filo; bu mücrünü
 Bir vaxt Misir Fivasında Alkandra bəxş etmişdi.
 O, Polibin arvadıydı. Orda evlər dolu olur.
 Polib isə Menelaya iki ədəd gümüş vanna,
 İki ədəd üçayaqlı vermişdi, on talant qızıl.
 130
 Arvadının Yelenaya töhfəsi də az deyildi:
 Zer həşyəli, gümüştəker mücrü ilə qızıl bir iy
 Vermişdi o, Yelenaya: bu mücrünü kəniz Filo
 Getirerek qoymuşdu düz onun gözü qabağına;
 Mücrü yaxşı ayırılmış iplik ilə dolu idi,
 135
 Üstə qızıl mil, bir də ki, benövşəyi yun var idi.
 Kresloda əyləşdi o, ayağını isə kiçik
 Bir kürsünün üstə qoydu sual verdi öz ərinə:
 "Sən ey Zevsin yetirməsi Atrey oğlu mərd Menelay!
 Bize gələn qonaqların kimliyini bilirsenmi?
 140
 Düz çıxsa da, çıxmasa da deyeceyəm öz fikrimi:
 Kişiərin, arvadların arasında mən heç zaman
 Bax, belə bir bənzəyişi, oxşarlığı görməmişəm:
 Troyaya gedən zaman Odisseyin uşaq qoyub
 Getdiyi o Telemaxa Cox oxşayırb xax bu qonaq.

145
 Axeylilər mənim kimi utanmazın ucbatından
 İliyona səfər edib döyüslərə atıldılar".
 Xurmayisaç Menelaysa ona belə cavab verdi:
 "Arvad, elə mən özüm də bu baredə düşünürdüm.
 Odisseyin əl-ayağı elə bil ki, qumda bitib;
 150
 Bundakı saç qıvrımlığı, göz-qası guya onunkudur.
 Mən indicə qonaqlara Odisseydən danışırdım;
 Mənim üçün onun nələr çəkdiyini söyləyirdim.
 Gördüm bu gənc al-qırımızı plasının arxasında
 Gizlətdiyi gözlerində gildir-gildir yaş axıdır".
 155
 Nestor oğlu Pisistrat ona belə cavab verdi:
 "Sən ey Allah töreməsi, el hakimi, mərd Menelay!
 Sən dediyin o adamın doğrudan da oğlu budur.
 O, ağıllı, ismətlidir, qapınızdan girən kimi
 Qarşınızda dil-dil ötüb danışmaqdən heya edir.
 160
 Bir də sənin o ilahi səsin bizi mat qoyubdur.
 Məşhur Geren minicisi Nestor məni Telemaxa
 Bələdçilik etmək üçün qoşdu. Səndən o ya sözle,
 Ya da işlə kömək almaq fikrindədir. Bilirsən ki,
 Evdə başqa bir köməyi, havadarı yoxsa əger,
 165
 Atasını itirmişin böyük olur dərdi-qəmi.
 Telemax da bax beledir: atası lap çoxdan gedib,
 Yoxdur elə bir adamı, dar gününe dayaq ola".
 Xurmayisaç Menelay da belə dedi Nestoride:
 "Ey Allahlar! Doğrudanmı mənimçün Cox cəfa çəkmiş
 170
 Yaxın dostum əziz oğlu indi qonaq gelib mənə!
 Mənse ümid edirdim ki, asimanə hay salan Zevs
 Bizi coşqun denizlərdən sağ-salamat keçirərəsə,
 Hamidian çox mən onunla möhkəm dostluq eleyərəm.
 Arqosta bir şəhər verib, orda bir ev tikdirərəm:
 175
 Spartaya yaxın, mənim hökmümdəki o şəhəre,
 O öz varı-dövlətile, oğlu ilə köçüb gələr;
 İtakanın xalqını da o şəhərdə yerləşdirər.
 Onda tez-tez görüşərik, can deyib, can eşidərik
 Sevib biri-birimizi. Ölüm qara buludunu
 180
 Üstümüze salanadək bizi heç şey ayırammaz.
 Görünür ki, allahların paxılılığı tutub buna,
 Axeylərdən yalnız onun yollarını bağlayıblar".

Belə deyib adamların gözlerini yaşırdı o:
 Ağladı Zevs töremesi arqıv qızı Yelena da,
 185 Telemax da, Atrey oğlu xurmayısaç Menelay da.
 Axdı Nestor oğlunun da göz yaşları öz-özünə:
 Öz qardaşı Antiloxu yada salib ağladı o,
 Eos oğlu Troyada onu helak elemişdi.
 Pisistrat anıb onu bu qanadlı sözü dedi:
 190 “Atrey oğlu, adamların ağıllısı tanımırsan;
 Nə zaman ki, evimizdə sən barədə söhbət ohr,
 Bax həmişə belə deyir dünyagörmüş qoca Nestor.
 Mümkündürsə eșit məni: şam süfrəsi etrafında
 195 Qəmənmeyi xoşlamıram. Bunun üçün sabah vardır.
 Başına bir qəza gəlmış, həlak olmuş bir adamı
 Yada salib ağlamağın əleyhinə deyilem mən.
 Göz yaşları axıdaraq, saçımızı qırxdurmaqla
 Ölənlərə hörmət, şərəf qazandıra bilərik biz.
 Mən də qardaş itirmişəm. Axeylərin arasında
 200 Pis döyüşü deyildi o. Yeqin sən də tanıırsan.
 Men üzünü görməmişəm. Ancaq belə deyirlər ki,
 Onun kimi qaçan yoxmuş, döyüşdə də qorxmaz imiş”.
 Ona bele cavab verdi xurmayısaç mərd Menelay:
 “Əziz dostum, Görürəm ki, çox ağıllı danışırsan;
 205 Sendən yaşlı bir adam da ele-bele danişardı.
 Atan müdrik olduğundan sənin sözün ağıllıdır.
 Evlənəndə, ya anadan doğulanda bəxt ipini
 Açıqgözlü Zevs əyirən bəxtiyarlar tez tanınır.
 Nestoru da yaridib Zevs; öz evində-eşiyində
 210 Şad ve xürrəm günlerini başa vurub qocalır o;
 Oğullar da nə oğullar! Hem ağıllı, hem də qoçaq!
 Gəlin, matəm yaşlarını başqa vaxta saxlayaq biz.
 Şam etmeyin vaxtı çatıb, gəlin yuyaq əlimizi.
 Telemaxla etraflı bir söhbət etmek üçün, düzü,
 215 Sabah sehər istenilən qədər imkan olacaqdır”.
 Bele dedi. Menelayın əldən iti xidmətçisi
 Asfalion su getirdi, əllerini yudu onlar,
 Hazırlanmış yeməklərə sonra da əl uzatdır.
 Zevsin qızı Yelenanın başına bir fikir geldi.
 220 İcdikləri al şərabə ele dərman qatdı ki o,

Dərdi, kini unutsunlar, yaddan çıxısn olub-keçən.
 O dərmanı meye tőküb kim içsəydi, bütün günü
 Gözlərindən bir gile de yaş axıdib ağlamazdı.
 O gün ölmüş olsa belə ya atası, ya anası,
 225 Gözlerinin qabağında qardaşını, ya oğlunu
 Doğramış da olsayırlar, ya çıxmazdı gözlərindən.
 Bir vaxt Misir torpağında təsiri xoş bu dərmanı
 Fon arvadı Polidamna bəxş etmişdi Yelenaya.
 Uzaq Misirin bərəkətli torpağında bitən otdan
 230 Çoxdur şəfa verəni də, təhlükəli olanı da.
 Hər misirli bir hekimdir, geniş bilik sahibidir,
 Çünkü Pean nəslindəndir Misirin bütün sakinləri.
 O, dərmanı meye qatıb, paylamağı əmr elədi,
 Sonra isə bu sözləri dedi orda olanlara:
 235 “Sən ey Zevsin töremesi Atrid! Siz ey mərd kişidən
 Törəmişlər! Xoşbəxtlik də, bədbəxtlik də Zevdəndir
 Hər şey onun əlindədir, o qadirdir hər bir şeye.
 Uca damlı bu salonda yeyin, deyin, neşələnin,
 Ruhunuza yatanlardan mən də size söhbət açım
 240 Sınaqlardan mətin çıxmış Odisseyin hünerini
 Nə danışa bilərəm mən, nə də saysam, saya billəm.
 Axeylərin çox-çox cəfa çəkdikləri Troyada
 Göstərdiyi bir hünərdən ancaq söhbət aça billəm.
 Öz-özünə kötek vurub yaman hala salmışdı o,
 245 Kölə kimi ciyinə bir köhnə-köskül cindir atıb,
 Düşmənlerin gen küçəli şəhərinə gelib çıxdı.
 Ele bil bir diləncidir; axeylərdən heç kəs onu
 Gəmilərin etrafında bu görkəmdə görməmişdi.
 Bu görkəmdə İlionə gəldi, şübhə oyatmadan.
 250 Birçə onu mən tanıdım, yaxınlaşıb sual verdim,
 Ustalıqla susub cavab vermedi o, sualıma.
 Ele ki, mən ənimdirib, canına yağ çəkdim onun,
 Təmiz paltar geyindirib, and içdim ki, troyanlar
 Odisseyin kimliyini yalnız o vaxt biləcək ki,
 255 O, yanına dönən olsun itigedən gəmilərin.
 Anddan sonra axeylərin kələyini açıb dedi.
 Uzuntiye silahıyla o bir xeyli düşmən qırıb,
 Xeyli hərbi məlumatla dönüb yene getdi geri.

260 Troyanın qadınları uca səsle ağladılar,
 Men sevindim, çünkü çoxdan can aturdum vətənimə
 Onsuz da mən yanırdım ki, Kipridanın sözlerinə
 Kor-korane uyub, ayrı düşmüşdüm öz vətənimdən
 Tərk etmişdim öz qızımı, öz gəlinlik yatağımı,
 Cismən, ruhən çoxlarından üstün olan öz ərimi".
 265 Ona belə cavab verdi xurmayısaç mərd Menelay:
 "Arvad, olmuş elhvalatı tamam doğru danişdin sən.
 Çox yer gəzib, nəcib-nəcib insanlara rast gəlmisəm,
 Öyrənmişəm mən onların niyyətini, adətinini.
 Sınaqlardan mətin çıxmış Odisseytek bir adama
 270 Heç bir zaman, heç bir yerde rast gəldiyim olmayıbdır.
 Seçmə igid axeylerin troyalı düşmənləre
 Qorxunc ölüm apardığı taxta atda Odisseyin
 Göstərdiyi hünər kimi bir hünər də görməmişəm.
 Həmin ata yanaşdin sən. Yəqin bize düşmən allah
 275 Seni ora çekmişdi ki, troyanlar ad qazansın.
 Allahsifet Deifob da, gördük, sənin yanındadır.
 Taxta atı taqqıldıdib sən üç kərə dövər vurdun,
 Her bir axeyp arvadının sesi kimi səs çıxarıb;
 Öz adıyla çağirdın sən bizim məşhur igidləri.
 280 Tidey oğlu Diomedlə mən, bir də ki, mərd Odissey
 At betnində əyloşərək eşidirdik çağrışını.
 Diomedlə mən sevincden dik sıçrayıb istədik ki,
 Taxta atdan çıxaq, ya da çağrışına cavab verək.
 Odissey tez kəsdi yolu, köpümüzü aldı bizim.
 285 (Yerdə qalan axeylilər səs-səmirsiz oturmuşdu.
 Birce Antiki cəhd etdi ki, çağrışına cavab vere.
 Odissey tez sıçrayaraq öz qüvvəti əllerilə
 Celd ağızını yumub, bizi xilas etdi məhv olmaqdan.
 Bir az sonra Afinanın təlqinilə uzaşdırın sən".)
 290 Dərrakəli Telemax bu sözü dedi Menelaya:
 "Sən ey Zevsin yetirməsi Atrid, ellər hökmədarı!
 Ele məni yandıran da odur ki, o tunc ürek də
 Odisseyi qurtarmadı qorxunc ölüm pəncəsindən.
 Ancaq daha rahatlanmaq vaxtı gəlib yetişibdir,
 295 Qoy indi də yatıb hər kəs dadşın yuxu ləzzətinini".
 Belə dedi. Yelena tez əmr elədi: dəhlizdəki

İki rahat çarpayıda qaravaşlar yer salsınlar,
 Yaraşıqlı yastiqlardan yaxşı yataq düzəltsinlər,
 Üste yumşaq xalça serib, yorğan hazır eləsinlər.
 300 Əllərində məşəl tutan kənizlər tez çıxdı evdən,
 Yer saldılar. Qonaqlara bələdçilik etdi carçı.
 Atrey oğlu Menelayın hündürsütün dəhlizində
 Yatdı igid Odisseylo Nestorun gone oğulları.
 Çarsa hündür imaretin uzanıb iç otağında,
 305 Qadınların ən gözəli Yelenayla qoşa yatdı...
 Erkən doğan alsaçagli Eos çıxdı qaranlıqdan.
 Xurmayısaç mərd Menelay tezçə qalxdı yatağından,
 Paltarını geyib, asdı ciyni üstdən qılıncını,
 Ayağına bənd elədi yaraşıqlı allığıını,
 310 Ölümüş bir allah kimi çıxdı yataq otağından.
 Telemaxla bir əyloşib bu sözleri dedi ona:
 "Nocabəti Telemax, de, görün, sebəb no oldu ki,
 Dəniz keçib Lakedemon mahalına gelib çıxdın?
 Öz işinmi, xalq işimi gətiribdir səni bura?"
 Dərrakəli Telemaxsa ona belə cavab verdi:
 "Sən ey Zevsin yetirməsi Atrid, ellər hökmədarı!
 Gəlmışəm ki, atam haqda bir məlumat alım səndən.
 Mənim evim talan olur, var-dövlətim əldən gedir;
 Yağlılarla dolub evim, onlar qoyun-keçini də,
 315 Əyribuynuz, astayeriş malları da kəsib yeyir.
 Həddən artıq quduzdurlar anamın genç məftunları.
 Bax bununçun qabağında diz çökərək yalvarıram,
 Atam necə öldüyünü açıb mənə söyleyəsən,
 320 Belkə bunu özün görüb, ya görəndən cəsidibsən.
 Axi, onu doğan ana ozab çekmək üçün doğub!
 Nə rehm elə, nə hesablaş, nə də yumşalt olanları.
 Nə görübse, eşidibsən, olduğunu nağlı ele.
 Axeylerin çox-çox cəfa çəkdikləri Troyada
 325 Əger mənim nəcib atam öz əhdinə sadıq qalıb
 Öz sözü, ya işi ilə bir rəşadət göstəribse,
 Yalvarıram, yada salıb olduğunu daniş mənə!"
 Xurmayısaç mərd Menelay berk hirslənib belə dedi:
 "Necə yəni miskin, qorxaq adamçıqlar bir igidin
 330 Arvadının yatağına sahib olmaq isteyirlər!

335 Bu iş ona bənzəyər ki, maral körpə balaları
 Yatırıb şir yuvasında, otlamağa gedə özü.
 Çəmənlərdə otlamağa qarışmışkən onun başı,
 Qüdərəti şir döñə birdən yaşıdagı mağaraya,
 Balaları ilə birgə parçalaya o maralı.
 340 Odissey də o gəncləri bax, beləcə mehv edəcək.
 Zevs ataya, Apollona, Afinaya and olsun ki,
 Bir gün Lesbos adasında Filomelid pəhlevanla
 Güleşərək onu böyük bir qüvvətlə çırpdı yere;
 Beləliklə axeyləri sevindirdi sənin atan.
 345 İndi yene o görkəmdə görünseydı bu gənclərə,
 Ömürləri gödələrdi, toyları da vay olardı.
 Nəyi bilmək isteyirsən, o haqda da danışaram,
 Danışıram olduğutək, heç bir şeyi dəyişmədən.
 Qoca dəniz falçılarından eşitdiyim hər nə varsa,
 350 Bir sözünü gizlətmədən danışaram başdan-başa.
 Evə yaman tələsirdim, allahlara Misir elindən
 Buraxmırı məni, çünki yüz baş qurban kəsməmişdim,
 Onlara baş əyenlərdən xoşu gelir allahların.
 Gur dağlı dənizdə bir ada vardır, adı Faros;
 355 Misir ilə üzbeüzdür, aradakı məsafləni
 Uca yanlı bir gəmiyle, səmt küləyi əsən zaman,
 Bircə günə qət eləyib, gedib ora çatmaq olur.
 Orda rahat bir liman var; su götürmiş gəmiləri
 O limandan gen dənizə yola salmaq mümkün olur.
 360 Allahlar düz iyirmi gün məni orda ləngitdilər.
 Gəmiləri dağaların qucağında yüyürtdüren
 Səmt küləyi əsmədi ki, dənizçilər yola çıxa.
 Qoca dəniz allahının – Proteyin cavan qızı
 Eydofeya rəhm etməmiş olsa idi əgor mənə.
 365 Azuqəmiz, taqetimiz tükənerdi tamam bizim.
 O adada məni hər gün tekçə gəzən gördiyündən,
 Hamidian çox mənə rehmi gəlmüşdi o ifahənin.
 Yoldaşlarım qarmaqlarla hər gün balıq tuturdular,
 Çünkü acliq tamam əldən salmadayı hamımızı.
 370 Eydofeya yaxınlaşış mənə berkdən belə dedi:
 "Qərib, sən ya kəm ağılli, ya da axmaq bir adamsan!
 Unudaraq hər bir şeyi, qəmdən ümid gözləyirsən?"

Adada çox ləngiyirsən, tapmursan bir çıxış yolu,
 Beləliklə dostlarında ümidsizlik yaradırsan!"
 375 Belə dedi. İləhəyə mən də belə cavab verdim:
 "Kimliyini bilməsəm də, düzü nədir, – deyəcəyem.
 Öz xoşumla ləngimirem; bəlkə də göy sahibləri
 Allahlardan hansınısa mən özündən incitmişəm.
 Bəri sən de, axı hər şey məlum olur ölməzlərə,
 380 Balığı bol bu denizlə vetonime qayıtmaga
 Allahlardan hansı biri mane olub kəsir, yolu?"
 Bunu dedim. Mənə belə cavab verdi o ilahə:
 "Ey yadelli, düzü nədir indi açıb deyəcəyəm:
 Qoca dəniz hökməarı tez-tez üzüb gəlir bura, –
 385 O, misirli Proteydir, düz danışan bir allahdır,
 O, bələddir Poseydonun hökmündəki her dənizə.
 Deyirler ki, atam odur, o atadan töremişəm.
 Pusqusunda durub onu sən keçirə bilsən ələ,
 Gedəcəyin balığı bol dənizlərdə yoluñ necə
 390 Olacağı haqda sənə doğru-dürüst xəbor verər.
 Sonra, ey Zevs yetirməsi, istəsən o açıb deyər
 O uzun və məşəqqətli yola çıxan gündən sənin
 Evinde nə baş veribdir: istər yaxşı, istərsə pis".
 Belə dedi, mənənə belə cavab verdim ilahəye:
 "Yox, özün de, necə tutum o ölümsüz qocanı mən,
 Neyləyim ki, məni gören kimi qaçıb gizlənməsin?
 Axı insan ölməzlərin öhdəsindən çətin gələr".
 Belə dedim. Pak ilahə mənə belə cavab verdi:
 "Qərib, heç ne gizlətmədən sənə izah edərəm mən:
 400 Gün-günorta yerinə ki, çatdı göydə, Zefir əsər,
 O hər şeyi bilən qoca burulğandan çıxar üzə
 Və dənizdən aralanıb bir çalada uzanar tez;
 Ətrafını alar dəniz gözəlləri suitilər;
 Aralanan kimi bəyaz saçlı dəniz sularından
 Dəstə-dəstə yatişrlar Proteyin ətrafinda.
 Dənizlərin tekindəki üfunəti yayır onlar.
 Üfüq yeni qızaranda, səni ora apararaq,
 405 Suitilər arasında sənə də yer hazırlaram.
 Kömək üçün gəminizdən üç yoldaş da götürərsən.
 Qoy bunu da deyim ki, o qoca yaman hiyləgərdir.

O əvvəlcə dolanıb su itlərini sayacaqdır.
 Hamisini sayıb gözden keçirəndən sonra qoca,
 Çoban kimi düz onların arasında uzanacaq.
 Ele ki öz itlərinin arasında yuxuladı.
 415 Yubanmadan gücünüzü göstərməyə cəhd eləyin!
 O nə qədər çırpınarsa qoy çırpınsın, buraxmayın.
 Yer üzündə gördüyüünüz canlıların, cansızların
 Görkəmində görünse də, suya, oda çevrilse də,
 Siz qorxmayın, elinizdən buraxmayın, bərk-bərk sıxın.
 420 Ele ki o düşdü yene öz əvvəlki görkəmine,
 Ele ki, o özü xitab edib dile gəldi,
 Əl çəkib zor işlətməkdən, ixtiyarı sərbəst burax.
 Ondan soruş: allahlardan səni təqib edən kimdir?
 Bol balıqlı dənizlə gör nece dönmək olar evə".
 425 Belə deyib batdı suyu aşib-dاشan dənizə o,
 Mensə qumlu sahildəki gəmimizə tərəf getdim.
 Yol uzunu həyəcandan qəlbim tir-tir əsib durdu.
 Ele ki, mən gəlib çatdım sahildəki gəmimizə,
 Şam yemeyi hazırladıq; düşdü axşam qaranlığı.
 430 Sonra yatdıq hay-harayı dalğalara yaxın yerde.
 Erken doğan alsacaqlı Eos çıxdı qaranlıqdan.
 Allahlara yalvararaq gen dənizin sahililə
 Düşdüm yola; birdən lazımlı olar deyə, o üç nəfər
 Yoldaşım da müşayiət etdi məni yol uzunu.
 435 Eydofeya baş vuraraq geniş dəniz sularına,
 Lap təzəcə soyulmuş dörd suitinin dərisini
 Getirdi tez bizim üçün. İsteyirdi beləliklə
 Çaşbaş salsın atasını. Bizim üçün çala qazdı
 Və oturub gözlədi ki, biz ona lap yaxın gedək.
 440 Bir-bir salıb o çalaya, üstümüze dəri örtdü.
 Ürəyimiz bulandı su itlərinin pis iyindən.
 Asan deyil murdar dəniz itlərile bir uzanmaq!
 Belə pusqu çekmek bizə ağır başa gələcəkdi,
 Lakin bizi bu bəladan xilas etdi Eydofeya:
 445 Xoş qoxulu amvrosya sürtdü bizim burnumuza.
 Bu xoş ətir yox elədi heyvanların pis iyini.
 Dərilerin altında bütün o sehəri başa vurduq.
 Suitiler dəstə-dəstə çıxıb sudan, səsli-küylü

Dalgalardan az aralı qumsallıqda uzandılar.
 450 Duzlu dəniz sularından düz günorta çıxdı qoca.
 Gezib yağlı su itləri arasında, saydı bir-bir;
 Ürəyinə gelmedi ki, biz pusquda dayanmışıq;
 Sürüsünü sayanda o, əvvəl-əvvəl bizi saydı.
 O uzandı. Biz sıçrayıb bağışaraq tutduq onu.
 Öz mekrli sənətini dərhal işə saldı o da.
 Uzun yallı, alov rəngli bir aslana döndü once,
 Sonra döndü gah bəbire, gah ilana, gah qabana;
 Axar suya, xeyli uca bir ağaca döndü sonra...
 Özümüzü toxraq tutub buraxmadıq lakin onu.
 455 Cox keçmədi o hiyləgər qoca axır tengə gəldi,
 İnsan kimi dile gelib, bu sualı verdi mənə:
 "Atrey oğlu pusqu qurub məni ele keçirməyi
 Hansı Allah öyrodibdir sənə? Nədir istədiyin?"
 Bu sualı verdi mənə. Ona belə cavab verdim:
 460 "Özün yaxşı bilirsən ki, istədiyim nedir səndən.
 Bilirsən ki, ilişmişəm bu adada, gedəmmirəm.
 Çıxış yolu tapammiram, qəlbən, ruhən üzülürəm.
 Qoca, barı sən de, – axı ölməzler hər şeyi bilir, –
 Balığı bol bu dənizi addayaraq vətənimə
 465 Qayıtmaga hansı allah mane olub, yolu kəsib?"
 Belə dedim. Qoca dərhal cavab verib bunu dedi:
 "Madam ki, sən tez qayıtmak isteyirdin vətəninə,
 Gəminizə minən zaman Zevs atayla bütün başqa
 Allahların şərəfinə xeyli qurban kəsməliyidin.
 470 Yalnız onda tale səni qohumlarla görüşdürüüb,
 Öz evinə-eşiyinə, torpağına çatdırardı.
 Zevsin sudan yarıldığı Misir çayı axarıyla
 Geri dönüb, geniş göyün olməz olan sakinləri
 Allahların şərəfinə hekatomba nəzir versən,
 475 İstədiyin yolu onlar açar sənin qəşşərinə".
 Bu sözləri deyəndə o, qubarlandı qəlbim yaman:
 Buyruğuna görə onun sis-dumanlı dənizlə mən
 Uzun, ağır bir yol keçib yene Misrə dönməliydim.
 Ancaq buna baxmayaraq ona cavab verib dedim:
 480 "Qoca, nə əmr eləyirsən, ona emel edəcəyəm.
 Gizlətmədən bir də mənə bu barədə danış görüm,

Nestorla mən Troyadan çıxan zaman orda qalan
 Axeylərin hamisimı sağ-salamat dönüb eve?
 Yoxsa ki, öz gəmisilə sulara qərq olanı var,
 Ya dostunun qolu üstə, hərbdən sonra öleni var?"
 490 Belə sual verdim, o tez cavabını verib dedi:
 "Atrey oğlu, belə sual hardan düşdü, de, ağlına?
 Bilməməyin məsləhətdir. Bilsən olub-keçənləri,
 İnanmiram uzun zaman göz yaşaların ara verə.
 495 Axeylərdən sağ qalan da çoxdur, ölüb-itənlər də.
 Tunc yaraqlı axeylərdən yolda yalnız iki başçı
 Helak olub; döyüşlərdə ölenlərsə məlumundur.
 Bir qismi da sağdır, ancaq ləngiyir gen dənizlərdə.
 500 Oileyin oğlu Ayaks uzunavar gəmisiyle
 Batıb suda. Yertitrdən çarpi Girey daşlarına
 Parçalayıb o gəmini, özünüse xilas edib.
 Afinanın ondan xoşu gəlməsə de, sağ qalardı,
 Lakin Ayaks öyünüb ki, allahlara dəxli yoxdur.
 505 Onun özü xilas olub burulganda boğulmaqdan.
 Bu həyasız qırṛələnmə gedib çatıb Poseydona.
 Qəzəbləniç üçdişlini alıb güclü əline o,
 Çırpi Girey qayasına, qaya dərhal parçalanıb.
 Bir parçası öz yerində qalıb, lakin üzərində
 510 Suçlu Ayaks dayandığı parça gedib düşüb suya,
 Özüyle qərq edib onu coşqun dəniz sularında.
 Duzlu dəniz sularını uda-uda məhv olub o.
 Qardaşın öz uca yanlı gəmisində Keralardan
 Yaxasını qurtarıbdır. Onu Hera xilas edib.
 515 Lakin buna baxmayaraq Maley burnu yaxınında
 Qopan tufan onun qara gəmisini alıb gedib.
 Ağır-agır inildeyen dalgalardan keçirərək,
 Ölkonin lap ucqarına atıb; orda bir zamanlar
 Fiyest özü yaşayardı, indi oğlu Egist olur.
 520 Xoşbəxtlikdən Aqamemnon ordan geri qayıdıbdır.
 Allah yeli tərs çevirib, o evinə gedib çıxıb,
 Cox fərəhli ayaq basıb Atrid doğma diyarına.
 Uzanaraq torpağından öpüb onun. Şadlığından
 Uzun zaman gözlərindən axan yaşı dayanmayıb.
 525 Qüllədəki bir gözətçi elə bu vaxt görüb onu.

525 Ona iki talant qızıl vəd edibmiş xain Egist.
 Bir il varmış o da keşik çəkirmiş ki, Aqamemnon
 Gözlənmədən gelib çıxar, işe salar var gücünü.
 Gözətçi tez xəbor üçün gedib Egist olan evə.
 Eşidincə amansız bir tədbirə el atıb Egist:
 530 Pusq üçün iyirmi genç seçib xalqın arasından,
 Evinin bir yanında da yemek-içmək hazırladıb,
 Orduların başçısını dəvet üçün gedib özü.
 Bunun üçün gərdunəyə yaxşı atlar qoşdurubmuş,
 Qarşılıyb, öz evinə aparıbdır qonağını;
 535 Lakin onu qonaqlıqda cöngə kimi boğazlayıb.
 Nə Atridən gələnlərdən, nə Egistin adamından
 Diri qalan olub, hamsi vuruşaraq helak olub".
 Belə dedi. Menim qelbim parçalandı bu sözlərən.
 540 Qum üstündə eylesərək çox ağladım. Nə yaşamaq,
 Nə günəşin işığına baxmaq eşqi qaldı məndə.
 Qum üstüne sərilməkdən, ağlamaqdan doyunca mən,
 Dənizlərin düzzənisan ixtiyarı belə dedi:
 "Atrey oğlu, ümidişizlik və ağlamaq lazımdır deyil.
 545 Göz yaşları axıtmaqdən bir şey olə gəlon deyil.
 Vətənə tez qayıtmagi fikirləssən yaxşı olar:
 Ya Egisti diri tutar, ya Orestin öldürdüyü
 O xainin dəfninə sən özün gedib yetişərsən".
 Belə dedi. Dərdim-qəmim dağdan ağır olsa belə,
 Məni yaman sevindirdi ixtiyarın bu sözləri.
 550 Həmin dəniz qocasına bu qanadlı sözü dedim:
 "İkisindən xəber bildim, üçüncüdən danışındı,
 Sağ qalıb, gen dənizlərdən dənəmməyən kimdir bu an?
 Bələ də o daha yoxdur? De, ağır da olsa, bilim".
 Belə dedim. Sualıma dərhal cavab verdi qoca:
 555 "Üçüncü mərd itakalı Laert oğlu Odisseydır.
 Bir adada mən gözündən yaşalar tökon gördüm onu:
 Orda pəri Kalipsodur onu zorla dustaq edən,
 Cox can atır, Odissey öz vətəninə döne bilmir.
 Nə avarlı gəmisi var, nə də ki, yol yoldaşları.
 560 O bunlarsız necə keçsin silsiləli dalgaları.
 Sənə isə allahlar bir başqa qismət hazırlayıb:
 Atları bol Arqosda can vermək sənə qismət deyil.

Allah səni şabalıdaç Radamantın yaşadığı
 Dünyanın ən ucqar yeri Yeliseyə göndərəcək.
 O yerlərdə insanların güzərəni yüngül keçir,
 O yerlərdə nə qar-yağış, nə şiddətli tufan olur.
 İnsanlara bir sərinlik vermək üçün orda müdam
 Okeandan ürəkaçan, vriyılılı külək əsir.
 Axi Zevsin kürəkəni, Yelenanın ərisən sən!"
 Bunu deyib o, dənizə qərq olaraq, yoxa çıxdı.
 Mən də həmin üç dostumla gəmimizə tərəf getdim.
 Yolu gedə-gedə qəlbim həyəcanla döyüñürdü.
 Sahildəki qaraböyük gəmimizə çatan kimi
 Şəm yeməyi hazırladıq. Çökdü gecə qaranlığı,
 Coşan dəniz kənarında uzanaraq yuxuladıq.
 Erken doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan.
 Əvvəlcə biz gəmimizi itəleyib saldıq suya,
 Yelkənli dor ağacını sonra qoyduq o gəmiyə,
 Özümüz də avarların arxasına keçib bir-bir,
 Kürekənləri işə salıb çırpdıq dəniz sularına.
 Misir çayı axarına yaxınlaşdı gəmim yenə,
 Orda Zevsin şərəfinə yüzheyvanlıq qurban kəsdik.
 Allahların acığını soyudunca, qardaşımın
 Adı qalsın deyə məzar təpəciyi dikəldim mən.
 Sonra yola düşüb üzdük. Allahlardan göndərdiyi
 Səmt küləyi kömeyile gelib çıxdıq doğma yurda...
 Telemax, gör indi sənə mən nə təklif eləyirom:
 On bir, ya da on iki gün burda, mənim yanımıda qal.
 Sonra yaxşı töhfələrlə səni yola sallam özüm:
 Bir gərdənə bağışlaram, üstündə de üç yaxşı at;
 Allah nəzri vermək üçün gözəl bir cam bağışlaram,
 Mey nəziri ayinində daim məni xatırlarsan".
 Derrakəli Telemaxsa Menelaya belə dedi:
 "Atrey oğlu yalvarıram, məni burda çox saxlama!
 Düzdür, bir il başdan-başa mən yanında qalsam sənin,
 Nə ev üçün darixaram, nə də qohum-qardaş üçün.
 Dinlədikcə söhbətini, bil ki, yaman həzz alıram.
 Lakin məni o müqəddəs Pilosda da gözleyən var,
 Dostlar mənsiz darixırlar. Sən də məni yubadırsan.
 Verəcəvin hədiyyəsə basqa bir sev olsun ancaq."

Atalarını İtakaya aparmaram. Burda qalib,
Qoy bu yeri bəzəsinlər. Düzenliyin çoxdur sənin;
Uc-bucaqsız o düzlərdə şanagül də, xöşəmbu da
Ağ arpa da, bugda ilə pərinc də bol məhsul verir.
Lakin bizim İtakada nə çəmən var, nə enli yol.
605 Atlara yox, İtakanın keçilərə çatır yemi.
At sürmekçin yararsızdır bütün deniz adaları,
Çəməndə də kasıbdırlar. İtaka lap kasıbidir".
Belə dedi. Menelay gur səsi ilə, gülümsünüb,
610 Telemaxı sıgallaya-sıgallaya belə dedi:
"Damışığın bildirir ki, oğlum, yaxşı nəsildənsem.
Eybi yoxdur, dəyişdirəm verəcəyim töhfəni də!
Öz evimdə saxladığım başqa bir şey verrəm sənə,
Töhfələrin arasında qiymətlisi bil ki, odur.
615 Verəcəyim o şey qayet yaraşıqlı kraterdir:
Özü tökmə gümüşdəndir, ağızı qızıl haşiyəli.
O, Hefestin el işidir. Onu sidon hökmdarı
Necib Fedim bağışlayıb, yurdumuza qayıdanda
620 Hamiya xoş üz göstərdi. Krateri onda verib".
Telemaxla mərd Menelay belə söhbət edirdilər.
Eve daxıl oldu hamı, çar onları gözləyirdi.
Ortalığa əla meyle, qoyun eti gətirdilər.
Arvadları ərlərinə bol çörək də yollamışdı.
625 Hamı Atrid sarayında nahar hazır etmədəydi...
Penelova məftunları Odisseyin həyətində
Hər gün adət etdikləri oyunlarla məşğuldular:
Geniş həyət meydanında nizə və disk atıldılar.
Allahsifət Antinoya Yevrimaxsa əyləşmişdi, –
630 Daha güclü nəsildəndi Antinoy da, Yevrimax da.
Froninin oğlu Noyemon yanaşib o başçıllara,
Antinoya üz tutaraq, ona bele sual verdi:
"Antinoy, de Telemaxın qumlu Pilos adasından
Haçan geri dönməyindən bir xəberin varmı sənin?
Gəmini o məndən alıb getdi, indi Elidayı
635 Gedəsiyəm, gemim yoxdur. Orda yanı day-dayçalı
Düz on iki madyan atım, xeyli vəhşi qatırıım var.
Minmək üçün xam atlarda biri mənə gərək olub".
Eşidincə bunu, onlar diksindilər, – Telemaxın

640 Nestorgile getmeyini çünkü güman etmirdilər.
 Sanırdılar sürülərə baş çəkməyə gedib kəndə,
 Yevpeyt oğlu Antinoy bu sözü dedi Noyemona:
 "Düzünü de, haçan gedib? Yoldaşları kimdi onun? –
 İtakadan yiğib, yoxsa evindəki işçilərdir;
 Ya da ki, öz qullarıdır? Bu əlindən gələr onun!
 645 Sən bunu da daniş görüm, yaxşı-yaxşı bilim mən də:
 Böyrükara gomini o qol zoruna aldı sendən,
 Yoxsa tokid etdiyindən, öz xoşunla verdin ona?"
 Noyemonsa Antinoya cavab verib belə dedi:
 "Öz xoşumla verdim. Əgər başqası da olsa idi,
 650 Başı buna bəla çəkmiş bir adamın xahişini,
 İnanmırıam, rədd edəydi. Onun səfər yoldaşları
 İtakanın bizdən sonra adlı-sanlı gencəridir.
 Başçıları Mentor idi, ya da Mentor görkəminə
 Düşmüş olan bir aliahdi. Təecübülü bax budur ki,
 655 Allahsifət Mentoru mən dünən seher burda gördüm;
 Halbuki gənc yolcularla bir gəmide getmişdi o".
 Noyemon bu sözü deyib dönüb getdi evlərinə.
 Başçıların bu sözlerdən döyündü mərd ürekleri.
 Yarışları dayandırıb əyləşdilər, cavanlar da
 660 Yevpeyt oğlu Antinoy hirs alovunda yana-yana,
 Cavanlara xıtab etdi. Kin didirdi üreyini.
 Gözlərindən qızıl odu yağa-yağa belə dedi:
 "İş pis gedir! Telemaxın bu həyasız hərəkatı
 Bizə baha oturacaq! Bunu hardan biliydkiz!
 665 Bizdən heç nə soruşturmamış, özbaşına çıxıb gedib,
 Gəmi tapıb, camaatın arasından yoldaş seçib!
 Gələcəkdə başımıza iş açacaq. Zevs atamız,
 Boya-başa yetişməmiş, canını tez alsın onun.
 İti gedən gəmi verin, iyirmi də yoldaş verin.
 670 İtaka-Zam boğazında pusqu qurub gözətləyə,
 Dönüb geri qayıdanda tez yolunu kəsek onun.
 Atasından xəber bilmək ona baha oturacaq!"
 Belə dedi. Hami onun teklifilə razılaşdı.
 Tezəcə durub Odisseyin sarayına yollandılar.
 675 Cox çəkmədi Penelopa xəber tutub öyrəndi ki,
 Məftunları Telemaxı məhv etməyə hazırlaşır.

Bu xəbəri Medont verdi: umudlular bu barədə
 Danışanda Medont həyat divarının dalındaymış,
 O tez evə qaçıb bunu xəber verdi xanımına.
 680 Astanadan girən kimi Penelopa xəber aldı:
 "Medont, səni ne xəberlə göndəriblər aşıqlərim,
 Yoxsa onlar allahsifət Odisseyin evindəki
 Kenizlərə tezəcə yemək bişirməyi əmr edirlər?
 Kaş nə mənə elçi düşüb, nə bu evə geleydilər!
 685 Kaş ki, bizdə axırıncı yeməkləri olaydı bu!
 Ah, sırtıqlar! Gör nə tez-tez golib oğlum Telemaxın
 Varnı yox edirsınız! Guya uşaq yaşlarında
 Atanız heç söz açmayıb allahsifət Odisseydən,
 Onun sizin atalara elədiyi hörmətlərdən?
 690 Nə dili, nə eməlilə o heç kesi incitməzdii.
 Allahsifət hakimlərin bax bele bir şakəri var:
 Bir adamdan xoşu gelməz, o birini ezişləyer.
 Odisseyse ömrü boyu bir adamı incitməyib.
 Sizdə olan bedxahlığı amma bütün aləm bilir;
 695 Keçmişdəki yaxılıqla qiymət verən deyilsiniz!"
 Cox ağıllı fikirlərlə zəngin Medont ona dedi:
 "Xanim, dərd-qəm bir bununla bitsə idi, nə vardı ki!
 İndi də qətl hazırlayır nikah tələb eləyənlər.
 Kaş yerinə yetirməyə qoymasın bu tedbiri Zevs!
 700 İstəyirlər Telemaxı qayıdanda öldürənlər.
 O, müqəddəs Lakedemon bir də Pilos diyarına
 Gedibdir ki, atasının barəsində xəber bilsin".
 Çariçanın bu xəbərdən əsdi dizi, əsdi qəlbı.
 Xeyli müddət nə danişa bildi, nə də səsi çıxdı,
 705 Birdən-birə gözlərinin yaşı axdı yanağından.
 Xeyli sonra toxtayaraq Medonta bu sözü dedi:
 "Qasid, hara getdi oğlum? Onu sefər eleməye
 Vadar edən nədir, Medont? Suda atı əvəz edən
 Bir gəmiyə əyleşərək niyə çapdı dalgalarda?
 Bəlkə oğlum istəyir ki, xalq unutsun onu tamam?
 Cox ağıllı fikirlərlə zəngin Medont cavab verdi:
 "Deyəmmərem: allahlardan birisimi təlqin etdi,
 Öz qəlbimi çekdi onu qumlu Pilos diyarına;
 Getdi, bilsin – dönəsədir atası, ya ötüb gedib".

715 Bunu deyib Odisseyin otağından keçib getdi.
 Penelopa çox sarsıldı, salondakı kürsülerden
 Heç birinin üzerine oturmaq da istemedi.
 Xanım yataq otağının qapısında eyleşərək,
 Qərq oldu qəm dəryasına; ister cavan, ister qoca
 720 Ne qədər ki, kəniz vardi evdə, tamam ağlaşdılar.
 Ağlayaraq kənizləre belə dedi Penelopa:
 "Əzizlərim, qulaq asın! Yaşıdlarım arasında
 Kronion yalnız məni belə dərdə düşər edib.
 725 Əvvəl mənim şir ürəkli, nəcib ərim tələf olub,
 Çox igidlilik göstərmişdi o, danaylar arasında.
 Həm Arqosa yayılmışdı şöhrəti, həm Elladaya.
 İndi əziz oğlumu da bir qasırğa alıb gedib,
 Heç bilmirem hara atıb. Getdiyini bilməmişəm!
 730 Əclafınız! Yeqin bundan xəberiniz vardi sizin, —
 O, sahile gedib qara gəmisine eyləşəndə,
 Necə olub heç biriniz gəlib məni oyatmayıb!
 Onun getmək niyyətini mən o zaman bilsə idim,
 Ya qoymazdım ayağını ata evdən dışarıya,
 735 Ya da mənim meyitimin üstdən keçib gedərdi o!
 Tez çağırın, qoy yanımı gəlsin mənim qoca Doli.
 Atam nökər verib onu ər evinə gələndə mən,
 Bağ-bağçaya, ağaclara keşik çəkir indi qoca.
 İsteyirəm o, Laerte gedib desin əhvalatı.
 740 Laertin və Laert oğlu allahsifet Odisseyin
 Nəslini məhv edənlərə qarşı bəlkə çarə bilir;
 Bəlkə çıxıb camaata deyəcəkdir əhvalatı".
 Xanıma üz tutub dayə Yevrikleya bele dedi:
 "Əziz qızım! İsteyirsən öldür məni öz əlinə,
 745 İsteyirsən salamat qoy, düzü nədir — deyəcəyəm.
 Mən bilirdim. Yolu üçün şərabı da, çörəyi də,
 O əmr etdi, mən getirdim. Amma mənə and verdi ki,
 On iki gün susum, ya da başqasından eşidərək
 Məndən xəber alsan əger, onda açıb deyim bunu.
 O qorxurdu sən ağlayıb soldurasan amalını.
 750 Gör indi mən nə deyirəm: get çım, təmiz paltar geyin,
 Kənizlərlə üst qatdakı otağına qalx, orada
 Zevsin qızı Afinaya dua elə, çünkü bir o

755 Əziz oğlun Telemaxı ölümdən hifz edə biler.
 Qocanınsa bir dərdini ikilətmə. Çünkü Allah
 Arkeziad övladına o qədər da nifrat etmir.
 Bu nəsildən hansı işə uca damlı bu saraya,
 Bərəkətli tarlalara axır sahib olacaqdır".
 Bu sözlərlə xanımına toxraq verib kiritdi o.
 Penelopa gedib çımdı, sonra təmiz paltar geydi.
 760 Üst qatdakı otağına qalxdı neçə kənizlə,
 Bir səbətə arpa töküb, Afinaya dua etdi:
 "Ulu Zevsin dəfədilməz qızı, yaxşı dinlə məni!
 765 Əgər bir vaxt o çoxbilmiş Odissey bu ev-eşikdə
 Sənin üçün heyvan kəsib budlarıny yandırıbsa,
 Yadına sal, özün xilas elə mənim bir balamı,
 Mənə elçi düşənlərin xətasından-bəlasından!"
 Belə deyib hönkündədi. Afinaya çatdı xahiş.
 Meftunlarsa elə bu vaxt zalda hay-küy salmışdilar.
 Təşəxxüslü cavanlardan bəziləri deyirdi ki:
 "İndi xanım yeqin toya hazırlaşır ve ağlina
 Gəlmir ki, biz Telemaxı öldürməyi qət etmişik!"
 Bunu deyən bilmirdi ki, onlar özü oləcəklər.
 Antinoy bu cavanlara xıtab edib bərkədən dedi:
 "Yoxsa deli olubsunuz? Hər nə gəldi, deyirsiniz!
 770 Demirsiniz bu sözleri çariçaya çatdırırlar??!
 Səs-səmirsiz qalxbı gedək dediyimiz iş dalınca;
 Axı bu iş hamımızın üreyinə yatan işdir".
 Belə deyib o iyirmi sədəqətlə cavan seçdi,
 775 Getdi qumlu sahillərə, gəmiləri duran yere.
 Əvvəl hamı köməkləşib o gəmini saldı suya,
 Yelkənli dor ağacını uzatdilar o gəmide.
 Sonra qayış halqalara keçirdilər avarları,
 780 Bunlar hazır olan kimi yelkənleri buraxdilar.
 Onlara öz nökerləri götirdilər silahları.
 Dərin sahil sularında lövberləyib o gəmini,
 Yerə düşüb şam etdilər, gözlədilər gecə olsun.
 Bu vaxt dərdli Penelopa üst qatdakı otağında
 Uzamışdı; yadına nə su düşürdü, nə də yemək,
 Başındakı bu fikirdi: oğlu nicat tapacaqmı,
 785 Yoxsa bədxah məftunları nəfəsini kəsəcəklər?

795 Ovçuların yaratdığı dairenin sıxlığını
 Görən aslan necə qorxub həyəcanlar keçirirse,
 O da ele həyəcanlıydı. Lakin yuxu basdı onu,
 Mürgüləyib, yatağına əyildi, dərd çıxdı yaddan.
 Pak Pallada Afina da bu vaxt başqa fikrə düşdü:
 Gözəl qadın İftimaya bənzər xəyal yaratdı o,
 Penelopa kimi o da İkariidən törəmişdi,
 Ferili mord Yevmel ilə həyat qurub evlənmişdi.
 800 Odisseyin sarayına yolladı bu teyfi allah.
 Çünkü yaman derd çəkərək ağlayırdı Penelopa,
 Teyf xanımı toxraq verib, göz yaşını kəsməliydi.
 Xəyal rozə qayışının yarığından girdi evə,
 Çarıcanın başı üstə dayanıb bu sözü dedi:
 "Ey ürəyi qəm üzgünü Penelopa, yatıbsanmı?
 805 Yüngülhəyat əbədilər ağlamağı, qəm çəkməyə!
 Sənə yasaq cəyirlər. Sağ dönəcək oğlun evə;
 Allahların qarşısında heç bir suçu yoxdur onun!"
 Mürgüləyib gördüyü bu şirin yuxu aləmində
 Ağıl kam Penelopa ona belə cavab verdi:
 810 "Bacım, bu nə sözdür, dedin? De sən hara, bu yer hara?
 Sən ki, bizdən uzaqdasan, buralara gəlməzdin heç.
 Necə yəni deyirsən ki, ağlamayım, zərmayım,
 Qəlbi, ruhu parçalayan nə var – yaddan çıxardım mən?
 815 Əvvəl mənim şir ürekli, nəcib ərim telefon olub,
 Cox igidlik göstərmişdi o, danayalar arasında;
 Həm Arqosa yayılmışdı şöhreti, həm Elladaya.
 İndi iso ezziz oğlum bir gəmiye minib gedib,
 Berke-boşa düşmeyib o, dil-ağızsız gəncdir hələ.
 820 Onun dərdi unutdurub mənə, bil ki, er dərdini;
 Qəlbən qorxub əsirəm ki, onun dəniz yollarında,
 Ya getdiyi yad ölkədə başına bir qəza gələr.
 Düşmənləri çoxdur onun, xata çıxar əllərindən,
 Öz yurduna dönənədək nefəsini kəsər onlar!"
 825 Cox da yaxşı seçilməyən kabus ona belə dedi:
 "Əzziz bacım, cürətli ol, qorxutma heç ürəyini!
 Onun elə bacarıqlı yol yoldaşı var ki, bacım,
 Kişilər də istəyər ki, o dayansın keşiyində. –
 O, Zevs qızı Afinadır. Dərdlərinə yanır sənin.

830 Bu sözləri demək üçün məni də o göndəribdir".
 Düşüncəli Penelopa ona belə cavab verdi:
 "Eşitdiyim doğrudan da ilahənin səsidirse.
 Ərimin də əhvalından mənə sehih bir xəber ver.
 Ey ilahə, o sağdır, baxırmı gün işığına,
 Yoxsa yoxdur Odisseyim, gedib Aid aləminə?"
 835 Cox da yaxşı seçilməyən kabus belə cavab verdi:
 "O diridir, ya ölübdür, – doğrusunu deyəmmərəm,
 Havayı söz danışmaqdan xoşum gəlmir çünki mənim".
 Bu sözləri deyib, mehtək kabus qapı rəzəsinin
 840 Deşiyindən çıxıb getdi. Penelopa tez ayıldı
 Və sevimli ürəyini fərəh hissi çulgaladı.
 Yuxuda yox, sanki bunlar ayıqlıqda baş verirdi.
 Məftunlarsa bir gəmiye əyləşərək yol gedirdi.
 Bu səfərdən məqsədləri Telemaxı öldürmekdi.
 Qayalı Zam adasıyla İtakanın arasında
 845 Asterida adası var, çox da böyük ada deyil.
 O adanın gəmilərçün iki rahat limanı var,
 Axeyliler Telemaxa orda pusqu düzəltmişdi.

BEŞİNCİ NƏĞMƏ



Ölməzləri, faniləri işığa qərq etsin deyə,
Tifonla cüt yatan Eos oyanıban qalxdı göye.
Allahların şurasıydı. Baş tərəfdə ölməzlerin
Ən güclüsü, qüdretlisi gursesli Zevs əyleşmişdi.
5 Odisseyin dərdlərindən danışındı pak Afina,
Onun əsir vəziyyəti sarsılmışdı ilahəni:
“Ey Zevs ata vo ey başqa alicənab pak allahlar!
Bir halda ki, rəiyətlə ata kimi rəftar edən
10 Odisseyi bir nəfər də xatırlayıb yada salmır,
İndən belə hakimiyət skipetri tutanlardan
Gərək heç kos nocibliyə, yumşaqlığı yol verməsin,
Qovub rəhmi, ədaləti, camaata zülm eləsin.
O cəfakesh indi uzaq bir adada, gursaç pəri
15 Kalipsonun yanındadır. Zoraklıq edir pəri,
Öz sevimli vətoninə dönə bilmir mərd Odissey
Çoxavarlı gəmisi və yol yoldaşı yoxdur onun,
O, gəmisiz və yoldaşsız necə keçsin gen dənizi?
Onun əziz oğlunu da, İtakaya qayıdanda,
Həlak etmək istəyirlər. Atasının sorağıyla
20 Pilosa və Lakedemon diyarına gedibdir o”.
Buludığın Kronoğlu belə cavab verdi ona:
“Bu nə sözdür danışırsan, ağızından nə çıxdı, qızım!
Vətoninə dönən kimi Odisseyin yağılardan
Qısamalma qərərini verən sənin özünsən ki.
25 Telemax da öz yurduna sağ-salamat dönsün deyə,
Müşayiət elə onu, – bunu tək sən bacararsan.
Penelopa məftunları qoy əlibəş dönsün geri!”
Bunu deyib əziz oğlu Hermesə əmr elədi Zevs:
“Hermes, sən ey allahların qasıdi, gör nə deyirəm,

30 Get o qalınsa pəriyə çatdır bizim bu qərari,
 Qoy buraxsim dözümü çox Odisseyi, bir şərtlə ki,
 Nə insanlar yol yoldaşı olsun onum, nə allahlar.
 Möhkəm salda çətinliklə keçsin deniz yollarını,
 Düz iyirmi gündən sonra çatsın barlı Sxeryaya, –
 35 Allahların törməsi feakların ölkəsinə.
 Ona feak qəbilesi hörmət edər allah kimi,
 Gəmi verib apararlar doğma, əziz diyarına,
 Yığın-yığın qızıl və mis, xeyli paltar bağışlarlar;
 Troyadan öz evinə əlidolu qayıtsayıd
 40 Qəniməti feakların töhfəsindən az olardı.
 Belə! Gedib vətənini də, uca damlı evini də,
 Doğma qohum-qardaşı da görmək onun nəsibidir".
 Belə dedi, fərmanına əməl etdi qasid Hermes.
 İtigedən ayağına bağlı zər səndəlini,
 45 Bu səndəller istər geniş yer üzündə, istər suda
 Onu külək sürətlə uçurdaraq aparırdı.
 Çubuğu aldı ələ; bu çubuqla istəsə o,
 Oyaqları yuxuladı, yatanları oyadardı.
 Qadir Hermes çubuğyla endi Olimp təpəsindən.
 50 Piyeriye çatan kimi endi göydən su üzünə,
 Qağayıtek dalğaların üzərilə süzüb getdi;
 Qanadını duzlu deniz sularında isladaraq
 Nərildəyen dalgalarda balıq tutan qağayıtek
 Arqovuran çox sürətlə keçirdi su üzərindən.
 55 Qurudan çox-çox aralı bir adaya çatan kimi
 Bənövşəyi dalgalardan qədəm basdı bərk torpağa.
 Gursaç peri yaşıdığı mağaraya çatanadək
 Getdi Hermes. Mağarada gördü gursaç Kalipsonu;
 Ocağından qalxan alov asımına ucalırdı,
 60 Bütün ada yanın sidrin xoş etrinə qərq olmuşdu.
 Əlində bir qızıl mezik peri dəzgah ətrafında
 Gəzib parça toxuyurdu, gözəl səslə oxuyurdu.
 Qaraqovaq, qızılıağac, bir də ki, sərv ağacının
 Six meşəsi mağarını hər tərəfdən bürümüşdü.

65 İriqanad bayquş, qırğı, açıqdımdık su qarğısı
 Goy budaqlar arasında rahat yuva hörmüdürlər.
 Onlar dəniz sahilində yem axtarış yemlənirdi.
 Mağaranın lap yanında çoxdu üzüm tənəkləri,
 Budaqlardan ağır üzüm salxımları asılmışdı.
 70 Bir-birindən az aralı dörd saf bulaq qaynayırdı,
 Hər birinin büllür suyu bir tərəfə axmadayıd.
 Kərəvizlə ter bənövşə süs verirdi göy çəmənə.
 Bu adaya bir allahın özünün də yolu düşsə,
 Lap məəttəl qalib belə gözəlliye, hezz alardı.
 75 Arqovuran Hermes dəxi heyretindən donub qaldı.
 Elə ki, o təəccübə hər yanı seyr edib doydu,
 Mağaraya girdi sonra. İlahələr ilahəsi
 Müsafiri tez tanıdı bircə kərə baxan kimi.
 Bir-birindən çox aralı olsalar da əbədilər,
 80 Olan bir iş deyil, onlar yad ola bir-birlərinə.
 Ancaq ığid Odisseyi Hermes orda görəmmedi.
 O yənə də bir qayada öyleşərək ağlayırdı;
 Ürəyini parçalayıb didirdi göz yaşı, ah-zar.
 Nezərləri dənizdəki ənginliyə dikilmişdi.
 85 Bu vaxt qəşəng kreslədə öyleşdirib qonağı,
 İlahələr ilahəsi ona belə sual verdi:
 "Bu nə işdir? Nece olub – çubuğu zər, özü əziz
 Hermes bizim evimizə qədəm basıb? Sən ki, bura
 Az gələrdin! Nə lazımdır? Mümkün olan hər ne varsa
 90 Və əlimdən nə gəlirsə, mən yerinə yetirərem.
 Cox təvəqqə eləyirəm gir içəri, qonağım ol!"
 Belə deyib masa çəkdi qonağının qabağına,
 Amvrosya qoydu, nektar qarışdırıcı – qıpçırmızı.
 Yedi-icdi Arqovuran masa üstdə olanlardan.
 95 Elə ki, o yeyib-icdi, könlü-gözü doydu tamam,
 İlahəyə xıtab edib bu sözlərlə cavab verdi:
 "Ey ilahə, gelişimin səbəbini soruşursan,
 Buyruğuna əməl edib, düzü nedir deyəcəyəm.
 Özüm bunu istəmədən, meni bura Zevs yolladı.

100 Söyle görüm, insanların məskən sala bilmədiyi,
 Allahlara hekatomba nəzri verə bilmədiyi
 Duzlu, geniş bir denizi öz xoşyla kim qət edər?
 Qalxantutan Zevsin ancaq buyruğuna allahlardan
 Hansı eks gedə bilər, kəmetinə baxa bilər?
 105 O dedi ki, bu adada çox əzabkeş bir adam var,
 Onuncu il Troyanı alt-üst edib yola düşən
 Axeylərdən onun qədər heç kəs əzab çəkməmişdir.
 Onlar geri qayıdanda hirsəndirib Afinanı;
 O da güclü dalğa, külək yollayıb o yolçulara.
 110 Odisseyin yolda bütün yoldaşları həlak olub,
 Tufan yalnız Odisseyi qova-qova atıb bura.
 Zevs əmr edir bu adamı öz yurduna çatdırasan,
 Qohumlardan uzaq yerdə ölmək ona qismət deyil!
 Anıma gedib vətəni də, uca damlı evini də,
 115 Doğma qohum-qardaşı da görmək onun nəsibidir".
 Bu sözlərdən Kalipsonun ürəyinə qorxu düşdü,
 Hermesə üz tutub dərhal bu qanadlı sözü dedi:
 "Ey allahlar, siz necə sert və nə yaman paxılsınız!
 Yatağını ərə getmək istədiyi adamlarla
 120 Böülüsdürən ilaheler göz açmırlar əlinizdən.
 Al-saçaqlı Eos sevib-seçən kimi Orionu,
 Xoş gün gören siz allahlar onu təqib elediniz,
 Axırda da Ortıqıya adasına onu birdən
 Qızıl taxtlı Artemida vurdu zərif oxu ilə.
 125 Demetra da qəlb səsinə qulaq asıb Yazionla
 Üç şum görmüş bir tarlada girdi sevgi yatağına.
 Bir o qədər çəkmədi ki, Zevs bundan tutdu xəber,
 Dərhal düməğ ildirilmiş həlak etdi Yazionu.
 İndi məni qoymursunuz fani ilə ömür sürüm.
 130 Parçalanmış bir gəminin suda gəzən tiri üstdən
 Onu xilas edən mənəm. Zevsin bəyaz ildirimi
 O gəmini al sularda parça-parça eləmişdi,
 Onun bütün yoldaşları dənizdə məhv olmuşdular.
 Dalğa, külək qova-qova onu bura gətirmişdi.

135 Onu sevib yedirdim mən. Möhkəm əmin olmuşdum ki,
 Odisseyə ölümsüzlük, qocalmazlıq bexş edərem.
 Qalxantutan Zevsin amma buyruğuna allahlardan
 Hansı eks gedə bilər, kəmetinə baxa bilər.
 Madam ki, Zevs getsin deyir, qoy Odissey çıxıb getsin.
 140 Lakin ona yol yoldası, gəmi verə bilmərəm mən:
 Nə avarlı gəmim, nə də onu sonsuz bir denizin
 Dalğaları üzərindən keçirəcək avarçım var.
 Lakin ata diyarına sağ-salamat dönsün deyə
 Nə məsləhət gərkidirsə, açıq qəlibə verərəm mən".
 145 O bələdçi Arqovuran ilahəyə belə dedi:
 "Onu burda çox saxlama! Cəld ol, Zevsi hirsəndirme.
 Hirsəndirən əgər onu sənin halın yaman olar".
 Bunu deyib o qüdretli Arqovuran çıxıb getdi.
 Hakim pəri eşidincə Kronidin buyruğunu,
 150 Yubanmadan getdi ığid Odisseyle danışmağa.
 Sahildeki yarganda o əyləşdi gözü yaşı.
 Ömrü vətən həsrətilə əriyirdi gilə-gilə.
 Pəridəki gözəllik də cəlb etmirdi daha onu.
 Gecələri amma dərin mağarada istəmədən
 155 Ehtiraslı pəri ilə bir yastiğə baş qoyurdu.
 Gündüzlərsə bütün günü qaya üstdə əyləşirdi,
 Ürəyini parçalayıb didirdi göz yaşı, ah-zar,
 Nəzərləri denizdeki enginliyə dikilirdi.
 İlaheler ilahəsi ona yaxın gelib dedi:
 160 "Ey bəxtikəm, yanımıda dərd-qəm çəkməyin bəsdir daha!
 Heyatını puç eləmə. Buraxıram səni; çıx get.
 Ancaq əvvəl doğrayaraq direklərdən bir sal düzəlt.
 Sis-dumanlı dənizləri qət etdirsin deyə sənə,
 Həmin salın üzərinə taxtəpuş vur, hündür olsun.
 165 Yolda korluq çəkməyəsən deyə səni bol çörəklə,
 Al şərabla, bir də şirin suyla təchiz eləyərəm.
 Sağ-salamat yetişəsən deyə ata diyarına,
 Paltar verib, səmt küləyi əsdirərəm yol boyunca.
 Hökmü, gücü məndən üstün göy sahibi allahların,

170 Bir halda ki, istədiyi budur, bu da olmalıdır”.
 Belə dedi. Dözümüçox Odisseyi dəhşət aldı.
 Bərkdən ona xitab edib bu qanadlı sözü dedi:
 “Fikrin məni yola salmaq deyil, başqa məsələdir;
 Sal üstündə necə keçim mən bu sonsuz dalgalan! 175
 Kronion səmt küləyi əsdirəndə belə hətta
 İtigədən gəmi bu sərt dənizdən çox çətin keçir.
 Madam sənin ürəyindən deyil, sala minmərem mən;
 Məni başqa felakətə düşçər etmək xəyalında
 Deyilsənə and iç, böyük andımızı təkrar eľə”. 180
 Belə dedi. Gözəl peri siğallayıb Odisseyi,
 Mehribanca, nəzakətlə müraciət etdi ona:
 “Bir halda ki, and içməye məni vadar eleyirsen,
 Demək səndə fəndigirlilik də vardır, incə düşüncə də.
 Şahid olsun qoy bu torpaq, şahid olsun əngin səma, 185
 Şahid olsun yer altından axıb gedən Stiks çayı! –
 Bundan böyük andı yoxdur ölməz, nəcib allahların, –
 Sənə xətər toxundurmaq xəyalına düşməmişəm,
 Əksinə, mən özümü də sən düşdüyüñ vəziyyətdə
 Hesab edib, qayğışın olmaq haqda düşünürəm. 190
 Çünkü mənim sinəmdəki bu ürek də dəmir deyil,
 Rehm elemək və acımaq ona da xas olan hissdir”.
 Bunu deyib Odisseyin qabağına düşüb getdi,
 Odissey də təqib etdi pak ilahə Kalipsonu.
 Her ikisi daxıl oldu həmin dərin mağaraya. 195
 Bir az əvvəl Arqovuran əyləşdiyi kresləda
 Əyləşdirib Odisseyi, yemək-içmək verdi peri,
 İnsanların yeyəcəyi her ne varsa, verdi ona.
 O özü də Odisseyin qarşısında əyləşince, 200
 Qaravaşlar nektar ilə amvrosya getirdilər,
 Onlar hazır yeməklərə uzatdılar əllərinin.
 İstədiyi qədər her kəs yeyib-içib lezzət aldı.
 İlahələr ilahəsi belə dedi Odisseye:
 “Ey allahın törməsi, ey çoxbilmiş mərd Odissey! 205
 Deməli, sen günü bu gün evə dönmək isteyirsin,

Nə deyirəm! Sevindirsin səni Olimp allahları!
 Ancaq bilən sən öz doğma vətəninə çatanadək
 Başına nə müsibətlər gətirəcək tale sənin,
 Bu səfərə can atmazsan, yanımıdaqa qalıb mənim,
 Ölmezliyə yetişənən. Ancaq gedib arvadını 210
 Görməyə çox can atırsan, onsuz yaman darıxırsan.
 Halbuki mən nə görkəmdə geri qallam arvadından,
 Nə də boyda. Bir də fani olan qadın gözəllikdə
 Ölmez olan ilahəylə müqayisə olunarmı?
 O çoxbilmiş Odisseysə ilahəyə belə dedi:
 “Bir söz deyim, ürəyinə toxunmasın, ey ilahə!
 Özüm yaxşı bilirəm ki, ağlı kanı Penelopa
 Görkəmcə və boy-buxunca sendən çox-çox geri qalır.
 O fanidir, sən ölümsüz və qocalmaz ilahəsən.
 Lakin buna baxmayaraq gece-gündüz fikrim budur, 215
 Yenə də vətənim, öz evimi gedim görüm.
 Ölmezlərdən əger biri tündqırmızı dalğalarda
 Mənə bəla göndərərsə, qəbulundur o da mənim.
 Döyüşlərdə və dənizdə mən az əzab çəkməmişəm;
 Qoy çəkdiyim əzabların birisi də artıq olsun!” 220
 Belə dedi. Elə bu vaxt günəş batdı, zülmet çökdü.
 Hər ikisi mağaraya girib künçə çəkildilər,
 Sübhə qədər bir yataqda məhəbbətdən zövq aldılar.
 Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan.
 Allahsifət mərd Odissey geydi xiton və plası, 225
 İlahə də öz gümüşü paltarını geyindi tez,
 Zərif, yumşaq paltar üstdən bağladı zər kemərini,
 Geyinərək-gecinərək örtdü zərif örpəyini,
 Odisseyi yola salmaq qayğısına qaldı sonra.
 Əvvəl başdan əllərinə yatımlı tunc balta verdi, 230
 İtilənmiş iki ağızı vardı həmin tunc balthanın;
 Hamar, qəşeng sapı vardı onun zeytun ağacından;
 Hamarlamaq üçün ayrı bir balta da verdi ona.
 Sonra peri Odisseyi apardı six meşəliyə; 235
 Qaraqovaq, qızılıağac və uca şam çoxdu orda,

240 Onlar çoxdan qurumuşdu, üzmek üçün yararlıydı.
 Uca boylu ağaçlığa getirerek Odisseyi,
 Öz evinə çıxıb getdi ilaheler ilahesi.
 Odissey çox asan ve tez gəldi işin öhdəsindən.
 Düz iyirmi ağac kəsib hamarıladı balta ilə,
 245 İp götürüb əyri-üyru yerlərini cilaladı.
 Ele bu vaxt burğu ilə geri döndü ilahə də.
 Dəlik açıb Odissey bənd etdi bütün şalbanları,
 Bir direktələ bərkidərək çiv de vurdı arasına.
 Altını yük gəmisinin mahir usta nə ölçüdə
 250 Düzəldirse o çoxbilmış Odissey də öz salını
 O ölçü, o genişlikdə hazırladı səliqeylə.
 Sonra möhkəm dayaqları dikinə bənd edib sala,
 Uzun-uzun taxtalardan bir döşəmə hazırladı.
 Düz ortada dor ucaldı, yelkən üçün atma vurdı,
 255 Salın idarəsi üçün bir sükan da hazırladı.
 Dalğalardan qorunmaqcın hörüb heyva çubuğuyla
 Hər tərefi çəperlədi, ağırlıqla tarazladı.
 Kalipso da yelkən üçün qalın kətan getirərək
 Verdi ona. Yelkəni de hazırladı mərd Odissey,
 260 İp bağladı o yelkeni qaldırmaqcın-düşürtməkçün.
 İteleyiб sonra lingle saldı salı pak dənizə.
 Dördüncü gün gelib çatdı; o işini başa vurdı.
 Beşinci gün yola salmaq üçün peri Odisseyi
 Çimizdirib, xoş ətirli paltar verdi geyinmeye.
 Düz bir tuluq qara şərab qoydurdu o sala peri,
 265 Bir tuluq da içməli su, bir kisə də çörek verdi,
 Hər cür yemək azuqəsi gətirtdirib qoydu sala.
 Müləyim semt küleyi da əsdirdi ki, çəksin salı.
 Sevinərək yelkənini açıb üzdü mərd Odissey.
 Möhkəm salda eyleşərək, məhəretli əllərilə
 270 Yapışib sal sükanından gecə-gündüz sürdü onu.
 Gah ülkərə baxdı gözü, gah gec bataı Volopasa,
 Baxdı Ayı bürcünə gah – bir adı da Qazalaqdır –
 Gazib göydə o göz qoyur Oriona, sezilmədən,

275 Okeanın sularında yuyunmayan bircə odur.
 Kalirso mərd Odisseyə demişdi ki, elə getsin
 Ki, həmin bürc olsun salın həmişə sol tərəfində.
 On yeddi gün dənizdə yol qət elədi mərd Odissey.
 Ertesi gün üzüb gedən sala yaxın məsaflədə
 280 Feakiarın kölgəli dağ-təpələri çarpdı gözə.
 Sis-dumanlı dəniz üçün bir qalxandı sanki onlar.
 Lakin həbəş ölkəsindən qayıdırı Yertitredən.
 Odisseyin göy dənizi salsa üzüib keçdiyini
 Gördü Solim dağlarından. Poseydonu hirs çulğadı
 285 Və başını tərpədərək belə dedi öz-özünə:
 "Bu nə işdir? Doğrudanmı mən həbəşlər diyarında
 Olan zaman allahlar bir başqa qərar qəbul edib?
 O, feaklar adasına yaxınlaşır; ora çatsa
 Demək azad olmalıdır sonsuz əzab-işgəncədən.
 290 Amma hələ mən doyunca ona sitəm etməliyəm".
 Buludları yığıb, dərhal üçdişlini çaldı suya
 Telatümə gəldi dəniz; bir-birinə eks yellər
 Əsdi birdən, qara bulud zülmət çəkdi yere, göye
 Sanki qatı qaranlıqlı gecə endi asimandan.
 295 Yevrə Not əsen kimi şahə qalxdı dik dalğalar.
 Əsdi yeyin Zefir ilə, butud qovan Borey yeli.
 Odisseyin dizləri də gücdən düşdü, üreyi də.
 Cox həyəcan keçirərək belə dedi mərd qəlbinə:
 "Yazılıq canım! Görən necə bitəcekdir bu fırtnı?
 300 Qorxuram ki, ilahənin dedikləri doğru çıxa.
 O demişdi: öz evime çatanadək, menim başım.
 Cox bələlər çəkəcəkdir. Doğru çıxır onun sözü.
 Nəhayetsiz göy üzünü Zevs buludla örtüb tamam.
 O, denizə lərzə salıb, bir-birinə eks yelləri
 305 Bir-birinə toqquşdular. Qarşıdadır labüb ölüm!
 Atridlerin xatırına Troyada şəhid olan
 Danaylılar məndən üçqat, bəlkə dördqat xoşbəxtirlər.
 Troyanlar tərəfindən öldürülən Axillesin
 Cənazəsi yanında, kaş, üzərimə yağıdırılan

310 Say-hesabsız nizoloro hədef olub ölüydim mən!
 Axeylilər dəfn eləyib, ad-sanımı ucaldayıdı.
 Amma indi on şərəfsiz bir ölümlə ölücəyəm".
 Belə dedi. Elo bu vaxt şaho qalxan nohong dalğa
 Gəlib salın üzərino, onu fir-fir firıldatdı:
 315 Öli salın sükanından çıxdı, özü düşdü suya
 Öks səmtə əsən güclü küləklərin şiddətindən
 Dor ağacı düz ortadan sinib iki parça oldu.
 Külək taxta döşəməni və yelkəni alıb getdi.
 Odisseyin özü isə su tekində qaldı xeyli,
 320 Gur dalğalar qoymurdu ki, çıxsın suyun üzünə o,
 Pəri verən paltarlar da maneçilik törədirdi.
 Axır üzə çıxa bildi, duzlu suyu quşa-quşa;
 Bu acı su axdı onun saçlarının arasından.
 Çox əziyyət çökdisi də salı yaddan çıxartmadı.
 325 Dalğaları yarib üzdü, onu tapıb təz yapışdı,
 Minib sala, yaxasını möhv olmaqdən xilas etdi.
 Dalğa salı gah o yana aparırdı, gah bu yana.
 Payız fosli sanki Borey, ilisərok topalanmış
 Qaratikan şaxlarını qovur geniş düzənlilikdə.
 330 Küləklər də belə qovub aparırdı salı suda.
 Qabağına qatıb salı ora-bura atsıñ deyo,
 Not Boreye, Yevr Zefirə təref qovub aparırdı...
 Kadının qızı Levkoteya-İno gördü onu birdən.
 Bir vaxt fani insandı o, sonra ongın dənizlərin
 335 İlahəsi olub çatdı xeyli uca bir şərəfə.
 Odisseyi burda əzab çökən görüb rəhmi gəldi.
 Suyun dərin qatlarını yara-yara çıxdı üzə,
 Uçub qondu sal üstünə, Odisseyo belə dedi:
 "De, ay yaziq, neylədin ki, hirsəndirdin Poseydonu?
 340 Niyə belə qəzəblənib, sənə belə divan tutur?
 Amma bil ki, istəsə də möhv eləyo bilməz səni.
 Görürəm ki, ağıllısan, nə deyirom – oməl elo.
 Tez soyunub atıl suya və işə sal ollorını;
 Salı isə qoy haraya qovur qovsun əsən yellər.

345 Üz feaklar diyarına, orda zaval yoxdur sənə.
 Bu əbədi örtüyü də al sinənin üstünü tut.
 Sən onunla nə əzəbdən, nə ölümdən çokinərsən.
 Elə ki, öz əllərinlə quru yerə toxundun sən,
 Tez çıxardıb at örtüyü tünd-qırmızı dalgalara,
 350 Bacardıqca uzağa at, özün dönüb geriyə üz".
 Belə deyib Odisseyə verdi həmin o örtüyü,
 Su quşuna çevrilərək batdı coşqun dalgalarda;
 Rəngi qara dalğalar gizlətdilər ilahəni.
 Dözümü çox Odisseyə öz-özünə fikrə getdi,
 Çox həyəcan keçirərək belə dedi mərd qəlbine:
 "Yaziq canım! – Salı tərk et – məsləhəti vermək ilə
 Allahlardan biri mənə yeno kələk gəlməyirmi?
 Yox, salı tərk edəmmərom. Görürəm ki, uzaqdadır
 Mənim nicat gözlədiyim o torpağın sahilləri.
 355 Başqa sayaq etməliyəm; on yaxşısı budur ki, mən
 Necə ki, sal şalbanları bir-birindən ayrılmayıb,
 Dözüb hər bir çətinliyə mən də saldan ayrılmayım.
 Əgər salı parçalasa coşqun doniz dalğaları,
 Onda suya atılaram, – on yaxşısı budur ki, var!"
 360 Bu barədə düşünürkən mərd Odissey öz-özünə,
 Yeritirədən Poseydon da çox heyvərə bir dalğanı
 Qaldıraraq Odisseyin bərəsinə çırpdı birdən.
 Bozon güclü bir qasırga quru saman çöplörini
 Qaldıraraq pərən-pərən salır bir göz qırpmında:
 365 Dalğa o cür pərən-pərən saldı salın tırularını,
 Odissey bir tırə minib çapdı köhlən bir at kimi.
 Kalipsonun bəxş etdiyi pal-paltarı soyundu tez,
 İlahənin örtüyülö örtdü dərhal sinəsini,
 370 Əllorını açıb, suya atıldı tez başı üstə.
 Dənizlərin hökmədarı Yeritirədən gördü bunu
 Və başını tərpədərək, gülümşünüb belə dedi:
 "Ey cəfərə, bu tufanlı dənizdə üz, üz hələ sən,
 Üz o Zevsin yetirməsi feaklara çatanadək.
 Çəkdiyin bu müsibətlər, mənənə sənin cəzandır çək!"


380 Belə deyib uzunyallı atlarını qamçılıdı,
 Getdi Egi şəhərinə, orda qəsri vardı onun.
 Zevsin qızı Afinanın başına bu fikir gəldi:
 Kəsdi əsən küləklərin qabağını: əmr etdi ki,
 Bütün yeller cövlənənini dayandırıb, rahatlansın,
 385 Tek Boreyə izn verdi. Dalğaları dayandırıdı
 Ki, ölümdən və Kerlərdən xilas olmuş mərd Odissey
 Avarsevən feakların diyarına çıxa bilsin.
 Odissey düz iki gün də əl-qol atdı göy sularda,
 Dönə-dönə gözlərinin qarşısında dardu ölüm.
 390 Gursaq Eos üçümüncü günün açdı sabahını.
 Sakitləşdi əsən yeller. Odissey göy dalgalarda
 Gördü külək esmir daha. Lakin hündür bir dalğanın
 Zirvesinə qalxan kimi yaxınlıqda yer göründü.
 Tərs bir allah tərefindən bəzən bir xəste düşür,
 395 Bu xəstəlik uzun çəkib, gündən-günə ağırlaşır,
 Lakin onun uşaqları xatirinə pak allahlar
 Birdən onu sağaldırsa, uşaqlar lap çox sevinir.
 Görçək yeri və meşəni o da belə berk sevindi,
 Sahilə tez çatsın deye üzdü bütün qüvvəsilə.
 400 Səsin çata biləcəyi məsafləni qət edincə,
 Qulağına çatdı sahil daşlarından qopan ses-küy;
 Uca sahil daşlarına çarpan sular qaynaşaraq,
 O daşları başdan-başa köpüklərə qərq edirdi.
 Gəmilerçün ne bir körfəz vardı orda, ne də liman.
 405 Başdan-başa sahil yalçın qayalardan ibaretdi
 Gücdən düşdü Odisseyin dizləri də, ürəyi də.
 Çox həyəcan keçirərək belə dedi, mərd qəlbine:
 "Ah, dərdə bax! Zevs dənizi keçmeyimə imkan verib.
 Birdən-birə quru üzü görmeyimə yol verirkən,
 410 Gur sulardan çıxməq üçün sahildə bir yer tapmiram
 Her yan daşlıq, her tərefdə coşub-daşan sərt dalğalar,
 Sahil isə hündür, hamar bir divarı xatırladır.
 Dəniz burda çox dərindir, ayağımı qoymaq üçün
 Münasib bir yer yoxdur ki, məhv olmaqdan can qurtarıram.

415 Sahilə yan alsam əger, gur dalğalar alıb məni
 Sal daşlara çırpar yeqin, əziyyətim həder gedər.
 Belkə elə sahil boyu üz-üzə gedim görüm
 Çıxməq üçün bir körfəzcik, ya maili bir yer varmı.
 Qorxuram ki, coşan sular birdən-birə alıb məni
 Bol balıqlı dənizin düz ortasına atar yenə.
 Ya allahlar bəd bir heyvan yollar mənim üzərimə;
 Amfitrita çox bəsleyir belə nəhəng heyvanları.
 Bilirəm ki, Poseydonun yaman hirsı tutub mənə".
 Qəlbi, ruhu tərəddüdə ikən, onu nəhəng dalğa
 Sahildəki qayalara təref atdı birdən-birə.
 Elə bu vaxt Zevsin qızı Afinanın təlqinilə
 Atilaraq ikielli bir qayadan tutmasayıdı,
 Sümükleri sıhib, tamam çıxacaqdı dəridən də.
 Dalğa keçib gedənədək o qayadan tutub durdu.
 420 Bu bələdan qurtarsa da, dalğa geri qayıdanda
 Onu ordan qopardaraq uzaq saldı o sahildən.
 Polipləri yuvasından güclə dartıb çıxaranda,
 Bədənində daş-kəsəyin qırıntısı qaldıgitək,
 Qopub daşda qaldı onun ellərinin dərisi də.
 425 Odisseyi başdan-başa öz altına aldı dalğa.
 Zevsin qızı ruhlandırmış olmasayıdı əger onu,
 Şübəsiz o bəxtikəni ölüm alıb gedəcəkdi.
 Qayalara təref gedən gur dalğadan yana çıxbı,
 Sahil boyu üzə-üzə göz qoydu ki, görsün orda
 430 Çıxməq üçün bir körfəzik, ya maili bir yer varmı.
 Duru bir çay mənsəbinə gedib çatdı üzə-üzə.
 Qayasızdı, çıxməq üçün en münasib yerdı bu yer,
 Hem də əsən küləklərdən mühafizə olunmuşdu.
 Sidq ürekələ yalvararaq Odissey o çaya dedi:
 435 "Ey hökmədar! Her kimsənə dinlə məni, yalvarıram,
 Qezeblənmiş Poseydondan güclə qaçıb qurtarmışam
 Kömək uman bir qəribə olməzlerin özü belə
 Hörmət edib, – çox bəlaya düçər olub, indi mən də
 O müqəddəs axınına, dizlərinə qapanıram:

450 Ey hakimim, səndən kömək ummağında fəxr edirəm!"
 Çay yatırıb dalgaları, yavaştı axını.
 Suyun səthi hamarlandı; Allah o çay mənsəbində
 Odisseyə nicat verdi. Büküldü el və dizləri.
 Fırtınalı dəniz onun almışdı tab-tavanını.
 455 O şışmişdi; həm burnundan su gəlirdi, həm ağızından.
 Şürunu itirək sərilmışdı yero səssiz
 Ve nəfəssiz; yaman əldən düşüb, yaman yorulmuşdu
 Bir az sonra ayıldı o, ruhu geri döndü yenə,
 İlahənin bəxş etdiyi o örtüyü tez çıxardıb
 460 Atdı çaya; o çay gedib göy dənizə töküldü.
 Dalğaların axınıyla axıb getdi və İnonun
 Əlinə tez çatdı örtük. Odisseysə çaydan çıxıb
 Qamışlıqda uzanaraq berəketli yeri öpdü.
 465 Cox heyəcan keçirərək belə dedi mərd qəlbinə:
 "Ah, görəsən hełə nələr çekcəkdir mənim başım?
 Əger çayın kənarında keçirsəm mən bu gecəni,
 Buz kimi şəh, bir də qırov axırma çıxar yeqin.
 Onsuz da bu ürəkkeçmə keyləşdirib məni tamam.
 470 Gücləndikcə səhər mehi soyuqlaşır çay havası.
 Əger qalxıb bu təpəyə, six kölgəli meşədə mən.
 Uzansam kol arasında, bu üzütmə, bu yorğunluq
 Canımdan tez çıxıb gedər, yatıb yaxşı dincələrəm.
 Bircə qorxum budur: birdən yem olaram vəhşilərə!"
 475 Cox götür-qoy elədikdən sonra belə et edərək,
 Çaya yaxın təpədəki meşəliyə yollandı o,
 Orda bitmiş qoşa zeytun ağacına yaxınlaşdı:
 Ağaclardan biri adı zeytun idi, biri vəhşi.
 Ən şiddətli küləklər də tutmurdu bu ağacları,
 Six yarpağı buraxmırıqızmar günün şüasını,
 480 Budaqları ele six hörülmüşdü zeytunları,
 Yağışı da buraxmırıq. Odissey bu ağacların
 Altıda dərhal özünə bir rahat, yumşaq yer düzəltdi,
 Onun bura topladığı xəzəllər o qədərdi ki,
 Qış nə soyuq keçir keçsin, həmin sığınacağa

485 İki nəfər deyil, hətta üç nəfər də sığınardı
 Dözümü çox Odissey bu yeri görçək sevinmişdi
 Xezəlləri bir yerə cəm edib girdi arasına.
 El-obadan çox-çox uzaq düşmüş çoban Görüsən ki,
 Ehtiyatçıın bir kösövü kül altında gizlədir ki,
 490 Sonra dağa-dşa düşüb, özgələrə el açmasın.
 Odissey də o kösövtək girdi yarpaq arasına.
 Afina da ona yuxu gəndərdi ki, möhkəm yuxu
 Qapayıb göz qapağını, qovsun ağır yorğunluğu.

ALTINCI NƏĞMƏ



Bərkə-boşa düşüb-çixmiş allahsifet mərd Odissey
Yorğunluğun daldı şirin yuxusuna. Afinasa
Feakların yurdundakı bir şəhərə getdi birbaş.
5 Bir vaxt geniş Gipereya məskən idi feaklara;
O yer qəddar təpəgözler diyarına çox yaxındı.
Onlar gücə üstün olub feakları talardılar,
Buna görə çar Navsifoy əməksevər feakları
10 Sxeryaya köçürdərek, uzaşdırıldı taygözlərdən.
Orda şəhər etrafına sedd çekdirib, ev tikdirdi,
İbadətgah bina edib, böldü əkin yerlərini,
Sonra Kerə teslim olub getdi Aid aleminə.
Allahlartək müdrik olan Alkinoya keçdi çarlıq.
15 Odisseyi öz yurduna tez çatdırmaq xəyalıyla,
Alkinoyun sarayına gelib çıxdı pak Afina.
Yaraşıqlı, uca yataq otağına qalxdı o cəld,
İlaheye benzer bir qız yatmayayıdı o otaqda.
Feak çarı Alkinoyun qızı idi Navsikaya.
20 O otağın kilidlənmiş qapısının sağ-solunda
Xaritlertək gözel iki qulluqçu qız uyumuşdu.
Bir meh kimi süzülərək yatan qızın yatağına,
Baş tərəfdə dayanaraq nitq elədi pak Afina;
Dimant adlı dənizçinin qızı kimi gəlmüşdi o,
25 Navsikaya öz yaşıdı həmin qızı çox sevirdi.
Gelib o qız surətində belə dedi pak Afina:
“Anan yaman soyuqqanlı doğub səni, Navsikaya!
Əhemiyət vermirsen heç yuyulmalı paltarlarla.
Toy gününə çox qalmayıb; onda gerek sən özün də,
Gəlinlə bir toya gedən adamlar da temiz geyə.
30 Səliqəli paltar geyən adamlar çox təriflənir,
Ferəhlənir onların öz əziz ata-anası da.
Şəhər tezden gəl birlikdə gedək çayda paltar yuyaq.
Tez qurtarsın deye işin mən də kömək eləyərəm.

Senin evde qız qalmağın axı uzun sürməyəcək,
 Adlı-sanlı feaklardan sondə gözü olan çoxdur:
 Axı burda sən özün de adlı-sanlı nəsildənsən.
 O şöhrətgir atandan sən xahiş et ki, səhər tezdən
 Qatırları arabaya qoşdursun; o arabaya
 Nə qədər ki, paltar, kemer və örtük var, yükləyəsen.
 Pay-piyada getməkdənse özün də min arabaya,
 Axı paltar yuyulan yer şəhərdən çox aralıdır”.
 Bunu deyib bayqusgözü pak Afina allahların
 Yaşadığı möhkəm Olimp zirvəsinə çıxıb getdi.
 O əbədi iqamətgah nə külekdən silkelənir.
 Nə islanır yağışlardan, nə qar görür. Üstündəki
 Səma daim buludsuzdur, açıqdır və işıqlıdır.
 Orda xoşbəxt allahların kef-damaqla keçir günü.
 Afina da öz söziün qızə deyib getdi ora.
 Bir az sonra qızıl taxtlı Eos, xanım şahzadəni
 Oyadınca o, yuxuda gördüyüne heyrət etdi.
 Yuxusunu söyləməyə getdi ata-anasına.
 Gördü əziz anası da, atası da saraydadır.
 Anası od kənarında kenizlərlə eyleşərək
 Çəhrayı ip əyirirdi; Orda idi atası da,
 Ağsaqqallar şurasına getmək üçün tələsirdi;
 Onu tayfa başçıları çağırmışdı bu şuraya,
 Atasına yaxınlaşış belə dedi Navşikaya:
 “Əziz ata, de qoşsunlar möhkəmtəkər arabanı,
 Paltarları yumaq üçün gerek çaya aparam mən,
 Cünki çoxdan yuyulmayıb o paltarlar, kirli durur
 Sən özün adlı-sanlı adamların yığnağında
 Əyleşəndə lazımdır ki, əynin-başın təmiz olsun.
 Bundan başqa beş oğlun da vardır sənin bu sarayda.
 İkişinin arvadı var, üçü hələ evlenmeyib;
 Onlar temiz paltar geyib rəqse getmək istəyirlər,
 Bu təmizlik baresində qayğı isə mənə düşür”.
 Bele dedi. Toyu haqda danışmaqdan həya etdi,
 Ata özü bunu duyub övladına belə dedi:
 “Qızım, səndən qatırları əsirgəyən deyiləm mən,
 Gedirsən get. Möhkəmtəkər araba da qoşar qullar;
 Paltarları qoymaq üçün yük yeri də olar onun”.

Bunu deyib, nə lazımsa nökerlərə emr elədi,
 Onlar emrə eməl edib dışarıya çıxan kimi
 Möhkəmdirnaq qatırları tez qoşular arabaya.
 Parıldayan paltarları qız anbardan çıxardaraq
 Yaxşı-yaxşı rəndələnmiş arabada yerləşdirdi.
 Anası bir xeyli yemək qoydu hörmə gen səbətdə,
 Sonra keçi dərisindən bir tuluq da şərab qoydu.
 Navşikaya paltarlarla çıxdı uca arabaya.
 Həm kənizler, həm də özü canlarına çəkmək üçün
 Areta bir qızıl qabda yağ da verdi gedənləre.
 Cilovu da, qamçını da aldı ələ Navşikaya.
 Qatırları qamçılıdı. Dərhal onlar götürüldü.
 Qatırların yükü xeyli paltar ilə xanım qızdı.
 Kəniz qızlar arabanın arxasında gelirdilər.
 Bir az sonra çatdı onlar gözəl çayın sahilinə
 Paltar üçün çalaların suyu əskik olmazdı heç.
 Altdan vuran su hər cürə kiri yuyub aparırdı.
 Həmin yerə çatan kimi qatırları açdı onlar,
 Otlaşınlar deyə çayın sahilinə buraxdilar.
 Çəmen burda bal etirli otlar ile zəngin idi.
 Paltarları arabadan alıb suya basdı qızlar;
 Bir-birilə behsə girib tapdadılar yeyin-yeyin.
 Bütün kırkı paltarları təmiz yuyub qurtarınca,
 Götənizin xırda daşlı sahilində serdi onlar;
 Bu daşları dönə-dönə yumuşdular gur dalğalar.
 Qızlar özü əmək sonra canlarına yağ çəkdilər,
 Əyləşib çay sahilində yaxşı nahar eledilər.
 Yuduqları paltarları qurudurdu gün bu zaman.
 Yeyib-içib doyan kimi, xanım qız da, kənizlər də
 Örpəkləri açıb, top-top oynamaga başladılar,
 Başçılığı nəğmə deyən Navşikaya eləyirdi.
 Elə bil ki, Artemida Yerimanf, ya Qayget dağı
 Döşlərində nəşə ilə qaban və ya maral qovur;
 Sanki ovu çox xoşlayan o ilahə arxasında
 Zevs qızları gözəl sehra periləri yallı gedir,
 Pak ilahə Leto isə ona baxıb fərəhələnir,
 Perilər çox gözəlsə də onun qızı Artemida
 Boy-buxunda, gözəllikdə hamisindən seçilir tez,

110 Xanım qız da onun kimi seçilirdi kənizlərdən.
 Navsikaya evə dönmək istəyirdi; zərif, qəşəng
 Paltarları yiğdiraraq qatırları qoşdurmuşdu.
 Afinanın başına bir təzə fikir geldi bu vaxt:
 İstədi ki, mərd Odissey oyanaraq görsün qızı,
 Feakların şəherinə aparsın qız Odisseyi.
 115 Navsikaya kənizlərdən birisində atdı topu,
 Top o qızı deyil, gedib həmin dərin çaya düşdü.
 Qızlar birdən qışqırıldılar. Odisseyi oyadı səs,
 Tezçə qalxıb öz-özünə düşünməyə başladı o:
 "Ah, görəsən yenə hansı bir yad elə gəlib çıxdım?
 120 Vohşidirmi, lovğadırmı, görən, burda yaşayınlar?
 Ya Allahdan xof eləyən, qonaqpərvər adamlardır?
 Qulağıma səslər gəlir, özü də qız səsleridir.
 Yoxsa burda yumru başlı təpələrin, ya çayların,
 125 Ya ətirli çəmənlərin pərileri gizləniblər?
 Yoxsa bu yer dili olan adamların məskənidir?
 Ən yaxşısı budur, gedim özüm görüm bu nə səsdir".
 Bunu deyib kol dalından çıxdı üzə mərd Odissey.
 Örtülməli yerlərini örtmək üçün six kolluqdan
 130 Öz qüvvətli əllərilə yamyaşıl bir budaq qırdı.
 Elə bili ki, öz gücünə güvenən bir dağ aslanı
 Ova çıxır, nə yağışa məhəl qoyur, nə küləye;
 Hükum çekir çöldə qoyun, ya qaramal sürüsünə,
 Ya meşədə maral tutur. Bir ağıla girib həttə
 Ordan qoyun çalmağa da məcbur edir achiq onu.
 135 Odissey də tamam çilpaq olmasına baxmayaraq,
 Gursaç qızlar olan yere yollanmağa məcbur oldu.
 Onu dəniz lehmesinə batmış görüb qorxdu qızlar,
 Dağılışib üz qoydular suya girmiş bir zolağa.
 Alkinoyun gözəl qızı Navsikaya qaldı yalnız;
 140 Afinaydı qorxaqlığı qovan onun ürəyindən.
 Qız öündə durdu onun, Odisseyse çəşib qaldı:
 Bilmədi ki, düşüb qızın dizlərini qucaqlasın,
 Yoxsa bir az kənar durub yalvar-yaxar etsin ona
 Ki, şəhəri göstərib qız, paltar versin geyinməye.
 145 Cox götür-qoy edib bunu, bu qərara gəldi axır:
 Dizlərini qucaqlasa hirsəndirə bilər qızı,

Bir az gəndən öz sözünü demək daha məsləhətdir.
 Dərhal yaxşı sözlər seçib ona belə xıtab etdi:
 "İlahəsen, ya fanisən, dizlərini qucaqlayıb yalvarıram
 150 Uc-bucaqsız göy sahibi allahlardan birisənse,
 Gözəllikde, boy-buxunda sən o Zevsin gözəl qızı
 Artemida ilə yalnız müqayisə olunarsan.
 Əgər yerdə həyat sürən fanilərdən birisənsə,
 Atan, anan, qardaşların bir yox, üçqat bexteverdir.
 155 Neğmə deyib rəqs eləyen tay-tuşların arasında
 Senin kimi cəvanəzen bir gözəli görən zaman
 Ailəni qəlbi böyük xoşbəxtliklə vurur yeqin.
 Hamidan çox töhfə verib səni alan bir cavani
 O dediyim adamlardan daha xoşbəxt sayıram mən.
 160 Ne qadınlar, ne kişilər arasında senin kimi
 Gözəllərə rast gelmişəm, sənə baxıb mat qalmışam.
 Apollonun məbedgahı olan Delos adasında,
 Yalnız orda sənə benzər gənc palmaya rast gelmişəm.
 Axı sadıq dostlarımıla yolum ordan düşüb mənim,
 165 Demə məni qabaqda çox fəlakətlər gözləyirmiş!
 Bəli, yalnız həmin palma məni valeh eləmişdi;
 Onun kimi düz gövdəli palma yoxdur yer üzündə.
 Sən də valeh etdin məni, cəsəretim çatmir ancaq
 Qucaqlayıb dizlərini. Məne böyük dərd üz verib;
 170 Sərt sulardan yalnız dünən qurtarmışam mən yaxamı.
 Oqiqiya adasından çıxalı, düz iyirmi gün
 Tufan, dalğa qovub məni. İndi də ki, Allah məni
 Yeni-yeni fəlakətlər görmək üçün atıb bura.
 Hələ məni bərke-boşa çox çəkəcək ölümsüzler.
 175 Xanım, rəhmin gəlsin mənə. Derd əlində mən ilk dəfə
 Sənə pənah getirirəm. Bu şəhərdə, bu diyarda
 Həyat sürən adamlardan heç birini tanımırıam.
 De, şəhərə necə gedim? Paltar büküb gətirdiyin
 Sarıqlardan birini ver, bari ona bürünüm mən.
 Allahlar da əvezində muradını versin sənin:
 180 Or də, ev də yetirsinlər, erle ürək birliyi də.
 Çünkü eśl bəxtiyarlıq odur ki, sən bu dünyada
 Üreyibir ve mehriban yaşayasan öz erinlə;
 Onda dostlar fərehlənər, düşmən baxıb kəderlənər.

185 Lakin ən çox bəxtiyarlıq ər-arvada qismət olar".
 Odisseyin cavabında belə dedi ağəlli qız:
 "Xəbis, axmaq adamlara oxşayışın yoxdur, qərib!
 Kronion nə gedaya, nə kübara fərq qoymadan
 Səadəti öz ürəyi istədiyi şəxse verir.
 190 Zevs sənə ne göndəribse, ona qane olmalısan.
 İndi ki, sen bu şəhəre, bu diyara qədəm basdın,
 Nə paltar, ne başqa şeydən bir korluğum olmayıacaq,
 Bizə pənah gətirəni biz məyus eləmirik.
 Şəhəri də, xalqını da sənə nişan verəcəyem,
 195 Feak xalqı bu şəhərin, bu torpağın sahibidir.
 Geniş qəlbli, uca ruhlu Alkinoyun qızıyam mən,
 Feakların Alkinoya bağlıdır güc və qüdrəti".
 Bunu deyib, gursaç keniz dostlarına əmr elədi:
 "Qızlar, gəlin! Kişi görcek qorxub hara əkildiniz?
 200 Yoxsa elə bildiniz ki, düşmən girib aramıza?
 Yox, insanlar arasında elə adam tapılmaz ki,
 Bizim feak torpağına piy niyyətə gələ bilsin;
 Çünkü ölməz allahların məhəbbəti çoxdur bizi.
 Biz feaklar insanlardan çox uzağa çəkilmişik.
 205 Dənizin də axarıdır, azdır bura gəlib çıxan.
 Qarşınızda duran adam bəxtikəm bir didergindir.
 Ona sıqnaq verməliyik. Gələn qərib, ya dilençi,
 Zevsdəndir. Az da olsa gəlin ona bir şey verək.
 210 Əzizlərim, öncə yemək-içmək verin bu qeribə.
 Sonra çayın küləktutmaz bir yerinde əmizdirin".
 Bir-birine ürək-dirək verib qızlar qayıtdılar.
 Geniş qəlbli Alkinoyun gözel qızı Navsikaya
 Göstərdiyi sakın yerde əyleşdirib Odisseyi,
 Yanına da plas, xiton qoydular ki, sonra geysin.
 215 Bir qızıl qab içində də etri ela yağ qoydular,
 Əmizdirmək istədilər axımı xoş, duru çayda.
 Allahsifət Odisseysə belə dedi kənizlərə:
 "Qızlar, bir az qıraq durun, bedənimdə olan kiri
 220 Özüm yaxşı-yaxşı yuyub, üstündən də yağ çekerəm,
 Nə müddətdir etirli yağ görməyibdir mənim canım.
 Yanınızda əməmmərəm. Six hörüklü gözəllərin
 Arasında çırlı-çılpaq durmaq mənə eyib şeydir".

225 Qızlar bunu xanım qızə xəbər verib uzaşdilar,
 Allahsifət mərd Odissey su götürüb çaydan tez-tez,
 Canındakı kir-pasağı yaxşı-yaxşı yudu təmiz,
 Başındakı kirli dəniz köpüyünü temizlədi.
 Elə ki, o yuyunaraq yağ çekdi öz bedəninə,
 Navsikaya göndərdiyi paltarları geydi sonra
 Zevsin qızı pak Afina ucaldı boy-buxununu,
 Görkəm verdi, ət-can verdi, qırımlatdı saçlarını,
 Bir sənuber çiçeyinə bənzətdi hər qırvımını.
 Ustalığı Hefest ilə Afinadan əxz eləmiş
 Bir sənətkar, xas gümüşdən düzəldiyi bir əşyanın
 230 Üstə parlaq qızıl çekib hamını mat qoyduğutək
 Afina da Odisseyə bir qəşənglik bəxş elədi.
 Bir az gedib sahil qumu üzerinde eyləşince,
 Onda olan gözelliye valeh oldu Navsikaya,
 Qalınsaçı kənizlərə üz tutaraq belə dedi:
 "Görün, sizə ne deyirəm, bəyazəlli rəfiqələr:
 235 Allahsifət feakların vətəninə gelməkə o,
 Olimpdəki allahlara xilaf bir iş görməyibdir.
 Əvvəl menim özüme də o çox adı görünürdü,
 İndisə göy sahibləri allahlara çox oxşayır.
 Kaş mənimle evlənməyə bir beləsi razı ola,
 240 Ömrü-günü burda keçib, həmişəlik burda qala!
 Qızlar, onun yeməyini-içməyini tez gətirin".
 Belə dedi. Canla-başla qızlar əməl elədilər,
 Odisseyin qabağına derhal yemək-içmək gəldi.
 Dözmüçox mərd Odissey acgözlükə yeyib-içdi:
 245 Neçə vaxtdı nə içməyə su tapirdi, nə də yemək.
 İndi başqa fikrə gəldi bəyazəlli Navsikaya;
 Paltarları hamarlayıb arabaya yiğdi bir-bir,
 Möhkəmdirnaq qatırları qoşduraraq mindi özü,
 Odisseyə ürək-dirək vermək üçün belə dedi:
 250 "Dur, ey qərib, dur düş yola! Ağıl kanı Alkinoyun
 Sarayına səni özüm müşayiət edəcəyəm,
 Adlı-sanlı feakları tamam orda görəcəksən.
 Görürəm ki, ağıllısan, ne deyirəm onu elə:
 255 Ne qədər ki, əkinlərin arasıyla gedirik biz.
 Sən arxamca, yeyin-yeyin, kənizlərlə bir yerdə gal.

Mən qabaqda gedib, yolu özüm nişan verəcəyəm.
 Şəhəre ki, çatdıq... şəhər her tərefdən uca sədlə
 Mühəsirə olunmuşdur. Bir tərefdə liman vardır,
 Qoşaquruq gemilərlə giriçeyi daralmışdır:
 265 Sağ da, sol da gemilərdir, hər gəminin üstdə çardaq
 Poseydonun məbədine yaxın meydan görecəksən,
 Oturmaqçın iri daşlar perçimlənib orda yerə.
 Orda qara gemilərin nə lazımsa tapmaq ola:
 Örkən, yelkən, hamarlanmış möhkəm avar kürəkləri.
 270 Feaklara çünki nə ox gerək olur, nə ox qabı:
 Onlara dor ağacıları, gəmi, avar lazım olur;
 Qocaman göy dənizlərdə səyahəti sevir onlar.
 İstəmirəm amma yadlar məsxərəyə qoysun məni,
 Nə çıxdur xalq arasında sözgəzdiron həyasızlar.
 275 İstəmirəm bizi qoşa görənlərdən biri desin:
 Kİmdir, görən, Navsikaya ilə gedən gözel qərib?
 Görən, hardan tapıb bunu? Bəlkə ona əre gedir?
 Bəlkə onu uzaqlardan tufan bura gatırıbdır?
 Axı biz bu yaxınlıqda elə bir xalq tanımırıq.
 280 Bəlkə qızın duasıyla göydən enən bir allahdır,
 Enibdir ki, alıb onu, həmişəlik əri olsun?
 Pis olmadı bu qız gedib yad eldə er axtarayı.
 Onu almaq arzulayan adlı-sanhı feaklardan
 Neçəsini rədd eleyib, təhəqir edib Navsikaya!
 285 Yadlar belə deyəcəklər. Bu, menimcün bir ləkədir.
 Mən özüm də qırayaram atasının, anasının
 İsteyinə əhemiyət verməyərək rast gəldiyi
 Nikahsız bir kişi ilə elaqəyə giren qızı.
 Odur ki, sən əməl elə, qərib, mənim dediyimə,
 290 Onda atam yola salar səni doğma vətənине.
 Afinanın qovaqlığı vardır yoldan bir az kənar;
 O yerdə bir çeşmə axır, yaşıl tala arasından.
 Alkinoyun akiñ yeri, barlı bağlı o yerdədir;
 Şəhərdən çox uzaq deyil, səs eləsən çatar ora.
 295 Biz şəhərə yetişərək Alkinoyun sarayına
 Toxtayana qədər həmin o məşədə qalib gözlə.
 Elə ki çar Alkinoyun daxil olduq evinə biz,
 Yollan feak şəhərinə, kim rast gəlsə, soruş ondan:

300 Alkinoyun yaşadığı evə necə getmək olar?
 Çətin deyil, onu sənə bir uşaq da nişan verər.
 İgid atam Alkinoyun yaşadığı o ev kimi
 Yaraşıqlı evi yoxdur feaklardan heç birinin.
 Ele ki, sən daxil oldun o həyətə, o binaya,
 305 Kişilərin salonundan keç anamın yanına get.
 Görecəksən anam uca bir sütuna söykənərək
 Tündçəhrayı sap əyirir ocağın düz qabağında,
 Kənizlər də ondan dalda əyləşərək işləyirlər.
 Atamın da kreslosu o sütunun yanındadır,
 Atam orda əyləşərək şərab içir allah kimi.
 310 Sən atamın yanından öt, quc anamın dizlərini.
 Ağışından çox uzağa düdüyün o vətənине
 Tezlik ilə dönüb getmək onda sənə nəsib olar.
 Bil ey qərib, eger anam səni yaxşı qarşılısa,
 315 Əmin ol ki, vətənине qayıdaraq öz evini,
 Dogma əziz diyarını, qohumları görecəksən".
 Belə deyib qatırları qamçıladı Navsikaya,
 Sürət ilə götürülüb sayı dalda buraxdilar.
 Qatırların qaçışı da, yerişi də ahəngdardı.
 Arabanı qız elə bir sürət ilə sürürdü ki,
 320 Arxasında yadelli də, kənizlər də çata bilsin.
 Gün batanda onlər gedib Afinanın o müqəddəs
 Meşəsinə yetişdilər. Mərd Odissey o məşədə
 Əyləşərək dua etdi Zevsin qızı Afinaya:
 "Dinlə məni Aritona, ey Eqiox Zevsin qızı!
 325 Şan-şövkətli Yertitirədən gur denizdə mənə divan
 Tutan zaman dinləmədin, heç olmasa indi dinlə!
 Feakları rəhəmə getir, mənə hörmət eləsinlə!"
 Belə dedi. Sözlərini eşitdi o pak Afinə,
 Ancaq gözə görünmədi; əmisindən çekindi o;
 Allahsifət mərd Odissey İtakaya çatanadək
 330 Qəzəbindən el çəkəsi deyildi o tərs Poseydon.

YEDDİNÇİ NƏĞMƏ



Belə dua eləyirdi dözümüçox mərd Odissey.
Navsikaya bu müddətde çatdı doğma şəhərinə.
Atasının ehtişamlı sarayına yetişince,
Darvazada dayandı o, allahsifet qardaşları
5 Tez əhatə edib onu, tez açdırılar qatırları,
Paltaları arabadan alıb eve daşıdlılar.
Xanım qız öz otağına getdi. Orda aneyralı
Köle qadın Yevrimedus qarı ocaq qalamışdı.
Onu çoxdan qənimətlə bir gəmidiə getirerek
10 Seçib töhfə vermişdilər Alkinoya, çünki elin
Bu sevimli hakimine Allah kimi baxırdılar.
Alkinoyun qızını da Yevrimedus böyütmüşdü.
Ocaq çatıb Navsikaya üçün yemək getirdi o.
Odissey de bu vaxt qalxıb şəhər deyib düşdü yola.
15 Pak Afina onu duman perdesine büründü ki,
Feaklardan bir deləduz onu görüb sataşmasın,
Ya da sual eleməsin onun nəçi olduğunu.
Feakların cazibədar şəhərinə çatar-çatmaz,
Desti ilə su aparan feak qızı görkəmində
20 Bayquşgözlü pak Afina qarşıladı Odisseyi.
Durub onun qabağında sual etdi mərd Odissey:
“Bala, məni Alkinoyun sarayına apararsan? –
Bu ölkenin hökməndəri Alkinoyun sarayına.
Men qəribəm, yollar boyu başıma çox qəza gelib.
25 Gelişim çox uzaqdandır, tamışım da yoxdu burda;
Bu şəherdə olanlardan heç bir kəsi tanımırıam”.
Bayquşgözlü pak Afina ona belə cavab verdi:
“Qərib əmi, istədiyin evi sənə göstərərem:
Dediyin ev mənim atam evi ilə yanaşdır.
30 Men qabaqda yol göstərəm, sən de səssiz arxamca gel,
Ne bir kəsin üzünə bax, nə bir kesdən bir şey soruş.
Bizimkiler yadellini xoşlamırlar; uzaqlardan
GəlmİŞləri düşmən kimi, soyuq qəbul eləyirlər.
Gemilerlə dənizləri dolaşmağı sevir onlar,
35 Bu sənəti feaklara Poseydonun özü verib.

Bu gəmiler fikir, ya da quşlar kimi qanadlıdır".
 Bunu deyib yeyin-yeyin addımladı pak Afina,
 Allahsifet Odissey də arxasında getdi onun.
 40 Gəmisevən feaklardan heç kəs onu görəmmədi,
 Hörükleri qəşəng, güclü ilahənin işiydi bu:
 Odisseyi qalın bulud arasında gizlətmədi,
 Onu bütün qəlbə ilə istəyirdi o ilahə.
 Odissey yol gedə-gedə körpüyə və gemilərə,
 45 Geniş-geniş meydanaqlara, uca şəhər hasarına,
 Möhkəmtikis dayaqlara baxıb heyret eləyidi.
 Çarın qəşəng sarayına gəlib çatan kimi onlar,
 Zevsin bayquşgözlü qızı belə dedi Odisseyə:
 "Qərib əmi, axtardığın o ev budur. Koronidin
 50 Yetirməsi hökmətlər, bax bu eve toplaşıblar, —
 Qonaqlığa gəlib onlar. Çəkimədən gir içəri:
 Xeyli uzaq bir ölkədən gəlib çıxmış olsan da sen,
 Cürətli ol: cürətlinin işi her vaxt rast gətirir.
 Girib yemek otağına, evvel yanaş xamma sən,
 55 Onun adı Aretadir: çar arvadı Areta da
 Alkinoyun nəslindəndir. Yertitrdən pak Poseydon
 Peribeya adlı yarlı-yaraşlıqlı bir qadınla
 Əvvəl-əvvəl Navsifoyu getirmişlər bu dünyaya.
 Peribeya Yevrimedont çarın kiçik qızı idi.
 60 Yevrimedont bir vaxt quduz nəhenglərə hökmətlər, —
 Özünü də məhv eledi o, qudurğan xalqını da.
 Onun qızı Poseydonla yatıb doğdu Navsifoyu,
 Navsifoy da feakların hökmətləri oldu sonra.
 Feksenorla Alkinoy da Navsifoydan törədilər.
 65 Evlənəndən bir az sonra Reksenoru öldürdü Feb;
 Onun evdə birçə qızı qaldı həmin bu Areta.
 Çar Alkinoy onu alıb uca tutdu hörmətini,
 Yer üzündə heç bir qadın çatmamışdı bu hörmətə.
 İndi evdə her ixtiyar Aretanın elindədir.
 70 Ona əri Alkinoy da, əziz oğul-uşağı da
 Qabaqlarda olduğutək yene hörmət eləyirlər.
 Aretanı Allah kimi uca tutan carnaat da
 Yolda-izdə görən kimi salamlayıb, hörmət edir,
 Aretanın çünki özü ağıllı-kamal sahibidir,
 Höcətloşen kişileri dəxi sözle sakit edir.

75 Ey yadelli, əger xanım səni yaxşı qarşılısa,
 Əmin ol ki, vətənине dönüb yenə öz evini,
 Dogma, əziz diyarını, qohumları görəcəksən!"
 Belə dedi. Mənzərəli adanı tərk eləyərək,
 Gur dalğalar üstü ilə uçub getdi pak Afina.
 80 Marafona çatdı öncə, sonra isə Afinaya;
 Yerexteyin möhkəm, gözəl sarayına daxil oldu.
 Odissey də Alkinoyun sarayına gəlib çatdı.
 Mis kandarın qarşısında qəlbə bərk-bərk vurdub onun,
 85 Cəsur qəlbli Alkinoyun çox möhtəşəm qəsri çünki
 Elə par-par parlayırdı, elə bil ki, gün, ya aydı.
 Astanannı sağ-solunda mis divarlar nur saçırı,
 Yuxarıdan göy hesyələr bezəyirdi divarları.
 Qəsrin qızıl qapıları kilidlənib bağlanırdı.
 90 Mis kandarın üzərində gümüş dayaq yüksəlirdi,
 Qapının üst tiri gümüş, halqaları qızıldandı.
 Qapıların sağ-solunda heykəl itlər dayanmışdı.
 Geniş qəlbli Alkinoyun sarayını qorumaqçıın
 O itləri Hefest qızıl və gümüşdən düzəltmişdi,
 95 Həmin itlər həm ölümsüz, həm qocalmaz qalacaqdır.
 Astanadan başlayaraq divarlaraya yapışqlı
 Kreslolar düzülmüşdül; Hamisinin üzərinə
 Qadınların toxuduğu yumşaq örtük salınmışdı.
 Kresloda feakların başçıları eyleşərək
 100 Korluq nədir hiss etmədən burda yeyib-içərdilər.
 Pyedestallar üzərində qızıl uşaq heykəlleri
 Əllərində yanmış məşəl saxlayaraq durmuşdular,
 Gecə vaxtı onlar işiq saçırlılar qonaqlara.
 105 Əlliyelek kölə qadın işleyirdi bu sarayda,
 Kirkirədə kimi qızıl bugda çəkib üyüdürdü,
 Kimisi ip əyirirdi, ya da parça toxuyurdu.
 Onlar qovaq yarpağıtek yan-yanı, sıx oturmuşdu.
 Sıx toxummuş o parçadan damcı-damcı yağ damırı.
 Bütün feak kişiləri gəmi sürmək sənetində
 110 Her bir tayfa damından nə qəder çox fərqlənirsə,
 Her bir feak arvadı da toxumaqda fərqlənirdi.
 Afina həm ağıllı, həm də el işləri bacarığı
 Vermişdi bu qadınlara. Darvazadan dışarıda
 Sahəsi dörd qiyə çatan hasarlı bir dağ da vardi.

115 Hemin bağıda say-hesabsız bar yetirən ağac vardı
 Çoxdu orda alma, armud, nar yetirən barlı ağac,
 Çoxdu orda encir verən, zeytun verən ağaclar da.
 Yayda, qışda əskilməzdi meyvəsi o ağacların;
 Nə sovulur, nə də xarab olurdular o meyvelər,
 Zefir bunu puçurladır, o birini yetirirdi.
 120 Alma-alma, armud-armud dalısında yetişirdi,
 Üzüni-üzüm, encir-encir dalısında sulanırdı.
 Bağın arxa tərəfində bəhərəsi bol üzümlük var.
 Salxımları qurutmaqçın bir tərəfdə meydança var.
 Bir yanda da dəymış üzüm salxımları toplanırdı.
 125 Üzüm vardı sixılırdı, ya dəyməyə başlamışdı.
 Üzünlüyüün son lekinin arxasında cərgə ilə
 Dirrik ləki bir-birinin yanınca düz uzanırdı.
 İki çaydan biri bağı suvararaq axıb gedir,
 130 Biri heyet qapısının altdan keçib qəsrə tərəf
 Yollanırdı. İkincidən camaat su aparırdı.
 Allahlar çar Alkinoyu yarımışdı her cəhətdən
 Odissey bir yerde durub heyran qaldı bu cəlala.
 Elə ki, o hər bir şeyə baxdı valeh ola-ola,
 135 Astanadan addayaraq tez özünü verdi evə.
 Gördü feak başçıları, müşavirlər toplaşıblar;
 Qasid Hermes şərfinə şərab nəzri verirdilər,
 Yatnamışdan əvvəl gerək Hermes nəzri veriləydi.
 Dözümüçox mərd Odissey Afinanın göndərdiyi
 140 Sis və bulud arasında keçdi evin o başına,
 Areta və çar Alkinoy olan yere yollandı düz.
 Aretanın dizlərini qucaqladı; elə bu an
 Onu saran o müqəddes sis çəkilib itdi gözdən.
 Birdən-birə görçək onu töəccübə susdu hamı,
 145 Odisseyse Aretaya yalvararaq belə dedi:
 "Areta, ey allahsifət Reksenorun qızı, dinle!
 Dizlerinə düşüb sənə, çar ərinə, bir də bütün
 Qonaqlara yalvarıram! Qoy allahlar hamisina
 Uzun ömür və xoşbəxtlik versin; xalqın bəxş etdiyi
 150 Var-dövlətə, mülkə-mala varis olsun övladları.
 Yalvarıram, kömək edin, tez qayıdım men də evə.
 Nə müddətdir ailəmdən uzaqlara dərd çekirem!"
 Bunu deyib oda yaxın kül üstündə syleşdi o,

155 Bunu görçək feakları sardı derin bir səssizlik.
 Handan-hana Yexeney – o alicənab qoca dindi.
 Yaşca bütün yerdə qalan feaklardan qocaydı o,
 Dünyagörmüş bir adamdı, danişqıda mahir idi.
 Xoş niyyətlə yiğincığın qarşısına gelib dedi:
 "Alkinoy, bu yadellinin gəlib sənin ocağında
 İsti külün üzərində oturması yaxşı deyil!
 Bil ki, sənin buyruğuna müntəzirdir burdakılar.
 Qaldır onu, gümüşmismar bir kreslo çek altına,
 Carçıya de, kraterdə meylə suyu qarışdırınsın,
 Ulu Zevsin şərəfinə mey nəziri süzək yere;
 160 Axı odur bütün kömək umanların havadarı.
 Evdə olan ehtiyatdan qoy aşarçı yemək versin!"
 Çar Alkinoy Yexeneydən bu sözleri eşidince
 Fəndgir, müdrik Odisseyin əllerindən tutub onu
 Kül üstündən qaldıraraq oturdu bir kresloda.
 Laodamant öz yerini verdi, ata buyruğuyla,
 Çar Alkinoy bu oğlunu öz anında oturtmuşdu.
 165 Əllerini yumaq üçün kəniz qızıl bir destidə
 Su götürdi, gümüş taşı qoydu onun qabağına,
 Sonra hamar masa çəkdi Odisseyin qarşısına.
 Mərifetli aşarçı da masa üstə yemək qoydu,
 Canla-başa evdə olan ehtiyatdan yemək verdi,
 Dözümüçox mərd Odissey yeyib-içdi olanlardan.
 Sonra da öz qasidinə bele dedi çar Alkinoy:
 170 "Kraterdə meylə suyu bir-birinə qat, Pontonoy,
 Payla; Zevsin şərəfinə şərab nazrı vermeliyik;
 Axı odur bütün kömək umanların havadarı".
 Pontonoy tez meylə suyu qarışdırıb kraterdə.
 Qədəhlərə süzüb bir-bir təqdim etdi qonaqlara.
 Mey nəzrinə süzüb yere sonra hər kes özü içdi.
 175 Əyanlara üz tutaraq belə dedi çar Alkinoy:
 "Qulaq verin, şanlı feak müşavir və başçıları!
 Üreyimden keçənləri size demək isteyirəm.
 Məclisimiz bitdi. Hər kes çıxb getsin öz evinə,
 Sabah başqa başçıları dəvət edib gelin yeno.
 180 Qonaqlarla qonaqlayaq, allahlara qurban verek,
 Sonra birgə fikirleşək görək biz bu yadellini
 Necə yola salaq ki o, qoşduğumuz adamlarla

Yolu yaxşı başa vurub, tez yetişsin öz yurduna;
 Öz elindən-obsundan çox uzaqda olsa belə,
 Gedim doğma diyarına çatanadək dənizlərdə
 Bir qəzaya, qanqaraldan bir bəlaya rast gəlməsin.
 Orda isə, hər bir kəsin doğulanda bext ipini
 Əyirənlər ona nə ip əyiribse, səbir elesin.
 Əger onun görkəmində bura gələn bir allahsa,
 200 Onda başqa niyyəti var, demək, ölməz tanrıların.
 Onlar yalnız dəbdəbəli hekatomba qurbanında
 Varlıqları necədirse, bize əle görünürler;
 Bizimlə bir yeyib-içir, bizimlə bir əyleşirlər.
 Tenha yolcu allahlardan birinə rast geləndə də,
 205 Görkəmini o yolçudan gizlətməyə çalışır o.
 Taygözler, ya nehənglətek biz yaxımq allahlara".
 Alkinoya belə cavab verdi müdrik, mərd Odissey:
 "Yox, Alkinoy, sehv edirən! Nə görkəmim, nə də boyum
 Nehayətsiz göy sahibi allahlara oxşamayırlar.
 210 Mən en adı fanilərdən birisine oxşayıram.
 Ancaq sizin gördüyüünüz adamlardan heç birisi
 Qisməti dərd-qəm olmaqdə çata bilməz, bil ki mənə.
 Allahların emri ilə başım çəken bələləri
 Danışmağa qalsa əger nə vaxt çatar, nə gün yetər.
 215 Ancaq dərdim çox olsa da, bir az yemək verin, yeyim.
 Bu zəhrimar qarın dərdi hər bir dərddən yaman dərddir.
 Nə bəlaya düçər olub, qəlibin nə dərd çəkir çəksin,
 Yemək haqda düşünməyə məcbur edir qarın seni.
 Mən də əle: ürəyimin dərdi-qəmi çox olsa da,
 220 Qarın bütün o dərdləri, o qəmləri unutdurub
 Qulağımı dəng edir ki, ona yemək-içmək verim.
 Bir də xahiş edirəm ki, sabah şəfəq yayılanda
 Yola salın, mən bəxtikəm qayıdım öz vətənimə.
 Düzzür, başım çox çəkibdir, ancaq birçə istəyim var:
 225 Öz evimi, əmlakımı,ullarımı görüb ölüm".
 Onun haqlı sözlərini təqdir edib bütün məclis,
 Dərhal doğma vətəninə göndərməyi qət etdilər.
 Mey nəziri süzüb yere sonra içdi özləri də
 Yatmaq üçün sonra hər kəs çıxıb getdi öz evinə.
 230 Zalda yalnız allahsifət Odisseylə çar Alkinoy
 Ve Areta qaldı; çarla Odissey bir oturmuşdu.

Qaravaşlar masalarda nə vardısa, yiğisidirdi.
 Sözə ilkin başlayaraq dinən xanım özü oldu.
 Odisseyin paltarına baxan kimi o bildi ki,
 O xitonu, o plaşı kənizlərlə o toxuyub.
 Laertidə xıtab edib bu qanadlı sözü dedi:
 "Qərib qonaq, əvvəl başdan xəber almaq istəyirəm:
 Kimsən? Hansı diyardansan? Kimdən aldın bu paltar?
 Axı özün deyirdin ki, tufan seni atub bura?"
 240 O ağıllı mərd Odissey Aretaya belə dedi:
 "Xanım, sayıb-sadalamaq çox çətindir dərdlərimi.
 Meni Uran allahları çox bəlaya düçər edib.
 Sualının cavabında tekce bunu deyə bilmə:
 Uzaqlarda Oqiqiya deyilən bir ada vardır.
 245 Atlant qızı Kalipsodur o adada heyat sürən,
 Hörükleri çox qəşəngdir, ancaq özü sərtdir yaman,
 Nə bir allah yaxın gelir ona, nə bir fani insan.
 Düşməncilik edən allah yalnız məni atdı ora.
 Bir ildirim çaxdıraraq itigedən gemimizi
 250 Tünd-qırımızı dalğalarda iki parça elədi Zevs,
 Mənim sefer yoldaşlarım denizdə möhv oldu bütün.
 Tek mən gəmi gövdəsinin tirindən bərk yapışaraq,
 Düz doqquz gün üzdüm suda. Onuncu gün Kalipsonun
 Yaşadığı Oqiqyaya qovdu məni o allahlar.
 255 Gözəl saçlı sərt ilahə yaxşı qəbul etdi məni,
 Yeməyimi, içməyimi verib, sevdi, əzizlədi.
 Ölümüsüzlik, qocalmazlıq vəd elədi həmişəlik,
 Lakin mənim ürəyimi ələ ala bilmədi o.
 Onun mənə bəxş etdiyi köhnəlməyen paltarları
 260 Düz yeddi il göz yaşına qərq elədim başdan-başa.
 Günler-aylar keçib getdi, səkkizinci il yetişdi.
 Zevsdənmi emr aldı o, fikrinimi dəyişdirdi,
 Birdən mənə vətənimə qayıtmaga izn verdi.
 Tekid ilə tapşırı ki, sal düzlədib çıxm yola;
 Bol yeməklə, şirin içki, tezə qalan paltar verdi,
 Müləyim səmt küləyi də əsdirdi gur saçlı pəri.
 On yeddi gün dalğaları aşa-aşa üzüb gəldim,
 265 On səkkizə addayanda sizin yerin dağlarını
 Gördü gözüm. Qəlbə yaman sevindi mən bəxtikəmin.
 Demə hələ başıma çox müsibətlər gələcəkmış;

Qabağıma Yertitrədən çıxardı bu müsibəti;
 Güclü külək qaldıraraq birdən-birə kəsdi yolu;
 Denizi bir təlatümə getirdi ki, mindiyim sal
 Heç vəch ilə haraysalan dalğalara tablaşmadı.
 275 Axır tufan perən-perən saldı salın tirlərini,
 Men üzərək yardım ancaq coşqun dəniz sularını...
 Külək, dalğa axır məni atdı sizin sahilləre.
 Amma azca qalmışdı ki, çox qüvvətli gur dalğalar
 280 Məni sahil daşlarına çırpıb həlak eləyələr;
 Men atılıb yan tərəfə, çay mənəbə münasibdi;
 Çünkü ora daşlıq deyil, özünü də yel tutmurdı.
 Sahildə bir xeyli müddət halsiz qalib güc topladım.
 285 Axşam oldu, Zevsin təchiz elədiyi həmin çaydan
 Uzaqlaşış sıx kolluqda yatdım, yarpaq arasında,
 Allah məni uzun ve berk bir yuxuya qərq elədi.
 Dərdim-qəmim çox olsa da, qalaq-qalaq xəzel altında
 Axşamdan ta sehərədək, seheri də günortaya qədər yatdım.
 290 Gün qüruba əyiləndə gözlerimi açdım yalnız.
 Duydum sizin qızınızın kənizləri oynayırlar,
 O qızların arasında sizin qız bir ilahəydi.
 Xanım qızə yalvardım mən. Çox ağıllı tərpəndi o,
 Bele cavan qızdan heç kəs gözleməzdı bu rəftarı;
 295 Axı çox vaxt cavanların davranışını yersiz olur.
 Mənə bol-bol yemek verdi, köpüklenen şərab verdi,
 Çimizdirdi həmin çayda, bu paltarı bağışladı.
 Ürəyimdə dərədən çoxsa da düzü nədir, dedim sənə".
 Odisseyə cavab verib çar Alkinoy dedi yene:
 "Mənim qızım, əlbəttə ki, düz hərəkət etməmişdir,
 300 Gərək səni kənizlərə qoşub o tez getirəydi,
 Çünkü öncə onu görüb, ondan kömək istəyibsen".
 Belə dedi, çoxbilici Odissey də cavab verdi:
 "Yox, hökmədar, acıqlanma, bir təqsiri yoxdur qızın.
 O istədi kənizlərle gelim, razı olmadı mən,
 305 Bir tərəfdən həya etdim, bir yandan da qorxdum yaman, —
 Dedim, bizi sen bir yerde gələn görsən hirslenərsən.
 Bilirsən ki, biz insanlar özümüzdən tez çıxırıq".
 Cavabında Alkinoy da Odisseyə dedi yene:
 "Yox, ey qərib, ebes yərə qəzeblənen deyiləm mən,
 310 Biz hər işdə soyuqqanlı olmayı da bilməliyik."

Ey Zevs ata, ey Apollon, ey bakirə qız Afina!
 Mənim kimi fikirləşən bu yadelli qərib kimi
 Bir şəxs alıb qızımı bu məmləkədə qalsa idi,
 Mən ona ev tikdirərdim, var-dövlet bəxş eləyərdim.
 315 Bir şərtlə ki, öz xoşuya qala burda, çünkü Zevsi
 Hırslandırib biz heç kəsi burda zorla saxlamırıq.
 Qərib, bil ki, günü sabah səni yola salacağıq.
 Sən yol boyu bərk yuxuya gedib rahat yatacaqsan,
 Səni bizim avarçılars öz yurduna, öz evinə,
 320 Ya da könlün istədiyi başqa yere aparacaq,
 İstəyir lap Evbeydən də uzaq yolda olsun o yer.
 Deyilənə görə uzaq bir yer yoxdur Evbey kimi.
 Bizimkilər bəyazəlli Radamantla gedib ora,
 Gediblər ki, görüşsünlər Yerin oğlu Titi ilə.
 325 Onlar o vaxt Evbeydək olan deniz yollarını
 Bircə güne qət eləyib, həmin gün qayıdıblar.
 Özün bizim gəmilərin necə yeyin getdiyini,
 Feakların necə avar çəkdiyini tez görərsən".
 Belə dedi. Dözmüçox Odisseyi sardı sevinc.
 Canü-dilden dua edib yalvararaq belə dedi:
 "Ey Zevs ata! Kaş Alkinoy öz vədinə əmel etsin!
 Bərəkətli yer üzündə hemişəlik qalsın adı!"
 Mensə doğma vətənimə sağ-salamat və tez çatı!"
 330 Çar Alkinoy Odisseylə belə səhbət eləyirdi.
 Bəyazəlli Areta əmr etdi bu vaxt kənizlərə:
 Dehlizdə yad qonaq üçün yaraşıqlı yastiqlardan
 Yumşaq, rahat yer düzəldib xalça ilə döşəsinlər,
 335 Örtməye də qərib üçün yumşaq yorğan hazırlanı.
 Qaravaşlar əldə məşəl çıxıdlar gen salondan,
 Tezce möhkəm çarpayıda qonağa yer düzəldilər.
 Sonra gelib nevazişlə Odisseyə bildirdilər:
 "Qərib, get yat! Senin üçün çarpayıda yer salmışıq".
 Qərib yatmaq xeberini eşidincə çox sevindi.
 340 Sütunların arasında, burğulanmış çarpayıda
 Dözmüçox mərd Odissey belə yatıb rahatlandı.
 Alkinoy da uca evin rahat yataq otağında
 Çarpayıda öz arvadı Aretayla qoşa yatdı.

SƏKKİZİNCİ NƏĞMƏ



Erkən doğan alsacaqlı Eos çıxdı qaranlıqdan.
Çar Alkinoy, bir də allah töreməsi mərd Odissey, –
Qalayıxan o qəhrəman qalxdı rahat yatağından.
Gəmilərdən az aralı, feakların toplaşlığı
5 Gen meydana apardı öz qonağını çar Alkinoy.
Hamar daşlar üzərində onlar qoşa əylişdiler.
Pak Pallada – Afina da ağıllı çar Alkinoyun
Bir qasidi görkəmində dolaşırdı küçələri.
Odisseyi vətəninə yola salmaq niyyətli
10 Şəhərdə rast gəldiyini saxlayaraq söyləyirdi:
“Siz ey şanlı feakların müşavir və başçıları!
Ağıl kani Alkinoya uzaq yerdən qonaq gəlib;
Gedin şəhər meydanına, səhbətinə qulaq asın.
Dənizlərdə çox qəzaya rast gəlib o allahsifət!”
15 Belə deyib adamlarda böyük maraq oyatdı o,
Meydandakı kürsüler də, boş yerlər də doldu tamam,
Ağıllı, mərd Odisseyə baxıb heyran qaldı hamı.
Kronidin müdrik qızı pak Pallada – Afina da
Bir qənirsiz gözəlliye qərq elədi bu qonağı;
20 Diqqətini cəlb eləsin deyə bütün feakların
Ucaltdı boy-buxumunu, etli-canlı etdi onu;
Hər bir sınaq yarışından qələbəyle çıxsın deyə,
Qollarına qüvvət verdi, özüne də cazibə, zəhm.
Elə ki, o geniş meydan gələnlərlə doldu tamam,
25 Çar Alkinoy izdihama xıtab edib belə dedi:
“Siz ey şanlı feakların müşavir və başçıları!
Ürəyimdən gələn sözü istəyirəm deyəm sizə.
Kimliyini bilməsəm də qonağımdır mənim bu şəxs;
Məğribdənmi, məşriqdənmi olduğunu deyəmmərəm,
30 İstədiyi budur ki, biz onu tezçə yola salaq.

Biz de hər vaxt olduğutək onu yola salacağıq.
 Çünkü menim sarayımı gelenlərdən heç birini
 Qoymamışam qayıtməqçün uzun zaman xiffətləne.
 Pak, müqəddəs dənizlərdə hələ yola salınmamış
 35 İllin üzən qaraçanaq bir gəmini salaq suya.
 Adamların arasından leyaqətli, sədaqətli
 Əlli iki cavan seçib təhkim edək o gəmiyə.
 Avarları öz yerine bərkidərək qayıtsınlar;
 Gedib yemek hazırlasın onlar menim sarayında,
 40 Nə lazımsa verdirərəm. Əmrəm budur cavanlara.
 Siz ey feak başçıları, siz də gəlin, gedək bize,
 Açıq qəble mehman edək uzaqelli bu qəribi.
 Heç kəs boyun qaçırmamasın, Demodok da, deyin, gəlsin.
 Nə barede oxuyursa qoy oxusun, – Allah ona
 45 Qəlbimizi açmaq üçün həm səs verib, həm de hüner".
 Belə deyib düşdü yola, adamlar da arkasınca.
 Bir qasid də getirməye getdi o pak Demodoku.
 Alkinoyun əmri üzrə, adamların arasından
 50 Seçilmiş əlli iki genc sahila tərəf getdi.
 Sahilde bir teze kimi gözleyirdi bu gəncləri,
 Tez saldılar o gəmini dərin sularına,
 Yelkənli dor ağacını o gəmide qoyub yere,
 Avarları bərkidilər qayışlardan helqələrə.
 Sonra doru dikəldərək, açıdlar ağ yelkənləri,
 55 Həresinin kəndirini öz yerinə bağladılar.
 Bu işləri görüb, hamı getdi çarın sarayına.
 Heyət, eyvan və otaqlar adamlarla dolu idi,
 Qocası da, cavanı da çoxdu gəlen qonaqların.
 Alkinoy əmr elədi ki, qonaqlara on iki qoyun,
 60 Səkkiz donuz astagediş iki cöngə boğazlansın.
 Boğazlanan heyvanlardan yaxşı yemək hazırlanı,
 Bu vaxt qasid o sevimli müğənniylə gelib çıxdı. –
 Muza ona həm seadət bəxs etmişdi, həm müsibət:
 Xoş nəğmələr bağışlayıb, kor etmişdi gözlərini.
 65 Pontonoy tam ortalıqda, hündür sütun qarşısında,
 Gümüşmismar kreslədə əyleşdirdi Demodoku.

Forminqini başı üstdən – elə yerden asdı ki o,
 İstəyəndə eli çatsın ona o kor müğənninin.
 Qabağına masa çəkib, qoydu çörek səbetini,
 70 İstəsə mey içsin deyə, bir qədəh de qoydu ora.
 Qonaqlar əl uzatdırılar hazırlanmış yeməklərə.
 İstədiyi qədər her kəs yeyib-içib doyan kimi,
 Muza ilham verdi kora, oxumağa başladı o, –
 Vesfi gedib göyə çatan nəğmələrin nağılından.
 75 O oxudu – qurbangahda Odisseylə Axillesin
 Bir-birini söymesindən. Onda mərdlər səkerdəsi
 Aqamemnon sevinmişdi iki mərdin savaşından;
 Bunun xeyir əlaməti olduğunu bilirdi o:
 Bunu Pifon məbədində Feb demişdi Atreide, –
 80 Gəleceyi orakuldan xəber almaq niyyətilə
 Məbədin daş kandarından eşitmışdı bu xəbəri.
 Bu hal Zevsin Axeya və Troyanın üzərinə
 Gönderdiyi felakətin əvvelinde baş vermişdi.
 Mahnı bundan bəhs edirdi. Odissey al plası
 85 Öz başına çəkib, tamam gizlətmışdı üz-gözünü,
 O, feaklar arasında ağlamaqdan utanırdı.
 Müğənni hər bir nəğməni bitirəndə, mərd Odissey
 Göz yaşını silib, üzdən götürdü plası,
 Qədəh alıb allahların şərəfinə mey səpirdi.
 90 Həzz alıb bu nəğmələrdən məclis ehli Demodoku
 Oxumağa yena təhrik edər-etməz, Odissey də
 Üz-gözünü plاش altda gizlədərək ağlayırdı.
 Odisseyin göz yaşları tökdüyünü görən yoxdu,
 Bunu yalnız çar Alkinoy hiss eləyir və görürdü.
 95 Çünkü yaxın əyleşmişdi, eşidirdi ah-zarını.
 Avarsevən feaklara birdən xitab edib dedi:
 "Siz ey şanlı feakların müşavir və başçıları!
 Biz məclisler yaraşığı forminqdən hezz ala-alə,
 Hamımızın eyni olan qonaqlıqda yeyib-doyduq.
 100 Vaxtdır daha, burdan çıxıb yarışlara başlayaq ki,
 Qərib qonaq vətənине qayıdanda, dostlarına
 Söylesin ki, nə qaçmaqdə, nə güləşdə, nə rəqsdə,

Nə də yumruq davasında feaklara çatan olmaz".
 Bunu deyib yola düşdü, qonaqlar da arxasınca.
 105 Demodokdan forminqini qasid alıb kəsdi mixdan,
 Əllərindən tutub zaldan çıxmamasına etdi kömək.
 Tamaşaya gedən adlı feakların arxasınca
 Müğənni də qasid ilə getdi yarış meydانına,
 Başçıların arxasınca camaat da axıb gəldi.
 110 Meydan oldu. Yarışmağa gələn genclər qalxdılar tez.
 Önə çıxdı Akroneylə Okial və Elatrey,
 Sonra Navtey və Primney, sonra Pontey və Anxial,
 Anabesin və Prorey, Yeretmey və igit Foon;
 115 Amfialla Tekton oğlu Poliney də gəldi önə.
 Adamqırın Aresə tay Yevrial da çıxdı sonra, —
 Boy-buxunda ve görkəmdə feaklardan üstündü o,
 Yaraşıqda, boyda yalnız Laodamant üstün idi.
 Alkinoyun üç oğlu da qoşulmuşdu yarışlara:
 120 Laodamant, allahsifət, Klitoney bir də Qaliy.
 Önce qaçış yarışına başlayaraq bu cavanlar
 Çekilmiş xett arxasında bir cərgəyə düzüldülər,
 Düzənde toz qaldıraraq, onlar birdən götürüldü,
 Bilindi ki, Klitoney hamisindən qaçaraqdır:
 125 Kotan çeken qatırların birməfəsə açdıqları
 Şirim qəder dalda qoyub ötüb-keçdi dostlarını.
 Güləşenler ağır güleş yarışına başladılar.
 Yevrial ən güclü, mahir dostlarından üstün oldu.
 Tullanmaqda Amfial öz dostlarına zəfer çaldı,
 130 Disk atmaqda Elatreydi keçen bütün feakları,
 Yumruqlaşma yarışında Laodamant qazandı ad...
 Yarışlar ki, başa çatdı, baxıb hamı ləzzət aldı,
 Alkinoid Laodamant belə dedi cavanlara:
 "Gəlin, dostlar, xəbər alaq, görek qərib nə bacarı.
 Boy-buxunda o hamidan artıqdır ki, əskik deyil;
 135 Baldırları, yambızları və qolları qüvvətlidir;
 Boynunun hər əzələsi bildirir ki, çox güclüdür,
 Yaşı da çox deyil, böyük fəlakətlər əyib onu.
 Adamları dəniz kimi heç şey əldən sala bilməz;

140 Ən möhkəm bir adamı da dəniz heydən sala bilər".
 Laodamın cavabında Yevrial da bunu dedi:
 "Daodamant! Ağlabatan söz danışdin; ancaq bunu
 Sen qonağın özünə de, bu təklifi ona ele".
 Alkinoyun qoçaq oğlu eşidincə bu sözləri,
 Durub gəldi düz ortaya, Odisseyə belə dedi:
 145 "Qalx, ata, qalx, öz gücünү sına sen də yarışlarda,
 Mehərətin varsa göster, bacarığın vardır yeqin.
 İnsana öz el-ayağı sayesində gələn şöhrət,
 Gələn şərəf, bilirsən ki, başqa heç bir şeydən gəlməz.
 Çix, özünü göster görek, qov könlündən dərdi-qəmi,
 150 Onsuz da çox çəkməyəcək öz yurduna qayıtmağın.
 Gəmi suya salımbdır, adamlar da hazırlırlar".
 Cox ağıllı Odissey də ona cavab verib dedi:
 "Laodamant, rişxənd üçün demirsən ki, bu sözləri?
 Mənim kimi cəfəkeşin yadınamı düşər yarış?
 155 Mənim başım çəkmədiyi bir cəfamı qalıb, heyhat!
 Bu ziyafət yerində də dərdli-tutqun oturmuşam,
 Çardan, elden ricam budur, məni yola salın, gedim!"
 Yevrial bu sözə gülüb Odisseyə bunu dedi:
 "Yox, ey qərib, adamların arxasında çox gördüyüüm
 160 Oyun-yarış adamına heç oxşarın yoxdur sənin!
 Coxavarlı gemilərdə öz alverçi dostlarıyla
 Dənizləri ölçü-ölçə mal satmaqla, mal almaqla
 Qazancını gudən tacir tayfasına oxşayırsan,
 Yarış-döyüş adamına oxşayışın yoxdur sənin!"
 165 Tərs-tərs baxıb ona belə cavab verdi mərd Odissey:
 "Yox, yaxşı söz danışmadın, pis adama oxşayırsan,
 Allah əqli-düşüncəni, yaraşığı, xoş kəlamı
 Hamiya bir bərabərde, bir ölçüdə bəxş eləmir.
 Birisi öz görkəmli nəzəri cəlb etməsə də,
 170 Görürsən ki, Allah ona xoş danışq əta edib.
 O öz gözəl nitqi ilə valeh edir hər bir kəsi;
 Yığıncaqda o hamının diqqətini cəlb eləyir,
 Şəhərdə də hamı ona allah kimi baxıb keçir.
 Görürsən ki, birinin də allah kimi görkəmi var,

175 Bir şirinlik əlaməti yoxdur ancaq kəlamında.
 Sən zahirdə çox gözəlsən; Allah səndən gözəlini
 Belkə də xəlq etməmişdir. Təessüf ki, ağlın çatmır,
 Sənin yersiz danışğın sarsıdı bil, ruhen məni.
 O qədər de naşı bilmə məni yarış barəsində.
 180 Nə qədər ki, qolumda güc vardi, özüm cavan idim,
 Yarışlarda birincilər cərgəsində olardım mən.
 Dərd-qəm üzüb indi məni. Qanlı-qızığın döyüşlərdən,
 Güclü dəniz tufanından az çəkməyib başım mənim.
 185 Ancaq dərdim çox olsa da sinayaram öz gücümü,
 Ürəyimə od vurubdur sənin acı sözün, cavan!"
 Bunu deyib, plaşını çıxartmadan bir disk aldı;
 Bayaq feak gençlərinin atdıqları disklərdən
 Həm çox ağır, həm de qalın bir disk idi bu yastı daş,
 Başı üstdə firlayaraq atdı onu zorlu eli.
 190 O girdə daş bir viyılıt, bir uğultu qopartdı ki,
 Dərhal yere çömbəldilər uzunavar feaklılar.
 Cavanların atlığından çox uzağa düşdü bu disk.
 Bir feaklı görkəmində pak Pallada – Afina da
 Xott çəkib daş düşən yera, belə dedi Odisseye:
 195 "Qərib, diskin düşən yeri gözsüzlər də seçə bilər!
 Bu yarışda sən hamını çox arkada qoydun, düüzü;
 Qalibiyət səninkidir, ürəkli ol, cüretli ol!"
 Sən atlığın məsafləyə heç kəs ata bilməz onu!"
 "Afinanın sözlerindən fərehləndi mərd Odissey,
 200 Burda yaxın bir havadar tapıldığına sevindi o.
 Bir yüngüllük duyub, dərhal belə dedi feaklara:
 "Genclər, indi mən atlığım məsafləyə atın, görüm,
 Mən o zaman daha uzaq məsafləni allam nişan.
 Kim nə üzrə yarışmayı arzulayır gəlsin görüm,
 205 İster qaçış, ister güleş, ister yumruq yarışına,
 Hamısına hazırlam mən; çox toxunub o söz mənə!
 Amma bircə Laodami çağırıram bu yarışa;
 Qonağıyam onun: qonaq vuruşmaz ev yiyesilə,
 Ancaq ağılı çatışmayan nadirüstlər edər bunu,
 210 Qürbət eldə bəhsə girib vuruşmağa razı olar.

Belə adam özgesinə yox, özünə ziyan vurur.
 Laodarından başqa bütün cavanlarla yarışaram.
 Öz-özümüz kimi olsa sınamaqdən şad olaram;
 Yarışların hansı növü olsa, onda seriştəm var.
 215 Hamar yayı çekib eymek mənim üçün çətin deyil.
 Ətrafımı bürüsə də məhərətlə oxatanlar
 Qarşidakı bir düşməni onlar nişan alanadək,
 Mən atlığım sərrast oxa hədef olur hemin rəqib.
 Biz İlion ətrafında ox atmaqdə yarışarkən
 220 Tek Filoktet bu yarışda məni möglüb eləyirdi.
 Çörək ilə qidalanan adamların arasında
 Filoktetdən başqa heç kəs mənim kimi ox atammaz.
 Keçmişdəki igitlərə bəhsə giri bilmərəm mən,
 Nə Exalya hökməndəri Yevrit, nə də Herakl ilə.
 225 Ox atmaqdə onlar hətta allahlarla yarışırı.
 Bununçun de qocalmadan öz evində öldü Yevrit;
 Apollonu çağırduğu üçün o ox yarışna,
 Apollon da qəzəblənib öz oxuyla vurdı onu.
 Nizəm mahir oxatanın oxundan da uzaq gedir.
 230 Belkə məni yüyürmekdə öten ola aranızda;
 Çünkü dəniz tufanları məni yaman əldən salıb,
 Burayacan gəmi ilə gəlməmişəm axı yolu,
 Dalğalarla əlleşməkdən gücdən düşüb əzam tamam".
 Odisseyin sözü dərin sükut ilə qarşılandı.
 235 Yalnız ona çar Alkinoy cavab verib belə dedi:
 "Qərib, bizim qəlbimizə dəyən bir söz danışmadın,
 Yalnız, səni təhcir edən bu şəxs başa düşsün deyə,
 Qəzəblənib özündəki leyaqəti şərh elədin.
 Düşünərək danışmağı bacaran bir adam əsla
 240 Səndə olan leyaqətə şəkk-şübə edə bilməz.
 İndi menim sözlerimi yaxşı-yaxşı dinlə qonaq;
 İstəyirəm evdə arvad-uşağınlı məclis qurub,
 Ziyafətə eyleşəndə, Zevs atanın bizə çoxdan
 Ata-baba zamanından bəxş etdiyi hünerləri
 245 Yada salıb danışsan məclisdəki adamlara.
 Yumruq, güleş yarışında biz birinci olmasaq da,

Qaçmaqda və gəmiçilik işlərində birinciyik.
 Yallı gedib oynaması, kifaranı çox sevirik,
 İsti vanna, temiz paltar, yumşaq yataq xoşlayırıq.
 250 Siz ey feak rəqqasları bir qabağa gəlin görüm,
 Qoy sizdəki məharəti öz gözüyle görsün qonaq,
 Öz yurduna qayıdanda dostlarına tərifləsin
 Yaxşı üzən, yeyin qaçan və rəqs edən feakları.
 Demodokun forminqinin dalınca da adam getsin,
 255 Forminq mənim sarayımda, harda isə bir yerdədir".
 Allahsifet çar Alkinoy belə dedi, carçı qalxıb
 Getdi çarın sarayına, kifaranı getirdi tez.
 Xalq seçməsi doqquz nəfər başçı qalxdı öz yerindən,
 Yarış üçün ne lazımsa onlar hazır edərdilər.
 260 Onlar xalqı sıxlasdırıb oyun üçün yer açıdalar,
 Qasid bu vaxt forminqini çatdırıb kor Demodoka.
 Düz ortaya gəldi o da. Ərgenliyə yeni çatmış
 Genç rəqqaslar Demodoku tez əhatə elədilər,
 Yerə ayaq döye-döye rəqs etməyə başladılar.
 265 Onların cəld hərəkəti heyran qoydu Odisseyi,
 Kor müğənni Demodoksa dilləndirib forminqini,
 Nəğmə dedi Ares ilə Afrodita sevgisindən.
 Nəğmə dedi Hefestgilde onlar necə görüşüblər...
 Ares xeyli töhfə verib, pak Hefestin arvadını
 270 Ələ saldı. Helios bu əhvalatı verdi xəber,
 O görmüşdü, onlar necə qucaqlaşıb bir yatdilar.
 Hefest öz arvadının xəyanəti çatan kimi,
 Öc almaqçın getdi dərhal öz dəmirçi dükanına,
 Zindanını kötük üstə qoyub bir tor düzəltdi ki,
 275 İkisini birdən tutub, bir yerde də bərk saxlasın.
 Üreyində Aresə kin, başa vurdu öz işini,
 Girdi yataq otağına, öz yatdığı çarpayının
 Ayağının hamisini ilişdirdi həmin tora,
 Hörməktək tavandan da sallatdı o möhkəm toru;
 280 Tor o qəder nazikdi ki, insan deyil, allahlar da
 Onu görə bilmezdilər, məharətle toxunmuşdu.
 Bax bu zərif toru asıb çarpayının üzərindən,

Gözəl Lemnos diyarına getdiyini bildirdi o;
 Hefest bütün şəhərlərdən o şəhəri çox sevirdi.
 285 Ares gözdən qaçmadı Hefestin bu səfərini.
 Elə ki, o mahir rəssam Hefest bir az uzaqlaşdı,
 Ares yeyin addımlarla gelib çıxdı Hefestgile,
 Gözəl taclı Afrodita vüsələna tələsirdi.
 Afrodita Zevs atanı ziyarətdən qayıtmışdı;
 290 Əyləşərək dincəldirdi. Ares evə daxil olub,
 Nəzakotlə ilahənin əllerindən tutub dedi:
 "Sevgilim, gəl çarpayıya, məhəbbətdən ləzzət alaq!
 Ərin Hefest burda yoxdur, getdi Lemnos şəhərinə,
 Qaba səsli sintilərin şəhərinə çıxıb getdi!"
 295 Bele dedi. Afrodita razı olub girdi yere.
 Bir yataqda yatdı onlar. Pak Hefestin toxuduğu
 O ince tor elə möhkəm yapışdı ki, yatanlardan,
 Qalxmaq nədir, qımlıdanmaq imkanı da qalmamışdı.
 Onlar başa düşdülər ki, burdan çıxməq mümkün deyil...
 300 İki qızdan şikət Hefest hazır oldu yanlarında.
 O Lemnosa getməmişdi, öz evinə qayıtmışdı.
 İti gözlü Heliosu yenə xəbər verən ona.
 Hefest yaman tutularaq qaçıb hirsə bağıraraq,
 305 Ölmez olan allahları harayladı uca səsle:
 "Ey Zevs ata, ey ölümsüz, nəcib Olimp allahları!
 Gelin baxın siz bu iyrənc və gülməli mənzərəyə,
 Zevin qızı, mənim zövcəm Afrodita görün necə
 Mən axsağın namusunu tapdalayıb Ares ilə!
 310 Ares yarı-yaraşıqlı, hem də sağlam ayaqlıdır,
 Mənse axsaq doğulmuşam, müqəssiri mən deyiləm,
 Axsaqayaq olmayıma atam-anam müqəssirdir.
 Görün necə qucaqlaşıb onlar mənim yatağında!
 Çox ağırdır onları bu vəziyyətdə görmek mənə!
 315 Onlar necə sevişirlər sevişsinlər, bilirem ki,
 Bir də belə yatammazlar, tez düşərlər şövqdən də!
 Bu həyəsiz, bu utanmaz qadın üçün mən verdiyim
 Töhfləri valideyni tamam geri verənədək
 Bu qəribə tor onları möhkəm-möhkəm saxlayacaq.

320 Zevsin qızı gözolsə də, yaman pozğun, əxlaqsızdır!”
 Belə dedi. Allahlar tez toplandılar tunc saraya.
 Çox çəkmədən gəlib çıxdı yersarsıdan Poseydon da,
 Xeyirveren Hermes ilə uzaqvuran Apollon da,
 Yalnız heya saxlayaraq ilahələr gəlmədilər.
 325 Nemətverən ölümsüzlər toplaşdırılar girəcəkde.
 Çoxbilici pak Hefestin düzəltdiyi bu desgahı
 Görən kimi, qah-qah çəkib gülüşdüler əbədilər.
 Allahlardan beziləri belə dedi bir-birine:
 “Bu bəd deyil. Ehmallılıq چevikliyə üstün gəlib.
 330 Hefest axsaq ola-ola, allahların en cəldini,
 Ares kimi yeyinayaq bir allahı tutu biliib,
 Hiylə ilə tutub onu, o cərimə verməlidir!”
 O ölümsüz allahların bu haqdaydı söhbətləri.
 Zevsin oğlu Feb-Apollon Hermesə üz tutub dedi:
 335 “Ey Zevs oğlu, xeyirverən, qasid allah, de bir görüm,
 Daha möhkəm bir tor ilə bürələnmək şərti ilə
 Afroditə ilə belə cüt yatmağı isterdinmi?”
 Arqovuran qasid Hermes ona belə cavab verdi:
 “Uzaqvuran Feb-Apollon, kaş belə bir iş olaydı,
 340 Hefest məni üçqat möhkəm tora salmış olsa belə,
 Allahlar və ilahələr tamaşama dursa belə,
 Afrodit ilə bir cüt yatmaqdan çəkinməzdim!”
 Hermes belə deyən kimi gülmək tutdu allahları.
 Gülməyən tək Poseydonu, o, ecazkar sənetkara
 345 Yalvararaq deyirdi ki, azad etsin pak Aresi,
 Əbu qanadlı sözlerini Hermesə ərz edirdi o:
 “Burax onu. Mən zəmanət verirəm ki, istədiyin
 Cəriməni allahların lap yanında verər Ares”.
 Lakin iki ayaqdan şil ona belə cavab verdi:
 350 “Yersarsıdan Poseydon, gəl bu xahişi etmə mendən!
 Çünkü qırdı-qacdlara zəmin olmaq xatalıdır.
 Əger Ares tələdən və bordan çəksə yaxasını,
 Allahların hüzurunda mən nə deyə biləm sənə?”
 Yersarsıdan pak Poseydon belə cavab verdi ona:
 355 “Əger Ares cəriməni ödəməmiş qaçıb getsə,

Onun sənə verəcəyi cəriməni mən verərəm”.
 O hər iki ayaqdan şil belə dedi Poseydon:
 “Senin belə xahişini rədd eləyə bilmərem mən”.
 Bunu deyib Hefest tora düşənləri azad etdi.
 360 Tordan azad olan kimi ilahə də, pak Ares də
 Sığradılar tez ayağa. Frakyaya qaçdı Ares,
 Güleyən, şüx Afrodita Kipre tərəf düşdü yola.
 Kiprin Pafos şəhərində vardı məbəd və six meşə.
 Xaritlər o ilahəni yaxşı-yaxşı əmizdirib,
 365 Əndamına allahlara məxsus əla yağ çəkdilər.
 Əyninə də elə bir don geydirdilər, bir tamaşa...
 O söhretgir, kor xanənde bu nəgməni oxuyurdu,
 Mərd Odissey ruhani bir ləzzət aldı bu nəgmədən,
 Uzunavar feaklar da tamam valeh olmuşdular.
 370 Alkinoyun emri ilə Qali ilə Laodamant
 Rəqs etdilər. Onlar kimi rəqs eləyən tapılmazdı.
 Tünd-qırımızı bir top aldı qardaşlar tez əllerinə;
 Mahir usta Polib iddi hemin tozu hazırlayan.
 Qardaşlardan biri evvel var gücüylə atdı topu,
 375 Top buluda gedib çatdı; o birisi atlanaraq,
 Yerdən xeyli aralambil, göydə ikən tutdu onu.
 Dönə-dönə xeyli atıb göydə iken tutdu onlar,
 Sonra isə berəketli torpaq üstdə oynadılar;
 Yerde qalan cavanlarsa dövə vurub əl çaldılar.
 380 Yan-yöreni çəpik səsi, ayaq səsi tutdu tamam.
 Allahsifet mərd Odissey belə dedi Alkinoya:
 “Feakların en şöhrətli, ən şanlısı çar Alkinoy!
 Doğrudan da sizdə olan rəqqasların yoxdur sonu!”
 385 Belə dedi. Alkinoyun bu sözlərdən xoşu geldi,
 Avarsevən feaklara xıtab edib belə dedi:
 “Siz ey şanlı feakların müşavir və başçıları!
 Məncə, bizim bu yad qonaq çox ağılı bir adamdır.
 Adətimiz üzrə gərək hədiyyələr verək ona.
 390 Feakların adlı-sənli hökmədarı on ikidir,
 On üçüncü hökmədarsa, bilirsiniz, mən özüməm.
 Qonağa bir xiton versin hər hökmədar, bir də plas,

Bundan başqa bir talant da qızıl peşkəş etsin ona.
 Dediyməm bu töhfələri mehmana tez yetirək ki,
 Xoşhal olub, qonaqlığa güler üzlə bassın ayaq.
 Yevralsa onu təhqir etdiyiçün üzr isteyib,
 Dəyerli bir töhfə ilə bağışlatsın günahını!”
 Alkinoyun sözlerini təsdiq etdi bütün məclis.
 Hər kəs töhfə gətirməkçün qasidini saldı yola.
 400 Yevralsa Alkinoya cavab verib bele dedi:
 “Feakların en şöhrətli, en şanslısı çar Alkinoy!
 Dediintek günahımı yumaq üçün hazırlam mən.
 Gümüşdəstə tunc bir qılınc bağışlaram – qını ilə,
 Həmin qın bu yaxınlarda qaynılıb fil sümüyündən.
 405 Çox dəyerli, ləyaqətli hediyədir bu hədiyyəm!”
 Bunu deyib gümüşdəstə tunc qılıncı verdi ona;
 Bu qanadlı sözleri də dedi həmin mərd qonağı;
 “Ey yadelli qerib ata! Qoy açılsın qaşqabağın!
 Mən dediyim təhqirəm sözleri də yaddan çıxart!
 410 Öz yurdun, öz arvadına tez yetirsin allah səni!
 Çoxdan qohum-əqrəbandan uzaq düşüb, dərd çekirsən”.
 O çoxbilməş Odissey de ona cavab verib dedi:
 “Dost, sənin də gülsün üzün, xoşbəxt etsin Allah səni!
 Üzr isteyib bu qılıncı mənə peşkəş etdiyiçün
 415 Bundan sonra heç bir zaman peşmanlıq çekməyəsən”.
 Bunu deyib öz ciyndən asdı həmin tunc qılıncı.
 Gün batanda yerde qalan töhfələr də gelib çıxdı;
 Qasidələr bu töhfələrlə gəlidər çar sarayına.
 Alkinoyun oğulları qəbul edib peşkəşləri,
 420 Öz möhtərəm anaları Aretaya verdilər cəld.
 Alkinoy da qonaqları gətirdi öz sarayına.
 Eve çatıb onlar uca kürsülərdə öyleşdilər.
 Çar Alkinoy Aretaya xıtab edib bele dedi:
 “Areta, get sandıqlardan yaxşısını gətir bura.
 425 Yuyulmuş bir xiton, bir də bir pləş qoy o sandığa,
 Tapşır, ocaq qalasınlar, su qoysunlar qızınmağa,
 Qonaq ətimib, feakların ona peşkəş gətirdiyi
 Töhfələri öz yanında hazır görüb fərəhlənsin;

Ləzzət alım çal-çağırdan, bol yeməklə qonaqlıqdan.
 430 Ona peşkəş eleyirəm mən öz qızıl piyalemi.
 Öz evində Zevsin, başqa allahların şərəfinə
 Şərab səpib məni daim xatirinə salsın deye”.
 Çar Alkinoy belə dedi. Areta tez kənizlərə
 435 Üçayaqlı su qazanı tez qoyuldu ocaq üstə,
 Ağzinacan su doldurub altda odun qaladılar;
 Qazanı od bürelədi; içindəki su isindi.
 Bu arada Areta da bir sandıqla gəlib çıxdı;
 Feakların Odisseye töhfə kimi verdikləri
 440 Xiton, pləş və qızıllar həmin qəşəng sandıqdaydı.
 Xanım da bir xiton, bir də pləş peşkəş eləmişdi.
 Sonra xanım bu qanadlı sözü dedi Odisseye:
 “İndi sandıq qapağını örtüb iplə bərk bağla ki,
 Qaraçanaq gəmidə sən şirin-şirin yatan zaman
 445 Töhfələrdən heç birini uğurlaya bilməsinlər”.
 Sınaqlardan mətin çıxmış mərd Odissey eşidincə,
 Örtüb sandıq qapağımı, Sirseyanın öyrətdiyi
 Qayda ilə sarıtlayıb möhkəm düyünlə saldı onda.
 Açıraqçı da Odisseyi yuyunmağa dəvət etdi.
 450 O, vannada isti suyu görünen kimi çox sevindi;
 Kalipsonun yaşıdagı o adadan çıxan gündən
 Heç kəs onun qayğısına qalmamışdı; indikitək.
 Kalipsonun yanında o, allah kimi bəslənirdi.
 Kəniz qızlar ətimizdirib onu, sonra yağıladılar,
 455 Əyninə də qəşəng xiton, bir də pləş geydirdilər.
 Yuyunduqdan sonra qerib yollandı mey məclisinə.
 Allahların gözəllik bəxş elədiyi Navsikaya
 Sütunlardan birisine söykənərək dayanmışdı.
 Odisseyi bu görkəmdə görçək onu heyrət aldı,
 460 Bu qanadlı sözlə ona xıtab edib belə dedi:
 “Qerib, dərd-qəm görməyəsən. Qayrdanda yad et moni.
 Sağ qaldığın üçün mənə borclusan hər kəsdən əvvəl”.
 O çoxbilməş Odissey də ona cavab verib dedi:
 “Alkinoyun uca ruhlu, gözəl qızı Navsikaya!


465 Heranın o şimşeksəcan əri əgər kömək etsə,
 Doğma elə qayıtdığım günü görə bilsəm əgər,
 Gece-gündüz sənə dua edəcəyəm allah kimi.
 Çünkü mənə həyatımı sən qaytardın, ey gözəl qız!"
 Bunu deyib Alkinoyun yanındakı kresloda
 470 Əyleşdi o. Ət paylanıb, şeraba su qatılmışdı.
 Hörmətinə bütün feak tayfasının saxladığı
 Demodok da bir carçının köməyilə gəlib çıxdı,
 Ona uca bir sütunun qarşısında yer verdilər.
 Odissey öz ət payından bir parçamı özü üçün
 475 Saxlayaraq, kök qabırğı hissəsindən bir parça da
 Carçekənə töqdim edib, bu sözü də dedi ona:
 "Carçı, bu ət parçasını Demodoka ver, qoy yesin,
 Qəlbim tutqun olsa da mən qulluğunda varam onun.
 Müğənniyyə hörmət-izzət hər kəsə borc olmalıdır;
 480 Çünkü Muza təlim edir müğənniyyə bu vərdişi
 Vo nəgməkar adamları lap ürəkdən sevir Muza".
 Carçı bunu eşidince derhal eti alıb getdi;
 Demodoka töqdim etdi. O scvincək aldı payı.
 485 Qonaqlar el uzatdılar bu vaxt hazır yeməklərə.
 Bütün meclis adamları yeyib-içib doyan kimi,
 Mətin ruhlu mərd Odissey belə dedi Demodoka:
 "Ey müğənni, insanların hamisindən sen ucasan.
 Nəğməni ya Apollondan öyrənmisen, ya Muzadan.
 490 Axeylərin işlərindən, başlarına golənlərdən,
 Çəkdikləri ezbəldən doğru-dürüst danışdın sən.
 Sanki özün ordu olub, ya olandan eşidibsen.
 İndi isə, ey Demodok, keç başqa bir əhvalata,
 Danış Epeyle Afina düzəltdiyi taxta atdan.
 Mərd Odissey onu necə apartdırı akropolə.
 495 At bətninə girmişlərin Troyanı yerlə yekسان
 Etmosindən danış. Əgər bunları da düz nəql etsən,
 Mən hamiya deyərom ki, təbin Allah vergisidir.
 Allahlardır sənə təlqin edən bax bu nəgməleri".
 Belə dedi. Ötdü Allah vergisilə kor müğənni.
 500 O başladı danayların çadırları yandıraraq,

Tez doluşub gəmilərə dənizə üz qoymasından.
 Dedi: bu vaxt Odisseyə başındakı igidlərlə
 Taxta atda gizlənmişdi; troyanlar axışırdı.
 Onlar özü apardılar taxta-atı akropola.
 505 Taxta atın etrafında troyanlar bağlışırıldı.
 Üç tedbirin arasında onlar çəşbaş qalmışdır.
 Ya qılıncla parçalayıb darmadığın etmək atı,
 Ya qaldırıb qaya üstə, ordan yere yuvarlamaq,
 Ya döyməyib, Allahlara nezir kimi hifz elemək.
 Bu son təklif bəyənilə, tale belə qət etmişdi.
 Troyalı adamlara ölüm və qətl hazırlayan
 Arqivterin gizləndiyi at qələya gətirilsə,
 Priamin pak şəhəri yerlə yeksan olmahiyydi.
 510 Taxta atın daxilində gizlənmişdi mərd-axeylər
 Dışarıya çıxan kimi dağılışib hər tərəfə,
 Hündür sədli Troyanı yerlə yeksan elədilər.
 Aressifet Odisseyle, allahsifet çar Menelay
 Deifobun sarayına birgə basqm elədilər.
 Uca ruhlu Afinanın köməyilə mərd Odissey
 515 Qanlı-qorxunc vuruşmada qırıb tökdü hamisini.
 Nəğmə bundan danışındı. Dinişdikcə nəgməkarı,
 Odisseyin göz yaşları işladırdı yanağını.
 Elə bil ki, gənc bir qadın döyüşün ön cərgesində
 520 Öz elini, şəherini, uşaqları qoruyarken
 Ölümçül bir yara almış mərd erinin üzerine.
 525 Əyilərek onun ezbə-çəkə-çəkə olməsinə.
 Baxıb haray-haşır salır; sərt düşmənə nizəsinin
 Dosteyini çırpır omun ciyninə və kürəyinə,
 Qabağına qatıb onu qovalayıf əsirliyə.
 Dərd elindən bir ləhzədə solur üzü o qadının,
 530 Odissey də o qadıntık mahzun-məhzun ağlayırdı.
 Ancaq onun göz yaşları tökdüyünü duyan yoxdu;
 Tək Alkinoy ona yaxın əyləşərək ah-vayını
 Eşidirdi, göz yaşları tökdüyünü hiss edirdi.
 Avarsevən feaklərə üz tutub o, belə dedi:
 535 "Siz ey şanlı feakklärin müşavir və başçıları!

Qoy Demodok dayandırsın nəğməsini, çalğısını.
 Çünkü onun nəğməsindən xoşlamayan adam da var.
 Biz məclisə başlayandan və Demodok oxuyandan.
540
 Görürəm ki, qonağımız saxlayammır göz yaşını.
 Yəqin onun ürəyini üzən böyük bir dərdi var.
 Nəğmə sussa hamımız bir bərabərdə həzz alarıq.
 Ele güman edirəm ki, belə etsek yaxşı olar.
 Qonaq razi qalsın deyə, nə lazımsa etmeliyik:
545
 Töhfələrlə onu yola salacağıq vətənine.
 Az-çox ağlı-dərrakesi varsa əger bir insanın
 Kömək uman adamları, qəribləri qardaş sanar.
 Odur ki, sən ehtiyatla bizdən gizli tutma, qərib,
550
 Nə soruşsam düz cavab ver, bu iş sənin xeyrinədir.
 Atan, anan, bir də doğma şəhərinin adamları
 Sənə necə ad veriblər, səni necə çağırırlar?
 Adlı-sanlı, ya da yoxsul ailədə doğulana
 Ad qoyulur, bu dünyada heç kəs adsız qala bilməz.
 Bəli, hər bir övladına ata-anə bir ad qoyur.
555
 Öz yurdunun, şəhərinin, dövlətinin adını de,
 Gəmi səni hansı yere aparacaq, bilməlidir.
 Çünkü bizim gəmilərdə nə sükan var, nə sükançı,
 Sükançı və sükan başqa gəmilərdə olan şeydir.
 Sərnişinin niyyotini duyur feak gəmiləri,
560
 Tanrıylar bərəketli torpaqları, şəhərləri;
 Zülmət olsun, duman olsun, üzüb dərin dəryalarda
 Coşub-daşan dalğalarda, qasırğada, firtinada
 Qərq olmaqdən qorxmayaraq yol gedirlər sürət ilə.
 Lakin atam Navsifoydan eşitdiyim bax budur ki:
565
 Biz hamını vətənинə sağ-salamat çatdırırıq
 Deyə bir gün Poseydonun yaman hırsı tutacaqdır.
 O deyirdi: bizim gəmi bir qəribi yola sahib
 Sis-dumanlı dəniz ilə dönüb geri qayıdanda,
 O qərq edib, şəhəri də alacaq dağ arasına.
570
 Qoca belə söyləyirdi. Deyəmmərom Yersarsıdan
 Bunu icra edəcəkmi, bu Allahın öz işidir.
 Gizlətmədən indi mənə açığını söylə görüm:

Necə oldu azdın yolu, haralarda olsusan, de:
 Rast geldiyin adamlardan, şəhərlərdən danış bize.
575
 Rast geldiyin vəhşilərdən, haqtanımad Tayfalardan,
 Qonaqcıl və dindarlardan heç gördüğün varmı sənin?
 De, arqoslu danayaların, Troyanın taleyindən
 Niye nəğmə oxunanda qüssələnib ağlayırsan?
580
 Gələcəkdə nəğmə kimi yaşasınlar deyə onlar
 Allahların hökmü ilə həlakətə yetişiblər.
 Bəlkə qohum-əqrəbandan həlak olan vardır orda?
 Bəlkə yeznən, ya qayınatan həlak olub o davada;
 Qan və nəsl qohumlardan sonra onlar gelir axı.
 Bəlkə də xoş xasiyyətli bir yoldaşın ölüb orda?
585
 Axı dostlar arasında ehval bilən, hal anlayan
 Ağlılı dost bize doğma qardaş kimi əziz olur".

DOQQUZUNCU NƏĞMƏ



Ona belə cavab verdi çoxbilici mərd Odissey:
“Feakların ən şöhrəti, ən şanslısı çar Alkinoy!
Demodoktək nəgməkəni dinlemek çox xoşdur mənə,
Allahların nəğməsindən qalmaz onun nəğmələri!

5 Mənçə əsl boxtiyarlıq ədər ki, sən öz xalqının
Başdan-başa nəşəli – sən olduğunu seyr edəsən,
Görəsən, gen saraylarda yan-yanaşı əyləşərək,
Müğənnini dinləyirlər; masaların üstündə bol-bol
10 Cörek də var, yağlı ət də; saqı isə kraterdən
Qədəh-qədəh şərab süzüb paylaşdırır qonaqlara,
Mənçə budur dünyadakı xoşbəxtliyin ən gözəli.
Amma ki, sən isteyirsən mən çəkdiyim müsibəti
Açıb sənə nəql eleyəm, göz yaşları tökö-tökə.
Heç bilmirəm nəyi əvvəl deyim, nəyi lap axırdı?

15 Yranidlər az öziyyət verməyiblər, düzü, mənə.
Əvvəl gərək öz adını söleyəm ki, bilesiniz;
Yaşadığım yer bu yerdən çox uzaq olsa belə,
Kimliyimi bili bəni burda qonaq sayasınız.
20 Mən Laertid Odisseyəm. Fəndigirliyim adı qazanıb,
Ellər mənim şöhrətimi asimanı ucaqlıblar.
Çox uzaqdan gözə çarpan İtakada yaşayıram,
Meşe ilə örtülmüşdür orda hündür Nerit dağı.
İtakaya yaxın başqa adalar da az deyildir.

25 Zam, Dulixi, six məşəli Zakinfdır ən məshurları.
Mənim yurdum yasti ada İtaka qərb tərəfdədir,
Adlarını çəkdiyim o adalarса şərq tərefdə.
İtaka çox daşıqlısa da, gənc igitler məskənidir,
Mənim gözəl İtakamdan gözəl bir yer ola bilməz.

30 Özüne ər etmek üçün Kalipso bir mağarada
Öz yanında saxlamağa çox çalışdı bir vaxt mənə.
Ecyanın hökmədarı cadugər qız Siseya da
Məni xeyli saxlayıb ki, məcbur olub alıbm onu,
Amma o da ürəyimi əla əla bilmədi, yox.
Yad ellərdə varlı-hallı saraylarda yaşasaq da,

35 Yenə qohum-əqrəbadan, yaxınlardan, əzizlərdən,
 Bir də doğma yurddan uzaq olmaq bize ağır gelir.
 Troyadan çıxan gündən Zevsin mənə göndərdiyi
 Balaları, sitemləri bir-bir sayım indi sənə.
 Külək İlion şəhərindən atdı bizi İsmaraya,
 40 Kikonları qırıb, yerlə yeksan etdik o şəhəri.
 Əlimizə xeyli servət, bir xeyli də qadın keçdi;
 Qəniməti aramızda biz berabər bölüşdürüdük,
 Vaxt var ikən, gəlin qaçaq dedim səfər dostlarımıma,
 45 Qulaq asmaq istəmədi lakin mənə o axmaqlar.
 Sahildə bir xeyli qoyun, əyribuynuz cöngə kəsdik,
 Kef-damağa başlayaraq, şərab içdik bir o ki var.
 Demə bu vaxt kümək alıb düşmən qonşu kikonlardan.
 Gələnlərin çoxdu sayı, döyüşdə də mahirdilər,
 50 Onlar burdan xeyli uzaq, içəridə olurdular.
 Həm piyada, həm gərdünə döyüşündə mahirdilər.
 Dan sökəndə zahir oldu onlar saysız otlar kimi.
 Onda başa düşdük ki, biz kinli, zahm Krinion
 55 Bizim üçün çox bələlər hazırlayıb bundan belə.
 Gəmilərə yaxın yerdə başladı bir qızğın döyüş,
 Mis ucluqlu nizələri yağıdıraraq bir-birimizə,
 Dan vaxtından başlayaraq gün zirveyə qalxanadək,
 Onlar bizdən çox olsa da, vuruşduq mərdi-mərdana.
 60 Lakin Güneş əyiləndə, öküz cütənə açılında
 Axeyləri əldən salıb üstələdi kikonlular.
 Gəmilərin hər birindən altı nəfər şəhid vardi.
 Ölümündən ve bed taledən bizsə güclə xilas olduq,
 65 Saq qalsaq da yaxın, əziz həmdəmləri itirərek,
 Dərdli-qəmli ordan yola düşüb dərhal uzaqlaşdıq.
 Ancaq yola düşməmişdən düz üç kərə biz adbaad
 Bu döyüşdə həlak olan yoldaşları harayladıq.
 Kikonların əllərlə onlar ölüb getmişdilər.
 70 Buludyğan Kronid öz güclü şimal küləyini
 Bizə səri yönəldərək, dumanlatdı yeri, suyu.
 Qatı gecə qaranlığı sardı bütün hər tərəfi.
 Sürət ilə yarib suyu getdi bizim neçə gomi.
 Yelkənləri üç-dörd yere parçaladı sərt qasırğa,
 75 Qorxub açdıq biz onları, bütüb qoyduq bir kənara.

Avarlarla sürdük yaxın bir sahilə gəmiləri.
 İki gece-gündüz tamam məskən saldıq o sahildə.
 Üzüb əldən saldı bizi həm yorğunluq, həm də xiffət.
 Üçüncü gün qızıl saçlı Eos göydə görünəndə,
 Gəmilərə minib asdıq yelkənləri yenə dordan.
 Düşdük yola sükənci ve əsən yelin köməyile.
 Sağ-salamat yurdumuza gedib çata bilərdik biz,
 Maleyadan burularaq Kiferaya dönhadondə
 Gəmiləri başqa səmtə yönəltdi sərt dalğa, külək.
 Bizi ölüməşən külək düz doqquz gün atıb-tutdu.
 Onuncu gün gedib çıxdıq loqofaqlar diyarına.
 Çiçəklərlə qidalanır həmin yerin adamları.
 80 Biz sahilə çıxıb ordan içmək üçün su götürdük.
 Gəmilərə yaxın yerdə yoldaşlarım nahar etdi.
 Yeyib-içib doyan kimi mən öz səfər dostlarımndan
 İki nəfər ayıraraq bir qasidlə saldım yola,
 Göndərdiyim adamlara tapşırığım bu oldu ki,
 85 Öyrənsinlər, görək burda yaşayanlar nə kəredir.
 Onlar gedib lotofaqlar olan yera yetişiblər.
 Lotofaqlar elçiləri mehv eləmek fikrile yox,
 Yedikləri o çiçəkdən onlara da yedirdiblər.
 Deme hər kim baldan şirin o yeməkdən bir az yesə,
 90 Kimliyini, vətənine qayıtmağı unudurmuş:
 Lotofaqlar diyarında həmişəlik mesken salıb,
 Dadlı lotos çiçəyilə qidalanmaq isteyirmiş.
 Mən onları zorla çəkib aparanda ağlaşdırı.
 Qollarını sanitdrib atdım dərin gəmimizə.
 95 Yolçulara əmr etdim ki, tez minsinlər gəmilərə.
 Qorxurdum ki, onlar dəxi yeyib lotos çiçəyindən,
 Doğma yurda qayıtmağı tamam yaddan çıxardalar.
 Tez gəmiyə dolub, avar arxasında əyleşdiler,
 Avarları dalgalarda işlətməye başladılar,
 100 Qəlbimizin qəm yüküylə uzaqlaşdıq o sahildən,
 Gelib çıxdıq lovğa, quduz təpəgözər ölkəsinə.
 Onlar ölməz allahlara ümid olub başdan-başa,
 Əllərlə nə yer ekir, nə dən sepir zəmilərə.
 105 Əkinsiz və sepinsiz də bol yetişir taxılları,
 Tənəkkələrdə salxımların nə sayı var, nə hesabı,

Şimşeksəcan, yağışıyla suvarır bu tenekləri.
 Nə məşvərət, nə ümumi bir yiğincəq bılır onlar,
 Uca dağlar zirvəsində kahalarda yaşayırlar.
 115
 Her kəs arvad-uşağına hökm eləyir bildiyitek,
 Təpegözlər bir-birinin işlərilə maraqlanmur.
 Körfəzdən bir az aralı düzənlək bir ada vardır,
 Ora taygöz diyarından o qəder də uzaq deyil.
 Six meşəli o adada çoxdur keçi sürüleri,
 Qorxub qaçmır adamlardan o vəhşi çöl keçiləri.
 120
 Çox eziyyət bahasına dağa-daşa dirmənarəq,
 Meşəleri dolaşan bir ovçu gözə dəymir orda.
 Nə yer ekən, nə də çoban yoxdur həmin o adada.
 Torpaq orda, nə ekilib nə üstüne dən sepişib,
 O adamsız ada yalnız keçiləri yemləndirir.
 125
 Təpegözlər al qanadlı gəmidən də xəbersizdir;
 Yaxşı gəmi hazırlayan ustalar da yoxdur orda.
 Bu səbəbdən adamları ölkə-ölkə dolaşdırın,
 Möhkəmavar gemiləri yoxdur taygöz nəhənglərin;
 Adamlarsa gəmi ilə gedis-geliş yaradırlar.
 130
 Onlar vəhşi adamı da gül-ciçəye qərq edərdi,
 Münbit torpaq hər ne ekən öz vaxtında yetirərdi.
 Geniş dəniz sahilini çəmənliliklər bürümüşdür,
 Bu yumşaq və nəm torpaqda üzümlük də salmaq olar.
 135
 Şumlanması asan olan bu yerlər çox şirəlidir,
 Nə ekilsə behrəsini öz vaxtında yığmaq olar.
 Limanı da çox rəhatdır, körpü tikmək lazımdır.
 Gəmiyə nə lövbər daşı, nə də kanat lazımdır.
 Quruya kip yanaşdırını, somt külüyi əsənədək
 140
 Bütün gəmi adamları o sahildə qaşa bilər.
 Bu buxtanın qurtaracaq yerinde bir çeşma axır;
 Şəffaf sulu o çeşmənin sağ-solu qovaqlıqdır.
 Biz körfezə daxil olduq. Qatı gecə zülmətində
 Allahlardan hansı ise sanki bizi yol göstərdi:
 Sis-dumandı dörd yanımız. Ay semada görünmürdü,
 145
 Bürümüşdü six buludla duman ayın qabağını.
 Yaxındakı o ada da gözümüzə görünmürdü,
 Quruya yan alanadək, uca-uca dalğaların
 Sahillərə çarpmasını dəxi seçə bilmirdik biz.

150
 Quruya yan alan kimi açıb yiğdiq yelkənləri,
 Özümüz də tökülmüşdük hay-haraylı o sahilə,
 Al Eosun doğuşunu gözloyərek yuxuladıq.
 Erken doğan al saçaqlı Eos çıxdı qaranlıqdan,
 Oyanaraq biz adamı gezdik heyrat edo-edo.
 Zevs qızları şux pərilər keçiləri oyadaraq
 Bize sari qovdular ki, vurub nahar hazırlayaq.
 Gəmilərdən iti-uzun nizə, ox-yay götürərək,
 Üç dəstəyə ayrırlaraq başladıq ov eləmeye.
 Allahların köməyile biz o ki var ov elədik.
 155
 Ov berabər bölündü on iki gəmi arasında,
 Hərasinə doçquz, tekçə mənə biri artıq düşdü.
 Günəş qürub edənədək biz orada əyleşərək,
 Doyunca ot qızartması yeyib, şirin şərab içdik.
 Gəmimizdə al-qırmızı şərabımız hələ vardı,
 Kikonların o müqəddəs şəhərini dağıdanda
 Meylə dolu küpləri biz daşmışdıq gəmiləre.
 Qarşidakı təpegözlər diyarına baxanda biz,
 Gördük tüstü qalxır ordan, hey mələşir qoyun-keçi.
 Axşam oldu, Günəş batıb zülmət sardı yer üzünü,
 160
 Biz uzanıb yatdıq yenə coşqun doniz sahilində.
 Erken doğan al saçaqlı Eos çıxdı qaranlıqdan,
 Yolcuları yiğincəga toplayaraq belə dedim:
 "Əziz səfər yoldaşlarım, siz burada qalın hələ!
 Öz gəmimle və öz gəmi adamlımla mənsə gedib,
 Xəbor bilmək istəyirəm o adamlar nə kəredir?
 165
 Vəhşidirmi, lovğadırmı, görüm burda yaşayanları?
 Ya Allahdan xof eleyen qonaqpərvər adamlardır?"
 Bunu deyib öz gəmimə mindim və emr elədim ki,
 Adamların kanatları açıb minsin tez gəmiya.
 Tez gəmiyə doluşdular, avarların arkasında
 170
 Hər kəs tutdu öz yerini, kürekləndi mavj sular.
 Taygözlərin qarşidakı diyarına gedib çatdıq.
 Dənizə lap yaxın yerde bir mağara dəydi göze,
 Qəşəng defnə ağacı ucalırdı dörd yanında.
 Sürü-sürü qoyun-keçi gecə orda yatişirdi.
 175
 Mağaranın daş hasarlı höyəti də vardı geniş.
 İçerisi six yarpaqlı şəmliq ilə palıdlıqdı.

Mağarada dağ gövdəli bir təpəgöz yaşayırıdı.
 Qoyun-keçi sürüsünü təkbaşına otarırdı,
 Heç bir kəsə yaxın getmır, qayda-qanun tanımırı.
 190 O, eybəcər bir məxluqudu, çörək ilə qidalanan
 İnsanlara bənzəyişi yoxdu; üstü six meşəli
 Uca dağa bənzəyirdi, dağların en ucasına.
 Yeyingedən gəmimizi quru yerə çekib, ona
 Yaxın yerdə qalmağı emr elədim yol dostlarımı,
 195 Özüm isə on iki mərd döyüşçülə yola düşdüm.
 Özümüzlə bir tuluq da şirin şərab götürmüsdük,
 Bu şərabı Evanfidin oğlu Maron bəxş etmişdi.
 O, İsmarin qoruqçusu Apollomun kahiniydi;
 Arvadı ve oğlu ilə bizdən aman görmüşdü o,
 200 Həmin kahın Feb-Apollon meşəsində yaşayırıdı.
 Ona aman verdiyimçün çox hədiyyə verdi mənə:
 Yeddi talant çökisində qızıl eşya bağışladı,
 Tökəmə gümüş bir krater, üstəlik də düz on iki
 Küp dolusu şərab verdi, rəngi şəffaf, dadı şirin;
 205 İlahi bir içkiydi o, qaravaşlar və kölələr
 Xəbərsizdi evdə belə elə şərab olduğundan.
 Bunu bir o, bir arvadı, bir aşarçı bilirdi tek.
 Elə şirin şərabdı ki, ondan içmək istəyenlər
 Bir camına iyirmi cam su əlavə etməliydi.
 210 Bu şərəbin rayihəsi elə xoşagoləndi ki,
 Kraterə yaxınlaşan içməməyi bacarmazdı.
 Bir tuluq mey, bir kişi de yemək şeyi götürdük biz.
 Birdən-birə ürəyimə damdı ki, mən görəcəyim
 Məxluq böyük zor sahibi, güc və qüvvət sahibidir,
 215 Onun vəhşi təbiəti qanunlara biganədir.
 Mağaraya daxil olduq, gördük taygöz yoxdur orda;
 Yağılı qoyun-keçiləri otarırdı yaxınlıqda.
 Mağaranı çox diqqətdə gezib gözdən keçirdik biz.
 Səbət-səbət pendir gördük, bir xeyli də quzu, çəpiş;
 220 İriləri irilərlə, ortaları ortalarla,
 Yeni olmuş balaları körpələrlə ayrı-ayrı
 Güzdəklərdə saxlayırdı burda məskən salan taygöz.
 Sağmalları sağmaq üçün sərnic, vedrə düzülmüşdü.
 Yoldaşlarım dərhal məni dile tutub dedilər ki,

225 Xeyli pendir götürərək tezə burdan çıxıb gedək.
 Özümüzlə qoyun, keçi balası da götürərək
 Gəmimizi duzlu dəniz sularına salıb gedək.
 Belə etmək serfeliyikən, qulaq asmaq istəmədim,
 Dədim, bəlkə onu görsək, özü bize bir şey verər.
 230 Ancaq onun qayıtması pərt elədi hamımızı.
 Od qalayıb, allahlara qurban nəzri atdıq oda;
 Təpəgözün pendirindən alıb yedik və oturub
 Gözlədik ki, sürüsüyle gəlib çıxsın otlaqdan o.
 Böyük odun şələsile gəldi yemək bişirməyə.
 Odunları gurultuya atdı birdən mağaraya,
 Qorxub dərhal mağaramın bir küncünə qıslıq biz.
 Sağmal qoyun-keçiləri mağaraya doldurdu o,
 Ancaq erkək toğluları, keçiləri her tərefi
 Uca sədli, daş hasarlı gen həyatdə saxladı o,
 Sonra nəhəng bir daş ilə tutdu kaha qapısını.
 Dördtəkərli iyirmiki araba bu zorba daşı
 235 Öz yerindən bir balaca qırmızı bilməzdi heç
 Bax belə bir qaya ilə qapadı o, girecəyi.
 Sonra diş qoyunları, keçiləri sağdu bir-bir,
 Axırdı da əmmek üçün balaları buraxdı o.
 Dümağ südün yarısını ayıraq mayaladı,
 Six hörülmüş səbətlərə töküb qoydu bir kənara.
 Südün qalan hissəsini töküb başqa-başqa qaba,
 Saxladı ki, bu südü də içsin axşam yeməyində.
 240 Bu işləri səliqəyle görüb sonra od qaladı,
 Birdən onun o tek gözü bizi gördü və soruşdu:
 "Ey qəribər, siz kimsiniz? Gelişiniz haradandır?
 İş üçünmű, yoxsa ele-bela üzüb gəzirsiniz?
 Heyatından keçib, başqa ellilərə divan tutan
 245 Quldurluğa qurşanaraq hər yana baş vurursunuz?"
 O bunları sorusanda ürəyimiz əsdi tir-tir,
 Qorxunc səsi, bəd görkəmi vahiməyə saldı bizi.
 Ancaq buna baxmayaraq, belə cavab verdim ona:
 "Axeylerik. Troyadan qayıdırıq. Hər tərefdən
 250 Əsən yellər gəmimizi düz yolundan azdırıldılar.
 Evimizə qayıdırıq. Yolumuzu azdıq ancaq.
 Kron oğlu Zevs atanın işləridir yəqin bunlar."

Sərkərdəmiz, fəxrimizdir Atrey oğlu Aqamemnon,
 İndi onun adı-sənət göye qeder ucalıbdır;
 Troyanı vıran qoýub; çox xalqlara diz çökdürüb.
 265
 Burə penah gətirərək, qarşında diz çökürük biz,
 Yalvanrıq qəbul edib qonaqetliq göstər bize;
 Ya da pay ver, pay verilər axı gələn hər qonağa;
 270
 Yad et ölməz allahları: səndən imdad gözloyirik,
 Zevs özü də qonaqetlidir, qəriblerin hamisidir;
 Qonağa yol yoldaşdır. Qonaqlara hörmət gərek”;
 Belə dedim. Taygöz mene-ters-ters baxıb-baxıb dedi:
 “Ya axmaqsan, qərib, ya çox uzaqdandır bu səfərin.
 275
 Ona görə allahlilarla qorxudursan məni boş-boş.
 Nə o qalxantutan Zevsə, nə də başqa allahlara.
 Biz taygözlər baş eymərik, biz onlardan çox üstünük!
 Öz üreyim isteməsə, Kroniddon qorxduğumçün.
 280
 Nə sən aman görəcəksən məndən, nə də yoldaşların.
 Söylə görün, gəminizi yaxındarı, uzaqdamı.
 Dayandırıb düşübsünüz, mən yerini bilməliyem”;
 İstedi söz ala məndən. Arcaq mən də xam deyildim,
 285
 Məqsədimi başa düşüb, kəlek gelib belə dedim:
 “Gəmimizi yersarsıdan pak Poseydon batırıbdır,
 Bu sahildə qayalara çırpıb onu məhv edibdir.
 Qasırgah yeller onu siz tərefə getirmişdi,
 290
 Gördüyüñ bu adamlardır, bir də mənəm sağ qurtaran”.
 Belə dedim. O, üzümə ters-ters baxıb, damışmadan
 Cəld sıçrayıb, uzun, güclü əllərini uzadaraq
 İki nəfər tutdu, kükük vurur kimi, vurdı yera;
 Beyinləri sepələndi mağaranın torpağına.
 295
 Parçalayıb cam çıxmış cəsədləri, şam elədi;
 Dağların ac aslanıtek yedi tamam axıradək;
 Nə et qaldı, ne içəlat; ne ilikli bir sür-sümük.
 Bu dehşeti görünçə biz, özümüzü lap itirdik,
 300
 Nalo çəkib, əlimizi uzatdıq Zevs atamiza.
 Taygöz, insan eti ilə doldurub öz gödənini,
 Üstündən su qatılmamış südü içdi; axırdı da.
 Qoyuların arasında uzanaraq yuxuladı.
 Mon öz cəsur üreyimlə bu qərara geldim ki, tez
 Çəkib iti qılıncımı yaxınlaşım təpəgöze,

Sinəsini yarib qara ciyərini parçalayım;
 Köksündə el gəzdirirkən başqa fikir mane oldu:
 Onun kaha qapısına qoýduğu o nəhəng daşı
 305
 Biz yerindən tərpetməyi bacarmazdıq; orda qalıb,
 Amansız və labüd ölüm pəncəsində məhv olardıq.
 İnildəyə-inildəyə gözledik ki, şəfəq doğsun.
 Erkən doğan al saçaqlı Eos çıxdı qaranlıqdan,
 Taygöz qalxıb öz yerində hamı kimi od qaladı.
 Sağlıb sağlam heyvanları, balaları əmizdirdi.
 310
 Bu işləri görüb tezə yenə bizim adamlardan
 İkisini parçalayıb, yedi səhər yeməyini.
 Sonra da öz sürüsünü çıxartdı gen mağaradan,
 Nəhəng daşı asanlıqla girocəkdən yana çekib,
 Sonra yenə asanlıqla qoýdu daşı girecəyə.
 Hay-harayla, fitlə qovdı sürüsünü dağa sarı.
 Mağarada düşünürdüm: görən ondan qisas alıb,
 Afınanın köməyi ad qazana bilərəmmi.
 Bu tədbirin üzərində dayandım mən on axırdı:
 315
 Təpəgözün deyəneyi mal pəyesi yanındaydı.
 O bir zeytun gövdəsiydi, el osası etmek üçün
 Tezə kesib, qurutmaqcığın mağaraya gotirmişdi.
 Dərin-dərin dənizlərin sularını yarib keçən,
 Avariları iyirmiya çatan, çoxlu yük daşyan
 Bir ticarət gəmisinin dor ağacı kimiydi o.
 320
 Yorğunluqda, uzunluqda. Düz bir qulac kəsib ondan
 Dostlarımı verib dedim, tomizləyib-düzeltsinlər.
 Onlar onu hamarladı, mən ucunu itilədim,
 Bu şışlenmiş ucu sonra tonqal üstə tutub ütdüm,
 Mağaranın küncündəki hündür peyin qalağında
 325
 Ucu sıvri o payamı səliqəylə gizlətdim mən.
 Mən sağ qalan yoldaşlara əmr etdim ki, püşk atsınlar,
 Gərək taygöz yatan zaman mənimlə bir o payamın
 Şış ucunu onun o göz bebəyinə kim soxacaq.
 Quro mənim istədiyim dörd yoldaşa düsdü; mən də
 330
 Yoldaşların beşincisi oldum, qüra və püksüz.
 Axşamüstü qalın yunlu sürüsüyle gəldi taygöz.
 Sürüləri başdan-başa mağaraya doldurdu o;
 Allahlarmı təlqin etdi, qəlbinəmi bir şey damdı,

340 Dik hasarlı həyətdə nə keçi qaldı, nə də qoyun.
 Qaldırıb o neheng daşı gırçayı tez qapadı.
 Sağmal qoyun-keçiləri sağdı yenə, hamı kimi,
 Axırda da emmək üçün balaları buraxdı o.
 Taygöz bütün bu işləri səliqəyle başa vurub,
 Bizdən yenə iki nəfər parçalayıb şam elədi.
 345 Bir tabağrı tünd-qırmızı şərab ilə dolduraraq,
 Təpəgözə yaxınlaşış bu sözləri dedim ona:
 "Adam əti yeyib doydun, indi al bu şərabdan iç,
 Bir gör bizim gəmidəki bu şərabın dadi nədir.
 Bu şərəbi sənin üçün getirdim ki, rəhm eləyib
 350 Məni yola salasan sən. Sənse yaman zahimsanmış.
 Mənə qarşı sən ki, belə zülm edirsen, indən belə
 Say-hesabsız adamlardan heç kəs sənə yaxın gəlməz".
 Belə dedim. O şərabı alıb içdi. Ondan yaman
 Xoşu gəldi. Bir tabaq da tələb edib belə dedi:
 355 "Bu şərabdan bir də getir, adını da söylə ki, mən
 Görüm kimən, qonağımı ərməğanla sevindirim.
 Bereketli yer bizi də say-hesabsız üzüm verir,
 Yağış isə bu üzümü bol şiröylə şirələyir.
 Sən verdiyin bu şərəbsa amvrosiya, ya nektardır".
 360 Belə dedi. O köpüklü meydən yenə verdim ona.
 Düz üç kəro doldu tabaq, üçünü də içdi axmaq.
 Elə ki, mey dumandalı təpəgözün şüurunu,
 Müləyim və yaltaqlıqla bu sözləri dedim ona:
 "Mənim şanlı adımlımı soruşursan, ay təpəgöz?
 365 Mən deyərəm. Vəd etdiyin hədiyyəni də ver sən də.
 Atam, anam mənə "Heçkim" ad veriblər, mən Heçkiməm.
 Heçkim deyə çağırırlar tamışlar da, bilişlər də".
 Belə dedim. O, üzümə tərs-tərs baxıb bunu dedi:
 370 "Heçkim! Səni dostlarından sonra, yəni lap axırda
 Yeyəcəyəm. Mənim sənə hədiyyəm də bu olacaq!"
 Bunu deyib, valaylaya-valaylaya düşdü yere
 Və boynunu bir tərəfə çevirərək yuxuladı.
 Bork yuxuda təpəgözün yediyi o insan əti,
 375 İçdiyi o təsirli mey qusuntuya dönüb axdı.
 Mən payanın şış ucunu közərməkçün oda basdım.
 Yanımdakı dostlara da ürək-dirək verdim ki, qoy

Bərk ayaqda qorxub heç kəs işdən boyun qaçırmamasın.
 O nəm zeytun payasının ucu odda tez közordı,
 Bir o qədər çəkmedi ki, qıpqrırmızı oldu tamam.
 380 Onu oddan çıxardaraq təpəgözə yaxınlaşdım;
 Allah cürət bəxş etdiyi dörd nəfər də mənimləydi.
 Vohşı zeytun payasının közərmış və şış ucunu
 Düz gözünə soxduq; mən də yuxarıdan burdum onu.
 Meşhur gəmi dülgeri də tiri belə burğulayır,
 385 Qalanlar da aşağıdan qayış salıb o burğuya,
 Fırladırlar iki yandan; burğu issə hey fırlanır.
 Biz də neheng təpəgözün belə ovduq tek gözünü.
 Al qanına qeltan olub göz töküldü öz yerindən,
 Közərmış od kirpiyini, qaşını da ütdü onun.
 390 Od dəyənde cızıldayıb partladı göz almacığı.
 Qızarmış bir təbərzini, ya baltanı bir dəmirçi
 Soyuq suya salan zaman cizhacızla fişildayar;
 O soyuq su bu dəmire sertlik verər, berklik verər,
 Nehengin də gözü belə fişildadi həraretdən.
 395 Güclü haray qopartdı o, mağaraya düşdü səsi,
 Böyük qorxu içinde biz tez çəkildik bir kənara.
 Qana qeltan o payam tez gözündən çəkdi taygöz,
 Zorlu-güclü əllərlə bir tərəfə firıldatdı.
 Dərhal qonşu kahalarda six meşəli zirvelerde
 400 Məskən salmış taygözleri kömək üçün çağrırdı o.
 Bu gur səsi eşidincə tez aksiş gəldi onlar,
 Girəcəyi dövrəloyib sorğu-sual elədilər:
 "Polifem, də nə beş verib, niyə belə qışqırırsan?
 Niyə bizi oyadırsan yuxunun bu şirin vaxtı?
 405 Fanilerdən bəlkə biri aparıbdır sürüñü, də?
 Bəlkə hiylə və ya zorla öldürürler səni, söylə?"
 Çox qüvvətli Polifem sə mağaradan cavab verdi:
 "Heçkim mənə zor elemir, hiylə məni helak edir!"
 Qonşularsa Polifemin cavabında belə dedi:
 410 "Madam ki, sən mağarada təksən, heç kim zor elemir,
 Zevs göndərən xəstəliyə çarə tapmaq çətin işdir.
 Sən öz atan Poseydona yalvarmağın məsləhətdir!"
 Belə deyib getdi onlar. Öz-özümə güldüm mən də,
 Çaşbaş saldı çünki adım bir də inca hiyləm onu.


415 O inleyib əllerilə gəzdi kaha divarını,
 Bir kenara çekib daşı, girecəyin ortasında
 Əyleşərək, qollarını açdı yana, istədi ki,
 Biz sürüyə qarışaraq ordan keçək, bizi tutsun.
 Xəyalında gör bir məni necə axmaq sanırımsı o.
 420 Həm özüm, həm yoldaşlarım sağ-salamat qalsın deyo,
 Labüb ölüm pəncəsindən tezə xilas olaq deyo,
 Fikirləşib neçe-neçe tədbirlərə el atdim mən.
 Ölüm-dirim məsəlesi dayanmışdı qarşımızda.
 Ən nəhayet, bu tədbiri beyənərək qəbul etdim:
 425 Qoyunların arasında daha canlı, daha iri,
 Daha qəşəng, daha yunlu olanları az deyildi.
 Təpəgözün tənəklerdən eşib döşək düzəldiyi
 Örkenlərdən xeyli ahb, qoyunları üçbir-üçbir
 Bağladım mən; her ikinci qoyundan bir şəxs asıldı;
 Kənardakı qoyunlarsa gizlədirdi asılanı.
 Hər üç qoyun birimizi daşıyırdı; mən özümse...
 430 Qoyunların hamisindən hündür, qəşəng bir qoyunun
 Küreyinə minib sonra qarnı altında daldılandım
 Və asılı qaldım orda, iki əlim onun uzun,
 Six saçaklı tükərinin lap dibinden yapışmışdı.
 Bu minvalla gözlədik biz pak Eosun doğuşunu.
 435 Erken doğan al saçaklı Şəfəq çıxdı qaranlıqdan,
 Taygöz qoyun-keçiləri qovdu otlaq yerlərinə.
 Sağılmamış dişilərse axurlarda mələşirdi;
 Südə dolu yelinleri incidirdi heyvanları.
 Girecəkdə duran taygöz əllerilə yoxlayaraq
 440 Buraxırdı heyvanları. Axmaq başa düşmedi ki,
 Uzun yunlu qoyunların qarnı alttan sallanmışıq.
 Asıldığım qoyun isə ən axırda gelib keçdi;
 Öz yununu güclə çəken qoyuna bir yükdüm mən də.
 Küreyini siğallayıb taygöz ona bunu dedi:
 "Ah, ezizim, bu sənsənm? Niye bu gün mağaranı
 445 Ən axırda tərk edirsən? Axı önce çıxırdın sən,
 Sən həmişə lap qabaqda gedərdin göy çəmənlilik,
 Su içməyə gedəndə də əvvəl çaya sən çatardın;
 Axşam geri dönəndə də ən qabaqda sən olurdun.
 İndi isə axırdasan, lap axırda. Bəlkə elə

Mənim sonə baxımagımı gözlöyirsen? Qəddar insan
 Məni möhkəm keşfəndirib, gözümə od vurub töküb.
 450 Heçkim adlı o hiyələr sağ qurtara bilməyəcək! Y
 Sən təhənimtək həssas, aqıl ve dil bilən olsa idin,
 Qaçib hara girdiyini açıb mənə söyləyərdim. Y
 Yerə elə çirpardım ki, bəyimi bütün mağaraya
 455 Çilənərdi. Onda Heçkim yaramazın töretdiyi ibul
 Bu dördlərin ağrısını, acısını əffudardım! Y
 Belə deyib o, bayira buraxdı o qoyuna qədəm il
 Mən kahayla həyətin dik hasarından uzaq aralı. Y
 Öncə qalxbı ayaq üstə, dostları da azad etdim. X
 Tez-tələsik nazikayaq, yağlı qoyun-keçiləri. Y
 460 Gəmimizin dayandığı yerə qeder qovaladıq. Y
 Biz salamat qalanları görən döstlər sevindilər. M
 Ölenləri yada sahib tökdülər öz yaşlarını. U
 Mən onlara göz yaşını saxlamağı emr etdim. O
 Qoyun-keçi sürüsünü tez gəmiyə sürün dədim. L
 465 Bildirdim ki, burdan dərhal üzüb yola düşməliyik.
 Bir-birinin arkasında tez gəmiyə dölfüşərəq mənzil
 Keçdik avar arkasına, kürəkləndi mavi doniz. Y
 Biz sahildən ses çatadaq məsafeye yetişince, q
 Polifemi səsleyərək rişxənd ilə belə dədim. R
 470 "Ey təpəgöz! Döстlərinin mağarada parçalayıb.
 Tixadığın bu mərd kişi çox da gücsüz deyiləmiş!
 Madam ki, sən qonağımı həzm etməkdən çəkinmirsən,
 Gec-tez sənin başına, bax, belə bir iş gəlməliydi.
 475 Bu qisası səndən alan Zevslə başqa ölməzlefdir!"
 Belə dədim. Təpəgözə dəha artıq qəzəbləni, Y
 Qopardıb dağ zirvəsini gəmimizə təref atdı. C
 Qaraburun gəmimizin qarışına düşdü o das.
 Az qaldı ki, qırıb tökə onun burun hissəsini.
 Telatüme getirdi o daş parçası dalğaları. A
 480 Dik dalğalar gəmimizi qabağına qatıb dərhal,
 Qovdu yene o sahile təref, güclü axınıyla.
 Mən bir uzun paya alıb tez diredim dik sahile.
 Beləliklə başqa səmət yönəldim öz gəmimizi.
 Yoldaşlara işətəylə bildim ki, qaçmaq üçün
 485 Tez avardan yapışınlat. Onlar işə girişdiler.

Övvelkindən iki dəfə çox yol gedər–getməz gəmi,
 Mən taygözə yene bir söz qışqırmağı qət elədim.
 Yoldaşlarım məni bundan çekindirmək istədilər:
 "Sən yenəmi qızışdırmaq isteyirsən onu, ötkəm?
 495 Atlığı daş gemimizi indi geri atmadımu?
 Elə güman elədik ki, haqlayacaq ölüm bizi.
 İndi yene bir səs, bir söz eşidəsi olsa taygöz,
 Atlığı daş həm gəmini parçalar, həm özümüzü.
 İti mərmər parçasını atmağa da qadirdir o!"
 500 Onlar məni öz fikrimdən daşındıra bilmədilər.
 Qəzəbimdən odlanaraq təpəgözə belə dedim:
 "Ey təpəgöz, kim gözünü töküb, deye fanilərdən
 Əgar biri sual etse, sən də ona cavab ver ki:
 Məni belə hala qoyan qalayıxan Odisseydir,
 505 Laert oğlu o mərd daşlı İtakada ömür sürür".
 Belə dedim. Qəzəbindən nərə çekib taygöz dedi:
 "Ah fəlakət! Çox qədimdən eşitdiyim gerçək oldu!
 Adamların arasında yaraşıqlı, uca boylu
 510 Yevrim oğlu Telam adlı falabaxan vardı bir vaxt,
 Təpəgözlər diyrənda fala baxıb qocaldı o.
 O lap çıxdan demişdi ki, bu iş mütləq baş verəcək:
 Odisseyin əli ilə gözdən məhrum olacağam.
 Mən gözleyib düşünürdüm: deyirdim bəs hündür, gözəl
 515 Nəheng qüvvət–güt sahibi o mərd haçan gələcəkdir.
 Lakin onun əvəzində boydan qısa və yöndəmsiz
 Adamçıqaz kefləndirib, məni sonra kor elədi!
 Gel, Odissey, qayıt geri, hədiyyəni verim sənin,
 Bir de ki, pak Poseydondan sənə yaxşı yol dileyim,
 520 Poseydonun oğluyam mən, öz oğluyla fexr edir o.
 Fanilərin və ölümsüz allahların arasında
 Kənlü olsa tek Poseydon elac edə bilər mənə".
 Eşidərək bu sözləri mən etiraz edib dedim:
 "Əgər gütüm çatsa idi canını da alardım mən,
 525 Nəfəsini kəsib Aid aləmine göndərədim.
 Gözünüşə Poseydon da sağaltmaz heç, bil ki, sənin!"
 Belə dedim. Poseydona yalvarmağa başlayıb o,
 Əllərinə bol ulduzlu göye açıb belə dedi:
 "Eşit məni, ey qarasaç, yertitredən Poseydon sən!

Mənə ata olmağınla qırrelenir isən əger,
 530 Qoy yurduna dönəmməsin qalayıxan mərd Odissey,
 Laert oğlu bu mərd, daşlı İtakada həyat sürür.
 Əger ona doğma, əziz qohumunu, dostlarını,
 Uca damlı sarayı, öz yurdunu görmək əger
 535 Qismətdirse, qayıtsın çox çətinliklə, təkbaşına,
 Yad gəmidə; evində də çox bələlər çəksin başı!"
 O yalvarıb belə dedi; qarasaç da qulaq asdı.
 Övvəlkindən daha ağır bir daş alıb taygöz elə,
 Başı üstdə dolandırıb var gücüyle atdı bize.
 Qaraburun gəmimizin düşdü arxa tərəfinə,
 540 Az qaldı ki, qırıb təkə onun sükan hissəsini.
 Telatülmə getirdi o nəhəng qaya dalğaları.
 Dik dalğalar qabaqdakı sahillərə qovdu bizi.
 Yerdə qalan gəmilerin dayandığı o adaya
 545 Gelib çıxdıq. Gördük böyük intizara qerq olaraq.
 Əyleşibən yolumuzu gözleyirlər qalan dostlar.
 Biz quruya çatan kimi, quma çəkdik gəmimizi,
 Özümüzse töklülsüdük coşqun dəniz sahilinə.
 Təpəgözün sürüsünü düşürərək dərhal yere,
 550 Aramızda bölüşdürüdük, qalmadı bir mögmün olan.
 Bütün qoyun–keçiləri bölüşəndən sonra, dostlar
 Bir qoyun da artırdılar mənə düşən payın üstə.
 Lap sahildə, ölməzlerin, fanilərin hökmətləri
 Qara bulud yiğan Zevsə nəzir olaraq o qoyunun
 555 Budlarını atdım oda. Zevs nəzrimi rədd elədi:
 Dostlarmıla gəmili məhv etməyi qət etdi o.
 Günəş göydə batanadək biz orada əyleşərək,
 Ətdən yeyib, şirin şərab içə–icə lezzət aldıq.
 Bu müddətdə Günəş batıb zülmet endi yer üzüne,
 560 Yatmaq üçün uzandıq biz coşan dəniz sahilində.
 Erken doğan al saçaqı Eos çıxdı qaranlıqdan,
 Mən oyandım. Yoldaşlara ürək verib əmr etdim ki,
 Borazılardan azad edib, doluşsunlar gəmiliyə.
 Tez gəmiya minib onlar, bir–birinin arxasında
 Avarlardan yapışdırılar, kürekləndi mavi sular.
 565 Qəlbimizdə qəm yükleri, üzüb ordan uzaqlaşdıq;
 Sağ qalsaq da itirmişdik çünki əziz yoldaşları".

ONUNCU NƏĞMƏ



“Eoliya adasına gəlib çıxdıq. O adada
Allahların sevimliyi olan Eol yaşayırıdı.
Onun seyyar cəzirəsi tunc hasara alınmışdı,
Sahil yalçın qayalarından ibarətdi başdan-başa.
5 Hippot oğlu Eolun on iki oğlu-qızı vardi:
Tən yarısı oğlan idi, yarısı da qız xeylağı.
Eol nikah elemişdi həmin bacı-qardaşları.
Ata-ana evi idi hamisının olduğu yer,
Birgə yeyib-içirdilər, hər nə dəsən vardı evdə.
10 Bütün günü xörək etri, səs-küy əskik olmayırdı.
Gecələrse yan-yanaşı çarpayılar üzərində
Öz yorğanı altda hərə yatrırdı öz arvadiyla,
Biz şəhərdə gözel Eol sarayına gəlib çıxdıq.
15 Bir ay bizi qonaqlayıb, Troyadan, vuruşlardan
Dönməmizdən, gəmimizdən sual verdi bize Eol.
Bütün olub-keçənləri mən müfəssəl dedim ona,
Sonra ondan bizi yola salmağını xahiş etdim,
O etiraz elemədi, tez tədarük gördü yola.
20 Doqquyaşar bir cōngenin dərisindən düzəldilmiş
Bir tuluğa küləkləri salıb onu bərk bağladı.
Zevs Eola tapşırılmışdı əsen bütün küləkləri,
İstəseydi dayandırıar, istəseydi əsdirərdi.
O, tuluğu gəmimizdə gümüş sapla möhkəm-möhkəm
25 Sarıdı ki, az da olsa dışarıya yel sizmasın.
Ancaq Zefir küləyindən bir az sərbəst buraxdı ki,
Gəmimizə təkan versin. Ancaq niyyət baş tutmadı.
Ağılsızlıq ucundan biz özümüzü mehv elədik.
Düz doqquz gün, doqquz gecə dayanmadan üzüb getdik,
Onuncu gün İtakamın düənərləri çarpdı gözə,

30 Yaxındakı tonqalların odunu da seçə bildik.
 Məni şirin yuxu tutdu, çünki yaman yorulmuşdum.
 Mən idarə eləyirdim hər an gəmi yelkenini,
 Vətənə tez çataq deyə ipi əldən verməyirdim.
 Mən yatanda yoldaşlarım ele güman ediblər ki,
 Hippot oğlu qızıl-gümüş doldurubdur bu tuluğa,
 Mənə peşkəş eləyibdir; apardığım simü-zərdir.
 Yolçulardan bezisi də qonşusuna belə deyib:
 "İşə bax ki, Odisseyin yolu hansı bir mahala,
 Ya şəhərə düşür, bunca hörmət görür və sevılır.
 O Troya talanından qənimətlər, xəzinələr,
 Nələr, nələr getirmişdir! Biz də hemin o yolları
 Keçdiyimiz halda eve lüt-əlibəş qayıdırıq.
 Bax Eol da dostcasına ona çox şey bağışlayıb.
 Gəlin açaq bu tuluğu, görək nədir içindəki,
 Nə qədəri saf qızıldır, nə qədəri gümüş onun?"
 45 Bax, bu mənəhus məsləhətin tərəfdarı çox olubdur.
 O tuluğu açan kimi tüğyan edib sərt küləklər.
 Gözü yaşılı yolçuları qasırğalar bir qırılımda
 Uzaq salıb İtakadan atıb mavi ənginliyə.
 50 Mən ayılıb iki fikir arasında çəşbaş qaldım:
 Atılaraq coşqun sular qucağında boğulmaqmı,
 Ya da hələ diri qalıb əziyyətə qatlaşmaqmı?
 İkinci qəbul etdim. Plaşma bürelənib
 Daldalandım gəmimizdə. Azğınlaşan yellər bizi
 55 Yene Eol adasına atdı. Hamı ah-vaydaydı.
 Biz quruya çıxan kimi içmək üçün su götürdük,
 İtigedən gəmimizin yanındaca yemək yedik.
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,
 Mən bir nefər yol yoldaşı və bir qasid götürərek,
 60 Şanlı Eol sarayına yola düşdüm. O, evdəydi,
 Arvadı və övladları ilə nahar eləyirdi.
 Giriib qapı payasının lap yanında əyleşdik biz.
 Gedənləri dönen görüb onlar heyrət elədilər:
 "Ah, Odissey! Hansı allah səni yoldan etdi belə?
 65 Sənin doğma vətənə, ya istədiyin başqa yerə

Getmeyinçün əlimizdən hər nə gəlir, etdik axı!"
 Onlar belə dedi. Mən də dərdli-dərdli cavab verdim:
 "Dostlarımıla möhkəm yuxu bu hallara saldı məni.
 Kömək edin; tek siz bize kömək edə bilərsiniz!"
 70 Onlarda rəhm oyatmaqçın dedim həmin sözləri mən.
 Hamı susdu. Yalnız Eol belə cavab verdi mənə:
 "Fanilərin ən rəzili, tezə rədd ol get burdan, get!
 O müqəddəs allahların bunca nifret elədiyi
 Bir şəxsi ne qonaq saxlar, nə də yola sala billəm!
 75 Madam döndüm, allahların demək xoşu gəlmir səndən!"
 Belə deyib, yalvarmama baxmayaraq qovdu mən.
 Üreyimiz tutqun halda uzaşdıq biz o adadan,
 Avar əldən saldı bizi, ağılsızlıq ucbatından.
 80 Əsməz oldu gəmimizə süret verən səmt küləyi.
 Düz altı gün, altı gece dayanmadan üzüb getdik,
 Yeddinci gün Telepilə çatdıq Lamin şəhərinə,
 Lestriqon yurduydu bu. Sürüsünü düzə yayan
 Çobanlar və naxırçılar haylayırdı bir-birini.
 Orda çoban oyaq qalsa ikiqat muzd ola biler;
 85 Əvvəl naxır, sonra ağıyun qoyunları otarar o,
 Çünkü orda gecələr də gündüz kimi aydın olur.
 Ele ki, biz yaraşıqlı bir limana daxil olduq.
 Gördük ona iki yandan sərt qayalar hasar çəkib.
 Girecəkde iki qaya sanki burun-burunadır;
 90 Girecəyi daraldıblar qarşı duran bu qayalar.
 Biz limana daxil olub, haçaquyrıq gəmileri
 Bir-birinə yaxın yerdə yan-yanası rahatlaşdıq.
 Böyük, kiçik dalğalanma olmur heç vaxt o limanda,
 Nə vaxt baxsan suyun üzü ayna kimi durğun olur.
 95 Ancaq mən öz qara rəngli gəmimizi limanda yox,
 Girecəkde bir örökənlə qayalığa rəbt elədim,
 Sonra yalçın bir qayaya çıxbaxdım yan-yörəmə,
 Nə mal şumu, nə də insan yaratdığı bir şey gördüm.
 Yerdən tüstü qalxdığını gördüm ancaq burum-burum.
 100 Yolçulardan neçəsini göndərdim ki, öyrənsinlər,
 Hansı insan qəbiləsi həyat sürür bu məkanda.

Bir nefer də qasid qoşdum göndərdiyim iki şexse:
 Aralanib yoldaşlardan hamar yolla getdi onlar.
 Dağdan odun daşınardı hemin yolla şəhərləre.
 105 Yolda onlar su aparan bir qız ilə rastlaşırlar;
 Lestriqon hökmdarı Antifatın qızıymış o,
 Şəffaf sulu Artakiya bulağına gedirmiş o.
 Bütün şəhər o bulağın suyu ilə dolanırmiş.
 Yoldaşlarım hemin qızı harayayıb soruşular;
 110 Bu şəhərin çarı kimdir, reyyeti kimdir onun?
 Qız onlara atasının sarayını nişan verib,
 Çar arvadı qarşılıyib evde bizim adamları.
 Dağdan uca bu arvadı görən kimi qorxub onlar,
 Qadın dərhal Antifati yığıncaqdan çığribdır.
 115 Antifat bu adamların qəsd eleyib canlarına;
 Dərhal tutub bürisini parçalayıb nahar edib.
 Diri qalan iki nefer qaćıb gəldi yanımıza.
 Antifat bərk qışıraraq şəhərə hay-haray saldı;
 120 Lestriqon qəbilesi hər tərəfdən axıb gəldi.
 İnsana yox, onlara nəhəng varlıqlara oxşayırıdı,
 Qayaları parçalayıb bize sarı tulladılar.
 Parçalanın gəmilerin, həlak olan adamların
 Səsi-küyü, bağrtısı eşidildi hər tərəfdən,
 125 Ölenləri balıq kimi ipe taxıb apardılar,
 Buxtadakı yolcuları yemek üçün qırdı onlar.
 Mənsə iti qılıncımı dərhal açıb öz belimdən,
 Burnuqara gəmimizin örəkenini kəsib tökdüm.
 Gəmimdəki yoldaşları ruhlandırib əmr etdim ki,
 130 Avar çəkib tezlik ilə qurtaraq bu felaketden.
 Onlar ölüm qorxusundan güc verdilər avarlara,
 Dərhal asma qayalardan uzaqlaşdı bizim gəmi.
 Qalan başqa gəmilərse limanda məhv olub getdi,
 Uzaqlaşdıq. Ölenləri anıb dərde qərq olduq biz,
 135 Sağ qalsaq da itirmişdik çünki əziz yoldaşları.
 Biz Eeya adasına gelib çatdıq. Bu adada
 Gursaç, insan danışıqlı bir ilahə yaşayırıdı,
 Siseya və çox hıylərə Eet bacı-qardaşdilar.

Ataları insanlara işiq saçan Heliosdu,
 Anaları Okeanın gözəl qızı Persa idi.
 140 Sakit liman sularında saxladıq öz gəmimizi:
 Allahlardan hansı isə çatdırımdı bizi bura,
 İki gecə, iki gündüz o sahildə qərarlaşdıq.
 Həm yorgunluq, həm qüssə-qəm üzəmkədəyi qəlbimizi.
 Üçüncü gün qalın saçlı Eos gəyde görünəndə,
 145 Mən nizəmi, bir də iti qılıncımı götürərək,
 Uca sahil qayasına dırmaşdım ki, bəlkə ordan
 Gözümə bir insan dəyə, insan səsi eşidəm mən.
 Mən o yalçın qaya üstdən otrafa çox göz gəzdirdim,
 150 Qalın palid meşəsinin arxasından Sirseyanın.
 Sarayından qalxan tüstü gözlerime dəydi birdən.
 Burda məni fikir-xəyal aldı, dedim öz-özümə:
 Tüstü gələn, o tərəfə, görən, gedim, ya getməyim?
 Axır belə bir qərara gəldim ki, mən evvel-əvvəl
 155 Gəmim duran o sahili dönsəm daha yaxşı olar,
 Nahar edib, koşfiyyata sonra adam göndərərem.
 Gəmimin dayandığı yere tərəf yollananda
 Məni hansı allah isə yalçız görüb rəhm eledi,
 İribuynuz bir maralı mənə tərəf yönəltdi o;
 160 Çixıb meşə otlağından su içmeye yollanırdı,
 Qızmar günün yanığını rəf etmeye atırdı can.
 Gök meşədən çıxan kimi kürəyindən vurdum onu,
 Mis ucluqlu nizəm onum sancıldı bel sümüyüno.
 Nərə çəkib səreləndi, canı çıxdı bədənidən.
 Ayagımı üzərinə qoyub çekdim nizəni mən,
 165 Sonra maral cəmdeyinin yanındaca qoydum yere.
 Söyüldükdən xeyli çubuq qopardaraq yııldım ora,
 Düz bir sajin uzunuğu olan möhkəm örəknə hördüm.
 Qıçlarını möhkəm-möhkəm bağlayaraq, şıkarının
 Cəmdeyini kürəyimə atıb tezə yola düşdüm.
 170 Və nizəmə dayaq verə-verə çatdım sahile mən.
 Belə ağır bir cəmdeyi daştımaq da ağır işdi.
 Yere atıb o cəmdeyi, yatan bütün yoldaşları
 Birçə-birçə oyatmağa başladım mən nəvazişə,

175 "Dostlar, düzdür dərd-qəm bizi yaman gùnə qoyub, ancaq
 Əcəlimiz yetişməmiş heç birimiz ölmeyəcek.
 Nə qədər ki, gəmimizdə azuqə var, yeyək-içək,
 Ac qarına özümüzü əldən salmaq lazıim deyil!"
 Bele dedim. Sözlərimi eşitdi yol yoldaşlarım,
 Üzlerini açıb hamı baxdı maral cəmdəyinə,
 180 Onun nəhəng gövdəsinə görənlər ləp mat qaldılar.
 Elə ki, bu zor heyvana baxıb-baxıb doydu hamı,
 Əllerini yuyub yemək bişirməyə başladılar.
 Günəş göydə batanadək bir orada əyləşərək,
 Doyanacaq ət xörəyi yeyib, şirin şərab içdik.
 185 Elə ki, gün qürub etdi, zülmət endi yer üzünə,
 Səsli-küylü dalğalara yaxın yerdə yuxuladıq.
 Erkən doğan al saçaqlı Eos qalxdı qaranlıqdan.
 Yığış bütün yoldaşları belə dedim mən onlara:
 "Ey başları çox bələlər çekmiş dostlar, qulaq asın!
 190 Biz bilmirik burda hardan şəfəq doğur, zülmət çökür,
 Nurlu Günəş göydən yere harda enir, hardan doğur.
 Gəlin birgə fikirləşək, görək çıxış yolu varmı?
 Mən ki, heç bir çıxış yolu görmürəm bu fəlakətdən.
 195 Çünkü hündür qaya üstdən hər tərəfə nəzər salıb,
 Gördüm ki, bir adadayıq, dörd yanımız sudur tamam,
 Gördüm qalın, six meşənin arxasında bir ocağın
 Tüstüləri burum-burum qalxır gøyün qatlarına".
 Belə dedim. Yolcuların əsdi qəlbə vahiməden.
 Ləstriqonlar başçısının, adamyeyən Polifemin
 200 Törətdiyi müsibətlər bir-bir yada düşdü tamam,
 Hönkürtüyle ağlaşaraq göz yaşları axıtdılar.
 Axır başa düşdüler ki, ağlamaqdan fayda yoxdur...
 Yaraşıqlı dizlik geymiş yolcuları yarı böldüm;
 Her dəstəyə bir nəfər də başçı təyin elədim mən,
 205 Birinə mən, o birinə pak Yevrilox oldu başçı.
 Mis sərpuşa püşkər atdıq, hərə çəkdi birisini;
 Keşfiyyata getmək düşdü allahsifət Yevriloxa,
 İyirmiki yoldaşıyla yola düşdü o qorxmaz gənc.
 Gedənlər də axırdırdı göz yaşını, qalanlar da...

210 Onlar bir dağ döşündəki eve gedib yetişirler;
 Sirseyanın qəşəng evi hamar daşdan tikilmişdi,
 Evin dörd tərəfini qurdular, şirlər bürümüşdü;
 Sirseya bu heyvanları sehrəyib ram etmişdi.
 Nə hay salıb, nə üstüne cumub onlar adamların,
 215 Yalnız quyruq bulayaraq yanaşırlar gələnlərə.
 Axı itlər sahibləri nahar edib qayıdanda
 Bir loxma, bir sümük atsım deye ona quyruq bular;
 Bu qurdalar, bu aslanlar da elə quyruq bulayardı.
 Bu yırtıcı heyvanlardan yaman qorxub yoldaşlarım,
 220 Sirseyanın qapısına yetiriblər özlerini;
 İləhenin evdən gözəl nəğmə səsi yüksəlirmiş,
 Gəzib dəzgah arxasında, xanım parça toxuyurmuş,
 İləhələr toxuduğu parça zərif, yumşaq olur.
 Yolcuların arasında çox sevdiyim başçı Polit
 225 Keşfiyyatçı dostlarına xıtab ilə belə deyib:
 "Evde dəzgah ətrafında, dostlar, kimse nəğmə deyir.
 Onun gözəl teranəsi yayılır bu düzənliyə.
 Ya qadındır o, ya peri. Gəlin onu haraylayaql!"
 Belə deyib. Uca səslə çağırıblar oxuyanı,
 230 Parıldayan qapıları xanım açıb, "gəlin!" deyib
 Qəlbinə bir şey dammayan müsafirlər girib evə,
 Tek Yevrilox fəlakəti hiss edərək çöldə qalıb.
 Ev sahibi qonaqlara kreslo və kürsü verib.
 Arpa unu, bal və pendir bir də iksir qarışdırıb
 235 Pramneya şərabıyla təqdim edib gələnlərə,
 O iksirdən içən adam unudarmış vətənini.
 Bu içkini verib xanım; hamısı nuş edib onu.
 Çubuğuyla vurub sonra, onlar dönüb donuz olub
 Və tövləye salınıblar, bədənləri qıl gətirib.
 240 Donuz şəkli alsalar da ağilları qalıb yalnız.
 Gözüyaşlı yolcuların qabağına o cadugər
 Zibillikdə yatıb-duran donuzların xoşladığı
 Yerkökləri, acı, şirin şabalıdı qoza töküb.
 Çox çekmədi, Yevrilox öz dostlarının başlarına
 245 Gələn acı fəlakəti söyləməkçün qaçıb gəldi.

Vahimənin şiddətindən onu dili tutulmuşdu,
 Dostlarının felakəti sarsılmışdı onu qelbən.
 Göz yaşları kəsilmirdi. Qerq olmuşdu derdə-qəmə.
 Biz araya alıb onu sorğu-sual: eləyirdik;
 250 Handan-hana deye bildi baş vermiş o müsibəti:
 "Ey şöhrətli Odissey, biz göstərdiyin yolla getdik,
 Six meşəli dağ-döşündə örtülü bir yere çatdıq.
 Gördük orda hamarlanmış daşdan bir ev ucalıbdır,
 Kimse dəzgah etrafına dokanaraq oxuyundur.
 255 Bilinmirdi ilahədir, ya qadındır: Çağırdalar.
 Parıldayan qapıları açıb xanım "gelin!" dedi.
 Qelbine bir şey dammayan müsafirlər girdi evə,
 Tek mən yaxın fəlakəti hiss eləyib çöldə qaldum.
 Birden yoxa çıxdı onlar, heç birisi görünmədi,
 260 Cox oturub gözlədim mən, heç kəs geri qayitmadı!"
 Belə dedi. Mən tələsik gümüşmismar qılincımı
 Qurşayaraq, ox+yayımı küreyimə atdım dərhal.
 Yevrioxa əmr etdim ki: "həmin yere apar məni!"
 O yálvarıb ikielli qucaqladı dizlerimi.
 265 Gözüyəşli yalvararaq bu hikmetli sözü dedi:
 "Sen ey Zevsin yetirməsi, bir də getmək istəmirmə!
 Bilirom ki, nə sən geri döñəcəksen, nə o dostlar.
 Bundan qaçıb getməyimiz, məncə, daha mesləhətdir,
 Heç olmasa bu beladan qurtararaq sağ qalarıq!"
 270 Belə dedi. Mənse ona etirazla cayab verdim:
 "Qal, Yevriox, eger getmək istəmirsen, qal burada,
 Qal burdakı damlarla, ye, iç. Mənse getməliyəm.
 Dəfədilmez bir zərurət məni buna vadar edir!"
 Belə deyib uzaqlaşdım düşdüyüümüz o sahildən.
 275 Mən vədidən keçib getdim; matlır iksir hazırlayan
 Sirseyanın sarayına daxil olmaq istəyirken,
 Birdən qızıl çubuğuyla Hermes çıxdı qabağıma.
 O, biş yeri-yeni-tərləyən bir yəniyetmə.
 Cavan oğlan görkəmində çıxdı mənim qabağıma.
 280 Öz adımla çağıraraq əllərimdən tutub dedi:
 "Dur ay bedbext! Sen ki, bura naboldən, hara belə

Yollanısan tekbaşına? Sənin sefer dostlarını
 Donuzlara çevirərək donuzluğa salıb pəri.
 285 Sen onları qurtarmaqmı isteyirsən? İnan mənə,
 Son özün də qayitmayıb, donuz olub qalacaqsan.
 Ancaq qorxma. Səni mən bu felakətdən qurtararam.
 Bu dərmanı al; bununla Sirseyanın yanına get,
 Bax bu dorman xilas edər səni ölüm pəncəsindən.
 Qoy xəberdar edim səni ilahənin hiylesindən.
 290 Sənə içki hazırlayıb, ona iksir qatacqadır,
 Men verdiyim dərman isə salacaqdır onu gücdən.
 Bu dediyim sözleri de yaddaşında möhkəm saxla:
 Əlindeki çubuğuyla sonra sənə toxunacaq,
 Çəkib iti qılincını bu vaxt hückum elə ona.
 295 Guya onu bu qılincla həlak etmek isteyirsən.
 O qorxuya düşüb, səni dəvet edər yatağına,
 Təklifini rədd etməyi fikrinə də getirmə heç.
 Sən bu yolla dostlarını xilas edər, özün isə
 Yaxşı qəbul olunarsan; ancaq ona and içdir ki,
 300 Ondan sənə heç bir zaman, heç bir xətər yetməyəcək.
 O and içsə, sən arxayın çıxararsan silahını.
 Bunu deyib qasid allah yerden bir kök çıxardaraq
 Mənə verdi və şəh etdi onda olan keyfiyyəti.
 Kökün özü qapqaraydı, süd kimiydi çiçekləri.
 305 Allahların "moli" adı verdikleri bu kökləri
 İnsanların qazib yerden çıxartması çətin işdir.
 Sonra Hermes six meşəli o adadan addımlayıb
 Getdi Olimp dağlarına. Getdim pəri evinə mən.
 Yol uzunu sinəmdəki ürek berk-bərk döyündür.
 310 Gözel saçlı ilahənin qapısında dayanaraq,
 Harayladım onu bərkdən, çağırışımı eşitdi o.
 Parıldayan qapıları açıb məni dəvət etdi.
 Onu qəlbim eše-eše təqib etdi, girdim eve.
 315 Gümüşmismar kreslədə əyleşdirdi məni xanım,
 Gördüm ayaq qoymaq üçün ketili də vardır onun.
 Mənə qızıl piyaledə bir içki də hazırladı,
 O içkiye bədniyyyətlə bir iksir də qarışdırıb.

Verdi mənə, alıb içdim; cadu təsir eləmədi.
 Vurub uzun çubuğuyla məni, belə dedi pəri:
 "Donuz olub donuzluğa yollan, tez ol, durma, tez ol!"
 Belə dedi. Mənsə iti qılıncımı çekib qından,
 Cumdum üstə, guya onu öldürməkdir qəsdim mənim.
 O ucadan qışqıraraq qucaqladı dizlərimi,
 Yalvarılmış kimi birdən dilə gəlib xəber aldı:
 "Söylə kimsən? Haralısan? Atan kimdir, anan kimdir?
 Heyranam ki, iksir içdin, amma təsir eləmədi!
 İndiyədək elə insan olmayıb ki, həmin iksir
 Dişlerinin çəperindən keçən kimi sarsımasın.
 Görünür ki, sənin ruhun, sənin qəlbin yenilməzdir.
 Belkə də sən o çoxbilmış Odisseyən? Sən barədə
 Qızılçubuq Hermes mənə döñə-döñə deyibdir ki,
 Troyadan qayıdanda gəmin bura uğrayacaq.
 Di yaxşı, sən öz qanına qoyub iti qılıncını,
 Gel yanına, gedək yataq, qovuşdursun bizi sevgi,
 Qarşılıqlı etimadla danışaq bir-birimizlə".
 Belə dedi; mən etiraz eləyerək cavab verdim:
 "Mənim əziz dostlarımı sən donuza döndərmişkən
 Necə mendən mehribanlıq gözləyirsən, ey ilahə?
 Özümü də dile tutub tora salmaq isteyirsən.
 Hele qoşa yatmağı da mənə təklif edirsən ki,
 Çılpaq halda öz-özümü qorumaqdan məhrum olum.
 Burda mənə heç bir xəter yetirməmək barəsində
 Böyük andı ağər təkrar eləməsen, ey ilahə,
 Heç vəch ilə mən səninlə bir yastiğə baş qoymaram"
 Mən bu sözü deyince, o həmin böyük andı içdi...
 Elə ki, o böyük andı təkrar etdi, men soyunub
 Qalın saçlı ilahənin girdim gözəl yatağına.
 Sirseyanın sarayında dörd qız işlə məşğul idi,
 Dörd qulluqçu qızdı qəsrə səliqə ve səhman verən.
 Meşələrdən, bulaqlardan, denizlərə axıb gedən
 Nehrərdən töremişdi qulluq edən həmin qızlar.
 Birinci qız kresloya önce qalın kətan saldı,
 Üstündən de yaraşıqlı, tünd qırmızı xalça örtdü

İkinci qız gümüş masa çəkdi onun qarşısına,
 355 Masa üstə yeməklərlə dolu qızıl səbət qoydu.
 Üçüncü qız meylə suyu qarışdırıldı kraterdə;
 Baldan şirin mey üçün o düzdü qızıl piyalelər.
 Dördüncü qız üçayaqlı bir qazanda su gətiirdi,
 Qazan altda od qaladı, isinməyə başladı su.
 360 Elə ki, su qaynarağa başladı o mis qazanda,
 Mən vannada əyləşince ilahə su soyuqlayıb
 Tökdü onu çiyinlərim üzərindən, başım üstdən,
 Yorğunluğum, üzgülüyüm bədənimdən çıxdı tamam.
 365 Çimizdirib etirli yağ çəkdi sonra bədənimə;
 Axırda da yaraşıqlı xiton, plan geyindirdi.
 Gümüşmismar kreslədə əyleşirdi sonra məni,
 Altda ayaq qoymaq üçün kətli də vardı onun.
 370 Əllərimi yumaq üçün kəniz qızıl bir destidə
 Su gətiirdi, gümüş taşı tutdu mənim qabağında.
 Hamarlanmış masa çəkdi mənə sarı homin kəniz;
 Bir mötəbər aşarçı da çörək qoydu və ehtiyat
 375 Azuqədən neçə cüre yemək verdi canla-başla.
 Ev xanımı "buyur!" – dedi. Mənsə yemək istəmədim.
 Başqa bir dərd barəsində düşünürdüm, – qanı qara.
 Elə ki, ev sahibəsi gördü qəmən oturmuşam,
 380 Qabağında olan dadlı yeməyə də el vurmuram,
 Yaxınlaşış dərhal mənə bu qanadlı sözü dedi:
 "De, Odissey, niyə belə lal-kar kimi əyleşibsən?
 Niyə üzüb öz qəlbini, yeməklərə el vurmursan?
 Yoxsa mənim başqa cadu və məkrimdən çəkinirsen?
 Heç çəkimə. Çünkü sənə men and içib, söz vermişəm"
 Belə dedi mənə xanım. Mənsə belə cavab verdim:
 "Ah Sirsey! Heysiyyətli adamların arasında
 Bir eləsi tapıları, öz sevimli dostlarının
 385 Tamam azad olduğunu görməyince yeyə-içə?
 Əgər yeyib-içməyimi qəlbən arzu edirsənse,
 Azad elə sən onları, görüm əziz dostlarımı".
 Belə dedim. Sirseyə tez çıxdı zaldan,
 Çubuğunu əldə tutub, açdı təvlə qapısını.

390 Doqquzillik donuzlara dönmiş olan dostlarımı
 Dişariya qovdu. Onlar cergeye düzüldüler.
 Yaxınlaşış her birine xanım yeni məlhəm sürtdü
 O evvelki iksir ile canlarını basmış olan
 Yoğun qıllar tökülməyə başladı bu məlhəm ilə.
 395 Əvvəlkindən daha gözel, boy-buxunca daha uca,
 Daha cavan oğlanlara çevrildilər onlar yene.
 Dərhal məni təməraq əllərimi sıxdı onlar,
 Gözlerindən sevinc yaşı axdı, qəsrə yayıldı səs.
 Görünce bu menzərəni kövredti tez ilahə də,
 400 Lap qarşında dayanaraq bu sözləri dedi məne:
 "Sən ey Allah töreməsi, ey çıxbılmış mərd Odissey!
 En sahilə, gəminizin dayandığı tərəfə get.
 İtigədən gəminizi sudan çıxar evvel-əvvəl,
 Gəminizdə her nə varsa siz daşıyın mağaraya.
 405 Sonra özün, bütün səfər dostlarını qayıt bura!"
 Sirseyanın bu əmrinə eməl etdim men qorxmadan,
 Tez yollandım dalğaları coşan deniz sahilinə.
 Gördüm qalan yoldaşlarım gəmimizin yanındadır,
 Hamisini gözü yaşılı, dərdə-qəmə dalğın gördüm.
 410 Kənd yerində axşam naxır otlamaqdan qayıdanda,
 Görürsən ki, buzovlar tez axın edib ağılından,
 Yeyib doymuş inəklərin düz üstünə yüyürtüşür,
 Her buzov öz anasının ətrafında cövlən edir.
 Mənim geri döndüyümü görən səfər dostlarım da
 415 Sevinərək üzərimə yüyürdülər, gözü yaşılı;
 Elə bil ki, yenə doğma İtakaya döndü onlar;
 Axı orda doğularaq, boy-aşa çatmışdır.
 Gileylenə-gileylenə belə dedi onlar mənə:
 "Sənin geri qayıtmagın bizi yaman sevindirdi,
 420 Elə bildik yenə doğma İtakaya qayıtmışq.
 Yerde qalan dostlarımız, söyle, necə məhv oldular?"
 Onlar bunu soruşanda belə dedim men sevincək:
 "Əvvəlcə öz gəmimizi gəlin sudan çıxardaq biz
 Ve gəmidə her nə varsa daşıyaq o mağaraya.
 425 Sonra da bir yerdə gedək ilahənin sarayına;

Bizim əziz dostlarımız indi onun evindədir;
 Siz onları orda yeyib, şərab içən görərsiniz".
 Belə dedim. Onlar dərhal eməl etdi dediyimə.
 Tak Yevriloq yoldan etmek istədi bu yolcuları,
 430 O hamiya xitab edib bu qanadlı sözü dedi:
 "Ay axmaqlar, hara belə? Yeni bir dərd dalıncam?
 Sirseyanın yanınımı? İnanın ki, o sizləri
 Ya donuza döndərəcək, ya aslana, ya da qurda.
 Həminizi o, qoruqçu heyvanlara çevirəcək.
 435 Odisseyin başçılığı ilə taygöz Polifemin
 Kahasına girəndə de bizi tutub saxladı o.
 Odisseyin ucbatından həlak oldu dostlarımız!"
 Belə dedi Yevriloq. Men öz-özümə fikirləşdim:
 Qılıncımı öz qızından siyirərek, ele vurum
 440 Onun başı bədənidən üzülərək diğirlənsin!..
 Qohumum da olsa onu həlak etmek istəyirdim.
 Ancaq dostlar mane olub helimliklə söylədilər:
 "Sən ey Allah töreməsi, öldürme, qoy burda qalsın,
 Qoy gəmidən ayrılmاسın, keşik çəksin ona burda.
 445 İlahenin o müqəddəs sarayına bizi apar".
 Onlar əbunu söyleyince uzaqlaşdıq biz gəmidən.
 Yevriloq da gəmi olan yerdə şalmaq istəmədi,
 Qəzəbimdən qorxub o da arxamızca gəldi bizim.
 Sirseyanın sarayında qalan bütün yolcuları
 450 Xanım özü əsimdir, yaq çekmişdi canlarına,
 Hamisina yun plaşla, zərif xiton geydirmişdi.
 Biz onları ziyaftdə yeyib-içən gördük zalda.
 Elə ki, üz-üze gəlib bir-birini gördü onlar,
 Qəmli-qəmli inlədilər, ses bürüdü bütün qəsri.
 İlaheler ilahesi yaxın gəlib dedi mənə:
 455 "Ey allahlar töreməsi. Laert oğlu mərd Odissey!
 Göz yaşını, iniltini dayandırın indən belə.
 Bilirəm ki, başımıza çox müsibət gəlib yolda,
 Bilirəm ki, quruda da yadlar size çox dağ çəkib.
 İndi rahat əyleşərək yemək yeyin, şərab için,
 460 Qoy yenə də əvvəlki ruh yüksəkliyi dönsün geri.


Siz o ruhla çıxmışınız sert qayalı İtakadan.
 Görürəm ki, indi ruhen tamam əldən düşübünüz,
 465 Yol uzunu başınıza gələnləri anırsınız,
 Şadlıq edib əylənmekse yadınızdan çıxıb tamam".
 Belə dedi. Teklifini qəlbən qəbul etdi hamı.
 Tamam bir il qonaqlıqda keçdi bizim günlərimiz,
 Doyunca et yeməkləri yeyib, şirin şərab içdik.
 470 İl qurtardı, Orlar başa çatdırıldı öz görəşini,
 Aylar ötdü, bir-birini günler evez elədilər.
 Yoldaşlarım bir gün məni çağıraraq ərz etdilər:
 "Ey bəxtikəm, heç olmasa indi yada sal vətəni.
 Madam ki, öz torpağını, uca damlı sarayı
 475 Görmək senin qismətindir, çox yubanma, çıxaq gedək".
 Yoldaşlarım belə dedi. Mən de qəlbən razılışdım.
 Günəş qürub edənədək biz bir yerdə əyləşərək,
 Doyunca et yeməkləri yeyib, şirin şərab içdik.
 Ele ki, gün qürub edib yer üzüne çökdü zülmət,
 480 Yoldaşlarım alatoran evde yatıb dincəldilər.
 İlahənin qəşəng yataq otağına gedib mən də,
 Dizlərini qucaqlayıb çox yalvardım; o, dinlədi
 Diqqət ilə; bu qanadlı sözləri mən dedim ona:
 "Ey ilahə, öz əhdinə-ilqarına əməl ele,
 485 Doğma yurda qaytar bizi, mən oraya can atıram.
 Dostlarım da bu xahişlə parçalayıb ürəyimi;
 Sən gedinca yanımızdan, mələlə-mələlə yalvarıllar!"
 Belə dedim. Cavab verdi ilahələr ilahəsi:
 "Sən ey Allah törəməsi, ey çoxbilmiş mərd Odissey!
 490 Öz evimdə mən heç kəsi məcbur edib saxlamıram.
 Amma gərek evvəlcə siz başqa yerə gedəsiniz.
 Aid ilə Persefona diyandır dediyim yer.
 Orda gərək Tiresinin ruhu ilə damışsan,
 Orda yalnız o kor falçı saxlayıb öz idrakını.
 495 Persefona onu məhrum elemeyib düştüncədən.
 Qalan bütün ölüllerin orda yalnız teyfi uçur".
 İlahənin bu sözündən tir-tir esdi qəlbim mənim.
 Çarpayıda əyleşərək axıtdım göz yaşlarını,

Nə yaşamaq eşqim qaldı, nə güneşə baxmaq eşqim.
 Sağa-sola çevrilərək yatacaqda çox ağladım,
 500 Ağlamaqdən doyub, sonra ilahəyə belə dedim:
 "Bu səfərdə bələdçimiz kim olacaq, ey ilahə?
 İndiyəcən heç bir gəmi axı ora getməyibdir".
 Belə dedim. İlahələr ilahəsi cavab verdi:
 "Sən ey allah törəməsi, ey çoxbilmiş, mərd Odissey!
 505 Sən bələdçi barəsində heç narahat olma əsla.
 Doru ucalt, yelkəni aç, rahat əyləş öz yerində,
 Borey yeli gəmimizi özi çekib aparacaq.
 Okean-say sularını üzüb başa çatdıranda,
 Sahildə sən Persefona meşəsini görəcəksən;
 510 Orda yalnız ağ soyüdlə qarayarpaq qovaq bitir.
 Okeana yaxın yerdə gəminizi qoyub, özün
 Üfunətlə, qorxunc Aid aleminə yollanarsan.
 Orda Kotsit Pirifleqeton çayı ilə Axeronta
 Axıb gedir; Axerontsa bir qoludur Stiks çayın.
 515 Bu iki çay bir qayanın ləp yanında birləşirler.
 Sözlərimi yaxşı eşit: həmin yerə çatan kimi
 Bir çala qaz, düz bir dırsek olsun eni və uzunu.
 Ölenlərin ehsanına orda içki carla yerə:
 Birisi bal, biri baldan şirin şərab, biri də su;
 520 Əvvəlcədən hər üçünə arpa unu qatarsan sən.
 Ölenlərə sonra rəhmet oxuyaraq vəd elə ki,
 İtakaya çatan kimi balaverməz inək kəsib
 Yandıracaq və tonqala çox nəzirfər atacaqsan.
 Sürüdəki ən qiymətli, qara rəngli bir qoyunu
 525 Tiresinin şərəfinə dərhal qurban kəsəcəksən.
 Ölənlərin pak nəslinə xeyir-dua verdinmi sən,
 Qara qoçla qoyunun kəs başlarını o çalada.
 Erebə tut yönərini kəsəndə o heyvanları,
 Özün isə Okeana təref çevir üzünü sən.
 530 Onda baxıb görəcəksən ruhlar gelir axın-axın.
 Elə bu vaxt yanındakı adamlara əmr ele ki,
 Sənin iti qılincinla öldürülülmüş heyvanları
 Soyub odda yandırınsınlar; güclü allah Aid ilə,

Sərt ilahə Persefonaya dua edib yalvarsınlar.
 535 Özün isə elde qılınc eyleş çala kənarında;
 Qoca falçı Tiresidən səhih cavab almayıncı,
 Heç bir teyfi qoyma gəlib həmin qana yaxınlaşın.
 Çox çəkməz, o qəbilələr başçısı da gəlib çıxar,
 Vətəninə qayıdanda bol balıqlı dənizlərdə
 540 Yolun çoxunu, azını sürət, əvvəlcədən deyər sənə.
 Pəri bunu deyən zaman qızıl taxlı Eos doğdu.
 Geyinməkçün xanım mənə yun plaşla xiton verdi;
 Özü isə gümüş rəngli, uzun, zərif bir don geydi,
 545 Yumşaq donun üstündən də bağladı zər kemərini,
 Lap axırda başına bir yaraşıqlı örpek saldı.
 Qalxıb evdən çıxıb getdim, yatan bütün yoldaşları
 Birçə-bircə oyatmağa başladım mən nəvazişlə:
 "Dostlar, yetər xoruldayıb şirin-şirin yatdırınız!
 550 Yola çıxməq zamanıdır. Sirseyanın əmri budur!"
 Belə dedim mən onlara. Qulaq asdı onlar sözə.
 Lakin yene biz ordan da tələfatsız çıxammadıq.
 Gəmimdə bir cavan vardi, Yelpenordu onun adı,
 Nə döyüşdə hünərile, nə əqlilə fərqlənirdi.
 555 O həddindən artıq içib adamlardan aralanır,
 Yatmaq üçün ilahənin damı üstə qalxır. Birdən
 Dostlarının yola çıxməq söhbətini eşidərək,
 Tez-tezəlik uzandığı yerdən durub addımlayır,
 Nərdivanla düşmək lazıim gəldiyini lap unudur.
 Addımını boş havaya atıb damdan düşür yere,
 560 Sınır boyun fəqrəsi, ruhu uçur o dünyaya.
 Dostlar evdən çıxan zaman mən onlara belə dedim:
 "Elə güman etmeyin ki, düz vətənə qayıdırıq;
 Xanım bize tamam başqa bir səyahət hazırlayıb:
 Aid ilə Persefona diyarına gedirik biz.
 565 Geleceyi gerək gedib Tiresidən xəber alaq".
 Belə dedim. Yoldaşlarım vahiməyə düşdü yaman,
 Saçlarını yola-yola eyleşərək ağaşdırılar,
 Axır başa düşdüler ki, ağlamaqdən fayda yoxdur.
 Biz gəmimiz duran dəniz sahilinə yetişəndə,

570 Hamımızın gözü yaşlı, ürəyimiz dərdli idi.
 Bu arada ilahə də gəldi gəmi duran yerdə,
 Bir qoyunla qara qoçu bağladılar yaxın yerdə,
 Geldiyini görməmişdik. Axi allah istəməsə,
 Nəcə gəlib-getdiyini kim gözüylə görə bilər?

ON BİRİNCİ NƏĞMƏ



Gəmimizin dayandığı sahile yan alan kimi,
Əvvəl-əvvəl itolayıb saldıq onu pak sulara,
Yelkenli dor ağacını sonra qoyduq o gəmiye,
O qurbanlıq qara qoçla qoyunu da götürərək,
Gözü yaşı, qəlbə qəmlə, dərdle dohu mindik ora.
Bizim qara gəmimizin arxasında əsən külək
Hey qabardı yelkenleri. Bize bu səmt küləyini
Gözel saçlı, insan dilli, sərt ilahə göndərmışdı.
Dikəldib dor ağacını biz rahatca əyləşmişdik,
Səmt küləyi və sükançı aparırdı gəmimizi,
Bütün günü yelkenləri qabardı o səmt küləyi.
Bu arada Günəş batdı yollar-izlər kölgeləndi.
Üzüb dərin Okeançay sularını bütün günü,
Kommeriler yaşadığı bir şəhərə gəlib çatdıq.
Kommerilər məmlekəti hər vaxt sisli-dumanlıdır;
Nurlu Günəş burda heç vaxt işiq saçır parıldamır,
Parıldamır və ulduzlu semalara yüksələndə,
Nə ulduzlu semalardan dönüb yerə qayıdanda.
Orda bədbəxt adamları əbədi bir zülmət sarıb.
Gəmimizi o sahildə saxlayaraq, qoyunları
Alıb, dərin Okeanın sahililə düşdük yola.
Sirseyanın mənə nişan verdiyi bir yerə çatdıq.
Trimedlə Yevriloşa tapşıraraq qoyunları,
Ağzı iti qılıncımı öz qızından çıxardım cəld,
Hem uzunu, hem də eni dirsək qədər çala qazdım,
Ölüb getmiş adamlara içki nəzri verdim orda,
Əvvəlcə bal, sonra baldan şirin şərab, sonra da su.
Qabaqcadan hər üçünə arpa unu qarışdırıdım.
Ölenlərə xeyir-dua oxuyaraq vəd etdim ki:
Öz yurduma çatan kimi tez bir qısır inək kəsib,
Yandıracaq ve tonqala çox nəzirlər atacağam.
Sürüdeki ən qiymətli, tamam qara bir qoyunu

Tiresinin şerfinə orda qurban kəsəcəyəm.
 Ölenlərin pak nəslinə xeyir-dua oxuyaraq,
 Kəsdim çala üzərində qoçla qoyun başını mən,
 Düz çalaya axdı qanı. Ölüb getmiş adamların
 Ruhu axdı o dünyadan Ereb adlı hissəsindən.
 Geldi ruhu qadınların, cavanların, qocaların,
 Geldi dünya qəmlərini ilkin dadan qız teyfləri;
 Geldi döyüş şəhidləri, yarasında iti nizə,
 Geydikləri cəng paltarı dəlik-deşik və al qanlı.
 Xeyli ruh qan çalasına tərəf uçub hər tərəfdən,
 Küyleşdilər dəhşət ilə. Qaçdı rəngim vahimədən.
 Elə bu vaxt yanındaki yoldaşlara əmr etdim ki,
 Mənim iti qılıncımla öldürülmüş heyvanları
 Soyub odda yandırınlar, qadir allah Aid ilə
 Sert ilahə Persefonaya dua edib yalvarsınlar.
 Əldə qılınc eyleşərək özüm çala kenarında,
 Qoca falçı Tiresidən mən bir cavab alanadək
 Heç bir teyfi qoymadım ki, gelib qana yaxınlaşın.
 Əvvəl-əvvəl yaxınlaşan Yelpenorun ruhu oldu,
 Çünkü onun meyitini dəfn eleyə bilməmişdik.
 Yol üstündə olduğumuz üçün, onu ağlamamış,
 Meyitini dəfn etməmiş Eeyada qoyub gəldik.
 Onu görüb çox acidim, gözlərimin axdı yaşı;
 Müraciət edib ona, bu qanadlı sözü dedim:
 "Ah Yelpenor, bu yeraltı dünyaya sen nə tez gəldin?
 Sen piyada, mən gemidə gələ-gələ ötdün məni!"
 Belə dedim. İniltiñ içində o cavab verdi:
 "Ey allahlar töreməsi, fəndigirlikdə tek Odissey!
 Allahlardan döndü bəxtim və çox içib oldum həlak.
 Sirseyanın damı üstdə sərxoş halda uzanmışdım,
 Nərdivanla düşmək lazımlı olduğunu lap unutdum.
 Tələsərək irəliyə can atanda düşdüm yere;
 Sındı boyun fəqərəm və bu dünyaya uçuşu ruhum.
 Bilirem ki, sen bu Aid ələmindən qayıdanda,
 Gəmin bir de döncəkdir pak Eaya adasına.
 Sen evinde qalan əziz qohumların xatirinə:
 Seni sevən və böyükən pir atanın xatirinə,
 Arvadının, yalqız qalan övladının xatirinə,

Ey hökmədar, məni yaddan çıxartma sən qayıdanda,
 Cənazəmi dəfn etməmiş, yas tutmamış çıxıb getmə,
 Yoxsa olməz allahların qəzəbini tutdurarsan.
 Silahım, cəng paltarımla bir yandırın cənazəmi,
 Goy dənizə yaxın yerde qurun məzar təpəsini,
 Qoy o məzar nəsillərə xatırlatsın men bədbəxti.
 Bir ricam budur ki, sən sağlığında işlətdiyim
 Mənim avar küreyimi sanc qəbrimin üzərinə".
 Mənə belə söylədi o. Cavabında dedim mən də:
 "Ey bəxtikəm, xahişinə, bil ki, əməl edəcəyəm".
 Bu minvalla qəmli-qəmli çox danışdıq dalğın halda.
 Mən çalanın bu tayında əldə qılınc dayanmışdım,
 O tayında yoldaşımın ruhu durub danışındı.
 Sonra anam Antikleyə gəlib mənə yaxınlaşdı,
 Antikleyə qorxmaz igid Avtolikin qızı idi.
 Troyaya gedəndə mən anam hələ salamatdı,
 İndi onun ölümüne acıyaraq ağladım mən.
 Lakin falçı Tiresidən sorğu-sual edənədək
 Mən öz doğma anamı da qoymadım o qandan içə.
 Elə bu vaxt Tiresinin ruhu mənə yaxınlaşdı,
 Qızıl əsa tutmuşdu o; tanıvaraq məni dedi:
 "Ey allahlar töreməsi, ey çoxbilmiş pak Odissey!
 Bedbəxt, niyə o işiqli dünyani sən atıb gəldin?
 Bu cansıxan diyarı və ölüleri görməyəmi?
 Qılıncını qırına qoy, çaladan da kenarda dur,
 Qoy bu qandan içib doyum, sonra deyim olacağı".
 Belə dedi. Gümüşmismar qılıncımı qoydum qına,
 Çaladan da uzaqlaşdım. Geləcəyi görən falçı
 Qara qandan içib doydum, sonra mənə belə dedi:
 "Odissey, sən vətəninə qayıtmagı düşünürsən,
 Poseydonsa manə olur sənin geri dönməyinə.
 Sənin ona etdiyini o yadından çıxarammır,
 Oğlunu kor etdiyinçün sənə yaman qəzəblənib.
 Ancaq yenə əzabla da olsa yurda dönersiniz,
 Bu şərtlə ki, öz gəminde tünd-qırmızı dalğaları
 Yara-yara Trinakriya adasına çıxan zaman
 Gərek nə sən, nə dostların əluzunluq eleməsin.
 O yer qoyun və qaramal otlağıdır Heliosun,

Helios hər şeyi görüb, hər bir sözü eşidəndir.
 110 Yurda dönmek xatırınə, sürülərə deyməsəniz,
 Əzabla da olsa gedib İtakaya çatarsınız.
 Sürülərə toxunsanız həm geminiz mehv olacaq,
 Həm də bütün yoldaşların. Tek özün sağ qalacaqsan.
 115 Evinə də başqasının gəmisində gedəcəksən,
 Yolda, evdə çox əngellər çıxacaqdır qabağına.
 İtakada azğın gənclər talan edir var-yoxunu,
 Töhfə verib arvadınla evlənməyə can atırlar.
 Dönbüb qisas alacaqsan zor işlədən o gənclərdən.
 120 Tədbirləmi, ya açıqmı namızedlər dəstəsini
 Ele ki, sen qılınladın, elinə bir avar alıb
 Sonra yenə çıx səfəre, oymaq-oymaq gəz elləri.
 Dəniz nədir tanımayan, xörəyinə duz tökməyen
 125 Adamlara rast gələnə qəder yol get; unutma ki,
 O adamlar nə dənizdə al-qırmızı gəmi görüb,
 Nə gəmidə qanadları əvəz edən avar görüb
 Bir olamət daha deyim, onu bilsən yaxılmazsan:
 Qabağına çıxanlardan əgar biri soruşa ki,
 130 "Niyə sovrıq belini sən öz çıynində gəzdirirsən?"
 Dayandığın o yera sanc həmin avar kürəyini.
 Yubatmadan qurbanlar kəs yertitradən Poseydona:
 Biri qaban, biri cönge, biri qoyun olsun ancaq.
 135 Sonra qayıt öz evinə bir-bir bütün allahlara
 Yüz heyvanlıq qurban kəsib budların yandır odda;
 Geniş göyün sahibidir Olimpdəki o allahlar.
 Onda səni qəfil ölüm dənizlərdə yaxalamaz.
 Qocalaraq can verərsən xoşbəxt elin arasında...
 140 Söylədiyim bütün sözler tutacaqdır öz yerini".
 Bu sözləri dedi qoca. Mən də cavab verib dedim:
 "Ah Tires! Allahlardır qismətini təyin edən!
 İndi isə danış mənə, düzü nədir, açıq danış:
 Budur, mənim qabağında durub ruhu öz anamın.
 145 Qan çalası ətrafında səs-səmirsiz oturmuşdur,
 Nə üzülmə baxa bilir, nə bir kəlmə dinə bilir.
 Söyle görün neyləyim ki, o tanısın öz oğlunu?"
 Belə dedim. Qoca falçı cavabında bunu dedi:
 "Sənə sadə bir söz deyim, yaddaşında yaxşı saxla.

Ölenlərdən sən hansına qan içməyə izn versən,
 Bütün sorğu-sualına derhal cavab verəsidir.
 Kime izn verməsen, o tez qayıdib gedəsidi".
 150 Belə deyib qoca falçı Tiresinin ruhu mənə,
 Gələcəyi xəbər verib döndüi Aid diyarına.
 Mən çalanın kənarında dayanaraq gözledim ki,
 Anam o qan çalasına yaxınlaşış ib içsin ondan.
 Qandan içib, o üzümə qəmli-qəmli baxıb dedi:
 "Oğlum, sağkən bu yeraltı dünyaya sən necə gəldin?
 Dirilərin axı bura yol tapması çətin işdir.
 Aradaki böyük çaylar, ələlxüsüz Okeançay
 Dəhşətlidir; saz gəmisi olmayanlar o gur çayı
 Heç vəch ilə üz-üzə keçib gele bilmez bura.
 155 Yoxsa dəniz sularında məşəqqətlər çəke-çəke
 Öz gəmin ve dostlarınıla Troyadan qayıdırsan?
 Doğrudanmı evə dönbüb arvadını görməyibsen?"
 Bu suali verdi anam, mənsə bele cavab verdim:
 "Öziz anam, bir ehtiyac gətirmişdir məni bura.
 160 Geldim fivli Tiresidən xəbər alım gəleceyi.
 Hələ axey torpağına qədəm basa bilməmişəm.
 Bizi məşhur Aqamemnon Troyaya vuruşmağa
 Aparandan, görməmişəm doğma, əziz İtakanı.
 165 Əksinə, yad ellər gəzib çox bəlaya rast gəlirəm.
 İndi də sən söyle görüm, Keralardan səni hansı
 İnsanları qəmləndiren bir ölümə məhkum etdi?
 Uzun sürən xəstəlikmi, yoxsa ki, pak Artemida
 Lap yaxına gelib vurdú səni ince oxu ilə?
 Atamdan da, oğlumdan da səhih xəbər yetir mənə;
 170 Var-dövlətim onlarınnı elindədir, yoxsa yadlar
 Qəsb ediblər və sanırlar bir də evə dönmərəm mən?
 Arvadımın fikri nədir, oğlumla bir yerdədirmi,
 Ev-eşiye göz olurmu? Adlı-sanlı axeylərdən
 175 Yoxsa biri Penelopa ilə nikah kəsdiribdir?"
 Belə dedim. O möhtərəm anam isə cavab verdi:
 "Oğlum, sənin evindədir sedaqqəli penelopa.
 Dərdin-qəmin içindədir, o, göz yaşı tökə-tökə
 Nə gündüzlər dinclik bilir, nə gecələr yuxulayır.
 Sənin uca mövqeyini başqları qəsb etməyib,

185 İxtiyarat başdan-başa Telemaxın elindədir,
 Qonaqlıqlar onsuz olmur, divan qurub qərar verir.
 Atan daha gedib-gələ bilmir şəhər yerinə heç,
 Bütün günü-güzərəni kənd yerində keçir onun.
 Nə yaxşı bir çarpayısı, nə yorğan, nə yastığı var.
 190 Qış olanda kölələrlə birgə ocaq qrağında,
 Kül üstündə yatır, cindir paltarlara bürünərek.
 Havalaların isindiyi qızmar yayda və payızda
 Üzümlüyün hər guşesi onun üçün yataq olur,
 Yerə düşən yarpaqlardan o özünə yer düzəldir.
 195 Yalnız səni gözləyərək qüssələnir, ahlar çekir.
 Yox, Laertin qocalığı əsla ürek açan deyil.
 Öz ömrümü mən də elepə başa vurub axır öldüm.
 Ancaq ele düşünmə ki, sərrast ovçu Artemida
 Daxıl olub otağıma zerif oxla vurub məni.
 200 Elecə də insanları əldən salıb, bədənindən
 Ruhu qovan azarla da naxoşlayıb ölməmişəm.
 Yalnız sənin ayrılığın, ağlın, yumşaq təbiətin
 Aldı şirin canı məndən, bil, ey nəcib Odisseyim!
 Belə dedi; fikir-xəyal aldı məni öz qoynuna,
 205 İstədim ki, qucaqlayıb ruhu basım öz bağırma.
 Düz üç kərə yaxınlaşıb qucaqlamaq istədimse,
 Üçündə də kölgə kimi, yuxu kimi çıxdı əldən.
 Artdı mənim üreyimi çulgalayan dərd daha da.
 Onu bərkden səsleyərək bu qanadlı sözü dedim:
 210 "Ana, niyə sıvişirsən səni qucməq istədikcə?
 Aiddə də olsa səni qucaqlamaq isteyirəm,
 Qucaqlaşıb ağlasayıdıq dağıdardıq dərdimizi.
 Yoxsa sənin əvəzinə Persefona xəyalını
 Göndərib ki, dərdim üstə üstəlik bir dərd də qoysun?"
 215 Belə dedim. O möhtərem anam isə cavab verdi:
 "Bil, ey bütün insanların ən bədbəxti olan oğlum,
 Zevsin qızı Persefona aldatmayıb seni əsla.
 Ölüb-getmiş adamların, bil ki, budur aqibəti:
 Nə sümüyü var onların, nə atı var əlepə gələ.
 220 Ele ki, ağ sümükkəri ruh tərk edib çıxır gedir,
 Odun qızmar alovları udur eti-əzələni.
 Ruhun özü yuxu kimi uçur ora, uçur bura.

225 Dön işıqlı dünyaya sən, məndən her nə eşitdinse
 Yadda saxla, Penelopa üçün danış, görüşəndə".
 Biz səhbətə məşğul ikən xeyli qadın gəlib çıxdı,
 Şan-şövkətli Persefona göndərmişdi bu ruhları.
 Onlar məşhur igidlərin arvadları, qızlarıydı,
 Dərhal o qan çalasının dövrəsinə yanaşdilar.
 Fikirləşdim: mən onları bir-bir necə danışdırı?
 230 Bütün başqa fikirlərdən çox bəyəndim bax bu fikri:
 Açıb möhkəm ezeləli belimdən tunc qılincimi,
 Qoymadım qan çalasına dəstə ilə yanaşınlar.
 Qandan bir-bir içib, hərə nişan verdi öz nəslini.
 235 Adlı-sanlı bir nəsildən olan Tiro geldi əvvəl
 Və dedi ki, şan-şöhrətli Salmoneyin övladıdır.
 Əri isə Eol oğlu mərd qəhrəman Krefeydir.
 Yer üzündə axıb geden nehrlərin ən gözəli
 Pak Yenipey onda coşqun bir ehtiras oyadıbdır.
 240 Yenipeyin sahilinə o çox tez-tez yollanırmış.
 Yerədayaq Poseydonsa Yenipeyin görkəmində
 Həmin çayın məsəbində Tiro ilə yatıb o vaxt.
 Fani qadın Tiro ilə, ölməz olan Poseydonu
 Gizlətməkçün hasar çekib sular, günbez düzəldirler.
 245 Yatırdaraq qızı allah, açıb qızılıq kemerini.
 Öz ehtiras alovunu söndürünçə yertitrdən
 Öz adıyla çağıraraq Tironu bu sözü deyib:
 "Sevin, Tiro bu sevgiye! Bir il belə çekməz, sənin
 250 İki qəşəng oğlun olar; Allahların yaxınlığı
 Nəticəsiz olmır axı. Uşaqları yaxşı böyük.
 İndi qayıt get evinə. Çekmeyəsən adımı ha!
 Ancaq bil ki, qarşındaki yertitrdən Poseydondur".
 Belə deyib coşqun deniz sularında çıxdı yoxa.
 255 Bu görüşdən həm Pelini doğdu Tiro, həm Neleyi,
 Hər ikisi ulu Zevsin oldu qadir xidmətçisi.
 Bol sürülü, gen meydanlı İökada çar oldu Peli,
 Neley isə qumlu Pilos adasına sahib oldu.
 Tironun üç övladı da oldu əri Krefeydən:
 260 Gerduneçi Amifaon, Eson bir də məşhur Feret.
 Sonra gəlib Ason qızı Antiopa söhbət açdı.
 O Zevs ilə bir yataqda yatmağıyla öyünlürdü;

Zevsin iki oğlu olub: Zef bir də ki, mərd Amfion.
 Onfar yeddi darvazalı Fivi tikib, sədd çəkiblər.
 Güc sahibi olsalar da gen meydanlı o şəhəre
 265 Sədd çəkməmiş ömür sürmek onlara da çetin olub.
 Amfitrion arvadı şux Alkmenanı gördüm sonda.
 Herakl Zevsin Alkmenayla yatmasından doğulmuşdu;
 Sinesində şir ürəyi döyündürdü mərd Heraklin.
 Kreontun gözəl qızı Meqara da burda idi,
 270 Qehremanlar qehremanı Herakl onun eri idi.
 Çar Edipin şux anası Epikasta gəldi sonra.
 Bilməməzlik üzündən o böyük günah işləmişdi:
 Öz oğluyla evlenmişdi. Atasını öldürərek
 275 Anasını alıb Edip. Xəbər çatıb allahlardan
 Ölüməzlərin hökmü ilə işgəncəyə dözə-dözə
 Sevimli Fiv şəherində hakimiyyət sürüb Edip.
 Epikasta xəcaletdən dirəyə bir ip bağlayıb
 Öz-özünü asıb getdi qadır Aid dünyasına.
 280 Anasından öz oğluna əzab miras qaldı ancaq:
 Erinniler bu günahçın onu yaman incitdilər.
 Sonra gözəl Xlorida gəldi. Neley o gözəllə
 Evlənmişdi bir vaxt böyük hədiyyələr bahasına.
 İas oğlu Amfionun kiçik qızı idi bu qız,
 285 Amfionsa Orxomendə minilərin hakimiyyəti.
 Pilosun şux məleykəsi Xlorida Neley üçün
 Periklimen, Nestor və mərd Xromini doğru önce
 Sonra Pero oldu ondan, fanilərin ən gözəli.
 Ona bütün qonşularдан elçi gəldi-elçi getdi,
 290 Neley isə şərt qoydu ki, kim İfiklin əyribuynuz
 Mallarını Filakadan getirerse qız onundur.
 Bu çox çetin işi falçı genc götürdü öz boyнuna.
 İşə şuru eləyəndə allahlardan bəxti döndü
 Naxırçılar tutdu onu, buxovlandı el-ayağı.
 Elə ki, ay ay dalınca keçdi, gün də gün dalınca.
 295 Gerdişini başa vurdı il, yena də gəldi bahar,
 İfikl özü genc falçını dustaqlıqdan etdi azad:
 Falçı da fal açdı ona, qərarını verdi Zevs də.
 Sonra Leda gəlib çıxdı. Tindareyin bu arvadı
 Tindareyə iki oğul bəxş etmişdi mərd və qoçaq

300 At ram edən Kastor, bir də zor yumruqlu mərd Polidevk,
 O gencləri diri-diriyə yer bağına çəkdi birdən,
 Lakin yerin altında da Zevs onları uca tutur:
 Növbə ilə bir gün onlar diri olur, bir gün əlür,
 Allahlardan əskik deyil, mövqeləri, hörmətləri.
 305 Aloeyin şux arvadı İfimedeya gəldi sonra,
 Yertitredən Poseydonla yatmağından danışdı o.
 O da iki oğul doğub, ancaq onlar az yaşayıb
 Biri adlı-sanlı Efialt, biri allahsifet Otos.
 Bərəkatlı yer onların ucaltmışdı boyalarını,
 310 Gözəllikdə onlar yalnız Oriona tay deyildi.
 Doqquz yaşıda doqquz dırşək enindəydi kürəkləri,
 Boyalarının ucalığı doqquz sajn qədəriydi.
 Hətta ölməz allahlar da qorxurdu bu qardaşlardan,
 Qorxurdular Olimp də qarqaşlıq, qan salalar.
 315 Onlar Ossa dağlarını Olimp üstə, Pelini də
 Ossa üstə qoyub göyə çıxmaga can atıldılar.
 Gənc yaşına çatsayıdlar bu niyyət baş tutacaqdı.
 Bığ yerləri tərləməmiş, üzlərinə tük gəlməmiş
 Letonun və Zevsin oğlu sərrast vuran Feb-Appolon
 320 Yeniyetmə qardaşları oxla vurub etdi həlak
 Fedra ilə Prokrida, sonra Krit hökmətləri
 Çar Minonsun gözəl qızı Ariadna gəlib çıxdı.
 Tezey onu Afinaya bu adadan qaçırılmışdı.
 Lakin veslə yetişməmiş, Dionisin sözü ilə
 325 Artemida həlak etdi qızı Diya adasında.
 Sonra Mera, Klimena və ərinin qətli üçün
 Qızıl şeylər almış olan Erifila gəlib çıxdı...
 Başqa məşhur adamların arvadları və qızları
 O qədərdir, adlarını saymağı da bacarmaram,
 330 Bunun üçün bu müqəddəs gecə dəxi bəs etməzdı.
 Bir də yatmaq vaxtı keçib; gəmidi ya burda yatım?
 Arvadlarsa siz həll edin mənim getmək məsələmi".
 O qurtardı. Qonaqlarsa səs-səmirsiz əyleşmişdi,
 Nim qaranlıqda zalda hamı dərin heyret içindəydi.
 Bəyaz əlli Areta bu sessizliyi pozub dedi:
 "Feaklar, bu qərib sizə necə təsir bağışladı;
 Boy-buxundan uca, gözəl və ağıllı deyilmidir?

Mənə qonaq olsa da o, hörmət boredur hamınıza.
 Bununçun da onu yola salmaq üçün tələsmeyin.
 340 Töhfəni de artıq verin, ehtiyacı çoxdur onun.
 Allahların sayesinde hamınız çox varlısınız".
 Feakların arasında ehtiramı uca olan
 Nəcib qoca Yexeney də bele dedi qonaqlara:
 "Aretanın fikri bizim fikrimizlə uyğun gelir;
 345 Əziz dostlar gəlin biz də səsinə səs verək onun.
 Qərar qəbul eləməksə Alkinoyun öz işidir".
 Alkinoy da Yexeneyə cavab verib bele dedi:
 "Nə qədər ki, canım sağdır və feaklar çarıyam mən,
 350 Bütün burda deyilənlər tutacaqdır öz yerini.
 Vətənə tez qayıtmaga can atsa da, dözsün qonaq,
 Sabahadək dözsün barı, töhfələri toplayım mən.
 Onu yola salmaq haqda gərək hamı fikirleşə,
 Xüsusən mən fikirleşəm, feak çarı çünkü mənəm".
 355 Çox ağıllı Odisseyse Alkinoya bele dedi:
 "Feakların en nəcib, en ağıllısı çar Alkinoy!
 Ləyaqətle yola salmaq, yaxşı töhfə yığmaq üçün
 İndən belə düz bir il de saxlasanız məni burda,
 Etirazım yoxdur mənim, çünkü ata torpağına
 360 Əli dolu qayıtmış mənə daha faydalıdır.
 İtakaya qayıdanda görüşümə gələn hər kes
 Əli dolu görse meni xətrim daha əziz olar".
 Çar Alkinoy ona dərhal cavab verib bele dedi:
 "Əziz qonaq, görkəmindən pis adama oxşamırsan,
 365 Nə yalançı zənn edirik səni, nə də firildaqçı;
 Az yemləmir beləsini qara torpaq el içinde.
 Onlar ele yalan hörür, dözülməsi mümkün deyil,
 Sənin isə sözün şirin, fikirlərin çox nəcibdir.
 Bacarıqlı müğənnitək özünüñ və dostlarının
 370 Çəkdikleri belaları çox maraqla nağıl etdin.
 İndi bizdən heç bir şeyi gizletmədən söyle görək,
 Troyaya səninle bir gedib orda helak olmuş
 Allahsifət dostlarından Aidde sən kimi gördün?
 Gecə hələ çox uzundur, yatmağın da vaxtı deyil.
 375 Öz maraqlı nağılini davam etdir, dayandırma;
 Sən başına gələnləri bir-bir nağıl etsən əger,

Səhərecən oyaq qalıb dinləməyə hazırlam mən".
 Çox ağıllı Odisseyse Alkinoya cavab verdi:
 "Feakların en yaxşısı, en nəcibi çar Alkinoy!
 Uzun-uzun nağılin da, yatmağın da öz vaxtı var.
 380 Doğrudan da səndə maraq varsa əger dinləməyə,
 Daha acı, ağladıcı əhvalatlar danışaram.
 Danışaram herbən dönen dostlarının ölümündən:
 Uzun süren döyüşlərdən sağ-salamat qurtararaq
 Arvadının məkri ilə ölenlərdən danışaram.
 385 Pak ilahə Persefona elə ki, o qadınların
 Uçan yüngül ruhlarını dağıdaraq qovdu ordan,
 Qəmə dalğın Aqamemnon ruhu ilə qarşılaşdım.
 Onun Egist eli ilə Egistin öz sarayında
 Öldürülen dostları da başına cəm olmuşdular.
 390 Gözü məni görən kimi tez tanıdı Aqamemnon.
 Hönkürtüylə ağlayaraq axıtdı göz yaşlarını,
 Qollarını gen açdı ki, qucaqlasın məni bərk-bərk.
 Lakin onun qollarında sağlığında olan gücdən,
 İqtidardan nə əlamət, nə də eser qalmamışdı.
 395 Çox yazığım geldi ona, gözlerimin axdı yaşı.
 Uca səslə xıtab edib bu hikmetli sözü dedim:
 "Adlı-sanlı sərkərdəmiz, Atrey oğlu Aqamemnon!
 Hansı Kera xoşagelməz ölümlə ram etdi səni?
 Yoxsa azığın külekleri kükredərək birdən-birə,
 400 Poseydonmu öz gemində dənizə qərq etmiş səni?
 Yoxsa özge sürüsünü aparanda mehv olubsan?
 Yoxsa qadın qaçırtmağa və ya şəhər zəbt etməye
 Girişənde düşmənlərin vurub səni öldürüb?"
 Bele dedim. Aqamemnon dərhal mənə cavab verdi:
 405 "Sen ey allah töreməsi, ey çoxbilməş mərd Odissey!
 Yox, yox azığın külekleri kükredərək birdən-birə
 Poseydon qərq etmemişdir öz gemimde məni suya,
 Quruda da yad adamlar məni helak eləməyib.
 Əl altdan qəsd hazırlayıb Egist dəvət etdi məni,
 Sonra mələk arvadımla birleşərək helak etdi.
 Qonaq edib, bir cöngəni kəsen kimi kesdi məni.
 Bu çox ağır ölüm oldu. Yanımdakı dostlarım da
 Namərd Egist salonunda donuz kimi boğazlandı.

415 Harınlaşmış bəzi varlı sahibkarlar, görürsen ki,
 Toy, ya adı ziyaflətçün belə kəsir donuzları.
 Sən tekbetek döyüşlərdə, ya kütləvi qırğınlarda
 Adamların şəhid olub öldüyünü çox görübən.
 Lakin üstü yemək dolu, içki dolu masaların
 Arasında döşəməyə sərələnmiş qonaqları
 420 Qana qəltan halda görsən, dərdin bire-min olardı.
 Priam qızı Kassandra qışqıranda qopdu qəlbim;
 Cani qəddar Klitemnestra yazıq qızı həlak edib
 Yıxdı mənim üzərimə. Əl uzatdım qılıncıma,
 Lakin əbəs: qüvvəsinə itirmiş əl düşdü yerə.
 425 Öz ərinin gözlərini ve ağızını bağlamağa
 Cəsareti çatmayan o arsız qadın uzaqlaşdı.
 Belə murdar cinayətə iğdam edən bir qadından
 Daha müdhiş ve həyasız qadın olmaz yer üzündə!
 Öz qanuni ərinə qəsd etmək kimi en məkrili,
 430 Ən uğursuz bir əmələ şüur etdi obihoya!
 Men deyirdim: qayıdaram, fərəhlənər arvad-uşaq.
 Lakin bu bəd işlə o həm özünü ləkələdi,
 Həm bu günün, həm sabahın, günahsız da olsa tamam,
 Bütün qadın tayfasına bir silinməz ləkə vurdı!”
 435 Belə dedi Aqamemnon. Cavab verib dedim mən də:
 “İşə bax ki, Zevs əzəldən Atreylərə nifrət edib
 Arvadların əli ilə onlara hey dərd göndərir:
 Yelenanın ucbatından azmı ölen oldu bizdən!
 Arvadın da demə səni öldürməyi qət edibmiş”.
 440 Belə dedim. Dərhal mənə cavab verdi Aqamemnon:
 “Sən de gerək arvadına çox etibar etməyəsən,
 Niyyətinin hamisini açıb ona deməyəsən;
 Birisini söyleyəndə, o birini gizləyəsən.
 Lakin sənin arvadından sənə ölüm gələn deyil:
 445 Müdrik qoca İkarinin əziz qızı Penelopa
 Çox ağılli, dərrakəli, xoş niyyətli bir qadındır.
 Biz evdə tek qoyub onu Troyaya yollananda,
 O cavanca bir gelindi, oğlun isə südəmerdi;
 İndi isə yığıncağa böyüklerlə birgə gedir.
 450 Bextiyardır sənin oğlun. İtakaya qayıdanda,
 Adet üzrə səni o da basmalıdır öz bağrina.

Arvad mən bir doyunca oğul üzü görmeyə də
 Qoymadı, Mən birce anda boğazlanıb öldüründüm.
 Qoy bir söz də deyim sənə, bu baredə yaxşı düşün.
 455 Dönməyini gizli saxla; doğma vətən sahilinə
 Gəmin xəlvət yanaşın qoy. Arvadlara çox inanma.
 Qoy bir söz də xəbər alım sendən, amma düzünü de:
 Bəlkə mənim oğlumdan da sen bir xəbər eșitmışsan?
 Orxomenda, yoxsa qumlu Pilosdadır indi Orest?
 460 Ya əmisi Menelayın yanındadır Spartada?
 Hər halda o ölməyibdir, bilirom ki, sağdır Orest!”
 Belə dedi Aqamemnon. Cavab verib dedim mən də:
 “Atrey oğlu, niyə məndən soruştursan bunları sən?
 Bilmirəm o olüb, qalib. Boş danışmaq nəyə gərək”.
 465 Bu minvalla çox danışib söhbət etdik hər ikimiz,
 Təzələndi dərdlərimiz, gözümüzün axdi yaşı.
 Peley oğlu Axillesin ruhu gəldi sonra yaxın,
 Arxasınca Patrokl ilə Antiloxun ruhu gəldi,
 Onların da arxasınca yaxınlaşdı ığid Ayaks;
 470 Axillesdən sonra Ayaks birinciyi boyda, gücdə.
 ığid Eak nəvesinin ruhu məni, tez tanıdı,
 Dərdli-qəmli, dalğın halda bu qanadlı sözü dedi:
 “Sən ey Allah töreməsi, ey çoxbilmış pak Odissey!
 Qorxmaz ığid, gör sən yene nə qorxulu iş tutubsan!
 475 Ölülerin teyfi gəzen, düşüncədən məhrum rühələr
 Dünyasına, söylə görüm, nə cürətən gəlib çıxdın?”
 Belə dedi. Axillesə cavab verib dedim mən də:
 “Axeylərin ən güclüsü, Peley oğlu mərd Axilles!
 GəlmİŞəm ki, Tiresidən bir məslehet alım burda,
 Desin görüm, sərt qayalı İtakaya necə dönüm.
 Hələ axeyp torpağına yaxınlaşa bilməmişəm.
 Nə müddətdir yalnız bəla çəkməkdədir başım mənim.
 Səni isə xoşbəxtlikdə keçən yoxdur, olmayıacaq!
 480 Sağlığına səni allah bilirdik biz axeylilər,
 Burda isə ölülerin arasında hökmərsən.
 Bununçun da ölməyinə heç təessüf etmə, Pelid!”
 Belə dedim. Axilles tez mənə belə cavab verdi:
 “Mərd Odissey, öldüyümçün gəl təsəlli vermə mənə.
 Yer üzündə torpaqsız, ac bir yoxsula ömrüm boyu

490 Az muzd ile işlemeyi daha üstün bilişem mən;
 Ölülerin hökməndər olmağından bu yaxşıdır.
 İndi oğlum haqda danış, ön cərgədə vuruşanlar
 Sırasında olmaq üçün Troyaya gəldimi o?
 495 Əger bir şey bilirsənət atam Peley haqda, danış.
 Mirmidonlar əvvəlkitek ona hörmət edirlərmi?
 Yoxsa gözdən salıb onu Ellada da, Ftiya da;
 Qocalıqdan qolu-qıcı gücdən düşüb çünki tamam.
 Kaş mən ona kömək üçün o dünyaya qayıdaydım,
 500 Troyanın düzlərində adlı-sanlı igidləri
 Qırıb-çatan güc-qüvvətim kaş döñəydi bir də geri,
 O gücümüz az müddətə qayıdaydım vətənimə,
 Onda qoca atama gün verməyərək sıxışdırın,
 Onu gözdən salanlara göstərərdim öz gücümü".
 Axilles bu sözü dedi. Cavabında dedim mən də:
 505 "Pak Peleyin barəsində məlumatım yoxdur mənim,
 Lakin oğlun Neoptolem haqqında ne bilirəmse
 Hamisini bircə-bircə senin üçün danışıram
 Bizim axey gəmiləri yanındakı düşərgəyə
 Skirosdan gəmi ilə onu özüm aparmışam.
 510 Troyanın ətrafında biz meşvərət eləyəndə,
 Əvvəl başdan on ağıllı təklif verən o olurdu.
 Məsləhətdə bir Nestordu ondan üstün, bir də ki, mən
 Troyanın düzlərində biz döyüşə girişəndə
 Heç bir zaman dal səflərdə vuruşmadı Neoptolem,
 515 İgidlərlə bəhsə girib ləp qabağa can atardı.
 Ən dəhşətli döyüşlərdə çox düşməni elədi məhv;
 Axeyləri nizəsilə, qılinciyla qoruyarken
 Öldürdüyü düşmənlərin hesabını deyəmmərəm.
 Telef oğlu Yevripili öldürdüyü yadımdadır;
 520 Yevripillə birgə ketey dostları da helak oldu;
 Onlar varlı bir qadından çox hədiyyə almışdır.
 Gözəllikdə yalnız Memnon üstündə mərd Yevripildən.
 Biz Yəpeyin düzəltdiyi taxta atda gizlənəndə,
 Neçə arqiv başçısının gizləndiyi həmin atın
 525 Qapısını bağlamaq, ya açmaq mənim hökmümdəydi.
 Axeylərin müşavir və başçıları vahimədən
 Tir-tir əsib gözlerinin yaşlarını axıdırdı.

Ancaq heç vaxt görmedim ki, Neoptolem qorxusundan
 Ağarsın, ya gözlerinin yaşı axın yanağından.
 530 Ancaq yaxşı yadımdadır: o, qılincın dəstəyindən
 Ve nizədən yapışaraq, məndən xahiş edirdi ki,
 İzn verim, atdan çıxın, qırıb töksün düşmənləri.
 Priamın dik hasarlı şəhəri ki, fəth olundu,
 Ona düşən qənimətlə o gəmiyə minib getdi.
 535 Ne qılinc, nə əlbeyaxa döyüşündə yaralandı,
 Nə uzaqdan atılan ox, ya da nizə tutdu onu.
 Bilirsən ki, qızmış Ares fərq qoymayır heç bir kəsə".
 Mən bunları söyləyəndə yeyinayaq Axillesin
 Nəcib ruhu addımladı Asfodelom çəmeninə;
 540 Sevindi ki, onun oğlu döyüşlərdə ad qazanıb.
 Qalan bütün ölülerin ruhu qəməgin dayanmışdı.
 Danışmağa can atırdı hamı ürək sözlərini.
 Yalnız Ayaks, Telamonun oğlu Ayaks dinməz durub
 Qəzəb dolu gözlərini düz üzümə zilləmişdi;
 545 Axillesin silahına sahib olmaq yarışında
 Üstünlüyü mənə verdi troyanlar və Afina.
 Bu yarıştı Axillesin öz anası düzəltmişdi.
 Kaş ki, heç mən o yarışda zəfər çalmış olmayıyadım!
 Gör bir necə igid öldü bu yar-yaraq ucbatından!
 550 Telamonid Ayaks boyda, cəsarətdə, yaraşıqda
 Peley oğlu Axillesdən sonra təkdi, misilsizdi.
 Müləyim bir seslə ona müraciət edib dedim:
 "Cəsur Ayaks Telamonid, sən ölündən sonradanı
 Başımıza çox bələlər gətirmiş yar-yaraq üçün
 555 Mənə qarşı kin və qəzəb bəsləməkdən çəkmirsən el?
 Ey axeylər havadarı, bil ki, senin ölümünə
 Axillesin ölümünə yandığımız tek yanırıq.
 İnan ki, bu məsələdə müqəssir tek Zevs özüdür:
 O nizədar danayların arasına nifaq salıb,
 560 Əbes yere sənin ölüb getməyinə səbəb oldu.
 Di gəl, Ayaks, yaxın gəl ki, eşidək bir-birimizi,
 Qəzəbini və ruhunu cilovlayıb al elinə!"
 Bele dedim. Cavabında Ayaks bir söz danışmadı;
 O da başqa ruhlar kimi getdi Ereb hissəsinə.
 565 Əger başqa ölülerin kölgəsilə görüşməyə

Getməsəydim, acıqlı da, qəzəbli də olsa Afaks,
 Ya o, ya mən bir dil tapıb, şirin söhbət edəcəkdir.
 Ulu Zevsin kamil oğlu Minosu da gördüm orda,
 Əlində bir qızıl əsa, yene divan qurmuşdu o.
 570 Dayananlar, əyləşənlər mühasirə edib onu,
 Mehkəmənin başlanması anlarını gözleyirdi.
 Ondan sonra Orionun gördüm nəhəng cüssəsini,
 Asfodelom çəmənində vəhşiləri qovurdu o.
 575 O bir vaxtlar tunçdan tökmə və əyilməz əsasıyla
 Uca dağları yamacında qovardı bu heyvanları.
 Mən Qeyanın meşhur oğlu Titini də gördüm orda,
 Doqquz peletr yer tutaraq uzanmışdı torpaqda o.
 Bir çalağan sol yanında, biri sağda dayanaraq,
 580 Onun qara ciyərini dimdikləyib didirdilər.
 Qovammırdı onları o. Lelto keçib Panopeydən
 Pifona üz qoyduğu vaxt Titi onu zorlamışdı.
 İşgəncəyə mehkum olan Tantali da gördüm orda.
 Xirtdeyəcən su içində olsa belə gölməçədə,
 585 Susuzluqdan qovrulurdu, ağızı suya çatmayırdı.
 Əyilərək qoca sudan içməyə meyl edən kimi,
 Su çəkilib geri gedir, ayağının altda yalnız
 Gölün lili görünürdü, qurudurdu allah suyu.
 Sulu armud, al yanağı parıldayan alma nə var,
 590 Şirin encir, zeytun kimi bar gətirən ağacların
 Meyvə dolu budaqları ona sarı əyilmişdi.
 Əl uzadıb qoca dərmək istəyəndə meyvələrdən,
 Külək barlı budaqları qaldırırdı yuxarıya.
 Əzablara mehkum olan Sizifi də gördüm orda,
 Nəhəng daşı əllərilə bir təpəyə qaldırırdı.
 595 Var gücünü sərf eləyib ayağı və əllerilə
 Dağ başına qaldırıldığı daş zirvəni haqlayaraq,
 Zirvədəki aşırımdan o tərəfə aşhaasdə
 Yuvarlanıb yene dağın lap dibinə qayıdırı.
 Sizif daşı yene dağa qaldırmağa çalışırdı,
 600 Tərə batır, bulud kimi toz qalxırdı başı üstə.
 Daha sonra pak Heraklin teyfi ilə qarşılaşdım.
 Teyfi burda, özü isə şux arvardı Heba ilə
 Allahların eyş-işrat məclisində kef çekirdi.

Heba Şimşəksaçan Zevsle şux Heranın qızı idi.
 605 Ürküdülmüş quşlar kimi ruhlar teyfin üzərində
 Uçurdular o tərəfə bu tərəfə hay-küy ilə.
 Oxlu yayın kirişinin çəkib Herakl, zülmet kimi
 Dayanmışdı, ele bil ki, oxu indi atacaqdi.
 Köksü üstdə dəhşetsaçan çapraz qayış görünürdü,
 610 Xas qızıdan tökmə qayış üzərində vəhi qaban,
 Gözlərindən dəhşət yağan qızılmış aslan, nəhəng ayı,
 Gərgin döyüş səhnəleri, qan, ölüm həkk olunmuşdu.
 Bir sənətkar zövqü ilə bəzədilmiş həmin qayış
 615 Ustasını həmişəlik yaşatmaqcın kifayedti.
 Gözlərinə sataşantek o tanıdı məni dərhal,
 Kədərlənib bu qanadlı sözlər ilə etdi xıtab:
 "Sən ey Allah törəməsi, ey çoxbilmiş mərd Odissey!
 O işıqlı dünyada mən rast geldiyim bələlara
 Görünür ki, indi də sən rast gəlirsən, ey bəxtikəm!
 620 Zevsin oğlu olsam da mən, başıma çox bəla gəldi.
 Məndən çox-çox leyqətsiz bir adama tabe olub,
 Hey yerinə yetirməli oldum onun buyruğunu.
 Əmr etdi ki, bu dünyadan it aparım onun üçün,
 Düşündü ki, icrası mümkün olan bir iş deyil.
 625 Lakin hüner göstərərək iti burdan apardım mən.
 Afinayla Hermes mənə kömək etdi bu səfərdə".
 Bunu deyib döndü yene Herakl Aid aləminə.
 Mən yerimdə gözledim ki, qədimlərdə həlak olmuş
 İgidlərdən bəlkə yene biri gəldi görüşümə.
 630 Qalsam görə bilerdim de çoxdan ölüb getmiş olan
 Allahların törəməsi çar Tezeyi, Pirifoyu...
 Lakin güclü bir axıntək axdı ruhu ölülerin;
 Qopan müdhiş qışqırtıdan vəhmeləndim, qaçırdı rəngim.
 Elə güman elədim ki, sərt ilaha Persefona
 635 Dehşetsaçan Qorqonanı göndərəcək üzərimə...
 Tez gəmiyə qayıdaraq yoldaşlara əmr etdi ki,
 O gəmini sahile bənd edən ipi açımlar cəld.
 Dərhal avar arxasında tutdu hər kəs öz yerini.
 Okean-çay sularında üzdük üzüshağı biz,
 640 Öncə avar, sonra külək alıb getdi gomimizi".

ON İKİNCİ NƏĞMƏ



“Çox keçmədi, Okean-çay sularını qət edərək,
Yolları gen, dalğaları səsli-küylü dəniz ilə
Gəlib çatdıq Eeyaya. Bu adadır Eos evi,
Rəqqasların gen meydanı, gürneşlərin doğduğu yer.
5 Itiğedən gəmimizi qumsallığa çəkib dərhal,
Heç vaxt səsi kəsilməyen dənizin gen sahilində
Pak Eosun doğmasını gözləyərək yuxuladıq.
Erken doğan al saçaklı Eos çıxdı qaranchıdan.
Yoldaşları Sirseyanın sarayına göndərdim ki,
10 Yelpenorun meyitini tez sahile getirsinler.
Sahildəki ağaçlıqdan tonqal üçün odun qırdıq.
Sonra yaxın dostumuzun başladıq dəfn ayınını:
Silahıyla bir yandırıb Yelpenorun meyitini,
Bir təpəcik ucaldaraq üstə mezar daşı qoyduq.
15 Təpəciyin dik yerinə sancın avar kürəyini,
Nə lazımsa hamısına əmel etdik bircə-bircə...
Sirseyaya məlum oldu bizim geri dönməyimiz,
Geyinərek-keçinərək yanımıza geldi dərhal,
Kənizlər de çoxlu çörək, et ve şərab getirdilər.
20 İlahələr ilahəsi düz ortaya galib dedi:
“Ah dəcellər! Ölməmişdən o dünyaya baş çekdiniz!
Hamının bir, sizin iki ölümünüz vardır demek!
İndi isə axşamadək yeyin, içün, ləzzət çekin.
Sabah şəfəq sökər-sökəməz, qalxıb yola düşərsiniz.
25 Özüm size yol göstərib, məsləhətlər verərəm ki,
İstər dəniz yollarında, istər quru yollarında
Heç bir kəsin hiyle-şeri size belə yollamasın”.
İlahə bax belə dedi. İtaetlə qulaq asdıq.
Günəş qürub edənədək biz orada əyleşərək
30 Doyunca et yeməkləri yeyib, şirin şərab içdik.
Elə ki, gün qürub edib zülmət sardı yer üzünü,

Gəmilərə yaxın yerde yatdı bütün yoldaşlarım.
 Yolçulardan uzaşdırıb oturdu qum üstə məni,
 Özü yerə uzanaraq sorgu-sual verdi pəri.
 35 Başımıza gələnləri bir-bir nağıl etdim ona,
 İlaheler ilahesi sonra mənə belə dedi:
 "Nə lazımsa eləyibsən. İndi eşit sözlərimi,
 Dediymi allahların buyruğunu yadda saxla.
 40 Sirenlerin lap yanından düşəcəkdir öncə yolun;
 Onlar bütün yolçuları yoldan edir nəğmə ilə.
 Naşılıqdan kim onlara qulaq asıb yaxınlaşsa,
 Öz evinə döñə bilməz. Evdə arvad-uşaq onun
 45 Gəlişinə sevinərək, qabağına yüyürməzler.
 Gök otluqda eyleşerek sirenler çox adamları
 Sehrləyir nəğmə ilə. Onların dörd tərəfinde
 Dağdır insan sümükleri; Hər sümükdə bir az dəri.
 Düz keç ordan, dostlarının qulağını tixa mumla,
 50 Sirenlerin mahnisını qoy heç biri eşitməsin.
 Ancaq özün istəsen ki, nəğməleri dinleyəsən,
 Qoy əlini, ayağını dor ağacı direyinə
 Möhkəm-möhkəm sarışınlar, ayaq üstə duran yerde.
 Beleliklə sən həzz ala bilərsen o mahnilardan.
 55 Yalvararaq qayışları açmağı emr etsən əger,
 Qoy dostların daha da bərk sarışınlar seni dora.
 Ele ki, yol yoldaşların sirenleri dalda qoydu,
 Hansı yolla getmək haqda mən məsləhət verəmmərəm.
 Gedəcəyin yolu özün fikirləşib seçməlisən,
 60 Təsvirini vere billəm mən yalnız o iki yolun;
 O yollardan birisində qayalığa rast gələrsən,
 Mavi gözlü Amfitrita dalğaları çırpır ona.
 Səyyar qaya adı verib allahlar o qayalara.
 O qayalar üzərindən quş da, Zevsə amvrosya
 65 Daşıyan pak göyerçinlər özleri də uça bilmir;
 Hər uçuşda hamar qaya birisini helak edir;
 Əvezində atamız Zevs başqasına həyat verir.
 Yaxın gedən hər gəmiyə fəlakətdir o qayalar:
 Dalğalarla od selinin gen dənizə apardığı
 70 Taxta, bir də meyit qalır məhv olan o gemilərdən.

Yalnız Eet hökmədarın görüşündən qayıdanda
 Maşhur Yason sağ qurtarış ordan Arqo gəmisində.
 Yasonu çox sevən Hera müşayiət etməsəydi,
 O gəmi də qayalığa dəyiş tezçə məhv olardı.
 İkinci su yolunda da iki qaya vardır yenə,
 Onun biri çox ucadır, buludlara çatır başı.
 75 O qayanın zirvesində eskik olmur qara bulud;
 Nə payızda, nə də yayda açılmayırlar orda hava.
 İyirmi əl-ayağı da olsa əger bir adamın,
 Nə dirmişə biler ora, nə də ordan ene biler,
 Sürüskəndir çünki qaya, sanki kimse hamarlayıb.
 80 O qayanın ortasında qaranlıq bir mağara var,
 Gircəyi onun qərbə, düz Erebe tərəf baxır.
 Mərd Odissey, o qayanın yanından düz sür gəmini,
 Çünki mahir ox atanın bir gəmidən atlığı ox
 Gedib o boş mağaranın axırına çata bilməz.
 85 Dehşətsaçan Ssilla o mağarada qərar tutub,
 Onun səsi bir küçüğün hürməsinə çox oxşayır.
 Ancaq özü çox qorxuncdur; kim görürsə dehşətlenir.
 Heç Allah da istəmez ki, Ssillanı görsün gözü.
 Düz on iki ayağı var Ssillanın nazik ve süst,
 90 Ciyni üstə altı boyun uzanmışdır; hər boyunda
 Qorxunc bir baş çarpar göze; hər ağızda üç cərgə diş;
 Ələ keçən hər insana sərt ölümür bu sıx dişlər.
 Gövdəsinin tən yarısı mağaranın içindədir,
 O altı baş dehşət saçan mağaradan çıxbı çöle,
 95 Hamar qaya üzərindən uzanaraq balıq tutur:
 Delfin, köpək balıqları, nəhənglərdir ovladığı;
 Belə iri heyvanları çox besleyir Amfitrita.
 Heç bir gəmi sürücüsü lovğalanıb deyəmməz ki:
 "O qayanın yanından mən təlefatsız keçib gəldim!"
 100 Ssillanın hər bir başı bir yolçunu şikar edir.
 Əvvəlkindən bir az alçaq bir qaya da görecəksən,
 Cəmi bir ox mənziliidir arası o qayaların.
 Sıx yarpaqlı vəhşi əncir ağacı var o qayada,
 O əncirin düz altında pak Xaribda tügyan edir.
 Gündə üç yol udub suyu, üç yol geri qaytarır o,

Bax, o, suyu udan zaman yaxınına getmeyəsen!
 Yertirödən özü belə qurtarammaz onda səni!
 Ssillaya yaxın yerden tezə keçən, qazanarsan:
 Çünkü bütün gəmidəki adamları itirməkdən
 110 Altı nəfər denizcini itirməyin məsləhetdir”
 Bax, ilahə bunu dedi. Mənse belə cavab verdim:
 “Ey ilahə, indi mənim bu sorğuma düz cavab ver:
 Xaribdan xilas olsam, Ssilla biz yolcuları
 115 Ovalamağa başlayanda öhdəsindən gələrəmimi?”
 İlahələr ilahəsi cavabında bunu dedi:
 “Ey xatakar! Vurub-tutmaq heç başından çıxmır sənin!
 Ölmezlərin özünə de, demək, meydan oxuyursan!
 Unutma ki, Ssilla da fani deyil, əbədidir,
 120 Cox güclüdür, yırtıcıdır. Onunla cəng etmək olmaz.
 Güc işlətmək havayıdır. Gərək qaçıb qurtarasan.
 Ləngiyərək sən onunla vuruşmaya girsən eger,
 Qorxuram ki, yenə sizin gəminizə hücum edib,
 Hər başıyla dostlarından birisini şikar edə.
 125 Bacardıqca tez qaç ordan, Krateida deyə-deyə,
 İnsanları qırıb-çatan Ssillamı o doğubdur;
 Övladının o saxlaya bilər təkrar hückumunu.
 Sonra yolu Trinakriya adasına düşər sənin.
 Heliosun sürüleri otladığı yerdir o yer;
 130 Yeddi sürü kök qoyunu, yeddi naxır inəyi var.
 Her sürü də əlli başdır, əllisi de balaverməz,
 Əllisi də ölümsüzdür. Çobanları pərilərdir;
 Biri gursaç Faertulsa, biri gursaç Lampetyadır. –
 Ataları Heliosdur, anaları Neeradır.
 Neera bu pəriləri doğub boy'a çatdırınca,
 135 Yurdumdan çox uzaqdakı bu adaya göndərib ki,
 Heliosun sürüsünə, naxırına göz olsunlar.
 Yurda dönəmək xatırınə sürülərə dəyməsəniz,
 Əzabla da olsa gedib İtakaya çatarsınız.
 Sürülərə toxunsanız, hem gəminiz məhv olacaq,
 140 Hem də bütün yoldaşların. Tək özün sağ qalacaqsan.
 Evinə de tek və tənha, hem də çox gec çatacaqsan”.
 Sirseyə bax belə dedi. Qızıl taclı Eos doğdu,

İlahələr ilahəsi qalxıb getdi öz evinə.
 Men gəmiyə qayidaraq yoldaşlara əmr etdim ki,
 145 O gəmini sahilə bənd edən ipi açınlara cətd.
 Tez gəmiyə minib onlar yapışdılar avarlardan,
 Kürəklərin zərbəsilə döyücləndi mavi deniz.
 Bizim qara gəmimizin arxasında esen külək.
 Hey qabartdı yelkənləri. Bize bu səmt küləyini
 150 Gözəl saçlı, insan dilli sərt ilahə göndərmişdi.
 Dikeldib dor ağacını biz rahatca eyləşmişdik,
 Səmt küləyi ve sükançı apardı gəmimizi.
 Dərdli-qəmli, dalğın halda belə dedim yoldaşlara:
 “İlahələr ilahəsi Sirseyanın dediyini
 155 Men bilməyim kafi deyil, gərək siz də bilesiniz.
 Ölümümüz labüddürmü, yoxsa ondan xilas olmaq
 Mümkün olan şeydir, ya yox? Söylerəm, siz bilərsiniz.
 Əvvəla o bildirdi ki, xoşavazlı sirenlərin
 Nəğməsinə, gəy çəmənə şirnikməyib çıxaq gedək.
 160 O nəğməni dinləməyə yalnız mən izn verdi.
 Amma gərək möhkəm-möhkəm sarınam dor ağacına;
 Sarındığım ip ucları bağlama dor ağacına.
 Yalvararaq kendirləri açmağı əmr etsəm eger,
 Onda gərək qayıشا da məni dora sarasınız.
 165 Bu minvalla mən hər şeyi izah etdim yoldaşlara.
 Bizim möhkəm gəmimizi səmt küləyi qova-qova
 Xoş nəğməli Sirenlerin adasına tez çatdırı.
 Gözlənmədən kesdi külək, suyun üzü hamarlandı:
 Aşib-dاشan dalğaları yatırdı pak ölümsüzler.
 170 Yoldaşlarım qalxıb dərhal yelkənləri yiğisıldı,
 Yerə qoyub, avarların arxasında eyləşdiler.
 Kürəklərin zərbəsində köpükləndi suyun üzü.
 İri bir mum parçasını böldüm xırda hissələre,
 175 Öz qüvvətlə əllərimlə yumşaltmağa başladım mən;
 Var gücümle əzdim onu, çox keçmədi yumşaldı mum,
 Bir yandan da Heliosun nuru çatdı köməyim;
 Yolcuların qulağını bircə-bircə mumladım mən
 Onlar isə qayıqlardan hörlülmüş sərt ipler ilə
 Mənim el və ayığımı sarıdlar dora möhkəm.

180 Sonra avar arxasına keçib işe başladılar.
 Bağırtının çatacağı məsafləcə yol qalanda,
 Üzən gəmi yayılmadı sirenlərin nəzərindən.
 Bu sözləri nəğmə kimi uca səsle oxudular:
 "Axeylerin şan-şöhrəti mərd Odissey, bura buyur!
 185 Öz gəmini saxlatdırıb, dirlə bizim nəğməmizi.
 Bizim şirin nəğməmizi dinləməmiş hələ heç kəs
 Gəmisini sürüb burdan elə-bələ keçməmişdir,
 Dinləyənlər ləzzət alıb, bizdən çox şey öyrənilər.
 190 Biz bilirik, Troyada allahların hökmü ilə
 Arqıvlilər nələr çəkib, troyanlar nələr çəkib.
 Həyatverən yer üzündə nə baş verir – biz bilirik".
 Ürəkaçan səslərlə onlar belə oxuyurdı.
 Mən həvəsle dinləyərək əmr etdim ki, aşın məni!
 195 İşarəyələ başa saldım; avarımı çəkdi onlar.
 Perimedlə Yevriloxsə yerlərindən sıçrayaraq,
 Sarğılarım üzərinə bir sarğı da artırdılar.
 Elə ki, o sirenləri çox arxada qoydu gəmi,
 Xoş səsləri, nəğmələri eşidilməz oldu artıq,
 200 Hər kəs mənim tixadığım mumu atdı qulağından,
 Açıb qayış kəndirləri məni sərbəst buraxdılar.
 Sirenlərin yaşıdagı o adadan uzaşınca,
 Nəhəng dalğa və bug gördüm, gurultulu səs eşitdim.
 Vahimədən yolcuların əllerindən avar düsdü,
 205 Həm avarlar, həm də gəmi hərəkətsiz qaldı suda;
 Ağzıti avar daha qovammadı gəmimizi.
 Mən bu qorxmuş adamlara ürək-dirək vermək üçün
 Hər birinə yaxınlaşıb toxadıcı sözler dedim:
 "Dostlar, biz ki, her möhnətə qatlaşmağı öyrənmişik!
 210 Qarışdakı bu belə da bizi taygöz Polifemin
 Mağarada zorla dustaq etməsindən yaman deyil.
 Mənim ağlım və hünərim sizi xilas etdi ordan.
 Bir zaman bu fəlakət də xatireye çevriləcək.
 İndisə mən dediyimə gelin birgə eməl edək:
 215 Hərə keçsin öz yerinə, işe salın avarları.
 Kron oğlu Zevsin özü bəlkə bizi hədəleyən
 Bu xatadan xilas olub uzaşmağa qoyacaqdır.

Ey sükançı, nə qədər ki, sən bu sükan başındasan,
 Dediymi yaxşı-yaxşı xatirində saxla hər an:
 Cehd et o gur dalğalardan və buxardan uzaq olaq,
 220 Birdən ora yaxınlaşıb bizi bədbəxt eləyərsən.
 Bax o hündür qayalığa tərəf yönəlt gəmimizi...
 Belə dedim, qulaq asdı onlar menim sözlərimə,
 Lakin labüb felakətdən, – Ssilladan söz açmadım.
 Bilirom ki, bunu desəm, daha avar çəkməzdilər,
 225 Vahimədən qaçıb hərə bir bucaqda gizlənerdi.
 Sirseyanın bir emrini tamam yaddan çıxartdım mən,
 O demişdi: Ssillayla vuruşmağa cəhd eləmə.
 Geyib döyüş paltarını, iki nizə aldım ələ,
 Birçə anda addımladım gəminin uc tərəfinə.
 230 Orda durub gözlədim mən başa belə Ssillanı,
 Öz-özümə dedim: indi gözümüzə dəyəcəkdir.
 Ancaq bir şey görənmədim, gözlərimə tor gəlmİŞdi,
 Çünkü gözüm duman sarmış o qayaya çox baxmışdı.
 Dar boğazla yol gedirdik, türəyimiz seksekeli;
 235 Ssilla bir yanımızda, Xaribda bir yanımızda.
 Xaribda gur dalğaları udurdu çox dəhşət ilə,
 Uddığunu qaytaranda yer-göy gur-gur gurlayırdı:
 Sanki neheng bir qazanda su piqqapıq qaynayırdı
 Ağ köpükler zirvəsinə qalxırdı cüt qayalığın.
 240 O yenidən udan zaman denizin şor sularını,
 Daxilini görüb, ordan eşidirdik gurultunu,
 Qayaların lap dibiñde qapqara qum görünürdü.
 Yolcuların vahimədən rəngi düməğ ağarmışdı,
 Canda ölüm vahimesi seyr edirdik Xaribdam.
 245 Elə bu vaxt gəmimizin heyətindən altı nəfər
 Cəld və güclü yol yoldaşım Ssillanın oldu yemi.
 Mən bir iti gəmimizə nəzer saldım, bir də göydə
 Çapalayan dostlarının əl və ayaq çalmasına.
 Dehşetsaçan bağırtıyla axırınçı dəfə onlar
 250 Öz adımla çağıraraq, məndən kömək istədilər.
 Sanki uzun bir tilova mal buynuzu bağlayaraq,
 Balıqçı yem atır xırda balıqlara bir qayadan,
 Onları öz tilovuna bu kələklə keçirir o;

255 Balıqlarsa qırırlaraq ip ucunda düşür yerə,
 Dostlarım da o balıqlar kimi göydə qırılırdı.
 Ssilla öz kahasında yeyəndə bu adamları,
 Bağışaraq əllərini mənə sarı uzatılar.
 Başım dəniz sularında çox bələlər çəkibə də,
 Belə acı bir səhnənin heç şahidi olmamışam!
 260 Qayılıqdan, Ssilla və Xaribdadan uzaqlaşdıq,
 Sonra gəlib Heliosun adasına yetişdik biz.
 Hökmürevan Heliosun enliyalın inekləri,
 Ətli-canlı qoyunları bu adada otlayırdı.
 Ağillarda ineklərin, qoyunların mələməsi
 265 Gəmi hələ yolda iken gelib bizi yetişirdi.
 Bu səsləri eşidəndə fivli falçı Tiresinin,
 Eeyalı Sirseyanın sözlərini xaturladı.
 Heliosun fanilərə çox xoş gələn adasında
 ələzunluq etməməyi tapşırımdı onlar mənə.
 270 Dərdə-qəmə dalğın halda yoldaşlara belə dedim:
 "Siz ey başı bələlər çəkmiş dostlar, qulaq asın,
 İstəyirəm Sirseyanın etdikləri tövsiyəni.
 Heliosun fanilərə çox xoş gələn adasında
 ələzunluq etməməyi tapşırımdı onlar mənə.
 275 İndi gəlin bu xatalı adadan yan keçək gedək!"
 Belə dedim. Yolcuların parçalandı sanki qəlbİ.
 Yevrilox tez cavab verib bu tikanlı sözü dedi:
 "Odissey, sən davamlısan, gücün çoxdur, yorulmazsan!
 280 Bər-bədənin elə bil ki, başdan-başa dəmirdəndir!
 Biz yorğunluq, yuxusuzluq; amma bizi bu adada
 Dincəlməyə qoymayırsan. İzn versən burda düşüb
 Özümüze lezzətli bir şam yeməyi hazırlarıq.
 Bizi ora buraxmayıb; istəyirsən bu gece də
 285 Sisli dəniz sularının qucağında veyllənek.
 Lakin gecə gəmilərçün təhlükəli yellər əsir.
 Əger gecə zülmətində birdən-birə Not başlasa
 Və ya ölməz allahların istəyinə baxmayaraq,
 Gəmiləri qərq eləyən coşqun Zefir tügyan etsə,
 290 Ölümündən bir nəfərimiz xilas ola bilərmi, de?
 Biz gecəyə tabe olsaq, mənəcə, daha məsləhətdir;

Burda düşüb, gəmimizin yanında şam hazırlayaq,
 Səher tezdən yenə qalxıb düzələrik yolumuza.
 Yevriloxun təklifilə razılaşdı yoldaşlarım.
 295 Hiss etdim ki, bizə bəla göndərəcək ölümsüzlər.
 Uca səslə Yevrioxa bu qanadlı sözü dedim:
 "Yevriox, mən tekəm, siz çox. Məni güclə yendiniz siz.
 Amma gərək qabaqcə siz böyük bir and içəsiniz:
 300 Əger burda inək, qoyun sürüsünə rast gələrsək,
 Heç kəs yersiz herəkətə, azğınlığa yol verərək,
 Nə bir inək, nə bir qoyun tuta bilməz sürülərdən!
 Sirseya nə veribdirse, ona qane olmalıdır".
 Belə dedim. Onlar emrə tabe olub and içdilər.
 Elə ki, yol yoldaşlarım and içdilər, qurtardılar,
 Birbaş sürdük gəmimizi sərt qayalı o körfəzə
 305 Və gəmidən düşdük yere; içməli su yaxındaydı.
 Tecrübəli yolcular tez şam yeməyi hazırladı.
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,
 Ssillanın gözlənməden gəmimizdən ovladığı
 310 Əziz səfər dostlarını yada salıb yaş axıtdıq,
 Sonra yaşı gözümüzü qapadı bir şirin yuxu.
 Sübh vaxtna az qalmışdı, batırdılar ulduzlar da,
 Buludyığın qüdərətli Zevs Kron oğlu gözlənmədən
 Şiddətli bir yel əsdirdi, duman sardı yeri, göyü,
 Asimanandan yer üzünə qap-qara bir zülmət endi.
 Erkən doğan al saçaqlı Eos çıxdı qaranlıqdan,
 Gəmimizi sudan dartıb, çəkdik dərin mağaraya,
 Reqs etməyə toplaşardı pərilər o mağaraya.
 Mən öz səfər dostlarımı toplayaraq belə dedim:
 315 "Dostlar, yüngül gəmimizdə yemək də var, içki də var,
 Mal-qaraya el vurmasaq başımız da bəla çəkməz.
 İnekler də, qoyunlar da Heliosun mallarıdır,
 Helios hər şeyi görür, eşidir nə danışılsın".
 Belə dedim. Canla-başla qəbul etdi onlar bunu.
 320 Tamam bir ay not küləyi əsdi, bir an dayanmadı,
 Bu bir ayda esen yalnız bir Not oldu, bir də ki, Yevri.
 Yoldaşlarım nə çörəkden korluq çəkdi, nə də sudan,
 Ətə tamah salsalar da mal-qaraya dəymirdilər.

330 Gəmidəki azuqəmiz biter-bitməz yoldaşlarım
 İstəməyə-istəməyə ov etmeye başladılar.
 Quşdan tutmuş, əllərinə hər ne keçdi ovladılar,
 Yaman achiq çekib, baliq ovlamağa başladılar.
 Mən dostlardan uzaqlaşıb, yalvardım ki, allahlardan
 Biri bize yol göstərsin, çıxıb gedək evimizə.
 335 Ele ki, mən sahildəki yoldaşlardan uzaqlaşdım,
 Yelutmayan bir yer tapıb, əllərimi təmiz yudum,
 Olimpdəki ölməz, nəcib allahlara dua etdim...
 Allahlarsa məni şirin bir yuxuya qerq etdilər.
 340 Yevriox bəd bir məsləhət verib bu vaxt yoldaşlara:
 "Siz ey başı çox belalar çekmiş dostlar, qulaq verin.
 Hansı ölüm olur-olsun, insan üçün qorxuludur;
 Lakin achiq əzabıyla ölmək daha dehşətlidir.
 Heliosun naxırından seçək en kök inekleri,
 345 Geniş sema sahibləri allahlara qurban kəsək.
 Doğma ata torpağına – İtakaya dönəndə də,
 Heliosun şərəfinə bir məbədgah ucaldaraq,
 O məbədi en qiymətli şeylər ilə bəzəyərik.
 Helios öz heyvanları üçün bize qəzəblənib
 350 Allahlarla razılaşıb gəminizi batırsa,
 Denizin şor sularını udub dərhal həlak olmaq,
 Boş adada eziyyətə məhv olmaqdan daha xoşdur".
 Yevrioxun təklifile razılaşıb dərhal hamı,
 Naxırlardan en kök, qəşəng inekləri ayırbılar.
 355 Alınğenış, astayeriş bu ineklər yaxınlıqda
 Bizim qara gəmimizin lap yanında otlayırmış.
 İnekleri tutub onlar. Arpa yoxmuş gəmimizdə;
 Əvezinə uca pahid ağacından yarpaq dərib,
 O ölümsüz allahlara qurban kəsib, yalvarıblar.
 Sonra isə, dərisini soyublar o ineklərin,
 360 Buddan kəsib ikiqat piy laylarına bürüyüblər.
 Yerde qalan ciy ətləri qalayıblar üzərinə.
 Lakin şərab olmadığı üçün, yanın bud ətinə
 Su sepiplər. Sonra içi-içalatlı qızardıblar.
 Yandırıb bud ətlərini, içalatdan dadan kimi,
 365 Qalan əti parçalayıb dərhal şise keçiriblər.

Ele bu vaxt şirin yuxu gözlerimden uçub getdi,
 Tez sahile, gəmimizin dayandığı yerə gəldim.
 Haçaquruq gəmimizə yaxınlaşar-yaxınlaşmaz,
 Cızhacızla yanın piy-yağ iyini hiss etdi burnum,
 Bir inilti qopdu məndən allahları harayladım:
 370 "Ey Zevsi ata, ey Olimpin başqa nəcib allahları!
 Bərk yaturib məni, böyük bir felakətdən törətdiniz!
 Burda qalan yoldaşlarım yaman günah işleyiblər!"
 Uzundonlu Lampetiya ineklərin kəsilməsi
 Xəberini bircə anda atasına çatdırımışdı.
 Helios bərk qəzəblənib allahlara xıtab etdi:
 375 "Ey Zevs ata, ey Olimpin başqa nəcib allahları!
 Laert oğlu Odisseyin dostlarına cəza verin!
 Onlar mənim çox sevdiyim inekləri öldürüb.
 Mən ulduzlar səpələnmiş asimanı qalxanda da,
 380 Enəndə də yera, ləzzət alırdım o ineklərdən.
 Əger cəza verməsəniz, mən Aide enecəyəm,
 İşığımı orda yalnız ölüləre saçacağım!"
 Buludırgan Zevs də on cavab verib belə dedi:
 385 "Yox, Helios, sən nurnu allahlara saçmalısan,
 Bərəkətli yer sakını fanilərə saçmalısan.
 Tünd-qırmızı dənizin lap ortasında Odisseyin
 Gəmisini ildirümlə parça-parça edəcəyəm!"
 Mən bunları gözəl saçlı Kalipsodan eşitmışdım,
 390 Ona isə Zevs qasidi Hermes belə çatdırımışdı.
 Ele ki, mən gəlib yetdim gəmi duran o sahile,
 Yoldaşlara bircə-bircə yanaşaraq töhmetlədim;
 Amma çare qalmamışdı: inekləri kəsmişdilər.
 Çox keçmədi, allahlar bir əlamət də göstərdilər:
 395 İneklerin dəriləri öz-özüne süründülər,
 Şişlerdəki tikeler də canlı kimi böyürdülər.
 Heliosun en say-seçmə mallarının eti ilə
 Mənim səfər yoldaşlarım düz altı gün yemləndilər.
 Kronidin hökmü ilə yeddinci gün gəlib çatdı.
 400 Aramsız esen külek və qasırğa durdu birdən.
 Tez gəmiyə minib sürdük gen dənizin qucağına,
 Dikeldib dor ağacını, asdıq bəyaz yelkənini.

Arkamızda qaldı ada, quru tamam gözdən itdi,
 Mavi sudan, mavi göydən başqa bir şey görünmədi.
 405 Gəmimizin üzərinə qara bulud göndərdi Zevs;
 Uc-bucaqsız dənizi də sardı qatı bir qaranlıq.
 Gəmi azca getmişdi ki, bərk hay-haray qaldıraraq,
 Qərb küləyi bir firtına qopartdı ki, gel göresən.
 Dor ağacı iplerini qırdı güclə əsən külək,
 410 Dal tərəfə yixildi dor. Qırıldı qalan ipləri də,
 Gəmidəki avadanlıq yerlə-yeksan oldu tamam.
 Dor ağacı sükançının təpesinə düşdü birdən;
 Qafa tası xincim-xincim parçalanan o sükançı
 415 Dalğıc kimi batdı suya, çıxdı canı sümüyündən.
 Zevs gurlayıb bir ildirim atdı bizim gəmimizə,
 İldirimin zərbesindən gəmi suda dövə vurdu,
 Kükürd iyi yayıldı və yolcuları aldı dəniz.
 Cəmdəkləri qarşalartek dəstə-dəstə üzdü suda,
 420 Zevs onları doğma yurda qayıtmadın məhrum etdi...
 Dalğalar yan taxtaları tirdən ayrı salanadək
 Gah o başa, gah bu başa getdim gəmi içində mən.
 Su həm tiri, həm yerindən qopmuş doru alıb getdi,
 Dor dalınca onun qayış örknəni də uzanırdı.
 425 Bu örknələ bir-birinə bağladım mən tirlə doru
 Ve onlardan bərk yapışdım; külək alıb getdi bizi.
 Bir az sonra qasırğalı Zefir susub-sakitleşdi.
 İndi də Not ürəyimi təlatüme saldı mənim;
 Qorxdum məni Xaribdaya tərəf çəkib apara Not.
 430 Üzdüm bütün gecəni mən, gün doğanda gördüm yenə
 Qayalıqda Ssillayla Xaribdanın yanındayam;
 Xaribda şor sularını udurdu o dar boğazın.
 Mən sıçrayıb tutdum encir ağacının gövdəsindən,
 Yarasatek xeyli müddət sallanaraq qaldım orda;
 435 Ne ayağım yerə çatdı, nə yuxarı qalxa bildim.
 Onun kökü dərindəydi, budaqları əlçatmazda;
 Six budaqlar Xaribdanın üstə kölgə salmışdır.
 Mən asılı vəziyyətdə çox gözledim, axırı ki,
 Xaribda o tir və doru qaytardı su ilə geri.
 Bəzən hakim istintaqı-məhkəməsi uzun çökir,

440 Axşamdan çox keçmiş gedir evinə şam eləməyə,
 Xaribdanın tir və doru qusması da ona çəkdi,
 Mən o encir gövdəsindən əllerimi üzüb birdən,
 Atıldım və o tirlərin düz yanına gəlib düşdüm
 Çıxbı tirlər üzərinə əllerimle avar çəkdirim.
 445 Ölməzlərin, fanilərin atası Zevs Ssillanın
 Gözlerindən yayındırdı məni, yoxsa məhv olardım.
 Düz doqquz gün üzdüüm suda, ölümsüzler onuncu gün
 Kalipsonun yaşadığı Oqiqyaya atdı məni.
 Gözəl saçlı, insan dilli, dəhşət saçan o ilahə
 450 Məni sevib əzizlədi. Lakin bunu niyə deyim?
 Bu barədə dünən sənə, sənin gözəl arvadına
 Hərtərəfli danışmışam. Danışılmış əhvalatı
 Yene başdan təkrar etmək xoşagələn bir şey deyil”.

ON ÜÇÜNCÜ NƏĞMƏ



O qurtardı söhbətini. Ala-toran zalda hər kəs
Odisseyi sükut ile dinleyərək valeh oldu.
Çar Alkinoy Odisseyə cavab verib belə dedi:
“Alicənab mərd Odissey, bir halda ki, yolun bizim
5 Mis kandarlı, uca damlı evinize düşüb, bil ki,
Yolçuluğun sona çatar, qayıdarsan öz evinə.
Siz ey feak başçıları, bir təklifim vardır size,
Qulaq verin sözlərimə, ey qəsimdə şərab içib,
Ürekaçan nəgmələni dirləyərək hezz alanlar:
10 Cılalanmış bir sandığa xeyli paltar qoyulmuşdur,
Xeyli qızıl məməlatı və cürbəcür hədiyyələr
Önce peşkəş edibsiniz bu möhtərem müsafirə.
Qoy indi də bir qazanla, bir üçayaq verək ona.
Bu şeylərin əvezini əhalidən toplayarıq:
15 Bir bu qədər töhfə vermək bizim üçün çətin olar”.
Alkinoyun təklifilə razılaşdı müşavirələr;
Sonra qalxıb yatmaq üçün getdilər öz evlərinə.
Alsaçaqlı Eos İakin çıxan kimi qaranlıqdan,
Hərə öz mis töhfəsilə qaçdı gəmi duran yere.
20 Feak çarı Alkinoyun özü çıxıb göyərtəye,
Gətirilən töhfələri elə yiğdi gəmiyə ki,
Avarçəkən adamlara bir manət törətməsin.
Alkinoyun sarayında onlar məclis düzəldilər,
Gələnlərə ev sahibi Alkinoy bir cəngə kəsdi.
25 Varlıqların hökmədarı Kronid Zevs şərəfinə
Bud etimi yandırıldılar, sonra isə hamılıqla
Qonaqlığa başladılar. El-obanın sevimlisi
İlahi, pak Demodok da forminq çalıb nəgmə dedi.
Lakin tez-tez qerbə tərəf boyanırdı pak Odissey;
30 İsteyirdi gün tez batsın, getməyə çox tələsirdi.

Elə bil ki, bir ekinçi tələsir şam yeməyinə;
 O, kotanla bütün günü tarlasını eke-eke,
 Günüñ yerə endiyini görən kimi sevinir ki,
 Şam yeməyin vaxtı çatıb, yorğun-argın getməlidir.
 35 Odissey də görüb günün batlığıni çox sevindi.
 Avarsevən feaklara, feak çarı Alkinoya
 Müraciət eləyerek bu sözleri erz elədi:
 "Feakların ən yaxşısı, şərəflisi, çar Alkinoy!
 Mey ayını icra edib, məni yola salın gedim.
 40 Görürəm ki burda mənim istəyimcə olur hər şey;
 Töhfələr də, getməm üçün hazırlıq da qəlbimcədir.
 Qoy ölümsüz Uranidlər hifz elesin feakları!
 Arvadımı sadiq görüm, əzizlərim sağ olsunlar!
 Siz də burda öz qanuni arvadınız ve istekli
 45 Balalarla qalasınız! Allah xoşbəxt etsin sizi!
 Qoy bu feak xalqı heç vaxt yaman güne rast gəlməsin!"
 Merifətlə deyilmiş bu sözlər ilə razılaşıb,
 Bele təklif etdilər ki, onu yola tez salsınlar.
 Alkinoy öz qasidinə əmr eləyib söylədi ki:
 50 "Pontonoy, sen kraterdə meylo suyu qarışdırıb
 Payla bütün qonaqlara; Zevs ataya dua edib,
 Öz sevimli vətənинə yola salaq müsafiri".
 Pontonoy tez baldansırin meyle suyu qarışdırıb,
 Hərəyə bir qədəh verdi; geniş göyün sahibləri
 55 Allahların şərəfinə onu yerə tökdü hər kəs.
 Sonra qalxdı öz yerindən Odissey o necib insan,
 Aretaya qoşaqlıplu mey camını təqdim etdi,
 Sonra da üz tutub ona bu qanadlı sözü dedi:
 "Çar arvadı, ömrünün son gününədək şad olasan!
 60 Bir qocalıq, bir də ölüm hamımızın qismətidir.
 Mən gedirəm vətənimə, Sen bu uca sarayında
 Övladların, xalqın ve çar ərin ilə xoşbəxt yaşa!"
 Belə deyib allahsifət mərd Odissey çıxdı evdən
 Odisseyi sahiləki gəmiyedək ötürməkçün
 65 Alkinoy öz qasidini bələdçitək qoşdu ona.
 Areta da kənizləri Odisseylə saldı yola.

Biri təmiz plaqları, xitonları daşıyırıdı,
 İkincinin daşıdığı möhkəm, qəşəng sandıq idi,
 Üçüncüün çörək, birde köpüklənən meydi yükü.
 Sahildeki o gəmiye gedib çatan kimi onlar,
 Töhfələri, azuqəni qəbul edib avarçılar
 İçeriyə daşıyaraq tez yerbəyer elədilər.
 Qonaq bütün yol uzunu oyanmadan yatsın deye,
 Göyərtədə səfedən, xalçadan yer düzəldilər.
 70 Odissey səs-səmirsizcə gedib girdi yatağına.
 Keçib cüt-cüt eyleşdilər avarçılar yerlərində,
 Ovulmuş daş dəliyindən borazları açdı onlar.
 Avarçılar eylərek işe saldı kürəkləri.
 Ölümə çox yaxın olan dərin yuxu, şirin yuxu
 75 Odisseyin qapadı tez her iki göz qapağını.
 Saysız qamçı zərbəsindən götürülən dörd köhlən at
 Düzənlilikdə gərdunəni çox süretlə daşıyarkən,
 Yerdən qabaq qıçlarını necə üzüb-ayırırsa,
 Gəminin də ön hissəsi sudan belə aralıydı.
 80 Onun arxa hissəsində su şırımı hay salmışdı.
 Gəmi elə gedirdi ki, ən sürətli bir quş olan
 Şahin belə uçub ona yetişməkdən aciz idi,
 Dalğaları yara-yara gəmi iti gedirdi çox,
 Allah qəder dərrakəli bir adamdı sərnişini.
 85 İgidlərlə vuruşmada, dalğalarla çarpışmada
 Onun başı nə bələlər, nə zilletler çekməmişdi!
 İndi bütün əzabları unudaraq yatmışdı bərk.
 Al şəfəqin bir az sonra doğacağı xəborini
 İnsanlara bildirməkçün qalxdı göyə dan ulduzu.
 90 Yaxınlaşıdı İtakaya çox süretlə gedən gəmi,
 İtakada bir körfəz var, ta qədimdən o körfəzə
 Forkin adı verilmişdir, Forkin dəniz allahıdır.
 O körfəzə iki yandan iki qaya uzanmışdır,
 Dalğaların hücumuna qarşı onlar sədd çəkiblər.
 95 Qayalarla hasarlanmış o körfəzə giren gəmi
 Borazsız da dayandığı yerdə qərar tuta bilir.
 Körfezin lap axırında uzunyarpaq zeytun bitib,

Yanında da yaraşıqlı, zil qaranlıq mağara var,
 Nayad adlı perilerçün ibadətgah vardır orda.
 105 Daş küpler və kraterlər çoxdur həmin mağarada,
 Öz ehtiyat ballarını ora yığır bal arısı.
 Yenə daşdan çoxlu dəzgah çarpır gözə o kahada;
 Gözel paltar toxuyurlar nayadlar o dezgahlarda.
 Mağaranın bir bulağı, iki giriş yolu vardır:
 110 İnsanların girecəyi birinci yol şimaldadır,
 Allahların girecəyi ikinci yol cənubdadır.
 Allahlara məxsus olan yoldan insan keçə bilməz.
 Bələd olan avarçılar gəmini düz bura sürdü.
 Avarçılar küləkləri elə güclə çəkdilər ki,
 115 Yariyacan çıxdı gəmi o körfəzin üzərinə.
 Möhkəm gəmi yarıyacan sahile ki çıxdı, dərhal
 Odisseyi mələfeylə xalçaların arasında
 Yatmış halda göyərtədən alıb yerə endirdilər,
 Yatmiş halda sahil qumu üzərinə uzatdilar.
 120 Afinanın təhrikilə feakların Odisseyə
 Verdikləri töhfələri daşıdlar daha sonra,
 Bu şeyleri iri zeytun ağacının kölgəsində,
 Yoldan kənar qoydular ki, Odisseyi yatmış görüb,
 Keçib gedən adamlardan heç birisi aparmasın.
 125 Feak gəmisürənləri üzüb geri qayıtdilar.
 Yertitredən Odisseyə təhdidi yada sahib,
 Məsələni həll etməkçün müraciət etdi Zevsə:
 "Ey zevs ata, allahların nəzərindən düşdüm daha:
 130 Çünkü mənim öz törəməm olan fani feaklar da
 Daha mənə nə ehtiram göstərirler, nə sayırlar.
 Misal üçün Odisseyi göstərek: o, gümənimca
 Çox meşəqqət çəkib sonra çatmaliydı vətəninə.
 Sən başını tərpəderək çünkü belə vəd etmişdin.
 İndi onu yatmış halda İtakaya gətiriblər;
 135 Özüne də çoxlu qızıl, mis və qumas paltar verib
 İntahasız töhfələrlə yola salıb feaklılar.
 Troyadan İtakaya manəsiz qayitsayıdı,
 Ona düşmən qənimət də çatmazdı bu töhfələrə".

140 Buludırgan Zevs ona tez cavab verib belə dedi:
 "Sen ey böyük hökmü olan Yertitredən, bu nə sözdür?
 Ölməzlərçün hörmətlisən, axı səntək şanlı, qədim
 Bir allahın hörmətini saxlamamaq olarmı heç?
 Gücdə qat-qat zəif insan səni saymaq istəmirsə,
 Hər vaxt onun cəzasını vermək sənin əlindədir.
 Xətrin necə istəyirsə elə də et, ey Poseydon"
 Dərhal Zevsə cavab verib belə dedi Yertitredən:
 "Buludırgan! Nece dedin, mən də elə edəcəyəm.
 Mənim qorxum təkcə sənin qəzəbindən idi yalnız.
 İsteyirəm elə bu gün sis-dumanlı deniz ilə
 Geri dönen qəşəng feak gəmisini parçalayım.
 Bir də onlar hər qəribi öz yurduna daşmasın!
 Onlar olan şəhəri də dağ çevrəyə alacaqdır".
 Buludırgan Zevs etiraz edib, ona belə dedi:
 "Əzizim, sən belə etson, mənə daha yaxşı olar:
 150 Şəhərlilər görünce ki, gəmileri dönüb gelir,
 Qurudan bir az aralı daşa çevir o gəmini,
 Görkəmini saxla onun, hamı baxıb heyran qalsın.
 Şəhərəsə dağdan hasar çəkilmesi lazım deyil".
 Bu cavabı eşidəndə yertitredən Poseydon cəld
 155 Feakların yaşadığı Sxeriyaya yola düşdü.
 O gözlədi. Birdən gördü itigədən gəmi gelir,
 Yertitredən su allahı o gəmiyə yaxınlaşdı,
 Ovucuya vurub onu bir qayaya çevirdi və
 Su dibine perçimleyib uzaqlaşdı o qayadan.
 160 Şanlı dəniz övladları, uzunavar feaklılar
 Bunu görüb təəccübə danışmağa başladılar;
 Beziləri bele dedi yanındakı yoldaşına:
 "Aman Allah! Yurdumuza dönüb gələn gəmimizi
 165 Kim saxladı birdən-birə, gözümüzün qabağında?"
 Belə dedi çoxu, ancaq bilmədi ki, bu nə işdir.
 Çar Alkinoy feaklara xıtab edib bele dedi:
 "Felakətdir! Gerçek olur nə deyibse bir vaxt atam.
 170 O deyirdi: Poseydonun bir gün hırsı tutacaqdır,
 Çünkü hər kim olursa, biz çatdırırıq öz yurduna".

175 O deyirdi: vaxt gələcək, bizim qəşəng bir gəmimiz
 Vətənине qayıdarken Allah onu məhv edəcək,
 Şəhəri də uca dağlar arasına alacaqdır.
 Atamın o dedikləri indi tutur öz yerini.
 İndi mənə qulaq astıb, nə deyirəm, eməl edin:
 180 Fanilerdən kim olursa olsun yolu düşsə bura,
 Onu doğma vətənине çatdırırmayaq bundan belə.
 Poseydonun şərəfinə on iki kök buğa kəsek,
 Bəlkə dağlar hasarına almaz onda bu şəhəri".
 Belə dedi. Onlar qorxub bugaları getirdilər.
 185 Sonra bütün feakların müşavir ve başçıları
 Durub mehrab etrafında Poseydona yalvardılar...
 Bu arada Odissey də ayıldı öz vətənində.
 Coxdan bəri görmədiyi üçün onu tanımadı.
 Bir de ulu Zevsin qızı bayquşgözlü pak Afina
 190 Tanınmasın deyə sisə qərq etmişdi bu yerləri.
 İsteyirdi Odisseyle hərərefli səhbət etsin:
 İsteyirdi subaylardan qisasını alanadək,
 Nə arvadı, nə dostları, nə xalq onu tanıməsin.
 Buna görə burda hər şey Odisseyə yad göründü.
 195 Dağa qalxan çıçırlar da, körfəzin saf aynası da,
 Six yarpaqlı ağacların başı da, dik qayalar da
 Tez yerindən sıçrayaraq etrafına nəzər saldı.
 Əllərini dizlərinə çırıp fəryad qopardı o,
 Canına bərk qorxu çökdü, öz-özünə belə dedi:
 200 "Yazıq canum! Yenə gəren hansı yerə galib çıxdım?
 Vehşidirmi, azğındırmı, əyridırmı burdakilar,
 Yoxsa allah xofu olan qonaqpərvər adamlardır?
 Bu qiymətli töhfəleri indi harda gizlədim mən?
 Mən hardayam? Niyə feak torpağında qalmadım mən?
 205 Başqa güclü bir hakimə siğnsayıb belkə də o,
 Məni sevib öz dost-dogma vətənimə yollayardı.
 Bu şeyləri hara qoyum? Qoysam qalsın öz yerində,
 Qorxuram ki, tamam başqa adamlara qismət ola.
 Görürəm ki, feakların müşavir ve başçıları
 210 Mənə qarşı o qəder də ağılı iş görmeyibler!

Meni doğma İtakaya aparmağı vəd eləyib,
 Gör haraya getiriblər, vədə xilaf imiş onlar.
 Köməksizlər havadarı Zevs onlara versin cəza;
 İnsanlara o göz qoyur, günahkardan qisas alır.
 215 İndi sayım, görüm hər şey yerindədir, yoxsa onlar
 Qayıdana, gəmi ilə töhfələrdən aparıblar?"
 Belə deyib sayıb önce üçayağı və tasları,
 Sonra sayıb qızılları, zərif qumaş paltarları.
 220 Gördü hər şey yerindədir. Sonra vətən həsrəti
 Gəzimməyə başladı o qumlu dəniz sahilində.
 Birdən qoyun sürüsünü otaran gənc bir çobanın
 Görkəmində pak Afina yaxınlaşdı Odisseye;
 Əsilzadə gəncləritək təhər-tövrü xoşdu onun,
 Ciynindəki geniş plas mehərəti tikilmişdi,
 Əlində bir nizə vardı, ayağında qəşəng sandal.
 Bu cavani görən kimi Odisseyin güldü üzü,
 Ona tərəf gedə-gedə bu qanadlı sözü dedi:
 "Bax, əziz dost, bu torpaqda ilk gördüyüüm adam sənsən.
 Salamat ol. Ricam budur: haqqımda bəd fikrə düşmə,
 225 Bu şeyləri saxla, mənim özüma də havadar ol.
 Dizlərinə düşüb sənə allah kimi yalvarıram,
 Bir de mənə düzünü də, yaxşı-yaxşı bilim mən də:
 Bu torpağın adı nədir? Sakinləri kimdir onun?
 Uzaqlardan gözə dəyən adadırmı, ya dənizin
 230 içlərine çox uzanmış quru yarımadasıdır?"
 Bayquşgözlü pak Afina ona belə cavab verdi:
 "Qərib, sən ya ağılsızsan, ya çox uzaq bir eldənsən,
 Yoxsa məndən soruştazın bu torpağın adını sən.
 Tanımayan yoxdur onu. Gündöganda sakın olub,
 235 Şəfəqi, gün doğmasını qarşılıyan adamlar da,
 Sisli qerbə olanlar da tanıırlar bu adanı.
 Qayahqdır; arabada gəzmək burda çətin işdir.
 Sahəsi çox olmasa da, o qədər də yoxsul deyil,
 Burda taxıl bol yetişir, bol da şərab hasil olur,
 240 Çünkü çoxdur yağıntısı, xeyli şəh də düşür yerə.
 İri-xırda mal-qaranın otlamağa yeri çoxdur,

Burda çoxdur meşəlik də, axar su da, şəlalə də.
 Qerib, axeyporpağından çox uzaq da olsa, yenə
 Troyaya qədər çatıb İtakanın şan-şöhrəti".
 250 Qalxantutan Zevsin qızı Afinanın dediyi söz
 Sınaqlardan metin çıxmış Odisseyi sevindirdi.
 İlahəyə xıtab edib bu qanadlı sözü dedi;
 (Lakin əsl həqiqəti açıb ona söyləmədi,
 255 Çünki onun sinəsində çox kəlekklər gizlənmişdi):
 "İtakanın tərifini mən Kritdə eşitmışəm.
 İndi bu var-dövlət ilə özüm gelib çıxdım bura.
 Bu qədər də usaqlarçın qoyub orda özüm qaçdım,
 Torpaqları nəhayətsiz olan Krit adasında
 260 İdomeney Oğlu yeyin Orsiloxu öldürmişəm.
 Kritlilər arasında birinciyydi o qaçmaqdə.
 Getirdiyim qəniməti isteyirdi məndən ala.
 Bu qənimət uğrunda mən Troyada vuruşmuşəm,
 Coşqun dəniz sularında məşəqqətlər çekib başım.
 265 O düşməndi mənə, çünki Troyada bir vaxt onun
 Atasına tabe iken öz dəstəmi düzəltmişəm.
 Bir dostumla mən pusquya yatıb yolun kənarında
 O, tarladan qayıdanda qılincımla helak etdim.
 Qatı gecə qaranlığı göyü elə sarmışdı ki,
 270 Bizi heç kəs tanımıadı, xəlvətdə baş verdi bu iş.
 Elə ki, mən helak etdim onu iti qılincımla,
 Finikyalı dostlarımın gəmisinə tərəf qaçdım.
 O tükənməz qəniməti onlara vəd eləyərek,
 Yalvardım ki, onlar məni ya Pilosa aparsınlar,
 275 Ya da şanlı epeylərin pak Elida şəhərinə.
 Lakin onlar istəmədən, yolumuzu dəyişdi yel;
 Yox, yox, onlar aldatmağa çalışmadı əsla məni;
 Gecədən bir xeyli keçmiş biz buraya gəlib çıxdıq,
 Çətinliklə avar çekib bu körfəzə gire bildik.
 280 Ac olsaq da şam etməyi tamam yaddan çıxartmışdıq.
 Gəmimizdən düşən kimi uzandıq qum üzərinə,
 Yorğunluqdan şirin yuxu yaxaladı dərhal məni.
 Dostlar menim şeylərimi tez gəmidən endirərək

Yatdığını bu sahil qumu üzərinə daşıyıblar,
 285 Özlerise yollanıblar gözəl Sidon diyarına.
 Mən sahildə dərdli-qəmli, dalğın halda tek qalmışam".
 Bax bunları deyəndə, o gülfümsədi pak ilahə,
 Odisseyi sığalladı. İndi gözəl, boy-buxunlu,
 290 Əl işində mahir qadın görkəmini almışdı o,
 Uca səslə Odisseyə bu hikmətli sözü dedi:
 "Fəndgirlikdə senin ilə bəhsə gire bilməz heç kim,
 Nə baş oğru, nə kələkbaz; heç allah da gire bilməz.
 Həmişəki kələkbazsan, həmişəki məkrlisən!
 295 Doğma yurda çatanda da uydurmadan el çəkmirsən,
 Körpəlikdən yalan şeylər uydurmağı xoşlayırsan.
 Bu barədə danışmayaq, fəndgirlikdə bərabərik:
 Sen həm sözdə, həm də işdə fanilərdən çox üstünsən,
 Mən də kəskin düşüncədə, hiylə-kələk işlətməkdə
 300 Ölümşüzlər arasında böyük şöhrət qazanmışam.
 Doğrudanmı Zevsin qızı Afinanı tanımadın?
 Mən ki, daim yanındayam, daim səni qoruyuram.
 Feaklarda sənə qarşı məhəbbəti mən oyatdım.
 Geldim birgə fikirləşək, görək sonra neyləyəsən;
 305 Geldim – mənim təhrükimlə sənə nəcib feakların
 Verdikləri bu qiymətli töhfələri gizlətməyə.
 Geldim deyəm: öz evində başına nə gelecekdir.
 İstədin, ya istəmadın sən hər şeyə dözməlisən,
 Sənin ağır səyahətdən öz evinə dönməyini
 310 Nə bir qadın bilməlidir, nə bir kişi; susmalısan,
 Dözməlisən zoraklıq edənlərin hər felinə".
 Odissey də Afinanın cavabında belə dedi:
 "Ey ilahə, tacribəli belə olsa fani insan,
 315 Yenə səni tanıyammaz: hər görkəmə düşürsən sən.
 Bilirem ki, axeylilər Troyada vuruşanda,
 Sən hər zaman mənə çox-çox xeyirxahlıq göstərirdin.
 Priamın uca sədli şəhərini fəth eleyib
 Qayıdarkən allahlar ki, pərən-pərən saldı bizi,
 O zamandan, ey Zevs qızı, bir dəfə də görmədim ki,
 Sən gəmiyə gəlib meni belalardan qoruyasan.

320 Dənizlərdə uzun zaman dərdli, üzgün dolaşdım mən,
 Axır meni allahlar bu müsibətdən xilas etdi.
 Varlı feak torpağına yalnız onda gedib çatdım,
 Sen də ürek verib mənə, yola saldın o şəhərə.
 Atan Zevsin xatirinə, söyle görüm mən hardayam?
 325 Heç inana bilmirem ki, geldiyim yer İtakadır.
 Yox, başqa bir diyardayam; sen də məni elep salıb
 Gülmək üçün bu sözleri söyledin, ey Zevsin qızı!
 Doğrudanmı mən öz doğma vətənimə qayıtmışam?”
 Odisseyin cavabında belə dedi Afina da:
 330 “SİNƏNDƏKİ ÜRƏK HƏR AN BİR CÜRƏDİR, EY ODİSSEY.
 Bax bununçın sən bədbəxti təkbaşına qoyammiram.
 Çünkü sən hem ehtiyatlı, hem də ki, çox ağıllısan.
 Bir başqası olsa idi belə uzun yoldan sonra
 Dərhal arvad-uşağını görmək üçün tələsərdi.
 335 Sual verib sən hər şeyi öyrənmeyə çalışırsan.
 Önce sadiq arvadını sinamaqdır fikrin sənin;
 Coxdan sənin gelişinə həsrət çəkən arvadının
 Gündüzü də, gecəsi də göz yaşyla, ahla keçir.
 Mense səndən arxayındımdı; bilirdim ki, dostlarını
 340 Qeyb etsən də əvvəl-axır vətəninə döneceksən.
 Amma ki, mən Poseydonla behsə girmək istəmirdim;
 Çünkü doğma əmimidir o, səndən də çox yanlıqlıdır.
 Onun oğlu Polifemin gözünü sən çıxartmışan,
 İnanasan deye sənə təsvir edim İtakanı.
 345 Bax bu körfəz su allahı qoca Forkin admadır.
 Körfezin lap axırında sixyarpaqlı zeytun bitib.
 Zeytunun da yaxınında zil qarantalı mağara var.
 Nayad adlı pərilərçün ibadətgah vardır orda.
 Uca tağlı mağarada pərilərin şərəfinə
 350 Yüz heyvanlıq hekatomba qurbanı da kesib sən
 Bu da Nerit dağıdır ki, six meşeylə örtülübdür”.
 Bunu deyib ilahə sis örtüyünü yox eledi:
 Göründü o doğma ada. Odisseyin qəlbini coşdu,
 Öpdü doğma vətəninin bərəkətli torpağını.
 355 Əl qaldırıb, dua edib belə dedi pəriləre:

“ZEVS QIZLARI, ŞUX PƏRİLƏ! Ağlıma da gelməzdə ki,
 Sizi bir də göre biləm! Salamlıyır qəlbim sizi!
 Zevsin qızı ömür versə, oğlum boy-a-başa çatsa,
 Keçmişlərdə olduğutək yenə sizin adınıza
 360 Çox nəzirlər getirəcək, çox qurbanlar kəsəcəyəm”.
 Bayquşgözlü ilahə də ona belə cavab verdi:
 “Arxayın ol. Bu barədə düşünmək də lazımdır.
 Əvvəl gerek bu şeyləri bu ilahi mağarada
 Yaxşı-yaxşı gizlədək ki, onlara əl toxunmasın”.
 365 Sonra isə ne ələmək bəresində düşünərik”.
 Bunu deyib ilahə qız münasib yer tapmaq üçün
 Girdi zülmət mağaraya. Odisseyse feakların
 Ona peşkeş etdikləri qızılları, mis şeyləri.
 Eləcə də pal-paltarı daşıdı o mağaraya.
 Etibarlı bir güşədə gizlədərək bu şeyləri,
 370 Girəcəyə böyük bir daş qoydu Zevsin qadır qızı.
 Sonra zeytun ağacının altda qoşa əyləşdilər,
 Namizədlər dəstəsini məhv etməyi düşündülər.
 Önce sözə başlayaraq pak Afina belə dedi:
 375 “SEN EY ALLAH TÖREMESİ, EY COXBILMIŞ MƏRD ODİSSEY!
 O heyasız cavanları ram etməyi yaxşı düşün.
 Onlar sənin sarayında üç il tamam hökm ediblər,
 Arvadına elçi düşüb başlıq təklif eləyiblər.
 Arvadınsa gözüyaşlı her vaxt səni gözləyərək,
 380 Nikah tələb edənlərə ayrı-ayrı ümidi verir;
 Üreyində isə tamam başqa şeylər fikirləşir”.
 İlahənin cavabında belə dedi Odissey də:
 “Bax, belə de! Öz vaxtında məni hali etməsəydim,
 Şübhəsiz ki, Atrey oğlu Aqamemnon kimi mən də
 385 Amansız bir xəyanətlə öz evimdə oləcəkdim.
 Məsləhət ver: qisasımı mən onlardan necə alım?
 Troyanın qalasını dağıdanda olduğutək
 Yaxınımda durub, mənə cüret, hünər təlqin elə.
 Ey ilahə, o vaxtkitək köməyime çatsan yenə,
 390 Təkbaşına öhdəsində gəlləm otuz nəfərin də;
 Təki mənim havadaram sən olasan, ey ilahə!”

Zevsin qızı Afina da ona belə cavab verdi:

"Yox, yox, işe başlamağın vaxtı gelib yetişəndə,
Sən i yaddan çıxardaraq tək qalmağa qoymaram men.

395 Var-yoxunu talan edən namızədlər dəstəsindən
Çoxlarının qanı, beyni bezəyer gen döşəməni.

Ancaq gerek elə edəm, heç kəs səni tanımaya:
Sənin çevik bədəninin dərisini qırışdırıram,

400 Töküb qumral saçlarını, ciyinə bir cindir atam,
Belə ki, hər görən səndən üz döndərə ikrah ilə.

Gərək göyçək gözlərinə bir tutqunluq verəm sənin;
Evda bir vaxt yalqız qoyub getdiyin mərd arvadın da,
Övladın da, subaylar da ikrah ilə baxa sənə.

405 Sən əvvəlcə sizin donuz çobanının yanına get,
Onun sənə etibarı, sədaqəti dəyişməzdür;

Arvadının və oğlunun xatirini çox istəyir.
Onu Qarğa təpəsinin, Aretusa çeşməsinin

410 Yanında gəz; orda sənin donuzunu otarı o.
Donuzların orda qara sudan içib, qoza yeyir;

Belə suyla, belə yemlər donuzları piyləndirir.
Orda qalıb hər bir şeyi öyrən donuz çobanından.

415 Mənsə oğlun Telemaxı bura geri çağırmaqçın
Gözəl qızlar yurdu olan Spartaya getmeliyəm.
Xor meydanhı Lakedemon şəhərinə gedib ki, o

Menelaydan xəber alınsın: sən dirisən, yoxsa ki, yox?"

İlahənin cavabında Odissey də belə dedi:

"Sən hər şeyi bilə-bilə niye ona deməmisən?
Yoxsa talan olunduğu halda burda var-dövleti,

420 İstəyirdin dənizlərde bəlaya rast gəlsin o da?

Odisseye cavab verib pak Afina belə dedi:

"Qoy oğlunun dərdi səni çox narahat eleməsin,
Onu özüm göndərdim ki, bu səfərlə ad qazansın.

425 O çox rahat gedib çatıb Menelayıñ sarayına,
Qulağı dinc əyleşibdir, nəyi desən vardır orda.

Penelopa məftunları düzdür, indi pusqudadır,
Onu geri dönen zaman istəyirlər öldürsünlər.

Ancaq bu, baş tutmayacaq, qara torpaq öz qoynuna

O məftunlar dəstəsindən çoxlarını alacaqdır".

Belə deyib çubuğunu Odisseye toxundurdu,
Dərhal çevik bədəninin dərisini qırışdırı,
Tökdü qumral saçlarını. Bədənini başdan-başa
Əldən düşmüş bir qocanın bədəninə çevirdi o,
Bir tutqunluq verdi onun gözəl-göyçək gözlərinə.

430 Kir-pasaqlı, dəlik-deşik, hisə batmış bir xitonla,
Əyninə lap didim-didim bir cindir da geyindirdi,
Tükü getmiş köhnə maral dərisi də saldı üstdən.
Əlinə bir skipetr verdi, bir də bir dağarcıq,
Bu yamaqlı dağarcığın qayışı da ipdən idi.

Meşvərətdən sonra onlar ayrıldılar. Zevsin qızı
435 Getdi gözəl Spartaya Telemaxı qaytarmağa.

ON DÖRDÜNCÜ NƏĞMƏ



Odissey dağ cığınıyla yuxarıya qalxdı ordan;
Afinanın ona nişan verdiyi o dağ başında
Allahsifet çoban Yevmey yaşayırıdı. O, ağanın
İşinə can yandırmaqda kölələrdən seçilirdi.
5 Gördü, çoban öz evinin qabağında əyleşibdir.
Onun geniş heyeti çox etibarlı bir yerdəydi,
Daxma hasar arasına alımmışdı hər terefədən
Ağa yola düşən kimi né xanımdan, né Laertdən
10 İzn almadan daş sədd çəkib donuzlarçın yer düzəltdi.
Hemin uca daş hasarı vəhşi armud bəzəyirdi.
Palid çağlar kesib çoban qabığını təmizlədi,
Donuzluğunu çöl terefədən aldı çaxçax arasına.
15 Donuzlarçın düz on iki ağıl hazır elədi o,
Bir-birinə yaxın olan ağılların hər birində
Çamırlıqdə eşələnən əlli diş donuz vardı.
Dışarıda yatan erkək donuzların sayı azdı;
20 Cünki nikah istəyənlər erkək kesib yeyirdi hey.
Çoban Yevmey hər gün neçə yağılı erkək donuz seçib,
Bu gənclərin məclisinə etlik üçün göndərirdi.
Sayı üç yüz altmış idi qalan erkək donuzların.
Dörd yurtıcı itdi çəkən donuzların keşiyini,
Baş çoban öz əllərilə bəsləmişdi bu itləri.
Xoşrəng buga dərisindən ayağının ölçüsündə
25 Gön kəsərək ayaqqabı düzəldirdi Yevmey bu vaxt.
Üç çobanın hərəsi bir yanda donuz otarırdı;
Başçı Yevmey istəməye-istəməye dördüncüylə
Bir kök qaban göndərmişdi şəhərə ki, müftəxorlar
Kəsib yene tixasınlar eyşü-işrət məclisində.
30 Odisseyin gəldiynini görüb itler hüre-hüre
Ona sarı yüyürdülər. Odissey tez çökdü yere,
Əlindəki döyenek də elə bu vaxt düşdü yere.

Az qaldı öz sürüsunün köpəkləri onu tuta,
Lakin Yevmey əlindəki gönü derhal atıb yerə,
Oturduğu yerden durub tez qonağa torəf qaçdı.
İtlerinə uca səslə açıqlanıb, daşa basdı,
Qovub köpək sürüsunü ağasına belə dedi:
“Qoca, azca qalmışdı ki, itler səni parçalaya!
Onda yəqin el içinde lap biabır olacaqdım!
Onsuz da çox belalara düşər edib Allah məni
Bax oturub sahibimin həsrətini çekirəm mən,
Donuzları isə başqa adamların bəsleyirəm.
Belkə də o özü indi ac-yalavac dolaşaraq,
Gəzir başqa şəhərləri, yad adamlar diyarımlı
Gəzir, hələ yaşayırsa, baxırsa gün işığına.
Qoca, əvvəl arxamca gel, gedek eve, önce ye-iç,
Gözün-könlün doysun, sonra özün haqda danışarsan:
Billəm əslin haralıdır, nə belalar çekib basın!”
Belə deyib Odisseyi daxmasına apardı o.
Evde onu üstü keçi dərisilə döşənilmiş
Göy budalar üzərində oturtdu ki, orda qonaq
Rahatlana bilsin bir az. Odissey ev yiyəsinin
Göstərdiyi bu hörmətdən razı qalıb belə dedi:
“Çoban, sən ki, belə qəbul etdin məni, o ulu Zevs
Və allahlar səni hər bir istəyinə çatdırınsınlar!”
Odisseyin cavabında belə dedin sən ey Yevmey:
“Qərib, səndən zəlili də gəlsə, qəbul edəsiyəm;
Dilənçini və qəribi çünki bize Zevs göndərir
Sədəqəm çox olmasa da, canla-başla verirəm mən
Üstümüzde tamam yeni ağalar ki, peyda olur,
Biz kölələr çox sədəqə verməyə də çəkinirik.
Övvəlkinin dönməsinə mane oldu ölümsüzler;
O dönsəydi məni qəlbən sevər, hər şey bağışlardı:
Ev verərek evləndirər, bir parça da yer verərdi.
Allahların köməyilə kölə yaxşı işləyəndə,
Mərd ağası nə verərsə, hamısını verərdi o.
Öz işimin öhdəsindən bacarıqla gelirəm mən.
Ağam burda olsa idi hər bir şeyim vardı indi.
O məhv oldu, kaş ki, döldü məhv olaydı Yelenanın,

Çünki onun ucbatından büküldü çox mərdin dizi!
70 Troyada Aqamemnon şərəfini qorumağa
Getdi mənim sahibim də, getdi yadla vuruşmağa”.
Belə deyib xitonunun üstdən kəmər bağlayaraq,
Çoşqaların saxlandığı ağıla üz tutub getdi.
75 İki qəşəng çoşqa seçib öldürdü hər ikisini,
Tükərini ütdü, tikə-parça edib taxdı şışə,
Qizardaraq üstlərinə düməğ arpaunu səpdi,
İsti-isti Odisseyə verdi həmin o şışları.
Baldan şirin şərab süzdü sonra taxta piyaləye,
80 Qabaq-qənşər əyleşərək qonağına belə dedi:
“Qərib qonaq, çəkinmə, ye kölələrə düşən paydan!
Çoşqadır, ye, gənc ağalar yeyir erkek donuzları,
Qelbərində nə mərhəmət, nə də Allah qorxusu var.
Bəd əməldən xoşu gelmir ancaq necib allahların;
Ədalətli işlərini xoşayırlar adamların.
85 Adamlar var – şəhər-şəhər dolaşırlar yad elləri,
Zevs atanın sayəsində qənimətlər əldə edib,
Gəmilərə vurub, yene yurdularına qayıdırıllar;
Onların da ürəyində qorxu hissi vardır hətta
Bunlar hansı allahınsa eşidiblər sədasını,
90 Bilibler ki, o ölübdür; onun gözəl arvadına
Nə elçitək elçi düşür, nə evindən el çekirler,
Evini, var-dövlətini arxayınca talayırlar.
Zevsin gecə-gündüzünün nə sayı var, nə hesabı;
Bir, iki yox, gündə neçə heyvan kəsib tixanırlar.
95 İcdikləri şərabın da ölçüsünü deyəmməram.
İri-xirdə mal-qarası çoxdu mənim sahibimin:
Nə İtaka adasında, nə quruda əyanlardan
Heç birinin nə bu qədər malı vardır, nə donuzu.
Onunkundan azdı varı düz iyirmi dövlətinin.
100 Qoy onları sayım: onun qarada on iki inek,
O qədər də qoyun-keçi, donuz-qaban sürüsü var.
Muzdlu çoban və kölələr otarır bu sürünləri.
İtakanın ucqarında on bir keçi sürüsü var;
105 On qayğıkeş adamlarıdır göz olan o sürünləre.
Hər çoban öz sürüsündən kök bir keçi seçib hər gün

Örgənlərin məclisinə növbə ilə pay aparır.
 Mənse donuz çobaniyam, donuzlara göz oluram,
 Hər gün kök bir donuz seçib bir adamla göndərirəm".
 Belə dedi. Qərib eti iştahayla yeyə-yeyə
110
 Düşünürdü: Nece qırsın o meftunlar destəsini.
 Elə ki, et yeməyini yeyib, içki içdi qonaq,
 Köpüklenən şərab ilə doldurdu öz qədəhini
 Verdi donuz çobanına. Məmnunluqla aldı o da.
 Sonra qərib bu qanadlı sözle xitab etdi ona:
115
 "Sevimli dost, söylə görüm, dediyin o ağa kimdir?
 Sözlerindən görünür ki, o çox varlı və güclüyüş.
 Dedin: ölüb Troyada, Aqamemnon irzi üçün.
 Adını de. Bəlkə onu harda isə görmüşəm mən.
 Birçə Zevsə, bir de başqa allahlara məlumdur ki,
120
 Mən çox yerler dolaşmışam; bəlkə ondan xəbərim var".
 Sürülerin baş çobanı Odisseyə belə dedi:
 "Yox, ey qoca, ondan xəbər gətirərək gələnlərdən
 Heç birisi nə xanımı qane edib, nə oğlunu.
 Muştuſuq və çörək üçün hey dolaşan avaralar
125
 Həqiqətlə uyuşmayan ağ yalanlar uydururlar.
 İtakaya gələn belə avaralar dərhal gedib
 Xanıma nəql eleyirlər uydurulmuş, yalanları.
 Ərləri yad ölkələrde itmiş bütün qadınlartək
 Gələnləri o da candan dirləyərək, qonaq edir,
130
 Qelbən yaman kədərlənir, göz yaşları tökür xanım.
 Əger biri xiton, plاش verse idi sənə, qoca,
 Yəqin sən də dürlü-dürlü uydurmalar uydurardın.
 Yox, o çoxdan ölüb gedib, köpəklərle vəhi quşlar
 Çoxdan onun dərisini bədənindən ayıırlar!
135
 Ya dənizin balıqları yeyib onu; sümüyüsə
 Haradasa qalıb sahil qumlarının alt qatında;
 Məntek yaxın dostlarını yaşı qoyub ölübdür o.
 Onun kimi ağa hanı! Nə zamansa doğulduğum,
 Boya-başa çatdığını öz ata-ana ocağıma
140
 Və ya başqa bir diyara yollansam da, bilirəm ki,
 Elə helim və xeyrxah bir ağıya rast gəlmərəm.
 Düzdür, ata-anamı da isteyərdim görəm, ancaq

Mən onlara sahibimə yandığımıztak yanammaram.
 Məni yalnız Odisseydir dərdə-qəmə qərq eləyen,
145
 Canü-dildən sevib məni her qayğıma qalardı o, –
 O yoxsa da, adı ilə çağırmaqdən çəkinirəm
 Və "əzizim!" deyə ona müraciət eləyirəm!"
 Qərib qonaq ona yenə xitab edib belə dedi:
 "Ey dost, demək inanmırsan, inam hissi yoxdur səndə;
150
 Tamamile əminsən ki, o bir daha dönməyəcək...
 Elə-bele söyləmirəm, and içərək deyirəm ki:
 Odissey öz vətəninə dönəcəkdir! O qayıdır
 Öz evinə girən kimi, bu şad xəber əvəzində
155
 Mənə qəşəng bir paltarla, plاش, xiton verməlisən.
 Ehtiyacım olsa da, mən indi heç nə istəmirəm.
 Ehtiyacı rəf etməkçün uydurmalar çərənleyen
 Hər kəs mənə o dünyadan qapışılık iyrənc gelir.
 And içirəm ulu Zevsə, and içirəm bu süfrəye,
160
 And içirəm Odisseyin bu qonaqcıl ocağına,
 Deyəcəyim bütün sözlər tutacaqdır öz yerini:
 Elə bu il qayıdaraq gelecekdir mərd Odissey!
 Göydə gəzən ay yerinə təzə bir ay galən kimi,
 Öz evinə qədəm basıb, arvadını və oğlunu
165
 Tahqir edən adamlardan qanlı qisas alacaqdır".
 Ey donuzabaxan Yevmey, sənəsə ona belə dedin:
 "Yox, ey qoca, xoş xəbərçün sənə xələt çatmayacaq;
 Çünkü heç vaxt Odissey öz ocağına dönməyəcək.
170
 İlkini iç, səhbəti də deyiş, başqa şeydən danış,
 Çünkü hər kəs xatırlatsa mənə əziz sahibimi,
 Ürəyimi bir amansız qüssə-kedər, həsrət sarır.
 And içməyə deyməz, qərib! Təki gelib çıxsın ağam;
175
 Bunu mən də, arvadı da, əldən düşmüş atası da,
 Allahsifet Telemax da lap ürekden isteyirik.
 Odisseyin oğlunun da dərdi məni götürübdür.
 Allahların yetirməsi bir cavandır indi o da.
 Mən deyirəm, yəqin o da böyüyəndə atası tək
180
 Boy-buxunca seçiləcək bütün başqa cavanlardan.
 Ölmezlərdən, fanilərdən kimse yerdən etdi onu,
 Atasının sorağıyla getdi Pilos şəhərinə.

180 Penelopa məftunları ona ada yaxınında
 Gizli pusqu düzəldiblər; istəyirlər bu yol ilo
 İtakada Arkeysinin nəslini məhv eləsinlər.
 Daha ondan danışmayaq: yad əllərə keçəcəkmi,
 Ya Zevs xilas edəcəkmi onu dardan, – bilmək olmaz.
 185 İndi, qoca, öz başına gələnlərdən danış mənə,
 Olanları düzgün danış, yaxşı-yaxşı bilim mən də.
 Kimsən? Atan-anan kimdir? Şəhərinin adı nədir?
 Hansı yolla götirdilər gəmiçilər səni bura?
 190 Səni qonaq gotiron o gəmiçilər kimdir, danış?
 Bilirom ki, ayaq ilo bura gəlmək mümkün deyil".
 O çoxbilmiş Odissey də ona cavab verib dedi:
 "Mən başıma gələnləri olduğutok danışaram.
 Bil ki, uzun zaman üçün azuqəmiz çatsa idi,
 195 Günər boyu arxayınca qonaqlığa məşğul olub,
 Bu daxmada oyloşorək, başqasını işlətsəydik,
 Allahların hökmü ilə başım çəkən bələləri
 Tamam bir il damışsaydım, yənə sözüm tükənməzdidi.
 Bəli, başım çox çekibdir allahların hökmü ilə!
 200 Mən fəxr ilə deyə biləm: əslim geniş Kritdəndir.
 Varlı-hallı bir adamın sarayında doğulmuşam.
 Neço oğlu vardı onun qanuni arvadından da.
 Anam qeyri-qanuniyydi, satinalma bir konizdi.
 Xilak oğlu Kastor idi fəxr etdiyim atam mənim;
 205 Qanuni bir oğul kimi istoyirdi xətrimi o.
 Hilakidi var-dövləti, ləyaqətli oğulları
 Kritdə bir allah kimi şan-şöhrətə çatdırılmışdı.
 Lakin ölüm Kerarları atdı onu o dünyaya.
 Hilakidin təkəbbürlü oğulları qürə atıb
 210 Bütün ata mirasını pay-pay edib bölüşdülər,
 Mənə cüzi bir pay ilə, bir də ki, ev verdi onlar.
 Amma igid, alicənab və ağıllı olduğumcün
 Vərlilərdən bir nəfəri öz qızını verdi mono.
 İndi artıq o günlərdən bir olamət qalmamışdır!..
 215 Dörd-qəm əldən salib məni, amma köyənən görəndə de
 Bilirsən ki, bu köyənəlik bir vaxt necə tarla imiş.
 Afinayla Ares mənim cəsarətdən yaritmişdi.

Çox yarmışam yad səfini. Düşməni məhv etmək üçün
 Mərd yoldaşlar seçib pusqu düzəldərdim yolda-izdə.
 Məni ölüm vahiməsi sarsıtmayıb heç bir zaman.
 220 Pusqudakı adamlardan ən birinci mən sıçrayıb
 Çataraq yad arxasından nizəm ilə məhv etmişəm.
 Amma doğma uşaqlara bəxtiyarlıq qazandırıban
 Çöl işini, ev qayğısı çəkməyi heç sevməmişəm.
 Xoşlamışam çoxavarlı gəmiləri, döyüşləri,
 225 Hamarlanmış nizələri, ucu sıvri mis oxları.
 Çoxlarına dəhşət verən döyüşlər xoş gəlib mənə,
 Allahlar həkk eləyiblər könlümə bu məhəbbəti,
 Birinə bir şey xoş gəlir, o birinə bir başqa şey.
 Hələ bizim axeylilər Troyaya yollanmamış,
 230 Mərd dostlarla doqquz kərə yad ellərə soxulmuşam.
 Qonimotim az olmayıb: bir qismini öz gücümle,
 Bir qismini qürə atmaq yolu ilə pay almışam.
 Var-dövlətim gündən-güno başdan aşib,
 Mendən qorxub hörmətimi saxlayıblar kritilər.
 235 Elə ki, zevs çox mərdlərin dizlərini bükmüş olan
 O yürüşü hazırladı, yola düşən gəmilərə
 Başçılığı İdomeney ilə mono tapşırdılar.
 Bundan boyun qaçırmaga imkan yeri qalmamışdı;
 Haqqında çox söz danışıb, dedi-qodu yayardılar.
 240 Düz doqquz il Troyada vuruşduq biz axeylilər.
 Onuncu il fəth eloyib Priamin şəhərini
 Qayıdanda pərən-pərən saldı allah gəmiləri.
 Mən bedbəxtə Kronion daha artıq zülm clədi.
 Cəmi bir ay öz evimdə arvadımla, uşağımıla
 245 Öz varımın-dövlətimin gördüm ağız ləzzətinini.
 Sonra Misrə səfər eşqi düşdü mənim ürəyimə;
 Yaxşı dostlar toplayaraq, saz gəmilər hazırladı,
 Çox çəkmədi doqquz gəmi doldu səfər dostlarıyla.
 Bundan əvvəl düz altı gün mən onlara kef vermişəm.
 250 Yemək üçün, allahlara nəzir-niyaz vermək üçün
 Çoxlu heyvan ehtiyatı görmüşdüm mən bu müddətdə.
 Yeddinci gün axır Krit adasından çıxdıq yola,
 İti şimal küləkləri gəmiləri alıb getdi.

255 Elə bil çay axarıyla asanlıqla üzürdük biz,
 Maneeyə rast gelmediən arxayınca yol gedirdik,
 Sükənci və səmt küləyi aparırdı gəmiləri.
 Beşinci gün gəlib çatdıq Misrin qəşəng məcrasına.
 Haçaquyruq gəmiləri həmin çayda saxlatdırıb,
 Onları çay sahilinə çıxartmağı emr elədim,
 260 Dedim, qalib özleri də gəmilərə göz olsunlar.
 Müşahidə qülləsinə gözetçilər çıxsın dedim.
 Amma ki, bu gözetçilər güclərinə güvənərək,
 Misrin barlı düzlərini talayaraq boş qoydular,
 Kişiləri qırıb, arvad-uşağıını qul etdilər.
 265 Bağırtı və haray səsi düz şəhərə gedib çatdı,
 Misirlilər eşidib bu səsi gəldi səher tezdən,
 Silahlanmış piyada və atlularla doldu sehra.
 Yolçuların ürəyinə qorxu saldı Şimşəksaçan;
 270 Heç birisi düşmənlə üz-üzə gelmek istəmədi.
 Her tərəfdən üstümüze yağdı ölüm təhlükəsi.
 Yolçulardan bir qismını tunc qılıncdan keçirdilər.
 Bir qismını diri tutub işlətməyə apardılar.
 Mənə isə Kronid Zevs başqa fikir aşıladı.
 Ah, kaş ele onda məni haqlayayıdı mənhus ölüm!
 275 Demə məni qarşıda bir başqa bəla gözleyirmiş.
 Başdan möhkəm serpuşumu, ciyinimden mis qalxanımı,
 Tunc ve iti nizəni də bir tərəfə tolazlayıb,
 Gelən çara yaxınlaşıb öpdüm onun dizlərindən,
 Merhəmətə gelerək o, müdafiə etdi məni.
 280 Gərdunədə əyləndirib yola düşdü sarayına.
 Arxamca çox itiulu nizə atdı misirlilər;
 Mənə qarşı onlar yaman qəzəbli və kinli idi.
 Çarsa Zevsin qəzəbindən qorxub məni qoruyurdu:
 285 Qonaqpərvər Zevs xoşlamır axı qonaqsevməzləri...
 Düz yeddi il orda qalib, xeyli dövlət-var topladım;
 Misirlilər çünki mənə çox hədiyyə verirdilər.
 Ele ki, vaxt gəlib keçdi, səkkizinci il yetişdi,
 Hiyələr və yalançı bir finikyalı gəlib çıxdı.
 290 Çoxlarının başına o müsibətlər getirmişdi.
 Finikyada var-dövləti olan həmin firildaqçı

Dilə tutub məni ora aparmağa nail oldu,
 Tamam bir il Finikyada qaldım onun yanında mən.
 Elə ki, gün gün dalınca keçdi. Ay da ay dalınca,
 Elə ki, il tamam olub, yenə bahar fəslə gəldi;
 295 Satmağa mal aparmaqda ona kömək edim deyə
 Məni də öz gəmisində Liviyaya apardı o.
 Demə yaxşı bir qıymətə satacaqmış orda mən.
 Ürəyime damdışa da istəmedən getdim amma.
 Güclü şimal küləyinin sürətilə üzdü gəmi,
 300 Krit qaldı arxamızda. Qəsdi varmış demə Zevsin.
 Elə ki, yox oldu Krit, quru tamam gözdən itdi,
 Hara baxdıq gözümüzə bir göy dəydi, bir də deniz.
 Gəmimizin üzərinə qara bulud göndərdi Zevs,
 Uc-bucaqsız dənizi də sardı qatı bir qaranlıq.
 305 Zevs gurflayıb ildirimla vurdı bizim gəmimizi,
 İldirimin zərbəsindən gəmi suda dövərə vurdı,
 Kükürd iyi yayıldı və yolçuları aldı dəniz;
 Cəmdəkləri qarşalartək dəstə-dəstə üzdü suda
 Zevs onları doğma yurda qayıtmaqdən məhrum etdi...
 310 Mənə isə – sarsılaq lap özümü itirmişən –
 Burnuqara gəmimizin çatdırıldı dor ağacım,
 Bu minvalla məni yeri bir bələdan qurtardı o,
 Yapışdım dor ağacından, alıb getdi külək məni.
 Düz doqquz gün üzüb getdim, onuncu gün gecə vaxtı
 315 Fesprotlar diyarına atdı məni gur dalğalar.
 Fesprotlar çayı Fedon məni yaxşı qəbul etdi.
 Çar Fedonun oğlu məni qum üstündə yorğun, üzgün,
 Soyuqdan bitab uzanmış gören kimi qaldıraraq
 Qollarına girib, çarın sarayına götürmişdi.
 320 Evdə mənə xiton, plaq verib dərhal geyindirdi.
 Odisseydən danışaraq Fedon mənə bildirdi ki,
 Vətəninə qayıdanda burda qonaq qalmışdı o.
 Odisseyin gətirdiyi qızılları, mis şeyləri,
 İşlənməsi çətin dəmir şeyləri də göstərdi o.
 325 Hökmədarın sarayında var-dövləti çoxdu onun,
 Başqasının lap onuncu nəslinə də çatardı bu.
 Odisseyin Dodonaya getdiyini söylədi çar

Gedibdir ki, kəramətli pak pahiddan bilsin görək,
 İtakanın bərəkətli torpağına necə dönsün. –
 330 Madam çoxdan çıxıb, ordan açıq dönsün, ya xəlvəti?
 Mey nəziri süzüb yere, allahlara and içdi ki,
 Odisseyi doğma ata diyarına aparmaqçın
 Gəmi suya salımbdır, avarçılar ayrılibdr.
 Ele bu vaxt tesadüfən bol taxılı Dulixiyə
 335 Yollanan bir gəmi ilə evvel məni göndərdi çar.
 Məni Akast hökmədərə çatdırmağı tapşırı o;
 Demə onlar mənə qarşı tamam bed bir fikirdəymış...
 Demə azlıq eləyirmiş çəkdiklərim hele mənə!
 Uzaqlaşan kimi gəmi fesprotlar sahilindən,
 340 Dənizçilər mənə qula döndərməyi düşündülər.
 Paltarımı – xitonumu, plasımu soyundurub
 Əynime bir köhnə xiton, bir də cindir geydirilər.
 İndi senin gördüğün də həmin cindir paltarlardır.
 Gəmi axşam çatdı gendən gözə çarpan İtakaya.
 345 Mənim möhkəm gəmidə bərk bağlayıb əl-ayağımı.
 Şam yeməyi yemək üçün tez sahile töküldülər.
 Ancaq ölməz allahlərin sayesində fesprotlar
 Kendirləri möhkəm-möhkəm bağlamağı unutmuşdu;
 Mən onları asan aćdım, başıma bir cindir salıb,
 350 Tuttum sükən kürəyindən, endim sahil sularına.
 İki əlli üzə-üzə düz səthini yardım suyun,
 Ordan tezə uzaqlaşış çıxdım dəniz kənarına.
 Çıxdığım yer çiçəklənən six kollarla örtülmüşdü,
 O kolluqda sindim yere. Onlar məni çox gəzdilər;
 355 Axtarışı lakin davam etdirmeyi artıq biliib,
 Yenə geri qayıdaraq tez gəmiyə eyleşdilər.
 Ölümüsüzler asanlıqla daldalayıb məni orda,
 Sonra müdrik bir kişinin daxmasına getirdilər.
 Görünür ki, hələ ölüm anım gəlib çatmayıbmış!”
 360 Ey donuzabaxan Yevmey, sənsə ona belə dedin:
 “Ey bəxtikəm yolcu, məni yaman tutdu hekayətin.
 Diyar-diyar dolaşarkən nələr çəkib başın sənin!
 Odisseyden dediklərin amma eqlə batan deyil,
 O baredə söylediyin qane edə bilmez məni.

365 Bir də ki, nə mənəsi var bele yalan danışmağın?
 Özüm yaxşı bilirem ki, o bir daha dönməyecək.
 Görünür ki, allahlərin ondan xoşu gəlməyibdir:
 Troyada və ya geri qayıdanda dost qolları üzərində
 Canı verseydi, axeylilər ona qəbir ucaldardı,
 370 Telemax da həmişəlik şan-şöhrətə yetişərdi.
 Harpilər en şərəfsiz bir ölüm qismət edib ona.
 Mən burada tek yaşayıb, şəhərə az-az gedirəm.
 Arada bir Penelopa öz yanına çağırır ki,
 Gələn təzə adamların xəbərinə qulaq asım.
 375 Odisseyin yoxluğuna qəlbən yanın qohumları
 Və ya onun var-yoxunu talan edən soyğunçular
 Müsafirə sorğu-sual yağıdromağı xoşlayırlar.
 Etolyali bir adamın aldatdığı gündən bəri
 Mən heç kəsə ağam haqda sual vermək istəmirem.
 380 Bir nəfəri öldürərək, diyar-diyar gezen o şəxs
 Axır gəlib bura çıxdı, yaxşı qəbul etdim onu.
 İdomneyla Odisseyi o Kritdə görüüb guya.
 Odissey öz zədəlenmiş gemisini sazlayırmış.
 Guya yayda, ya payızda topladığı qənimetlə,
 385 Yanındakı yoldaşlarla o buraya dönəcəkdir.
 Bədbəxt qoca! Allahlar ki, bura salıb güzarını,
 Yalanlarla mənə ürek-dirək vermək havayıdır.
 Buna görə sənə hörmət elemirəm, – rəhmim gəlir,
 Bir də qonaq seven Zevsin qəzəbindən qorxuram mən”.
 390 Hemin donuz çobanına Odissey də belə dedi:
 “Köksündəki o ürekde heç bir şeye inam yoxdur,
 And içirəm, yenə mənim sözlerimə inanmırısan.
 Gel indi biz ikilikdə burada bir şərt bağlayaq;
 Şərtimizə Olimpdəki allahlar da şahid olsun.
 395 Əger ağan öz evinə-eşiyinə qayıdarsa,
 Sən bir plاش, bir də xiton verib mənə, özümü də
 Can atdığım Dulixiyə tezə yola salmalısan.
 Əger sözüm yalan çıxıb, ağan geri qayıtmazsa,
 Nökerlərin məni hündür bir qayadan tullasınlar
 400 Ki, hər yetən bir də sizi aldatmağa cəhd etməsin”.
 Odisseyə allahsifət çoban belə cavab verdi:

“Əvvəl səni qonaq kimi qəbul edib, yer vermişkən,
 Sonra uca bir qayadan atdıraraq məhv elesəm,
 Həm bu günün, həm gelecək nesillərin arasında
 405 Əcəb ad-san qazanardım, əcəb hörmət qazanardım!
 Saf ürəklə onda Zevsə dua edə bilerdim mi?
 Şam vaxtıdır. Çobanlarda indi çöldən qayıdacaq.
 Onlar gəlsin, dadlı-dadlı şam yeməyi hazırlayaq”.
 Belə səhbət eləyirdi Odisseyle çoban Yevmey,
 410 Çox keçmədi sürüsüyle gəldi donuz çobanları.
 Heyvanları ağillara doldurdular dərhal onlar.,
 Donuzlar cir səsləriylə axışdılar ağillara.
 Dostlarını haraylayıb belə dedi çoban Yevmey:
 “Ən yaxşı bir donuz seçin, kəsim əziz qonaq üçün,
 415 Qoy doyunca özümüz də onunla bir yerde yeyək.
 Zəhmətini az çəkmirik bu ağdışlı donuzların,
 Zəhmətini biz çəkirik, ləzzətini yadlar görür!”
 Bunu deyib odun yardı Yevmey iti baltasıyla.
 420 Beşyaşar bir yağı donuz gətirərək yoldaşları,
 Kəsilməkün ocağa lap yaxın yerde saxladılar.
 Yevmey ölməz allahları unutmadı; o ağ dişli
 Donuzun baş tükündən bir çəngə kəsib atdı oda.
 Allahlara dua edib yalvardı ki, ağıl kani
 425 Odisseyi doğma yurdu İtakaya qaytarınlar.
 Sonra palid odununu çırpdı donuz kelleşine,
 Çıxdı canı. Tüklərini tömizləyib, doğradılar.
 Hər üzvündən bir az kəsib Yevmey bükdü piy qatına.
 Üstə arpa unu səpib atdı oda yansın deyə.
 430 Allahların nəzirini bu qaydayla verdi Yevmey,
 Qalan eti doğrayaraq taxdilar şış çubuqlara.
 Ehtiyatla qızardıb, şış çubuqlardan siyirdilər,
 Bu qızarmış etləri bir masa üstədə qaladılar.
 Yevmey qalxıb qayda ilə bölüşdürdü bu etləri,
 Ten bölünmüş yeddi paydan hər adama bir pay verdi.
 435 Mayya oğlu Hermese ve pərilərə bir pay çıxb,
 Yerde qalan altı payı verdi altı eyleşəne.
 Qabanın bel sümüyünnü eti ile tamam kəsib
 Odisseyə verdi Yevmey, xoşhal etdi onu xeyli.

440 Çox ağlılı Odissey də ona xıtab edib dedi:
 “Yevmey, sən ki, məni bunca uca tutdun, eziزلədin,
 Zevs ata da uca tutub səni belə eziزلəsin!”
 Çoban Yevmey, sən də ona cavab verib belə dedin:
 “Ye, ey qeyri-adi qonaq, ye, ürəyin ləzzət alıñ.
 Birisini verən Allah, birisini vermır bize,
 Ne istəyir onu edir; hər şey onun əlinədər”.
 445 Əvvəl başdan ölməzlerin nəzirini vermək üçün
 Əlinədəki dolu camın şərabını sépdi yere,
 Sonra camı Odisseyə verib keçdi öz yerinə.
 Çörəyi de paylaşdırıran Mevsaliydi, Yevmey onu
 450 Odisseyin evdən uzaq düşdüyü vaxt qul almışdı.
 Bu bareda nə xanımdan soruşmuşdu, nə Laertdən;
 Tafosludan onu satın almışdı öz hesabına.
 Əyləşənələr əllərini yeməklərə uzatdılar,
 İstədiyi qədər hər kəs yeyib-icib doyan kimi,
 455 Artıq qalan yeməkləri yiğisdirdi Mefsali cəld.
 Yeyib doymuş çobanların yatmaq vaxtı gəlib çatdı.
 Aysız, zülmet bir geceydi, xeyli yağış yağdırdı Zevs,
 Aramsızca esib coşdu bol yağışlı qərb küləyi.
 Odissey öz çobanını sinamağı qət edərək,
 460 Ya özünün, ya da başqa çobanlardan birisinin
 Plaşını alıb ona verməsini ona xahiş etdi:
 “Yevmey, sən də, dostların da sözlərimə qulaq verin.
 İsteyirəm qarşınızda bir az öyüm öz-özümü;
 İçdiyim bu köpüklü mey yaman tutub məni, dostlar.
 465 Mey adamı oxudar da, güldürər də, süzdürər də,
 Gizlənməsi vacib olan sözü açıb dedirdər də.
 Madam sözə başlamışam, axıradək deyəm gərək.
 Kaş gəncliyim, gənclikdəki güc-qüvvətim qayıdaydı!
 470 Yadimdadır: Tpojadə biz dəstəyə pusqudaydıq.
 Dəstəmizin başçıları Odisseyle Menelaydı,
 Üçüncü de məndim: məni onlar özü çağırmışdı.
 Elə ki, biz Troyanın yanaşdıq dik hasarına,
 Hasarın lap dibindəki kolluqlarda yatdıq yere,
 Qalxanları üstümüze tutub sindik qamışlığa.
 475 Gecə oldu, şübhə kimi əsdi buzlu şimal yeli,

Buludlardan çengə-çengə yağdı yere quşbaşı qar,
 Qalxanların üzerinde göründü buz təbəqəsi.
 Plaşı da, xitonu da vardı döyüş dostlarımın,
 Qalxanıyla kürəyini örtüb onlar yatdı rahat.
 480 Plaşını düşərgədə qoyub gələn tek mən idim.
 Axmaqlıqdan düşünmədim – gece soyuq olacaqdır.
 Birçə parlaq kemərimlə qalxanımı götürmüştüm.
 Gecənin düz üçdə biri qaldı, bir-bir söndü ulduz.
 485 Mən yanımda uzanmış mərd Odisseyi dümsüklədim,
 Mənə sarı dönəndə o, bu sözləri dedim ona:
 "Sən ey Allah töreməsi, ey çoxbilmiş mərd Odissey!
 Bu gecənən sağ çıxmaram, soyuq məni əldən salıb.
 Plaşışızam. Nəs bir allah mənə təlqin elədi ki,
 490 Xitonla da getmək olar. Ayaz düsdü birdən-birə".
 Mən bunları söyləyəndə Odissey bərk fikrə getdi, –
 Döyüşdə və məsləhətdə o beləydi, hər vaxt bele, –
 Mənə təref eyilərək piçildədi qulağımı:
 "Yavaş danış! Akeylilər eşidərlər dediyini!"
 495 Dirseyinə söykənərək bu sözləri dedi bərkdən:
 "Qulaq verin, dostlar! İndi bir ilahi yuxu gördüm.
 Gəmilərdən çox aralı düşmüşük biz, qoy bir adam
 Sərkərdəmiz Aqamemnon hüzuruna gedib dərhal,
 Xahiş etsin, kömək üçün bir az adam göndərsin o".
 500 Andremon oğlu Foant eşidincə bu sözləri,
 Dərhal qalxdı; al-qırmızı plaşını soyunaraq,
 Gəmilərə təref qaçıdı; mən Foantın plaşını
 Öz üstüme salıb yatdım qızıl şəfəq doğanadək.
 Kaş gəncliyim, gənclikdəki güc-qüvvətim qayıdaydı!
 505 Bəlkə onda hünerime, bir də qonaq olmağıma
 Hörmət edib adamlardan biri plaş bağışlardı.
 Əynimdəki cın-cindirdən ürküb hamı qaçıր məndən".
 Çoban Yevmey, Odisseyə sən də belə cavab verdin:
 "Çox maraqlı, çox gözəldir, qoca, sənin hekayətin,
 510 Danışdırığın ehvalatın bir sözü də yersiz deyil.
 Nə paltardan, nə bir şeydən ehtiyacın olmayıacaq,
 Bu gün nəye möhtacsansa, alacaqsan, ey bəxtikəm.
 Sabah cindir paltarını geyacəkse amma yenə.

Bizdə artıq ne plaş var, nə də ki, bir artıq xiton.
 Çobanların həresinin vur-tut bir dəst paltarı var.
 Odisseyin oğlu geri qayıdantek qurbət elən,
 Özü sənə plaş, xiton bağışlayar geyinərsən
 Və ürəyin istədiyi yerə səni yola salar".
 Bunu deyib çarpayını oda yaxın çekdi Yevmey,
 Qoyun, keçi dərisindən yumşaq yataq hazırladı.
 515 Odissey öz yatağına girib yatdı. Yevmey isə
 Enli, isti plaşını saldı üstə Odisseyin.
 Onu soyuq günlər üçün saxlayırdı o baş çoban.
 Qonağını çoban Yevmey bu minvalla rahatladi,
 Qalan cavan çobanlarsa etrafında yatdı onun.
 520 Yevmey isə donuzlardan uzaq düşmək istəmedi,
 Hazırlaşış çıxdı çöle. Öz malının – heyvanının
 Belə möhkəm qorunması sevindirdi Odisseyi.
 Yevmey iti qılıncını ciyni üstdən aşıraraq,
 Küləklərdən qorunmaqcın üstündən yun plaş geydi.
 525 Onun üstdən tüklü keçi dərisinə bürələndi.
 İtdən, yaddan qorunmaqcın nizəsini aldı ələ,
 Getdi tağlı qayalığa: orda bəyazlış donuzlar
 Güclü Borey küləyindən qorunaraq yatmışdır.

ON BEŞİNCİ NƏĞMƏ



Bu arada Odisseyin şanlı oğlu Telemaxı
Vətəninə tez dönməyə təşviq etmək niyyətilə
Getdi geniş Lakedemon şəhərinə pak Afina.
Nester oğlu Pisistrat ve Telemax şan-söhrətli
Menelayın sarayında yatmışdılar hemin gəca.
Zevsin qızı gördü şirin yuxudadır Pisistrat.
Yuxu yenə bilməmişdi lakin hələ Telemaxı,
Öz sevimli atasını düşünürdü yenə bu gün.
Telemaxa yaxınlaşış belə dedi pak ilahə:
“Evdən buncu uzaq düşmək yaxşı deyil, ey Telemax!
Həyəsizlər ümidiñə qalib orda var-dövlətin.
Onlar təlef edə biler sənin olub-qalanını,
Onda sənin səfərin də havayı bir səfer olar!
Menelaydan xahiş elə, səni tezce yola salsın,
Onda doğma anamı da evinizdə görərsən sən.
Qardaşları və atası onu dilə tuturlar ki,
Yevrimaxa ərə getsin, bütün ərgən cavanlardan
Başlığı və hədiyyəsi daha çoxdur Yevrimaxın.
Anan sendən xəbərsizcə evinizdən şey aparar.
Sən ki, qadın üreyinə bələdsən: o isteyər ki,
Tezə ərin ev-eşiyi əvvəlkindən dolu olsun.
Tezə ərə gedən qadın nə öz doğma övladını,
Nə də ölmüş köhnə eri yada salib-xatırlayar.
Öz evinə tez qayıdır, işlərini sahməna sal;
Sədəqətli bildiyin bir qaravaşa tapşır evi,
O göz olsun, Allah sənə layiqli yar verənədək.
Bir sözüm de vardır, onu canla-başla qəbul elə:
İtakayla qayalı Zam arasında dar körfezdə
Neçə cəsur pərəstişkar durub sənin mariğında,
Qayıdanbaş onlar səni öldürməkçün dayanıblar.
Ancaq bu baş tutmayacaq: malımı qəsb edənləri
Qara torpaq yaxınlarda alacaqdır öz qoynuna.

Gecə ikən, keç yanından sən həmin o adaların.
 Bil ki, səni mühafizə eden Olimp allahları
 35 Gəmin gedən səmətə tərəf bir külek də əsdirəcək.
 İtakaya çatan kimi sən düş, sefər dostlarını
 Ve gəmini yolla getsin düz şəhərə, dayanmadan.
 Özün isə əvvəl-əvvəl çoban Yevmey yanına get,
 40 Donuzlara yaxşı baxan, sənə sadiq sobandır o.
 Gecə onun yanında qal. Müdrik, aqil anana da
 Sənin dönmek xəberini, əmr edərsən, o aparar,
 Deyər, qumlu Pilosdan sən sağ-salamat qayıtmışsan".
 Pak Afina bunu deyib getdi Olimp dağlarına.
 45 Telemaxsa dabaniyla oyadaraq Nestoridi,
 Bu qanadlı sözler ilə müraciət etdi ona:
 "Nestor oğlu Pisistrat! Qalx, o yürek atları qos;
 Boyunduruq vur onlara. Bızım getmək vaxtımızdır".
 Nestor oğlu Pisistrat etirazla belə dedi:
 50 "Tələssək də gecənin bu zülmətinə gedemmerik.
 Onsuz da sübh şəfəqinin doğmasına çox qalmayıb.
 Mərd nizədar Atrey oğlu Menelayı bir az gözlə,
 Qoy o gelib töhfələri qoysun bizim gerdunəyə,
 Xeyir-dua verib sonra bizi yola salsın özü.
 55 Qonağını güler üzle qəbul edən adamları
 Qonaq heç vaxt unutmayıb xatırınə salır tez-tez.
 Belə dedi. Elə bu vaxt qızıl taxtlı Eos doğdu.
 Six höküklü Yelenanın yatağından ayrılaraq
 O gur sesli Menelay da yaxınlaşdı cavanlara.
 60 Odisseyin əziz oğlu Menelayı görən kimi,
 Parıldayan xitonunu öz əyninə geyindi tez,
 Uzun və gen plاشını atıb enli kürayine,
 Qabağına yeriyerek bu sözleri dedi ona:
 "Atrey oğlu çar Menelay! Sən ey Allah yetirməsi!
 65 Daha məni burax gedim öz sevimli vətənimə.
 Qəlbim yaman tələsir öz yuvasına qayıtmaga!"
 O gur sesli Menelaysa telemaxa belə dedi:
 "Allahsifət Odisseyin oğlu, seni yubatmaram,
 Madam getmək istəyirsən, get, etiraz eləmirəm.
 70 Qonağı lap çox saxlayan qonaqpərvər adamları,
 Ya da onu tezcə başdan eləyən ev sahibini

Mən özüm də xoşlamıram; ölçüsü var hər bir şeyin.
 Qonaq, qalmaq isteyirə, onu qovmaq yaxşı deyil.
 Çixib getmək istəyenı saxlamaq da yaxşı deyil.
 Qonaq geldi qəbul ele; gedim desə mane olma.
 Bir az gözlə, töhfələri gerdunəne qoyum sənin,
 Özün də bax. Qoy əmr edim kənizlərə, evde olan
 Azuqədən nahar üçün yaxşı yemek bişirsinlər.
 Siz bizim bu məmlekətdən tox getseniz, şad olaram.
 Bu, mənimcün bir şərefdir, sizin üçün can sağlığı.
 75 Elladadan və Arqosdan keçib getmək istəseniz,
 Beledçiniz mən olaram; qoyun, qoşum gerdunəni.
 Şəherdəki adamlarla sizi tanış eləyərem,
 Heç kəs əlibəş buraxmaz, hərə bir şey töhfə verər:
 Birisi mis qazan verər, ya da ki, mis üçayaqlı.
 80 Ya bir qızıl kasa, ya da bir cüt işlək qatır verər".
 Dərrakəli Telemax da Menelaya bunu dedi:
 "Sən ey allah yetirməsi, Atrey oğlu çar Menelay!
 Eve dönmək istəyirəm. Çünkü yola çıxanda mən
 Var-dövləti heç bir kəse tapşırmadan çıxib gəldim.
 85 Mərd atamı axtarırkən birdən özüm həlak ollam,
 Ya da ki, var-dövlətimiz əlimizdən çıxar tamam!"
 Eşidincə bu sözleri o gur səsli çar Menelay,
 Arvadına və xidmətçi qadınlara əmr etdi ki,
 90 Evdə olan azuqədən bol-bol yemek bişirsinlər.
 Yetəoney Boyefomid yaxınlıqda yaşıyirdi;
 O, yerindən təzə qalxıb Menelaya yaxınlaşdı.
 Menelay əmr etdi ki, o od qalayıb, et qızartsın.
 Hökmədarın əmrinə o canla-başa əməl etdi.
 95 Menelaysa Yelenayla Menapenfi götürərək,
 Xoş etirlər saçan geniş zirzəmiye tərəf endi.
 Var-dövləti saxlanılan o anbara gelen kimi,
 Qoşaqlılu tökmə gümüş bir krater seçib dərhal,
 100 Əziz oğlu Meqapenfe götürməyi əmr elədi.
 Bu arada Yelena da bir sandığa yaxınlaşdı;
 Öz el işi çoxlu peplos saxlanırdı o sandıqda.
 O gözəllər gözəli bir peplos seçdi içlərindən,
 105 Bu paltarın özü gendi, naxışları xoşagəlim.
 Lap altdaydı ulduz-ulduz parıldayan həmin peplos.

Bir otaqdan keçib onlar, Telemaxa yanaşdilar.
 110 Kurmayisaç mərd menelay belə dedi qonağına:
 "Ey telemax, qoy Heranın ildirimlər saçan əri
 Ürəyincə etsin sənin vətəninə dönməyini!
 Öz evimda çoxdan beri qoruyaraq saxladığım
 115 Ən qiymətli bir əşyani sənə peşkəş eləyirəm.
 Cox zərif bir əl işidir mən verdiyim bu krater;
 Özü tökmə gümüşdəndir, ağızı isə xalim qızıl.
 Hefestin bu əl işini Fedim mənə bağışlayıb.
 Mən qəsrini tərk edəndə həmin sidon hökməarı
 120 Qonaqlıqda verdi bunu. Mənim töhfəm budur sənə".
 Belə deyib qoşaqlıplu krateri təqdim etdi.
 Həmin par-par parıldayan tökmə gümüş krateri
 Gənc Meqapenf Telemaxın qarşısında qoydu yerə.
 Gözəl üzü Yelena da Telemaxa yaxınlaşıb
 125 Getirdiyi qəşəng donu təqdim edib belə dedi:
 "Bax, bu qəşəng töhfəni də mən verirəm, eñiz oğlum!
 Həsretini çəkdiyin yad toyda geysin bu paltarı;
 Sən də baxıb Yelenanın əllerini yadına sal.
 Evlənənə qədər amma ver anana, o saxlasın.
 130 Öz sevimli vətəninə, öz evinə qayıdasan!"
 Bunu deyib verdi donu. O, sevincə etdi qəbul,
 Pisistrat gerdunəyə qoydu bütün töhfələri.
 Nestorid bu töhfələrə baxaraq lap valeh oldu.
 Menelay hər iki gənci dəvət etdi öz evinə,
 135 Evdə hamı kreslo və kürsülerde eyleşdilər.
 Əllərinin yumaq üçün kəniz qızıl bir dəstidə
 Su getirdi, gümüş tasda yudu onlar əllerini.
 Sonra kəniz cıalanmış masa çəkdi önlərinə.
 Mötəber bir aşarçı da masa üstə çörək qoyub,
 140 Neçə cürə yemək verdi evdə olan azuqedən.
 Boyefoid parçalayıb et payladı qonaqlara,
 Şan-şöhrətli Menelayın oğlu isə mey payladı.
 Qonaqlar əl uzatdırılar dərhal hazır yemeklərə.
 İstədiyi qədər her kəs yeyib-içib doyan kimi,
 145 Alicənab Nestor oğlu və Telemax tez qalxdılar.
 Gerdunənin atlarını qoşub, mindi özleri də,
 Keçib tağlı sütunları, darvazaya yetişdilər.

Xurmayisaç Menelay da gedənləri izleyirdi,
 Sağ elində meyle dolu bir piyale tutmuşdu o;
 İsteyirdi gedənlərin dallarınca şərab səpsin.
 150 Gerdunənin qabağında durub dedi bu sözleri:
 "Gənclər, sizə uğurlu yol! Qonşuların ağsaqqalı
 Nestora da salam deyin; bizim Axey övladları
 Troyada vuruşanda o atılıq edib mənə".
 Dərrakeli Telemax da ona belə cavab verdi:
 155 "Sen ey Zevsin yetirməsi! Arxayın ol, çatan kimi
 Sözlerini çatdıraram. İtakaya qayıdanda
 Əziz atam Odisseyi dəxi dönmüş göreydim kaş.
 Sənin mənə göstərdiyin ehtiramın, məhəbbətin,
 Bəxş etdiyin töhfələrin barəsində danışaydım".
 160 Elə bu vaxt başlarının üzərində, sağ tərəfdən
 Caynağında iri ağ qaz tutmuş qartal uçub keçdi,
 Arvad, kişi qışqıraraq qaçırdılar arxasında.
 O ağ qazı qartal həmin o həyətdə ovlamışdı.
 Gerdunənin və atların sağ yanından uçuş qartal,
 165 Onlar bunu görən kimi qəlbən yaman sevindilər.
 Nestor oğlu Pisistrat Menelaya belə dedi:
 "Sən ey Zevsin yetirməsi, el başçısı Atrid, söyle,
 Bu əlamət səninçünmü, bizimcünmü göndərilib?"
 Bu vaxt Ares sevimli Atreyoğlu fikrə getdi:
 170 Nestoridə necə cavab versin ki o, səhv olmasın.
 Menelayı qabaqlayıb Yelena tez belə dedi:
 "Qulaq asın! Allahların xəbər vermek istədiyi
 Hadisəni açıb deyim və dediyim olacaqdır:
 175 Ərsəyə dağ zirvəsində gəlib, orda bala vermiş
 Bu qartalın ev qazını aparması göstərir ki,
 Odissey de uzun süren məşəqqətli səyahətdən
 Öz evinə qayıdaq və intiqam alacaqdır.
 Belkə də o indi gəlib, qanlı qisas hazırlayır".
 Dərrakeli Telemax da ona belə cavab verdi:
 180 "Pak Herannın şimşəksaçan ori belə bir iş görse,
 Harda olsam Allah kimi sənə səcdə edəcəyem!"
 Belə deyib gerdunənin atlarını qamçıladı.
 Çapa-çapa şəhərdən üz qoydu atlar düzə sarı,
 Bütün günü gerdunəni çəke-çəkə qaçıdılar.

185 Axır günəş qürub etdi, yollar-ızlər kölgeləndi.
 Onlar Feri şəhərində Diokleye qonaq oldu.
 Alfey oğlu Ortinoxun övladıdı pak Diokley,
 Qonaqlara yer verdi o, onlar orda gecələdi.
 Erkən doğan al saçaqlı Eos çıxıd qaranlıqdan,
 190 Ala-bəzək gerdunəni qoşub mindi hər ikisi.
 Keçib tağlı sütunları, darvazaya yetişdiler,
 Pisistrat qamçıladı, atlar dərhal götürüldü,
 Uca Pilos şəhərinə yetişdilər bir az sonra.
 Nestoridə üz tutaraq belə dedi Odisseid:
 195 "Nestor oğlu, bir söz desəm, ona əməl edərsənmi?
 Axi bizə atamızdan keçib dostluq, gedib-gelmek,
 Yaşımız da bərabərdir, bir gəlmışik bu dünyaya,
 Bizim birge sefərimiz möhkəmlətdi bu dostluğu.
 Odur gəmim. Məni onun qarşısında düşürt yero.
 200 Qorxuram ki, qoca atan qonaqcılıq göstərərek,
 Saxlar meni. Halbuki tez çatmaliyam İtakaya".
 Belə dedi. Nestoridsə öz-özünə fikirləşdi:
 Neyləsin ki, bu təklifə daha yaxşı əməl etsin.
 Bax bu fikir Nestoridə hər fikirdən xoş göründü:
 205 Dənizdəki o gəmiyə terəf sürdü atlarını.
 Menəlayın bəş etdiyi paltarları, qızılları,
 Başqa nadir töhfələri tez gəmiyə daşıdı o.
 Telemaxa ürek verib bu qanadlı sözü dedi:
 "Di dayanma, min gəmiyə, minsin sefər dostların da.
 210 Çatmamışdan, əhvalatı danışaram qocaya mən.
 Bunu yaxşı bilirem, o dediyindən dənən deyil:
 Səni qonaq eleməmiş, getməyinə razı olmaz;
 Düz buraya gələr özü, sənsiz geri addım atmaz.
 Dediyi eleməsin acığını tutdurasan".
 215 Bunu deyib gerdunəni sürdürdü Pilos şəhərinə.
 Qalın yallı atlar onu tez çatdırıldı evlərinə.
 Telemaxsa ruhlandırib dedi avarçəkenlərə:
 "Dostlar, qara gəmimizi tez sazlayın sefər üçün,
 Sonra minək özümüz də, yola düşmək vaxtı çatıb".
 220 Gəmi hazır vəziyyətə gətirildi, tez mindilər,
 Derhal avar arxasında hər kəs tutdu öz yerini.
 Gəmisinin qarşısında Afinaya dua edib,

Nəzir verən telemaxa bir yadelli yaxınlaşdı.
 Arqosda bir adam qetle yetirərək qaçmışdı o,
 225 Özü Melamp neslindəndi, adlı-sanlı fal açanda.
 Melamp bir vaxt bol sürülü Pilosda ömür eləyirdi,
 O, Pilosda en dövlətli, gözel evli bir adamdı.
 Şan-şöhrətli Neleydən öz yaxasını qurtarmaqçın
 Vətənini tərk edərək yad ölkəyə sığınmışdı.
 230 Neley onun var-yoxunu bir zaman qəsb eləmişdi;
 Neley qızı ucbatından Melamp bu vaxt buxovlanıb
 Filakin ev zindanında çox eziyyət çekmədəymis.
 Sərt ilahə Erinninin ona telqin elədiyi
 Bir məhəbbət korluğuya bu zilleti çekirmiş o.
 Lakin ölüm gücsüz çıxdı; inəkləri Filakadan
 235 Pilosa neql edə bildi. Neleydən də heyf aldı.
 Qardaşının arvadını öz evinə gətirdi o.
 Bundan sonra ilxıları bol Arqosa qaçıb getdi.
 Yığın-yığın arqoslunun hökmədarı çarı kimi
 240 Bu ölkədə ömür sürmek demə onun qismətiyimis.
 O, Arqosda evlənərək uca damlı ev ucaldı,
 Antifat və Manti adlı iki oğlu oldu onun.
 Antifatın oğlu isə qəlbə möhkəm Oikleydi,
 Oikleydən törəmişdi hərb carçası Amfiaray.
 245 Apollon Zevsə əziz olmasına baxmayaraq,
 Amfiaray qocalığın qapısına yetişmedi,
 Qızılsevən arvadının ucbatından öldürülüdü.
 Amfiloxla Alkmaonun atasıydı Amfiaray.
 Mantinin də iki oğlu oldu: Klit və Palifeyd.
 250 Həmişəlik allahların arasında yaşamaqçın
 Klit gözəl olduğundan Eos onu oğurladı.
 Amfiaray ölen kimi onun oğlu Palifeyd
 Olacağı xəber verən falçı etdi feb-Apollon.
 Atasından inciyərək Giperesyada olurdu o.
 Orda ömür sürüüb, orda işlədirdi falçılığı.
 255 Telemaxa yaxınlaşan Palifeyin oğlu idi;
 Feoklimen idi adı. Telemax pak allahların
 Şərəfinə mey süzerək dua edib yalvarıldı.
 Qərib ona uca səslə bu qanadlı sözü dedi:
 260 "Yaxşı oldu ibadətdə ikən gördüm səni, ey dost!

Kesəcəyin qurbanların, allahların xatirinə,
 Öz başının, dostlarının başlarının xatirinə,
 Sözlerimə düzgün cavab ver, heç nəyi gizlətmədən:
 Kimsən? Atan-anan kimdir? Söylə hansı şəhərdənsən?"
 265 Derrakeli Telemax da ona cavab verib dedi:
 "Ey yadelli, düzü nedir açıb sənə söyleyərəm:
 İtakada doğulmuşam, atam məşhur Odisseydir.
 Düzü, bir vaxt atamıdı o allahsifət; indi ölüb.
 270 Mənim burası gəlişimin sebebi də budur ancaq;
 Gəlmışəm ki, xəbər bilim itkin düşmüş Odisseydən".
 Allahsifət Feoklimen ona belə cavab verdi:
 "Öz tayfamdan bir nəfəri öldürərək qaçmışam mən.
 Qohumları, qardaşları çoxdur Arqos şəhərində,
 275 Axyelilər arasında çoxdur güc və nüfuzları,
 Her vaxt ölüm gözleyirdim onun qohum-qardaşından.
 Yad elləri dolaşmaqdır indən belə işim ancaq.
 Yalvarıram bu qaçqını öz gəminə qəbul elə,
 Yoxsa məni öldürərlər. Yəqindir ki, izleyirlər".
 Derrakeli Telemax da ona cavab verib dedi:
 280 "Sən ki, etmək istəyirsən, xahişini rədd etmərəm.
 Qalx gəmiyə. İtakaya çatanda da qonağımsan".
 Belə dedi. Yadelinin nizəsini alıb ondan,
 Qoydu onu gəmidəki taxta sekı üzərinə.
 Sonra özü dəxi mindi itigeden o gəmiyə,
 285 Keçib arxa tərəfində əyleşdi öz qonağıyla.
 Gəmidəki kendirləri tez açıdlar avarçılar.
 Telemax əmr elədi ki, avadanlıq hazır olsun;
 Avarçılar itətələ emrə əməl edədilər,
 Qaldırıb dor ağacını bərkitdilər öz yerinə.
 290 Sonra onun iplərini uc tərəfə bərkitdilər,
 Hörmə qayış örək ilə qaldırdılar ağ yelkəni.
 Pak Pallada Afina da yol səmtinə yel əsdirdi,
 Suyu duzlu o denizdə gəmi iti getsin deyə
 Çox siddətli əsdi o pak ilahənin səmt küləyi.
 295 Krunlardan, Xalkıdan keçdi gəmi sürət ilə.
 Bu arada Günəş batdı, yollar izlər kölgələndi.
 Zevsin güclü küləyilə üzən gəmi yepeylərin
 Yaşadığı Elidadan keçib Feya səmtə üzdü.

300 Telemax öz gəmisini adalarə təref sürdü.
 Düşünürdü: ele keçib öləcəkmi, qalacaqmı?
 Ele bu vaxt çoban Yevmey Odisseyle şam edirdi;
 Onlarla bir əyləşmişdi yerdə qalan çobanlar da.
 İstediyi qədər hər kəs yeyib-içib doyan kimi,
 305 Odissey öz çobanını sinamaqcın soruşdu ki:
 Ona burda bu daxmada qalmağa yer verəcəkmi,
 Yoxsa ki, o baş götürüb şəherəmə getməlidir?
 "Çoban Yevmey, sən də eşit, qoy eşitsin dostların da!
 Yük olmayım deye sənə, sənin çoban dostlarına,
 310 Seher tezden mən şəhərə, dirləməyə gedəcəyəm.
 Mənə yaxşı məsləhət ver, bələdçi də qoş yanına,
 O aparsın məni ora. Orda özüm dilənərəm,
 Yeqin bir çörək verer, başqası bir udum şərab.
 Orda birbaş Odisseyin sarayına gedəcəyəm,
 315 Onun aqıl arvadına ondan xəber yetirərem.
 Bəlkə elə namızədlər möclisinə gire bildim,
 Yeqin onlar bol yemekdən mənə də bir pay verərlər.
 Onda onlar ne istəsə mən yerinə yetirərem.
 Bir də sənə bir söz deyim, yaxşı-yaxşı dinlə məni:
 320 İnsanların əməyinə gözəllik və şöhrət verən
 O xeyirxah Hermes məni hər cəhətdən yarıtmışdır.
 Fanilərdən heç birisi mənimlə bəhs edə bilməz:
 Yaxşı odun daşıyıram, balta ilə doğrayıram,
 325 Ət doğrayıb, qizardıram, kraterə mey süzürəm,
 Ağa adı adamlardan ne umursa, bacarıram".
 Yevmey, yaman qəzəblənib, sən qonağa belə dedin:
 "De, bu nedir? Niyə belə yaman fikrə düşdün, qərib?
 Namızədlər destəsinə qarışmağa can atmaqla,
 330 Görünür ki, sən özünü məhv elemek istəyirsən.
 Yerə-göyə sığan deyil onlardakı heyasızlıq!
 İslərini görenlər də sənin kimi qoca deyil;
 Onlar gəncdir; yaxşı xiton, yaxşı pləş geyinirlər.
 Hamisinin üzü gözəl, saçları da etirildir.
 Bax bələdir o nökərlər. Ətin, meyin və çörəyin
 335 Çoxluğundan düz masalar az qalır ki, əyilelər.
 Yox, burda qal. Sən heç kəsin yerini dar eləmezsen,
 Burda qalsan, mən də, başqa çobanlar da şad olarıq.

Qürbət elden Odisseyin oğlu geri qayıdantək,
 Özü sənə plaş, xiton bağışlayar, geyinərsən
 Və üreyin istədiyi yera səni yola salar.
 340 Dözümüçox Odissey də ona belə cavab verdi:
 "Sen ki, məni ezişlədin, səni də Zevs ezişləsin!
 Qapı-qapı dolaşmaqdan ağır bir dərd ola bilməz!
 Yurduszluğa, fəlakətə, derdə düşər olan zaman,
 345 Bu zəhrimar qarın bizi çox belaya salır, düzü.
 Telemaxı görüm deyə madam məni saxlayırsan,
 Odisseyin allahsifət atasından, anasından
 Bir xəbər ver; o gedəndə onlar tamam qocalmışdır.
 350 Onlar hələ sağ-salamat baxırımö gün işığına?
 Yoxsa ölüb gediblərmi artıq Aid aləminə?"
 Odisseyə o baş çoban Yevmey belə cavab verdi:
 "Əziz qonaq, bu barede düz xəbəri mendən eşit:
 Laert sağdır. Gecə-gündüz Zevsə dua eleyir ki,
 355 Daha onun bədənində olan canı alsın ondan,
 Nə oğlunun fəräğinə dözür, nə də arvadının.
 Arvadını itirməyi onu yaman salıb elden,
 Arvadını itirməyi onu yaman qocaldıbdır.
 Arvad isə Odisseyin hesrətinə dözməməyib,
 360 Ağır dərdlə ölüb getdi. Mən öz ezip dostlarımdan
 Heç birinin belə dərdlə ölməyini istəmərəm.
 Sağlığında dərdi başdan aşsa belə, mənə onum
 Söz-söhbəti, sualıma cavabları xoş gəldirdi.
 Uzundonlu Ktimena və mən ondan dərs almışıq.
 Ktimena axırıncı qızı idi çariçanın,
 365 Antikleya öz qızını mendən bir az çox sevirdi.
 İller ötdü, hər ikimiz çatdıq gənclik yaşlarına.
 Xeyli başlıq alıb onu Zama ərə köçürdürlər.
 Mənə isə Antikleya bir xiton, bir plaş, bir da
 Ayağıma geymək üçün bir cüt qızıl sendəl verdi.
 370 Özümü də kəndə yola saldı. Daha çox istədi.
 Onlar artıq keçmiş ola! Ancaq nəcib ölümsüzler
 Burda mənə öz işimdə nailiyət qazandırır.
 Özümün və qonağının yeməyi də burdan çıxır.
 Penelopa məftunları lakin eve soxulalı,
 375 Xanımdan bir ürəkaçan söz eşidə bilməmişik.

Halbuki biz azadlıqdan məhrum qullar isterik ki,
 Xanım ilə söhbət edib, məsleheti ondan alaq.
 Onunla bir yeyib-içib, heç olmasa bir töhfəyle
 Yene çölə qayıtmağı biz kölələr çox sevirik".
 Ağıl kani Odissey də cavabında bunu dedi:
 "Yazıq Yevmey! Deməli, sən lap balaca yaşlarından
 Öz atandan, öz anandan ve yurdundan gen düşübəsn!
 Heç bir şeyi gizletmedən indi mənə danış görüm,
 380 Bir zamanlar atan-anan yaşadığı rahat, qəşəng
 Gen küçəli şəhəriniz viranəmi qaldı, yoxsa
 Seni qoyun, ya qaramal sürüsunu otararken
 Yadlar ələ keçirərək, bir gəmiyə mindiriblər,
 Sonra baha bir qiymətə satıblar öz sahibinə?"
 O baş çoban Yevmey isə ona belə cavab verdi:
 385 "Sen ki, bunu bilmək üçün sual verdin, dinlə, qonaq.
 Dinlə məni ses-səmirsiz, əyleşib mey içə-içə.
 İndi gecə çox uzundur. Şirin söhbət etməyə də,
 Şirin-şirin yatmağa da vaxt var; erkən yatmaq neçün?
 Çox yatmağın özü də biz adamları usandırı.
 390 Ancaq kimin qelbi, ruhu istəyirə, gedib yatsın,
 Tez yatsın ki, göydə şəfəq görünүүнчө, yeməyini
 Tezce yeyib, sonra çölə sursun donuz sürüsunü.
 Qonaq, bizse bu daxmada yeyib-içib, eylənərik,
 Başımıza gelənləri söylərik bir-birimizə.
 395 Başı çox-çox bəla çəkmiş sergədanın müsibəti
 Artıq keçib gedibdirə, xatırlamaq ləzzət verir.
 Sənin bilmək istədiyin nədir onu danışaram.
 Bir ada var, Siriyadır, bəlkə sən də eşidibsn?
 400 Ortıqiyadan üst tərəfdə, günün dönüş nöqtəsində.
 Əhalisi az olsa da, yaşamaqçın yaxşı yerdir:
 Heyvan üçün otlağı çox, üzümlüyü, taxılı bol.
 Orda heç vaxt açıq olmur. İnsanlara əzab verən
 Çox dəhşətli naxoşluq da o adada olan deyil.
 Amma həmin o adanın sakınları qocalınca.
 405 Öz ağrısız oxlarıyla canlarını almaq üçün
 Apollonla Artemida enib gəlir yanlarına.
 Orda torpaq iki şəhər arasında tən bölünüb.
 Bir zaman o şəhərlərin hökmədarı Ktesiydi;

415 Ormen oğlu allahsifet o şəxs mənim atam idi.
 Fırıldaqda ad qazanmış finikyanlar gəldi bir yol,
 Satmaq üçün bir xeyli mal gətirmişdi özlerile.
 Bizim evdə finikyalı gənc bir qadın yaşayırırdı;
 Boy-buxunlu, gözəl-göyçək, el işində mahirdi o,
 O hiyləgər fanikyanlar tovladılar o qadını.
 420 Gəmiyə çox yaxın yerdə paltar suya çəkirmiş o,
 Bir finikyan o qadınla sevişərək birgə yatıb.
 Zərif cinsden on namuslu qadını da azdırır eşq.
 Finikyalı sonra ondan sorub hardan olduğunu,
 Bizim evi göstərərək qadın belə cavab verib:
 425 "Finikyanın Sidon adlı şəhərində doğulmuşam,
 Var-dövləti başdan aşan Aribantın qızıyam mən.
 Məni, çöldən qayıdanda tutub tafos quzdurları,
 Sonra bura getiriblər. Bax, o evdə ömür süren
 Dövlətliyə satıb məni onlar baha bir qiymetə".
 430 O qadınla gizli yatan finikyalı belə deyib:
 "Ele işe gel bizimlə vətoninə qayıt yena,
 Qayıt ve gör öz atanın damı hündür evini də,
 Gör atanı-ananı da; onlar sağdır, çox varlıdır".
 Sonra qadın bu sözləri deyib həmin finikyanı:
 435 "Əgər məni sağ-salamat öz yurduma çatdırmağa
 Söz verərək, and içsəniz, buna razı olaram mən".
 Belə deyib. Tez and içib finikyalı dənizçiləri
 Ele ki, and içib bütün müsəfirlər qurtarıblar,
 Qadın yənə xitab edib Finikyanan gələnlərə:
 440 "Yaxşı, susun! Əgər sizden biri mənə yolda-izdə
 Və ya bulaq başında rast gələrsə, dindirməsin.
 Heç kəs bizim eve gelib, məndən mənim sahibimə
 Söz deməsin. Çünkü ağam bunu bilsə, dərhal məni
 Sarıtdırar; sizi işe mehv etdirər birçə anda.
 445 Dediymə unutmayın, alveri də tez qurtarın.
 Ele ki, siz malınızı gəminizə yüklediniz,
 Tez bir adam mən olduğum evə gelib xəber versin;
 Bacardığım qəder qızıl götürərəm; ondan başqa,
 Yol haqqını ödəməkçün başqa şey də götürərəm;
 450 Axı varlı bir adamın uşağına baxanam mən.
 Çox ağıllı uşaqdır o. Gezdirən tək mənəm onu.

Men onu da gətirərəm. Hansı elə aparsanız,
 Xeyli ağır bir qiymetə onu sata bilərsiniz".
 Bunu deyib, cah-cələlli evə təref gedib qadın.
 455 Finikyanlar bütün ili qalıb bizim o şəhərdə,
 Cürbəcür mal alıb həmin o gəmiyə yükleyiblər.
 Elə ki, o böyük gəmi yüklenərək hazır olub,
 Dərhal qasid göndərilib xəbər üçün o qadına.
 Yadımdadır, bizim eve gelən fandır finikyalı:
 460 Qızıl hilli bir kəhrəba boyunbağı gətirmişdi.
 Kənizlər və əziz anam əllerile yoxlayaraq,
 Mat-mat baxıb, onu baha bir qiymetə istədilər.
 Gələn həmin finikyalı gözü ilə qaşı ilə
 O kənizə nəsə deyib, sonra evdən çıxıb getdi.
 465 O, əlimdən tutub mənim evdən çıxmaq isteyəndə,
 Birdən qabaq otaqdakı masaların üzərində
 Yiğilmamış camilar gördü; qonaqlarsa getmişdilər.
 Onlar şəhər meydanına məşvərətə yollanmışdı.
 Üç qədəhi çırpışdırıb, yaxasında gizlətdi o,
 470 Evdən çıxdı. Axmaqlıqdan mən də onu təqib etdim.
 Elə bu vaxt Güneş batdı, yollar-izlər kölgələndi.
 Yeyin-yeyin yeriyərək biz limana gəlib çıxdıq.
 Finikyanan gələn gəmi orda hazır dayanmışdı,
 Elə ki, biz mindik ona, yola düşdük dayanmadan.
 475 Şimşəksaçan Kronion əsdirdi semt küləyini,
 Düz altı gün, altı gecə dayanmadan yol getdik biz.
 Zevs bu günlər üzərinə yeddingini artıranda,
 Artemida o qadını vurdu səssiz oxu ilə,
 Qadın tırtıp düşdü gəmi dibindəki durğun suya.
 480 Tez dənizə atıldılar ki, suiti, ya balıq yesin.
 Dərdə-qərəmə qərq olaraq mən gəmide yalqız qaldım,
 Dalğalar və külək qovdu gəmimizi İtakaya.
 Laert məni satın aldı burda baha bir qiymetə,
 Beləliklə bu diyarı uşaq ikən gördü gözüm".
 485 Allahsifet Odissey də Yevmeyə bu sözü dedi:
 "Yevmey, yaman təsirləndim söylədiyin ehvalatdan.
 Çox müfəssəl nəql elədin öz başına gələnləri.
 Lakin səni atamız Zevs həm incidib, həm yaridib,
 Başın bəla çekibse də, mərd adama rast gələbsən,

490 Ağan sənə nə yeməkdən, nə içkiden korluq verib.
 Güzəranın pis deyildir; amma ki, mən diyar-diyar
 Dolaşaraq, ən nəhayət, size pənah gətirmişəm".
 Odisseyle çoban Yevmey belə səhbət əleyirdi.
 Hər ikisi yatdı axır; Amma ki, çox çəkmədi bu:
 495 Parıldadı qızıl şəfəq. Telemaxın adamları
 İtakaya yaxınlaşış, açdıralar dor və yelkəni,
 Avarları işə salub iskələyə yan aldılar,
 Daş lövbəri atıb suya, borazları bərkitdilər.
 500 Gəmini tərk edib sonra sahilə üz qoydu onlar.
 Sonra yemək hazırlayıb, su qatdilar tünd şərabı.
 İstədiyi qəder hər kəs yeyib-içib doyan kimi,
 Dərrakəli, gənc telemax belə dedi adamlara:
 "İndi qara gəmimizi düz şəhərə sürün, dostlar!
 505 Çobanlara baş çəkməkçün özüm burda qalacağam,
 Mala-mülkə göz gəzdirib axşam evə döñecəyəm.
 Bu qayıtməq şərəfinə sabah məclis quracağam,
 Sizi qonaq edəcəyəm şirin meyve, bışmış ətə".
 Allahsifət Feoklimen ona cavab verib dedi:
 "Əziz balam, hər tərəfi daş-qayalı İtakada,
 510 Söylə görüm, bəs mən kimin qapısına gedəcəyəm?
 Yoxsa sizə – düz ananın yanınımı gedim birbaş?"
 Dərrakəli Telemaxsa ona belə cavab verdi:
 "Keçmiş zaman olsa idi öz evimə apararaq,
 Lap ürəyin isteyəntək səni qonaq saxlayardım.
 515 Lakin mən ki, orda yoxam, sənin günün yaxşı keçməz
 Anam ona vurğunların salonuna az-az gelir.
 Üst qatdakı otağına çəkilerək çit toxuyur.
 Ancaq biri var, o səni canla-başla qonaq saxlar.
 Anam ilə evlenməyə o hamidən çox can atır,
 520 Yevrimaxdır adı. Ona Allah kimi baxır hamı.
 Əyanların arasında o hamidən ad-sanhıdır,
 Bir çar kimi Odisseyi əvez etmək istəyir o.
 Ancaq birçə Kron oğlu ulu Zevsə əyandır ki,
 Yevrimaxa qadın qismət olacaqdır, yoxsa ölüüm".
 525 Belə dedi. Bu vaxt sağdan bir qızılqus uşub keçdi.
 Apollonun elçi quşu sıvri, iti caynağında
 Tutduğu bir göyərçini didirdi və lələkləri

Tökülürdü Telemaxla qara gəmi arasına.
 Telemaxı bir tərəfə çəkib falçı Feaklimen,
 530 Əllərini bərk-bərk sıxdı və adını çəkib dedi:
 "Ey Telemax, Allah hökmü ilə sağdan keçdi o quş!
 Baxan kimi bildim: o quş gelecekden xəber verir.
 İtakada çaryetiren nəsliniz tek nəsil yoxdur,
 Bu iqtidar daim sizin elinizdə qalacaqdır".
 535 Telemax da o falçının cavabında bunu dedi:
 "Qərib, kaş ki, söylədiyin sözler tamam çin olaydı!
 Onda məndən dostluq görər, xeyli xelet alardın sən:
 Rast gələnlər sənin xoşbəxt olduğunu deyərdilər".
 Bunu deyib yaxın dostu Pireye o xıtab etdi:
 540 "Eşit, dostum Pirey, eşit, bizim Pilos səfərində
 Bütün gəmi heyətindən mənə qulaq asan səndin.
 Qulaq as bu sözümüz də qonaq apar bu qəribi,
 Mən qayıdır gələnəcən ona yaxşı hörmət elə".
 Telemaxa belə cavab verdi nizəvuran Pirey:
 545 "Dost, burada çox qalası olsan da, sən arxayın ol,
 Qoymaram bu qerib qonaq heç bir şeydən korluq çəkə".
 Belə deyib tez gəmiyə mindi; qalan dostlarına
 Əmr etdi ki, minməmişdən yiğsin onlar örökənləri.
 Tez gəmiyə minib avar arxasına keçdi onlar.
 550 Bu arada Odisseyin oğlu geydi səndəlləri,
 Göyərtəden aldı sıvri, mis ucluqlu nizəsini.
 Onun səfər yoldaşları borazları azad edib,
 İtələye-itələye suya saldı o gəmini,
 Telemaxın əmri ilə İtakaya yollandılar.
 555 Telemaxsa böyük donuz pəyəsinə gəlib çatdı;
 Donuzların nə hesabıvardı orda, nə də sayı,
 Orda yatıb-dururdu öz ağasına sadiq çoban.

ON ALTINCI NƏĞMƏ



Şəfəq sökdü. Odisseyle allahsifat çoban Yevmey
Ocaq çatıb, özlərine sübh yemeyi bişirdilər.
Başqaları süriüsüylə artıq yola salınmışdı.
Yaxınlaşan Telemaxa hürmədi bir çoban iti,
Yalnız quyruq buladılar. Odissey hiss etdi bunu,
Duydu ayaq səslerini; bildi ki, bir gelen vardır,
Derhal donuz çobanına bu qanadlı sözü dedi:
“Yevmey, gelen vardır. Çoban dostlarından deyil ki bu?
Yoxsa başqa bir tanışdır? Köpəklər də hürmür ona,
Ancaq quyruq bulayırlar. Ayaq səsi eşidilir”.
O, sözünü qurtarmamış, əziz oğlu gəlib çatdı.
Heyrət ilə sıçrayaraq öz yerindən qalxdı çoban,
Al şərabı su qatdığı qab əlindən düşdü yerə,
Özü isə Telemaxin qabağına yeridi cəld,
Öpdü gözəl gözlərindən, əllerindən ve başından,
Gözlərinin güclü yaşı axıb getdi yanağından.
Ele bil ki, həsretliklə tapılmış bir balasını,
Əziyyətə boyanmış, on il qurbət çəkmiş
Tek oğlunu qoca ata öz bağrına basıb öpür.
Yevmey də gənc Telemaxı ele qucub öpürdü ki,
Sanki ölüm pəncəsindən xilas olub gəlmüşdi o.
Çoban ona xırıltıyla bu qanadlı sözü dedi:
“Mənim şirin Telemaxım! Nə yaxşı ki, dönbə geldin!
Sən gedəndən, inannırdım, bir de səni gözüm görə.
Di yaxşı, gəl içəri gir, gəl doyunca baxım sənə!
Öz evində-eşiyində olasan bu gündən belə!
Onsuz da biz çobanların yanına sən az gəlirsən,
Şəhərdə gün keçirirsən. O talançı destəsinin
İyrənc, rəzil varlıqları doğrudanmı üzmür səni?
Derrakeli Telemaxsa ona belə cavab verdi:
“Belədir ki, var ay, ata, mən yanına gəlmişəm ki,
Öz gözümlə görüm səni, olanlardan xəbər tutum;

Anam hələ evdədirmi, yoxsa çıxıb əre gedib?
 Odisseyin yeri boşmu qalib yataq otağında
 Və hörümçək toru ilə, qalın tozla örtülübü?"
 35 Telemaxın cavabında çoban Yevmey belə dedi:
 "Yox, anan öz evindədir; evvəl necə - yenə elə.
 Dərd əlindən nə gecəsi, nə gündüzü vardır onun;
 40 Göz yaşları tökə-tökə, nə dincəlir, nə də yatr".
 Belə deyib sıvri uclu mis nizəni aldı ondan,
 Telemax daş astanadan addımlayıb keçdi eve.
 Öz oğlunu gören kimi Odissey dik qalxdı yerdən.
 45 Telemaxsa onu tutub uca səslə belə dedi:
 "Öyləş, qonaq! Daxmamızda bizimcün də yer tapılar,
 Bax bu adam mənimcün də ayrıca bir yer düzəldər".
 Belə dedi. Odissey də öz yerine qayıtdı tez.
 50 Yevmey yaşılı budaqların üzərinə dəri saldı,
 Odisseyin əziz oğlu həmin yerdə əyləşince,
 Yevmey taxta möcməyidə et getirdi onlar üçün;
 Dünənki şam yeməyindən qalmışdı bu qızarmış et.
 55 Bundan başqa bir sebetdə xeyli çörek getirərək,
 Sonra taxta bir ləyəndə meyli suyu qarışdırı,
 Axırda da Odisseyin qarşısında əyləşdi o.
 60 Əllərini uzatdılar onlar hazır yeməklərə.
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,
 Allahsifət çobana üz tutub dedi mərd Telemax:
 "Bu yadelli kimdir, ata? Hardan, hansı diyardandır?
 65 İtakaya onu hansı dənizçilər gətiriblər?
 Axı, mence, ayaq ile gəlmək olmaz bu adaya".
 Telemaxın cavabında belə dedin sən, ey Yevmey:
 "Öziz balam, bu baredə bildiyimi danışaram;
 70 Geniş Krit adasından olduğunu söyləyir o.
 Adamların yaşadığı çox şəhərlər dolaşıbdır,
 Allah belə ayıribdir bu qəribin bəxt ipini.
 Fesportlar gemisindən qaçıb gelib indi bura,
 75 Bu komaya sığınanı sənə təqdim əleyirəm.
 İndi buyruq səninkidir. Amma kömək istəyir o".
 Dərrakeli Telemaxsa ona bele cavab verdi:
 "Yevmey, sənin bu sözlerin yaraladı üreyimi.
 80 Ancaq onu necə qəbul edə biləm öz evimdə?

Men bir yeniyetmə gəncəm, ona biri sataşarsa,
 Qonağımı qorumaqçın elə güclü deyil qolum.
 İki fikrin arasında qalib mənim əziz anam:
 85 Biri budur: burda qalib keşiyini çəksin evin,
 Çəkinib el tənəsindən, qorusun ər yatağını.
 Birisi də budur: adlı-söhrətlə bir axeyleyə,
 Hamidan çox başlıq verən bir cavana ərə getsin.
 Madam ki, bu uzaqelli adam sənin qonağındır,
 Köynək, plaş verib onu yaxşı-yaxşı geyindirəm.
 İki ağızı kəsən qılınc, ayağına səndəl verib,
 Özü hara isteyirse, ora yola salaram mən.
 İsteyirsen elə özün öz yanında saxla onu,
 Men hem paltar gönderərəm onun üçün, hem də yemək,
 90 Qoy nə sənə, nə de başqa çobanlara yük olsun o.
 İstemirəm namızədlər olan yərə ayaq bassın;
 Çünkü onlar həddən artıq heyəsiz və quduzdurlar,
 95 Ələ salıb incidentər onu, mənə bir dərd olar.
 Az deyiller, heç onlarla men özüm də bacarmıram;
 Bir nefər nə qəder güclü olsa çoxla bacaramıram.
 Dözümüz çox Odissey də Telemaxa belə dedi:
 "Sevimli dost, heç pis olmaz mən qarışsam bu söhbətə.
 100 Az qalır ki, üreyimi parçalaya sözləriniz.
 Sənin kimi bir adamlı hesablaşmaq istəməyib,
 O bədəzatlar evinizdə nə azgınlıq törədirler!
 De görüm, öz xoşunlamı sən onlara əydin boyun?
 Allahları salıb yoxsa səni xalqın nəzərindən?
 Bərk ayaqda köməyinə yoxsa ümid bəslədiyin
 105 Yaxın qohum-qardaşını yetişməyir köməyinə?
 Kaş mən indi sənin kimi yeniyetmə gənc olaydım,
 Odisseyin ya mərd oğlu olaydım kaş, ya da özü.
 Qoy bunu da deyim: onun gəlməyinə ümid çoxdur!
 Onun uca evindəki zala qədəm basar-basmaz,
 O həddini azımlara qanlı divan tutmasaydım,
 Öz başımı verərdim mən rast geldiyim ilk yolçuya.
 110 Onlar məni tekləyərək həttə qalib gəsələr də,
 Bir halda ki, hər gün, hər an bəd əməller görür gözüm,
 Bir halda ki, mənim əziz qonağımı incidentər,
 Bir halda ki, yatağında zorlayırlar kənizləri,

Bir halda ki, zərərini ödəməden, evdə olan
 110 Bütün ərzaq və şərabı tələf edib tixayırlar,
 Onda ölmək yaşamaqdan daha xoşdur, şərəflidir!"
 Dərrakəli Telemaxsa cavabında belə dedi:
 "Qerib, sənin sözlerinə düzgün cavab verecəyem:
 115 Nə nifrəti vardır mənə xalqın, nə də ədavəti.
 Şikayətim yoxdur qohum-qardaşdan da; bilirəm ki,
 Ən dəhşətli qırğında da qardaş atmaz qardaşını,
 Təkəvladlı yaratmışdır Kronion bizim nəslə:
 120 Ulubabam Arkesidən yalnız Laert törəmişdir,
 Laertin də birçə oğlu olub, o da Odisseyidir,
 O da məni bu dünyaya gətirərək, atıb gedib.
 Bu səbəbdən evimizde düşmənlərin artıb sayı.
 Adaların nə qəder ki, adlı-sanlı cavani var:
 125 Dulixi, Zam, six meşəli Zakinf, daşlı İtakadan
 Qolu zorlu bütün genclər Odisseyin arvadına
 Elçi düşüb, talan edir evimizde olan vari.
 Anam nə isə nikaha razı olur, nə onları
 Rədd etməyə gücü çatır; onlar isə evimizi
 Talan edir; çox çekməz ki, özümüz də məhv edərlər.
 Bütün bunlar yalnız qadir allahlara aşikardır.
 130 Yevmey ata, durma, tez ol, get anamın yanına sən,
 Xəbər ver ki, mən Pilosdan sağ-salamat qayıtmışam.
 Sən qayıdır gələnədək mən burada gözlöyirəm.
 Bir anamdan başqa bunu bir axeyli bilməsin ha!
 Ayağımdan çəkənlərin az deyildir çünki sayı".
 135 Coban Yevmey, sənse ona cavab verib belə dedin:
 "Bildim. Ele mən özüm də bu barədə düşünürdüüm.
 Ancaq mənə heç bir şeyi gizlətmədən bunu da de:
 Bu xəbəri bəxtidönük Laerte də çatdırımmı?
 Doğrudur o, Odisseyin həsrətini çox çəkirdi,
 140 Lakin buna baxmayaraq göz qoyub çöl işlərinə,
 İsteyəndə nökerlərle bir yeyib, bir içirdi də.
 Sən gəmiyle qumlu Pilos adasına gedən gündən,
 Deyirlər ki, boğazından nə su keçir, nə də çörək.
 Baxamır çöl işlərinə; ağlayıb ah çəkə-çəkə
 145 Qərq olub qəm dəryasına. Bir sümükdür, bir də dəri".
 Dərrakəli Telemaxsa belə dedi o çobana:

"Çox təəssüf! Lakin ona bu xəbəri vermək olmaz.
 150 Əger hər kəs arzusuna, istəyinə yetişseydi,
 Mən atamın İtakaya dönməsini istəyərdim.
 Bu xəbəri sən anama çatdıraraq, qayıt geri.
 Yox, yox, Laert olan səmtə burulmağın lazım deyil.
 Anama de, açaçıyla o göndərsin bu xəbəri.
 Mənim geri dönməyimi Laerte qoy o çatdırırsın".
 Telemaxın əmri ilə çoban yola hazırlaşdı:
 155 Ayağına səndel taxıb tez şəhərə yollandı o.
 Afinanın nəzerindən yayılmadı bu hadise.
 Uca boylu, yaraşıqlı, əl işində məhəretli
 Gözəl qadın görkəmində o komaya yaxınlaşdı;
 160 Astanada durdu; yalnız Odisseyə oldu əyan,
 Telemaxsa ilahənin gelişini hiss etmədi:
 Allahların gelişini hamı görə bilmir indi.
 Köpəklər də gördü onu, lakin hüre bilmədilər,
 Zingildəyə-zingildəyə qaçıb gözdən yayındılar.
 Afina qas tərəfdinçə, Odissey cəld başa düşüb
 165 Evden çıxıb getdi heyət hasarının arxasına,
 İlahənin qarşısında durdu. Dedi pak Afina:
 "Sən ey Allah törəməsi, ey çoxbilmiş mərd Odissey!
 Daha sırrı öz oğlundan gizlətməyin yeri deyil.
 Yağılardan öc almağın tədbirini birge çəkin,
 170 Şəhərə de bir yollanın. Sizi çox da tek qoymaram.
 Döyüşlərə girmək mənim özümüz də cəlb eləyir".
 Belə deyib Odisseyə toxundurdu zər çubuğu,
 Ona təmiz plaş ilə, təmiz xiton geyindirdi.
 Ucaldıb boy-buxununu, cavan etdi görkəmini,
 175 Üzü yenə əsmərləşdi, qırışqlar yoxa çıxdı,
 Six və qara saqqal yenə bəzədi üz kenarını.
 Odisseyi Afina bu şəkələ salıb çıxdı getdi.
 O, daxmaya qayıdanda heyət sardı Telemaxı,
 Baxışını yayındırdı, dedi, bəlkə allahdır bu!
 Telemax öz atasına bu qanadlı sözü dedi:
 180 "Qerib bir az əvvəlkinə heç bənzərin yoxdur indi;
 Paltarın da başqlaşış, bədəninin dərisi də.
 Yeqin geniş göy sahibi allahlardan birisən sən!
 Rəhm et, sənə yaxşı nəzir verib, qurban kəsərik biz."

185 Qızıl şey də verrik hətta; yalnız rəhmin gəlsin bize!"
 Sınaqlardan mətin çıxmış Odissey də belə dedi:
 "Yox,yox, allah deyilem men; niyə allah bildin məni?
 Men atanam. Səni derdə-qəmə salan atan mənəm.
 Azğınlara baş eymeyin yalnız mənim ucumdanıdır".
 190 Belə deyib gözü yaşı löpdü ata öz oğlunu
 O əvveller göz yaşını saxlamağı bacarırdı.
 Telemaxsa inanmayıb o, Odissey olduğuna,
 Atasına xıtab edib bu hikmetli sözü dedi:
 "Yox, Odissey deyilsən sən. Allahlardan yəqin biri
 195 Aldadır ki, məni sonra daha artıq əzab çəkim.
 Fani insan öz ağılıyla bu işleri töredəmməz.
 Yalnız qüdsi ölümsüzler öllerilər qarşısında
 Cavan, ya da qoca şəkli alıb zahir ola bilər.
 200 Bir az əvvəl sen cindirdən paltar geymiş bir qocaydın,
 İndi geniş göy sahibi allahlara oxşayırsan!"
 Telemaxın cavabında Odissey bu sözü dedi:
 "Atan sənin qabağında dayanmışkən, bir bu qəder
 Heyretlənmək, şübhələrə qapılmaq boş şeydir, oğul!
 205 Çünkü başqa bir Odissey heç vaxt bura gəlməyəcək.
 Mən çox əller dolaşaraq, əzab çəkmiş Odisseyəm.
 Tamam on il dolaşaraq vətənimə qayitmışam.
 Gördüyün bu dəyişiklik Afinanın eməlidir,
 Ele bir iş yoxdur ki, o pak ilahə bacarması.
 210 Bir az əvvəl məni qoca dilənciyə dönderən də,
 Xoş geyimli, güclü gəncə çeviren də Afinadır.
 Bize gözel görkəm vermək, ya eybəcer şəklə salmaq
 Sonsuz səma sahibləri allahların çox asandır".
 Belə deyib əyləşdi o. Telemaxsa ağlayaraq
 215 Necabetli atasını öz bağırna basdı birdən.
 Odissey də, Telemax da ağlamaqdən doymurdular.
 Ele bil ki, bir qartalın. Ya da ki, bir çalağanın
 Kimse etcə-balasını yuvasından aparmışdı, –
 O quş kimi ata-oğul uca səsle ağlayırdı.
 220 Nə atanın, nə oğulun dayanmirdi göz yaşları.
 Telemax öz atasına bu suali verməseydi,
 Gün batana qədər onlar göz yaşları tökəcəkdi:
 "Əziz ata, söyle görüm. Səni doğma İtakaya

Hansı gəmi getirmişdir, gəmiçilər kimler idi?
 Hər halda sen İtakaya ayaq ilə gəlməmişsən".
 225 Sınaqlardan mətin çıxmış Odissey də belə dedi:
 "Əziz balam, heç bir şeyi gizlətmədən deyim sənə:
 Denizsevər fealklardır məni bura gətirənlər;
 Onlar bütün qəribəri çatdırır öz yurdlarına.
 230 Onlar məni yatmış halda getiriblər bir gəmidə
 Ve bir yiğin töhfe ilə çıxarıblar bu sahile.
 Mis və qızıl, gözəl paltar, bir çox başqa hədiyyələr
 Bir ölməzin köməyilə mağarada gizlədilib.
 Məni bura pak Afina göndərib ki, yağıllardan
 235 Qanlı qisas almaq üçün tədbiri bir yerde çəkək.
 Anan ilə evlenməyə namizədlər kimdir – danış,
 Görüm, onlar neçidirlər, sayları nə qədər olar?
 Danış. – mən də bir götür-qoy edim, görüm, bu gənclərlə
 Qanlı vuruş aparmağa biz ikimiz qadirikmi,
 Özümüze yoxsa başqa köməkçilər tapmalıyıq?"
 240 Dərrakəli Telemaxsa Odisseyə belə dedi:
 "Ata, sənin haqqında mən çox təriflər eşitmİŞEM,
 EşitmİŞEM, hem güclüsən, hem ağıllı məsləhətçi.
 Ancaq məni dehşət alır; necə yəni iki nəfer
 Bir yiğin güc sahibinin öhdəsindən gələ biler?
 245 Çünkü nikah talibləri nə ondur, nə iyirmidir.
 Onlar sayca nə qədərsə, sən özün də görəcəksən.
 Tek Dulixi adasından elli iki adam gəlib,
 Hamısı gənc, əsilzadə, yanlarında altı nökər.
 İyirmi dörd adlı-sanlı cavan isə Zamdan gəlib.
 250 Düz iyirmi eyan oğlu gəlib Zakinf adasından;
 Bizim yerli zadəgandan elçi düşən on ikitidir.
 Qasid Medont, xoş avazlı allahsifet Fəmiy, bir də
 İki mahir etdəğrəyan xidmət edir bu gənclərə.
 Saydığım bu adamların hamisəna qarşı çıxsaq,
 255 Qanlı, qorxunc hemləsinə rast gelerik biz onların.
 Yox, bacarsan sən əlavə köməkçilər dəvət elə,
 Ele olsun, canla-başla dadımıza yetişsinlər".
 Sınaqlardan mətin çıxmış Odissey də cavab verdi:
 "Qulaq as gör nə deyirəm, yaxşı-yaxşı yadda saxla:
 260 Əgər bizim Afinayla Zevs olarsa köməkçimiz.

Onda başqa bir köməkçi axtarmağa dəyərmi heç?"
 Dərrakılı Telemax da belə dedi atasına:
 "Adlarını çəkdiklərin ən mötəbər köməkçidir:
 Göydə qərar tutsalar da, onlar bütün fanilerin,
 Elecə də allahların canına çox qorxu salır".
 Sınaqlardan mətin çıxmış Odissey də cavab verdi:
 "Adres mənim sarayında cəng işinə başladımı,
 Nikah tələb edenlərlə biz döyüşə girişdikmi,
 Nə Afina, nə də ki, zevs bir kənarda qala bilməz.
 265 Sən dan yeri qızaranda yola düş düz evimizə,
 Penelopa meftunları dəstəsinə qoşul, dərhal.
 Bir az sonra mən də çoban Yevmey ilə gəlləm ora,
 Gəlləm qoca diləncitək kirli, cindir bir paltarda.
 Onlar məni təhqir edib, eziyyət də vermiş olsa,
 275 Vursalar da, söysələr də, ürəyini sıxmayasan.
 Ayağımdan tutub məni salon boyu sürüsələr,
 Üstümə şey atsalar da, sən özünü saxla; yalnız
 Dilə tut ki, onlar belə ağılsızlıq etməsinlər.
 Ancaq ağlım çətin kəsir, onlar sözə qulaq asa,
 280 Çünkü artıq hamisının ölümləri çatıb daha.
 Qoy sənə bir söz də deyim, qəlben qəbul elə onu.
 Pak Afina elə bu an mənə təlqin etdi bunu:
 Mən başımı terpedinçə, sən otaqda göze çarpan
 285 Bütün döyüş silahını başdan-başa yığışdırıb,
 Qaldır birbaş yuxarıya, gözdən uzaq yerdə gizlet.
 Nikah tələb edənələr səbəbini soruşsalar,
 Nəvazişlə cavab verib bu sözləri de onlara:
 - Mən onları apardım ki, tüstü xarab eləməsin;
 290 Axı onlar Odisseyin vaxtındaki kimi deyil,
 Hamisını od-ocağın hisi basıb, korlanıblar.
 Bir də ki, Zevs Kronion ürəyime damdirdi ki,
 Siz çox içib ölüm-dirim davasına qalxarsınız,
 Qonaqlığı, elçiliyi burnumuzdan tökərsiniz:
 Kef zamanı axı silah öz-özünə çıxır qından! –
 Ancaq bizim hərəmizə bir qılinc, bir nizə saxla,
 295 Döyüşlərə başlayanda əlimizə almaq üçün
 Hərəmizə mal gönündən bir qalxan da saxlayarsan.
 Afinayla Zevs onların kütləşdirər şüurunu.

Qoy sənə bir söz də deyim, qəlben qəbul elə onu:
 300 Əger mənim oğlumsansa, qanın mənim qanımdansa,
 Qoy bilməsin evde heç kəs mənim gəlib çıxdığımı:
 Qoy nə Laert bilsin bunu, nə donuza baxan Yevmey,
 Nə evdəki xidmətçilər bilsin, nə də Penelopa.
 Bir sən, bir mən imtahana çəkek bütün qadınları.
 Qullardan da bəzi-bəzi adamları bir sınayaq,
 305 Görək məni, sənə sevən, bizdən qorxan hansılardır,
 Saymayanlar, pisləməkdən çəkinməyən hansılardır".
 Odisseyin oğlu yenə belə dedi atasına:
 "O qəder də çəkməz, ata, özün əmin olarsan ki,
 310 Zəiflikdən, acizlikdən çox uzaqdır qəlbim mənim.
 Ancaq sənən tədbirini biz yerinə yetirəsek,
 İnanmiram xeyri ola, – bu barədə yaxşı düşün.
 Mülkündəki adamları öyrənmək çox vaxt aparar.
 Nikah tələb edənlərse bu müddətdə rahat-rahat
 315 Yeyib-içib, nəyimiz var, axırına çıxa biler.
 Qadınları lap indi də yoxlayaraq, bilmek olar –
 Sənə bədnəm edən kimdir, kim temizdir, ismətlidir.
 Kişi lərə gəldikdənə, çobanların oylığında
 İmtahana çəkib, indi yoxlamağın vaxtı deyil.
 320 Zevs işaret edən kimi onları da sınayarıq".
 Odisseyla Telemaxın bu haqdaydı söhbatları.
 Telemaxı vətəninə qaytararaq gələn kimi
 Yaxınlaşmaq üzrə idи bu əsnada İtakaya.
 Dərin körfəz sularına gəmi gedib çatan kimi,
 325 Onu çəkib çıxardılar qumlu sahil üzərinə.
 Tez sahilə daşıdlar gəmidəki silahları,
 Klitgilə daşıdlar xidmətçilər töhfələri.
 Telemaxın geldiyini anasına demək üçün
 Odisseyin sarayına tez bir qasid göndərildi.
 330 Dedilər, qoy, Penelopa bilsin – oğlu çölde qalıb
 Ve əmr edib: qara gəmi tez şəhərə yollansın ki,
 Penelopa ürəyini üzüb daha ağlaması.
 Qasid ilə çoban Yevmey bir-birinə rast gəldilər;
 Hər ikisi Penelopa üçün xəbər aparırdı.
 335 Hər ikisi eyni vaxtda çatdı evə. Kənizlərin
 Qabağında dayanaraq bu sözləri dedi qasid:

"Xanım, sənin eziq oğlun dönüb gəldi İtakaya!"
 O baş çoban Yevmey isə yaxınlaşış xanımına,
 Telemaxın sözlərini lap yavaşdan dedi ona.
 340 Tapşırığı öz yerinə yetirərek çoban Yevmey
 Evdən çıxıb getdi çöle – donuzları olan yere.
 Penelopa məftunları bu xəberden pertləşdilər.
 Evdən çıxıb hündür həyət hasarının o tayında –
 Darvazanın lap yanında fikrə dalğın əyleşdilər.
 345 Polib oğlu Yevrimax öz dostlarına belə dedi:
 "Telemax ən böyük işin öhdəsindən gəlib, dostlar!
 Biz nagüman olduğumuz bir səfəri başa vurub.
 İndi gərək qara, qəşəng bir gəmini yola salaq,
 Tecrübəli avarçılar əyleşdirək o gəmide,
 350 Pusqudakı yoldaşları onlar geri çağırınsılar".
 O sözünü qurtarmamış, Amfinom bir saz gəminin
 Derin liman sularına girdiyini gördü birdən,
 Denizçilər avarları ve yelkəni yığırdılar.
 Amfinom bir qah-qah çekib belə dedi dostlarına:
 355 "Xəber vermək lazıim deyil, onlar artıq limandadır!
 Ya bir allah xəber verib, ya özləri görüblər ki:
 Yaxınlıqdan gəmi keçdi, ancaq ona çatmayıblar".
 Belə dedi. Qalxıb hamı getdi dəniz sahilinə.
 360 Qumlu sahil üzərinə çıxarıldı həmin gəmi.
 Xidmetçilər gəmideki silahları daşıdlılar.
 Teləblilər sonra şəher meydanına yollandılar.
 Qoymadılar nə qoca, nə gənc onlara yaxınlaşın.
 Yevpeyt oğlu Antinoy bu yiğincaqda nıtq elədi:
 365 "İş xarabdır! Ölümüsüzlər bu adamı xilas etdi.
 Bütün günü bizimkiler küləkli dağ zirvəsində
 Durub keşik çəkirdilər. Gün batandan sonra isə
 Yuxumuza haram qatıb, itigeden gəmimizlə
 Suda üzüb Telemaxın pusqusunda dururduq ki,
 370 Onu elə keçirərək, nəfəsini kəsek getsin.
 Demə, allah sağ-salamat onu bura yetiribmiş.
 Gəlin, indi fikirləşib onu elə mehv edək ki,
 Bu tələdən yaxasını qurtarmağı bacarmasın.
 O nə qədər sağlamdır, biz öz arzumuza çatammarıq,
 Qərar qəbul eləmekdə çünki artıq kamilleşib.

375 Bize yerli camaatin rəğbəti də azalıbdır.
 Əhalini o, meydana toplamamış olsun gərək.
 Bilirəm ki, yubandıran deyil o bu tədbirini
 Ve acığı soyumamış açıb xalqa deyəcək ki,
 380 Bizim sui-qəsdimizdən necə yaxa qurtarıb o.
 Yəqindir ki, bu sui-qəsd xalqı razi salmayacaq,
 Bəlkə də xalq bizi tamam qovacaqdır bu diyardan,
 Onda gərək İtakadan yad yelliər köcüb gedək.
 385 Ən yaxşısı budur ki, biz onu şəhər kənarında
 Ya da yolda həlak edib, var-yoxunu zəbt eleyək,
 Heç bir kəsi incitmədən aramızda bölüşdürük.
 Evi isə anasıyla, gedəcəyi əre qalsın.
 Bu təklifi xoşlamayıb, onun diri qalmasına,
 Vara sahib olmasına əgər hamı tərəfdarsa,
 390 Onda gərək burdakı bu kef-damağı dayandıraq,
 Kim bacarır, çox şey verib, razi salsın çariçanı.
 Allahların hökmü ilə xanım kimin qismətidir
 Ve kim artıq başlıq verir, qoy ona da əre getsin".
 Antinoy bu sözü dedi, qalanları dinmədilər.
 Tek Amfinom onlara üz tutub dedi sözlərini.
 395 Çar Aretin nəslindəndi, Nisin şanlı oğluydu o.
 Bol taxıllı, göy otaqlı Dulixidən gəlmış olan
 Cavanların başçısıydı. Penelopa Amfinomun
 Ağılış söz-söhbatını, idrakını xoşlayırdı.
 Nikah tələb edənlərə o bu sözlə xitab etdi:
 400 Telemaxı mehv etməyi mən heç zaman istəməzdəm.
 Çar nəslindən olanları həlak etmək cinayətdir!
 Əvvəl gərək allahların məramını öyrənək biz.
 Əgər bizim bu tədbiri Zevs beyənsə, Telemaxı
 405 Mən öldürəm ve hamını bu işə cəlb eleyərem.
 Allaha xoş getmirsə bu, dinc durmamız məsləhətdir!"
 Amfinomun təkliflə razılaşdı həmkarları.
 Tezə qalxıb Odisseyin sarayına yollandılar,
 Evə gircək kreslolar üzərində əyleşdilər.
 Düşüncəli Penelopa bu vaxt başqa fikrə düşdü
 410 Dərhal lovğa məftunların salonuna endi xanım.
 Bilirdi ki, Telemaxın qətlinə can atır onlar;
 Qasid Medont eşidərək qəsdi, xəber getirmişdi.

Kənizlərlə birgə endi Penelopa gen salona.
 Qadınların arasında ilahətek gözəl xanım
 415 Yan otağa gedən yolun payasına söykənərək,
 Sifətini parıldayan baş şalıyla gizlətdi və
 Antinoya üz tutaraq çox məzəmmət etdi onu:
 "Antinoy, sən həm məkrli, həm utanmaz bir adamsan.
 Burda hamı deyir ki, sən yaşıdların arasında
 420 Ən ağıllı və natiqsən. Ancaq belə deyilsənmiş.
 Quduşsanmış! Telemaxı mehv etməyə hazırlansa
 Bilmirsən ki, Zevs arxadır ondan kömək umanlara?
 Öz dostunun ölümünə susayanlar günahkardır.
 425 Qorxub xalqın qəzəbindən atan bura qaçıdığını
 Yoxsa yaddan çıxarıbsan? Atan quldur tafoslarla
 Əlbir olub, ta qədimdən bizimlə dəst və müttefiq
 Fesprotlar tayfasını soyub, qaret eləmişdi.
 Xalq qərara gəlmışdı ki, atanı məhv eləsinlər,
 430 Olub-qalan varını da müsadirə eləsinlər.
 Qeyzə gəlmis camaatın qarşısını ərim aldı.
 İndi onun arvadını alıb, mal və əmlakını
 Qəsb eləmek, oğlunu da hələk etmək isteyirsen.
 Bu fikirdən həm sən özün, həm dostların qoy əl çəksin!"
 435 Polib oğlu Yevrimaxın belə oldu ona sözü:
 "Sen ey qoca İkarinin aqıl qızı Penelopa!
 Heç narahat olma, səni qoy sixmasın bu fikirlər.
 Bil ki, sənin əziz oğlun Telemaxa əl qaldıran
 Adam yoxdur, olmayıbdır, sonralar da olmayacaq.
 Nə qədər ki, gözüm Günsə işığını görür olmaz.
 440 Qoy sənə bir söz də deyim, öz yerinə tutacaq söz:
 Kim ona qəsd edim desə, tökcəyəm al qanını.
 Çünkü bir vaxt qalayıxan mərd Odissey, usaqken mən,
 Dizi üstə çox oturdub, qızarmış ət verib mənə,
 Tünd-qırmızı şərab ilə doldurubdur piyaləmi,
 445 Bax, bununçun Telemaxı mən hamidan çox sevirəm.
 Burda olan cavanlardan Telemaxa xətər yetməz,
 Allah verən ölümünse qabağını almaq olmaz".
 Belə dedi. Özü indi ona ölüm hazırlayan.
 Penelopa üst qatdakı otağına çıxıb getdi.
 450 Pak Afina gözlerini qapayana qədər onun,

Əziz əri Odisseyi yada salıb ağladı hey.
 Odisseyle Telemaxın yanına şer qarışında çatdı Yevmey.
 Onlar yaşı təzə bitmiş bir donuzu boğazlayıb
 455 Özlərinə şam yeməyi bişirməklə məşğuldular.
 Afina öz çubuğunu toxundurdu Odisseye;
 Odissey bir an içinde ixtiyara döndü yenə.
 Cırıq-cındır paltarlarla örtdü yene vücudunu,
 Çünkü birdən çoban Yevmey onu görüb tanıyardı
 Və şəhərə qaçardı ki, xanımına xəber versin.
 460 Telemax öz çobanını görüb ondan sual etdi:
 "Yevmey, söyle sən şəhərdən nə xəberlə qayıdıbsan?
 Qatillerim pusqunu tərk edib geri qayıdıblar,
 Yoxsa hələ gözləyirlər ki, mən gəlib keçim ordan?"
 Çoban Yevmey, Telemaxa sənəsə belə cavab verdin:
 465 "Yox, bunları soruşaraq öyrənməyə girişmədim.
 Mən şəhərə yollananda fikrim ancaq bu idi ki,
 Tapşırığı təz yerinə yetirerek dönüm geri.
 Yolda səfər dostlarının qasidinə rast geldim mən.
 Məndən qabaq xanıma o çatdırılmışdı bu xəberi.
 470 Ancaq size öz gözümle gördüyüümü danışaram:
 Mən şəhərdən dönüb Hermes təpəsinə çatar-çatmaz,
 Gördüm iti gedişli bir gəmi girdi iskəleyə.
 O gemidə xeyli adam çarpdı mənim nəzərimə.
 Bir də çoxlu qoşaclu nizə ilə qalxan gördüm.
 475 Dedim: görən onlardımı? Ancaq bir şey öyrənmədim".
 Telemax bu əhvalatı eşidincə gülümsədi,
 Atasına baxdı xəlvət. Yevmey bunu hiss etmedi.
 İşlerini qurtararaq, eyleşdilər şam etməyə,
 Doyanacan yedi hamı, qalmadı bir məğmun olan.
 480 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,
 Yatmaq yada düşdü, şirin yuxudan da həzz aldilar.

ON YEDDİNÇİ NƏĞMƏ



Erken doğan al saçaqlı Els çıxdı qaranlıqdan,
Allahsifət Odisseyin oğlu qalxdı yatağından.
Yaraşılı səndəlini dərhal geydi ayağına,
Əlinə çox yaxşı yatan bir nizə də götürdü cəld,
Sonra yola çıxhaçında belə dedi Yevmeyə o:
“Anam məni görsün deyə düz şəhərə gedirəm mən.
Nə qədər ki, öz gözüyle görməyibdir məni anam,
Nə acı göz yaşlarını kəsəcəkdir, nə ahını.
Tapşırığım budur: sən də bu qocanı apar ora;
Qoy şəhərdə diləncilik eləməklə dolansın o,
Rəhmi gələn orda ona ya mey verər, ya çörek.
Gelmələrin hamısını qəbul edə bilmərəm mən,
Onsuz da öz dərdim-qəmim lap başından aşib mənim.
Qonaq bundan inciyərsə, öz işini pisləşdirər.
Danışanda həqiqəti danışmağı sevirəm mən”.
Ağıl kanı Odissey də ona belə cavab verdi:
“Sevimli dost, mən özüm də burda qalmaq istəmirəm,
Orda hər kəs bir sədəqə verər yəqin bu qocaya.
Şəhər yeri dilənciyə kənd-kəsəkdən daha xoşdur,
Elə yaşda deyiləm ki, burda qalıb çobanların
Her əmrinə qulaq aşib, dediyinə əmel edim.
Yaxşı, sən get, mənə isə Yevmey edər bələdçilik.
Qoy qızınım odda bir az, qızınsın günün işığı da,
Paltarım da yaxşı deyil; naxoşlalar sübh ayazı.
Axı bayaq dədiniz ki, şəhər burdan uzaqqadır”.
Belə dedi. Öc almağı fikirləşən Telemaxsa
Keçib çoban heyətindən tez şəhərə yol başladı,
Elə ki, o rahat, qəşəng evlərinə gəlib çıxdı,
Nizəsini evin hündür sütununa söykədi tez,
Özü isə dan kandarı adlayaraq keçdi evə.
Önce dayə Yevrikleyə gördü onun geldiyini;

Kresloflar üstə qoyun dəriləri salırdı o,
 Sevincindən ağlayaraq Telemaxa yaxınlaşdı.
 Dalınca da Odisseyin kənizləri axışdır.
 35 Telemaxın gah başından öpdü onlar, gah çıynindən.
 Afrodira, Artemida yaraşlıq Penelopa
 Bir az sonra rahat yataq otağından çıxıb gəldi,
 Gözü yaşlı qucaqladı Telemaxı ellərili,
 40 Parıldayan gözlərindən və başından öpüb onun,
 Dərdli-qəmli, dalğın halda bu hikmətli sözü dedi:
 "Mənim şirin Telemaxım, demək gəldin! Sen Piłosa
 Gedən gündən inanmirdim bir də səni gözüm görə.
 Öz atanın sorağına düşdün məndən xəbersizcə.
 45 Hərtərəfli söylə görüm, ne xəberlə döndün geri?"
 Derrakəli Telemaxsa ona belə cavab verdi:
 "Ana, məni gel ağlatma, üreyimi parçalama,
 Çünkü ölüm pəncəsindən axam yeni qurtarıbdır.
 50 Ən yaxşısı budur: get çim, təmiz paltar gey eyninə,
 Kənizlərlə bir yerdə qalx üst qatdakı otağına.
 Orda ölməz allahlara hekatomba nəzri vəd et;
 Belkə Zevsin köməyile qisas aldıq yağıldan.
 Mən özümlə gətirdiyim qonağı da çağıraraq
 55 Burdan şohər meydəminə gedəcəyəm İtakanın.
 Öncə sadiq dostlarımıla onu yola saldım bura.
 Tapşırdım ki, Pireygilə aparsınlar o qəribi,
 Mən gəlinçə Pirey ona layiqincə hörmət etsin".
 Belə dedi. Penelopa söz tapmadı cavabında.
 60 Dorhal gedib yuyundu o, sonra təmiz paltar geydi,
 Allahlara vəd etdi ki, düz yüz qurban kəsəcəkdir.
 Belkə Zevsin köməyilə onda qisas-öc alına.
 Telemax da yenə alb nizəsini çıxdı evdən,
 65 Çox yırtıcı iki it də qaçıdı onun arxaśına.
 Afina da ona nadir bir gözəllik bəxş elədi,
 Telemaxı bu görkəmdə görənləri heyrot aldı.
 Penelopa məftunları yiğisdiar tez başına.
 70 Fikirləri bəd olsa da, səhbətləri bəd deyildi.
 Pərəstişkar dəstəsindən ayrılaraq tezliklə o,
 Mentor, Antif və Alifərə olan yerə yaxınlaşdı;

Onlar köhnə dostlarıydı Laert oğlu Odisseyin.
 70 Əylişdiler. Onlar sorğu-sual verdi Telemaxa,
 Bu vaxt məşhur nizəatan Pirey ora yaxınlaşdı,
 O, şəhərdən keçirərek qonağı da gətirmişdi.
 Telemax öz qonağını görüb ona təref getdi.
 Önce Pirey Telemaxa xitab edib belə dedi:
 75 "Telemax, əmr ele, qadın xidmətçilər bizim evdən
 Menelayın verdiyi o töhfələri daşınsınlar".
 Dərrakəli Telemax dərhal cavab verib dedi:
 "Pirey, hələ bilmək olmaz bu işlərin axırını.
 Nikah tələb eləyənlər öz evimdə məni xelvet
 80 Öldürərək paylaşsalar atamın var-dövlətini,
 Menelayın töhfələri onlara yox, sənə qalsın.
 Mən onları məhv edərəm, o qiymətli töhfələri
 Bizim evə gətirərsən, sen də, mən də şad olarıq".
 Belə deyib yadellini öz evinə apardı o.
 85 Abad eve çatan kimi plaşları soyundular,
 Qatlayaraq kreslo və kətil üstə qoydu onlar,
 Sonra girib hər ikisi vannalarda yuyundular.
 Çimizdirib, canlarına kənizlər yağ çekdi sonra
 Axırda da yun plaşla, yumşaq xiton geydirdilər.
 90 Sonra gedib hərəsi bir kreslo da tutdu qərar.
 Əllərini yumaq üçün kəniz qızıl bir dəstidə
 Su gətirdi, gümüş təsi qoydu yere önlərində,
 Sonra da bir masa çəkdi gələnlərin qabağına.
 Mərifetli aşarçı da çörək qoydu o masaya,
 95 Evdə olan ehtiyatdan neçə cüre yemek verdi.
 Qapının yan payasına yaxın yerdə kresloya
 Əylişərək zərif iplik əyirirdi Penelopa.
 Hazırlanmış yemeklərə uzatıldılar əllerini.
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,
 100 Çox ağıllı Penelopa onlara bu sözü dedi:
 "Oğlum, qalxım otağıma, yatağıma girim yenə.
 Əziz ərim Atridlərle Troyaya gedən gündən
 O yatağı gecə-gündüz çəkdiyim ah bürümüşdür,
 O yatağı gözlərimdən axan yaşlar suvarmışdır.
 105 Odisseyin gəlməyindən əger xəber bilirsənse,

O həyəsiz məftunlarım gəlməmişdən söyle, oğlum".
 Dərrakeli Telemaxsa anasına belə dedi:
 "Elə isə, eziz anam, nə var sənə söyleyərəm.
 Biz Pilosa müdrik Nestor sarayına getdik önce.
 110 Uca damlı evinde o məni yaxşı qəbul etdi.
 Uzun sürən bir səfərdən qayıdaraq yeni gəlmış
 Öz sevimli övladını ata necə qarşılarsa,
 Nestor, bir də oğulları məni elə qarşılıdı.
 Nestor dedi, Troyadan ayrıları, Odisseyin
 115 Öləsindən, qalmasından heç bir xəber eşitməyib
 Spartaya mərd nizədar Menelayın paytaxtına
 Getmək üçün mənə möhkəm gerdunaya at verdi o.
 Arqıv qızı Yelenanı Spartada gördüm, ana.
 O gözəlcün çox arqıvli ve troyan getdi bada.
 120 Məni görcək Atrey oğlu mərd Menelay soruşdu ki,
 Lagedemon diyarına nə məqsədle gəlmışəm mən.
 Heç bir şeyi gizlətmədən həqiqəti açıb dedim.
 Çar Menelay onda mənə bu sözlərə cavab verdi:
 "Necə yəni Odisseytək mərdin zifaf yatağına
 125 O cür miskin yaramazlar sahib olmaq isteyirlər!
 Bu iş ona benzəyer ki, körpə-körpə balasını
 Yatırıb şir kahasında otlamağa gedə maral.
 Yaşıl otlu düzənlərdə, dərələrdə vaz atırken
 Qüdretli şir birdən-birə yuvasına dönüb gələ.
 130 Onda körpə balaların və maralın vay halına!
 Odissey də o gəncləri belə qırıb-çatacaqdır.
 Ey Zevs ata, ey Apollon, ey ilahə pak Afina!
 Lesbosdakı qüdretlə qayıdaydı kaş Odissey!
 Lesbosda o Filomelid pehlevanı qaldıraraq
 135 Yere elə bərk çırpıdı ki, axeylilər fərehləndi.
 Ozamankı Odisseylə qarşılaşa namızədlər,
 Ömürləri gödək olar, toyları da vaya dönər.
 İndi bilmək istədiyin suala da cavab verib,
 Heç bir şeyi gizlətmədən açıb sənə söyleyərəm.
 140 Falçı dəniz qocasından eşitdiyim bir xəberi
 İndi sənə danışaram tamam yerli-yerində mən.
 Odisseyi bir adada əzab çəkən görüb qoca,

O adada onu zorla dustaq edən Kalipsodur.
 Öz yurduna heç vəchlə qayıdammır pak Odissey.
 145 Gur dalgalı dənizləri qət eləyib keçmək üçün
 Nə yoldaşı var, nə də ki çoxavarlı gəmisi var.
 Beli, məşhur nizəatan mərd Menelay belə dedi.
 Bu xəberi bili böyüdü. Səmt küləyi asdırərək,
 Ölünsüzlər köməkləşib məni evə çatdırıldılar".
 Anasının ürəyini titrətdi bu sözlərə o,
 Bundan sonra allahsifət Feaklimen qalxıb dedi:
 "Odisseyə hər cehətdən layiq olan nəcib qadın!
 Bunu lap az adam bilir. Eşit mənim dediyimi,
 Heç bir şeyi gizlətmədən, düzü nədir, danışırəm.
 155 And içirom ulu Zevsə, and içirom bu süfrəye,
 And içirom Odisseyin bu qonaqcıl ocağına
 Ki, Odissey İtakada bu an doğma yurdundadır,
 Ya əyləşib, ya yol gedir, məlumatə qulaq asır,
 Bu həyəsiz aşıqləri məhv etməyə hazırlaşır.
 160 Biz gəmidi İtakaya gələn zaman bir quş bunu
 İşarəyle xəber verdi, mən de dedim Telemaxa".
 Çar arvadı Penelopa ona belə cavab verdi:
 "Qonaq, sənin dediklərin tutsa əger öz yerini,
 Məndən çox-çox hörmət görüb, çox müstuluq alarsan sən.
 165 Onda sənə rast gələnlər "nə xoşbəxtidir!" deyəcəklər".
 Penelopa o qonaqla belə səhəbet edirdilər.
 Penelopa məftunları bu vaxt evin qabağında
 Nizə ilə, disk ataraq əylənməyə məşğuldular.
 Bu meydanda onlar hər gün həyəsizliq edərdilər.
 170 Nahar vaxtı gəlib çatdı. Heyvanları hər günkütək
 Naxırçılar təmənnəli gənclər üçün getirdilər.
 Bu həyəsiz cavamların rəğbət, hörmət bəslədiyi,
 Bir oturub-durduqları qasid Medont belə dedi:
 "Ey cavamlar, siz o ki var oynadınız, əyləndiniz,
 175 Daha bəsdir, gedək evə; birgə nahar hazırlayaq,
 Çünkü nahar yeməyini gecikdirmək yaxşı deyil".
 Penelopa məftunları sözə baxıb tez qalxdılar.
 Rahat evə girən kimi plaşları soyunaraq,
 Qatlayıban kreslo və kətil üstə qoydu onlar.

180 Yağlı qoyun-keçiləri, kök ve iri donuzları
 Yağlı-piylı inekləri boğazlayıb namızedlər
 Doğradılar nahar üçün. Odisseylə çoban Yevmey
 Bu vaxt şəhər səfərinə hazırlığa başlamışdı.
 185 O baş çoban Yevmey sözə başlayaraq belə dedi:
 "Qərib qonaq, sahibimin buyruğunca sən şəhərə
 Günü bu gün getməlisən. Amma mənə qalsa idi,
 Burda qalib heyvanların üzərində göz olardın.
 Ancaq ağa buyruğundan çıxməq olmaz. Danlar məni,
 Axı ağa məzəmməti çox da xoşa gələn olmur.
 190 Di göl gedək. Vaxt tez keçdi. Çox çekməz ki, axşam olar,
 Axşam çağı olanda da hava yaman soyuqlaşır".
 Çox ağıllı Odissey də bele cavab verdi ona:
 "Anlayıram. Elə mən də bu bərədə düşünürdüm,
 Yaxşı gedək. Qabağa düş. Dilənərək gəlim mən də.
 195 Varsa hazır dəyəneyin, ver o mənə dayaq olsun,
 Axı özün deyirdin ki, şəhər yolu sürüskəndir".
 Belə deyib asılıqanı ipden olan, dəlmə-deşik
 Və yamaqlı heybəsini ciyni üstdən aşındı o,
 Öz ürəyi istəyən bir esa verdi Yevmey ona,
 200 Ağa ilə belədçilik edən Yevmey düdü yola;
 Çobanlarla itlər qaldı mal-qaranı qorumağa.
 Söykəndiyi əsasıyla, köhnə yırtıq paltarıyla
 Laert oğlu yaşı ötmüş dilənçiye oxşayırı.
 Çala-çuxur, daşlı yolla aşağıya endi onlar,
 205 Daş divarlı, şəffaf sulu bir quyuya rast geldiler;
 Suyu bütün şəhərlilər bu quyudan aparırdı,
 İtak, Nerit və Poliktor düzəltmişdi bu quyunu.
 O quyunun dörd bir yanı qaraqovaq meşesi idi,
 Suyu isə yuxarıdan bir qayadan süzülündü.
 210 Yuxarıda məbəd vardı perilerin şərefinə;
 Yolcu ona nəzir verib, sonra yola düzəldirdi.
 Elə burda gəlib çatdı Melanfi o yolçulara,
 Gənc ağalar yesin deyə kök keçilər aparırdı.
 Melanfiye iki başqa köməkçi də qoşulmuşdu.
 215 Yolçuları görən kimi, o təhqirli sözlər dedi,
 Bu sözlərle Odisseyin qelbini bərk yaraladı:

"Bax, bir əclaf belədçilik edər başqa bir əclafa!
 Allah elə hər bir kəsi öz tayına rast gətirir!
 Bu səfili hara belə aparırsan, çoban Yevmey?
 220 Bu cansıxan, bu qab dibi yalamağı sevən qoca
 Çox qapıda sülənecək; topladığı töhfə isə
 Nə qılınçdır, nə də qazan, çörək qırıq-quruğudur.
 Sən ver onu, bizim heyət-bacamıza keşik çəksin,
 Mala baxsın, çəpişlərə şöy budaqlar daşısın hey,
 225 Ayranına bəlkə keçi ayağı da ala bildi.
 Amma onun pis pəşədən çıxır başı, iş xoşlamır.
 Adamlara yaxınlaşıb əl açmaqdən xoşu gelir,
 Sədəqəyələ doydurmağa cəhd eləyir boş qarnını.
 Bir söz deyim, bil ki, bu söz tutacaqdır öz yerini:
 230 Allahsifet Odisseyin sarayına düşsə yolu,
 Kürsüləri üzərine yağıdıracaq namızedlər;
 Qabırğa və kelləsini tamam şil-küt edəcəklər!"
 Bunu deyib Odisseyə bir təpik də vurdı o gic;
 Öz yoluna davam etdi, sarsıtmadı zərbə onu.
 235 İki fikir tərəddüdə saldı bu dəm Odisseyi:
 Əlindeki ağaclamı vurub candan etsin onu,
 Yoxsa göye qaldıraraq başı üstə vursun yero.
 Ancaq dözüb səbr elədi, Yevmey isə Melanfiyə
 Söyüb, sonra əllerini qaldıraraq dua etdi:
 240 "Siz ey bulaq pəriləri, ey Zevsin qız övladları!
 Mərd Odissey əgər sizin adınıza çəpiş budu,
 Quru budu yandırıbsa, rədd etməyin xahişimi!
 O qayıtsın; onu bura çatdırınsınlar ölümsüzler!
 O qayıtsa səndə olan bu qırreni dağırdarı,
 245 Bu qırredir səni hər gün İtakaya sürükleyən.
 Sürünənse axırına çıxır fərsiz çobanların".
 Belə cavab verdi keçi sürüsünün baş çobanı:
 "Gör bir neler çərənleyir bu sərt, köpək, bu fitnəkar!
 Bircə dayan, bu yaxında bir gəmiyə mindirək
 İtakadan uzaqlarda səni qultək satacağam.
 Telemaxı ya Apollon oxla vurub öldüreydi,
 250 Ya da əyan oğulları tökəyidilər al qanını;
 İtkin düşmüş atasının yolu ilə yollanayı!""

Belə deyib yeyinlədi, Odisseygil qaldı dalda.
 255. Melanfi tez gedib çatdı Odisseyin sarayına,
 Zala girib subaylarla bir süfrədə əyləşdi o;
 Onu sevən Yevrimax da qarşısında əyləşmişdi.
 Xidmətçilər bir parça ət qoydu onun qabağına,
 Yesin deye, açarçı da xörək qoydu masa üstə.
 260 Bir az sonra Odisseyle çoban Yevmey gəlib çatdı;
 Yaxınlıqda dayandılar. Forminq səsi eşitdilər.
 Oxumağa hazırlaşan Fəmiy idi onu çalan.
 Odissey öz çobanının əllərindən tutub dedi:
 "Çoban Yevmey, Odisseyin qəşəng evi yaqın budur!
 265 Bu qədər ev arasında onu tapmaq çətin deyil.
 Burda hər şey yerindədir. Həyət tamam hasarlanıb,
 Qoşa taylı darvazası möhkəmdir ne qədər desən,
 Nə sindirmaq mümkündür bu darvazam, nə də yixmaq.
 Görürəm ki, çoxdur sayı bura qonaq gələnlərin,
 270 Qızarmış ət iyi gəlir, forminq səsi eşidilir.
 Axı bütün məclislərə forminq bəzək yaranıbdır.
 Çoban Yevmey, Odisseyə sənse belə cavab verdin:
 "Dediklərin tamam düzdür, sən hər işdə ağıllısan.
 İndi gərək fikirleşək; bundan sonra neyleyək biz?
 275 İstəyirsən sən daxil ol rahat, qəşəng evə öncə,
 Məftunların dəstəsinə qarış, mənse burda qalım.
 İstəyirsən sən burda qal, mən əvvəlcə daxıl olum.
 Ancaq burda çox ləngimə, birdən görən olar səni,
 Bir şey atar, ya da döyar. Bax, bu haqda bir fikirləş".
 280 Sınaqlardan metin çıxmış Odissey də ona dedi:
 "Anlayıram. Elə mən də bu barədə düşünürdüm.
 Əvvəl sən gir. Burda qalıb mənse bir az gözləyərəm.
 Mənə çox şey atılıbdır, çox döyüüb-söyülmüşəm.
 285 Mənim canım dözümlüdür. Hem davada, hem dənizdə
 Yaman güne alışmışam; qoy biri də artıq olsun.
 Amma achiq yaman dərddir, yalnız onu yenmək olmur,
 Az felakət getirməyib adamların başına o.
 Achiq dərdi insanlara möhkəm gəmi düzəlddirib,
 290 Coşqun dəniz sularında yağıllara qan uddurur".
 Odisseyle çoban Yevmey belə səhbət edirdilər.

Odisseyin Arqus adlı iti qapı yanındaydı;
 O başını qaldıraraq şəklədi cüt qulağını.
 Odissey öz əllərilö yemleyərdi həmin iti,
 Troyaya gedən gündən it də qaldı ov etməkdən.
 295 Gonclər onu maral, keçi, dovşan üstə aparardı,
 İndi yoxdu sahibinin nəzərləri üzərində.
 Arqus qapı yanındaki peyinlikdə uzanmışdı,
 İnek, qatır peyinliyi təpə kimi qalanmışdı.
 Qullar ağa tarlasına aparmalı idi onu,
 300 It gənəsi bürümüşdü peyinlikdə yatan iti.
 Arqus birdən hiss elədi Odisseyin gəldiyini,
 Quyruğunu bulayaraq, tez şəklədi qulağını,
 Ancaq gücү çatmadı ki, sahibinə terəf gedə.
 Odissey gözəcə baxıb göz yaşını sildi xəlvət.
 305 İstemədi Yevmey görsün və tələsik sual etdi:
 "Qəribədir, Yevmey, peyin üzərində yatan bu it
 Yaraşıqlı itdir. Ancaq bunu deye bilmərəm ki,
 Qaçışı da özü kimi bir vaxt gözəl olub, ya yox?
 Bolə də o, ağasının süfrəsində hey yalmanın,
 310 Görkəminə görə evde saxlanılan itlərdənmiş?"
 Çoban Yevmey, sənse ona cavab verib belə dedin:
 "Sahibi çox uzaqlarda olmuş olan bu köpəyin
 Yaraşıqlı və cəldiliyi hələ qalmış olaydı kaş!
 Odisseyin Troyaya getdiyi vaxt sən bu iti
 315 Görmüş olsan, cəviklik və qüvvətinə mat qalardin!
 Heç bir meşə yırtıcısı ondan qaça bilməyirdi,
 İy anlayıb ov izinə düşməkdə də birinciyydi.
 İndi tamam əldən düşüb, sahibi də harda isə
 Ölüb gedib. Kənizlərsa əhəmiyyət vermir ona.
 320 Əgər qul öz ağasının hökmünü hiss eləmirse,
 İşləməye olan şövqü bircə anda sönüb gedir.
 Açıq gözlü Zevs insəni qul halına salan zaman
 Onun eşl qıymətinin yarışımı alır geri".
 Belə deyib yaraşıqlı, rahat evə girdi Yevmey,
 325 Namızadılər toplaşlığı geniş zala daxil oldu.
 Düz iyirmi ildən sonra sahibini görən iti
 Qara bəxti qara ölüm ağuşuna atdı birdən...

Yevmeyi ən evvəl gören allahsifət Telemaxdi,
 Onun evə girdiyini görən kimi gənc ağası
 330 Tez başını tərpədərək dəvət etdi öz yanına.
 Kətil çəkib əyleşdi o. Namızədlər qonaqlığa
 Toplaşanda o ketildə etpaylayan əyleşərdi.
 O kətili Telemaxın masasının lap önündə
 335 Yerə qoyub ağasıyla qabaq-qənşər əyleşince,
 Carçı ona ət də verdi, səbətdəki çörekdən də.
 Bir az sonra Odissey də daxil oldu həmin zala,
 Yaşı ötmüş dilənçiye oxşayırıdı o görkəməcə,
 Əsa ilə yeriyirdi, cir-cindirin içindəydi.
 Gəlib görürüş çərçivənin kandarında əyləşərək,
 340 Kürəyini qapının sərv payasına yarışdırıdı.
 Xarrat onu bir vaxt yonub, qaytanla da düzəltmişdi.
 Mərd Telemax Yevmeyə gen səbətdən bir bütöv çörək,
 Bir də iki əl tutumu qədər bişmiş ət verərək
 Dilənçiye aparmağı əmr eleyib belə dedi:
 345 "Al bunları qonağa ver; özüne də de ki, tez-tez
 Subaylara yanaşaraq hər birindən pay istəsin.
 Utancaqlıq adamların ən yaramaz yoldaşıdır!"
 Yevmey əmrə qulaq asıb Odisseyə təref getdi,
 Qarşısında dayanaraq bu qanadlı sözü dedi:
 350 "Qonaq, bunu göndərərək Telemax ərz eledi ki,
 Subaylara yaxınlaşıb tez-tez ehsan istəyəsən.
 Dedi: həya yoxsulların ən yaramaz yoldaşıdır".
 Çox ağıllı Odissey də Yevmeyə bu sözü dedi:
 355 "Ey ulu Zevs! Xoşbəxtliyi Telemaxdan əsirgəmə!
 Ürəyində nə arzusu varsa, ona çatdır onu!"
 Belə deyib ikiəlli aldı oğul payını o,
 Qoydu ayaq ucundakı köhnə-köskül heybəsine.
 O yeməyə başlayanda, ucaldı xoş nəgmə sesi,
 O yenməyi qurtaranda, müğənni də susub durdu.
 360 Penelopa məftunları zalda hay-küy qaldırdılar.
 Bu arada Odisseyə yanaşaraq pak Afina
 Tapşırı ki, subaylara yaxınlaşıb pay istəsin;
 Bu minvalla rəhmdillə rəhmsizi seçə bilsin.
 Aman vermək istəmirdi Afina heç birisinə.

365 Dilənməyə sağ tərəfdən başlayaraq mərd Odissey,
 Təcrübəli dilənçitək əl uzatdı hər birinə.
 Təəccübə baxıb ona subaylar pay verirdilər.
 Bir-birindən sorurdular: bu kimdir və hardan gəlib?
 Birdən çoban Melanfi bu suallara verdi cavab:
 370 "Ey xanımla evlənməyə namızədlər, qulaq verin:
 Bu yadelli dilənçini sizden evvəl men görmüşəm.
 Onu bizim yanımıza çoban Yevmey götürübdir,
 Ancaq əsil-nəsəbini sizə deyə bilmərəm men".
 Belə dedi. Antinoy bərk töhmətlədi donuzçunu:
 375 "Söylə görüm, bunu niyə getiribsen bu şəhərə?
 İtakada yoxsa azdır ev-eşiksiz avaralar,
 Yoxsa azdır zəhlətökən, qabyalayan dilənçilər?
 Sahibinin sərvətinə bunca adam daraşmışkən,
 Sən az bilib birini də dəvət edib gətirmişən?"
 380 Çoban Yevmey, Antinoya sənse belə cavab verdin:
 "Əsilzadə ola-ola, Antinoy, çox pis danışdın!
 Özün düşdün: əlindən bir iş gəlməyən müsafiri,
 Xeyirverməz bir adamı kim evinə dəvət edər?
 Falçıları, həkimləri, məharetlı xarratları,
 385 Xoş nəgməli müğənnini dəvət edir bizdə hər kəs;
 Bunlar dəvət edilirlər dünyamın hər guşəsində.
 Dilənçini dəvət edən kimdir ki, xərc çəkə ona?
 Xanım ilə evlənməyə namızədlər arasında
 Odisseyin qullarına, şəxson mənə sən çox sərtsen.
 390 Nə qədər ki, dərrakəli Telemaxla, ağıl kanı
 Penelopa bu evdadır, sözün mənə kar eləməz".
 Dərrakəli Telemax da Yevmeyə bu sözü dedi:
 "Daha bəsdir, sus, bu qədər uzunçuluq eləmə, sus!
 Bilirsən ki, Antinoy çox sevir qaba danışmağı,
 395 Savaşmayı, özgəsini savaşa sövq eləməyi".
 Bundan sonra Antinoya bu qanadlı sözü dedi:
 "Antinoy, sən ata kimi mənə qayğı göstərirsən.
 Fikrin budur bu qonağı xoşagelməz sözler ilə
 Öz evimdən qovum çöle. Allah, bizi bundan qoru!
 400 Könlün her nə istəyir, – ver; heyfim gələn deyil mənim.
 Hətta xahiş eleyirəm. Nə anamdan çəkin, nə də

Odisseyin sarayında ömür süren kölelerden.
 Lakin sənin ürəyindən keçən başqa bir fikirdir:
 Almaqda çox tamahkarsan, verməkdəsə əlin yoxdur".
 405
 Belə dedi. Antinoy da belə cavab verdi ona:
 "Bu nə sözdür, danışırsan, ay boşboğaz, quduz dəli!
 Hər namızəd bu qədər pay versə ona tamam üç ay
 Bu qapıya hərlənməyə cəsərəti çatmaz onun".
 410
 Bunu deyib üstüne ağ ayağını uzatdı.
 Bir kürsünü masa altdan alıb onu hədələdi.
 Qalan bütün məftunlarsa etlə çörək verib onun
 Heybəsini doldurdular. Axeylilər verdikləri
 Nemetlərdən yemək üçün astanaya qayıdarkən
 415
 Antinoya yaxınlaşış belə dedi mərd Odissey:
 "Dost, sen də ver; sən bu yerdə sonuncu yox
 Birincilər səfindənsen. Görkəmindən çarlıq yağır.
 Buna görə sən hamdan çox sədəqə vermelisen;
 Mən də səni gen dünyanın hər yerində təriflərem.
 420
 Bir zamanlar mənim dəxi qəşəng, rahat evim vardı,
 Varlı, xoşbəxt yaşayırdım, qəriblərə el tuturdum,
 Qərib her kim olur olsun razi yola salırdım mən.
 Qullarım da çoxdu, insan övladını xoşbəxt edən,
 Onu zəngin adlandıran başqa varım-dövlətim də.
 425
 Neyim vardi, məhv etdi Zevs. Yeqin belə istəyirmiş.
 Bundan başqa, uzaq yolda telefon olub gedim deyə
 Piratlarla məni Misir səfərine sövq elədi.
 İkiquyruq gəmiləri Misir-çayda saxlatdırıb
 Onları çay sahilinə çıxartmağı əmr elədim,
 430
 Dedim: qalıb özləri də gəmilərə göz olsunlar,
 Müşahidə qülləsinə gözetçilər çıxsın dedim.
 Amma ki, bu gözetçilər güclərinə güvənərək,
 Misirin barlı düzlərini talayaraq boş qoydular,
 Kişiləri qırıb, arvad-uşağını qul etdiler.
 435
 Bağırtı ve haray səsi düz şəhəre gedib çatdı,
 Misirlilər eşidib bu səsi, geldi səher tezən,
 Silahlanmış piyada ve atlalarla doldu çöllər.
 Yolcuların ürəyinə qorxu saldı Şimşəksaçan.
 Heç birisi düşmenlə üz-üzə gelmək istəmədi,

Hər tərəfdən hədələdi bizi ölüm təhlükəsi.
 440
 Yolcuların bir qismini tunc qılıncdan keçirdilər,
 Bir qismini diri tutub işlətməyə apardılar,
 Məni isə ılas oğlu Dmetora bəxş etdilər.
 O, qüvvətli Kipr hakimi olub, Misrin qonağıydı.
 Kiprdə çox bəla çəkib, axır gəldim çıxdım bura".
 445
 Antinoy berk qışqıraraq Odisseyə belə dedi:
 "Qonaqlığı burnumuzdan tökmək üçün gəlibson sən!
 Mənə yaxın gəlmə! Çekil məclisin düz ortasına!
 Yoxsa ele vurram sənə, Misirlə Kipr yaddan çıxar!
 Sənin kimi zəhləfəken bir dilənci görməmişəm.
 450
 Sən hamiya yaxınlaşış, bir yığın da pay alırsan.
 Özlərinin malı deyil, heyifləri gəlsin ona,
 Yad malıdır; özü də ki, nə həddi var, nə hesabı!"
 Antinoydan uzaqlaşış belə dedi Odissey də:
 "Sənin qelbin demə tamam eksi imiş zahirinin!
 455
 Öz evində duz isteyən olsa, duz da verməzsən sən.
 Əlin altında xeyli çörək ola-ola, yad malından
 Birçə parça vermeməyin mənə, bunu sübut edir!"
 Bele dedi. Antinoy da daha artıq qezəblənib
 Hırslı-hırslı baxıb ona, bu qanadlı sözü dedi:
 460
 "Görürəm ki, öz xoşunla zaldan çıxan deyilsən sən!
 Tehqirə də yol verirsən, söyüşə də yol verirsən!"
 Bunu deyib bir kürsünü qapıb atdı Odisseyə,
 Sağ çıynindən dəydi, lakin yerindən də tərpenmədi,
 Dayandı bir qaya kimi, sarsıtmadı zərbə onu.
 465
 Öc almağı düşünərek, baxıb yalnız baş buladı.
 Tezəcə dönüb astanada əyleşərək, ağıznacan
 Dolmuş olan heybəsini yerə qoyub bele dedi:
 "Xanım ilə evlənməyə namızədlər, qulaq verin!
 Ürəyimdən keçənləri istəyirəm deyəm sizə!
 470
 Bəyaz yunlu qoyununu, inəyini yağılardan
 Qoruyarkən döyülrək kötək yeyən mal sahibi
 Ne canında ağrı duyar, nə də giley-güzər edər.
 Antinoysa məni qarnım ac olduğu üçün vurur.
 Məlun acliq nə bələlər getirməyib başımıza!
 475
 Erinnilər və allahlar havadarsa yoxsula da,

Arzum budur Antinoyun vaya dönsün toy-büsati!”
 Yevpeyt oğlu Antinoy da ona belə cavab verdi:
 “Ey yadelli, ya dinməz ye çörəyini, ya dur rədd ol!
 Yoxsa gənclər yapışaraq əlindən və ayağından,
 480 Dışarıya atıb səni qırarlar sür-sümüyünü!”
 İnciyenlər az olmadı Antinoyun sözlərindən.
 Tekəbbülü cavanlardan beziləri belə dedi:
 “Antinoy, sən bu bədbəxti nəhaq yere incidirsən.
 O, göydəki allahlardan biridirse, ölücəksən!
 485 Ölümüzlər qərib kimi gəzir bizim şəhərləri;
 Her görkəmə, şəkər girib göz qoyular insanların
 Tekəbbülü olanına, ədaletli olanına”.
 Cavanlar bax belə dedi, ancaq ona kar etmədi.
 Atasının döyülməsi Telemaxın üreyini
 490 Ağritsa da, göz yaşını mətanətlə saxladı o,
 Öc almağı düşünərək baxıb dinməz baş buladı.
 Yadellinin döyülməsi sədasını eşidince
 Düşüncəli Penelopa kənizlərə belə dedi:
 “Sərrastvuran Apollonun oxuna rast gəlsin onu!”
 495 Yevrinoma aşarçı da belə dedi xanımına:
 “Öz yerinə yeteydi kaş etdiyimiz bu qarğışlar:
 Bu qudurmuş zadəganlar sabaha sağ çıxmayıydi!”
 Zəkavətli Penelopa aşarçıya belə dedi:
 “Anacığım, onlar bədxah və nifrətə layiqdirlər.
 500 Antinoysa içlərində qara ölüm Kerasıdır.
 Zalda hansı bir qəribə yanaşıb her zadəgana
 Bir az yemək xahiş edir, ehtiyacı vardır yeqin,
 Boş çantası dolanadək hamı ona yemək verdi.
 Tek Antinoy kürsü atıb vurdur onu sağ çıxnindən!”
 505 Xanım yataq otağında kənizlərlə söhbətdəyken,
 Allahsifət mərd Odissey zalda nahar eləyirdi.
 Mərd Yevmeyi çağıraraq Penelopa belə dedi:
 “Əziz Yevmey, get yadelli o qonağı bura çağır,
 510 Burda onu danışdırıb xəber almaq istəyirəm:
 Bələkə metin Odisseydən bir şey bilir, yaxud görüb.
 Görkəmindən bilinir ki, dünyagörmüş adamdır o”.
 Çoban Yevmey, cavabında sənəsə ona belə dedin:

“Xanım, əger məftunların bu səs-küye son versələr,
 O qərib öz söhbətliə səni xoşal eləyərdi.
 515 Öz daxmamda tamam üç gün onu qonaq saxlamışam,
 O gəmidən qaçan kimi düz yanına gəlib mənim.
 Öz başına gələnləri ancaq deyib qurtarmayıb.
 Allahların nəğmə təlim elədiyi xanəndənin
 Ürəkləri valeh edən, könül açan nəğməsini
 520 Dinlemekdən insan necə doymayırsa, mən də elə
 Heyran-heyrən dinləmişəm bu qəribin söhbətini.
 Atamızdan keçib, deyir, Odisseylə mənə dostluq.
 O, Kritdə Minos nəslə vətənində doğulmuşdur.
 Çox belalar çəke-çəke buraya da ordan gəlib.
 525 Deyilənə görə burdan o qədər de uzaqda yox,
 Fesprotlar diyarıdır düdüyü yer Odisseyin.
 Bol töhfəylə yola çıxıb ordan bura gələcəkdir”.
 Zəkavətli Penelopa Yevmeyə bu sözü dedi:
 “Sən özünü çağır onun, qoy yaxından görsün gözüm.
 530 Məftunlarım ya sarayın qabağında, ya da evdə
 Kef çəkməyə məşğul olsun. Niyə də kef çəkməsinler?
 Hamisının çünki evdə toxunulmaz durur malı.
 Çörəyini, şerabını evdəkiler yeyir yalnız,
 535 Özlərisə hər gün bizim evimizə soxularaq,
 Yağlı keçi, qoyun, cöngə boğazlayıb tixayırlar,
 İçilən saf şerabın da nə həddi var, nə ölçüsü.
 Her nə var mehv eləyirlər. Evinizdə Odisseytək
 Kişi olsa mələnlərdən qoruyar bu var-dövləti.
 Kas o yena qayıdaydı doğma yurdu İtakaya,
 540 Oğlu ilə birləşərək xainlərdən öc alaydı!”
 Telemaxın asqırtısı eşidildi elə bu vaxt,
 Bütün evi tutdu səsi. Penelopa güldü buna
 Və Yevmeyə üz tutaraq bu hikmətli sözü dedi:
 “Durma, Yevmey, yadellini tez yanına çağır, gəlsin!
 545 Görmürsənmi dediyimi təsdiq etdi bu asqırıq!
 Demək axır nəfəsidir bu insafsız subayların,
 Heç birisi ölümündən öz yaxasını qurtarammaz.
 Qoy bir söz də deyim sənə, yaxşı-yaxşı saxla yadda:
 Sözlərinin düzliyünə inanarsam o qəribin,

550 Mənden qəşəng xiton, plاش, başqa paltar alacaqdır".
 Bu sözleri eşidincə Odisseyə yaxınlaşıb
 Çoban Yevmey ağasına bu qanadlı sözü dedi:
 "Qonaq, səni Penelopa öz yanına dəvət edir;
 Xanım tamam əllerini üzübsə də öz ərindən,
 555 Yenə ondan xəber bilmək arzusuya vurur qəlbə.
 Əgər sənin sözlərinin düzlüğünə inanarsa,
 Sənə ən çox gərək olan xiton, plاش verəcəkdir.
 Yeməyini isə yene qapı-qapı dolaşaraq
 Camaatdan yiğacaqsan, kim nə ister, onu verə".
 560 Dözümü çox Odissey de belə dedi o çobana:
 "İkarinin aqıl qızı Penelopa üçün Yevmey,
 B ildiyimi danışaram, heç bir şeyi gizletmərəm.
 Odisseylə bir dərdliyik, çoxdur ondan deyəcəym.
 Bu qudurğan namizedələr çekindirir məni lakin:
 565 Onlardakı həyasızlıq yere-göyə siğan deyil!
 Elə bu gün heç bir kəsi incitmədən dolaşırkən
 Bax bu adam var gücüyle sağ çıynimdən vurdum mənim.
 Nə Telemax imdadıma çatdı mənim, nə başqası.
 Get xanıma xəber ver ki, həddən artıq telesse də,
 570 Gün batana qədər düzüb gözləsin öz otağında.
 Onda ocaq kenarında söyləyərəm xoş xəbəri.
 Bir də özün bilirsən ki, eynim-başım töküldür,
 Bunun üçün mən ki, əvvəl səndən xahiş eləmişəm".
 Belə dedi. Çoban bunu eşidincə çıxıb getdi.
 575 O qapıdan girən kimi Penelopa xəbər aldı:
 "Tək gəlirsən, Yevmey? Niye bəs gəlmədi o yadelli?
 Ya çekinir, ya bu evdə görünməkdən həya edir.
 Utancaq yurd-yuvasızın ağır keçər güzəranı".
 Çoban Yevmey, xanımıma sənsə bele cavab verdin:
 580 "O çox düzgün cavab verdi. Abırsızdan abını
 Qoruyan her müdrik adam ancaq belə cavab verə:
 Gün batana qədər onu gözləməyi tapşırı o.
 Xanım, sənin özünçün də qərib ilə tek oturub
 Söhbət etmək, sözlerinə qulaq asmaq yaxşı olar".
 585 Düşüncəli Penelopa ona belə cavab verdi:
 "Kim olursa olsun qərib, dedikləri ağıllıdır."

Yer üzündə, ölməlilər arasında bunlar kimi
 Həyasızlıq və cinayət törədənlər az tapılar".
 Belə dedi. Yevmey isə deyəcəyi sözü deyib
 590 Gənc əyanlar yiğnağına qarşıdı bir an içində.
 Başqları eşitməsin deye bir az əyilərek,
 Bu qanadlı sözlərini Telemaxa piçıldadı:
 "Dost, mən gedim donuzlara, mal-qaraya bir baş çəkim.
 Sən də burda – öz evində bu qəribdən muğayat ol.
 595 Ancaq əvvəl özün haqda düşün, bir iş baş vermesin:
 Bu adamlar arasında bədxahların az deyildir.
 Bize bəla töretməmiş Zevs alaydı canlarını!"
 Dərrakəli Telemaxsa ona cavab verib dedi:
 "Ata, sözün çin olacaq. Ancaq əvvəl ye, sonra get.
 600 Dan sökəndə qurban üçün mal getirib gəlməlisən.
 Allahların kömeyilə buranı mən yola verəm".
 Bele dedi. Yevmey rahat kreslədə əyləşərək,
 Könlü-gözü doyanacan yemek yedi, içki içdi.
 Evdən çıxıb sonra getdi donuzları olan çölə.
 605 Penelopa məftunları bütün günü axşamadək
 Oxumaqla, oynamaqla kef çəkdilər, hezz aldılar.

ON SƏKKİZİNÇİ NƏĞMƏ



Gelmə bir dilənçi vardi. İtakamı başdan-başa
Dolanmaqdı işi-gücü. Yaman qarinquluydu o.
Boy-buxunca nəhəng olan, qarnıdöyməz dilənçinin
Nə elə bir gücü vardi, nə elə bir iqtidarı.
5 Ona əziz anasının verdiyi ad Anrey idi,
İtakalı cavanlarsa İl deyərək çağırırdı,
Onlar hara buyursalar o tez xəber çatdırırı.
Odisseyi öz evindən qovmağa cəhd elədi İl,
Onu təhqir eləyerek bu qanadlı sözü dedi:
10 “Rədd ol, qoca, yoxsa tutub ayağından sürüyərem.
Bir bax, hamı göz vurur ki, ayağından tutub səni
Dişarıyla firıldadım. Mənim üzüm gəlmir buna.
Di yubanma, elbəyaxa olmamışkən dur ayağa!”
“Hirsli-hirsli baxıb ona, Odissey bu sözü dedi:
15 “Axi, sənə bir yamanlıq eləmədim, sataşmadım!
Mənim üçün ferqi yoxdur, kim nə verir, versin sənə.
Qapı ağızı nə səninçün darlıq edir, nə mənimçün.
Her ikimiz yoxsul ikən niyə gerək hesəd çəkək?
Əlimizdən nə gələr ki, vari verən allahlardır.
20 Çox da əl-qol atıb məni hirsəndirmə; qocalsam da,
Ağzin-burnun, berbədənin al qanına qəltən olar.
Onda bil ki, sabah daha rahat olar burda yerim.
Seni emin edirəm ki, onda sənin ayaqların
Laert oğlu Odisseyin sarayına bir də deyməz!”
25 Avara İl qışqıraraq Odisseyə bele dedi:
“Aman Allah! Gör bir nələr çərenleyir bu lüt qoca!
Sanki mətbəx qarısıdır! Dayan, sənə göstərərəm!
Zəmidə göy sünbülləri mehv edən bir donuz kimi
Əzişdirib, dişlərini qırıb töker sərt yumruğum!

30 Di toqqalan! Burdakılar şahid olsun davamıza!
 Səndən gəncin zərbəsinə görək necə tablaşırsan!"
 Uca qapı qarşısında hamarlanmış astanada
 Onların bu sözleşməsi qızışdıqca qızışdı hey.
 35 Yevpeyt oğlu Antinoyun nəzərindən qaçmadı bu.
 Sevinərək gülə-gülə dostlarına belə dedi:
 "Dostlar, belə bir eyləncə görünməyib burda hele.
 Gör allahlar bize ne xoş bir tamaşa qismət edir!
 Bu yadelli adamla İr bir-birilə savaşırlar,
 Vuruşmayla bitecek bu. Gelin biz də qızışdırıq!"
 40 Nikah tələ eleyənlər yerlərindən sıçradılar,
 Toplaşdırular cındır geymiş adamların ətrafına,
 Yevpeyt oğlu Antinoy, bax, belə dedi subaylara:
 "Gənc dostlarım, sözlərimə yaxşı-yaxşı qulaq verin!
 Keçilərin qanlı, piyli qarınların ocaqdadır;
 45 Biz onları axşam çığı yemek üçün hazırladıq.
 Kim bu iki vuruşandan rəqibine qalib gələsə,
 Dediym o qarınlardan birisini seçib yeyər
 Və iştirak edə bilər bizimlə hər qonaqlıqda;
 Burda başqa dilənçinin dilənməyə haqqı yoxdur".
 50 Antinoyun təklifile razılaşdı dərhal hamı.
 Odisseyə məqsədini bildirmədən belə dedi:
 "Bir ehtiyac üzgünnünün – əldən düşmüş bir qocanın
 Bir cavanla vuruşması mümkündürmü, əziz dostlar!
 Məlun qarın vadər edir lakin məni bu vuruşa.
 55 Ancaq gerək siz də mənə and içib söz verəsiniz
 Ki, sizlərdən heç biriniz ağır və sərt yumruğuyla
 Məni vurub qəlebəni İrə nəsib etməyəcək".
 Penelopa məftunları and içdiler Odisseyə.
 Elə ki, söz verib ona, and içdilər qurtardılar
 60 Dərhal sözə başlayaraq Telemax bu sözü dedi:
 "Qəlbin vuruş meydanına səsləyirse əger səni,
 Axeylilər qoy təlaşa salmasınlar ürəyini!
 Səni vuran çox adamlı vuruşmalı olacaqdır.
 Ev sahibi mənəm. Yeqin adlı-sanlı və ağıllı

65 Antinoy da, Yevrimax da mənə kömək edəcəklər".
 Telemaxın bu sözüyle razılaşdı bütün gənclər.
 Odissey cır-cındırıyla örtdü eyib yerlerini,
 Açıq qaldı yalnız iri ombasıyla, enli çyini.
 Pak Pallada – Afina da yaxınlaşıb ona bu an,
 70 Qüvvət verdi onun bütün əzasına, qollarına.
 Penelopa məftunları bunu görüb mat qaldılar.
 Bezisi öz yanındakı yoldaşma belə dedi:
 "İrin işi bitdi daha. Əngəl açdı öz başına.
 Cındır paltar altda qoca gör nə omba sahibimiş!"
 75 Onlar belə danışanda İr əsirdi qorxusundan.
 Qullar onu güclə çəkib gətirdilər ortalığa.
 İrin bütün bədəninin əzələsi titrəyirdi.
 Antinoy öz adı ilə çağıraraq söyüdə onu:
 "Lovğa! Gərək ya ölüydin, ya dünyaya gəlmeyeydin!
 80 Madam ki, sən yoxsulluqdan üzgün düşmüş bir qocanın
 Qabağında titrəyəsən, doğulmasan yaxşı idı!
 Bax, deyirəm və dediyim sözə əməl edəcəyəm:
 Əger səndən güclü çıxıb, sənə üstün gelsə qoca,
 Səni qara bir gəmiyə süvar edib mən bir anda
 85 Ehet çarın torpağına özüm yola salacağam.
 Qoy o qanayerikləyən kəssin burun-qulağını,
 Biabırçı üzvünү də qopardaraq atsın itə!"
 Bu sözlərdən İrin daha bərk titrədi ber-bədəni.
 Onu dartıb gətirdilər. Yumruqlar tez qalxdı göye.
 90 Öz-özünə sual verib fikirlesdi mərd Odissey:
 Bir zərbədə uçursunmu ruhu onun bədənidən,
 Yoxsa yüngül bir zərbəylə yalnız yere sərsin onu?
 Düşündü və qət etdi ki, yüngülvari vursun İri,
 Beləliklə heç bir kəsədə şübhə-filan oyatmasın.
 95 Onlar bir az gəzişdilər. İr ciyindən vurdı onu.
 Odisseysə qulağının ləp dibinə vurdı İrin,
 Əzdi boyun sümüyünü. Ağzından qan geldi İrin,
 Dişlərini bir-birinə vura-vura sərildi İr.
 Ayağını dövdü yere. Əllərini qaldıraraq

100 Penelopa məftunları gülməkdən qəşə elədilər.
 Odisseyə ayağından tutub İri ön otaqdan
 Sürükleyib çekdi həyət darvazası yaxınma,
 Divara dik söykəyərək əline bir əsa verdi.
 Sonra isə bu qanadlı sözlə ona etdi xıtab;
 105 “İndi əylesən, domuzlardan, köpəklərdən qorun ancaq,
 Dilənçi və qəriblərə hökm etməyi yaddan çıxart.
 Sən ki, belə qorxaqsanmış, bundan bətər olar günün!”
 Belə deyib, asılıqanı ipden olan, dəlmə-deşik
 Və yamaqlı heybəsini çiyini üstdən aşındı o,
 110 Sonra yene qayıdaraq astanada tutdu qərar.
 Subaylar da evə döntüb, onu təbrik elədilər:
 “Qərib qonaq, o ulu Zevs bir de başqa ölümsüzler
 İstediyin her nədirse səni ona çatdırınsınlar!
 O acgözü yaxşı oldu başımızdan rədd elədin;
 115 Bir də burda sülənməz o. Çox çekməz o avaranı
 Ehet çarın torpağına yola sallıq, çıxar canı”.
 Onların xoş sözlərində xoşhal oldu Odissey də,
 Antinoy da ona yağılı keçi qarnı bağışladı.
 Amfinom da bir səbətdən iki bütöv çörək alıb,
 120 Odisseyə tərəf gedib çörəkləri verdi ona,
 Sağlığına qızıl camda mey qaldırıb belə dedi:
 “Ey yadelli ata, şad ol! Düzdür indi qəmzədəsən,
 Barı bundan sonra bəxtiyarlıq qismət olsun!”
 Çox ağıllı Odissey də ona belə cavab verdi:
 125 “Sən haqlısan. Amfinom, sən çox ağıllı bir adamsan,
 Sənin atan barəsində çox təriflər eşitmışəm;
 Dulixili Nis həm varlı, həm də hüner sahibiydi.
 Deyirlər ki, görkəmcə də lap atana oxşayırsan:
 Bu səbəbdən sözlerimə yaxşı-yaxşı qulaq ver sən:
 130 Yer üzündə əmr eləyen, nəfəs alan ya sürütən
 Canlıların arasında insanlar ən yazıçıdır.
 İndi günü xoş keçirsem, ayaqları yer tutursa,
 Düşünmür ki, yaxınlarda bəla da baş vere bilsə.
 Bir fəlakət göndərdimi ona Olimp allahları,

135 Üreyindən olmasa da o möhnətə dőzəsidir.
 Zevs atamız hansı fikri bu gün təlqin eleyibse,
 Həmin gün o fikir gəzir başında yer övladının.
 El içinde mən de bir vaxt varlı, xoşbəxt olasıydım,
 Ancaq neçə qardaşuma, atama və öz hökmümə
 140 Qüttələnib neçə-neçə nalayıq iş töretdim mən.
 İnsan gərek belə xəbis, bed işlərə qurşanmasın.
 Allahların verdiyinə qane olsun, kirimişə.
 Bu evdə də xəbis işlər görən neçə pərəstişkar:
 Yaxınlarda vətəninə, ezziz qohum-qardaşına
 145 Qovuşacaq bir adamın varını qəsb edir onlar,
 Arvadını təhqir edir. Allah ele eləsin ki,
 Yad ellərdən qayıdaraq bura ayaq basanda o,
 Eve getmiş olaydın sən, görməyəydi burda sən.
 Öz evinə dönen kimi burdakılar ile onun
 150 Arasına qan düşəcək, inan mənim sözlərimə!”
 Yere şirin mey carlayıb sonra özü nuş elədi.
 Dulixili sərkərdəyə verdi sonra mey camını.
 O, əldə cam gəzdi zalı, ürəyində gizli bir dərd,
 Başı yero dikilmişdi; duymuşdu ki, öləcəkdir.
 155 Afinanın hökmü ilə buxovalımb bu qesrde,
 Telemaxın nizəsilə dünyani tərk etməliydi.
 Gedib əvvəl əyləşdiyi kresloda oturdu o.
 Pak Pallada Afinanın təlqinilə İkarinin
 Aqil qızı Penelopa birdən belə fikrə gəldi;
 160 Nikah tələb edənləri gedib bir az qızışdırınsın,
 Eleca də öz oğlunun, öz ərinin nəzərində
 Əvvəllerdə olduğundan daha artıq olsun ezziz.
 Şübhəli bir təbessümle kənizinə belə dedi:
 “Yevrinoma, qəlbim mənə əmr edir ki, – zəhləm gedən
 165 Namızədlər dəstəsinin qarşısında öz oğluma
 Onun üçün faydalı bir söz söyləyib, öyüd verəm:
 Deyəm ki, o həyəsizlər dəstəsinə qoşulmasın,
 Çünkü onlar üzdə yaxşı, batındəsə bədxahıdlar”.
 O açaçı Yevrinoma cavabında belə dedi:

170 "Menim balam, başdan-başa haqlı sözdür dediklerin.
 Heç bir şeyi gizlətmədən get bunları oğluna de.
 Ancaq evvəl get bir yuyun, etirli yağı çək üzünə;
 Göz yaşının üzündəki izləri qoy bilinməsin.
 Hər bir şeyi unudaraq hey qəm çəkmək yaxşı deyil.
 175 Oğlun daha böyüyübdür. Gecə-gündüz yalvararaq
 Onu görmək istədiyin gənc yaşına gəlib çatıb".
 Düşünceli penelopa ona bele cavab verdi:
 "Tekid etmə, Yevrinoma, dərd başından aşa-aşa
 Nə ciməsi, nə üzümə etirli yağı çəkəsiyəm.
 180 Odissey ki, eyriburun gəmisində üzüb getdi,
 Aldı Olimp allahları mənim hüsn-camalımı.
 Avtonoya, Qippodamya kənizləri çağır gəlsin,
 Müşayiət elesinlər məni, zala enən zaman.
 Utanıram kişilərin yanına mən tək getməyə".
 185 Xanım bele buyurunca qarı evden çıxdı dərhal,
 Getdi həmin kənizləri yuxarıya çağırmağa.
 Pak Pallada Afina da başqa fikrə gəldi indi,
 Penelopa yatsın deyə şirin yuxu göndərdi o.
 Süstləşərək oturduğu yerde yatdı xanım dərhal.
 190 Akeylilər tamam heyran qalsın deyə, pak ilahə
 Onda olan gözəlliye eləvelər etdi yenə.
 Əvvəl başdan Afroditə işlətdiyi yağıdan çəkib
 Daha gözəl bir cazibə verdi onun camalına, —
 Afroditə xaritlərlə rəqs edəndə bundan çəkib.
 195 Pak Afina sonra onun artırdı boy-buxununu,
 Dərisini cilalanmış fil sümüyü tək ağartdı.
 Bu işləri görüb getdi ilahələr ilahəsi.
 Ele bu vaxt beyaz elli kənizlər də gəlib çıxdı;
 Penelopa səs-küytüne oyandı bu gələnlərin.
 200 Üz-gözünü ovuşdurub, yuxusunu qovub dedi:
 "Dərd başından aşa-aşa şirin yuxu tutub məni.
 Artemida kaş belə bir rahat ölüm göndəreydi,
 Dərd çəkməkdən həmişəlik qurtarayıdı yaziq canım.
 Çoxcəhətli igidliyi akeylilər arasında

205 Məşhur olan ər həsrəti üzməyəydi daha məni".
 Belə deyib qəşəng yataq otağından zala endi.
 İki qadın xidmetçi də müşayiət etdi onu.
 Qadınların ilahəsi Penelopa enib zala,
 Onun giriş qapısının yanında bənd alıb durdu.
 210 Parıldayan örpek altda gizlətmışdı yanağını,
 Sağ-solunda iki kəniz dayanmışdı ehtiramla.
 Məftunların alovlanan ehtirasdan əsdı dizi, —
 Penelopa ile yatmaq arzusuna düşdü hər kəs.
 Uca səsle öz oğluna xıtab edib dedi xanım:
 "Olub-qalan mətanətin yoxa çıxıb, oğlum, yəqin,
 Uşaq vaxtı indikindən daha mətin bir oğlandın.
 Düzdür, indi böyüyübsən, yeniyetmə yaşındasan.
 Səndə olan boy-buxunu, gözəlliyi-yarasığı
 Görən deyər: en bəxtiyar bir kişinin övladısan.
 215 Rəhmdilik nə qəlbində qalib ancaq, nə başında.
 Yol verirsən evimizdə bədxahlıqlar peyda olur,
 Yol verirsən incidirlər qonağımız yadellini!
 İndi buna nə ad verək? Qonaq bizim evimizdə
 Adamlardan zorakılıq və istehza görürsə tek,
 220 El içində adın-sanın ləkələnib xar olmazmı?"
 Odisseyin dərrakəli oğlu ona bele dedi:
 "Əziz ana, mezənnətin üçün sendən incimirəm.
 İndi ruhən hiss edirəm yaxşı nədir, yaman nədir;
 225 Əvvəllərse uşaq idim, seçəmmirdim mən bunları.
 Lakin yenə doğru-düzungün düşünməyi bacarmıram.
 Ürəkləri təmizlikdən uzaq olan bu adamlar
 Tez-tez məni hırslıdır; yoxdur düz yol göstərənimi.
 Savaşdırən bu adamlar deyil İrlə bu qocanı;
 Onlar özü savaşdırən qoca qalib gəldi İre,
 230 Ey Zevs ata, ey Apollon, ey Pallada Afina! Kaş
 Evimizə soxulmuş bu məftunların özləri də
 İrtək əldən düşmüş halda başlarını sallayaraq,
 Kimi həyat, kimi də ev divarına söykənəydi.
 İr indi də həyatdəki sədd dibinə əyleşərək,

240 Gözlərini dikib yerə; görən deyər sərxoşdur o.
 Ayaq üstə dura bilmir, öz evinə gedə bilmir,
 Bər-bədəni gücdən düşüb, taqetini itiribdir".
 Telemaxla Penelopa bu barədə danışındı.
 Yevrimax da geldi bu vaxt, o, xanıma belə dedi:
 245 "Sen ey qoca İkarinin aqıl qızı Penelopa!
 Əgər Arqos camaatı səni indi görseydilər,
 Pərəstişkar cavanların sayı qat-qat çoxalardı,
 Gün doğmamış gelib bura qonaqlığa başlardılar.
 Boy-buxunda, dərrakədə heç bir qadın çatmaz sənə".
 250 Düşüncəli penelopa ona belə cavab verdi:
 "Yox, Yevrimax, məndə olan gözəlliyi, boy-buxunu
 Arqıvliler İliona gedən gündən aldı felek.
 Nəcib erim Odissey də gedənlərin içindəydi.
 O qayıtsa ve qayğımı çeksə idi menim yənə,
 255 Bundan daha gözəl olar, artardı şan-şöhrətim də.
 Çoxdur qəmim. Allahlar çox dərdə düçər edib məni.
 Yadımdadır doğma ata yurdunu o tərk edəndə,
 Sağ əlimi bileyindən tutub mənə belə dedi: -
 Əzizim, mən inanmiram dizlik geyən axeylərin
 260 Hamısı o Troyadan sağ-salamat dönsün geri.
 Deyirlər ki, troyanlar özləri də vuruşandır;
 Onlar yaxşı nizə atır, yaydan yaxşı ox atırlar,
 Gerduməni məharətlə sürüb hücum eləyirlər,
 Bu isə en böyük hərbin taleyini hell eləyir.
 265 Bilmirəm ki, Troyada ölüsiyəm, ya dönesi.
 Burda gərək sən müğayat olasan mal-mülkümüza.
 Mənsiz, indi olduğutək və ya ondan daha artıq
 Həm atama, həm anama qayğıkeşlik göstərəsen.
 Ele ki, sən boyaya-başa çatmış gördün oğlumuzu,
 270 Evdən çıxıb istədiyin şexsə əre get, əzizim! -
 O vaxt onun dedikləri indi tutur öz yerini.
 Artıq nifrət elədiyim toy gecəsi galib çatıb.
 Lənətləyib, xoşbəxtlikdən məni məhrum eləyib Zevs.
 Başqa dərd də xırpalayır həm qəlbimi, həm ruhumu,

275 Evlənmeli gənclər bir vaxt səxavətlə tanınardı.
 Varlı-hallı ailədən qız isteyen mərd igidlər
 Ona sahib olmaq üçün bir-birilə yarışdı.
 Onlar özü qız evinə qoyun, cöngə getirirdi,
 Qonaqlıqlar verib, qızə hədiyyələr bağışladı.
 280 Əvəzini ödəmədən yad malını yeməzdilər".
 Belə dedi. Bu sözlərdən razı qaldı Odissey də:
 Bambaşqa da olsa fikri, Penelopa subayları
 Şirin dile tuta-tuta hədiyyələr ala bilir...
 Yevpeyt oğlu Antinoysa xanıma bu sözü dedi:
 285 "Sen ey qoca İkarinin aqıl qızı Penelopa!
 Axeylilər sənə her nə bağışlayır, qəbul ele,
 Verilen bir hədiyyəni rədd etmək yaxşı deyil.
 Subaylardan sən birini seçib əre getməyincə,
 Bizi dən heç kəs başqa bir qız qapısına getməyəcək".
 290 Penelopa məftunları bu təklifi bəyəndilər.
 Hər kəs töhfə getirməkçün yola saldı qasidini.
 Ala-bezək don getirdi Antinoya öz qasıdi,
 On iki zər ilgək vardi həmin donun üzərində.
 O qədər də qarmaq vardi, - əyməsi çox yaraşlı.
 295 Yevrimaxın qasıdi bir boyunbağı getirmişdi,
 Qızıl hillər, kəhrebalar bəzəmişdi onu tamam.
 Yevridamant qasıdi də bir cüt sırga ilə gəldi,
 Hər sırgada tuta benzər üç dürr vardi - yaraşlı.
 Poliktorid Pisandırın göndərdiyi qasid isə
 300 Bərabəri az tapılan gərdənbəndlə gəlib çıxdı.
 Yerdə qalan subayların hər biri bir töhfə verdi.
 Penelopa iüst qatdakı otağına qalxdı sonra
 Dalınca da kənizləri töhfələri apardılar.
 Subaylarsa yenə həmin zalda qalib, axşamadək
 305 Əylənərək zövq aldılar həm neğmədən, həm rəqsden.
 Onlar kefə məşgül ikən çökdü axşam qaranlığı,
 İşıqlansın deyə salon düz üç manqal getirdilər.
 Hər manqala bir az əvvəl ağız iti balta ilə
 Doğranılmış quru odun parçaları qaladılar,

310 Odunları növbə ilə Odisseyin kənizləri
 Talaşyla yandırırdı. Allahların töremesi
 Odissey bu kənizlərə üz tutaraq belə dedi:
 "Çoxdan çıxıb getmiş olan Odisseyin kənizləri!
 Yaxşı olar siz xanımın otağına qalxıb indi,
 315 Orda cəhre fırladaraq ona toxraq verəsiniz,
 Ya birlikdə eyləşərək yanında yun didesiniz.
 Manqallara özüm baxıb nurlandıram hər tərefi.
 Gənc ağalar qızıl taxlı al şəfəqli gözləməli
 Olsalar da mən bu işdən yorulmaram – dözümlüyəm".
 320 Bele dedi. Kənizlərse bir-birinə baxıb güldü.
 Lakin ona üzdən gözəl Melanfo sərt cavab verdi;
 Doli qızı Melanfonu xanım özü böyütmüşdü,
 Geyindirib-gecindirib, qayğısına qalmışdı hey.
 Lakin bu qız xanımının hörmətini saxlamayıb,
 325 Yevrimaxla sevişərək elaqəyə girişmişdi.
 Odisseyə təhqirəmiz sözlər dedi həmin kəniz:
 "Miskin qərib, bu nə sözdür; yoxsa dəli olubsan sən?
 Get dəmirçikanada, ya aşxanada yer tapıb yat.
 Görürem ki, ağızına nə gəlir burda danışırsan,
 330 Bunca adam arasında ədebsizlik eləyirsən.
 Çekinmirsən. Şərab alıb belkə olan ağlıni da,
 Ya evvəldən ağılsızsan, belə boş-boş danışırsan?
 Ya da səfil İrə qalib gəlməyindən ağlın çəşib?
 İrden daha güclü adam gelsə, onda neyleyərsən?
 335 O öz güclü yumruğuyla səni yaxşı əzişdirib,
 Al qanına qəltən edib evdən çölə atar bayaq!"
 Hirslı-hirslı süzbə onu Odissey də belə dedi:
 "Qancıq! Gedib sözlerini Telemaxa çatdıraram,
 Bil ki, bunu desəm, səni tike-tikə doğrayar o!"
 340 Bele deyib vahiməye saldı bütün kənizləri,
 Əsə-əsə zaldan keçib hərəsi bir yana qaçırdı,
 Ele güman etdilər ki, dediyini edəcək o.
 Odisseysə manqallara tez-tez odun tullayırdı,
 Qızlar haqda düşünmürdü. Göz qoyurdu hər bir şeyə,

345 Qəlbən coşur, görülecek işlər haqda düşünürdü.
 Laert oğlu Odisseyin qəlbində qəm atəşini
 Daha artıq alovlatmaq məqsədilə pak Afina
 Odisseyə sataşmağı təlqin etdi subaylara.
 Polib oğlu Yevrimax üz tutub zalda olanlara,
 350 Onlar bir az gülsün deyə, belə dedi Odisseyə:
 "Qulaş asın, ey xanımla evlənməyə namızədlər!
 Ürəyimden keçənləri qoyun bir-bir deyim sizə.
 Allahlardır bu adamin güzarını bura salan.
 O galib ki, daz başıyla işıqlatsın bu məclisi;
 355 Bircə baxın, bir tük belə yoxdur onun təpəsində!"
 Sonra isə qalayıxan Odisseyə belə dedi:
 "Dost, mən səni qəbul etsəm, çöl içinde işlərsənmi?
 Sənin məndən alacağın zəhmət haqqı pis olmaz heç.
 İşin isə ağac əkmək, qanqal yiğməq olacaqdır.
 360 İstədiyin qədər yemək verdirərem, qarnın doyar,
 Yaxşı paltar ayağına qəşəng səndəl verdirərem.
 Amma sənin dilənçilik peşəsindən çıxır başın,
 Adamlara yaxınlaşıb əl açmaqdan xoşun gəlir,
 Sədəqəyle doydurmağa cəhd edirsən boş qarınını!"
 365 Ağıl kani Odisseysə ona cavab verib dedi:
 "Yevrimax, kaş bahar vaxtı sən mənimlə yarışasan,
 Bilirsən ki, ömrü bahar günlərinin uzun olur.
 Mən bir əyri deryaz alam öz əlimə, sən birini,
 Ot çalmağa girişək biz, lap dan yeri qızarandan
 370 Her tərefi bürüyənə qədər axşam qaranlığı.
 Ya səninlə öküz qoşub yer şumlayam bir tarlada,
 Eyni yaşı və bəslənmiş iri, kürən öküzlerin
 Gücləri də eyni ola; sahə bire dörd olsa da,
 Bu şərtlə ki, həmin sahə əlverişli ola şuma,
 375 Onda gözün görər – necə şirəm açır bu ixtiyar;
 Ya da ki, Zevs ele bu gün harda isə dava sala,
 Menim də ki, bir qalxanım, iki iti nizəm ola,
 Gicgahıma qədər enən tunc dəbilqəm ola başda,
 Onda məni vuruşmanın ön səfində görüb gözün,

380 Qarinqulu deyə qaxınc sözlərini işlətməzdin.
 Amma ki, sən çox lovğasan, təbietin sərtdir yaman,
 Buna görə sanırsan ki, həm güclüsən, həm də böyük.
 Çünkü aciz və əfəller arasında keçir günün,
 Odissey öz doğma yurdu İtakaya döñse birdən,
 İnan ki, bu gen qapılar dar gələrdi onda səno,
 Dönüb dala boylanmadan ekilərdin bu dəhlizdən!”
 Belə dedi. Yevrimaxı başdan-başa sardı qəzəb.
 Açıqlı bir nəzər salıb ona belə cavab verdi:
 “Ay zavallı, bu sözlərin tez alaram heyfini mən!
 390 Sən bu qədər adamdan nə həya edir, nə qorxursan.
 Şərab alıb bəlkə sənin olub-qalan ağlım da?
 Ya əvveldən ağılsızsan, belə boş-boş danışırsan?
 Ya da səfil lər qalib gəldiyinçün çəşib ağlın?”
 Belə deyib, qışqıraraq bir kürsünü qapdı yerdən.
 395 Diksinərək mərd Odissey, dulixili Amfinomun
 Dizlərinə sığındı tez. Kürsü şərabpaylayanın
 Sağ qoluna gedib döydi, mey dəstisi düşdü yerə,
 Saqı isə usuldayıb üzüqöyü sərənləndi.
 Nimqaranlıq salondakı gənclər birdən küyləşdilər.
 400 Bozileri yanındakı yoldaşına baxıb dedi:
 “Kaş bu qərib gəlib bura yetişməmiş, yolda-izdə
 Məhv olaydı. Bu qışqırıq, bu hay-haray qopmayayıdı.
 İki səfil üstündə gör biz necə də deyişirik.
 Qan qaraldan qonaqlığın nə səfasi, nə lozzoti?!”
 405 Teleməx bu adamlara cavab verib belə dedi:
 “Amma əcəb məxluqsunuz! Əməliniz azıb tamam!
 Yeyib-içir, özünüüz olo ala bilmirsiniz.
 Allahlardan bəlkə biri sizi belə qızışdırır?
 Məclis bitdi. Kim isteyir gedib yatsın, mən qovmuram”.
 410 Teləmaxın bu cürətli sözlərinə qulaq verib,
 Namizədlər təəccübdən dişlədi dil-dodağını.
 Aretiadın hökməndəri Nisin adlı-sanhı oğlu
 Amfinom üz tutub orda olanlara belə dedi:
 “Dostlar, onun haqq sözündən incimoyin yeri deyil;

415 Kin bəsləyib ona təhqir yağıdırmaq da düzgün olmaz.
 Artıq ne bu yad adamı, ne Odissey evindəki
 Kölələrdən heç birini təhqir etmək lazım deyil.
 Saqı yenə qədəhlori ağızınacan doldursun qoy.
 Allahlara nəzir süzüb, sonra hamı gedib yatsın.
 Qəribise Odisseyin sarayında qoyub gedək;
 Qoy Teleməx rahatlaşın. Axı onun evindədir”.
 Belə dedi o, hamının ürəyinə yatdı bu söz.
 Onun yaxın dostu Muli, Dulixinin carçəkəni
 Kraterdə yenə meye bir anda su qarışdırıb,
 Hərəyə bir qədəh verdi. Allahların şərəfinə
 Mey ayını icra edib, özləri də içdi sonra.
 İstədiyi qədər hər kəs meydən içib doyan kimi,
 Bütün gənclər evlərinə çıxıb getdi yatmaq üçün.



ON DOQQUZUNCU NƏĞMƏ

Odisseyle pak Afina böyük yemek otağında
Nikah tələb edənləri məhv etməyi düşünürdü.
Telemaxa üz tutaraq Odissey bu sözü dedi:
“Nə ki, döyüş silahı var, Telemax, sən çıxart zaldan.
5 Nikah tələb eleyenlər səbəbini soruşsalar,
Mülaimcə cavab verib bu sözləri de onlara:
Mən onları apardım ki, tüstü xarab eleməsin,
Axı, onlar Odisseyin vaxtindəki kimi deyil,
Hamisini od-ocağın hisi basıb, korlamıblar.
10 Bir de nəcib ebedilər ürəyimə damdırıldı ki,
Siz çox içib ölüm-dirim davasına qalxarsınız,
Qonaqlığı, elçiliyi burnumuzdan tökərsiniz:
Keflənəndə axı silah öz-özünə çıxır qından”.
Belə dedi. Telemax cəld əməl edib tapşırıga,
15 Harayladı üst qatdakı Yevrikleya dayesini:
“Əziz ana, kənizləri qoyma çıxsın otaqlardan.
Qoy anbara daşıyam mən Odisseyin silahını,
Burda onlar xarab olur, hamisini his basıbdır.
Atam gedib, indiyədək mən də hələ uşaq idim.
20 Gərək indi gizlədim ki, tüstü xarab eleməsin”.
Dayə qadın Yevrikleya belə cavab verdi ona:
“Mənim balam, heç olmasa indən belə var-dövleti,
Mülkü-mali qorumağın qayğısına qalmalısan.
Bəs səninlə kim gedəcək, yola işq salmaq üçün?
25 Axı səni ötürməyə qoymayırsan kənizləri”.
Dərrakəli Telemax da ona belə cavab verdi:
“Bax, bu qərib ötürecek, uzaqdan da gelmiş olsa.
Çöreyimi kim yeyirse, onu işsiz qoymaram mən!”
Belə dedi. Yevrikleya söz tapmadı cavabında.
30 Kənizləri otaqlardan dışarıya buraxmadı.
Odisseyle onun şanlı oğlu qalxdı yerlərindən.

Nizeleri, serpuşları ve qabarıq qalxanları
 Daşınağa başladılar. Önde gedən pak Afina
 Tutduğu zər çıraqıyla işqəlatdı yollarını.
 35 Telemax öz atasını səsləyərək belə dedi:
 "Ata, böyük bir möcüzə çarpır mənim gözlərimə!
 Geniş zalmı divarları, dərin taxça – zeh yerləri,
 Hündür cökə sütunları, dam tirləri – hər şey, hər şey
 Parlayır göz qabağında, sanki yanğın baş veribdir.
 40 Gøy sahibi allahlardan yəqin biri buradadır!"
 Ağıl kanı Odisseyse ona cavab verib dedi:
 "Öz fikrini cilovla, sus, sorğu-sual vermə daha!
 Olimpdəki allahlara xas olan bir haldır bu hal.
 Ancaq sen get, yerində yat; mənse burda qalacağam.
 45 İstəyirom ananı və kənizləri bir sınayım,
 Yəqin gözü yaşılı anan məndən çox şey soruşacaq".
 Belə dedi. Telemaxsa atasına itaetlə
 Əldə məşəl, çıxdı zaldan, getdi yataq otağına.
 Nə vaxt yatmaq istəsəydi bu otaqda yatırdı o.
 50 Pak Eosu gözləyərək yatdı yenə bu otaqda.
 Odisseylə pak Afina qalib qonaq otağında
 Nikah tələb edənleri məhv etməyi düşündülər.
 Afroditə, Artemida, yaraşıqlı Penelopa
 Bu arada rahat yataq otağından çıxbı gəldi.
 55 Onu ocaq yanındaki kresloda oturtdular.
 İkmalinin el işi o kreslonun bər-bəzəyi
 Gümüş və fil sümüyündən ibaretdi başdan-başa.
 Ayaq qoymaq üçün kiçik kürsüsü de vardı onun,
 Yumşaq qoyun dərisi de salınmışdı üzərinə.
 60 Penelopa eyləşəntək kənizlər de enib gəldi.
 Masaları, qonaqlıqdan artıq qalmış yemekləri,
 Cavanların mey içdiyi qədəhləri yiğişdirib,
 Manqallarda qalan odu yera töküb, əvəzinə
 Təzə odun qoydular ki, istilik və işiq versin.
 65 Melanfo mərd Odisseyi yenə təhqir edib dedi:
 "Yadelli, de, bütün gecə zəhləmizi tökəceksən?
 Boytanaraq qadınlara gözmü qoymaq istəyirsən?
 Di rədd ol get! Bol-bol yedin, qarının doydu – daha bəsdir!

Çix get yoxsa bir kösövlə döyüb səni sallam yola!"
 70 Kinli-kinli baxıb ona Odissey bu sözü dedi:
 "Nə olub ki? Mənə qarşı niyə belə qəzəblisən?
 Buna kirli olmağımı, cırıq-cindir geyimimmi,
 Yoxsa ki, rast gəldiyime əl açmağım səbəbkardır?
 Axı qərib və yoxsulu ehtiyacdır diləndirən.
 75 Bir zamanlar mənim dəxi qəşəng, rahat evim vardı,
 Varlı, xoşbəxt yaşayirdım; qəriblərə əl tuturdum.
 Qərib hər kim olur olsun, razı yola salırdım mən.
 Qullarım da çoxdu, insan övladını xoşbəxt edən,
 Onu zəngin adlandıran başqa varım-dövlətim də.
 80 Neyim vardı, məhv etdi Zevs. Yəqin belə istəyirmiş.
 Ondan qorx ki, səni bütün kənizlərdən fərqləndirən
 Gözəlliin, yarasığın bir gün əden çıxa tamam.
 Belkə bir gün sən xanımın qəzəbinə geleceksən.
 Ya Odissey qayıdacaq; axı hələ ümidi vardır.
 85 Əger olmuş olsa belə, dönmeyəcək olsa bele.
 Apollonun kərəmindən oğlu boy-a-başa çatıb.
 İndən belə kənizlərdən heç biri bəd əxlaqını
 Telemaxdan gizlədəmməz; daha uşaq deyildir o".
 90 Belə dedi. Penelopa eşitdi bu danışığı,
 Çox məzəmmət eleyərək belə dedi kənizinə:
 "Ey heyasız qancıq! Mənə məlumdur bəd əməllerin.
 Bu işlərin öz başınla mənə cavab verəcəksən!
 Dönə-dönə demişəm mən, sen de yaxşı bilirsən ki,
 Bu qəribə ərim haqda sual vermək istəyirəm.
 95 Bilirsən ki, onsuz mənim nə gecəm var, nə gündüzüm".
 Yevrinoma aşarçıya sonra belə dedi xanım:
 "Yumşaq dəri salıb üstə, tez bir kətil getir bura
 Qonaq onda eyləşərək qoy eşitsin sözlerimi,
 Cavab versin sualına, cavab versin sorğuma o".
 100 Penelopa belə dedi. Aşarçı tez əməl edib
 Yumşaq dəri döşənmiş bir üstü hamar kətil verdi,
 Sınaqlardan mətin çıxmış Odisseyi eyləşdirdi.
 Sözə ilkin başlayaraq xanım ona belə dedi:
 "Əziz qonaq, əvvəl başdan mən soruşmaq isteyirəm:
 105 Kimsən? Atan-anan kimdir? Şəhərinin adı nədir?"

Ağıl kanı Odissey də ona belə cavab verdi:
 "Xanım, heç kəs yer üzündə səndə eyib tapa bilməz,
 Şöhrətinin səs-sorağı göylərə də gedib çatıb.
 Sen bir yiğin camaati ədalətlə dolandırın
 110 Dindar, güclü və ləkəsiz hökmədara bənzeyirsən.
 Beləsinin ölkəsində haqq-ədalət hökm sürür.
 Qara torpaq güllü taxıl, ağaclar bol bar yetirir,
 Artır heyvan sürürləri, dənizlər bol balıq verir,
 Xalq da belə hökmədarın sayesində xoşbəxt olur.
 115 Bir də mənə başqa sual versən daha yaxşı olar;
 Vətənim, qəbiləmi istəmirəm bilesiniz.
 Mən onları anan zaman dərdim daha artıq olur.
 Onsuz mən yer üzündə bədbəxtlərin bədbəxtiyet;
 Yad bir evdə yaş axıdıb inləmek də yaxşı deyil.
 120 Unudub hər şeyi, daim yas saxlamaq yaxşı deyil.
 İstəmirəm ya sən özün, ya da sənin kənizlərin
 Deyəsiniz: çox içməkdən göz yaşını saxlayamır!"
 Zəkavətli Penelopa ona belə cavab verdi:
 "Yox, ey qərib, mənde olan gözəlliyi, boy-buxunu
 125 Arqiviliər İlionə gedən gündən aldı fələk.
 Necib ərim Odissey də gedənlərin içindəydi.
 O qayıtsa ve qayğımu çəksə idi mənim yene,
 Bundan daha gözəl olar, artardı şan-şöhrətim də.
 Coxdur qəmim. Allahlar çox dərdə düçər edib məni.
 130 Adaların nə qədər ki, adlı-sanlı cavani var:
 Dulixi, Zam, six meşəli Zakinf, daşlı İtakada
 Qolu zorlu bütün gənclər mənim ilə evlənməyə
 Can ataraq, talan edir evimizdə olan vari.
 Bu səbəbdən nə qərib, nə diləncinin, nə də xalqa
 135 Xidmət edən carçıların hali təsir etmir mənə.
 Odisseyin dərdi yalnız parçalayır ürəyimi.
 Nikah teleb edənlərə kələk gəlib aldadıram:
 Allahlar çit toxumağı önce tolqın etdi mənə.
 Üst qatdakı otağıma xeyli böyük dəzgah qoyub,
 140 Zerif parça toxuyaraq belə dedim subaylara:
 – Siz ey cavan aşıqlırmı, Odissey mehv olubsa da.
 Bir az dözün, məni vadar etməyin tez ər seçməyə.

Bu kəfənlilik toxumamı, qoyun, başa çatdırım mən!
 Adlı-sanlı qoca Laert bəlkə öldü bu yaxında;
 İnsanları qırıb-tökən ölüm onu yaxalasa,
 İstəmirəm məni axey arvadları söze qoyub
 145 Desin: belə varlı adam kəfəne də sarınmadı! –
 Belə deyib məftunların ürəyini yumşaldıım mən.
 Bəs sonrası? Bütün günü toxumaqla məşğul olub,
 Gecə məşəl işığında sökürdüm o kəfənliyi.
 Beləliklə üç il mənə inandılar axeylilər.
 Elə ki, vaxt ötüb keçdi, dördüncü il yaxınlaşdı,
 Günler bir-bir gərdişini başa vurub, aylar ötdü,
 Aşıqlırmı bu kələyi bir kənizdən öyrendilər.
 Toxumamı sökən zaman tez üstümü aldı onlar.
 İstəmədən öz işimi qurtarmalı oldum mən də.
 Izdivacdən daha boyun qaçırmaga bacarmıram.
 Bunun üçün həttə yeni bəhanə də tapamıram.
 Qohumlar da evlən deyir. Oğlum dözmür bu talana.
 155 O hər şeyi qanır daha; ulu Zevsin sayəsində
 Ad qazanıb, təsərrüfat işindən də başı çıxır.
 İndi də sən söylə mənə: kimlərdənsən, haradansan?
 Nağıldakı kimi axı nə daşdansan, nə paliddan".
 Ağıl kanı Odissey də ona belə cavab verdi:
 160 Odisseyin ad-sanına layiq olan uca qadın!
 Sən təkidlə mənim əsil-nəsəbimi soruştursan.
 Bu hekayət dərdim üstə dərd qoysa da danışaram.
 Mənim kimi vətənidən uzun zaman ayrı düşən,
 165 Görmediyi şəhərləri eziyyətlə gəzib görən
 Adamların güzəranı elə belə keçib gedir.
 Ancaq buna baxmayaraq cavab verəm sualına:
 Tünd suların qucağında Krit adlı bir ada var,
 Cox zəngindir gözəlliyi, vesfə gəlməz həmin ada.
 170 Şəhərlərin sayı doxsan, xalqı saysız-hesabsızdır.
 Neçə dilə rast galərsən. Axeylilər, kidonlular,
 Eteokrit tayfasına rast galərsən o adada;
 Düz üç dori sülaləsi, pak pelasq tayfası var.
 Knos böyük şəhəridir bütün Krit adasının.
 175 Orda doqquz il süründü Minosun hər çarlıq dövrü.

180 Onun oğlu Devkalion mənim doğma atam idi.
 İdomeney ilə mənəm Devkalion oğulları.
 İdomeney Atridlərlə əyriburun gəmilerdə
 İliona üzüb getdi. Məşhur Efon mən özüməm.
 185 İdomeney həm böyükür mendən, həm də hünərlidir.
 Odisseyi mən Kritdə görüb qonaq saxlamışam.
 O Maleya yaxından Troyaya yollanarkən
 Sərt bir külək onu Krit adasına getirmişdi.
 İliyi mağarası olan Amnis limanında
 190 Gəmisini çətinlikdə firtınadan qurtarmışdı.
 Şəhərə gircək İdomeney haqda sorğu-sual etdi.
 Deyirdi ki, İdomeney ilə gedış-gelişi var.
 İkiquyuq gəmisində İdomeney Troyaya
 Gedən gündən şəfəq on, ya on bir dəfə görünmüdü.
 Odisseyi güler üzlə özüm qəbul eleyərək
 195 Evdəki bol azuqənin hesabına qonaqladım.
 Laert oğlu Odisseylə onun səfər dostlarının
 Gülsün deyə könülləri, əhalidən gulgün şərab,
 Bir qədər də kök mal əti, bir də ki, un toplatdırımdı.
 Allahsifət axeylilər düz on iki gün qaldı bizdə.
 200 Güclü şimal küləkləri lengidirdi qonaqları.
 Bilirdim ki, allahlardan hansınınsa işidir bu.
 Külək yalnız on üçüncü gün dayandı. Onlar getdi".
 O, doğruya oxşar olan yalanlardan çox danişdi.
 Xanımın göz yaşı axıb isladırdı yanağını;
 205 Sanki Zefir küleyinin dağ başına yağırdığı
 Qar əriyib isladırdı yeri Yevrin təsirilə.
 Qar suları tez doldurur gen çayların məcrasını.
 Qarşısında eylemiş öz mərd erinin həsrətile
 Xanım da göz yaşı töküb isladırdı yanağını.
 210 Arvadını ağlar görüb kövrəlsə də mərd Odissey,
 Buynuz kimi, dəmir kimi möhkəm durub, ağlamadı.
 Lakin xanım Penelopa ağlamaqdən doyan kimi,
 Yadellinin sözlerinin doğru-düzungün olduğunu
 Bilmək üçün ona yenə xitab edib belə dedi:
 215 "İstəyirəm, imtahana çəkim səni, qərib qonaq!
 Mənə nağıl elədiyin kimi əger doğrudan da

Odisseylə dostlarını qonaq qəbul edibsənse,
 Söyle görüm, o əyninə nə cür paltar geyinmişdi;
 Onun özü necə idi, kimdi səfər yoldaşları?"
 220 Ağıl kamı Odissey də belə dedi cavabında:
 "Bunu demək çox çətindir, çünkü üstdən çox keçibdir.
 Odisseyin mənim doğma vətənimi tərk edərək
 Getmesinin aži-aži iyirmi il keçib üstdən.
 Lakin yene danişaram xatırimdə nə qalıbsa.
 İkiqat ve tünd-qırmızı bir pləşdi əynindəki
 Cüt ilgəyə keçən qızıl qarmaqvardı kemərində;
 Qarmağın da üst tərefi şəkilli bir lövhə idi:
 Ala-bəzək, gənc maralı bir it qabaq pəncələri
 225 Və dişilə tutmuş idi. Qızıldandı hər ikisi.
 İt maralı boğur, maral əldən çıxıb qaçmaq üçün
 Ayağını ümidsizcə yerə vurub çırpındı.
 Plaş altdan geyindiyi xitonu da yadımadı;
 Nazikliyi quru soğan qabığına bənzəyirdi, –
 Zərif parça Günsə kimi şölə saçılıb parlayırdı.
 230 Qadınlar çox heyrət ilə baxırdılar bu xitonu.
 Qoy bunu da deyim sənə, yaxşı dinle sözlerimi.
 Heç bilmirəm evində də bunlarımı geyirdi o,
 Yoxsa yola düşən zaman onları bir dostu verib,
 Ya da ki, yol gedən zaman yol yoldaşı bağışlayıb.
 235 Axı onu sevən çoxdu; axeylilər içərə təkdi.
 Mən də ona tünd-qırmızı, haşiyəsi yaraşlı
 İkiqat bir xiton verdim, bir də qılınc bağışladım.
 Özünü də öz davamlı gəmisində yola saldım.
 Odisseyin özündən gənc qasıdı də yanındaydı.
 240 Qasıdin də görkəmini sənə təsvir edə biləm:
 Qıvrımsıçı, donqartehər və əsmər bir cavandı o.
 Yevribatdı adı onun; Odissey bu qasıdını
 Hamidan çox isteyirdi, tuş gəlirdi fikirləri".
 Qərib elə hərtərəflə təsvir etdi Odisseyi
 245 Ki, daha da qubarlanıb yaşı axıtdı Penelopa.
 Lakin xeyli yaşı axıdb ağlamaqdən doyan kimi,
 Odisseyə müraciət eləyərək belə dedi:
 "Qərib qonaq, mən əvvəlcə acıyırdım sənə qəlbon,

Lakin indi en hörmətli qonağısan sən bu evin.
 255 Sən dediyin paltarları öz əlimlə qatlayaraq
 Anbardan mən getirmişdim. Yaraşlı olsun deyə
 Keməri də mən qomyuşdum. Təessüf ki, gözüm daha
 Odisseyin doğma yurdu döndüyünü görməyəcək!
 İçi oyuq gəmisiində o dəhşətli Troyaya
 260 Onu çəkən, görünür ki, amansız bir tale imiş!”
 Ağıl kamı Odissey də cavabında bunu dedi:
 “Odisseyin ad-sanına layiq olan uca qadın!
 Daha onun həsretilə soldurma gül camalını.
 265 Səni bundan çəkindirsem, düzdür, haqlı olmazdım mən:
 Səninkine çatmasa da, ər itiren qadın ağlar;
 Çünkü sevgi yatağında birgə yatıb, uşaq doğub.
 Deyirlər ki, sənin erin allahlara berabermiş.
 Lakin kəs bu göz yaşını, dediyimi eşit, düşün.
 270 Gizletmədən həqiqəti olduğutək deyim sənə.
 Eşitmışem, Odissey öz vətənинe tez dönenecək.
 Yaxındadır. Bərəkətli fesprotlar torpağından
 Bol töhfəylə yola düşüb öz evinə dönür indi;
 Bu töhfələr neçə-neçə xalqdan ona hədiyyədir.
 Trinakriya adasından ayrılanda öz gəmisi
 275 Ve dostları qərq olublar. Bu adamlar Heliosa
 Aid olan inekləri oğurlayıb yeyib deyə,
 Qəzeblənib Heliosla Zevs batırıb hamisini
 Tək Odissey gəmi tiri üzərində xilas olub,
 Dalğa onun allahların tövəməsi feakların
 280 Torpağına atıb. Orda Allah kimi qarşılanıb.
 Feaklar çox töhfe verib, özünü də sağ-salamat
 İtakaya yollayıblar. Çoxdan gəlib çıxardı o.
 Amma əvvəl el-el gəzib yaxşı sərvət toplamağı,
 Sonra bura qayıtmagi üstün bilib o çoxbilmış.
 285 Fanilərdən heç birisi öz xeyrini düşünməkdə
 Odisseylə müqayisə edilməyə layiq deyil.
 Bunu mənə fesprotlar hökmədəri Fedon deyib,
 And içdi, mey carladı ki, allahların şərəfinə
 Odisseyi istədiyi memlekətə aparmaqçın
 290 Gəmi suya salınıb və avarçılar hazırlırlar.

Ancaq əvvəl məni yola saldı; çünki taxılı bol
 Dulixiye yollanırdı Fesprotun bir gemisi.
 Odisseyin topladığı şeyləri də göstərdi çar.
 Mən gördüğüm o var-dövlət o qədər, o qədərdi ki,
 295 Lap onuncu nəslinə də çatardı bir başqasının.
 Odisseyin Dodonaya getdiyini dedi Fedon,
 Gedibdir ki, İtakaya geri dönmək barəsində
 Sırlı palıd ağacından öyrənsin Zevs məramını:
 Öyrənsin ki, öz evinə gizli getsin, yoxsa açıq?
 300 Deməli, o salamatdır ve tezliklə qayıdaq.
 Qohum-qardaş, yurd həsreti çox da uzun çekməyəcək.
 İnandırmaq üçün səni and da içə bilerəm mən.
 And içirəm ulu Zevsə, and içirəm bu süfrəyə,
 And içirəm Odisseyin bu qonaqcıl ocağına!
 305 Dediklərim başdan-başa tutacaqdır öz yerini.
 Elə ki, ay öz yerini yeni aya verdi göydə,
 Yəni bu il qayıdaq Odissey öz sarayına”.
 Müdrik, aqil Penelopa ona belə cavab verdi:
 “Kaş, ey qərib, dediklərin tuta tamam öz yerini!
 310 Onda məndən dostluq görər, hədiyyələr alardin bol;
 Onda sənə rast gelənlər “Nə xoşbəxtdir!” – deyərdilər.
 Ürəyime damıb amma: bu baş tutan deyil heç vaxt:
 Nə Odissey qayıdaq, nə də səni vətənинe
 Yola salan olacaqdır. Odisseyi əvəz edən
 315 Ev kişi yoxdur indi. Getməmişdən o beləydi! –
 Qeribləri yaxşı yola salar, yaxşı qarşılardı.
 Qızlar, tezcə yuyundurun, qonağa yer hazırlayıb:
 Çarpayısı, yastiqları, yorgani da isti olsun:
 Qızıl taclı Şəfəq tülü edənədək rahat yatsın.
 320 Şəhər tezden cimizdirin, yağ da çəkin bədəninə,
 Salonda da Telemaxla bir eyleşib yemək yesin.
 Vay o kəsin halına ki, xatirinə deysin bunun,
 Belə adam qəzəbindən, hikkasindən partlasa da,
 İndən belə bu sarayda məndən heç nə gözləməsin.
 325 Qərib, eger kirli halda, əynindəki cir-cindirlə
 Səni yemək masasının arxasında əyləşdirsem,
 Mənim ağıl-dərrakəcə bütün başqa qadılardan

Daha üstün olduğumu necə təyin eləyərdin?
 Sert adamın niyyəti də özü kimi çox sert olur.
 Beləsinə sağlığında hamı pis gün arzulayır;
 Öləndə də məsxərəyə qoyub, tənə yağıdırırlar.
 Amma yaxşı adamların niyyəti də yaxşı olur.
 Qəribələr də terifini her tərefə yayır onun,
 Adamların çoxu onu mərd, xeyirxah adlandırır".

 330 Ağıl kanı Odissey də cavabında dedi onun:
 "Odisseyin ad-sanuna layiq olan uca qadın!
 O gündən ki, uzunavar bir gəmiyə eyleşərək
 Qarlı Krit dağlarını tərk eləyib düşdüm yola,
 İsti yorğan və yastiqdə uyumağı yadırğadım.

 340 Çoxdan adət etdiyimtək gözüaçıq uzanaram.
 Gecəlerin çoxusunu narahat bir yatacaqda
 Qızıl taxtlı al şəfəqi mən beləcə gözləmişəm.
 Ayağımı yumaq dəxi ürəyimdən deyil mənim.
 İstəmərim evinizdə olan cavan kənizlərdən

 345 Heç birisi su gətirib ayağımı yusun mənim.
 Bəlkə burda mənim kimi başı çox-çox bəla çəkmiş
 Dünyagörmüş, yaşı keçmiş, qanacaqlı qarı ola, –
 Ayağıma toxunmağa yalnız onu qoyaram mən".
 Müdrik, aqil Penelopa ona bele cavab verdi:

 350 "Əziz qonaq! Bura gələn uzaq elli qəribərdən
 Heç birini sənin kimi düşüncəli görməmişəm.
 Danışığın bütün sözlər anlaşıqlı, ağıllıdır!
 Evimizdə bir qarı var, – ağıl-kamal sahibidir.
 Bəxtidönük Odisseyi öz anası doğar-doğmaz

 355 Öz əlibə tutub qarı, yedizdirib körpə ikən.
 Tamam əldən düşübse də yuya biilər ayağımı.
 Mənim müdrik Yevrikleyam, ayağımı yu qonağın.
 Odisseyin yaşıdırıd; bəlkə elə ağanın da
 Əl-ayağı indi bunun əl-ayağı kimi olub;
 Dərd-bəlayla keçən ömür tez qocaldır adamları".

 360 Belə dedi. Əllərilə üzünü bərk qapayaraq,
 Töküb isti göz yaşını, qəmgin halda dedi qarı:
 "Yazlıq bala! Əlimdən nə gələr! Zevsə sən ehtiram
 Elədiyin halda, sənə gör bir necə xor baxır o!

365 Şimşek saçan Kronidə hansı fani sənin qədər
 Yüzheyvanlıq qurban kəsib, yağlı budlar yandırıb ki,
 Qocalığı öz evinə rahat-rahat qarşılıyib,
 Adlı-sanlı övladını boy-a-başa çatdırmasın?
 Amma ki, Zevs qayıtmağı birçə sənə yasaq etdi.

 370 Bəlkə elə Odissey də bir varlinin evindədir;
 Burda səni bu köpəklər incitdiyitək onu da
 Ələ salıb incidirlər həmin evin kənizləri!
 Ey yadelli, tənəsindən qurtarmaqçün bu qızların,
 Ayağını yumağa da qoymayırsan sən onları.

 375 Mən xanımın dediyini canla-başla eləyərem.
 Tək xanımın xətri üçün deyil, bir də sən qəribin
 Xətri üçün ayağımı yaxşı-yaxşı yuyaram mən.
 Təlatümə geldi qəlbim. Eşit, gör bir nə deyirəm.

 380 Bizim eve çox boxtikəm yolçuların yolu düşüb,
 Heç birisi Odisseyə sənin qədər oxşamayıb;
 Sanki səsin, ayaqların vo görkəmin onunkudur".
 Ağıl kanı Odissey də cavabında belə dedi:
 "Düzdür, qarı kim ki, bizim ikimizi birdən görüb,
 Bizdə olan oxşarlığı deyib bizim özümüzə.

 385 Sen özün de bu baredə haqlı dedin, düz danışdın".
 Ayaq üçün olan təsi getirdi tez Yevrikleya;
 Dayə qadınancaq ayaq yuyardı o parlaq tasda.
 Əvvəl soyuq, sonra isti su tökerək soyuqladı.
 Tez üzünü qaranlığa tərəf tutdu Laert oğlu.

 390 Ürəyinə geldi: birdən ayağımı yuyan zaman
 Çapığından tanınar o vo açılar işin üstü.
 Ayağımı yumaq üçün yaxınlaşan Yevrikleya
 Tez tanıdı o çapığı, – qaban dişi yarasını.
 Nə zamansa Avtolikin oğulları Odisseylə

 395 Şikara bir getmişdilər. Məşhur oğru və yalançı
 Avtolik mərd Odisseyin doğma ana babasıydı.
 Oğurluğu və yalanı Hermes ona öytəmişdi,
 Çünkü quzu, çəpiş budu yandırılmışdı o, Hermesə.
 Əvəzində Hermes ona rəhbər oldu bu işlərdə.
 O bir dəfə İtakaya gəlib gördü qızı doğub.
 Yeməyini qurtarantək Yevrikleya bu uşağı

Babasının dizi üstə qoyub, ona belə dedi:
 “Avtolik, öz qız nəvənə istədiyin adı ver sən,
 Axı oğlan olmağını yaman arzu eləyirdin”.
 405 Avtolik də uca sesle dayeyə bu sözü dedi:
 “Ey qızım və kürekenim! Ona adı mən verirəm.
 Öz evimdən çıxıb sizə yollananda bizim yerli
 Bir çox qadın və kişiye qəzəblənib çıxdım yola. –
 Qoy Odissey olsun adı: qəzəblənən deməkdir bu.
 410 Böyükündə ana yurduna parnasa da səfər eylər.
 Axı mənim var-dövlətim parnasda hifz olmaqdadır.
 Ona yaxşı pay verərek İtakaya sallam yola”.
 Odissey bu məqsəd üçün Parnasa yol aldı bir gün.
 415 Avtolik və oğulları onu yaxşı qarşılıdı.
 Əllerini bərk-bərk sıxıb, çox mehriban danışdlar.
 Qoca nənə Amfiteya Odisseyi qucaqlayıb,
 Nəvəsinin başından, saf gözlərindən öpdü, öpdü...
 Avtolik emr elədi ki, ad qazanmış oğulları
 Tezə yemək bişirsinlər. Əmel etdi onlar buna.
 420 Tez beşyaşar bir cöngəni qovub çöldən getirdilər.
 Boğazlayıb dərisini soydular və doğradılar,
 Xırda-xırda tikələrə bölüb şüşə keçirdilər,
 Ehtiyatla qızardaraq adambaşı paylaştılar.
 Beləliklə bütün günü qonaqlığa sərf etdilər,
 425 Doyanadək yedi hamı, qalmadı bir möğmun olan.
 Bu arada Günəş batdı, yer üzünə çökdü zülmət.
 Uzanaraq yatdı hamı, rahatlandı ləzzət ilə.
 Qaranlığı yarın Eos göy üzündə görününce,
 Yanında ov tulaları Avtolikin oğulları
 430 Odisseyi götürerek ov etməyo yollandılar.
 Hər tərəfi sıx meşəli uca Parnas dağlarına
 Qalxıb tezə yetişdilər ala-toran bir meşəye.
 Sakit axan Okean-çay sularından çıxıb Günəş
 Tarlaların üzərinə səpdi təzə şöləsini.
 435 Ov destəsi dərədəki dərinliyə teylənirdi.
 Hər bir şeyi qoxlayaraq qaçan itler arxasında
 Avtolikin oğulları və Odissey gedirdilər.
 Nizə tutmuş pak Odissey çox yaxında tulalara.

Sən demə sıx kol içində nəhəng qaban gizlənibmiş.
 440 Bu kolluğa nə küləyin nəm nəfəsi girə bilir,
 Nə Günəşin yandırıcı şölələri yol tapırı.
 Sıx yarpaqlar yağışı da aşağıya buraxmırı.
 Kollar altda quru yarpaq qalaq-qalaq qalanmışdır.
 Səs getdikcə çoxalırdı. Qaban it və adamların
 445 Eşidərək hay-küyünü çıxdı kollar arasından,
 Qabardaraq tez belini, baxdı yanın gözlərile.
 Gelənlərə yaxınlaşdı. Açıb güclü qollarını
 Odissey öz nizəsilə tezə nişan aldı onu.
 İsteyirdi ata, lakin qaban onu qabaqladı;
 450 Onu qılinc dişi ilə dizi üstən yaraladı.
 Yandan vurub bud etinin götürdü bir parçasını
 Diş sümüye işləmədi. Odissey tunc nizəsilə
 Qabanın sağ kürəyindən vurdu, çıxdı sol çıynindən,
 Tez sərildi qaban yerə, xırıldadı, çıxdı canı.
 455 Avtolikin oğulları əvvəl cumub qaban üstə,
 Sonra isə allahsifet Odisseyin yarasını
 Sarıyaraq, axan qanı ovsunlayıb saxladılar.
 Bu işləri görüb eve yetişməyə tələsdilər.
 Odisseyin yarasını dayıları sağaldılar.
 460 Avtolik öz nəvəsinə xeyli sərvət bağışlayıb
 Oğulları ilə onu İtakaya yola saldı.
 Avtolik və oğulları razı qaldı bu səfərdən.
 Razi qaldı Odisseydən atası da, anası da;
 Soruştular: necə olub qaban ona hücum edib.
 465 Avtolikin oğulları ilə ova getdiyini,
 Yırtıcının hücumunu bir-bir dedi mərd Odissey...
 Yevrikleya Odisseyin ayağını sığayarkən
 Çapıq yerə çatar-çatmaz, tez yanına düsdü eli.
 Ayaq tasa düsdü yene, cingildədi onun misi,
 470 Yani üstə çevrildi tas, suyu yerə axdı tamam.
 Yevrikleya həm sevindi, həm kövrəlib qubarlandı.
 Bir qışqırq qopdu ondan, gözlərinin axdı yaşı.
 Ağasının çənesinə toxunaraq belə dedi:
 “Ah, Odissey, əziz balam, demə bu sən özünsənmiş!
 475 Çapığına əl vurandan sonra səni tanıdım mən!”

Belə deyib gözlərini xanımına zillədi o,
 Sevinərək istədi ki, desin: budur əziz ərin!
 Lakin xanım ona sarı baxmadı, bir şey sezmədi. –
 Afina bu mənzərədən yayındırıdı diqqətini.
 480 Odissey sağ əli ilə tutdu onun boğazından,
 Sol əli lə yaxınına çəkib belə piçildədi:
 Yoxsa məni məhv elemək keçir sənin xəyalından?
 Sən ki, məne öz döşündən süd verərək bəsləmisən.
 Nə əzabla iyirmi ildən sonra evə qayıtmışam.
 485 Madam məni allahların təlqinilə tanıdın sən,
 Sus, evdəki adamların heç birinə bir söz demə!
 Qulaq as, gör ne deyirəm və ne desəm – olacaqdır:
 Allahların köməyilə subayları susdurdummu,
 Xəyanətkar kənizləri qıracağam; həttə məni
 490 Əmizdirmiş olsan da sən, xain çıxsan, aman umma!”
 Dərrakəli Yevrikleya ona belə cavab verdi:
 “Bu ne sözdür dişlərinin çəperindən uşdu, oğlum?
 Özün yaxşı bilirsən ki, mən inadam və möhkəmem.
 Dəmir kimi, ya daş kim saxlaram hər sırrını mən.
 495 Qoy başqa bir söz də deyim, qəlbən qəbul elə bunu:
 Allahların köməyilə subayları susdurdunmu,
 Kənizlərdən hansı xain çıxıb – sənə bildirərəm,
 Bildirərəm – kim adını ləkələyib, kim temizdir”.
 Ağıl kani Odissey də cavabında belə dedi:
 500 “Anacığım, sen onları bildirməyin nə lazımdır.
 Xaini və paki seçmək mənim üçün çətin deyil.
 Sən ancaq sus. Qoy allahlar encam çəksin bu işlərə”.
 Odisseyin bu sözündən sonra evdən çıxdı qarı,
 Getdi təzə su gətirsin; əvvəlki su tökülmüşdü.
 505 Ağasının ayağını yuyub, üstdən yağ da çəkdi.
 Odissey öz kürsüsünü çəkdi ocaq kənarına,
 Çapığını cindiriyələ örtüb odda qızındı o.
 Düşüncəli Penelopa ona yənə sual verdi:
 “Qerib qonaq, mənim sənə yənə sorğu-sualım var.
 510 Bir o qədər çəkməz, şirin yuxu vaxtı gəlib çatar;
 Hamının – ləp dərdlinin də gözlərini yumar yuxu.
 Allah mənə verdiyi dərd yerə-göyə sığan deyil.

Gündüzləri ağlamaqla, ah çəkməklə günüm keçir,
 Kənizlərin işlərinə nəzarətlə vaxt ötüşür.
 515 Gecələrə hamı yatıb rahatlanıb dincələndə,
 Mən yerimdə uzansam da, qəlb sıxlıb dərd elindən,
 Könlümü bir qayğı, kədər içəridən yeyib tökür.
 Pandareyin açıq-sarı bülbü'l qızı Aeda da
 Bahar fəslə gelər-gəlməz budaq-budaq dolaşaraq,
 520 Six yarpaqlı ağacların zirvəsində əyləşərək,
 Öz səsinin ahəngini deyişdirib nəğmə deyer,
 Zəfdən olan İtil adlı oğluna yas tutub ağlar;
 Öz oğlunu tunc qılıncla bir vaxt sehvən öldürüb o. –
 Aedatek iki yolun ayırcında qalıb qəlbim:
 525 Oğlumlamı qalıb burda mülkə-mala, var-dövlətə,
 Hündür damlı ev-esiyyə, evdə olan kənizlərə,
 Bir də ərim Odisseyin yatağına keşik çəkim,
 Ya da məftun cavanlardan hansı daha şöhrətlidir,
 Hansı artıq başlıq verir – çıxıb ona əra gedim?
 530 Nə qədər ki, oğlum hələ aqlikəsməz bir uşaqdı,
 Onu qoyub ərə getsəm hamı məni qınayardı.
 İndi artıq o böyüyüb, ağıllı bir cavan olub,
 Özü təklif eləyir ki, evdən çıxıb əra gedim:
 Axeylilər evi talan etməsinə dözmür artıq.
 535 Bir də, qərib, mən gördüyüüm bir yuxunu şərh et mənə.
 Gördüm ki, düz iyirmi qaz suda üzən buğdalı
 Dənləyirlər. Mən tamaşa eləyərək şadlanıram.
 Birdən dağdan uçub gələn eyricaynaq nəhəng qartal
 Hamisının boğazını üzüb atdı bir tərəfə,
 540 Yerde qaldı cəmdəkleri. Qartal yenə pərvazlandı.
 Mən yuxuda çox ağlayıb inildədim; bağırılma
 Geldi gözəl saçlı axey qadınları axın-axın.
 Qazlarının məhv olması qəmləndirdi onları da.
 Birdən qartal uçub gəldi, qondu damın direyinə,
 545 İnsan kimi dil açaraq mənə toxraq verib dedi:
 – Adlı-sanlı İkarinin aqil qızı, ruhdan düşmə!
 Gördükərin yuxu deyil, baş verəcək həqiqətdir.
 Qazlar sənin taliblərin, qartal isə mənəm, ancaq
 İndi ərin Odisseyəm. Axır gəlib çıxdım eve.

550 Azgünlaşmış namızədlər əlimlə məhv olacaqlar! –
 O bunları dedi. Mənim şirin yuxum qaçı dərhal.
 Göz açınca qazlarımı dışarıda gördüm yene,
 Gördüm ki, dən çanağından dən götürüb dənlənirlər”.
 Ağıl kani Odissey də ona cavab verib dedi:
 555 “Bu yuxunu başqa cüre yozmaq mümkün deyil, xanım,
 Odisseyin özü sənə, olacağı xəbər verib.
 Nikah tələb edənlerin hamısı məhv olacaqlar.
 Bu ölümdən heç birisi xilas ola bilməyəcək!”
 Müdrik xanım penelopa ona bele cavab verdi:
 560 “Qərib, lakin qeyri aydın yuxular da görür insan;
 Onları şərh etmək olmur. Düz çıxmayan yuxu da var.
 Candan məhrum yuxuların iki cürdür qapıları:
 Birincilər buynuzdandır, ikinci fil sümüyündən.
 565 O yuxu ki, fil sümüyü qapısından keçib gelir,
 Həqiqəti pərdələyib çəşbaş salır adamları.
 O yuxu ki, hamar buynuz qapısından keçib gelir,
 Həmin yuxu gərcək olur, tez çevrilir həqiqətə.
 Zənnimcə mən görən yuxu o qapıdan keçməmişdir,
 Halbuki mən, bir də oğlum isterdik ki, belə ola.
 570 Qoy bir söz də deyim sənə, qəlbən qəbul elə onu.
 Yaxınlaşır mənhus səhər, mən bu evdən getməliyəm,
 Lakin burdan ayrılmamış yarış elan edəcəyəm.
 Odissey on iki balta tiyəsini bir cərgəyə
 575 Düzüb zalda, özü isə xeyli dala çekilerdi;
 Atıb, oxu hamisının sap yerindən keçirərdi.
 İstəyirəm məftunlarım girsin bu ox yarışına.
 Odisseyin kamamına kirşini kim bənd edib,
 Baltaların sap yerindən oxu sərrast keçirərsə,
 580 Öz erimin varlı-hallı və mehriban sarayını
 Tərk eləyib, o adama qoşularaq gedəcəyəm.
 Lakin sonra mən bu evi yuxuda da görəcəyəm!”
 Ağıl kani Odissey də cavabında belə dedi:
 585 “Odisseyin ad-sanına layiq olan uca qadın!
 Bu oxatma yarışından məbada vaz keçə qəlbin!
 Məftunların el vurmamış cilalanmış yaya hələ,
 Ağıl kani Odisseyin özü gelib çıxacaq və

Oxu atıb baltaların sap yerindən keçirəcək”.
 Müdrik xanım Penelopa ona belə cavab verdi:
 “Qərib, əger sən sözünə davam etmek istəsəydin,
 Sevincimden səhərecən oyaq qalib göz yummazdım.
 590 Yuxusunu lakin insan her vaxt, her an qova bilmir.
 Allahların hökmüdür bu. Ölümşüzlər fanilərün
 Bərəkətli yer üzündə hər bir şeye hədd qoyublar.
 Daha qalxım yuxariya, üst qatdakı otağıma.
 595 Girim yenə dərd-qəmimə məhram olan yatağıma.
 Əziz ərim lənetlənmiş Troyaya gedən gündən
 O yatağı gece-gündüz göz yaşımla suvarıram.
 Mən yatım öz otağında. Sen də bizim bu evdə qal.
 Ya yerdə, ya çarpayıda yataq salmaq olar sənə”.
 600 Belə deyib Penelopa qalxdı yataq otağına.
 Müşayiət etdi onu evdə olan kənizlər də.
 Kənizlərlə yuxariya qalxan xanım Penelopa
 Pak Afina gözlərini qapayan son ana qədər
 Əziz əri Odisseyi yada sahib inildədi.

İYİRMİNÇİ NƏĞMƏ



Özü üçün dəhlizdə yer hazırladı mərd Odissey.
Altdan cöngə dərisini, üstdən isə namızədler
Öldürdüyü qoyunların dərisində saldı xeyli.
Uzanınca Yevrikleyə üstə yorğan saldı onun.
5 Nikah tələb edənleri məhv eləmək barəsində
Düşündü o, yatağında. Qaravaşlar gülə-deyə
Zaldan bura doluşdular. Xanım ilə evlənməyə
Namızədler bu qızlarla çoxdan bəri sevişirdi.
Odissey bu əlaqəni görüb yaman qəzəbləndi;
10 Uzun müddət çəşbaş qalıb bilmədi ki, heç neyləsin:
Dərhal qalxıb kənizlərin hamısını qırısin, yoxsa
Oynaşlarla keçirməyə qoysun bu son gecəni də.
Qəlbi, ruhu sinəsində nərə çekib bağırırdı.
Öz doğduğu küçüklli tapdanmaqdən qoruyaraq
15 Yad adamı qapmaq üçün mürildayan bir it kimi
Odisseyin ürəyi də quduzlaşışb çırpındırı.
Sinəsinə vurub, birdən belə dedi öz qəlbine:
“Səbr et, könül! Sən ki, bundan yaman gündə səbr etmişə
Senin qoçaq dostlarını zorlu, acgöz Təpəgözün
20 Yediyi gün səbr elədin, ümid yoxkən sağ qalmaga;
Səbr elədin fəndigirliyin sizi xilas edənədək”.
Bunu deyib köksündəki üreyini danladı o.
Ürək dözdü ətrafına baş verən bu bəd işlərə;
Özü isə gah bu böyrü üstə döndü, gah o biri.
25 Yağılı-qanlı mal qarnını qıpqırmızı od üstündə
Qızartmaqdə olan adam qarın yaxşı bişsin deyə,
Onun gah bu, gah da ki, o tərefini oda verir;
Odissey də gah bu səmtə, gah o səmtə çevrilərək,
Düşünürdү: necə qırısin bu sarıqlar dəstəsini,
30 Elə bu vaxt pak Afina Odisseyə yaxınlaşdı;
Göydən yerə enən kimi o bir qadın şəkli aldı.

Odisseyin başı üstə durub ona belə dedi:
 “İnsanların ən bədbəxti! Niye yuxun gəlmir sənin?
 Bu ki, senin öz evindir, arvadın da bu evdədir.
 35 Bu da oğlun. Kim istəmez oğlun kimi oğlu ola?”
 Ağıl kani Odissey də cavabında belə dedi:
 “Ey ilahə, söylədiyin sözlər tamam həqiqətdir.
 Amma mən bir məsələni həll etməyi bacarmırıam:
 Düşünürəm: neçə qırırm bu sırtıqlar dəstəsini?
 40 Tekbaşına bu sürüünün öhdəsindən neçə gəlim?
 Ürəyimə qorxu salan bir məsələ vardır daha:
 Sen və Zevsin köməyilə men onları qırıb-çatsam.
 Sonra qaça biləremmi intiqamdan? Bunu düşün”.
 Pak Pallada Afina da ona belə cavab verdi:
 45 “Yenə dedi dediyini! Bir halda ki başqları
 Ağlı naqis bir faniyə dost deyərək bel bağlayır.
 Halbuki mən ilahəyəm, dar ayaqda, yaman gündə
 Havadarın mən oluram; eşit, gör bir nə deyirəm:
 50 Əsgərləri vurub-tutan düz iyirmi bələk qoşun
 Bizi döyüş meydanında mühasirə etsələr də,
 Qalib gəlib biz onların alardıq mal-qarasını!
 Di yat. Bütün bir gecəni oyaq qalmaq çətin işdir.
 Çox çəkməz ki, bədbəxtliyin elindən can qurtararsan”.
 Bele deyib onun yuxu səpələdi gözlərinə.
 55 Bundan sonra doğma Olimp dağlarına uçub getdi.
 Can dincliyi, qəm dərmanı yuxu sardı Odisseyi.
 Ele bu vaxt Penelopa qalxdı şirin yuxusundan,
 60 Əyləşərek yatağında tökdü acı göz yaşları.
 Penelopa çox ağlayıb ürəyini boşaldınca,
 Artemida ilahəye dua edib belə dedi:
 “Zevsin qızı Artemida, ey qüdrətli pak ilahə!
 Kaş bu saat tuşlayaydım oxunu düz ürəyime!
 65 Ya da güclü bir qasırğa məni yerdən ayıraydı;
 Zil qaranlıq yollar ilə uzaqlara aparayıdı,
 Burulğanlı Okean-çay mənsebine tullayayıdı!
 Pandareyin qızlarını tufan belə aparmışdı.
 70 O qızların ataları, anaları ölmüşdüler,
 Evdən qalan yetimləri Afroditə pendir ilə,

Al-qırmızı şərabılı, şirin balla bəsləmişdi.
 Hera ağıl ve gözəllik bəxş elədi o qızlara,
 Artemida o qızların ucaltdı boy-buxununu,
 Afina əl işlərini öyrətdi bu gözəllərə.
 Bir gün gözəl Afroditə qalxıb Olimp dağlarına,
 75 Geleceyi yaxşı bilən, şimşəksaçan atasından
 O qızları varlı əre vermesini xahiş etdi.
 Zevs bilirdi insanları ne gözləyir, ne gözlemir.
 Harpiyalar oğurlayıb elə bu vaxt o qızları,
 Dehşətsaçan Erinnilər dərgahına apardılar.
 Ölümüsüzler kaş məni də belece məhv edəydlər;
 80 Ya ilahə Artemida oxla vurub öldürəydi, –
 Heç olmasa yer altında göreydim mərd Odisseyi,
 Bir namərdin əyləncəsi olmaqdən can qurtaraydım!
 Gündüzleri başdan-başa qəm çəkərek, qan-yaş töken,
 Lakin gecə yata bilən keslər dərə dözə bilir;
 85 Çünkü yuxu qapayınca insanın göz qapağını,
 Qəm-qüssə də unudulur, ömrün zövqü-səfəsi da.
 Yuxunun da ən pisini göndərir, bax, Allah mənə.
 Odisseyə oxşar bir şəxs qıcmuşdu bu gecə məni.
 Troyaya gedən zaman necəydi, eleydi o.
 90 Ele bildim, yuxu deyil, həqiqətdir; çox sevindim”.
 Bunu dedi. Ele bu vaxt qızıl taxlı Eos doğdu.
 Arvadının ağlaması Odisseyə çatdı birdən.
 95 Əvvəl ona ele gəldi xanım onu tanımışdır
 Və eyilib baş üstdə axıdır göz yaşlarını.
 Üzərində üzəndığı dəriləri və yorğanı
 Yiğisdirib salonda bir kreslonun üstə qoydu.
 100 Əllerini qaldıraraq Zevse belə dua etdi:
 “Ey Zevs ata, ey allahlar! Mənə əzab verə-verə
 Doğma ata diyarına təsadüfi atmadınız.
 Evda hər kim oyanıbsa qoy uğurlu bir söz desin,
 Bayirdasa əlamətdar xəbər gəlsin qoy Zevsdən!”
 Bax, o belə dua etdi. Duasını eşitdi Zevs.
 Parlaq Olimp zirvəsində bir gurultu saldı bulud.
 Odissey bu əlaməti gören kimi fərəhləndi.
 105 Un üyündən kənizdən də uğurlu bir söz eşitdi, –

Qızlar unu baş sərkərdə üçün əzib-üyündürdü. –
 Düz on iki kəniz burda əlləşirdi bütün günü,
 Arpa unu, buğda unu çəkirdiler kirkirədə.
 Öz işini bitirenler artıq gedib yatmışdlar,
 110 Əldən düşmüş olsa belə bu zəif qız yatmamışdı.
 Kirkirəni saxlayıb o, bu uğurlu sözü dedi:
 "Ey Zevs ata, ey fanilər ve allahlar hökmədarı!
 O ulduzlu semalarda sən nə yaman guruldadın!
 115 Bulud yoxkən guruldamaq yeqin ki, bir əlamətdir;
 Kime isə xəberdir bu. Men bədbəxti eşit, ey Zevs:
 Odisseyin sarayında hazırlanan bu qonaqlıq
 Kəbin tələb edənlərin qoy olsun son qonaqlığı!
 Dizlərimi bu üzücü zəhmət ilə qatlayanlar
 120 İndən belə heç bir zaman nə kef görsün, nə qonaqlıq!"
 Belə dedi. Odisseyi həm gurultu sevindirdi,
 Həm bu sözlər. Yağılardan öc almağı qət elədi.
 Odisseyin sarayında olan bütün qaravaşlar
 Toplaşaraq bir araya böyük ocaq qaladılar.
 125 Elə bu vaxt allahsifət Telemax da qalxdı yerdən,
 Paltarını geyib, açdı çıynı üstdən qılincini,
 Taxtı beyaz ayağına güzel, zərif sendəlini.
 Ucu iti, özü möhkəm nizəsimi aldı ələ,
 Astanada Yevrikleya qariya üz tutub dedi:
 130 "Əziz dayə, yadellini rahatlaya bildinizmi?
 Yedirdib, yer saldınızmı? Yoxsa elə baxımsızdır?
 Ağlılı da olsa anam, o buna yol vera bilər:
 Ləyaqətsiz bir adama həddən artıq hörmət-izzət,
 Ləyaqətli bir adama hörmətsizlik edə bilər".
 135 Düşüncəli Yevrikleya ona belə cavab verdi:
 "Yox, ay bala, nahaq yere gal mezəmmət etmə onu!
 Anan ilə eyləşərək, qərib xeyli şərab içdi.
 Xanım yemək təklif etdi, qonaq yemək istəmədi.
 Elə ki, o yatmaq vaxtı çatdığını xatırlatdı,
 140 Penelopa yer salmağı əmr elədi kənizlərə.
 Lakin o da bütün sefil, bəxtidönük adamlartek
 Yorğan altda, yumşaq, rahat yerdə yatmaq istəmədi.
 Qurumamış inək, qoyun dəriləri üstündə o

Dəhlizdəcə yuxuladı. Yorğanı biz saldıq sonra".
 Belə dedi. Telemaxsa nizəsini alıb çıxdı,
 145 İki oynaq tulası da arxasında qaçdı onun.
 Birbaş şəhər meydanına tərəf getdi mərd Telemax...
 Yevrikleya kənizləri harayladı bu arada.
 O pak qadın Opun qızı, Pensenorun nəvəsiydi:
 "Di başlayın! Su çileyi döşəməni tez süpürün,
 150 Kreslolar üzərinə tünd-qırmızı parça salın.
 Masaları sünger ilə yaxşı-yaxşı silib sonra,
 Ne qədər ki, krater var, hamisini təmizleyin,
 Qoşaqlıplu camları da təmiz-təmiz suya çəkin.
 Kənizlərin bir hissəsi bulaq suyu daşısın qoy.
 155 O qədər də çox çekməz ki, gənc ağalar qayıdarlar,
 Bu gün ləp tez gələcəklər, hamisının bayramıdır".
 Belə dedi; canla-başla əməl etdi qaravaşlar,
 İyirmisi bulaqdan su getirməyə getdi dərhal,
 Qalanları dağınışib evde işə başladılar.
 160 Odunları doğramaqcın nökərlər de gəlib çıxdı,
 Bulaqdan su getirməyə gedən qızlar qayıtdılar.
 Onların da arxasında çoban Yevmey gəlib çıxdı.
 O üç qaban gətirmişdi, üçü də kök, seçmə, iri.
 Qabanları o, həyətə buraxdı ki, yemləsinlər,
 165 Özü isə Odisseye yaxınlaşış belə dedi:
 "Qərib qonaq, axeylilər rəftarını dəyişibmi,
 Yoxsa onlar dünənəkitək hörmətsizlik göstərirlər?"
 Ağıl kanı Odissey də ona belə cavab verdi:
 "Qoy onları Allah özü intiqama çəksin, Yevmey!
 170 Utanmaq nə olduğunu zərrə qədər hiss etmədən
 Yad evinde biabırçı işlər görür bu eclaflar!"
 Odisseyle çoban Yevmey bu barədə danışarken
 Keçilərin baş çobanı Melanfi də yaxınlaşdı,
 Ağaları üçün o da kök keçilər gətirmişdi,
 175 İki başqa çoban dəxi ona kömək eləyirdi.
 Keçiləri tağlı sütün kölgəsində bənd etdilər.
 Odisseyə istehzayla Melanfi bu sözü dedi:
 "Sən yenə də adamların zəhəsini tökə-tökə
 Dilənirsən? Sən hələ də burdan çıxıb getməyirsən?

180 Görünür ki, xoşluq ilə ayrılaşı deyilik biz.
 Yaman üzü dilençisen; məndən yumruq yeyəcəksən.
 Axı başqa evlərdə də var axeyli qonaqlığı!"
 Belə dedi. Odissey bu təhqirlərə dözüb susdu.
 Ürəyində qısaş eşqi, baş buladı yalnız ona.
 185 Sonra ora çobanbaşı Filotinin düşdü yolu,
 Kök keçilər, bir də düyü gətirdi o, qonaqlığa.
 Dənizçilər gətirmişdi bu malları İtakaya,
 Adam dəxi daşıyırkı adaya bu dənizçilər.
 Filoti də heyvanları sütunlara elədi bənd.
 190 Sonra donuz çobanına yaxınlaşış sual etdi:
 "Yevmey, bizim evimizə gələn təzə qonaq kimdir?
 Fəxr etməyə layiq olan eşli-kökü varmı onun?
 Tayfasının adı nedir? Doğulduğu yer haradır?
 Bəxti gözəl olmasa da, görkəmindən çarlıq yağır.
 195 Çox dolaşan adamları allahlar pis günə salır
 Hökmədar da olsa hetta bədbəxtliyə düşür yene!"
 Bele deyib, sağ əlilə salamladı Odisseyi,
 Yaxınlaşış uca səslə bu sözleri dedi ona:
 "Ey yadelli ata, şad ol! Düzdür indi bəxtikəmsən,
 200 Barı bundan sonra sənə bəxtiyarlıq qismət olsun!
 Ey Zevs ata! Allahların amansızı sen özünsən,
 İnsanı sən törətsən də, rəhmin gəlmir ona esla.
 Onu çox-çox bədbəxtliyə, derdə düşçər eləyirsen!
 Səni gördüm ağlamağım tutdu, qərib, batdırı tərə;
 205 Odisseyi xatırladı, dedim, yəqin o da indi
 Harda isə, salamatsa, görünse gün işığını,
 Sənin kimi cır-cındırdan paltar geyib qəməgin gəzir.
 Əger ölüb, gedər-gelməz dünyasına gedibdirsə,
 Yaziq mənim bu günüme! Çünkü hələ uşaq iken
 210 Kefallenlər diyarında o naxırçı qoyub məni.
 Sürdəki inəklerin lap çoxalıb indi sayı,
 Bir adamın sürüşündə bu qəder çox inək yoxdur.
 Yad emrili mən onları indi yada yedirdi,rem,
 Nə oğlundan həya edir, nə Allahdan çekinirlər.
 215 Onlar hələ doğma vətən didərgini Odisseyin
 Varını da bölüşməyə, paylaşmağa hazırlaşır.

Hərdən mənim ürəyime bax, bele bir fikir gelir:
 Bir halda ki, Odisseyin oğlu onun yerindədir,
 Mən sürüünü yad ellərə apararsam düzgün olmaz.
 Burda qalib, adamların yad malını yeməsini
 220 Seyr eləmək ondan qat-qat artıq əzab verir mən,
 Buna gözmək çox çətindir. Çoxdan çıxıb gedərdim mən,
 Sürünü də başqa çarın torpağına haylayardım.
 Amma hələ deyirəm ki: bəlkə ağam gəlib çıxdı,
 225 Bu azığınlar sürüsünü dağıtdı öz evlərinə".
 Ağıl kanı Odissey də ona bele cavab verdi:
 "Çoban, sən nə pis adama, nə axmağa oxşayırsan,
 Dərrakəli olduğunu özüm yaxşı hiss edirəm.
 Ən böyük bir and içərek sənə xəbər verə biləm:
 230 And içirəm ulu Zevsə, qonaqpərvər bu süfrəye,
 And içirəm siğndığım bu evə, bu eşiyyə ki,
 Sən getməmiş mərd Odissey öz evində olacaqdır.
 Öz gözünlə görəcəksən ki, bu evdə hökm süren
 Namizədlər güruhunu o neçə məhv edəcəkdir".
 235 Naxırçı da Odisseyə cavab verib bele dedi:
 "Kaş ulu Zevs sən deyəni həqiqətə çevirəydi!
 Onda özün görərdin ki, məndə neçə güclü qol var!"
 Yevmey kanı Odisseyin dönüş yolu yaxın olsun.
 240 On üç nəfər bir-birile bu barədə danışındı.
 Pərəstişkar gənclər bu vaxt Telemaxın qəsdindəydi.
 Bu arada sol tərəfdən bir qaraquş havalandı;
 Caynağında tir-tir əsən bir göyerçin çırpinirdi.
 Bunu görən Amfinom gənc dostlarına belə dedi:
 245 "Dostlar, bizim niyyətimiz baş tutacaq niyyət deyil,
 Telemax məhv olmayıcaq. Gelin keyfə hazırlaşaq!"
 Amfinomun təklifini gənc dostları bəyəndilər.
 Odisseyin sarayına çatan kimi soyundular,
 Plaşları kreslo və ketil üstə qaladılar.
 250 Yağlı qoyun-keçiləri, kök və iri donuzları,
 Elecə də cöngələri boğazlayıb bircə-birce
 İçlerini qızardaraq pay-pay bölüb paylaştılar.
 Kraterler mey və suyun məhluluya doldu tamam,
 Yevmey qədəh, Filoti də çörək verdi qonaqlara,

255 Melanfi mey süzdü bir-bir hər bir kəsin qədəhinə.
 Əllərini uzatıdlar hazır olan yemeklərə.
 Telemax fənd işlətməyi düşünərək, Odisseyi
 İçəri zal qapısının ağızindəca əyləşdirdi,
 Ona yönəsüz bir kətillə, kobud masa təqdim etdi.
 260 Qabağına qızarmış iç qoydu qızıl piyaladə
 Tünd-qırmızı şərab verib bu sözleri dedi ona:
 "Qərib qonaq, burda otur, adamlarla birgə ye-ic.
 Kim sataşsa sənə, ona özüm cavab verəcəyəm;
 Axı bura bizim evdir, meyxanələr künçü deyil,
 265 Odissey bu imarəti mənim üçün hazır edib.
 Gənc ağalar! Əlinizi, dilinizi dinc saxlayın,
 Yoxsa burda bir sözleşmə, bir vuruşma qopacaqdır!"
 Belə dedi. Bu cürətli damışığa mat qalaraq,
 Penelopa məftunları çeynədi dil-dodağını.
 270 Yevpeyt oğlu Antinoy bu sözü dedi subaylara:
 "Telemaxın sözü sərt də olsa, qəbul etməliyik;
 Gördünüz ki, yaman hədə qorxu gəldi indi bize!
 Zevs qoysayıd onun çoxdan qapayardıq ağızını biz.
 Susdurardıq qışqırıqçı boşboğazı hemişəlik!"
 275 Antinoyun sözlerinə Telemax heç baş qoşmadı.
 Allahlara yüzheyvanlıq qurban nəzri vermek üçün
 Qasidlər hey önlərinə qatıb heyvan getirirdi.
 Akeylilər Feb-Apollon meşəsinə toplaşmışdı.
 Bu arada şışlərdəki bişmiş eti siyirdilər.
 280 Məclisdəki adamlardan hər kes aldı öz payını
 Allahsifet Odisseyin dərrakəli, əziz oğlu
 Telemaxın əmri ilə etpaylayan xidmətçilər
 O paylardan birini de Odisseyə getirdilər.
 Odisseyi daha artıq hirsəndirmek məqsədilə
 285 Afina hey qızıldırı nikah tələb edənləri,
 İstehzalı söz atmağı onlar davam etdirdilər.
 Cavanların arasında yolsuz-izsiz birivardı;
 Onun adı Ktesippdi, Zamda idi ev-eşiyi.
 Atasının xeyli varlı olmasına güvənərək,
 290 O da almaq istəyirdi Odisseyin arvadını.
 Namizədlər dəstəsine Ktesipp üz tutub dedi:

"İgid, cəsur zadəganlar, qulaq asın sözlərimə!
 Bu qonaq da bizim kimi layiqli et payı aldı.
 Bu, belə də olmalıdır. Niyə gərək Telemaxa
 295 Qonaq golən bir adamı özümüzdən incidək biz?
 Mən də ona pay verirəm: istəyir o həmin payı
 Su qızdırın qızə versin, ya Odissey qəsrindəki
 Kölələrdən birisine bağışlasın, – özü bilər!"
 Belə deyib səbetdəki iri bir mal ayağını
 300 Odisseyə tərəf atdı. O, başını yana əydi.
 Ürəyində istehzayla güldü ona mərd Odissey.
 Mal ayağı gedib dəydi evin möhkəm divarına.
 Telemaxsa Ktesippə açıqlanıb belə dedi:
 "Allahına şükür elə ki, ayaq ona toxunmadı,
 305 Əyilməklə xilas oldu qəfil yağı zərbəsindən.
 Ayaq ona toxunsayıdı, nizom səni dələcəkdi,
 Atan da toy əvəzinə sənə matəm tutacaqdı.
 Sizin yersiz işinizi daha dözə bilmir ürek,
 İndi daha anlayıram yaxşı nedir, yaman nedir.
 310 Bir az evvel uşaq idim, hər şeyi dərk ələmirdim.
 Siz gözünün qabağında mal-qaranı boğazlayır,
 Çörəyin də, şərabın da axırına çıxırdınız.
 Sebr etmeli olurdum mən. Siz çoxduñuz, mənse yalqız.
 Belə çirkin əmellərə yol vermərəm bundan belə!
 315 Əgər məni hələk etmək istəsəniz, mən razıyam.
 Bir halda ki, hər gün, hər an bəd əməllər görür gözüm.
 Bir halda ki, mənim əziz qonağımı incidirlər,
 Bir halda ki, yatağında zorlayırlar kənizləri,
 Bax bunları göre-göre yaşamaqdən ölüm xoşdur!"
 320 Belə dedi. Qonaqların heç birindən səs çıxmadı.
 Handan-hana Damastroid Aqəlay bu sözü dedi:
 "Dostlar, onun sözü haqqdır, inciməyin yeri deyil,
 Cavabında onu təhqir ələmək də düzgün deyil.
 Daha nə bu yadellini, nə Odissey sarayında
 325 Olan başqa kölələri incitməyi qoyaq yerə.
 Telemaxla anasına xoş niyyətlə deməliyəm;
 Söylədiyim söz onların bəlkə yatdı tərəyinə.
 Nə qəder ki, qəlbinizdə o çox müdrik Odisseyin

Sağ-salamat öz evinə dönəməsinə ümid vardı,
 330 Sizin işi ləngitməniz bizi dildər edəməzdi,
 Deyəməməzdik: "yubatmayın bizi!" çünki Odisseyin
 Öz evinə qayıtması hamimüzün qəlbindəndi.
 İndi tamam aydınndır ki, o qayıdır gəlməyəcək.
 Get ananı başa sal ki, kimin nəslini ucadırsa,
 335 Kim başlığı çox verirse seçib ona ərə getsin.
 Son öz ata mirasını sərf et ağız ləzzətilə,
 O da gedib bir kişinin xanım olsun ocağına".
 Aqələya dərrakəli Telemax bu sözü dedi:
 "And içirom Zevsə, bir də öz evindən ayrı düşmüş,
 340 Ya da ölüb getmiş olan möhnətədə atama ki,
 Mən etiraz eləmirəm, hətta dile tuturam ki,
 İstədiyi bir adama anam çıxıb ərə getsin.
 Bol töhfə də vəd edirəm. Əgər özü istəmirsə,
 Evdən qovmaq bacarmaram. Allah buna yol verməsin!"
 345 Telemaxın bu sözünə, Afinanın təlqinilə
 Ağlı çəşmiş namızədlər qah-qah çəkib gülüşdülər.
 Gülüş başqa şəkile saldı üzünü bu adamların;
 Əti ciy-ciy yedi onlar, gözleri qan-yaşa doldu,
 Hər birinin ürəyinə damdı ki, son anlarıdır.
 350 Allahsifət Feoklimen onlara bu sözü dedi:
 "Ah bədbəxtler! Üstünüyü alan belə nə qorxundur!
 Başınızı, üzünüyü, dizinizi duman sarır.
 Fəryadınız çatır mənə, üzünüyü yaş ısladır,
 Geniş salon divarları qan rəngində dəyir gözə,
 355 Dehliz, otaq, heyət-baca teyflərlə dolub tamam.
 O dünyadan zülmət Ereb hissəsinə uçur onlar,
 Güneş batır, hər tərəfi sarır qatı bir qaranlıq!"
 Penelopa məftunları güldü onun sözlərinə.
 Polib oğlu Yevrimax bu sözlə cavab verdi ona:
 360 "Yeni gəlmış bu yadelli gör bir nələr çərənləyir!
 Ey cavanlar! Madam onun gözlerinə duman dəyir,
 Dayanmayın, köməkləşib atın onu dışarıya!"
 Allahsifət Feoklimen ona belə cavab verdi:
 "Yox, Yevrimax, ehtiyacım yoxdur sənin bələdçinə.
 365 Gözüm də var, qulağım da, getmək üçün ayağım da.

Düşüncəm də yerindədir, zədələnmiş deyildir o.
 Özüm çıxıb gedə billəm. Ancaq sizin üstünüze
 Amansız bir ölüm gəlir. Ondan heç bir pərestişkar
 Yaxasını qurtarammaz. Odisseyin evində siz,
 370 Odisseyin adamina gülüb, ələ salırsınız!"
 Belə deyib rahat, qəşəng imarəti tərk edərək,
 Çıxıb getdi Pireygilə; gülerüzle qarşılandı.
 Namızədlər bir-birinə baxıb, sonra Telemaxı
 Cinlətməkçün, qonaqları ələ salıb gülüşdülər.
 Lovğalanan cavanlardan beziləri belə dedi:
 "Ay Telemax, amma sənin qonaqların lap əföldür;
 Birincisi zəhletökən avaranın birisidir;
 Öz qarnını otarmaqdan başqa bir şey bacarmayır,
 Gücsüz-vecsiz bu avara artıq yükdürt torpağa da!
 380 O biri də sinesinə döyüb deyir: "mən falçıyam!"
 Əgər bizim sözümüzə qulaq assan, heç bəd olmaz:
 Gel hem onu, hem də bunu bir gəmiyə qoyub dərhal
 Sicilyaya yola salaq. Yaxşı qazanc əldə edək!"
 Cavanların sözlərinə əhəmiyyət vermədi o.
 385 Atasına baxıb səssiz, gözlədi ki, görsün haçan
 Bu həyasız subayları şil-küt edib qıracaqdır.
 Müdrik qoca İkarinin aqıl qızı Penelopa
 Zalın qarşı tərəfində bir kətildə oyloşmışdı,
 Zalda gedən danışqlar başdan-başa çatdı ona.
 390 Namızədlər bu müddətə xeyli heyvan boğazlayıb,
 Gülə-gülə bol yeməkli bir ziyafət düzəltdilər.
 Amma ki, bu şam yeməyi Afinayla Odisseyin
 Nikah tələb eleyənlər üçün təşkil etdikləri
 Şam yeməyi məclisindən qan qaraldan olammazdı.

İYİRMİ BİRİNCİ NƏĞMƏ



Pak Pallada Afinanın təlqinilə İkarinin
Aqıl qızı Penelopa birdən bele fikrə düşdü:
Ər seçməyi tələb edən cavanlara yarış üçün
Odisseyin yayı ilə versin balta tiyələri.
5 Evin hündür pillələri ilə çıxdı yuxarıya.
Görkəmi yar-yaraşlı, dəstəyi fil sümüyündən
Ucu əyri tunc açarı Penelopa götürərək
Yanındakı kənizlərlə getdi evin anbarına
Odisseyə aid olan hər şey orda saxlanırdı:
10 İslənməsi çətin olan dəmir, qızıl, mis, bir də ki,
Elastik yay saxlanırdı, yanında da bir ox qabı;
Ox qabında ölümsəcan oxlar səf-səf düzülmüşdü.
Bu ox-yayı Lakedemon diyarından Odisseyə
Yevrit oğlu allahisifət İfit peşkəş eləmişdi.
15 Ortiloxun sarayında görüşmüşdü onlar o vaxt,
Odissey öz borclarını toplamağa getmiş idi;
Həmin borcu Messenanın camaati verməliydi.
Onlar bir vaxt İtakadan çobanları ilə birgə
Bir gəmiyə dolduraraq üç yüz qoyun aparmışdı.
20 Odissey çox gənc olsa da ağsaqqallar və atası
Onu vekil sıfətilə Messenaya yollamışdı.
İfit isə yoxa çıxmış atlarını axtarırdı;
On iki madyan daylağıyla, bir de qatır yox olmuşdu.
O atların güdazın düşüb həlak oldu İfit.
25 Zevsin oğlu daş ürkəklə Herakl ilə görüşdü o;
Çox hünerlər göstərərək ad qazanmış bu qəhrəman,
Öz evinə qonaq edib, öldürdü öz qonağını! –
Nə allahdan, nə açlığı o süfrədən həya etdi.
Xeyanatla qonağını həlak edib öz evində,
30 Möhkəmdirnaq atlarını qanunsuzca mənimsdə.

Odisseylə o, atları axtaranda görüşmüştü;
 Böyük Yevrit yayını da o vaxt ona bəxş etmişdi,
 Yevrit yayı öz oğluna miras qoyub vermişdi can.
 Odissey də bir qılıncla nizə verdi əvəzində,
35 Verdi ki, qoy aralıqda sonra gediş-gəlış olsun.
 Ancaq onlar bir masanın arkasında oturmamış,
 Allahsifət İfit qatlı yetdi Herakl əli ile.
 Ağıl kani mərd Odissey minib qara gəmilərə
40 Uzaq-uzaq səfərlərə yollananda həmin yayı
 Özü ilə götürməzdi. Dostdan əziz xatirətək
 Evdə saxlar; itakada gəzdirərdi yalnız onu.
 O pak qadın Penelopa bir qapiya yaxınlaşdı,
 Cilalanmış palid kandar qarşısında dayandı o.
45 Nə zamansa xarrat onu qaytanlayıb düzəltmişdi,
 Yan tərefdən tırılar qoyub, asmışdı cüt qapısını.
 Penelopa qayışları açdı dərhal halqalardan,
 Açıq saldı, içəridən keçdi qapı rezessinə;
 Dal tərəfə itəledi. Cırıldadı möhkəm qapı, –
50 Elə bil ki, ot otlayan buğa nərə çəkdi çöldə.
 Buğa kimi nərildəyib qapılar tay-tay açıldı,
 Penelopa yubanmadan çıxdı hündür səki üstə.
 Paltar ilə dolu olan sandıqlar yan-yana idi.
 Qalxıb ayaq barmaqları üstə, alıb Odisseyin
55 Taxta mixdan qoburuyla asılmış o sərt yayını.
 Əyleşərək, dizlerinin üstə qoydu o qoru bu,
 Ordan yayı çıxararaq uca səsle nalə çəkdi.
 Elə ki, o doyanadək ağlayıb göz yaşı tökdü,
 Durub getdi nəslü uca subayların hüzuruna.
 Möhkəm yayla ox qabını əllerində tutmuşdu o;
60 Ox qabında ölümsəcan oxlar səf-səf düzülmüşdü.
 Arxasında kənizler bir iri qutu getirirdi.
 Odisseyin mis və dəmir alətləri orda idi.
 Qadınların ilahəsi Penelopa enib zala,
 Onun giriş qapısının yanında bənd alıb durdu.
65 Parıldayan örpek altda gizlətmışdı yanağını.
 Sağ-solunda iki kəniz dayanmışdı ebtiramla.

O üzünü ergenlərin dəstəsinə tutub dedi:
 “Siz ey nəcib aşiqlərim, qulaq verin sözlərimə!
 Ev sahibi çoxdan beri yoxdur deyə öz evində,
70 Siz hey yeyib-içərsiniz onun geniş sarayında.
 Elçileyib məni almaq təklifindən başqa sizin
 Əlinizdə heç bir dəlil, ya bəhane yoxunuzdur.
 Nə deyirəm; bunun üçün yarışın bir-birinizlə.
 Allahsifət Odisseyin böyük yayı bax, burdadır.
75 Kim o yayın kirişini asanlıqla darta bilsə
 Və oxu on iki balta yarığından düz keçirəsə,
 Mən bu varlı, əziz, qəşəng er evini tərk edərək
 Həmin yarış qalibinin arxasında gedəcəyəm!
 Lakin bu ev zaman-zaman yuxuma da girecekdir”.
80 Belə deyib, Penelopa Yevmeyə emr elədi ki,
 Qoysun yay və baltaları ergenlərin qarşısına.
 Yevmey yay və baltaları yere qoydu ağlayaraq.
 Filoti də doluxsundu yay gözüne dəyən kimi.
 Antinoy bu hali görçək, söyüş söye-söye dedi:
85 “Eh, kendililər! Burnunuzdan uzaq görən deyilsiniz!
 Ay bədbextlər, deyin niyə göz yaşları tökürsünüz?
 Niyə xarab edirsınız bu qadının ürəyini?
 Onsuz da ən əziz bir et itirib o, dərdi çoxdur.
 Kırımışə yerinizdə eyleşərək yeyin, işin,
90 Ya da oxu-yayı qoyub, gedin çöldə ağlaşın siz.
 Siz gedin ki, biz yarışı maneəsiz başa vuraq,
 O qədər də asan deyil dartmaq bu yay kirişini.
 Çünkü bizim aramızda Odisseyin yoxdur tayı,
 Mən görmüsəm Odisseyi, heç vaxt onu unutmaram,
95 Bir uşaq da olsam o vaxt, xatirimdən çıxmayıbdır”.
 Belə dedi. Lakin onun ürəyindən keçirdi ki,
 Oxu atıb, baltaların sap yerindən keçirocək.
 Halbuki mərd Odisseyin oxu ona doyacakdı;
 O daha çox tapdamışdı Odisseyin şərəfini.
100 O bu işə sövq etmişdi başqa subay gəncləri də.
 Telemaxın pak varlığı onda ona belə dədi:
 “Müsibətə baxın ki, Zevs küt yaradıb məni tamam!

Gör nə qədər nadanam ki, menim əziz, müdrik anam
 Deyəndə ki, evdən çıxıb başqasıyla gedəcəyəm,
 105 Mən ürəkdən sevinərək, ağlıştək gülürem de
 Dayanmayıñ, di başlayın! Bu yarışın mükafatı
 Olan gözəl qadına tay nə bu geniş Axeyada,
 Nə Mikenə, nə Arqosda nə qayalıq İtakada,
 Nə pak Pilos torpağında, nə qitenin öziñde var.
 110 Siz ki, yaxşı bilirsınız, mən deməyim nəyə gərək.
 Bu sözlerin yeri deyil; yubatmayaq yarışı biz,
 Vaxtdır daha. Di başlayın. Biz də görmək istəyirik.
 Mən özüm də istəyirem öz gücüm bir sınavım.
 115 Əger oxu keçirərsəm baltaların sap yerindən,
 Evdən çıxıb anam başqa birisilə gedir deyə,
 Fikir edib, dərd çekmərəm; bilirəm ki, öz atamın
 Silahını işlətməyə artıq mənim gücüm çatır".
 Belə deyib tez soyundu al-qırımızı plasıñı,
 120 Ağzıti qlıncını qayışıyla bir çıxartdı.
 Baltaları sanemaq üçün önce düz bir şırıñ açdı;
 Qazıldığı o şırıñı qaytanla da tarazladı.
 Ayağıyla tapdaladı torpağı her iki yandan,
 Namızədlər baxdı onun səliqəli düzümüñə,
 125 Hərcəndi o əvvəlləri belə bir iş görməmişdi.
 Düz üç kərə cəhd etdi ki, kırışını çəksin yayın;
 Çekənmədi; ancaq ona elə gəldi yayı əyib,
 Öz oxunu baltaların sap yerindən keçirecek.
 Başıyla yox işarəsi etməsəydi mərd Odissey,
 130 O bir daha əyməyə cəhd edəcəkdi həmin yayı.
 Telemixin pak varlığı belə dedi adamlara:
 "Ah, deyəsən ömrüm boyu gücsüz, zəif olacağam.
 Yaxud hələ çox cavanan, elə güclü deyil qolum
 Ki, hücumu keçən şəxsin cavabını verə bilim!
 135 İndi məndən güclü gəlib bu kirişi çəksin görək,
 Yarışları başlamağın vaxtı gəlib çatıb daha".
 Belə deyib Laert oğlu Odisseyə mənsub yayı,
 Hamar qapı taylarından birisine söykədi o.
 Ucu sıvrı oxları da dayadı yay kənarına,

Bir az əvvəl əyləşdiyi kresloda tutdu qərar.
 Yevpeyt oğlu Antinoysa subaylara belə dedi:
 "Dostlar, indi növbə ilə bir cərgəyə düzülərək,
 Saqinin mey payladığı yerdən bir-bir yaxınlaşın".
 Antinoyun bu təklifi məmənun etdi hamısını.
 140 Ən birinci yaxınlaşan Oynop oğlu Leod oldu.
 Gələcəkdən xəbər verən Oynop oğlu Leod daim
 Bir bucaqda, kraterin ləp yanında eyleşərdi.
 Məftunların töretdiyi bəd işleri sevməzdı o.
 Odisseyin ox-yayını əvvəlcə o aldı ələ.
 Astanada dayanaraq çəkdi yayın kırışını.
 145 Ox atmağa alışmayan zərif əli tez sustalıb,
 Düşdü gücdən. Subaylara xitab edib belə dedi:
 "Mənim gücüm çatan deyil! Başqları dartsın görək!
 Bu yay adlı cavanlardan çoxunu xar edəcəkdir.
 Birimizi seçib ərə gedəcəyi vədi ilə
 150 Bizi burası toplayanı əlimizden verməkdənse,
 Ölüb getmək daha xoşdur. Bilirəm ki, içinizdə
 Laert oğlu Odisseyin gözel-göyçək arvadına
 Sahib olmaq ümidiñi itirməyən vardır hələ.
 Ancaq hər kəs əbəs yerə yayı dartmaq istəyirse,
 155 Qoy başqa bir qız taparaq başlıq verib, razı salsın.
 Kim başlığı çox verəsə, qismətinə o düşübse,
 O da homin o adama könül verib ərə getsin".
 Uca səslə belə deyib, Odisseyə aid yayı
 160 Hamar qapı taylarından birisine söykədi o,
 Uca sıvrı oxları da dayadı yay kənarına
 Bir az əvvəl əyləşdiyi kresloda tutdu qərar.
 Antinoy bu sözdən qızıb həmlə çəkib belə dedi:
 "Bu nə sözdür dişlərinin çəperindən uçu, Leod?
 Belə sözərək eşidəndə hövsələdən çıxıram mən.
 165 Madam ki, sen kirişini çəkib onu əyəmmədin,
 Demək bu yay çoxlarının ümidiñi qıracaqdır.
 Yəqin səni əziz anan ona görə doğubdur ki,
 Nə elinə yay alasan, nə ox atmaq bacarasan.
 Bu o demək deyildir ki, hamı səntək hünərsizdir".

175 Belə deyib sonra keçi çobanına əmr elədi:
 "Menenfi, tez ocaq qala böyük nahar salonunda;
 Yanına da bir kürsü qoy, üstə qoyun dərisi çek.
 Evdə olan ehtiyatdan bir parça piy kəsib getir
 Ki, omunla yağılayaq biz qızdırılmış həmin yayı.
 180 Sınayaq öz gücümüzü, yarısimiz çatsın sona".
 Melanfi tez od qaladı böyük yemək salonunda,
 Yanına bir kürsü qoydu, üzərinə dəri çekdi,
 Evdə olan ehtiyatdan bir parça da piy gətirdi.
 Gənclər yayı qızdıraraq güclərini sınadılar,
 185 Amma gücü çatıb onu eyə bilən tapılmadı.
 Tek Antinoy və Yevrimax toxunmadı həmin yaya;
 Nəslə uca bu gənclərin ikisi də başçı idi.
 Bu arada allahsifət Odisseyin naxırçısı
 Filotile çoban Yevmey dışarıya birgə çıxdı.
 190 Odissey də arxasında çıxdı həmin adamların.
 Həyətdəki darvazanın o tayına çatan kimi,
 Odissey hər ikisində yumşaqlıqla belə dedi:
 "Ey naxırçı və ey çoban, heç bilmirəm deyim sizə,
 195 Ya deməyim öz sözümü? Ürəyim əmr edir ki: de!
 Allahlardan biri hərgələ Odisseyin güzərini
 Bura salsa heç bilmirəm, siz o zaman neylərsiniz?
 Onun, yoxsa subayların tərəfinə keçərsiniz?
 Deyin görüm, ürəyiniz sizə necə əmr eləyir?"
 Naxırçı tez Odisseyə cavab verib belə dedi:
 200 "Ey Zevs ata! Kaş bu sözlər yalan deyil, gerçək ola!
 Allahlardan kaş ki biri onu bura yetirəydi!
 Onda özün görərdin ki, məndə necə güclü qol var!"
 Yevmey dəxi bütün ölməz allahlara yalvardı ki,
 Ağıl kamı Odisseyi qaytarınlar öz evinə.
 205 Naxırçının və çobanın məramını bilən kimi,
 Odissey hər ikisine xıtab edib belə dedi:
 "Bilin ki, o mən özüməm! Başımı çox bəla gəlib.
 Düz iyirmi ildən sonra qayıtmışam vətenimə.
 Kölələrdən tek sizsiniz dönməyimdən sevinc duyan.
 210 Sizdən başqa mən heç kəsi görmədim ki, allahlara

Dua edib mənim geri dönməyimi arzulasın.
 Baş verəcək hadisədən indi sizi hali edim;
 Allahların köməyilə yağuları məhv eləsəm,
 Sizi dərhal evləndirib, mal da, mülk də verəcəyəm.
 215 Öz evimin lap yanında size də ev tikilecək.
 Telemaxın qardaşı və dostu sizi bilecəyəm.
 Şübə yeri qalmamaqçın məndəki bir nişanəni
 İstəyirəm göresiniz indi siz öz gözünüzle. –
 Qaban dişi yarasını. Avtolikin oğulları
 220 Və men Parnas yaylığında ikən aldım bu yaranı"
 Belə deyib cindür altdan göstərdi diş yarasını.
 Diqqət ilə baxdı onlar, o çapığı görən kimi
 İkisi də gözü yaşılı qucaqladı Odisseyi,
 Həm başını, həm ciynini öpüşə qərq elədiler.
 225 O da öpdü çobanların başlarından, əllərindən.
 Gün batana qədər onlar bu minvalla ağladılar.
 Odissey hər ikisini kiridərək belə dedi:
 "Ağlamağı kəsin daha, birdən evdən çıxbı biri
 Görüb bunu, evdə kim var, – hamisəna xəber verər.
 Salona da bir yerdə yox, ayrı-ayrı daxil olun;
 230 Əvvəlcə mən, sonra da siz. İşarəmi gözləyin siz.
 Nə qədər ki, nəcabətli cavan vardır bu sarayda
 Oxu-yayı mənə vermək əleyhine olacaqlar.
 Sən ey allahsifət Yemey, sən o yayı tez götürüb,
 235 Düz yanına gətirərək mənə təqdim eləyərsən.
 Kənizlərə tapşırsan otaqları bağlaşınlar.
 Hər kim kişi bağrtısı, ya gurultu eşidərsə,
 Gizləndiyi otağından qoy bayırə atılmasın.
 Öz yerində qalıb hər kəs, öz işlə məşğul olsun.
 240 Merd Filoti, sənə heyət qapısını tapşırıram:
 Rəzəsini tez keçirib, kəndirlə də bağlayarsan".
 Belə deyib rahat, qəşəng sarayına daxil oldu,
 Bir az əvvəl əyleşdiyi kürsü üstə tutdu qərar.
 Odisseyden bir az sonra geldi iki köləsi də.
 245 Odisseyin yayı bu vaxt Yevrimaxın əlindəydi;
 Qızmar odun üzərində qızdırırdı o bu yayı,

Lakin onu əyemmedi. Ağır-ağır inildədi.
 Qəzəblənib axırda da subaylara belə dedi:
 "Özümün də, sizin də haliniza acıyıram!
 250 Evlenmeyin pozulması deyil yalnız üzən məni, –
 İtakada olduğutək başqa-başqa yerlərdə də
 İstədiyin qədər vardır axeyalı gözəl qızlar.
 Lakin allah berabəri Odisseyin qarşısında
 Gör nə qədər gücsüyük ki, yayını da əyemmedik.
 255 Bu elə bir ləkədir ki, nəsil-nəsil söylənecək!"
 Yevpeyt oğlu Antinoysa ona belə cavab verdi:
 "Yox, Yevrimax, özün yaxşı bilirsən: bu – belə deyil.
 Apollonun şərəfinə bu gün bayram edir hamı.
 Belə əziz gündə yayla oynamağın yeri deyil,
 260 Qoy sabaha qalsın yarış. Baltalar da qalsın bu cür.
 Bilirəm ki, Odisseyin girib uca sarayına
 Heç kəs əmin baltaları götürməyə cürət etmez.
 Qoyun indi meypaylayan şərab süzsün qədəhlərə,
 Mey ayını icra edək, qoy sonraya qalsın yarış.
 265 Melanfiye tapşıraraq, sabah tezden süründəki
 Keçilərin yaxşısını seçib bize getirər tez;
 Apollonun şərəfinə yandıraraq budlarını.
 Bu oxatma yarışını sonra davam etdirərik".
 Antinoyun bu təklifi razi saldı hamisini.
 270 Carçılar su tökdü, yudu əllerini zaldakılar.
 Kraterlər ağzınacan içki ilə doldu tamam,
 Camlar doldu, mey carlandı allahların şərəfinə,
 Sonra her kəs könlü-gözü doyanadək içdi meydən.
 Məqsədini bildirmədən mərd Odissey belə dedi:
 275 "Xanım ilə evlənməye can atanlar, qulaq verin!
 Ürəyimden keçənləri istəyirəm deyəm size:
 Əvvəl başdan Yevrimaxla pak Antinoy, siz dinləyin!
 Antinoyun elədiyi təklif, sözsüz, ağıllıdır.
 Toxunmayın yaya; işi qoy allahlar həll eləsin,
 280 Onlar kimi isteyirsə, sabah ona zəfər verər.
 Ancaq yayı verin, men də öz gücümüz bir sinayım,
 Görüm bir vaxt bədənimdə, qollarımda olan gücdən

Ve qüvvətdən hələ bir iz, bir əlamət qalıbdırı?
 Yoxsa yollar və ehtiyac onu yoxa çıxarıbdır?"
 285 Namizedlər eşidincə bunu hay-küy qaldırdılar,
 Qorxdular ki, bu yadelli ayı birdən əyə bilər.
 Onu söyüb Antinoy bu sözlər ilə etdi xitab:
 "Ay zavallı! Səndə ağıl əlaməti qalmayıbdır!
 Belə coşqun cavanlarla bir məclisdə əyleşərək,
 290 Yeyib-içmək, danışilan söhbətlərə qulaq asmaq
 Demek sənə azlıq edir? İndiyədək heç bir qərib,
 Ya dilənçi qulaq asa bilməyibdir sözümüzə.
 Görünür ki, şirin şərab dumanlaşdır düşüncəni;
 Bu qaydadır: çox içenler zərərini çekir meyin.
 295 Şanlı kentavr Yevrition qorxubilməz Pirifoyun
 Sarayında ləpiflərin müsafiri olan zaman
 Həddən artıq içdiyindən dumanlatdı mey başını,
 Xoşagelməz işlər gördü Pirifoyun sarayında.
 Qəhremanlar qəzəbləndi, onu evdən çöle atıb,
 300 Burnunu və qulağını dibdən kəsib tulladılar.
 Özünün bəd əməlinin, korluğunun behrəsini
 Acılıqla dadan kentavr bu minvalla çıxıb getdi.
 O zamandan ləpiflərle kentavrlar tutaşıblar.
 Əvvəl-əvvəl çox içərek o özüne ziyan vurdu.
 305 Əger yayı darta bilsən başın çox-çox bəla çeker,
 İtakada heç kim senin imdadına çatmayacaq.
 Seni qara bir gəmiyə qoyub yola salarıq biz,
 Fanilərin sərt qatılı Ehet çarın torpağına.
 Orda nicat olmaz sənə. Gəl dinc otur öz yerində,
 310 Ye-ic. Vaz keç cavanlarla yarışlara qoşulmaqdən!"
 Penelopa Antinoyun cavabında belə dedi:
 "Yox, Antinoy, Telemaxın qonağıını incitməkdə
 Sen olduqca edalətsiz hərəkətə yol verirsən!
 Yəqin güman edirsin ki, Odisseyin yayını o
 315 Qollarının qüvvəsinə güvenərək darta bilsə,
 Öz arvadı kimi məni öz evinə aparacaq!
 Belə bir iş, əlbəttə ki, fikrinə də gəlmir onun.
 İçin; belə fikirlərlə üzməyin öz-özünü;


320 Xoşagelməz belə bir iş heç zaman baş vere bilməz!”
 Polib oğlu Yevrimaxsa belə cavab verdi ona:
 “Sen ey qoca İkarinin aqil qızı Penelopa!
 Onun səni aparması barəsində düşünmürük.
 Qadınların, kişilərin tənəsədir üzən bizi;
 Bir də gördün Axeyanın bir qanmazı belə dedi:
 325 – Mərd kişinin arvadına görün kimlər elçi düşüb!
 Heç birisi Odisseyin yayını da eynə bilmir.
 Amma səfil-sərkərdən biri gəlib əyib yayı,
 Baltaların sap yerində oxu da düz keçiribdir. –
 Belə sözələrbətə ki, bizim üçün bir ləkədir”.
 330 Düşüncəli Penelopa ona belə cavab verdi:
 “Yox, Yevrimax, mərd kişinin sərvətini utanmadan
 Tələf edən adamları gözləyir o şərəfsiz ad.
 Heç bilmirəm burda sənə ağır gelən cəhet nədir?
 Bu qəribin uca boyu, yaraşıqlı görkəmi var.
 335 Dediyiñə görə nəcib bir kişinin övladıdır.
 Hamarlanmış həmin yayı bir ona da verin, görək!
 Bir də sizə həqiqətə çəvrilecək bir söz deyim:
 Apollonun köməyilə əgər yayı eynə bilsə,
 Geysin deyə yaxşı paltar, yumşaq plاش, təmiz xiton,
 340 İtdən və yad adamlardan qorunmaqçın iti nizə,
 Qoşağız bir qılıncla, bir də səndəl verəcəyəm,
 Özünü də istədiyi səmte yola salacağım”.
 Dərrakəli Telemax da ona belə cavab verdi:
 “Ana, yayı kime vermek mənə aid olan işdir.
 345 Mendən başqa heç bir kəsin ixtiyarı yoxdur buna;
 Nə bu daşlı İtakanın adlı-sanlı hakimləri,
 Nə də yaşıl Elidaya yaxın ada hakimləri
 Məlikdir bu ixtiyara. İstəsəm lap həmin yayı
 Bu yadelli qonağıma həmişəlik bağışlaram.
 350 Son qayıt, öz işini gör: ip əyirib, parça toxu,
 Kənizlərə əmr et: hərə öz işlə məşğul olsun.
 Ox atmaqsa kişilərə – mənə aid olan işdir.
 Öz evimdə hökmü rəvan olan yalnız mən özüməm!”
 Penelopa bu sözlərə heyrət edib çıxdı getdi.

355 Oğlunun bu müdrik sözü yaman təsir etdi ona.
 Kənizlərlə üst qatdakı otağına qalxar-qalxmaz
 Pak Afina gözlərini qapayana qədər onun
 Əziz əri Odisseyi yada salıb hey ağladı.
 Allahsifət çoban Yevmey əyri yayı alıb getdi,
 360 Salondakı namızədlər bunu görüb qışqırıldı.
 Təkəbbürlü cavanlardan bəziləri belə dedi:
 “Ey donuzabaxan Yevmey, yayı hara aparırsan?
 Apollonla başqa nəcib allahlar rəhm etsə bize,
 Adamlardan xeyli uzaq donuzların arasında
 365 Səni özün yemlədiyin öz itlərin yeyəcəklər”.
 Cavanların nərəsindən vahiməyə düşüb Yevmey,
 Apardığı yayı yarı yolda yerde qoydu zalda.
 Bu vaxt bərkdən qışqıraraq Telemax da hədelədi:
 “Qulaq astma! Apar yayı! Axırı pis olacaqdır!
 370 Aparmasın səni qovub dalınca daş atacağam!
 Özüm cavan olsam da mən, bil ki, səndən çox güclüyəm!
 Səndən necə güclüyəmsə evimizdə məskən salmış
 Bu həyasız gənclərdən də bir o qədər güclü olsam,
 Bu sırtıqlıq edənlərə bir elə toy tutardım ki,
 375 Vahiməyə düşüb, burdan baş götürüb qaçardılar!”
 Nikah tələb eleyenlər güldü onun sözlerinə,
 Telemaxa beslenilen güclü qəzəb söndü birdən.
 Bu arada Yevmey yayı alıb zaldan keçirərək
 Laert oğlu Odisseyə çatıb ona təqdim etdi.
 380 Yevrikleya dayəni də çağırıb, o belə dedi:
 “Yevrikleya! Telemaxın tapşırığı budur sənə:
 Möhkəm bağla kəniz olan otaqların qapısını,
 Hər kim kişi bağırıtsı, ya gurultu eşidərsə,
 Gizləndiyi o otaqdan qoy bayira atılmasın.
 385 Öz yerində qalıb hər kəs öz işlə məşğul olsun”.
 Yevrikleya danışqsız qəbul etdi tapşırığı;
 Qaravaşlar otağının qapısını kilidlədi.
 Filoti də sessiz-küysüz çıxb yemək salonundan,
 Hasarlanmış həyatdəki darvazanı kilidlədi.
 390 Papirusdan örən vardı Kolonnada olan yerde.

Darvazanın rezesini bağlayaraq döndü geri,
 Bir az əvvəl əyləşdiyi kürsü üstə tutdu qərar.
 Odisseydən göz çəkmədi. – O yayını yoxlayırdı.
 Gah o yana, gah bu yana çevirərək düşünürdü:
 395 Güvə xarab etməyib ki, görəsen, yay buynuzunu?
 Bezisi öz qonşusuna bu sözləri söyləyirdi:
 "Yəqin mahir oxatandır, amma bunu izlədir o.
 Bəlkə onun özünün də evdə belə bir yayı var,
 Ya belə yay düzəldəcək? Gör bir yayı ne fırladır!
 400 Düzü, gözüm heç su içmir bu səsəri diləncidən!"
 Lovğalanan subaylardan bezisi də deyirdi ki:
 "Bu yadelli əger yayı bu gün əye bileyəkse,
 Bundan sonra görüm onun bəxti gülsün bugünkütək!"
 Namızedlər belə səhbət eləyərkən, Odissey də
 405 Neheng yayı alıb elə, diqqətlə göz gəzdirirdi.
 Sanki əlib-oxumaqda mahir olan kifaraçı
 Asanlıqla kökləyirdi simi təzə kök üstündə.
 Bağırsaqtan eşilmiş o möhkəm kiriş uclarını
 Odissey də asanlıqla bərkitdi yay uclarına,
 410 Sonra da sağ əli ilə yoxladı yay kirişini.
 Göydəki bir qaranquştək səs çıxardı kiriş dərhal,
 Subayların ürekleri əsdi, qaçdı rəngləri də.
 Lap ucadan gurladı Zevs; işarəydi bu gurultu;
 Sınaqlardan metin çıxmış Odissey şad oldu buna,
 415 Cənki fəndgir Kronun Zevs oğlundandı bu işarə.
 O, el atıb masadakı iti oxu aldı dərhal.
 Yerdə qalan bütün oxlar ox qabında hazır idi.
 Özlərində sinayacaq idı gənclər bu oxları.
 Tutub yayın dəstəyindən, dartdı oxla kirişi o;
 420 Kürsüsündən qalxmayaraq qəddin əyib, nişan aldı.
 Ox heç yana toxunmadan bir-birinin arxasında
 Düzülmüş o baltaların keçib getdi sap yerindən.
 Ağıl kanı mərd Odissey belə dedi Telemaxa:
 "Telemax, de, səni xəcil etmədi ki, bu yadelli?
 425 Neheng yayı asan dartıb, hədəfi düz nişan aldım.
 Demək men öz qüvvətimi-gücmü qeyd etməmişəm.

Bu ağalar mənim nəhaq abırımı alıb, söyür.
 İşiq gözlü hazırlayaq onların şam yemeyini.
 Forminq əlib nəgmə demək axı hələ qabaqdadır.
 Məclislərin yaraşığı forminq əlib oxumaqdır!"
 Belə deyib qaşlarını oynatdı o. Bunu görçək
 Telemax tunc qılıncını tez belinə bağlayaraq
 Mis ucluqlu nizəsini aldı ələ; parıldayan
 Silahıyla Odisseyin ləp yanında gəlib durdu.

İYİRMİ İKİNCİ NƏĞMƏ



Əynindəki cır-cındırı atdı müdrik, mərd Odissey
Əlində ox dolu oxdan, bir də ki, yay, – sıçrayaraq
Çıxdı uca astanaya; ayaqları qarşısına
Səpib oxu, cavnlara üz tutaraq belə dedi:
“Başdan-başa təhlükəsiz yarış daha çatdı sona,
Təmam başqa bir hədəfi indi nişan alacağam.
Feb Apollon, görüm zəfər qazandırır mənə, ya yox!”
Belə deyib Antinoyu nişan alıb atdı oxu.
Qoşa qulplu zər qədəhi ovucları arasına
Almışdı ki, qaldıraraq içsin şirin şərabını.
Antinoy öz ölümünü fikrinə də getirmirdi.
Meclisdeki adamlardan kim düşüno bilerdi ki,
Hər nə qədər güc sahibi olsa belə. Birçə adam
Bu qədər gənc qəhrəmanın axırına çıxa bilər.
Antinoyun xırtdəyinə girib oxu Odisseyin,
Nərmə-nazik peysorini dəlib çıxdı o tərəfdən.
O tez yerə sərələndi, əlindəki cam da düdü,
Dərhal burun deşiyindən axdı qatı insan qanı
Ayağıyla vurub yıldı önündəki masanı da,
Döşəməyə səpələndi masadakı yemeklər də;
Qızarmış et, bir də çörək batdı yerin çirkabına.
Antinoyu belə görüb namızədlər qışqıraraq
Kreslədan qalxıb zalda vurnuxmağa başladılar.
Divarların diblərində silah gəzdi nəzərləri,
Qorunmaqçın nə bir qalxan çarpdı göze, nə bir nizə.
Qəzəblənin Odisseyə söyüş, təhqir yağırdılar:
“Qərib, onu öldürməkle öz başına belə açdın!
Sen yarışdan çıxdın daha! Ölümün göz öündədir!
Öldürdügün itakalı gənclərin ən şanlısıdır,

30 Bu qətl üçün qurda-quşa yem olacaq leşin sənin!
 Namizədlər elə gümən edirdi ki, qonaq qəsdən
 Öldürmeyib Antinoyu. Ağlışızlar bilmirdi ki,
 Ölüm toru hamisının başı üstdən asılıbdır.
 35 Odissey sərt nəzərlərə hamisini süzüb dedi:
 "Ah, köpəklər! Yoxsa elə bilirdiniz Troyadan
 Bir do geri dönmərəm mən? Siz evimi talayaraq,
 Zor işlədib evimdəki kənizlərlə bir yatdmış,
 40 Öri sağkən arvadımla evlənməyə can atdırınız.
 Qorxmadınız geniş gögün sakinləri allahlardan,
 Demədiniz insanlardan biri axır qisas alar.
 İndi sizin hamınızı qamarlayıb ölüm toru!"
 Namizədlər eşidincə bunu, dumag ağardılar,
 45 Ölümündən can qurtarmaqın hər yana göz gəzdirdilər.
 Tək Yevrimax Odisseyə cavab verib belə dedi:
 "İtakalı mərd Odissey doğrudan sən özünsənsə,
 Dediklərin tamam düzdür. Doğrudan biz axeylilər
 50 İstər evdə, istər çöldə çox fənalıq törətmüşük.
 Amma bütün bu işlərin səbəbkarı Antinoydur;
 O da ölüb getdi artıq. Bu işləri törətməkde
 Antinoyun istədiyi heç də nikah deyil idi;
 Niyyəti bambaşqa idi, ona da Zevs mane oldu;
 55 O bu gözəl İtakanın çarı olmaq istəyirdi.
 Pusqu qurub oğlunu da o mehv etmək istəyirdi.
 O qanuni öldürdü, qırma bizi, biz seninik!
 Xalqdan yığıb, sənə dəyən zərərləri ödəyörük;
 60 Üvezini ödəyərik vurdugumuz ziyanların.
 Üstəlik də iyirmi baş buğa neçə eləyirsə,
 O dəyərdə mis, ya qızıl cəriməsi verər hər kəs.
 Biz bunları eleməsek, hırsınməkdə sən haqlısan".
 Açıqli bir nəzər salıb Odissey bu sözü dedi:
 65 "Yox! Əger siz atanızın, özünüüzün neyi varsa
 Və üstəlik mənə başqa hediyələr versəniz də,
 Siz bihəya cavanlardan qisasımı almayıncı,
 Sizi qırıb-mehv etməkdən el götürən deyiləm mən.

70 İndi seçin: ya mənimlə vuruşmağa hazır olun,
 Ya qaçıb canınızı qurtarmağa cəhd eləyin.
 Bu qırğından sağ qurtarmaq amma çətin məsələdir!"
 Eşidincə bu sözləri esdi dizi cavanların.
 Onlara üz tutub yenə Yevrimax bu sözü dedi:
 "Öz amansız əllerini bu adam dinc qoymayacaq!
 Madam elə keçiribdir yayı ilə ox qabını,
 Durub hündür astanada, qıracaqdır hammımızı.
 75 Ən yaxşısı budur ki, biz birbaş girək vuruşmaya!
 Tez siyirin qılıncları! Ölüməşən peykanları
 Masalarla dəf eləyin. Gelin birgə həmle edək,
 Sixşdırıb astanadan birgə uzaq salaq onu,
 Tez şəhərə üz qoyaraq haraylayaq camaati.
 Oxyağdırın əli onunonda düşər öz yanına!"
 Belə deyib Yevrimax tunc qılıncını çəkdi qından.
 80 Nere çəkib Odisseyin üzərinə etdi hückum.
 Odissey də bu əsnada dartdı yayın kirişini,
 Atlığı ox Yevrimaxın düz döşündən dəyib keçdi.
 Dəldi qara ciyərini, yerə saldı qılıncını.
 Ləngərlənib üzərinə düşdü yemek masası da;
 85 Masadakı qoşaqlıplu piyalə də, yeməkler də
 Sepələndi döşəməyə. Üzüqöy whole düşdü özü,
 Berk aşırıdan ayağını kresloya döyeclədi,
 Çox çəkmədi gözlərinə çökdü qatı bir qaranlıq.
 Nisin oğlu mərd Amfinom çəkib iti qılıncını,
 90 Derhal hückum etdi igid Odisseyin üzərinə.
 İsteyirdi onu bayır qapısından sixşdırısn.
 Lakin bu vaxt Telemaxın tunc nizəsi Amfinomun
 Kürəyindən sancılaraq çıxdı köks qəfəsindən,
 Haray çəkib birdən-birə üzüqöy whole düşdü yerə.
 95 Telemaxsa sıçrayaraq döndü geri, nizəsini
 Amfinomun cəsədindən çıxartmağa can atmadı;
 Qorxdu nizə çıxararkən bir axeyle vurub daldan
 Ya qılıncla həlak eder, ya nizəylə yaralayar.
 O, teləsik atasına tərəf qaçıb sürət ilə.

100 Ona yaxın dayanaraq bu qanadlı sözü dedi:
 “İsteyirem, ata, sənə bir qalxanla, bir cüt nizə,
 Gicgahını yaxşı örтөн bir də sərpuş götürim mən.
 İsteyirəm Filtiyə Yevmeyə də silah verəm,
 Özüm dəxi silahlanam. Belə etsek yaxşı olar”.
 105 Ağıl kamı Odissey də ona belə cavab verdi:
 “Nə qədər ki, ox qabında ox var hələ, tez get gətir!
 Tek vuruşsam uzaşdırar onlar məni astanadan”.
 Belə dedi. Əməl edib oğul ata sözlərinə,
 Silahların saxlandığı gen anbara yollandı cəld.
 110 Sekkiz nizə, dörd qalxan və saçاقları at tükündən,
 Altı dəri, üstü misdən dörd dəbilqə seçdi ordan,
 Bu şeylərlə gəldi əziz atasının yanına tez.
 Önce özü yaraqlanıb taxdı parlaq silahları.
 Ondan sonra geydi döyüş paltarını iki kölə,
 115 Fənd ustası Odisseyin düzüldülər ətrafına.
 Nə qədər ki, Odisseyin oxuvardı oxdanında,
 Namızədlər bir-birinin arxasında oxlanaraq
 Cəsədləri bir-birinin üzərinə qalanırdı.
 Ele ki, çar Odisseyin bitdi bütün peykanları,
 120 Kamanının bir ucunu evin qapı payasına
 Söykədi, bir ucunu da döşəmənin üstə qoydu.
 Dördqat gönlü o qalxanı ciyinləri üstə tutdu,
 Saçاقları at tükündən sərpuşu da qoydu başa
 Bu saçاقlar dəbilqeyə bir qorxunluq bəxş etmişdi.
 125 Misi par-par parıldayan iki nizə aldı ele.
 Odisseyin dayandığı astanın divarında
 Yan terəfə açılan bir ayrı qapı dəxi vardi.
 Dar dehlizin yolu ydu bu, qapısı kip bağlanırdı,
 Odisseyin əmri ilə Yevmey onu qoruyurdu.
 130 Ən qorxulu hücum həmin o qapıdan gözlənirdi.
 Aqeləy üz tutub cavan dostlarına belə dedi:
 “Dostlar, bəlkə içinizden biri çıxa bu qapıdan,
 Bağıraraq camaati kömək üçün haraylaya!
 Odissey ox atmağından hemişəlik qalar onda!”

135 Aqeləya cavab verib dedi çoban Melanfi cəld:
 “Yox, Aqeləy, mümkün deyil, dediyin bu qapı ki var,
 Dar dehlizə açılır və həyete də çox yaxındır.
 Gücü olan bir şəxs orda hamını dəf edə biler.
 Men anbardan amma sizə hər cür silah getirərəm.
 140 Yeqin igid Odissey öz ləyaqətli oğlu ilə
 Silahları gizlətməkçün ancaq ora daşıyıblar”.
 Belə deyib keçiotaran Melanfi tez salondakı
 Dar keçiddən sıvişərk qalxdı silah anbarına.
 Qalxanın da, nizənin də hərəsindən düz on iki,
 145 O qədər də tük saçaklı, mis dəbilqə götürdü o,
 Tez subaylar dəstəsinə çatdırıldı o silahları.
 Subayları silahlanan, nizələnən görən kimi
 Odisseyin ürəyinə qorxu düşüb, əsdi dizi.
 Hiss etdi ki, indən belə vuruş ağır olacaqdır.
 150 Telemaxa üz tutaraq bu qanadlı sözü dedi:
 “Telemax, ya bu evdəki kənizlərdən bir nəfəri,
 Ya Melanfi bize qarşı vuruşmanı qızışdırır!”
 Derrakəli Telemaxsa ona cavab verib dedi:
 “Ata, günah özgesində deyil, mənim özümdədir,
 155 Mənəm silah anbarının qapısını açıq qoyan.
 Casusları fərli imiş bu sırtıqlar dəstəsinin.
 Yevmey, tez get qapısını bağla silah anbarının,
 Gör düşmənə silah verən kənizdir, ya Melanfidir?
 Hamıdan çox Melanfidir bərk şübhəyə salan məni”.
 160 Odisseyle Telemaxın bu haqdaydı söz-söhbəti.
 Melanfi bu zaman yenə getdi silah getirməyə.
 Allahsifət çoban Yevmey bunu dərhal hiss elədi,
 Yanındakı Odisseyə xəbər verib belə dedi:
 “Sən ey Allah törməsi, ey çoxbilmiş mərd Odissey!
 165 Haqlı yerə bizim şübhə etdiyimiz mənfur adam
 Silah üçün gedir yenə. Əmr et görüm neyləyim mən:
 Öhdəsindən gələ bilsəm oradaca gəberdimmi,
 Yoxsa çekib burayamı getirim, öz töretdiyi
 Cinayətin cəzasını sən verəsən öz əlinle?”

170 Ağıl kanı Odissey də belə cavab verdi ona:
 "Qurtarmağa nə qədər can atsalar da, mən bu nəcib
 Cavanların oğlum ilə qarşısını alacaqıq.
 Sizsə onun daldan bərk-bərk bağlayıb əl-ayağını,
 Atın silah anbarına, qapısını bərk bağlayın.
 175 Eşmə ipək sariyaraq yene arxa tərəfindən
 Sütun ilə yuxarıya çəkin, tirlər olan yere;
 Tez ölmeyib qoy altını çəksin bədxah işlerinin".
 Belə dedi. Onlar isə əməl etdi dediyinə,
 Onlar ora elə girdi, Melanfi hiss eləmedi;
 180 Anbardakı divarları axtarmaqla məşguldular.
 Onlar qapı payaları kenarında gizlənmişdi.
 Çıxmaq üçün Melanfi çöl qapısına tərəf gəldi.
 Bir elində yaraşıqlı sərpuş vardı, o birində
 Üstünü pas örtmüş iri, köhnə qalxan görünürdü,
 185 Bu qalxanı bir zamanlar cavan Laert işlədərdi,
 Qayışların hətta tikiş yerləri de çürümüşdü.
 Atılaraq Melanfinin saçlarından tutdu onlar,
 Qorxmuş halda içəriyə çəkib yere uzatdılar.
 İşgəncəylə dal tərəfə qanırıb əl-ayağını,
 190 Dözümlü və allahsifet Odisseyin dediyitək
 Eşmə ipək arxasında möhkəm-möhkəm bağladılar.
 Sonra yene eşmə ipi o sarğıya keçirərək
 Sütun boyu qaldıraraq düz tavanda saxladılar.
 Çoban Yevmey onu belə alçaldaraq bunu dedi:
 195 "Ey Melanfi! Sənə layiq olan bax o yumşaq yerdə
 Şəhərədək silahların keşiyini çəkəcəksən!
 Okean-çay sularından erkən çıxan al şəfəqin
 Doğmasını çox yataraq nəzərindən qaçırtmazsan;
 Keçiləri tez qovarsan ağaların möclisine".
 200 Beleliklə ip ucundan asılıraq qaldı çoban.
 O birilər yaraqlanıb, qapını bərk bağladılar,
 Yene fəndgir Odisseyin hüzuruna qayıtdılar.
 Astanada indi dörd mərd cəsarətlə dayanmışdı.
 Dörd nəfərə qarşı zalda "adaxlılar" xeyli çoxdu.

205 Birdən-bira astanada zahir oldu pak Afina,
 O, səsini, görkəmini mərd Mentora bənzətmışdı.
 Onu görçək Odissey çox sevinərək belə dedi:
 "Mentor, bizə kömək elə; yad et əziz həmdəminim!
 Yaxşılığım keçib sənə, həm də mənim yaşıdımsan!"
 210 Ancaq bildi: Afinadır, – onu cəngə dəvet edir.
 Penelopa məftunları bir qısqırıq qopardılar.
 Damastorid Aqelaydı Mentora ilk sözü deyən:
 "Mentor, uyub Odisseyin sözlerinə, bizə qarşı
 Vuruşma sən, ona qahmar və havadar çıxma, Mentor!
 215 Həqiqətə çevriləcək məramımız bax belədir:
 Elə ki, biz Odisseyi və oğlunu həlak etdik,
 Əgər qahmar çıxsan ona, səni də məhv edəcəyik.
 Başınla bəd əməlinin cavabını verecəksən!
 Zoraklıq ələməkdən sizi məhrum edən kimi,
 220 Evində, ya evdən kenar nə qədər ki varın vardır,
 Odisseyin vari ilə qarışdırıb bölcəcəyik.
 Övladını qovacaqıq yaşıdagıñ imarətdən,
 Arvadını İtkadan dərhal sürgün edəcəyik!"
 Bu sözlərdən pak Pallada Afina bərk qəzəbləndi,
 225 Odisseyə üz tutaraq hırslı-hırslı belə dedi:
 "Yox, Odissey, nə əvvəlki hünər qalıb səndə, nə güc;
 O hünər ki, bayaz əlli, nəcabətli Yelenanın
 Şərəfinə düz doqquz il Troyada qan elədin;
 Nə qədər mərd həlak etdin sən o qorxunc vuruşmada,
 230 Priamın şəhəri de tədbirinlə fəth olundu.
 İndi əlin öz evinə, öz varına çatmış ikən,
 Qarşıda bir yeni döyüş vardır deyə qəmlənirsən!
 Əziz dostum, gel yanımıda dayan indi, öz gözünlə
 Gör Alkimin oğlu Mentor yaxşılığın əvəzində
 235 Düşmənинe necə hücum çəkib, necə qıracaqdır!"
 Belə dedi. Lakin ona tam qələbə bəxş etmədi.
 Önce oğlu Telemaxla Odisseyin hünərini,
 Cüratını, qüvvətini sinamağı qət elədi.
 Qaranquşa çevrilərək gen salonun tavanında

240 Üzerini hiss bürümüş bir tir üstə gedib qondu.
 Damastorid Aqelayla, Poliktorid Pisandr və
 Polib ilə Amfimendont, Yevrinomla Demoptolem
 Qızışdırıb cavanları hərbə təhrik edirdilər.
 Sağ qalaraq, ölüm-dirim davasına girənlərin
 245 Arasında bu cavanlar birinci yer tuturdular.
 Ox yağışı gözlerini qorxutmuşdu qalanların.
 Aqelay üz tutub bütün cavanlara belə dedi:
 "Dostlar, gücdən tez düşəcək amanbilməz qolu onun,
 Lovğa-lovğa danışsa da, Mentor artıq çıxb getdi.
 250 Onlar qapı qabağında indi yalqız dayanıblar.
 Nizəleri ancaq birdən süzdürmeyin ona sarı,
 Altısını atın öncə. Bəlkə Zevsin köməyilə
 Odisseyi həlak etdik; böyük ada-sana çatdıq.
 O ölürsə, asanlıqla ölü yerde qalanları!"
 255 Belə dedi. Altı nəfər nişan alıb nizə atdı.
 Afinanın köməyilə o nizələr yan ötdülər:
 Nizələrdən biri gedib dəydi qapı payasına,
 O birisi gedib dəydi möhkəm qapı taxtasına,
 Üçüncüün tunc nizəsi sancıldı ev divarına.
 260 Subayların atlığı bu nizələr ki, çıxdı boş'a,
 Dözümü çox Odissey öz dostlarına belə dedi:
 "Əziz dostlar, indi size bir söz demək istəyirəm:
 Ərgenlərin dəstəsinə nizələri birdən ataq.
 Bizi qırmaq isteyirlər, suçları azmış kimi.
 265 Belə dedi. Nişan alıb birdən nizə atdı onlar.
 Odisseyin nizəsilə Demoptolem həlak oldu,
 Yevriadı mərd Telemax, Yelati mərd Yevmey vurdu,
 Malotaran Filoti də Pisandırı məhv eledi.
 Onlar birdən düşüb yerə, nəm torpağı gəmirdilər,
 270 Qalan bütün nəmizədlər çəkildilər dal tərəfə.
 Hər kəs gelib nizəsini çəkdi cansız cəsədlərdən.
 Penelopa məftunların nizələri atdı yenə.
 Afinanın köməyilə çoxu yenə çıxdı boş'a.
 Nizələrdən biri gedib dəydi qapı payasına,

275 O birisi gedib dəydi möhkəm qapı taxtasına.
 Üçüncüün tunc nizəsi sancıldı ev divarına.
 Amfimedont Telemaxı yaraladı bileyindən, —
 Ancaq üzdən siyirmişdi nizə onun dərisini.
 Ktesipp də mərd Yevmeyin siyirmişdi bir çiynini;
 Uzun nizə ciyini çizib, gedib yerə sancılmışdı.
 O çoxbilmiş Odisseyin yaxın silah yoldaşları
 Perəstişkar cavanlara yene nizə yağırdılar.
 Yevridamant Odisseyin nizəsilə oldu şəhid,
 Amfimedont – Telemaxın, Polib – donuz çobanının
 285 Nizəsilə oldu həlak. Filoti də Ktesippin
 Düz köksündən vurub, sonra lovğa-lovğa belə dedi:
 "Polifersin boş danışan oğlu, sənə yaraşmaz ki,
 Öz-özünü buncu tərif eləyəsən! Qoy allahlar
 Desin bunu. Çünkü onlar səndən qat-qat üstündürələr.
 290 Zalı gezib bir sədəqə istəyən bu Odisseyə
 Atdiğın mal ayağının evəzidir bax bu nizə!"
 Astaayaq ineklərin naxırçısı belə dedi
 Damastorid həlak oldu Odisseyin nizəsilə,
 Yevenorid Leokriti şəhid etdi mərd Telemax,
 295 İti nizə qasığını dəlib keçdi o igidin.
 Üzüqölyü düşüb birdən, yerə döydü öz başını.
 Pak Afina tavanda öz dehətsəcan qalxanını
 Terpedincə qorxu sardı nikah tələb edənləri.
 O tərəfə-bu tərəfə qaçısdılar zaldə onlar.
 300 Ele bil ki, yazın uzun günlərdə göy çəməndə
 Qovur inek sürüsünü gənələrin six dəstəsi.
 Ele bil ki, əyrıcaynaq, əyridimdik şahin-şonqar
 Birdən-birə dağdan enib cumurlar quş dəstəsinə.
 Quş dəstəsi bulud kimi qaçıb düzə töküllüsür,
 305 Şahinlərsə qırıb tökür; nə qoruna bilir quşlar,
 Nə də uçub qaça bilir. Adamlar hezz alır bundan.
 Odissey və adamları belə qovub subayları,
 Ucu sıvrı nizələrlə belə qırıb-çatırdılar.
 Fəryad zalı bürümüşü, döşəmə də qızıl qandı.

310 Leod adlı cavan birdən Odisseyə yaxınlaşdı,
 Dizlərini qucaqlayıb bu qanadlı sözü dedi:
 "Dizlərini qucaqlayıb yalvarıram, rəhm et mənə!
 Bir qadına yaman gözlə baxmamışam mən bu evdə.
 Yaman bir söz deməmişəm. Əksinə – cəhd elemişəm
 315 Bütün başqa subaylar da bu bəd yoldan çəkinsinlər,
 Lakin onlar fənaliqdan əl çəkməyi bacarmadı.
 Tutduqları bəd emelin cəzasıdır çəkir onlar.
 Mən günahsız bir falçıyam; suçum yoxken niyə ölüm?
 Nə eybi var! Yaxşılığı biz əvəz də istəmirik!"
 320 Hirsli-hirsli baxıb ona, Odissey bu sözü dedi:
 "Sən öyünüb deyirsən ki: "mən onların falçısıyam!"
 Elə isə, görünür, sən tez-tez dua eleyerek,
 Deyirsənmiş, mənim bura qayıtmağım baş tutmasın,
 Arvadımla evlənərək, oğul-uşaq törədəsən.
 325 Yox, ölümündən xilas ola bilməyəcək canın, Leod!"
 Belə deyib öldürülülmüş Aqəlayın mərd əlindən
 Yerə düşmüş qılınçını eyilərək götürdü o,
 Leodun lap peysərinin ortasından çaldı onu.
 O bağırıb qurtarmamış, baş torpağa diyirləndi.
 330 Subayların oxumağa güclə vadar etdikləri
 Terpi oğlu Femi yalnız məhv olmaqdan xilas oldu.
 Yan qapıda əldə forminq fikrə dalğın dayanmışdı,
 İki fikir arasında tərəddüddə qalmışdı o:
 Bilmirdi ki, zaldan çıxıb bir zamanlar Laert ilə
 335 Odisseyin tez-tez yağlı buğa budu yandırıldığı
 Ulu Zevsin həyatdəki mehrabına sığınmışını,
 Odisseyin dizlərini qucaqlayıb yalvarsınmı?
 Xeyli müddət fikirləşib ən nəhayət qət etdi ki:
 Odisseyin dizlərini qucaqlamaq məsləhətdir.
 340 Forminqini alıb tezəkrə kraterlə gümüşmismar
 Kreslonun arasında döşəmənin üstə qoydu.
 Özü qaçıb Odisseyin dizlərini qucaqladı,
 Ona yalvar-yaxar edib bu qanadlı sözü dedi:
 "Dizlərini qucaqlayıb yalvarıram, rəhm et mənə!"

345 Əger məni həlak etsən, sonra peşman olacaqsan.
 Öleri və ölməzləri vəsf edən bir müğənniyəm!
 Özbaşına öyrənmişəm, allahdandır təbim mənim.
 Səni də bir Allah kimi vəsf etməyə hazırlam mən.
 Gəl başımı kesməginən, rəhm elə, rəhm elə mənə!
 350 Hətta sənin əziz oğlun Telemax da söyləyer ki,
 Bu sırtıqlar möclisində forminq çalıb oxumaqcın
 Sizin evə öz xoşumla gəlməmişəm heç bir zaman,
 Sayda, gücə məndən üstün gəncəl zorla getiriblər!"
 Müğənninin sözü çatdı Telemaxın qulağına,
 355 Tezə əziz atasına yaxınlaşıb bərkdən dedi:
 "Dayan, ata! Gəl öldürmə bu günahsız müğənnini!
 Gerek carçı Medonta da aman verək; çünkü Medont
 Uşaq ikən mənə qayğı göstəribdir bizim evdə.
 Əgər Yevmey, ya Filoti vurmayıbsa, ya da sənin
 360 Ox ya nizə zərəne rast gelməyibse, aman verək!"
 Bele dedi. Bu sözləri eşidirmiş demə Medont;
 Ölənməkçün bir kreslo altda girib bürüşmüdü,
 Üste yeni öldürülülmüş mal derisi çəkmişdi o.
 Gizləndiyi yerdən çıxıb, dərini də tezə atdı,
 365 Qaçıb dərhal qucaqladı Telemaxın dizlərini.
 Ona yalvar-yaxar edib bu qanadlı sözü dedi:
 "Əziz dostum, mən burdayam! Qəzəblənmiş atana de
 Öz qüdrətli qılınçıyla məni həlak eleməsin.
 Evinizi soyub-sökən, səni nahaq təhqir edən –
 370 Anan ilə evlənməyə can atanlar dəstəsidir!"
 Gülmüsünüb Odissey de ona belə cavab verdi:
 "Qorkxma, Medont! Sənə bunu bildiyinçün ölüm yoxdur.
 Sonralar da adamlara başa sal ki, bu dünyada
 Xeyrxahlıq bedxahlıqdan, xəbislikdən çox yaxşıdır.
 Lakin sən də, bol nəgməli müğənni də zaldan çıxıb,
 375 Həyatdə – bu qətlgahdan uzaq yerde qərar tutun.
 Mənim hele görəcəyim işlərim var bu salonda!"
 Bele dedi. Hər ikisi çıxıb zaldan dışarıya,
 Ulu Zevsin mehrabına yaxın yerde əyləşdiler;


380 Orda, ölüm vahimesi canlarında, gözlediler.
 Odissey də bu müddətde salona göz gəzdirdi ki,
 Görsün diri qalan varmı həyəsizlər dəstəsindən.
 Ancaq onlar qan içində, hərəketsiz uzamışdı.
 Ele bil ki, xırda gözlü toru ilə bir baliqçi
 385 Ovladığı baliqları atıb dəniz sahilinə.
 Duzlu dəniz sularından ayrı düşmüş o baliqlar
 Sahil qumu üzərində qalaq-qalaq qalanmışdı,
 Bəziləri qızmar günün altda hələ can verirdi.
 Həlak olmuş gənclər də o baliqları andırırdı.
 390 Ağıl kamı Odissey mərd Telemaxa belə dedi:
 "Telemax, get çağır gəlsin Yevrikleya qarı bura.
 Ürəyimdə indi ona deyiləcək bir sözüm var".
 Telemax öz atasının dediyinə əməl edib
 Tez qapını silkələdi və dayəyə belə dedi:
 395 "Ey bu evdə xidmət eden bütün kölə qadınlara
 Nəzarətçi olan qarı, tez yerində qalx, gəl bura!
 Gəl, atamın indi sənə deyiləcək sözü vardır!"
 Uca səslə dedi bunu. Qarı dinməz qulaq asdı
 Rahat, qəşəng otağının qapısını açıb çıxdı.
 400 Telemax öz arxasında apardı ev dayəsini.
 Odisseyi ölürlərin arasında gördü qarı.
 O al qana batmış olan bir aslana benzeyirdi;
 Bir buğanı tezə yemiş aslan kimi tərpənirdi,
 Həm sinəsi, həm də üzü qana batmış aslan kimi.
 405 Ona gözlə baxmaq belə qorxu salır ürəklərə.
 Əl-ayağı qana batmış halda idi Odissey də.
 Bax bu qanlı menzərəni – qana batmış meytilləri
 Yevrikleya görən kimi istədi ki, haray sala;
 Lakin ona mane oldu Laert oğlu mərd Odissey.
 410 Uca səslə xıtab edib bu qanadlı sözü dedi:
 "Qarı nənə, sevinirsən səssiz sevin, haray salma!
 Öldürülmüş adamları tərifləmək yaxşı deyil.
 Onlara bəxt və bəd emel ölüm hökmü çıxarıbdır,
 Çünkü onlar yer üzündə heç bir kəsi saymırıldılar. –

415 Ne yaxşıya, nə də pisə fərq qoymurdu bu adamlar.
 Bəd əməller bu gənclərin bəd elədi iqbaliyi.
 Danış görün, kənizlərdən hansı mənə sadiq qalıb,
 Hansı mənim namusumu ləkələyib öz evimdə".
 Yevrikleya Odisseyin cavabında belə dedi:
 420 "Həqiqəti olduğunu danışram, oğlum, sənə.
 Əlli qadın qulluqçusu xidmət edir bizim evdə,
 Biz onlara bütün qadın işlerini göstərirler.
 Əlli nəfər cariyədən on ikisi pozulmuşdur,
 425 Ne xanıma, nə də mənə hörmət qoyur bu kənizlər.
 Telemaxsa yeni-yeni boy-a-başa çatır indi;
 Xanım onu qoymayırdı kənizlərə hökm etməyə.
 İcazə ver, xanımı da gedim işdən hali edim;
 Allahlardan hansı isə onu lap bərk yatırıbdır".
 Ağıl kamı Odissey də ona belə cavab verdi:
 430 "Yox, oyatma hələ onu. Mənim burda olmadığı
 Zamanlarda yoldan azan kənizləri bura çağır".
 Odissey bax belə dedi. Kənizləri aşağıya
 Çağırmaqqın zaldan çıxbı yuxarıya qalxdı qarı.
 435 Odisseysə Telemaxı, Filotini və Yevmeyi
 Öz yanına çağıraraq bu qanadlı sözü dedi:
 "Köməkleshib kənizlərlə meytilləri daşın tez.
 Sonra isə dəlmə-deşik süngərləri isladaraq
 Yaraşıqlı kreslo və masaları təmizleyin.
 440 Elə ki, siz köməkleshib evdə sahman yaratdırınız,
 Kənizləri palatadan dışarıya çıxararaq,
 Xırıム-xırda anbarıyla həyat səddi arasında
 Xəlvət yerdə hamisini qırın iti qılınc ilə.
 Nikah tələb edənlərlə görüşməyi, sevişməyi,
 445 Afrodita əməlini həmişəlik unutsunlar!"
 Qaravaşlar bir-birinə sıxlaraq girdi zala,
 Vahimədən və kədərdən axdı-axdı göz yaşları.
 Önce onlar meytilləri daşıldılar dışarıya;
 Sedd boyunca portik altında düzdüler bu cəsədləri.
 450 Odisseyin şəxsən özü əmr edirdi kənizlərə, –

Könülsüz də olsa onlar emrə əməl edirdilər.
 Sonra onlar dəlmə-deşik süngərləri isladaraq
 Yaraşıqlı kreslo ve masaları təmizlədi.
 Bu müddətdə Telemaxla Filoti və çoban Yevmey
 455 Salondakı döşəməni yaxşı-yaxşı qaşıldılar.
 Qadınlarsa sıyrıntını yiğib çölə daşıldılar.
 Elə ki, bir əlleşərək evdə sahman yaratdilar,
 Kənizləri gen salondan dışarıya çıxararaq.
 Dairevi anbar ilə həyət səddi arasında
 460 Qaçılması qeyri-mümkün dar bir yere topladilar.
 Derrakəli Telemax o kənizlərə elə dedi:
 "Sizi bakır bir ölümlə həlak etmək istəmerəm,
 Bu həyasız cavanlarla bir yataqda yata-yata
 Həm anama, həm də mənə böyük ləkə vurmussunuz".
 465 Belə deyib qara gəmi örknəmini aldı əla,
 Günbez üstdən aşıraraq bir dirəye ilişirdi.
 Kənizlərin boğazında ilmə vurub çekdi ipi.
 Bezen ya bir qaratoyuq, ya göyərçin bir kolluqda
 Gizlədilmiş tora düşür, yuvasına tələsirkən,
 470 Həmin torda ona qorxunc bir rahatlıq qismət olur. –
 Eləcə də kənizlərin boynu ilgək gördü birdən,
 Başlar çarpıb bir-birinə, əziyyətə can verdilər.
 Ayaqları çapaladı, amma çox yox, birçə anlıq.
 Melanfi də elə bu vaxt həmin yerə gətirildi.
 475 İti qılınc kəsdi onun qulağını və burnunu,
 Biabırçı üzvünü də kəsib itə tulladilar.
 Sonra hədsiz bir qəzəblə kəsdilər əl-ayağını.
 Filoti də, Yevmey də öz əllerini yuyub təmiz,
 Yenə zala, – Odisseyin hüzuruna qayıtdılar.
 480 Yevrikleya qariya üz tutub dedi mərd Odissey:
 "Qarı, mənə kükürd getir; tüstü verək gərək zala.
 Sonra çıxıb yuxarıya xanıma da xəbər ver ki,
 Yanındakı kənizlərlə aşağıya enib gəlsin.
 Qalan bütün qızları da çağır, bura yiğişsinlar".
 485 Yevrikleya Odisseyə cavab verib belə dedi:

"Əziz oğlum, lap vaxtında söyləyirsən bu sözləri,
 Amma əvvəl sənin üçün xiton, plaş gətirim qoy.
 Əynindəki cir-cindirlə daha zaldə görünmə sən,
 İndi sənin bu görkəmdə görünməyin layiq deyil".
 490 Ağıl kam Odissey də cavabında belə dedi:
 "Yox, evvelce od qalamaq lazımdır bu gün salonda!"
 Bele dedi. Yevrikleya deyilənə əməl etdi.
 Dərhal gedib salona o, kükürd ilə od gətirdi,
 Zala, evə və həyətə tüstü verdi mərd Odissey.
 495 Yevrikleya qadınları işdən hali etmək üçün
 Otaqlardan qadınları dəvət etdi aşağıya,
 Əldə meşəl, qaravaşlar aşağıya tələsdilər.
 Odisseyi aralığa alıb hamı qucaqladı,
 Həm başından, həm çiyindən öpdülər, həm əllərindən.
 Sevincindən Odissey də istədi ki, hönkürdəsin,
 Cünki bütün xidmətçilər tanıldığı adamlardı.

İYİRMİ ÜÇUNCÜ NƏĞMƏ



Xanımının otağına qalxdı qarı sevinərək,
Qalxdı – ona xəbər versin ki, qayıdib gəlib əri.
Yerimirdi, ele bil ki, uçurdu bu qoca qarı...
Xanımının başı üstə əyilərək belə dedi:
“Oyan, qızım Penelopa! Həsrətini çox çekdiyin
Bir adamı öz gözünlə görmək üçün oyan, bala!
Gec də olsa Odisseyin dönüb gəlib öz evine.
Malımızı tələf edən, Telemaxa qəsd eleyən,
Nikah tələb edənleri qırıb-çatıb başdan-başa!”
Penelopa etirazla ona belə cavab verdi:
“Ana, yəqin Allah sənin düşüncəni dumanlaşdırıb!
Axı onlar ağıllımı ağlısına çevirərək,
Düşüncəsi olmayıani düşüncəli edə bilir.
Əvvəl sən də ağıllıydın, indi Allah alıb onu.
Derd qəlbimi üzmiş ikən sən də boş-boş danışaraq,
Məne rişxənd eleyirsən. Gözlərimi şirin yuxu
Möhkəm-möhkəm qapamışdı, gəlib qovdun o yuxunu.
Allahsifət erim mənəhus İliona gedən gündən
Mən indiki kimi möhkəm bir yuxuya getməmişdim.
Di yaxşı en aşağıya, sonra qayıt gel yanına!
Qadınlardan bir başqası qaçıb mənim otağıma,
Bu xəberi versə idi və yuxudan oyatsayıdı,
Mən danlayıb, onu dərhal yene zala qaytarardım.
Amma səni qocalığın xilas edir bu cəzadan!”
Yevrikleya etirazla ona belə cavab verdi:
“Menim eziz qızçığazım, səni ele salmırəm mən,
Odisseyin öz evinə qayıtmağı həqiqətdir.
Demə, burda hamı təhqir edən qərib Odisseymiş.
Oğlun çoxdan xəbərdarmış atasının gəlməyindən.
Odisseyin niyyətini amma gizli tutmuş ki,
Zorakılıq edənlerden o, intiqam ala bilsin”.

Penelopa sevinərek dik atıldı yatağından,
 Şadlığından öz bağına basdı qoca dayəni o,
 Sonra xitab edib bu qanadlı sözü dedi:
 "Anacığım, əhvalatı olduğutək daniş mənə!
 35 Əger sənin dediyintək o doğrudan qayıdıbsa,
 O həyəsiz subayların öhdəsindən necə geldi?
 Axı onlar bizim evə axın-axın doluşurlar!"
 Yevrikleya etirazla ona belə cavab verdi:
 40 "Özüm görə bilməmişəm, ancaq həlak olanların
 Fəryadını eşidirdim. Çünkü kəniz otağında
 Qapını da bərk bağlayıb qorxa-qorxa oturmuşduq.
 Oğlun bizi çağırana qeder orda oturdum mən.
 Çağırmağı Odissey əmr eləmişdi Telemaxa.
 45 Odisseyi meyitlərin arasında tapdim zalda,
 Onun dörd bir tərefində, tapdallanmış döşəmədə,
 Meyit qalaq-qalaq idi. Görsən könlün odlanardı.
 O, qan-tərə batmış qorxunc bir aslana bənzəyirdi.
 O meyitlər indi qapı arxasında – həyətdədir.
 50 Odissey öz ellərlə böyük ocaq qaladı ki,
 Bizim qəşəng evimizi versin kükündür tüstüsünə.
 Meni bura o göndərdi. Çox yubanma, di gəl gedək.
 Çox çekdiniz; indi gərək siz de qəlbən güləsiniz!
 55 O çoxdankı niyyətiniz axır tutur öz yerini,
 Sağ-salamat qayıtdı o, gördü arvad-uşağıını.
 Talançılar Odisseyə az yamanlıq etmeyiblər,
 Ancaq o da heyfini aldı bütün bu işlərin!"
 Düşüncəli Penelopa ona belə cavab verdi:
 60 "Əziz ana! Öyünmək və şadlıq etmək hələ tezdir!
 Bilirsən ki, hamı onun dönməyini isteyirdi;
 Ələlxüsus mən və mənim oğlum necə müntəzirdir!
 Ancaq bunun doğru xəber olduğuna inanmiram,
 65 Bəd əməlli məftunlarım allahlardan hansınısa
 Hırslındırıb; o da həmin sırtıqları qırıb-töküb.
 O quduzlar yer övladı insanları saymirdilar,
 Nə yaxşıya, nə yamanə heç təfəvüt qoymurdular.
 Bəd əməller bu gənclərin bəd elədi iqbalmı.
 70 Odisseyse dənən deyil, o qurbanətə həlak olub".

Yevrikleya etirazla ona belə cavab verdi:
 Bu nə sözdür danışırsan, ağızından nə çıxdı, qızım?
 75 Ərin evde ola-ola, sən inanmaq istəmirsən,
 Ne inamsız bir ürəye maliksən, ay mənim balam!
 Elə isə deyim sənə onda olan əlaməti:
 Ayağında qaban dişi çapığı var Odisseyin,
 80 O çapığı özüm gördüm ayağını yuyanda mən.
 İstəyirdim sənə deyim, o qapadı ağzımı tez,
 85 Əmr etdi ki, bildirməyim; ehtiyatlı adamdır o.
 Di gəl gedək. Mən başımdan keçərəm ki, bu belədir,
 90 Əger sözüm yalan çıxsə eziyyətə öldürt mən!"
 Düşüncəli Penelopa onda ona belə dedi:
 "Mənim əziz anacığım, sən nə qədər bic olsan da
 O ölümsüz allahların məramından baş açmazsan.
 Yaxşı, gedək Telemaxın yanına, mən ölenləri
 95 Və onları öldürəni özüm görmək istəyirəm".
 Xanım endi otağından; tərəddüddə idi qəlibi:
 Bilmirdi ki, uzaqdanmı söhbət etsin əri ilə,
 Yoxsa gedib əllerindən və başından öpsün onun?
 Penelopa qapının daş kandarından keçib getdi,
 100 Öz ərili qabaq-qəşər əyləşdi od kənarında.
 Əri hündür bir sütuna söykənərək oturmuşdu,
 İndi onu öz gözüylə görən nəcib arvadından
 Söz eşitmək arzusuya yerə baxıb gözləyirdi.
 Heyrətindən uzun zaman xanım dinib-danışmadı:
 105 Gah üzünə baxıb onu öz erinə oxşadırdı,
 Gah da cindir paltarları onu yada oxşadırdı.
 Axır oğlu hiddetlənib anasına belə dedi:
 "Ah anacan, sən nə hissiz, nə duyğusuz adamsanmış?
 Niye ondan gen oyleşib, yan-yanaşı oturmursan?
 Niye ona bir söz deyib, bir hal-əhval soruştursan?
 110 Çox bələlər, müsibətlər çəkə-çəkə, vətəninə
 Düz iyirmi ildən sonra çətinliklə dönmüş əri
 İnanmiram, başqa qadın belə soyuq qarşılıya!
 Yəqin senin sinəndəki ürek daşdan daha borkdır!"
 Düşüncəli Penelopa öz oğluna belə dedi:
 115 "Əziz oğlum, bu əhvalat mənliyimi ləp sarsıdib,

Dilim də söz tutmur, ona sual verib, bir söz deyim.
 Üzünə dik baxmağa da cəsarətim çatmır mənim.
 Amma ki, o Odisseysə, qayıdan o özüdürse,
 Onda biri-birimizi asanlıqla tanıyarıq;
 110 Çünki elə əlamətler var ki, yalnız biz bilirik".
 Bele dedi. Odisseysə ona baxıb gülümşedi,
 Telemaxa üz tutaraq bu qanadlı sözü dedi:
 "Telemax, qoy anan məni imtahana çekir, çəksin!
 115 Onda məni lap tezliklə və lap yaxşı tanıyar o.
 Özüm kirli, pal-paltarım cırıq-cındır olduğundan
 Bu gelmeye kəmetina baxıb deyir: bu – o deyil.
 Qoy hələ nə etməliyik, – bu barədə fikirləşək.
 Qan davası edən qohum-əqrəbəsi çox olmayan
 120 Bir adamı öldürən və doğma ata diyarını,
 Doğma qohum-qardaşını tərk edərək qaçmalıdır.
 Bizsə bütün İtakanın adlı-sanlı gənclərini
 Mehv elədik başdan-başa. Bu barədə düşün, oğlum!"
 Dərrakəli Telemaxsa ona belə cavab verdi:
 "Əziz ata, bu barədə sən düşünsən yaxşı olar.
 125 Hər kes təsdiq eləyir ki, sən hamıdan ağıllısan,
 İnsanlardan heç birisi seninle behs edə bilməz.
 Bizsə canla-başla sənin arxan ilə gedənlərik,
 Gütümüzü esirgəyen deyilik heç zaman sendən".
 Ağıl kəni Odissey də ona cavab verib dedi:
 130 "Mənə belə gəlir ki, biz belə etsək yaxşı olar:
 Əvvəl təmiz yuyunaraq, əyninizə xiton geyin,
 Deyin, bütün kənizler də geyinsinler-gecinsinlər.
 Allahsifet müğənni də xoş sədali forminq əlib,
 Bizi rəqsə dəvət etsin, əyləndirsin şadü-xürrəm.
 135 Qonşuluqda yaşayanlar və ya yoldan ötüb keçən
 Eşidincə bu səsleri elə bilsin toy edirik.
 Elə olsun bu həyasız cavanların məhv olması
 İtakaya yayılan qədər çıxaq biz aradan,
 Six ağaçlı bağımıza gedib orda daldalanaq,
 140 Bəlkə Olimp hökmərdarı göstərdi bir çıxış yolu".
 Bele dedi. Onlar onun fermanını qəbul etdi.
 Əvvəl təmiz yuyunaraq təmiz xiton geyindilər,

Qadınlar da bezəndilər. Allahsifet müğənni də
 Forminqini alıb elə çaldı; bu səs hamisində
 145 Xoş nəğmələr oxumağa, rəqs etməyə oyadtı meyl
 Bərzəzəkli qadin, kişi ayağının tappiltisi
 Odisseyin gen qəsrini silkələdi başdan-başa.
 Şəhərdə bu həngaməni eşidənlər elə dedi:
 "Xanımla bir gənc əyanın bu gün yəqin toy günüdür,
 150 Arsız arvad! Öz qanuni əri geri dönenədək
 Onun geniş sarayını qorumağı bacarmadı!"
 Bele dedi çoxu, amma bilmədi ki, bu nə işdir.
 Yevrinoma bu arada Odisseyi yaxşı-yaxşı
 155 Çimizdirib bədəninə parıldayan yağ da çəkdi.
 Sonra ona yaxşı plaş, qəşəng xiton geyindirdi.
 Afina da bir gözəllik bəxş elədi üz-gözünə,
 Ucaldı boy-buxununu; qıvrımlatdı saçlarını,
 Sanki sünbülçiçeyidir bu saçların hər qırvırı.
 Ustalığı Hefest ilə Afinadan exz eləmiş,
 160 Sənətin hər sahəsində məharətli bir sənətkar
 Gümüş əşya üzərinə qızıl naxış vurduğutək
 Afina da parıldatdı Odisseyin camalını.
 O vannadan çıxan zaman allahlara bənzəyirdi.
 Bir az əvvəl əyleşdiyi kreslədə tutdu qərar.
 165 Qabaq-qənşər əyleşdiyi arvadına belə dedi:
 "Qoribəsen! Qadınların heç birində görünmeyen
 Çox möhkəm bir ürek verib sənə Olimp allahları!
 Çox belalar, müsibətlər çəkə-çəkə vətənинə
 170 Düz iyirmi ildən sonra çətinliklə dönmüş əri
 İnanmiram başqa qadın belə soyuq qarşılıya.
 Dayə, mənə yer hazırla; görünür tək yatacağam.
 Bu qadının qəlbini yəqin ətdən deyil, dəmirdəndir!"
 Penelopa xanım onun cavabında belə dedi:
 "Qəribə sən özünsən! Mən nə lovğayam, nə də sənə
 175 Kin və qəzəb bəsləyirəm. Ancaq yaxşı yadımdadır:
 İtakanı gəmi ilə tərk edəndə sən necəyidin.
 Hər nə isə... Yevrikleyə onu özü düzəldti
 Çarpayıda yer sal, ancaq otaqda yox, dışarıda.
 Üzerinə yumşaq qoyun dərisindən bir örtük sal,

180 Sonra isə yastıq düzüb, yorğanla da bükələrsən".
 Belə deyib istədi ki, imtahana çəksin onu.
 Qəzəblənib arvadına Odissey bu sözü dedi:
 "Penelopa, bu sözlerin ürəyimi parçaladı!
 De, yerini dəyişdirən kimdir mənim çarpayımın?
 185 Dəyişdirə bilməz onun yerini baş bir usta da,
 Yalnız Allah dəyişdirər yerini o çarpayımın.
 İnsanlardan heç birisi, – hətta güclü bir cavan da
 Çarpayımı öz yerindən tərpətməyə qadir deyil.
 Bir sırrı var – mən bilirəm; cünki mənəm düzəldəni!
 190 Uzunyarpaq zeytun vardı o vaxt bizim bu həyətdə,
 Onun iri gövdəsi bir sütun kimi yorğun idi.
 Daş divarlar ucaltdım mən o ağaçın dörd yanında, –
 Oldu yataq otağımız; sonra örtdüm üstünü də,
 Qapıları öz yerinə taxıb, rəzə vurdum ona.
 195 Mən yuxarı hissəsini kəsdim həmin o zeytunun.
 Kəsmədiyim kötüyü mən yonub, iple hamarladım,
 Tunc rəndəylə rendələnmiş və şalbana dönmüş kötük
 Çarpayıya ayaq oldu. Burğu ilə işləyərək
 Bir çarpayı hazırladım, onun tamam bər-bəzeyi,
 200 Naxış fil sümüyündən, qızıldan və gümüşdəndi
 Sonra isə al boyanmış qayış çəkdim üzərinə.
 Penelopa, nişanları budur həmin çarpayımın!
 Bilmirəm öz yerindədir, yoxsa zeytun kötüyünün
 Kimse kəsib və yerindən tərpədib o çarpayımı?"
 205 Belə dedi. Xanının həm dizi əsti, həm ürəyi,
 Eşitdiyi nişaneler dəqiq idi başdan-başa.
 Yaxınlaşıb öz ərini qucaqladı Penelopa,
 Tez başından öpüb onun, inleyərək belə dedi:
 "Ah, Odissey, acıqlanma! Sen hamidan ağıllısan
 210 Allahlardır bizi bunca dərd çəkməyə məhkum edən.
 Onlar bizi qoymadı ki, qoşa keçsin gəncliyimiz,
 Xoşbəxtliklə ömür sürüb, qocalığa qoşa çataq.
 İndi məndən incimə ki, səni ilkin görən kimi
 Güller üzlə qarşılıyib, mehribanlıq göstərmədim.
 215 Cünki mənim qəlbim, ruhum səksəkədə olub daim,

Qorxmuşam ki, gəlmələrdən biri məni çəşbaş salar.
 Yalan-yanlış məsləhətlər verən çıxdur bu dünyada.
 Zevsin qızı Yelena da, – arqıvlərin o gözəli
 Bilşəydi ki, Axeyanın mərd və igid övladları
 220 Onu yena doğma arqıv diyarına qaytaracaq,
 Yadəlliə könlül verib, bir yatağa girməzdı heç.
 Bu ləkəli yola onu tehrik edən allahlardı.
 Yanlışlığa və korluğa yol verməzdı əvvəlindən,
 Biz də onun ucbatından düşməzdik bu müsibətə.
 225 İndi bizim çarpayımı sən çox dəqiq təsvir etdin.
 İnan ki, o çarpayını heç bir insan görməmişdir;
 Bir sən, bir mən, bir də kölə Aktorida görüb onu.
 O kənizi atam mənə vermişdi toy günümüzdə.
 Bizim yataq otağımı Aktorida qoruyardı.
 230 İnamsız da olsa qəlbim indi onu inandırdın!"
 Bu söz yaman kövrəldi mərd Odisseyin ürəyini.
 Onun ağılı, etibarı sevincdən ağladı bunu.
 Bezen möhkəm bir gəmini dalgalarda qova-qova
 Yeritirdən Poseydon qərq edib suda parçalayır.
 235 Onda yeri arzulayıb ona tərəf üzənlərdən
 Çox az adam xilas olub sahile yanala bilir.
 Dənizin şor sularından yeyilse də bədənleri,
 Sağ-salamat qalmaları onları çox sevindirir.
 Penelopa öz ərini görüb belə sevinirdi.
 240 Ayırmırdı Odisseyin boynundan aq qollarını.
 Təze fikrə düşməsəydi Zevsin qızı pak Afina,
 Onlar Eos doğanadək göz yaşları tökəcəkdi.
 O, gecəni yer üzündə, qızıl taxlı Eosu da
 Okean-çay sularında çox saxlayıb yubandırdı;
 245 Eosa əmr elədi ki, insanlara mur getirən
 Faetonla Lampı hələ gərdünəyə qoşmasın o.
 Ağlı kamı Odissey bu sözü dedi arvadına:
 "Arvad, hələ harasıdır, qurtarmayıb sınaq hələ.
 250 Əziyyətlər, məşəqqətlər, çətinliklər qarşıdadır;
 Mən çox işin öhdəsindən gəlmeliyəm, bil ki, hələ,
 Fivli qoca Tiresinin ruhu belə deyib cünki.

Men özümlə dostlarımın evə dönmüş yolumuzu
 Öyrənməkçün yollanmışdım onda Aid aləminə.
 Penelopa, artıq yuxu vaxtı gəlib çatmayıbmı?
 255 Gel bir yerde yatıb şirin yuxudan da ləzzət alaq".
 Penelopa xanım onun cavabında belə dedi:
 "Bir halda ki, ölümsüzlər soni doğma diyarına,
 Tikilişi yaraşıqlı sarayına yetiriblər,
 İstediyin zaman dərhal hazır olar yatacağın.
 260 Bir de dedin Allah hünər göstərməyi vəhy eləyib;
 Yaxşı olar bu baredə məni vaqif eyləyəsən;
 Onsuz da mən biləcəyəm, əvvəl bilsəm məsləhətdir"
 Ağıl kanı Odissey də cavabında belə dedi:
 "Qeribəsən! İsteyirsən mən hər şeyi açıb deyim?
 265 Yaxşı! Açıb söyləyərem mən heç nəyi gizlətmədən.
 Ürəkaçan deyil sözüm, aćmir mənim özümü də.
 Mənə falçı Tiresinin tapşırığı bu oldu ki,
 Ciynime bir avar alıb, şəhər-şəhər gəzim yene.
 270 Dəniz nədir tanımayan, xörəyinə duz tökməyen
 Adamlara rast gələnə qədər gedim. Söylədi ki:
 O adamlar nə dənizdə al-qırımızı gəmi, nə də
 Dəryalarda qanadları əvəz eden avar görüb.
 Bir əlamət daha dedi, qoy bunu da deyim sənə:
 Qabağıma çıxanlardan əger biri soruşa ki:
 275 "Niye sovrūq kürəyini öz ciynində geddirirsən?"
 Dayandığım yerə sancım hemin avar kürəyini,
 Şərəfinə qurban kəsim yertitrdən Poseydonun:
 Biri qaban, biri cöngə, biri qoyun olsun onun.
 Sonra dönüm öz evimə, – bir-bir bütün allahllara
 280 Yüzheyvanlıq qurban kesib budlarımı odda yaxım,
 Geniş göyün sahibidir Olimpdəki o allahlar.
 Onda məni dənizlərdə qəfil ölüm yaxalamaz
 Qocalaraq can verərəm xoşbəxt, elin arasında.
 O demişdi bütün bunlar tutacaqdır öz yerini".
 285 Müdrik, aqil penelopa ona belə cavab verdi:
 "Ölümsüzlər əger sənə dinc qocalmaq vəd edibsa,
 Ümid var ki, yaxamızdan yaman gün əl çəkəcəkdir".
 Penelopa Odisseyle bu baredə danışındı.

Daye ilə Yevrinoma əllərinə məşəl alıb
 290 Bu zaman ər-arvad üçün yumşaq yataq düzəldirdi.
 Cox səy ilə çarpayıda onlara yer hazırlayıb
 Yevrikleyə yatmaq üçün çekildi öz otağına;
 Coxdan yataq otağında xidmet edən Yevrinoma
 295 Əldə məşəl ər-arvadı yola saldı yatacağa,
 Onlar yataq otağına giren kimi döndü kəniz.
 Görüb tanış çarpayını sevindilər həsrətilər.
 Telemaxla Piloti və çoban Yevmey, hem özləri,
 Həm də qadın xidmətçilər rəqs etməyi dayandırıb,
 Nımqaranlıq zalda yataq hazırlayıb yatişdilar.
 300 Ərlə arvad şirin vüsal dəmlərindən həzz alaraq,
 Şirin-şirin ləzzət ilə xeyli səhbət elədilər.
 Penelopa damışdı ki, yiğin-yiğin məftununu
 Öz evində görən zaman nə əzablar çəkib qəlbini,
 305 Her gün onun şərəfinə neçə cöngə, neçə qoyun
 Kesib, şərab küplerinin axırına çıxılmışlar.
 Ondan sonra Odissey nəql elədi ki, o kimlərin
 Başlarına nə gətirib, öz başına nələr gelib.
 Penelopa öz ərini çox maraqla dinləyirdi.
 Odisseyin hekayəti qurtarmamış o yatmadı.
 310 Kikonları önce talan etməsindən səhbət açdı.
 Lotofaqlar diyarına getdiyini dedi sonra.
 Dostlarından neçəsini Polifemin yeməsindən
 Ve onların qisasını almasından səhbət açdı.
 Bir Adada Eol onu neçə qəbul etməsini,
 315 Hörmət ilə vətəninə neçə yola salmasını,
 Gözlemeyen bir tufanın, bed taleyin hökmü ilə,
 Dalğalarda onu neçə qovmasını danişdı o.
 Telepilə – Lestriqonlar şəhərinə getməsini,
 Sərnisin və gəmiləri onların məhv etməsini,
 320 Bir gəmiyle tekbaşına qaçmasını danişdı o.
 Sirseyanın cadusundan, məkrindən söz açdı sonra.
 Nağıl etdi: iyərənc Aid aləminə neçə gedib,
 Tiresinin ruhu ilə orda neçə səhbət edib,
 Sonra neçə qarşılaşış bütün döyüş dostlarıyla,

325 Qayğısıyla böyüdüyü anasını necə görüb...
 Dedi: necə qulaq asib sirenlərin nəgməsini,
 Ətrafında heç bir kəsin sağ-salamat keçmədiyi,
 Zaribda və Ssillaya nə yollarla yaxınlaşıb,
 Heliosun mallarını yoldaşları necə kəsib,
 330 Zevs onların gəmisini şimşeyilə necə vurub,
 Yoldaşları başdan-başa necə həlak olub suda,
 Qara ölüm pəncəsindən necə xilas olub özü,
 Klipsonun yaşadığı Oqiqiyaya necə gedib...
 O danişdi: Kalipsonun onu dərin mağarada
 335 Saxlayaraq ər olmağa vadar etmək niyyətini,
 Ölümüszlük və daimi gənclik təklif etmesini,
 Lakin buna şirnikməyən qəlbindən də söz açdı o.
 O danişdi: feakların adasına necə gedib,
 Feak xalqı ona necə Allah kimi hörmət edib.
 340 Yaxşı paltar, mis və qızıl məməlatı verib, onu
 Sonra necə bir gəmidə göndəribler İtakaya.
 Odissey bu hekayəti, yuxu onu basan zaman,
 Əzaləri tamam gücdən düşən zaman vurdur başa.
 Bu arada pak Afina yene başqa fikrə düşdü:
 345 Ağıl kamı Odissey ki, kam alıb yar vüsalından,
 Duydu şirin yuxunun da nəşəsini, ləzzətini,
 İlaha emr elədi ki, Okean-çay sularından
 Çıxbıq qızıl taxtlı Eos, insanlara nur paylaşın.
 Odissey də qalxıb yumşaq yatağından belə dedi:
 350 "Arvad, bizim başımızdan çox bələlər galib keçib;
 Sən yolumu gözləyərək burda əzab çekibsən hey,
 Men nə qədər İtakaya qayıtmaga can atsam da,
 Zevs və başqa ölümüsüzər mane olub daim mənə.
 Madam, arzu etdiyimiz vüsal qismət oldu bizə,
 355 İndən belə əlimizdə qalan varın qeydine qal.
 Məftunların məhv etdiyi mal-madarın bir qismını
 Axeylilər ödər, qarət eleyərəm bir qismini.
 Yenə bizim mal pəyəsi ağızınacan dolar tamam.
 Bizim barlı bağımıza gərək gedib bir baş çəkim,
 360 İsteyirəm gedib görüm öz bəlakəş atamı da.

Ağılı da olsan özün, tapşırığım budur yenə:
 Güneş doğub, mənim bütün perəstişkar dəstəsini
 Qırmağının səsi tamam İtakaya yayılıncá
 Kənizlərlə üst qatdakı otağına qalxıb əyləş,
 Nə bir kəsle söhbət ele, nə bir kəsdən bir şey soruş".
 Belə deyib, tez əyninə geydi döyük libasını.
 Telemaxı, Filotini və Yevmeyi oyadaraq
 365 Əmr etdi ki, onlar da cəng paltarını geyinsinlər.
 Qulaq asib, hamısı mis libasları geyindilər,
 Odisseyin arxasında darvazadan çıxdı onlar.
 Hava hələ işıq idi, lakin çənə bürüyərək
 370 Afina bu adamları tez şəhərdən uzaşdırıldı.

İYİRMİ DÖRDÜNCÜ NƏĞMƏ



Killenili Hermes allah, Odisseyin öldürdüyü
Adamların ruhlarını öz yanına harayladı.
Əlindeydi zər çubuğu; bu çubuqla istəsə o,
Oyaqları yuxuladı, yatanları oyadardı.

O çubuğu tərpədince ruhlar geldi küyleşərək.
Mağarada tağa qonmuş yarasalar destesindən
Bezən biri sıxlığa tab getirmeyib düşür yera;
Dərhal bütün yarasalar civildəşib uçusurlar. —
O ruhlar da civildəye-civildəye uçurdular.

Onları öz arxasınca aparan pak Hermes idi.
Okean-çay sularından, sıx qayalıq Levkadidən,
Heliosun qapısından, röyaların ölkəsindən
Keçib tezəcə yetişdilər Asfodelon çəmənənə;
Ölənlərin teyfi-ruhu bu çəməndə qərar tutur.

Bu çəməndə Peley oğlu Axillesin və Patroklun,
Ayaks ilə Antiloxun ruhlarına rast gəldilər.
Axillesdən sonra Ayaks boy-buxunda və görkəmde
Bütün danay cavanları arasında birinciydi.
Axillesin başına cəm olmuşdular bu igidlər.

Bir az sonra gəldi ruhu Aqamennon Atreyidin.
Onun Egist eşi ilə Egistin öz sarayında
Öldürülen dostları da başına cəm olmuşdular.
Önce ona Axillesin ruhu xitab edib dedi:
“Aqamemnon, bizə ele gelirdi ki, igidlərin

Arasında şimşəksaçan Zevsin sənsən ən əzizi.
Arqıvlərin çox dərd – belə çekdikləri Troyada
Bütün güclü sərkərdələr axı sənə tabe idi.
Demə bütün insanların son qisməti olan ölüm
Səni də öz zamanından əvvəl gəlib tapacaqmiş.

Gerek sən öz mövqeyinə layiq olan ölümə də
Atları bol troyanlar ölkəsində rast gəleydin.

Şərəfinə onda mezar ucaldardı axeylilər,
 Oğluna da böyük şöhrət qoyub getmiş olardin sən.
 Demə miskin bir ölümle ölmək sənin qismotinmiş!"
 35 Atrid ruhu Axillesin cavabında belə dedi:
 "Sən ey ölməz allahlara oxşar olan nəcib Axill!
 Sənse doğma eldən uzaq, Troyada şəhid oldun.
 Cənazənə sahib olmaq üçün sənin ətrafında
 Çox axeyle ve Troya gənclərinin axdı qanı.
 40 Sən gərdune döyüşünü unudaraq toz-torpaqda
 Uzanmışdım. Biz cəngdəydi; Zevs qasırğa qaldırmasa
 İnanma ki, bu vuruşma nehayete yetişəydi.
 Alıb sənin cənazəni, gəmilərə tərəf getdik,
 Yerə qoyub, yaraşıqlı əndamını isti suyla
 45 Təmiz yuduq ve yağladıq. Cənazənin ətrafında
 Axeylilər çox ağlayıb, kəsdilər gur saçlarını.
 Anan bündan xəber tutub perilerlə çıxdı sudan;
 Gen dənizi başdan-başa sardı qorxunc fəryad səsi.
 Bu fəryada qulaq asan axeylilər sarsıldılar,
 50 Gəmilərin dayandığı yerə tərəf üz qoydular.
 Dünyagörmüş qoca Nestor dayandırdı bu axını.
 Hamimizə en ağıllı məsləhəti o verirdi.
 Yene təmiz bir niyyətə o üz tutub bize dedi:
 – Durun, arqıv övladları! Qaçmayın, ey axeylilər!
 55 O, Pelidin anasıdır, – pəriləri sudan çıxıb
 Öldürülmüş övladını görmək üçün bura gelir! –
 Bax, o bize belə dedi, qaçanlar tez dayandılar.
 Nereyin qız övladları aralığa alıb səni,
 Ölünsüzlük paltarını geydirdilər cənazənə;
 60 Doqquz muza birdən ötdü qəmli matəm mahnisını.
 Axeylilər bu mahnidan elə yaman sarsıldı ki,
 İçlərində bir nəfer de ağlamayan tapılmadı.
 On yeddi gün çəkdi sənin cənazənin üzərində
 Fanilerle ölməz olan allahların ağlaşması,
 65 On sekkizə keçen günü yandırdıq biz cəsədini,
 Şərəfinə çoxlu qoyun, astaayaq cöngə kəsdik.
 Sənin allah paltarını yağa, bala bulaşdırıb,
 Cəsədini sonra tonqal üzərinə qoyub yaxdıq.

70 Parlayan cəng paltarında çox axeyle iigidleri
 Dolandılar od başına həm süvari, həm piyada.
 Hefestin pak alovları yandırınca səni tamam,
 Səhər tezdən yiğisdirib bir yerə sür-sümüyünü,
 Saf şərab və yağıla dolu xalis qızıl qaba qoyduq. –
 Bu Dionis töhfəsini sənin anan gətirmişdi;
 Dediyyine görə bu qab Hefestin əl işi imiş.
 Sənin, bir də Menet oğlu Patrokln aq sümükleri
 Həmin qabda hifz olunur, ey şöhretli, mərd Axilles.
 Patrokldan sonra on çox istədiyin Antiloxun
 Sümükleri tamam başqa bir künədə saxlanılır.
 Axeyanın nizəatan, bacarıqlı qoşunları
 Sümükleri tamam başqa bir küpedə saxlanılır.
 O təpəcik gen Hellespont boğazında, sahildədir
 Və dənizdən çarpır göza. Onu yalnız bugünkü
 Deyil, hətta gələn yeni nəsillər də görə bilər.
 80 Anan alıb allahlardan yarış üçün gətirdiyi
 Töhfələri böyük qaçış meydanında qoydu yerə.
 Peley oğlu, sən ki matəm yarışında çox olmusan,
 Bilirsən çar, ya qəhrəman nə hörmətlə yad olunur.
 Bilirsən ki, gənclər necə kemər taxıb hazırlanır.
 85 Ancaq anan gümüşayaq Fetidanın gətirdiyi
 Həmin yarış töhfəsini görseydin sən, mat qalardin.
 Allahların hüzurunda çunki xətrin əziz idi.
 Özün ölüb getdinsə də adın qaldı yer üzündə
 Və her zaman anılaçaq insanların arasında.
 90 Qanlı hərbi mən axıra çatdırıdımsa, nə faydası?
 Qayıdınca, Kronion mənə məlun arvadımın
 Və Egestin əllerile miskin ölüm nəsib etdi!"
 Axilleslə Aqamemnon belə söhbət edirdilər.
 Elə bu vaxt Odisseyin öldürdüyü subayların
 95 Ruhlarını qabağına qatıb gəldi qasid Hermes.
 İkişi də heyret edib gələnlərə yanaşdilar.
 Atrey oğlu Aqamemnon Melaneyin əziz oğlu
 Adlı-sanlı Amfimedont qəhrəmanı tez tanıdı,
 İtakada ona qonaq olmuşdu mərd Aqamemnon.
 100 Atrid sözə başlayaraq belə xıtab etdi ona:

“Bu qaranlıq yer altına necə düşdü güzarınız?
 Hamıñız bir yaſda, qeſeng! Şəhərdə ən qeſengləri
 Biri seçmək istəsəydi, yalnız sizi seçərdi o.
 Dənizlərin tufanını üstünüze qaldıraraq
 110 Poseydondur bəlkə sizin gəminiz qərq eləyən?
 Qoyun, inək sürüsünü yarı bələb aparanda
 Bəlkə sürü sahibləri – düşmən həlak edib sizi?
 Bəlkə qadın, ya da şəher tutmağa cəhd edirdiniz?
 Düz cavab ver. Çörək kəsib biz ki, yaxın dost olmuſuq.
 115 Yadındamı, mən qardaşım allahsifət Menelayla
 Geldik size, – allahsifət Odisseyi razı sahib
 Gəmi ile Troyaya döyüslərə aparmaqçın?
 Tamam bir ay biz dənizi ölçüdük. Axır çətinliklə
 Qalayıxan Odisseyi bu səfərə razı saldıq”.
 120 Amfimedont ruhu ona cavab verib bele dedi:
 “Atrey oğlu Aqamemnon, qəhremanlar sərkərdesi!
 Sen ey Allah töreməsi, dədiklərin yadimdadır.
 Bizim fəci ölümümüz haqqındaki hekayəti
 Senə nağıl eləyərəm heç bir şeyi gizlətmədən.
 125 Coxdan çıxıb getmiş olan Odisseyin arvadına
 Elçi düşdük. Xanım bizə ne “hə” dedi, nə “yox” dedi,
 Əl altından demə bizi məhv etməyə çalışırıſ.
 Bize qarşı məkrili bir tədbirə də əl atdı o,
 Dezgah qurub otağında başladı ağ toxumağıa.
 130 Toxuduğu zərif çiti göstərərək bize dedi:
 Siz ey cavan aşıqlərim! Odissey məhv olubsa da,
 Bir az dözün, məni vadar etməyin tez ər seçməyə.
 Toxuduğum kəfən bitsin, eyirdiyim zay olmasın.
 Adlı-sanlı qoca Laert bəlkə öldü bu yaxında,
 135 İnsan üçün xoşaqlırməz ölüm onu yaxalasa,
 İstəmirəm məni akey arvadları sözə qoyub
 Desin: bələ varlı adam kəfəne də sarınmadı! –
 Belə deyib bizim bu mərd qəlbimizi inandırdı.
 Bəs sonrası? Bütün günü toxumaqla məşğul olub,
 140 Gecə məşəl işığında sökürmüş na toxuyubsa.
 Bu qaydayla üç il keçdi, inandıq biz akeylilər.
 Ele ki, ay dalınca ay, gün dalınca gün dolındı,

Vaxt ötüşüb, zaman keçdi, dördüncü il gəlib çatdı,
 Bu kələyi bilən qadın bizi bundan hali etdi.
 145 Toxumanı sökən zaman biz üstünü alıq onun,
 İstəmədən öz işini qurtarmalı oldu xanım.
 Qurtararaq təmiz yudu və göstərdi onu bize;
 Kəfən par-par parlayırdı göz öündə ay-gün kimi.
 Bu vaxt bizə düşmən Allah Odisseyi etdi əyan.
 150 Demə, əvvəl çöle, – çoban daxmasına gedibmiş o.
 Allahsifət Odisseyin qumlu Pilos adasına
 Getmiş oğlu Telemax da birbaş ora qayıdırıbmış.
 Bizi qırmaq tedbirini orda çəkib, yollanıblar,
 Ancaq onlar şəhərə bir yerdə yola düşməyiblər;
 155 Odisseyin oğlu əvvəl, özü sonra çıxıb yola.
 Odisseyi müşayiət edən donuz çobanıydı,
 Yaşı ötmüş dilənciyə oxşayırıdı görkəmindən,
 Əsa ilə yeriyirdi, cir-cindirin içindəydi.
 Heç kim, hətta yaşıllar da hiss eleyə bilmədi ki,
 160 Qarşidakı birdən-birə dönüb gəlmış Odisseyidir.
 Biz cavanlar təhqir edib, üstünə şey yağıdırırdıq.
 Öz evinde o bir müddət endirilen zərbələrə,
 Yağdırılan söyüslərə mətanetle tab getirdi.
 Təlqinilə amma Zevsin, oğlu ilə köməklişib
 165 Evdən bütün silahları yığışdırıb əvvəlcədən,
 Daşımışdı anbara və qapısını bağlamışdı.
 Sonra biclik işlədərək arvadına tapşırıdı ki,
 Yarış üçün bize dəmir baltalarla yay gətirsin.
 Bax, bu yarış başlangıcı oldu bizim məhvimizin.
 170 Həmən yayın kirişini bizdən heç kəs dartamadı,
 Bunun üçün lazım olan güc yoxdu heç birimizdə.
 Yay elinə keçən kimi Odisseyin, biz hamımız
 Bir ağızdan uca səsə bağırdın ki, bu yadelli
 Hər nə qədər yalvarsa da, yayı ona vermesinlər.
 Tek Telemax rüsxət verdi, ürək-direk verdi ona.
 Yayı elə alan kimi dözümüçox mərd Odissey,
 175 Oxu asan keçirdi o, baltaların sap yerindən.
 Astanaya qalxıb sonra səpdi oxu qabağına.
 Dəhşətli bir nəzər salıb Antinoyu vurdı önce,

180 Sonra isə nişan alıb qırdı yerde qalanları.
 Cenazeler bir-birinin üzərinə qalandılar.
 Anladığ ki, allahlardan biri ona kömək edir.
 Qeyzə gelib ucu sıvtı nizələrlə onlar bizi
 Sağa-sola qırıb-çatır, başımızı ezirdilər,
 185 Fəryad zah bürümüşdü, döşəmə də qızıl qandı.
 Bax, biz belə həlak olduq. Cənazəmiz indiyədək
 Odisseyin həyətində qalanıb dəfn olunmamış.
 Başımıza gelənlərdən xəbərsizdir qohum-qardaş,
 Onlar bilsə, el qaydası yaramızı yuyub bizim
 190 Rahat yerdə uzadaraq ütümüzdə ağlaşarlar!”
 Atrey oğlu Aqamemnon ruhu ona cavab verdi:
 “Ey çoxbilmiş Odissey, gör bəxtin necə gətiribdir!
 Penelopa kimi yüksək əxlaqlı bir arvadın var!
 Gör nə yaxşı üreyi var, gör nə pakdır, ləkəsizdir!
 195 Gör necə də unutmayıb öz qanuni ərinin o!
 Unudula bilməz onun ləyaqəti heç bir zaman.
 Nəcib Olimp allahları Penelopa baresində
 Xoş nəgmələr oxumağa ruhlandılar nəgməkarı.
 Tindareyin qızı isə anılar bəd nəgmələrdə;
 200 Öz qanuni ərinin o ölümünə bais olub.
 Cismen zəif qadınların gələn yeni nəslinə də
 Bu ad lekə gətirəcək, lap giyahsız qadına da!”
 Yerin dərin qatındakı tutqun Aid məkanında
 Ölənlərin ruhu belə danışındı bir-birilə.
 205 Odisseygil şəhəri tərk edib bağa yetişdilər.
 Həmin bağı nə zamansa satın alıb, Laert özü
 Çoxlu zəhmət serf edərək gözəl bir bağ eləmişdi.
 Evdi; evin yanında da vardi başqa tikililər.
 Müharibə əsirləri olurdu bu daxmalarda.
 210 İsdən sonra onlar burda yeyib, yatıb, dincəlirdi.
 Sicilyalı bir qarı da yaşayırırdı həmin evdə,
 O, qocaya canla-başla qulluq edib göz olurdu.
 Odissey öz oğlu ile qullarına belə dedi:
 “İndi siz bu yaraşlıq qəşəng eve daxil olub,
 215 Nahar üçün en yaxşı bir donuz seçib boğazlayın.
 İstəyirəm mən də gedib öz atamı bir sınayım;

Görüm məni görən kimi o tanıya biləcəkmi.
 Belə də heç tanımadı, gör ne vaxtdan getmişəm mən!”
 220 Belə deyib kölələrə verdi döyüş silahını.
 Onlar dərhal evə sari yönəldilər; Odisseyse
 Atasını sinamaqcın meyvəsi bol bağa girdi.
 Lakin onun nəzərinə nə Dolinin özü çarpdı,
 Nə Dolinin oğulları, nə də onun kölələri.
 225 Çəpər üçün onlar tikan toplamağa getmişdilər.
 Hamısını qabağına qatıb qoca aparmışdı.
 Odissey öz atasını yalqız gördü həmin bağda.
 Yer qazırı. Əynindəki kirli xiton yamaqlıydı.
 Dizlərinə keçirdiyi dizlik buğa gönündəndi;
 Bu yamaqlı dizlik dizi cızılmaqdan qoruyurdu.
 230 Tikanlardan qorunmaqcın elçek vardi əllerində.
 Onu keçi derisindən papaq dərdli göstərirdi.
 Atasının ürəksikan görkəmini – onu tamam
 Əldən salmış qocalığı görən kimi mərd Odissey
 Uca armud ağacının altda durub çox ağladı.
 İki fikir arasında tərəddüdlə qaldı xeyli:
 Bir istədi atasını tez bağrina basıb öpsün,
 Öz evinə, öz yurduna döndüyüünü açıb desin.
 Bir istədi sual verib imtahana çəksin onu.
 235 Bu barədə çox düşünüb axır belə qot etdi ki,
 Zarafatla salıb, öncə imtahana çəksin onu.
 Bu niyyətə Odissey öz atasına yaxınlaşdı.
 O başını yere eyib kol dibini qazıydı.
 Şan-şöhrətli oğlu ona yanaşaraq belə dedi:
 240 “Görürəm ki, bağbanlıqda məharətin vardır, qoca!
 Səliqəli-sahmanlısan. Durub fikir verirəm mən:
 Səliqən hiss olunmayan nə bir kol var, nə də zeytun;
 245 Əncir, armud, üzümüyüñ və bostanın sahmanıdır.
 Ancaq başqa bir sözümüz var, eşit, amma acıqlanma,
 Özüne can yandırımsan. Yaxşı keçmir qocalığın.
 Kir-pasağın içindəsen; əynin-başın tökülübdür,
 250 Yox, yox, tənbəl deyilsən ki, aqan gözden sala səni.
 Köləlikdən səndə əser və əlamət görmeyirəm,
 Boy-buxundan və görkəmdən hökmədər oxşayırsan.

255 Senin kimi bir qocaya, bütün başka qocalartek
 Yemək, çimmək, yumşaq yerde yatıb-durmaq çox yaraşır.
 Ancaq, qoca, heç bir şeyi gizlətmədən, düzünü de,
 Söylə kimin köləsisi? Baxdığın bu bağ kimindir?
 Bir də bunu açıb söylə, yaxşı-yaxşı bilim mən de:
 Doğrudanmı mənim gəlib çıxdığım yer İtakadır?
 260 Bunu yolda rast gəldiyim bir şəxs mənə dedi bu gün.
 Sərt adama oxşayırdı; mən verdiyim suallara
 Leyaqətlə qulaq asıb, cavab vermək istəmirdi.
 İstəyirdim bilmə: mənim dostum vardı, burdadırmı,
 Hələ sağdır, yoxsa ölüb, gedib Aid aləminə?
 265 İndi sənə bir söz deyim. Qulaq asıb yadda saxla.
 Bir qəribi bir vaxt qonaq saxlamışdım öz yurdumda.
 Uzaq eldən gelmiş olan qəriblərdən heç birisi.
 Onun qədər üreyime yatmamışdı düzü, mənim.
 İtakadan olmasına fəxр eleyib deyirdi ki:
 270 Arkesinin oğlu Laert oman doğma atasıdır.
 Yaxşı qəbul edib onu, apardım öz sarayına.
 Azuqəmiz boldu evdə, onu yaxşı qonaqladım.
 On hörmətli qonaqlara layiq olan töhfə verdim:
 Yeddi talant saf qızıldan hazırlanmış memulatla,
 275 Üstü qızılğül naxışlı tökmə gümüş bir krater,
 On iki adı yun plaşla bir o qədər yorğan üzü,
 On iki əla kətan plaş, bir o qədər xiton verdim.
 Əl işində məharətli kənizler də bağışladım,
 Yaraşıqlı dörd kənizi özü üçün ayırdı o”.
 280 Ağlayaraq Odisseyə belə dedi öz atası:
 “Qərib, sənin gəldiyin yer elə həmin İtakadır.
 İndi ona vicdansızlar, həyasızlar hökm eleyir.
 Sən o qədər töhfəni də verməyəydin kaş ki, ona
 İndi onu İtakada sağ-salamat görse idin,
 285 O da sənə töhfə verər, qəribləre layiq olan
 Bir hörmətlə qonaq saxlar, vətəninə yollayardı.
 Səndən bir söz xəbər alıñ, amma mənə düzünü de:
 Onu qonaq saxladığı vaxtdan neçə il keçibdir?
 Oğlum indi həmin bədbəxt. Beli, bir vaxt oğlum idi.
 290 İndi isə vətənidən, doğma qohum-əqrəbadan

Uzaq düşüb; ya dənizin sularında balıqlara,
 Ya quruda heyvanlara, qurda-quşa yem olubdur.
 Nə atası ağlayıbdır üzərində, nə anası,
 Nə ağılli, bol cehizli Penelopa öz erinin
 295 Gözlerini qapayaraq, el-obanın adetincə
 Onun ölüm yatağına əyilib göz yaşı töküb.
 Bir də mənə düzünü de, yaxşı-yaxşı bilim mən de:
 Kimsən? Atan-anan kimdir? Söylə hansı şəhərdənsən?
 Sen ve sənin yoldaşların hansı gəmi ilə gəlib?
 300 Yoxsa özgə gəmisində özün bura tək gəlibsen,
 Seni bura düşürörək onlar özü üzüb gedib?”
 Ağıl kani Odissey də ona belə cavab verdi:
 “Sən verdiyin suallara düzgün cavab verəcəyəm,
 Alibantır mənim yurdum, orda yaxşı evim vardır.
 305 Atam məşhur Afeydantdır, babam isə Polipemon.
 Öz adımsa Yeperitdir. Allah, özüm istəmədən,
 Sikanıdən güzərimi bu sahile salıb mənim.
 Gəmim burdan çox uzaqda, düzənlilikdə durur indi.
 Bəxtidönük Odisseyin mənim doğma diyarımı
 310 Tərk edərək getməsindən indi tamam beş il keçir.
 Sağdan uçan quşlar ona uğurlu yol vəd etdilər,
 Bu vəddən sevinərək özüm yola saldım onu.
 Məmnun düşdü o da yola. Söz verdik bir-birimizə:
 Qonaq gəlib, qonaq gedək, töhfə verib, töhfə alaq”.
 315 O qurtardı. Qara bulud çulğaladı atasını.
 İkiəlli ovuclayıb yerden qara torpağı o,
 İnildəyə-inildəyə səpdi beyaz saçlarını.
 Əldən düşmüş atanının bu halını gören kimi
 Odisseyin heyecandan doluxsundu şüx gözləri.
 320 Tez bağırma basıb onu, üz-gözündən öpüb dedi:
 “Əziz ata! Xəber bilmək istədiyin oğlun mənem!
 Düz iyirmi ildən sonra qayıtdım öz vətənimə.
 Daha saxla göz yaşını, ahlar çəkib inildəmə.
 Qoy bir söz də deyim sənə: gərek indi biz tələsək,
 325 Dünən bütün nikah tələ edənləri öldürmüşəm,
 Tutduqları bəd işlərin cəzasını vermişəm mən”.
 Laert ona inanmayıb bu sözlərlə xıtab etdi:

“Doğrudan da eger oğlum Odisseyin özüsənse
 Bir nişanə göstər mənə ki, yeqinlik hasil edim”.
 Ağıl kamı Odissey də cavabında belə dedi:
 “Əvvəl başdan qıçımdakı bu çapığı görsün gözün,
 Parnasda ov eləyəndə qaban vurub bu yaranı.
 Bir vaxt mənə vəd etdiyi hədiyyəni almaq üçün
 Ana babam Avtolikin yanına sən, bir də anam
 Özü mənə yollamışdı onda Parnas yaylağına.
 İndi peşkəş elədiyin ağacları sayım bir-bir.
 Mən uşaqdım, sen yanına salıb bağda gəzdirirdin,
 Burdakı her ağaç haqda sənə sual verirdim mən,
 Sən də mənə ağacların adlarını öyrədirdin.
 340 Onda mənə on üç armud, on alma ve qırx da əncir
 Ağacı bəxş eləmişdin; üstəlik də il boyunca
 Təzə-təzə üzüm verən elli tənək bağışladın.
 Kronion baryetirən havasını yolladıqca
 Tənəklərdə yene təzə salxımları görər gözüm”.
 345 Belə dedi. Laertin hem dizi əsdi, hem ürəyi,
 Gördü düzdür Odisseyin söylədiyi bütün sözler.
 Övladını öz köksünə basan kimi bihuş oldu,
 Tez qolları üstə aldı atasını mərd Odissey.
 Qoca axır nəfəs alıb ruhu döndü öz yerine.
 350 Öz oğluna cavab verib bu qanadlı sözü dedi:
 “Əger arsız namızədlər cezasına yetişibse,
 Ey Zevs ata! Demek hələ Olimpdədir pak allahlar!
 Bircə bundan qorxuram ki, İtakanın camaatı
 Bu xəberi çatdırıalar Kefallendə her şəhərə,
 355 Özləri də axın-axın üstümüza yeriyələr”,
 Ağıl kamı Odissey də ona belə cavab verdi:
 “Heç narahat olma, heç də qayğısimi çekmə bunun!
 Eve getsək yaxşı olar; ev ki, bura lap yaxındır.
 Telemaxla Filotini, bir də donuz çobanını
 360 Mən oraya göndərdim ki, tezəcə nahar düzəltsinlər”.
 Belə deyib her ikisi eve törf yollandılar.
 Yaraşlı, rahat qəşəng eve gedib yetişince
 Telemaxı, Filotini və Yevmeyi gördü onlar,
 Ət doğrayıb, kraterdə şərabə su qatırdılar.

365 Bu arada sicilyalı qarı yaxşı cimizdirib,
 İxtiyarın bədənине yağı da çəkib parıldatdı.
 Üstdən plas geyindirdi. Bu müddətdə Afina da
 Məşhur qoşun başçısının ucaldı boy-buxunu,
 Əndamina bir dolğunluq, bir möhkəmlik verdi onun.
 O, vannadan çıxan zaman oğlu görüb heyran qaldı,
 Gördü ölməz allahlara çox oxşayır indi Laert.
 Atasına xıtəb edib Odissey bu sözü dedi:
 “Ah, ata can! Yeqin ölməz allahlardan biri senin
 Ucaldıb boy-buxunu, yaraşlıq edib belə”.
 370 Dünyagörmiş Laert isə ona cavab verib dedi:
 “Ey Zevs ata, ey Apollon, ey Paillada pak Afina
 Kaş Kefallen hökmətləri olduğum vaxt, dənizin dik
 Sahilinde ucaldılmış abad Nerik şəhərini
 Fəth edəndə necəydimse, dünən də o cür olaydım.
 Geyib döyüş paltarını subaylarla vuruşaydım,
 Onda özün görərdin ki, o həyəsiz cavanlardan
 Neçəsinin dizlərini büküb, səni şad edərdim!”
 Laert ilə Odisseyin bu haqdaydı səhbətləri.
 Telemaxgil hazırlayan kimi nahar yeməyini
 380 Keçib masa arxasında əyləşdiler cərge ilə.
 Yeməyə əl uzadanda qoca Doli gəlib çıxdı,
 Oğlanları ilə birgə o tarladan qayıtmışdı.
 Sicilyalı qarı özü Doligilin dallarınca
 Gedib nahar yeməyinə çağırılmışdı. Onların da
 385 Qayısına qalıb, yemək hazırlayan bu qarıydı.
 Odisseyi görünen kimi dərhəl onu tanıyaraq
 Otağın düz ortasında hərəkətsiz dayandılar.
 Odissey də nəvazişle onlara bu sözü dedi:
 “Əyləş, qoca, nahar ələ, bəsdir heyrat elədiyin!
 390 Biz lap çoxdan nahar etmek istəyirik, amma sizin
 Cöl işindən qayıdaraq gəlmenizi gözləyirik”.
 Doli iki əlini də uzadaraq Odisseyin
 Tutdu iki bileyinden; əllerindən öpə-öpə
 Müraciət edib ona bu qanadlı sözü dedi:
 395 “Həsrətini çəkdiyim dost, axırı ki, gəlib çıxdın!
 Əlimizi üzmüşük biz, Allah səni verdi bize!”

Sağ ol, var ol! Ölümsüzler səni xoşbəxt eləsinlər!
 Ancaq mənə düzünü de, yaxşı-yaxşı bilim mən də:
 Düşüncəli Penelopa gəlmeyindən xəbər tutub,
 Yoxsa ona bir qasidlə tezçə xəbər çatdırıq biz?”
 405 Ağıl kani Odissey də cavabında belə dedi:
 “O hər şeydən xəbərdardır. Heç narahat olma, qoca!”
 Doli gedib əyleşdi öz əyleşdiyi kresloda.
 Sonra onun oğulları Odisseyin əllərini
 410 Bərk-bərk sıxıb, hərarətlə onu təbrik elədilər,
 Sonra gəlib əyleşdilər Doli ilə bir cərgədə.
 Beleliklə evdə hamı yemək ilə məşğul oldu.
 Bu müddətdə Xəber gəzdi İtakanı başdan-başa
 415 Pərestişkar cavanların yaydı məşum ölümünü.
 Bəd xəbər eşidincə, İtakanın camaati
 Gözü yaşı axın etdi Odisseyin sarayına.
 İtakalı meyitləri İtakada dəfn etdilər.
 Başqa yerdən olanların cəsədini baliqçılар
 420 Gəmilərlə yurdlarına daşdırılar xahiş ilə,
 Camaatsa yas içində axdı şəhər meydanına.
 Bütün şəhər camaati gəlib ora toplaşınca
 Yevpeyt gəlib yiğincığın qabağına, nitq elədi.
 Odisseyin eli ile həlak olmuş Antinoyun
 425 Qətli yaman sarsıtmışdı atasının üreyini.
 Gözündən yaşı axa-axa belə dedi o sözünü:
 “Dostlar, yaman zərbə vurub İtakaya bu Odissey!
 Troyaya apardığı igidlərden bir qismını
 Döyüşlərdə həlak etdi, bir qismını gəmilərdə.
 430 Qayıdınca qırdı seçmə genclərini Kefallenin.
 Qaçıb qumlu Pilosda, ya epeylərin yaşadığı
 Elidada gizlənməmiş biz üstünü alaq gərək!
 İnden belə yoxsa xəcıl olacayıq həmişəlik.
 Ölmüş neçə bałamızın qisasını yerdə qoysaq,
 435 Gələn nəsil bunu bizi böyük ləkə sayacaqdır.
 Onda mənə bu dünyada ömür sürmək haram olar.
 Onda ölüb, ölenlərlə olmaq daha şorəflidir.
 Onlar dəniz sularını adlamamış, gedək, dostlar!”
 İnləyərək belə dedi; axeylilər kövrəldilər.

440 Oyanınca Odisseyin sarayını tərk edərək,
 Allahsifət Femi ilə Medont gəlib çıxdı ora.
 Düz ortada dayandılar. Hamı heyvət etdi buna
 Ağılı bir məsləhətlə carçı Medont belə dedi:
 “Ey İtaka camaati, inanın ki, mərd Odissey
 Allahların hökmü ilə töretdmişdir bu qırğını.
 445 Öz gözümlə gördüm ki, men, allahlardan hansı isə
 Girib Mentor cildinə, cüt dayanmışdı Odisseyle.
 Gah önunge düşüb onu vuruşmağa ruhlandırı,
 Gah da ərgən cavanları qovub, qorxu yaradırdı.
 Onlar günah işlər görüb, dağıtdılar yad malını.
 450 Bu sözleri eşidəndə hamısının rəngi qaçı.
 Mastor oğlu necib qoca Alifers nitq etdi sonra.
 Keçmişisi ve geleceyi ondan yaxşı bilən yoxdu.
 O, xeyirkah bir niyyətlə yiğincəga belə dedi:
 “Sözlərimə qulaq verin, ey İtaka camaati!
 455 Bu qırğına sizin qorxaq olmağınız səbəbkardır.
 Siz nə məni eşitdiniz, nə də Mentor sərkərdəni.
 Heç bir ata öz oğlunun yiğmadı el-ayağını,
 Onlar isə bir-birinin üzərinə yixilirdi”.
 Dönmeyindən elinizi üzdüyüñüz qəhremanın
 460 Arvadını el içinde tamam rüsvay elədilər.
 Heç olmasa indi mənim sözlərimə qulaq asın:
 Biz getməyək onun üstə, daha beter dərddən qaçaq!”
 Eşidincə bunu çoxu hay-küy ilə çıxıb getdi.
 Qalan başqa adamlarsa yerlərindən tərəpənmedi.
 465 Gedənlərə xoş gəlmədi Alifersin bu sözləri,
 Uyub Yevpeyt dediyinə silah üçün getdi onlar.
 Hamısı göz qamaşdırıran silahlarla yollandılar
 Xor meydanı məşhur olan o şəherin kənarına.
 Qan-qan deyən Yevpeyt idi başçısı bu adamların.
 470 O elə zənn edirdi ki, alar oğul qisasını,
 Bilmirdi ki, onun özü ordan geri dönməyəcək.
 Zevs ataya elə bu vaxt belə dedi pak Afina:
 “Ey atamız Kron oğlu, hökmdarlar hökmdarı!
 Fikrin bu qan davasını sona necə çatdırmaqdır?
 475 Qırğınları yenə davam etdirməkdir qəsdin, yoxsa

Tərəflərin arasında barışiqmı yaratmaqdır?"
 Buludılgan Zevs də belə cavab verdi Afinaya:
 "Əziz qızım, bu sualı niyə mənə verirsən sən?
 Odisseyin qayıdaraq pərestişkar cavanlardan
 Qarla qıdas almasını sən özün qət etmədinmi?
 Neyleyirsən, elə. Ancaq mənim budur məsləhətim:
 Allahsifet Odissey ki, qıdasını aldı tamam,
 Qoy onlardan söz alsın ki, o ömürlük çar olacaq.
 Biz onlara unutdurraq oğul, qardaş ölümünü.
 Xalq sülh ilə ve bolluqla sursun deye həyatını
 Biz onların arasında mehribanlıq yaradarıq".
 Zevin bütün dedikləri Afinanın qəlbindəndi.
 Uca Olimp zirvəsindən dərhal endi pak ilahə...
 Dadlı və bol yeməklerdən hamı yeyib doyan kimi
 Sınaqlardan mətin çıxmış Odissey bu sözü dedi:
 "Qoy bir adam çıxıb baxsın: yaxınlaşır onlar, ya yox".
 Dolinin bir oğlu qalxıb əməl etdi deyilənə;
 Astanada durub baxdı, gördü onlar yaxınlaşır.
 Odisseyə xəbər verib bu qanadlı sözü dedi:
 "Onlar bura yaxınlaşır. Gərək dərhal silahlanaq!"
 Hamı qalxıb öz yerindən, geydi döyüş palтарını.
 Odisseygil dörd nəfərdi, altı Doli oğulları,
 Doli özü, bir də Laert qoşuldu bu on nəfərə;
 Çox qocalmış olsalar da, məburdular vuruşmağa.
 Yaraqlanan kimi onlar, dərhal açıb qapıları,
 Odisseyin arxasında dışarıya atıldılar.
 Zevin qızı pak Afina yaxınlaşdı bu dəstəyə.
 Yenə səsi və görkəmi mərd Mentoru andırıldı.
 Onu görçək Odissey çox fərəhənib, çox şad oldu.
 Əziz oğlu Telemaxa dərhal dönüb belə dedi:
 "Əziz balam, bir halda ki, sən bura da gəlib çıxdın,
 Gərək burda olanlarla ayaqlaşa igidliyin.
 Bax, Odissey ocağıının ad-sanını korlama ha!
 Biz hünerdə, güc-qüvvətdə ferqlənmişik yer üzündə".
 Derrakəli Telemaxsa atasına belə dedi:
 "Əziz ata, indi özün görərsən ki, sənin oğlun
 Nəslimizin ad-sanına ləkə vuran oğul deyil".

Eşidincə bunu Laert sevinərək belə dedi:
 "Ey allahlar! Ən bextiyar bir günümdür bu gün mənim!
 Oğlum ilə nəvəm hüner göstərməkdə bəhsə girir!"
 Afina da yaxınlaşıb Laerte bu sözü dedi:
 "Arkesiad, dostlarımıdan ən əzizi sənsən mənə.
 Kronidlə onun qızı Afina dua edib,
 Nişan alıb var gücünle at nizəni düşmənlərə!"
 Belə deyib o, Laertin artırdı güc-qüvvətinini.
 Kronide və qızına hərərətle dua edib,
 Var gücüyle uzunkölge nizəsini atdı qoca;
 Tunc üzlülü sərpuşuna gedib dəydi o, Yevpeytin.
 Sərpuş davam gətirmədi, nizə onu dəlib keçdi,
 Yevpeyt yərə sərələndi, silahları cingildədi.
 Odisseylə igid oğlu ön səflərə həmlə edib,
 Nizə ilə, qılınc ilə düşmənləri məhv etdilər.
 Qalxantutan Zevin qızı Afinanın çıqtışı,
 Hay-harayı olmasaydı, Odisseygil hamısını
 Qırardılar. Zevin qızı lakin mane olub dedi:
 "Ey İtaka camaati, dayandırırm bu qırğını!
 Qan tökməyə xitam verin! Dağlışib gedin daha!"
 O bağırdı. Qorxusundan rengi qaçıdı hamısının,
 Diksindilər, əllerindən düşdü tamam silahları,
 Diksindilər qışqırtıdan, qılınc-qalxan düşdü yere.
 Öləməməkçün geri dönüb, tez şəhərə qayıtdılar.
 Sınaqlardan mətin çıxmış Odissey də nərə çəkib,
 Qartal kimi qanad açıb təqib etdi qaçanları.
 Ele bu vaxt göydən yerə bir ildirim gəndərdi Zevs,
 O ildirim gelib düşdü Afinanın qarşısına.
 Zevin qızı onda belə xıtab etdi Laertiye:
 "Sen ey Allah töreməsi, ey çoxbilmiş, mərd Odissey!
 Hamı üçün qorxunc olan bu qırğını qurtar daha!
 Qəzəbini tutdurarsan yoxsa itigözlü Zevin!"
 Bax, Afina belə dedi. O sevincək razi oldu.
 Qalxantutan Zevin qızı tərəflərin arasında
 Əhdname bağlatdırıb, and-amanla möhkəmlətdi.
 Onun səsi və görkəmi mərd Mentoru andırıldı.

İZAHLAR

"İliada"nın davamı olan "Odisseya"nın Azərbaycan dilinə çevrilmesində V.V.Veresayevin rusca tərcüməsi əsas götürülmüşdür. Lakin tərcümə prosesinde V.A.Jukovskinin və P.A.Şuyskinin tərcümələrindən də istifadə edilmişdir. İzahtarın, əsatiri və coğrafi adlar lügetinin yazılışında yuxarıda adları çəkilən müətəcimlərin həmin tərcüməyə verdikləri izahlarla yanaşı H.A.Kunun "Легенды и мифы древней Греции" və "Словарь иностранных слов" kitablarındakı məlumatlardan da istifadə olunmuşdur.

Tərcümədə "mərd" epiteti mərdlikdən daha çox qəhrəman mənasına, "pak" epiteti temizlikdən daha çox bakırəlik, müqəddəslik mənasında işlədilmişdir.

BİRİNCİ NƏĞMƏ

Misra 90. *Qoy uzunsaq axeylilər yiğinçağı çağırıb o.* – Homer dövründə yunanlar kölələrdən seçilsinlər deyə saçlarını uzadırdı.

Misra 110. *Kraterə su qatılmış mey tökürdü bəziləri.* – O zaman şeraba su qatmaq bir adətdi. Krater qoşaqlıplı mey kuzesi idi.

Misra 153. *Qasid gözəl kifarəni verdi Fəmiy müğənniyə.* – Kifara və ya forminq dörd simli qədim müsiki aleti idi.

Misra 183. *Dəmir verib əvəzində Temesadan mis almaqçın.* – Hələ pul işlənmədiyi üçün ticarət mübadile yolu ilə aparılırdı.

Misra 200. *Nə peyğəmbər, nə quşlarla salabaxan olmasam da.* – Quşlarla fal açmaq qədim Yunanistanda geniş yayılmışdı. XV nəğmənin 160-161-ci misralarına verilən izahatda bu haqda geniş dəməşlir.

Misra 239. *Şərafına məzar-təpə ucaldıblar axeylilar.* – Tesvir edilən dövrdə axey qəbilesi şimali Yunanistanda və Peloponnesde hakim qəbile idi. O zaman hələ bütün yunanlar ifade edən "ellin" sözü mövcud olmadıqından axeylər, arqıvlər və danayalar adlanan qəbilelər ümumiyyətlə, yunanları təmsil edirdilər.

Misra 241. *İndi onu Harpi alib-şərəfsizcə yoxa çıxıb.* – İtkin düşməşlərin harpilər tərefindən ogurlanması təsəvvürü geniş yayılmışdı. Adlar lügetində harpilər haqqında məlumat verilmişdir.

Misra 291. *Adına bir məzar-təpə ucalt, matəm saxla ona.* – Söhbət kenotafdan (hərfi mənası: boş məzar) gedir. İtkin düşənlərin və ya hər hansı səbəbdən cənazəsi əle gəlməyən adamların adına məzar təpacıyi düzəltmək bir adət idi.

Misra 358. *Söz danışmaq arvad işi deyil, kişi işidir, bil.* – Homer dövründə pederşahiliyin möhkəm hökm sürdüyü aşkar görünür. Evdə kişi ixtiyar sahibi idi. Qadın ona tabe veziyətdə olub, kişi məclisində iştirak edə bilməzdi.

Misra 380. *Qan bahanız ödənmədən evimdə məhv olarsınız.* – Telemax tələb edir ki, namızədlər Odisseyin evindən çıxıb getsinlər. Əks təqdirdə o, qan bahası verməkdən azad olunur.

Misra 431. Homerin zamanında əsas mübadilə vasitesi qaramal idi, əksərən cöngə idi; kölənin qiyməti səkkiz cöngədən, iyirmi cöngəyə qəderdi.

İKİNCİ NƏĞMƏ

Misra 14. *Qocalar.* – Qobilə ağsaqqalları demekdir.

Misra 38. ...*Telemaxa skipetr taqdim etdi.* – Skipetr adlanan əsanı hökmədarlar, basileyler (qobilə başçıları) və kahinlər gəzdirdilər. Xalq yiğincaqlarında söz alan adamların elinə də skipetr verilərdi.

Misra 71. *Yaraşlıq dizlik.* – Yaralanmamaq üçün axeylərin baldırlarını örtən dizlikləri vardı.

Misra 134. *Keyli sərvət verməliyəm.* – Kişi arvadını və ya heddi-buluğa çatmış oğul, anasını tutarlı dəlil göstərmədən atası evinə göndərdikdə, verilən cəriməye işaretdir.

ÜÇÜNCÜ NƏĞMƏ

Misra 3. ...*qalxdı göyün tunçdan tökmə tağlarına.* – Homer vaxtında göy gübbəsinin metaldan – tunçdan və ya dəmirdən olduğu zənn edilirdi.

Misra 6. *Şərafına qara cöngə qurbanları kəsirdilər.* – Yeraltı allahlara olduğu kimi, dəniz allahı Poseydona da qara rəngli heyvan qurban kəsilməli idi.

Misra 45. Qədim yunanlar qansız qurban nəzri də verirdilər. Bunnardan ən çox yayılanı allah şərəfinə şərab, su, süd, bal kimi içkileri qədəhlərdən yerə tökmək ayını iddi.

Misra 73-74. Homer dövründə icmalar bir-birilə həmişə düşməncilik edib vuruşurdular. Buna görə də başqa tayfaların malını talan etmek, oğurlamaq nəinki rəqabet sayılırdı, əksinə qəhrəmanlıq, rəşadət adlanırdı. Odur ki, Nestorun Telemax və Mentor görkəmində gelmiş ilahə Afinadan quldur olub-olmadıqları barede suali onların xətrinə deyə bilməzdi.

Misra 162. ...*Qoşaquyuq gəmilər.* – Qədimdə gəmilərin həm arxa, həm burun hissəsi dik və ucları ayılmış olduğundan müəllif onları qoşaquyuq adlandırır.

Misra 167. *Təqib etdi bizi Tidid Aresid də.* – Qədim yunanlarda familiya yox idi; adamlar çox zaman atasının adı ilə adlanırı: oğlu sözünü ifade edən “id”, “ion” şəkilçiləri idi. Laert oğlu Laertid, Atrey oğlu (Aqamemnon ve ya Menelay) Atrid, Kron oğlu (Zeus) Kronid və ya Kronion şəklində işlənirdi. Qadınları atasının adı ilə adlandırdıqda “ida” şəkilçisi eləvə edilirdi: Xrisey qızı Xriseida, Brisey qızı Briseida şəklində çağırılırdı. Yuxarıdakı ifadədə Tidid Aresid və Troya qəhrəmanı Tidey oğlu, Ares oğlu (burda müharibə allahı Aresin sevimlişini mənasındadır) Diomedə işarədir. Patronimikanın (atanın adı ilə adlanmanın) Homer dövründə geniş yayılması patriarchal münasibətlərin güclü olduğunu sübut edir.

Misra 189. *Axillesin oğlu dəxi onlar ilə qayidibdir.* – Neoptolemo işarədir.

Misra 280. *Feb öz yüngül oxu ilə həlak etdi gözənmədən.* – Qədim yunanların təsəvvürünə görə qəfildən ölen adamları Feb Apollon və onun əkiz bacısı Artemida oxla vurub öldürür; Feb Apollon kişiləri, Artemida isə qadınları.

Misra 378. *Tritoqena.* – Afınanın ləqəbidir. Mənəsi aydınlaşmamışdır.

Misra 445 və sonrakılar. – Qurban ayının təsvir edir; ayın zamanı el yuyulduğdan sonra qurbanlıq heyvanının üzərinə arpa səpilir və baş tükündən kəsib yandırıldır.

Misra 467. *Xiton.* – Homer əsrində geyilən qolsuz uzun köynək.

DÖRDÜNCÜ NƏĞMƏ

Misra 129. ...on talant qızıl baxş etmişdi. – Burada və “İlliada” əsərinin müxtəlif yerlərində qızıl talant ölçü vahidi ilə ifadə olunur, lakin bu, qızılın mübadilə vasitəsi olduğunu sübut etmir.

Misra 207-208. Ümumiyyətlə, yunan əsatirində insanın ömür ipi, yəni tale ipi tale ilahələri Moyralar tərefindən əyilir; halbuki burda bext ipinin Zevs tərefindən əyildiyi de irəli sürürlür.

Misra 368. Homer dövründə yunanlar heç bir başqa qida maddəsi ələ keçmədikdə baliq tutub yeyirdilər.

Misra 477. *Göylərindən leysan yağan Misir.* – Gur yağışlı Nil çayı deməkdir.

Misra 506. *Üçdişli.* – Poseydon üçün sehri çubuğu əvez edir. Yunan əsatirine görə Poseydon əlindəki üçdişli ilə dənizdə həm tufan yaradır, həm de tufanı yatırır.

Misra 564. *Yelisey.* – Qədim yunanların əqidəsinə dünyanın insan yaşayışının hissəsindən o yana bir yer var ki, o yer qəhrəmanlar üçündür; onlar orada ebediyiyət eləvə edirlər.

Misra 760. *Üst qatdakı otaq.* – Qadınlar evin müəyyən hissəsində, yuxarı qatda yaşayırlar.

Misra 761. *Bir səbətə arpa töküb, dua etdi Afinaya.* – Afınaya arpa nəzri verilirdi.

Misra 834. *Həlak olub, Aiddədir yoxsa onun indi yeri?* – Yeni ölüb, yeraltı dünyayımı gedib?

BESİNCİ NƏĞMƏ

Misra 93. *Amvrosiya qoydu, bir də al-qırmızı rəngli nektar.* – Ambrosiya, qədim yunanların təsəvvürünə görə, allahların işlətdiyi qida maddəsi, nektar isə onların içkisidir.

ALTINCI NƏĞMƏ

Misra 19. *Xaritlərtək gözəl iki qulluqçu qız qoruyurdu.* – Xaritlər sevinc və qəşənglik ilahələridirler.

Misra 91-92. Qədim yunan qadınları paltarı, altına daş döşənmiş su hövzələrində ayaqları ilə tapdalayıb yuyarmışlar.

Misra 105. *Sahra pariləri.* – Pərilər kiçik ilahələr idilər; guya hər yerin öz pariləri vardır: dağ, meşə, çöl, su pəriləri.

Misra 158. *Hamidan çox baxşış verib səni alan bir cavani.* – Bəxşış və ya töhfə qız atasına verilən başlıqdır. Qızları satın almaq adəti Homer dövründə geniş yayılmışdır.

Misra 207-208. Zevs qəriblərin, yoxsulların hamisi hesab olunurdu.

Misra 232. Axsaq allah Hefest və Afina müxtəlif el işlərində mahir və peşə sahiblərinin hamisi sayılırlardır.

Misra 266. Meydan və ya Aqora yığıncaq yeridir. Şəhər əhalisinin ictimai məsələləri ümumxalq yığıncağında müzakire və hell edilirdi.

Misra 288. Homer dövründə yad kişi ilə qadının, xüsusiələ qızın yanaşı getməsi namussuzluq hesab edilirdi.

YEDDİNCİ NƏĞMƏ

Misra 103. *Əlli yədək kölə qadın işləyirdi bu sarayda.* – Homer zamanında varlı adamlar çox kölə saxlamurdular. Alkinoy kimi çarın sarayında 50 kölənin işləməsi o dövredə görə nadir haldı.

Misra 107. *Six toxunmuş o parçanın yağ damuru saplarından*. – O zaman toxunan parçanın saplarını əvvəlcədən yağıyırdılar.

Misra 137-138. Yunanlar yatmadıdan evvel Hermes Allaha dua edir, bezən de onun şərəfinə mey ayını icra edirdilər.

Misra 153. Qədim yunanlarda evin müqəddəs yeri ocaq idi. Orada kül üstündə oturmaq ev yiyəsindən kömək istəmək demək idi.

Misra 197-198. Qədim yunanların əqidəsinə bəxt ilahəleri her kəs üçün nə eyiribə, o olacaq.

Misra 242. Guya bəla səma sakinleri uranidler ("uranos" yunanca səma deməkdir) tərəfindən göndərilir.

SƏKKİZİNCİ NƏĞMƏ

Misra 64. Yunan əsatirində bütün müğənnilər kor təsvir olunur. Rəvayətə görə Homerin özü də kor olmuşdur.

Misra 161-164. Homer dövründə ticarətlə esasen finikiyalılar məşğul olurdular. Yunan zadəganları bu peşəyə həqarətlə baxırdılar.

Misra 283. *Lemnos*. – Egey dənizində vulkanlı bir adadır. O ada od allahı Hefest adası hesab edilirdi.

Misra 318. O zamanın adetine görə, qadın ailə heyatına xeyanet edərsə, ər onu atası evinə qovar və verdiyi başlığı geri təlib edo bilərdi.

Misra 347. Söhbət Aresin Hefesti bədnəm etdiyi üçün cərimə vermesindən gedir.

Misra 361. Mühərribe allahı Aresin (romalılarda Mars) uca tutulduğu Frakiya Bosfor boğazı ilə Mərmərə dənizinin sahilində, Kipr isə Aralıq dənizindədir. Kiprin Paqos şəhərində Afroditanın şərəfinə məbəd vardi.

Misra 492-495. Yunanların taxta at içərisində gizlənərək Troyaya daxil olmaları və şəhəri darmadağın etmələri barede sonradan yaranmış "İlionun darmadağın edilməsi" və "Kiçik İliada" poemaları daha geniş danışır.

DOQQUZUNCU NƏĞMƏ

Misra 50. Homer zamanında süvariler vuruşmazdı. Əsasən piyadalar və herbi gerdunelerde ayaq üstə qəhrəmanlar dava ederdilər.

Misra 64-65. Qədim yunanların əqidəsinə ölen adamı üç kərə çağırıldıqda onun ruhu vətəne qayıdır.

Misra 83. *Lotofaqlar*. – Şanagülü yeyən əfsanəvi xalq. Onların Afrikada yaşadıqlarına inanırdılar. Beləliklə Odisseyin gemileri kikonların yaşadığı Frakiyadan Afrika sahillerine qəder çox uzun yol qət etmiş olublar.

Misra 125. *Alburunlu gəmi*. – Əksər hallarda gəmilərin burnunu qırmızı rənglə renglədilər.

ONUNCU NƏĞMƏ

Misra 7. Bolun altı qızını altı oğluna əre vərməsi çox qədim zamanlarda adət halını almış kütləvi əre getme və kütləvi evlənməni xatırladır.

Misra 86. Bu misra Iestriqonların Yunanıstandan çox şimalda bəyaz gecələrə benzər qısa gecələrin olduğu yerlərdə yaşadıqlarını göstərir.

Misra 135-136. Əfsanəyə görə cadugər ilahə Sirseyanın (daha dürüstü Kirka) Odisseyden Teleqon adlı bir oğlu olmuşdur. Teleqon böyüdükdən sonra atasını axtara-axtara İtaka adasına gəlib çıxmış, tanımadan Odisseyle cəngə girmiş və onu öldürmüştür. Öz doğmamasını öldürdüyü bilincə, Telemaxı və Penelopanı Eoya adasına apararaq, Penelopa ilə özü evlənmiş, anası Sirseyanı isə Telemaxa əre vermişdir. "Teleqoniya" adlanan bu əsor Troya haqqında silsilə əsərlərin sonuncusudur. Poemanın özü itmiş, mezmunu ise gəlib bizi çatmışdır.

Misra 179. *Üzlərini açdı hamı*. – Yeni matəmə son vermək elaməti olaraq üzərini açdırılar.

Misra 305. *Moli*. – Ola bilsin ki, sarımsağın bir növüdür.

Misra 493 və sonrakılar. *Pesefona onu məhrum eləməyi düşüncədən*. – Homerin təsəvvüründə Aidin arvadı Persefona ölenlərin idrakını alır; o, yalnız məşhur falçı Tiresinin idrakına toxumamışdır.

Misra 518 və sonrakılar. Sirseyanın ruhlar dünyası Aidə içki və qurban nezri barede Odisseyə verdiyi moslehətler Homer dövründə ölen adamların yas mərasimində eynilə icra olunurmuş.

ON BİRİNCİ NƏĞMƏ

Misra 103. *Oğlunu kor etdiyinçün sənə yaman qəzəblənib*. – Deməklə Tiresi Odisseyin taygöz Polifemi kor etdiyinə işarə edir.

Misra 136. *Qocalaraq can verərsən xoşbaxt elin arasında*. – Tiresinin Odisseyə dediyi bu sözlerin yerinə yetməsi barede Homerin əsərində

məlumat yoxdur. Lakin Troya silsiləsindən "Teleqoniya" adlı dastanda Odisseyin öz oğlu Teleqon tərəfindən öldürülüyü təsvir edilir. Teleqon yuxarıda qeyd edildiyi kimi Odisseyin ilahə Sirseyadan olan oğludur.

Misra 291. Burada "falçı gənc" ifadəsi məşhur falçı Melampa işarədir. Adlar siyahısında Melamp və Pero haqqındaki məlumatata bax.

Misra 300. *At ram edən Kastor, bir də zor yumruqlu mərd Polidevk.* – Bu iki qardaşa Dioskurlar, yəni Zevs oğulları da deyirlər. Zevsin bir adı da Diy olduğundan Dioskur Diy oğlu demekdir. Bu əkiz qardaşların qanuni ataları Tindarey, anaları Ledadir. Rəvayətə görə okizlərdən Kastorun atası Tindarey, Polidevkin atası Zevsdır. Buna görə da Kastor ölüri, Polidevk ölümsüzdür. Dioskurlar sədaqətli qardaşlıq örnəyidirlər: Kastor qətl olunduqdan sonra Polidevki atası Zevsden xahiş edir ki, onun ölümsüzlüyü qardaşı Kastorla yarı bölsün. Odur ki, oğlunun xahişini yerinə yetirən Zevs bir gün onları Olimpe, ölümsüz allahlar arasına, o biri gün Aide ölmüşlərin teyfləri arasına göndərir.

Troya silsiləsindən olan dastanlardan birində bu barədə iki parça saxlanılmışdır;

Birinci parçada deyilir:

Fani doğulmuşdu Kastor anadan,
Qardaşı Polidevk lakin ölümsüz

İkinci parçada isə deyilir:

..... Linkey təlosik
Dirmandı başına Tayget dağının;
Ordan Pelops oğlu igid Tantalın
Adını daşıyan adaya baxdı
Palid oyuğunda o mərd qəhrəmanı
Yarışlar qalibi Polidevk ilə,
Qardaşı Kastoru gördü uzaqdan.

"Kipri" adlı bu dastanın məzmununu nağıl edən Prokl qeyd edir ki, "Linkeylə İdin ineklərini oğurlamağa gələn Kastor və Pelidevk tutuldular. Kastoru İd, İdi və Linkeyi isə Polidevk helak etdi. Zevs Kastor və Polidevkə ölümsüzlük bəxş etdi".

Misra 315. *Onlar Ossa dağlarını Olimp üstə, Pelini də
Ossa üstə qoyub göyə çıxmaga can atırdılar.* –
Ossa, Olimp, Pelin Fessaliyada dağ adalarıdır.

Misra 322. Burada Ariadna haqqında məlum əfsanənin variantı verilir. Başqa bir rəvayətə görə qəhrəman Tezeyin atıb getdiyi Ariadna Dionis adlı allahın arvadı olur. Homer isə Ariadnanın ilahə Artemida tərəfindən öldürülüyüనü nağıl edir.

Misra 523. *Biz Yepeyin düzəltdiyi taxta atda gizlənəndə.* – Taxta at yunan qəhrəmanlarının gizləndiyi nəhəng taxta atdır. Həmin at troyalılar tərəfindən şəhəre aparılmış və beleliklə şəhərin fəth olunmasına səbəb olmuşdur.

Misra 542 və sonrakılar. Ayaks teyfinin Odisseyə qəzəbə baxması vaxtı ilə onların arasında baş vermiş müsabiqə ilə elaqədardır. Axillesin anası Fctida öz oğlunun ölümündən sonra onun silahlarını cənazənin düşmən elinə keçməməsində daha feal iştirak etmiş qəhrəmana verəcəyini vəd etmişdi. Bu mükafatı almaq üçün Odisseyə Ayaks müsabiqəyə girmişdiler. Yunanlılar yanlışlıq yol vermədən müsabiqə qalibini müəyyən etmek üçün Ilion hasarlarına yaxın gedib bu barədə troyalıların rəyini eşitməyi qərara alırlar. Onlar hasara yaxınlaşan anda troyalı qadınlar Pallada Afinanın təlqinile üstünlüyü Odisseyə verirlər. Bu hökmən sarsılmış Ayaksın başına hava gelir. Qoyunları düşmən kimi görərək onlara hücum edir. Dəliliyi keçidkən sonra isə özümü öldürür.

Misra 568-627. Bir qədər avvel Homer ölmüş adamların bədəndən və idrakdan mehrum olduğunu söylədiyi halda, bu misralarda adları çəkilən ölüler və bədən, ne də idrak cəhətdən dirilərdən seçilmirlər. Bu onu göstərir ki, Homerin zamanında axırət dünyası haqqında iki cür təsəvvür varmış.

Misra 577. *Doqquz peletr yer tutaraq uzanmışdı torpaqda o.* – Peletr ölçü vahididir. Doqquz peletr təxminən bir hektara bərabərdir.

Misra 601. *Daha sonra pak Heraklin teyfi ilə qarşılaşdım.* – Burada Herakl (romallarda Herkules) haqqında müxtəlif zamanlarda yaranmış əfsanələr birləşmişdir. Heraklin teyfi ölmüş başqa qəhrəmanlarla yeraltı dünyada, özü isə arvadı Heba ile Olimpdə ölümsüz allahlarla bir yerdədir. Beleliklə allah Herakl ilə qəhrəman Herakl haqqındaki əsatir birleşdirilmişdir.

Misra 621. *Məndən çox-çox ləyaqətsiz bir adama tabe olub.* – Burada Herakl Mikena hökmdarı Yevrisfeyi nezərdə tutur. Bu haqda adlar siyahısındaki məlumatata bax.

Misra 623. *Əmr etdi ki, bu dünyadan it aparm onun üçün.* – Burada Heraklin yeraltı ölüler dünyasından yerüstü dirilər dünyasına getirdiyi Kerber və ya Serber adlı üçbaşlı qorxunc itdən səlbət gedir. Adlar siyahısında Herakla bax.

ON İKİNCİ NƏĞMƏ

Misra 133. *Ataları Heliosdur, anaları Neeradır.* – Bu misradakı Neera Okeanın qızıdır.

Misra 356-358. *İnəkləri tutub onlar, Arpa yoxmus gəmimizdə;
Əvzində uca palid ağacından yarpaq dərib,
O ölümsüz allahlara qurban kəsib, yalvarıblar.* –

Qədim yunanlar qurban kəsilecek heyvanın üzerine arpa səpərləmiş. Bu misralardan aydın olur ki, arpa olmadıqda heyvanın üzərinə müqəddəs hesab etdikləri palidin yarpağını səpəleyirmişlər. Ümumiyyətlə, Homerin dediyinə görə bütün qonaqlırlar ya mey nəzri car lamaqla, ya da qurban kəsib budlarını yandırmaqla başlayartmış.

ON ÜÇÜNCÜ NƏĞMƏ

Misra 13-14. *Qoy indi də bir qazanla bir üçayaq verək ona.
Bu şeylərin əvəzini əhalidən toplayarıq.* –

Alkinoyun bu sözlərində məlum olur ki, hakim siniflər zəhmətkeş əhalini nece amansızcasına soyurmuşlar.

Misra 77. *Ovulmuş daş dəliyindən borazları açdı onlar.* – Gəmiləri sahilə bənd etmek üçün böyük bir daşı dəlib gəmi örökənini ora bağlardılar.

Misra 141-142. axı səntək şanlı, qədim
Bir allahın hörmətini saxlamamaq olarmı heç? –

Zevsin dili ile deyildiyi kimi dəniz allahı Poseydon (romalılarda Neptun) on qədim allahlardan hesab edilirdi.

Misra 156-157. daşa çevir o gəmini,
Görkəmini saxla onun, hamı baxıb heyran qalsın. –

Korfu adası yaxınlığında qədim gəmilərə oxşar bir qaya var; adına Gəmi qayası deyirlər. Alimlərdən bezileri bu qayaya görə feakların yaşadıqları Xeriya adasının Korfi olduğunu irəli stirürler.

Misra 272. *Finikiyalı dostlarının gəmisinə tərəf qaçdım.* – Homer dövründə ticarətle ən çox məşğul olan xalq finikiyalılar idi. Onların əsas nəqliyyat vasitələri gəmi idi.

Misra 387. *Troyanın qalasını dağıdanda.* – İfadəsi əslində "Biz Troyanın baş çalmasını götürəndə şəklində verilərək, müəllif uçurulan qala hasarlarını baş çalması məcəzi ilə evez etmişdir.

Misra 437. *Əlinə bir skipetr verdi.* – Homer Afinanın qoca dilənçi halına saldığı Odisseyin əlinə mehz skipetr verdiyini qeyd edir. Müəllif əsa, dəyənek sözərini işlətməyib qəsdən skipetr kəlməsini işlədir. Çünkü onun vaxtında yalnız hökmədarlar deyil, carçılar və qoca dilənçilər də skipetr gəzdirirdilər. Deməli, Homer əsərlərində skipetr hökmətlilik əsası mənasında yox, adı dəyənek kimi anlaşılmışdır.

ON DÖRDÜNCÜ NƏĞMƏ

Misra 55. *Odisseyin cavabında belə dedin, sən ey Yevmey:* – "İliada"nın XVI nəgməsində Patrokla, "Odisseya"nın XIV və sonrakı nəgmələrində Yevmeye "son" deyə xıtab etməsi epik dastan müəllifi Homerin bu esatı surətlərə qarşı basıldıyi rəğbet hissindən irəli gelir.

Misra 85-87. *Adamlar var şəhər-şəhər dolaşırlar yad elləri,
Zevs atanın sayasına qənimətlər əldə edib,
Gəmilərə vurub, yenə yurdularına qayıdırılar.* –

Homer dövründə tacirlerin deniz sefərləri dəniz quldurluğu və qul alveri ilə əlaqədar idi. Səyyah tacirler alverə yanaşı piratlıq etmək, qul əldə edib satmaqdə da ixtisas sahibləri olmalı idilər.

Misra 231-232. *Qənimətim az olmayıb: bir qismını öncə özüm ayırmışam,
Bir qismını qürə atmaq yolu ilə pay almışam,* –

Qədim Yunanistanda döyüş zamanı ələ keçən qənimət döyüşçülər arasında çop atmaq yolu ilə bölüşdürüldü. Hərbi başçı isə bölgü başlanmadan evvel qənimətin müəyyən hissəsini özü üçün ayırdıqdan sonra bölgündən də pay ala bildi.

Misra 246. *Sonra Misra səfər eşqi düşdü mənim ürəyimə.* – Krit adasının Misirlə əlaqəsi çox qədim tarixe malikdir. Həلا Krit-Miken dövründən başlayaraq bu iki ölkə arasında ticarət və dəniz quldurluğu əlaqələrini bünövresi qoyulmuşdu.

Misra 323-324. *Odisseyin gətirdiyi qızılları, mis şeyləri,
İşlənməsi çətin dəmir şeyləri də göstərdi o.* –

Qədim dövrlərdə mis və dəmir qızıl ilə berabər tutulurdu. Çünkü texnikanın ibtidailiyi üzündən metaldan eşya hazırlanması olduqca çətin idi. Buna görə də metal əşyalar yüksək qiymətə alınıb-satılırdı. Homer her iki poemasında yuxarıdakı misraları ya eynen, ya da ona yaxın şəkildə təkrar edir və "işlənməsi çətin olan" dəmiri ayrıca qeyd edir.

Misra 327. *Odisseyin Dodonaya getdiyini söylədi çar.* – Dodonada (Epirdə) Zevsin olduğu zənn edilən müqəddəs palidin yarpaqlarının xışltısı ilə fal açaq məşhur kahinlər var idi.

Misra 399. *Nökərlərin məni hündür bir qayadan tullasınlar.* – Yunanistanda müqəssiri qayadan atdırmaq geniş yayılmış cəza tədbiri idi.

ON BEŞİNCİ NƏĞMƏ

Misra 105. *Öz əl işi çoxlu peplos saxlanırdı o sandıqda.* – Peplos 1) ciyinləri toqqa ilə bağlanan qolsuz üst paltara, 2) plaşa və 3) duvağa deyilirdi.

Misra 160-161. Elə bu vaxt başlarının üzərindən, sağ tərəfdən
Caynağında iri, ağ qaz tutmuş qartal uçub keçdi. –

Qədim yunanlılar quşun sağ tərəfdən keçməsini uğurlu fal hesab edirdilər, sol tərəfdən uçmasını isə uğursuzluq sayırdılar. Bezi hallarda quşun səsi və ya növü ilə də fal açırdılar.

Misra 415 və sonrakılar. Çoban Yevmeyin öz doğma yurd-yuvasından ayrı düşməsi haqqındaki hekayeti gösterir ki, eyni millətdən, eyni qəbiledən olan adamlar kölə sahiblerine qarşı birgə mübarizə aparmışlar. Finikiyalı kölə qadın finikiyalı tacirlərin köməyile köləlikdən qaçıır; üstəlik, öz ağasının kiçik oğlu Yevmeyi də satmaq üçün özü ilə aparır.

ON ALTINCI NƏĞMƏ

Misra 288. Mən onları apardım ki, tüstü xarab eləməsin. – Evleri qızdırmaq və işıqlandırmaq üçün qədim Yunanistanda otaqlarda ocaq və manqal yandırırdılar. Buna görə də evdəki şeyləri his basırdı.

ON YEDDİNÇİ NƏĞMƏ

Misra 541-542. Telemaxın asqırtısı eşidildi elə bu vaxt,

Bütün evi tutdu səsi. Penelopa güldü buna. –

Asqırmaq qədim yunanlıarda yaxşı əlamət hesab olunurdu; niyyətin yerine yetəcəyinin müjdəçisi kimi qiymətlənirdi. Buna görə də Penelopa öz oğlu Telemaxın asqırmamasını eşidincə sevincindən gülür. Odisseyin tezliklə qayıdağına inanır.

ON SƏKKİZİNÇİ NƏĞMƏ

Misra 5-6. Ona əziz anasının verdiyi ad Anrey idı,

İtakalı cavanlarsa İr deyərək çağırırdı. –

İr qadın adı olan İridanın müxtəsər şəklidir. İlahə İrida allahların xəbor aparanıdır. Penelopa məftunlarının tez-tez ora-bura göndərdikləri dilənci Anreyə istehza ilə cavanlar İr deyə müraciət edirdilər.

Misra 30-31. Di toqqalan! Buradakılar şahid olsun davamız! – Antik dövrde yunanlılar yumruq davasına başlamazdan əvvəl paltarın üstündən kəmər bağlamalı idilər. Əks təqdirdə uzun və geniş paltar vuruşanlara mane ola bilərdi.

Misra 84-85. Səni qara bir gəmiyə süvar edib mən bir anda,

Ehet çarın torpağına özüm yola salacağam. –

Əfsanevi çar Ehet qəddarlıq, amansızlıq rəmzi kimi məşhur idi.

Misra 328. Get dəmirçixanada, ya aşxanada yer tapıb yat. – Dəmirçixanalar isti olduqları üçün diləncilər qışda orda gecələyerdilər.

ON DOQQUZUNCU NƏĞMƏ

Misra 86. Apollonun kərəmindən oğlu boy-a-başa çatıb. – Apollon işıq, musiqi və poeziya allahı olmaqla berabər eyni zamanda gənclik rəmzi və yeniyetmələrin himayəçisi hesab edilirdi.

Misra 176. Eteokrit tayfasına rast gələrsən o adada;

Düz üç dori sülalası və pak peləşq tayfası var. –

Eteokritlər Yunanistanın en qədim tayfalarındandır. Onlar axeylilərdən də qədim tarixə malikdirlər. Qəribədir ki, burada təsvir olunan Troya hadisələrindən çox sonralar Aralıq dənizi sahilərino gəlmış yunan qəbiləsi dorilərin də adı çəkilir.

Misra 179. Orda doqquz il süründü Minosun hər çarlıq dövrü. – Əsatirə görə Minos hər doqquz ildən bir atası Zevsin yanına gedib ondan reiyyəti idarə etmək üçün qanunlar öyrənmiş. Bundan başqa, qədim eqidəyo görə memlekətin firavan heyat keçirməsi hökmədarın sağlam və gürməh olmasından asılı imiş. Rəvayətə görə qədim yunan çarlarının hakimiyət dövrü onların fiziki sağlamlıqları ilə müəyyən edilirdi; çar qocalanda onu öldürmüştərlər. Sonralar isə çarın ölkəni idarə etmə müddəti müəyyən zaman çərçivəsinə almırıldı. Krit çarı Minosun hakimiyəti kimi, allahların buyruğu ilə, bu müddət təkrar-təkrar artırıla da bilərdi.

Misra 285 və sonrakılar. Odisseyin uydurması olsalar da, onun özünün və müasirlerinin psixologiyası ilə uyğun gəlir.

Misra 409. Qoy Odissey olsun adı, qəzəblənən deməkdir bu. – Avtolik “qəzəblənirəm” mənasını ifadə edən “Odissomay” sözünü əsas götürərək nevesinin adını Odissey qoymuşdur.

Misra 473. Ağasının çənəsinə toxunaraq belə dedi: – Müxatibin çənəsinə toxummaq ya məhəbbət, ya xahiş ifade edirdi.

Misra 573-575. Odissey on iki balta tiyasi bir cərgaya
Düzüb zaldə, özü isə xeyli dala çəkilərdi;

Atub oxu hamisinin sap yerindən keçirərdi. –

Müəyyən məsafələrle balta tiyələrinin ağız tərəfini yera elə sancardılar ki, küpleri bir xətt təşkil etsin. Atılan ox tiyələrin küp dəliyindən düz keçməli idi.

İYİRMİNCİ NƏĞMƏ

Misra 65. *Burulqanlı Okyan-çay mənsəbinə tullayaydı.* – Yeni ölüler dünyasına ataydı.

Misra 66. *Pandareyin qızlarını tufan belə aparmışdı.* – Pandareyin qızları dedikde müəllif Kleotera və Meropani (başqa rəvayətlərdə Kamiro və Klitiya) nəzərde tutur. Adlar siyahısında Pandarey haqqındaki məlumatı bax.

Misra 355. *Dahliz, otaq, həyat-baca teyflərlə dolub tamam.* – Bu sözlərə Feoklimen öldürüləcək pərəstişkarların ruhlarını nəzərdə tutur.

İYİRMİ BİRİNCİ NƏĞMƏ

Misra 395. *Güvə xarab etməyib ki, görəsən, yay buynuzunu.* – Yayın uclarına buynuz bənd edilirdi. Yayın girişi də bu buynuzlara bağlanırı.

Misra 415. *Çünki fəndgir Kronun Zevs oğlundandı bu işarə.* – Zevsin atası Kronu əsatif fendgir kimi təqdim edir. Kron oğullarından birini əli ilə Tartara göndərileceyindən xəberdar idi. O, kelek işlədərək bu bələdan xilas olmağa çalışırdı. Ancaq işlətdiyi kelek də onu bu fəlakətdən qurtara bilmədi.

İYİRMİ İKİNCİ NƏĞMƏ

Misra 56-58. *Əvəzini öðayırıq vurdugumuz ziyanların,
Üstəlik də iyirmi baş buga neça eləyirsə,*

O dəyərdə mis, ya qızıl cəriması verər hər kəs. –

Əyan başçılarından Yevrimaxın dediyi bu sözler cavanların öz günahlarını yumnağa hazır olduğunu bildirir. Qədim qanunlara görə də Odissey onları amansızcasına qırmaqdan çekinmeli idi.

Misra 297-298. *Pak Afina tavanda öz dəhşətsüçən qalxamını
Terpdinə qorxu sardı nikah tələb edənləri.* –

Əslində “egida” adlanan bu ecazzkar qalxan və ya süper keçi dərisindən olub döyüşçünün küreyini və sinəsini qorumaq üçündü. Əfsanəye görə ilk egida Zevs üçün hazırlanıb. Bu egidəni Zevs hələ körpə iken südü ilə bəslədiyi Amalfeya adlı keçinin dərisindən hazırlanıblarmış. Həmin egida ildürüm saçması, gurultusu və zülmet yayması ilə insanları vahiməyə salırmış.

Misra 336. *Ulu Zevsin həyətdəki mehrabına sığınımı,* – Mehraba sığınan adam toxunulmaz hesab olunurdu.

Misra 421. *Əlli qadın qulluqçusu xidnat edir bizim evda.* – Əlli rəqəmi, görünür, şərti imiş; bu rəqəm çoxluğu ifade edirmiş.

Misra 481. *Qarı, mənə kükürd gətir, tüstü verək gərək zala.* – Qədim Yunanıstanın dini mərasimlərində kükürd tüstüsü hər cür natəmizliyi təmizləyici hesab edilirdi.

İYİRMİ ÜÇUNCÜ NƏĞMƏ

Misra 221. *Yadelliya könül verib bir yatağa girməzdı heç.* – Yadelli ifadesi Troya şahzadəsi Parise addır.

İYİRMİ DÖRDÜNCÜ NƏĞMƏ

Misra 1 ve sonrakılar. Əsər boyu ruhların idrakdan məhrum olduğu təsəvvürü hökm sürdüyü halda, bu misralarda Odisseyin öldürdüyü cavanlar idraklarını saxlayırlar. Onlara belədçilik edən killenili Hermes allahdır. Əsatirə görə Hermes Killen dağında doğulmuşdur. Bu sebəbdən ləqəblarından birisi də killenilidir. Müəllif ruhların civildəşərək küyleşdiyini nəql edir. Bu da ruhların quşa çevriləməsi kimi çox qədim təsəvvürlə əlaqədardır.

Misra 36-37. *Sən ey ölməz allahlara oxşar olan nəcib Axill!*

Sənsə doğma eldən uzaq, Troyada şəhid oldun. – Axillesin doğma eli Fessaliyada pelast Arqosu hesab olunur.

Misra 46. *Axeylilər çox ağlayıb, kəsdiłər gur saçlarını.* – O zamanın adətinə görə cavanlar matəm əlaməti olaraq saçlarını kəsib cenazənin üzərinə qoyurdular. Bu barədə “İliada”nın XXIII nəğməsinin 135-ci və sonrakı misralarında deyilir ki: “Onlar öz saçlarını kəsib cenazəni saç altında tamam itirdilər”.

Misra 47. *Anan bundan xəbər tutub pərilərlə çıxdı sudan.* – Axillesin anası su pərisi Fetidadir.

Misra 199. *Tindareyin qızı isə anılar bəd nəğmələrə;* – Tindareyin qızı Aqamemnon arvadı Klitemnestradır.

Misra 206-207. Homer qəhrəmanlarının fiziki əməkli, xüsusən əkinçilik, bağçılıq işləri ilə məşğul olduqlarını görürük.

ƏSATİRİ VƏ COĞRAFİ ADLAR LÜĞƏTİ

Adresta – Penelopanın kənizi.

Aeda – Pandareyin qızı, Fiv qəhrəmanı Zefin arvadı. Zevsdən İtil adlı Yegano bir oğlu varmış. Aeda fiv hökmdarı Amfionun çoxuşaqlı arvadı Niobaya qışqanmış, Niobanın daimi tənələrinin heyfini almaq üçün onun İsmen adlı oğluna öldürməyi qərara almışdır. Lakin gecə qaralığında İsmenin evəzincə öz yegane oğlu İtili öldürmüştür. Aeda dərddən sarsılıraq oğlunun cənəzəsini qucaqlamış, allahlar onun bu vəziyyətini görərək yazıqları gölib onu bülbüle çevirmiştir. Aeda adı yunanca bülbül mənasına gelən “aedon” sözündəndir.

Afeydant – Polipermonun oğlu; Odisseyin uydurduğu atası.

Afina – Zevsin qızı. Ana bətnindən yox, Zevsin başından doğulmuşdur. Mührabə, müdriklik ilahəsi, Odisseyin hamisidir. Ona Pallada Afina və ya sadəcə, Pallada da deyilir. Qədimlərdə yunanlarda bayquş gözü və öküz gözü kimi gözel hesab edildiyindən ona bayquşgözlü leqəbi verilmişdir.

Afina – Afinanın müqəddəs şəhəri. Attikanın paytaxtı. Klassik yunan mədəniyyətinin mərkəzi.

Afrođita – (Romalılarda Venera) Eşq və gözəllik ilahəsi. Ən çox yayılmış rəvayətə görə o, deniz dalğalarının köpükündən çıxmış və ilk dəfə Kipr adasına qədəm basmışdır. Buna görə də ona bezen Kiprida deyilir. Başqa rəvayətə görə atası Zevs, anası Dionadır. Rəvayatlardan birində mührabə allahı Aresin (romalılarda Mars), o birində Hefestin arvadı kimi eşq allahı Erotun anası kimi qələmə verilir. Homer onu Hefestin arvadı, Aresin oymaşı kimi təsvir edir.

Axeylilər və ya axeylər – Yunanistanın qədim və məşhur qəbiliyyətlərindən biri. Homer bu adı arqıvlər və danayalar qəbilesi kimi bütün yunanalara şamil etmişdir. Ellin qəbilesi məşhurlaşandan sonra, yeni Homerdən çox sonra bütün yunan tayfalari ellinlər, Yunanistan isə bezen Ellaja eyalətinin adı ilə adlanmışdır.

Axeront – Yeraltı dünyasının çaylarından biri.

Axilles və ya Axill – dəniz ilahesi Fetida ile mirmidonlar hökmdarı Peleyin oğlu; “İliada”nın baş qəhrəmanı, Allahlar onun üçün misilsiz qəhrəmanlıq, lakin qısa ömür ayırmışlar. O troyalıların baş qəhrəmanı Hektoru öldürmiş, Hektorun qardaşı, Yelenanı qaçırdaraq mührabeye səbəb olmuş Parisin atlığı oxla həlak olmuşdur. Həmin oxu Feb Apollon Axillesin yegane

zəif əzəsi olan dabanına yöneltmişdir. Məşhur “Axilles dabanı” ifadesi de bu münasibətlə yaranmışdır.

Aid – Kron ilə Reyanın oğlu, Zevsin qardaşı. Yeraltı dünyasının allahı 2) Ölüler aləmi.

Akast – Dulixi adasının hökmdarı.

Akroney – Genç bir feak.

Aktorida – Aktor qızı. Penelopanın kənizi.

Aqamemnon – Yunan ordularının baş komandanı, Menelayın qardaşı, Klitemnestranın eri, öz qatili Egestin əmisi oğlu. Atası Atreyidir.

Aqəlay – Damastorun oğlu, Penelopa ilə evlənməyə can atan gencələrdən biri.

Alektor – Spartalı.

Alfey – 1) Peloponnesde bir çay; 2) həmin çayın allahının adı.

Alibant – İtaliyada şəhər.

Alkandra – Misirin Fiv şəhəri hökmdarı Polibinin arvadı.

Alkim – Mentorun atası.

Alkinoj – Feakların hökmdarı, Sxeriya adasında yaşayır.

Alkippa – Yelenanın kənizi.

Alkmena – Mikena hökmdarı Elektrionun qızı, ekiz qardaş Herakl və İfiklin anası, Amfitironun arvadı, Amfitiron evde olmayan vaxt onun görkəmində Alkmēna ilə yatan Zevsdən Herakl, qamuni eri Amfitriondan isə İfikl doğulmuşdur.

Alkmeon – Atası Amfiaray, anası Erifiladır. Fiv üzərində ikinci yürüşün başçısı olmuşdur. Atasının intiqamını almaq məqsədilə anasını öldürmüştür. Buna görə də qan qisası ilahesi Erinninin təqibinə məruz qalmışdır. O, məşhur efsanəvi falçı Melampin uzaq nəvəsidir.

Aloej – Adəton Poseydonun oğlu hesab edilir. Bu ad, dən üyüdülməsi mənasını daşıyan yunan sözü “aloe” kelməsindən ahnmişdir. İfimedeyanın er olan Aloey neheng Ot və Efialt qardaşlarının atasıdır. Başqa bir efsanədə həmin nəhənglərin ataları Poseydon olduğu qeyd edilir.

Amfiāl – Cavan feak.

Amifaon – Anası Tiro, atası Fessaliya çarı Krefeydir. Gələcəkdən xəber verən məşhur Melampin atasıdır.

Amfiaray – Arqoslu falabaxan; məşhur Melampin neticesi. Polinika uymuş arvadının tekidi ilə Fiv üzərində yürüşdə iştirak etmişdir. Lakin o, bu yürüşün möglubiyyətə bitəcəyini əvvəlcəden bilirdi. Möglubiyyətdən sonra Amfiaray qaçaraq canını qurtarsa da, yer aralanmış və onu gərdunəsi ilə birlilikdə bağrına çəkmişdir. Ölümündən sonra Amfiaray qəhrəman adlanmış və müqəddəs hesab edilmişdir.

Amfilox – Amfiarayla Erisilanın oğlu, Alkmeonun qardaşıdır. Fiv üzerine yürüşde o da iştirak etmiştir. Atası kimi o da gelecekden xəber veren ve Troya müharibəsi iştirakçısıdır.

Amfimedont – Penelopa pərəstişkarlarından biri.

Amfinom – Penelopanın pərəstişkarlarından olan Amfinom Nisip oğludur.

Amfion – 1) atası Zevs, anası Antiopadır. Füsunkar forminqi ilə daşları da hərəkətə gotirirmiş. Əkiz qardaşı Zeflə birlikdə Fivdə çar olmuşdur. Bu şəherin hasarını da sehrlı çalğısının qüdreti ilə ucałmışdır. Amfimedont Niobanın eridir. 2) Orxomen şəhərinin hökməarı, İasının oğlu, Xloridanın atasıdır.

Amfiteya – Avtolikin arvadı, Odisseyin ana nəvəsidir.

Amfitrion – Tirinf çarı Alkeyin oğlu, Perseyin nəvəsi, Alkmenanın eri, İfiklin atasıdır.

Amfitrita – Poseydonun arvadı. Dəniz qocası Nereyin saysız qızlarından biri, eyni zamanda dənizin özünü təmsil edir.

Amnis – Krit adasında liman şəhəri.

Anabesin – Feak gençlerinden biri.

Andremon oğlu Foant – Troyada axeyliler tərəfində vuruşan etolili döyüşülerin başçısı.

Anxial – Feak gənclərdən biri.

Anxial – Tafosda qəbile başçısı Mentin atası.

Antif – Atakalı ağaçqallardan biri.

Antifat – Lestriqonların başçısı.

Antifat – Gələcəkden xəber veren məşhur Melampin oğlu.

Antif – Yeqiptinin oğlu, Odisseyin səfər yoldaşlarından biri, taygöz. Polifem tərəfindən yeyilmişdir.

Antikl – Taxta at bətmində Troyaya aparılan axeyli qəhrəmanlardan biri.

Antikleya – Avtolikin qızı, Laertin arvadı, Odisseyin anası. Odisseyin ayrılığına döznəyib qəm çəkməkdən ölmüşdür.

Antilox – Pilos çarı Nestorun böyük oğlu, Troyada vuruşan görkəmli yunan qəhrəmanlarından biri; Patroklun ölümündən sonra Axillesin ən yaxın dostu. Müharibənin axırında qoca atasını ölümdən xilas etmek üçün özünü qabağa vermiş ve Memnon tərəfindən öldürülmüşdür.

Antinoy – Yevpeytin oğlu. Penelopa pərəstişkarlarının başçısı ve ən qoddarı.

Antiopa – Zevsdən Amfion və Zef adlı əkiz qardaşları doğmuşdur. Ason adlı çayın qızıdır.

Apollon – (Feb) Atası Zevs, anası Leto (Latona), ilahə Artemidanın əkiz qardaşıdır. Musiqi və poeziya allahıdır. Eyni zamanda galəcəkden xəber verəndir. Troya müharibəsində troyalılara kömək edir; Parisin atdığı oxu Axillesin dabantına təref o yönəldib, həlak olmasına sebəb olur.

Arqıvlilər – Arqosda yaşayırdılar. Homer danayalar, axeylilər kimi arqıvliləri de geniş mənada, yəni bütün yunan qəbilələri mənasında işlədir.

Arqo – Yason və yoldaşlarının qızıl yunlu qoç üçün Kolxidaya yollandıqları geminin adı. Arqonavtlar adı da geminin adından alınmışdır.

Arqos – 1) Yunanıstanın Peloponnes hissəsi. Arqosun şimali-sərq hissəsi paytaxt Migena olmaqla Aqamennonun, qalan hissəsi Diomedin hakimiyyəti altında idi. 2) Fessaliya düzənlilikdəki Pelast Arqosu Axillesin ixtiyarında olduğunu bildirən rəvayet də var. 3) Arqolidanın baş şəhərinin Arqos adlandığını iddia edənlər de vardır.

Arqus – 1) Yüzgözlü ejdaha. Baş ilahə Heranın emri ilə Arqus Zevin danaya çevrilmiş sevgilisi İonu gözdən qoymayırmış. Nəhayət, Arqus Hermes tərəfindən öldürülmüşdür. 2) Odisseyin itinin adı.

Arqusvuran və ya Arqovuran – Hermesin ləqəblərindən biri.

Ares – Zevsla Heranın oğlu, qorxunc müharibə allahı.

Aret – Nestorun oğullarından biri.

Areta – Feak çarı Alkinoyun arvadı.

Ariadna – Krit çarı Minosun qızı. O məşhur qəhrəman Tezeyə sap vermiş, Tezey Minotavr adlı nəhəng ejdahani öldürərək həmin sapın köməyi ilə labirintdə çıxa bilmiş və Ariadna ilə birlikdə qaçmışdır. Daha geniş yayılmış bir əfsaneye görə Tezey tərəfindən Naksos adasında tərk edilmiş Ariadna ya Dionisə əre getmiş və ya Artemidanın oxu ilə öldürülmüşdür. "Odisseya"da əsatirin başqa variantı ilə qarşılıqlı: Artemida Dionisin sözü ilə Ariadnanı Diya (Naksos) adasında həlak edir.

Arkezi – Laerti atası. Odisseyin ata tərəfdən babası, Zevin oğlu.

Arktos – Böyük ayı bürcü, Yeddi qardaş, Araba kimi adlar verilən yeddi ulduzdur.

Artakiya – Lestriqonlar adasında bir bulaq.

Artemida – Apollonun əkiz bacısıdır. Ovçu ilahə hesab edilir. Qədimlərdə qəfildən ölen qadınların Artemida, kişilərin Apollon oxu ilə öldürüldüyü zənn edirdilər.

Asop – Beotiyada çaydır.

Atlant – Titan, Yapetin oğlu Prometeyin qardaşı, pəri Kalipsonun atasıdır. Homerin əsasındığı əsatirə görə göylə yeri ayıran sütunları o saxlayır. Başqa əsatirə görə Atlant səma günbəzini öz çiyinlərində saxlayır. Bir zaman allahların əleyhinə cinayət hazırladığı üçün allahlar da onu bu əbedi əzabə məhkum etmişlər.

A trey – Mikena çarı, Pelops oğlu. Onun nesli allahların lənətini qazandığından həmişə bedbəxtliyə düşür olurlar. Atreyə öz qardaşı Fiyest arasında amansız ədavət hökm sürür ve Fiyestin oğlu Egist əvvəl Atreyi bir müddət sonra oğlu Aqamemnonu öldürür.

A tridlər – Atrey oğulları deməkdir; Aqamemnon və Menelay.

A triton a – Afinanın ləqəblərindən biri, defedilməz deməkdir.

A vtolik – Hermesin oğlu, Odisseyin ana babası. Oğurluq, yalançılıq, üzüdünlük atası Hermes allahdan ırsən ona da keçmişdir.

A vtonoya – Penelopanın kənizi.

Ayaks Oilid – Lori hökmdarı Oileynin oğlu, Troyada vuruşan lori döyüşülerinin başçısı. Qələbədən sonra Troyadan vəteninə qayıdarken Girey qayaları yanında gəmi qəzasında ölmüşdür.

Ayaks Telamonid – Salamin çarı Telamonun oğlu, Troyada vuruşan ən görkəmli qəhrəmanlardandır. O, qüvvət və şücaetdə Axillesden sonra birinci idi. Axilles helak olduqdan sonra onun silahlarına sahib olmaq üçün Odisseyə bəhəs girmişdir. Lakin silahlar Odisseyə çatlığından, Ayaks ağılmış itirmiş və özünü öldürmüştür.

A ys a – Tale, qəzavü-qədər, Moyra.

A yton – Odisseyin uydurma adalarından biri.

B ore y – şimal küləyi.

Bo yef oğlu Yeteon – Menelayın ev işlerini idare edən.

D anay və ya danaylılar – ən qədim yunan qəbilələrindən biri, Arqos sakinləri. Arqivilər və axeyilər kimi Homerin əsərlərində danaylar da bütün yunanları temsil edirlər.

D eifob – Priamın oğlu, Hektor və Parisin qardaşı. Troya qəhrəmanlarından biri.

De los – Egey dənizində bir ada, Apollonun doğulduğu yer, Delfi kimi Delos da Apollonun ziyarətgahıdır.

De metra – Kron ile Reyanın qızı, Zevsin bacısı və arvadı. Persefona Demetranın Zevsdən olan qızıdır.

Diomed – Tidey oğlu, Troya müharibəsində böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlıqlardan “İliada”da ətraflı danışılır.

D ionis – atası Zevs, anası Kalmin qızı fani Semeladır. Üzüm, şərab və eyşü-isrət allahı.

Di ya – Revayətin birində Krit yaxınlığında bir ada, başqasına Egey dənizindəki Naksos adasının qədim adı.

D odona – Epirdə bir şəhər. Zevsin ibadətgahı və məşhur orakul oradadır.

D ulixi – Homerin dediyine görə İtaka yaxınlığında bir adadır. İoni dənizindəki adalardan hansının vaxt ilə Dulixi adlandırdı müəyyən etmək çətindir.

E ak – atası Zevs, anası Eginadır. Peley və Telamonun atası.

E dip – atası Fiv hökmdarı Lay, anası İokasta (Homerdə Epikasta)dır. Orakul Laya xəbər vermişdi ki, oğlu onu öldürəcək və öz anası ilə evlenəcək. Odur ki, oğlu olan kimi Lay öz sadıq köləsine onu atmağı emr etmişdi. Edipi başqa adamlar götürərək boy-a-başa çatdırılmışdır. Edip yeniyetmə yaşına çatdıqda atasını axtarmağa gedir. Yolda tanımadan atasını öldürür, Fivə gedib hakimiyyəti ələ alır. İokasta ilə evlenir. Aradan bir neçə il keçdikdən sonra ata qatili olduğunu və anası ilə evləndiğini bilib özünü kor edir, anası isə intihar edir.

E et – Heliosla Persanın oğlu, Kolxidanın çarı, Medeyanın atası, Sirseyanın qardaşı.

E e ya – Sirseyanın yaşadığı əfsanəvi ada.

E fialt – nəhəng Poseydonla Ifimedeyanın oğlu, Otosun əkiz qardaşı.

E q i – Peloponnesin şimalında şəhər; orada Poseydona məbəd vardır.

E latrey – Feak gencərindən biri.

E lat – Penelopa namizədlərindən.

E lida – Peloponnesin şimal-qərbində vilayət.

E llada – 1)Peloponnes; 2) ümumiyyətlə, Yunanistan.

E ol – küləklər allahı. Ailesi ilə birlikdə Eoliya adasında yaşayırmış.

E oli ya – Eolun sakin olduğu ada. Guya bu ada hərəket edirmiş.

E os – Heliosun (günəşin) və Selenanın (ayın) bacısı; səhər şəfəqi ilahəsi,

E peylilər – Elidanın şimal hissəsində yaşamış qəbile.

Ereb – ölüler dünyası Aidin daha cansızçı hissəsi.

E rifila – Amfiarayın arvadı, öz erini məhv edib. Sonralar özü oğlu Alkmeon tərəfindən öldürülmüşdür. Erifila Edipin oğlu Polinikə satılmış, erini Fiv taxtı uğrunda Polinikin öz qardaşı Eteoklla apardığı mübarizəsində Polinikin tərəfdarı kimi vuruşmağa sövq etmişdir. Amfiaray müvəffəqiyətsizliyə uğrayacağını əvvəlcədən bilər də, arvadının sözündən çıxmamış, müharbəyə gedərək axırdı mehv olmuşdur. Amfiaray haqqındaki məlumatı bax.

E rinnilər – (furilar) – qan qisası ilahələri.

E son – Tironun Krefeydən olan oğlu, arqonavtların başçısı Yasonun atası.

Eтолiya – Yunanistanın orta hissəsində yer.

E ydofeya – Fiyestin oğlu. Troya müharibələri zamanı Aqamemnon baş serkədə kimi Troyaya yollananda, hakimiyyəti ələ keçirərək, Klitemnestra ilə birlikdə ölkəni idarə edir. Aqamemnon Troyadan qayıdan kimi Egist Klitemnestra ilə birlikdə onu öldürür. Yeddi il keçdikdən sonra Aqamemnon oğlu Orest atasının qanını alaraq Egisti və anası Klitemnestranı qötə yetirir.

F aeton – Eosun atalarından biri.

Faetusa – peri, Heliosun kızı.

Faros – Aralıq denizinde, Misir sahillerine yaxın ada.

Feaklər – efsanəvi dənizçi xalq, allahların sevimliyi ve xoşbəxt xalq.

Əfsanəvi Xeriya adası sakinləri.

Feb (Apollon) Apollon haqqındaki məlumatı bax.

Fedim – Sidon hökmdarı.

Fedon – Fesprotlər hökmdarı.

Fedra – Afina çarı Tezeyin arvadı. Öz oğulluğu İppolite vurulmuş, lakin temiz exlaqlı gənc onun teklifini redd etdiyi üçün ona şər atmış və Tezeyə şikayətlenmişdir. Tezeyin xahişi ilə Roseydon İppoliti öldürülmüşdür. Fedra isə intihar etmişdir.

Femida – Uran və Qeyanın kızı, ədalət və qanun ilahesi.

Femiy – Terpi oğlu, İtakalı müğənni.

Feoklimen – falçı, Polifeydin oğlu. Melampin nəticəsi.

Feri – 1) Messeniyada şəhər; 2) Fessaliyada şəhər.

Fesprotlər – Epirdə yaşayan qəbilələrdən biri.

Fest – Krit adasında şəhər.

Fetida – dəniz qocası Nereyin və Doridanın kızı. Zevs və Poseydon onunla evlənmək isteyirdilər. Lakin ona xəbər verilmişdir ki, oğlu atasından üstün olacaq. Ona görə de Fetidanı fani adama – Peleyə əra verirdilər. Axilles bu izdivacın törəməsidir.

Filak – Filaka şəherinin hakimi; İfklin atası.

Filaka – Fessaliyada şəhər.

Filo – Yelenannın xidmətçisi.

Filoktet – Poyantın oğlu, Herakl yayının varisi, məşhur oxatan Fessaliya qoşunlarını Troyaya aparan başçı. Yolda onu ilan sancmışdır. Bədənində pis qoxulu yara əmələ gəldiyindən, yunanlar onu Lemnos adasında qoyub, çıxıb getmişlər. Filoktet bu adada bir neçə il miskin həyat keçirmişdir. Nəhayət, axeylilərə allahlardan xəbər gelmişdir ki, Filoktet iştirak etməsə, Troya alınmayıacaq. Odissey onu Lemnos adasından Troyaya göttürmiş, orada müalicə olunmuş və müharibədə iştirak etmişdir. Paris də onun serrast oxu ilə öldürülmüşdür.

Filomenid – Lesbosda yaşayan qəbilənin başçısı.

Filoti – Odisseyin sadiq kölələrindən biri, naxırçı.

Finikiya – indiki Suriya və Fəlestinin sahil zonası. Finikiyalılar qədimlərdə dənizçilikdə və dəniz ticarətində ad qazanmışdılar.

Fivlər – 1) Beotiyada şəhər 2) Misirdə şəhər.

Fiyest – Atreyin qardaşı, Egistin atası.

Foant – etoliyalıların başçıı.

Fon – Misir sakini.

Foosa – dəniz allahı Forkinin kızı, taygöz Polifemin anası, Foosa dar mağarada Poseydonla cütłəşərək Polifemi doğmuşdur.

Forkin – dəniz allahlarından biri.

Frasimed – Nestorun oğullarından biri.

Froni – itakalı Noemonun atası.

Fronti – Onetar adasındandır. Menelayın sükançısıdır.

Ftiya – Fessaliyada mirmidonların baş şəhəri, Axillesin vətoni.

Harpiyalar – Harpiyanın yunanca hərfi mənası oğru qadın demekdir. Yunan əsatirinə görə, qanadlı əcaib qadınlardır. Qasırga ilaheleridir. İtkin düşmüş adamları guya Harpiyalar oğurlayırlar.

Heba – Zevslə Heranın kızı, gənclik ilahesi. Herakl öldükdən sonra allahlar onu Olimpe aparmış və Heba ile evləndirmişlər.

Hefest – (romalılarda Vulkan) Zevs ve Heranın oğlu, od və dəmirçilik sənəti allahı. Axsaq və yaraşıqsızdır. Lakin bir rəvayətə görə gözəl Xarita, başqa bir rəvayətə və Homere görə Afroditə özü onun arvadı olmuşdur.

Helios – günəş allahı, Selenanın (ayın) və Elsun (şəhər şəfəqinin) qardaşı; titan Hiperionla Tiyanın oğlu.

Hellespont – Kiçik Asiyamı Frakiya Xersoncsinden ayıran boğaz. Bu boğaz indi Dardanel boğazı adlanır. Hellespont adı Orxomen hökmdarı Afamantın qızı Hellanın adından götürülmüşdür; bədxah analığın elindən qoyuna minib qaçan Hella guya burada suya düşmüştür.

Hera – Kronla Reyanın kızı, Zevsin bacısı və arvadı, izdivacı müdafiə edən ilahə.

Herakl – Yunanıstanın en böyük qəhrəmanı, atası Zevs, anası fani Alkmenadır. Doğulduğu gündən Heranın təqibinə məruz qalır. Mikena sarı Yevrisfeyə xidmət etməli olur. Onun tapşırığı ilə on iki məşhur hünər göstərir; yeraltı dünyaya enərək Serber adlı qorxunc köpəyi götirməsi də onların biridir.

Hermes – atası Zevs, anası Kellen dağının pərisi Mayyadır. Ticaret və peşə hamisi, məşhur oğru və kələkbəz, allahların qasidi, ölenlərin ruhlarını yeraltı dünyaya müşayiət edən.

Hiperion – titan, Heliosun, Selenanın (ayın) və Eosun (şəhər şəfəqinin) atası.

Xalkida – Etoliyada şəhər.

Xaribda – əcaib dəniz nəhəngi: o, dənizin suyunu gemilərlə birlikdə udub sonra geri qaytarır.

Xaritlər – gözəllik və şadlıq ilaheleri.

Xios – Egey dənizində ada.

Xlorida – 1) Amfionun qızı; 2) Neleyin arvadı, Nestorun, Perikleminin, Xrominin ve Peronun anası.

Xromi – Nestorun qardaşı.

İardan – Kritdə çay.

İdomeney – Devkalionun oğlu. Krit adasındaki Knos şəhərinin hökməndarı. Troya müharibəsində kritlilerin başçısı.

İfikl – 1) Atası Amfitrion, anası Alkmenadır. Heraklin ekiz qardaşıdır. Onun qəhrəmanlıqlarının bir çoxunda iştirak etmişdir. 2) Filakəli Filakın oğlu, Melampin oğurladığı cins bugaların sahibi.

İfimedeya – Aloeyin arvadı. Bir rəvayətə görə Poseydondan, başqa rəvayətə görə qanuni əri Aloeydən Efialt və Ot (yaxud Otos) adlı iki nəhəng oğlu olmuşdur.

İkari – Tindareyin qardaşı, Spartadan qovulduğandan sonra Akarnaniyada məskən salmışdır. Penelopa və İftimanın atası.

İl – 1) Mermerin oğlu 2) Peloponnesin Efira şəhərinin çarı.

İlion – Troyanın ikinci adı. Bu ad Troyanı bina etdirən Tros oğlu İlin adından almışdır.

İlifiya – doğum ilahəsi.

İno – Levkoteyaya bax.

İokasta – Fiv çarı layın arvadı, Edipin anası.

İolk – Fessaliyada şəhər.

İsmar – kikonların mərkəz şəhəri, Frakiya sahilindədir, İsmar öz şərabı ilə bütün Yunanistanda məşhurdur.

İtaka – Odisseyin doğma adası; İtaka İoni dənizində Akarnaniya sahillerine yaxında yerləşir.

İtil – Zevs və Aedanın oğlu, anası tərefindən öldürülmüşdür.

Kadm – Sidon çarı Aqenorun oğlu. Zevsin götürüb qaçıdı Yevropanın qardaşı. Atası onu bacısını axtarmağa gönderir. Kadın çox dolaşdıqdan sonra Delfidə Apollon orakulu ona xəber verir ki, qarşısına çıxacaq bir ineyi izləsin, inek hansı çəmənlilikdə uzanarsa orda yeni şəhər binası qoysun. Beləliklə o, Kadmeye şəherinin binasını qoysur. Sonralar o şəhəre Fiv adı verilmişdir. Allahlar Kadmi və Areslə Afroditanın qızı Harmoniyani evləndirirlər. Bu izdivacdan Avtonoy, İno (Levkoteya), Semela, Aqava Polidor kimi övladlar doğulur. Kadmda, arvadı Harmoniya da ömürlerinin axırında əjdahaya dönmüşlər.

Kalipso – Atlantanın qızı; Oqiqiya adasının pərisi.

Kassandra – Troya çarı Primanın qızı, Parisin və Hektorun bacısı. Apollon Kassandranı sevdiyi üçün ona geləcəkdə xəber vermək istədiyi verir; lakin sevgisi rədd edildikdə adamlarda Kassandranın falçılığına inam-sızlıq əmələ gətirir. Troya fəth olunduğandan sonra Kassandra Aqamemnona qatır və onunla birlikdə Klitemnestra və Egist tərefindən öldürülür.

Kastor və Polidevk – Ledanın oğullarıdır; Kastor Tindareydən, Polidevk Zevsdəndir. Hər ikisi çox hünər göstərmmiş məşhur qohrəmanlardır. Kastor öldükdən sonra Polidevk atasından xahiş edir ki, ölümsüzlüyünü qardaşı ilə bölüşdürsün. Zevs razi olur. O zamandan qardaşlar bir gün Olimpdə allahların məclisində, o biri gün Aidde ölütlər arasında olurlar.

Kavkonlar – Peloponnesde yaşayan qədim yunan qəbilələrindən biri.

Kefalleniya – İtaka, Zam, Zakinf adaları və materikin bu adalarla üzbeüz sahilleri. Bu rayonda yaşayan qəbillər kefallenlər adlanırdı.

Kentavrular – Əsatirə görə yarı adam, yarı at məxluqdurlar. Guya Fessaliyada ömür sürürlermiş.

Kera – eksərən “ölüm” menasında işlənir.

Keralar – qanadlı qadın iblislər. Onlar bədəni tərk edən ruhları tuturlar.

Kifera – Kipr adasına yaxın adacığ; Afroditanın əsas mebedi.

Kikonlar – Frakiya qəbilələri.

Killen – Hermesin doğduğu yer.

Kimmerilər – qədim yunanların təsəvvürüne görə Günəş nuru çatmayan yerde yaşamış əfsanəvi bir xalqdır.

Kipr – Klikiya və Suriya sahillerinə yaxın sularda böyük adadır. Afroditanın qədim məbədi orada imiş. Bu ada ilə elaqədar olaraq Afroditanın bir adı da Kipridadır.

Klime – Nestorun arvadı Yevridikanın atası.

Klimena – Filakın arvadı. İfiklin anası.

Klit – məşhur falçı Melampin nəvəsi, Mantinin oğlu. İlahə Eos ona vurularaq oğurlamışdır.

Klitemnestra – atası Tindarey, anası Ledadır. Aqamemnonun arvadı, Orest və Elektrənin anasıdır. Aqamemnon Troyada ikən ona xəyanət etmiş, Egistlə yaşamış, Troyadan qayıdan erini de onunla birlikdə həlak etmişdir.

Kloto – insanların həyat ipini eyiren üç bacıdan biri.

Knos – Krit adasında Minosun hökm sürdüyü şəhər.

Koteylilər – Kiçik Asiya qəbileləri.

Kotsit – yeraltı dünyasının çaylarından biri, Stiks nəhrinin qolu.

Krateida – Sıllanın anası.

Krefey – külekler ilahı Eolun oğlu.

Kreont – Heraklin arvadı Meqaranın atası.

Krit – Aralıq dənizində böyük bir ada. Yunanlardan qabaqı mədeniyətin mərkəzi.

Kron – Uran və Qeyanın oğlu, xeyirkəh və fəndigir allah. Onun hakimiyyət sürdüyü dövr “qızıl dövr” sayılır. Qeyadan Zevs, Poseydon, Aid, Hera, Demetra və Qəsiyyə adlı övladları olmuşdu. Əvvəlcədən xəber verildiyi kimi oğlu Zevs tərefindən hakimiyyətdən salınmışdır.

Kronid və ya Kronion – Kron oğlu Zevs.

Krunlar – Elidada yer adı.

Ktesi – Yevmeyin atası.

Ktimena – Odisseyin kiçik bacısı. Zam adasına gəlin getmişdir.

Qerest – Yevbeya adasında liman və burun.

Qermiona – Menelayla Yelenanın qızı, Axillesin oğlu Neoptolemin arvadı.

Qeya – yer ilahesi.

Qiperesiya – Arqosda şəhər.

Qorqona – Baxışı ilə insanları dehşətə getirən, bəzi rəvayətə görə daşa çevirən heyvan qulaqlı, yastıburun, qicanmışdılı və ilan hörülü qorxunc qadın. Qorqonalar üçdür. Arqoslu qəhrəman Persey onlardan Meduza adlı birisinin başını vurmuşdur. Persey Zevsə Danayanın oğludur.

Qortina – Krit adasında böyük bir şəhər.

Laert – Odisseyin atası Arkezinin oğlu.

Laertid – Laert oğlu Odissey.

Lakedemon – Lakonika, Peloponnesin cənub-şərqində vilayət. Homer çox zaman Lakodemonun baş şəhəri Spartarı da belə adlandırır.

Lam – Lestriqonların ecdadı, Telepil şəhərinin banisi.

Lamp və Faeton – Eosun gerdunəsinə qoşulan atlar.

Lampetiya – pəri, Heliosun qızı.

Laodamant və Laodam – Alkinoyun böyük oğlu.

Lapiflər – Fessaliyada yaşamış əfsanəvi qəbile. Yevrition haqqındaki məlumatə bax.

Latona və ya Leto – ilahə. Zevin sevgilisi, Apollon və Artemidanın atası. Zevin arvadı Heranın təqibindən qaçaraq, Delos adasında gizlənmiş və ekiz bacı-qardaşı da orada doğmuşdur. Buna görə də Delos Apollonun məbədi hesab olunur.

Leda – Sparta çarı Tindareyin arvadı. Etoliya hökmətləri Festinin qızı. Yunanistanın məşhur gözəli. Dörd övladı olmuşdur: Kastor və Klimetnestra Tindareyden, Yelena və Polidevk isə Zevsdəndir.

Lemnos – Egey dənizində ada və şəhər.

Lesbos – Egey dənizində böyük bir ada.

Lestriqonlar – əfsanəvi nehenglər nəslü.

Leto – Latona haqqındaki məlumatə bax.

Levkada – Aidin yaxınlığında qayalıq.

Levkoteya – Kadının qızı İnodur; dəniz ilahəsinə çevrilmiş və Levkoteya adını almışdır.

Liviya – Afrikanın şimali-şərqi hissəsi.

Lotofaqlar – lotos çiçəyilə dolanan əfsanəvi xalq.

Maleya – Peloponnesin cənubunda burun.

Manti – məşhur falçı Melampin oğlu

Marafon – Attikada kiçik qəsəbə.

Maron – kikonların kahini.

Mastor – falabaxan Alifersin atası.

Mayya – pəri, Hermesin anası.

Medont – itakalı qasid.

Meqapent – Menelayın kənizdən olan oğlu.

Meqara – Fiv hökmətləri Kreontun qızı, Heraklin birinci arvadı. Bu izdi-vacdən üç uşaq olmuşdu. Herakl cılənlənərək onların üçünü də öldürmüştür. Hera onun ağlımı başından çıxartmışdı. Herakl Meqaranın öz dostu İloya bağlanmışdır.

Melamp və ya Melampod – Amifaonun oğlu, məşhur falaçan, heyvanların dilini bilən, falçılar sülalesinin banisi. Onun haqqındaki esatir qarmaqartışqdır. Homer Neleyin nə zamansa Melampi təhqir etdiyini üstü örtülü şəkildə deyib keçir. Bu təhqir Melampin qardaşı Bianti Neley qızı Pero ile evlenməsindən irali gəlmİŞdi.

Melanfi – Odisseyin dönük çıxmış kölesi, keçi çobani.

Melanfo – Odisseyin kölesi Dolinin qızı.

Memnon – Atası Tifon, anası Eosdur. Efioplolar çarıdır. Qeyri-adı güc sahibi nehengdir. Müharibənin axırına yaxın troyalıların köməyinə gəlmİŞdir. Döyüşdə Nestorun böyük oğlu Antiloxu öldürmiş, özü isə Axilles tərəfindən öldürmüştür.

Menelay – Spartanın çarı, Atreyin oğlu, Aqamemnonun kiçik qardaşı, Parisin qaçırdığı Yelenanın eridir. Troya fəth edildikdən sonra Yelena ovvalki əri Menelayla Spartaya qayıtmışdır.

Meneti – Patroklun atası.

Mentor – itakiyah, Odisseyin yaşıdı və yaxın yoldaşı. Ağılı və mühakimə sahibi olması ilə məşhurdur.

Merner – Efiralı İlın atası.

Mesavli – çoban Yevmeyin atası.

Messeniya – Peloponnesin cənub-qərbinə verilən ad; baş şəhəri Messena.

Mikena – İanaxın qızı

Mikena və ya Mikenler – şəhər adı. Aqamemnonun hakimiyyəti altında olan Arqolidanın paytaxtı. Yunanlardan qabaqçı mədəniyyətin mərkəzi..

Mimant – Xios adasının qarşısında, Kiçik Asiya sahilində dağlıq burun.

Minilər – baş şəhəri Arxomen olan Beotiyada qəbile.

Minos – Krit adası. Atası Zevs, anası meşhur gözəl Yevropadır. Yevropa Sidon çarı Aqenorun qızıdır. Zevs inek görkəmi alaraq Yevropanı Kritə qaçırır, orada onların üç oğulları olur: Minos Radamant ve Sarpedon, Minos böyüdükdə Kritin çarı olur, qanunlar verir və misilsiz ədaləti ilə tanınır. Buna görə Zevs Minosu, öldükden sonra yeraltı dünyada da mehkəmə hakimi təyin edir.

Mirmidonlar – Fessaliyada bir qəbile, başçıları Axillesdir.

Moýralar – tale, qəzavü-qədər. İnsanların tale ipini əyirən üç bacı; Kloto, Laxezis və Atropos. İkişi əyirir, biri qırır.

Muli – Dulixili carçı, qəhrəman, namızəd Amfinomun dostu. Penelopa məftunu.

Muzalar – 1) Zevs və ilahə Miyemoskinanın 9 qızı. Onlar elm və senet hamiləridir. Uraniya – astronomiyannı, Kalliona – gözəl dəmişağın, Klio – tarixin, Melpomena – facienin, Poliqimniya – lirik poeziyanın, Taliya – komedyianın, Erato – poeziyanın, Terpsixora – rəqsin, Evterpa – müsiqinin hamisidir. 2) Poetik ilham mənbəyi. 3) Şairin özünə xas olan yaradıcılığı da muza adlanır.

Navsifoy – Poseydonla Peribeyanın oğlu, Alkinoy və Reksenorun atası, feak çarı; əsatirə görə feaklar nə zamansa Qiperiyada taygözlərin qonşuluğunda yaşayırmışlar; Navsifoy öz xalqını Qiperiyadan Sxeriyaya köçürmüştür.

Navsikaya – Feak çarı Alkinoyun və Aretanın qızı.

Nayadlar – çay və bulaq pəriləri.

Neley – Poseydonla Tiromun oğlu, Nestorun atası, Pilos hökməarı,

Neoptolem və ya Pirr – Axillesle Deylamianın oğlu. Axilles həlak olduqdan sonra Troyaya getirilmiş və axeyilər tərəfində vuruşmuş, hüneri və amansızlığı ilə fərqlənmişdir: o evvelce Priamın övladlarını, axırda da özünü öldürmişdir. Troya mühəribəsi bitdikdən sonra Menelayın qızı Qermiona ilə evlənmişdir. Apollonun Delfi məbədində ağlım itmiş Orest tərəfindən öldürülmüşdür.

Nerik – Akarnaniyada sahil şəhəri.

Nerit – İtakada dağ adı.

Nerit – itakahıların ulu babaları.

Nestor – Neley və Xloridanın oğlu, Pilos hökməarı, Troyada axeyli sərkərdələr içərisində en yaşlısı və məsləhətçisi, mühəribə başlananında Nestor üçüncü neslin çarhgını cəvirmiş.

Nestorid – Nestor oğlu Pisistrad.

Neyon – İtakada dağ.

Nehenglər – Qeyanın (Yerin) töremələri olan nehenglərin ayaqları ilə, özləri çox güclü təsəvvür olunur. Onlar yer üzərində hakimiyyəti ələ

almaq üçün Olimp allahları ilə müharibəyə girirlər. Qeya onlara, allahların atdıqları oxlardan mühafizə üçün iksir verir. Nəhengləri yalnız fəni insan məhv edə bilerdi. Mübarizə uzun zaman davam edir; nehenglər allahların üzərinə böyük qayalar və iri ağaclar yağıdır. Herakl allahların köməyinə yetişir; o, Zevin göstərişi və köməyile bütün nehengləri qırıb-tökür.

Oikley – falçı Melampın nəvəsi.

Oiley – lokrlar başçısı Ayaksın atası.

Okean – bütün dünyani dolanan çaydır, bu dünyani yeraltı dünyadan o ayırır. Dünyanın qurtaracağında Okeanın sahilində nəcib efioplars və abedi dumanlığa qərq olmuş kimmerilər yaşayır, Homerde Okean şəxsləndirilmiş və bütün yunan allahlarının, titanların əcdadı kimi qələmə verilir. O, Perseyin atası, Sirseyanın babaşıdır.

Oqiqiyə – peri Kalipsomun adası.

Olimp – Yunanistanın şimalında dağ, yunan allahlarının məskəni.

Ops – Peysenotun oğlu, Yevrikleyanın atası.

Orest – Aqamemnonun oğlu, atasının qatilləri olan anası Klitemnestranı və onun oynası Egisti o öldürülmüşdür.

Orxomen – Beotiyada şəhər.

Orion – mahir ovçu, ilahə Eosun sevgilisi. Artemidanın oxu ilə öldürülmüşdür. İləhənin ona qəzəblənməsi barədə müxtəlif rəvayətlər söylənir. Homer "Disseya" əserində deyir ki, allahlar Eosun Oriona olan məhəbbətinə qısqanmış və Artemidaya onu öldürməyi əmr etmişlər. Orion öldürüldükdən sonra ilduz bürcünə çevrilmişdir.

Orlat – ilin fəsil ilahələri.

Ormen – Yevmeyinbabası, Ktesinin atası.

Orsilox – İdomeneyin Odissey tərəfindən uydurulmuş oğlu.

Ortiqiya – Artemida kultu ilə elaqədar əfsanəvi ada.

Ortilox – çay allahı Alfeyin oğlu, Fer hökməarı Diokleyin atası.

Ossa – Fessaliyada Olimp dağına yaxın bir dağ.

Ot və ya Otos – İfimededa ilə Poseydonun oğlu. Efialtin qardaşı. Hər iki qardaş hələ uşaqlıqdan nəheng boyları və güclü olmaları ilə hamidən seçiliirdi. Onlar lovgalanaraq Aresi zəncirle buxovlayıb, Olimp, Ossa və Pelion dağlarını bir-birinin üstüne aşıraraq allahları yanına qalxmaq isteyirdilər. Onların bu niyyətindən vahiməye düşən Apollon hər iki qardaşı olayaraq öldürülmüşdür.

Pafos – Kipr adasında şəhər. Kiprda Afroditanın meşhur ibadətgahı bu şəhərdeymiş.

Pallada Afina – Afina haqqında məlumatə bax.

Pandarey – Efes hökməarı, Aeda meropa və Kleoteranın atasıdır.

Panopey – Fokida ile Beotiya sərhədində şəhər.

Parناس – Fokidada dağ. Onun yamacında Apollon məbədi və orakulu ilə məşhur Delfi yerləşir.

Patrök – Axillesin ən yaxın dostu. Peleyin evində hər ikisi bir yerdə tərbiyə almışdır. Troya müharibəsinə Axillesle birgə getmiş, Hektor tərəfinən öldürülmüşdür.

Pean – Olimp allahlarının həkimi.

Peley – Eakin oğlu, Telamonun qardaşı, Axillesin atası, mirmidonların çarı. Dəniz qocası Nereyin qızı Fetida ilə evlənmiş, Axilles də bu ilahədən doğulmuşdur.

Pelid – Peley oğlu Axilles.

Pelion – Fessaliyada Ossa və Olimp dağlarının qonşuluğundakı dağ.

Peliy – Poseydonla Tironun oğlu, Neleyin ekiz qardaşı. O, Tironun Krefeydən doğulmuş oğlu Esonu hakimiyyətdən möhrum edib, Fessaliyanın İolka şəhərində hökmardır etmişdir. Peliy ögey qardaşı Esonun oğlu Yasonu Kolxidadan qızıl yum getirməye göndərmişdi. Bunun müqabilində hakimiyyəti ona təhvil verəcəyini vəd etmişdi. Öz vədinə eməl etməyən Peliyi Yasonun arvadı Medeya öldürmüştür.

Penelopa – İkarinin qızı, Odisseyin arvadı, Telemaxin anası.

Peribeya – Neheng Yevrimedontun qızı, Poseydonun arvadlarından biri.

Periklimen – Nestorun qardaşı.

Perimed – Odisseyin yol yoldaşlarından biri.

Pero – Neleyin qızı, Nestorun bacısı. Məşhur falçı Melampın qardaşı Biantın arvadı. Neley vəd etmişdi ki, hər kəs İfiklin bugalarını Filakadan Fessaliyaya getirse, qızı Peronu ona verəcək. Melamp bir il müddətində İfiklin əsiri olacağını bilsə də qızı qardaşı Bianta almaq üçün bu işe girişdi. Melamp mehbəsə düşərək bir il orda qaldı. İfikl onun falçı olduğunu yəqin etdiğindən sonra həbsden azab etdi. Sonsuz qalmaqdən necə xilas olmaq yolunu öyrəndikdən sonra İfikl öz cins bugalarını Melampa bağışladı.

Persa – Okeanın qızı Heliosun arvadı. Sirseyanın anasıdır.

Persefona – (Kora). Zevsə onun bacısı həm də arvadı Demetranın qızıdır. Məhsuldarlıq və bahar ilahəsidir. Persefonanı öz emisi, eyni zamanda dayısı Aid qaçırdaraq yeraltı dünyaya aparır ve özüne arvad edir. Qızını axtararaq bütün dünyamı əldən salan Demetranı sakitləşdirmək üçün Zevs Persefonanın baharda yer üzüne çıxmاسını, payızda isə yeraltına, ərinin yanına qayıtmamasını müəyyən edir.

Persey – Nestorun oğullarından biri.

Peysenor – itakalı qasid, Yevrikleyanın babası.

Pərilər – kiçik ilahələrdir. Təbiətlə əlaqələndirilən bu pərilər müxtəlif adlar daşıyırlar: driadlar – meşə pəriləri, oreadlar – dağ pəriləri, nereidler – dəniz pəriləri, nayadlar – çay və bulaq pəriləridir.

Pifon – yaxud Delfi – Apollonun ən qədim məbədi olan şəhər.

Pilos – Peloponnesin cənubunda Nestorun hökm sürdüyü şəhər.

Pirey – itakalı, Klitin oğlu.

Pirifleqeton – Aixeronta tökülen yeraltı dünya çaylarından biri.

Pirifoy – ləpiflərin hökməti. Onun Laodamiya ilə toyunda kentavrular ləpif qızları üzərində atılır, bu hadisə ləpiflərlə kentavrular arasında vuruşmanın başlanmasına səbəb olur.

Pisandr – Poliktorun oğlu, Penelopa namizədlerindən biri.

Pisistrat – Nestorun kiçik oğlu.

Piyeriya – Makedoniyada bir vilayət.

Pleyadlar və ya **Pleyados** – 1) Qədim yunan əsatirində Atlantin yeddi qızı; anaları Pleyonadir. Bu yeddi bacı öldükdən sonra Zevsin emri ilə göydə bürc kimi yaşayırlar. Revayətə görə onlar dərd olindən özlərini öldürmüsələr. 2) Altı iri, iki yüz xırda ulduzdan ibaret ulduz topası.

Polib – yüzqapılı Fiv sakini.

Polib – feak, kos ustası.

Polib – Penelopa məftunu Yevrimaxın atası.

Polib – Penelopa məftunlarında biri.

Polidamna – misrlı Fonun arvadı.

Polidevk – Zevla Ledanın oğlu. Yelenanın doğma, Kastor və Klitemnestranın ögey qardaşı.

Polifem – Poseydonla Foos adlı perinin oğlu, Odisseyin kor etdiyi taygöz. **Polikasta** – Nestorun qızı.

Poliktor – İtakın qardaşı, itakalıların ulu babası.

Poliktor – Penelopa məftunlarından Pisandrin atası.

Polipemon – Odisseyin uydurma atası Afeydantın atası.

Polit – Odisseyin yol yoldaşlarından biri.

Politers – Penelopa məftunu Ktesinin atası.

Poseydon – Kron ilə Reyanın oğlu, Zevin və Aidin qardaşı, dənizlər allahı. Troya müharibəsində o, akeylilərin tərəfini saxlayırmış. Müharibədən sonra Poseydon Odisseyi addım-addım izləyərək gözü tökülen oğlu Polifemin qisasını almaq isteyirmiş.

Priam – Laomedontun oğlu, Troyanın çarı.

Prokrida – Afinanın əfsanəvi çarı Yerexteyanın qızı, Kefalın arvadı. Uzunmüddətli səfərə getmiş Kefal bir gün qonaq kimi evinə qayıdır. Prokrida gələn qonaqlar sevişərək ərinə xeyanət etməyə hazırlaşır. Məsəlenin üstü

açılır. Bir gün de er-arvad ova gedirler. Prokrida Kefali vəhşi heyvan zənn edərək vurub öldürür.

Protey – dəniz qocası; geleceyi görmə və şəkildən şəkər düşmə qabiliyyətinə malik dəniz allahı.

Psiriya – Xios adası yaxınlığında adacığ.

Radaman – Zevslə Yevropanın oğlu, Minosun qardaşı, Ölümündən sonra allahlar ona Elisiyada yaşamaq və qardaşı Minos kimi ölüleri mühakimə etmek hüququ vermişler.

Salmoney – Eolun oğlu, Sizifin qardaşı, Tironun atasıdır. O da Zevs kimi şimşək çaxdırıb, ildirün yağıdına bilirmiş; buna görə də Zevs tərəfindən öldürülmüşdür.

Sxeriya – feaklərm yaşadığı efsanevi ada.

Sidon – Finikiyada şəhər.

Sidoniya – Finikiya.

Sikaniya – Siciliya.

Sintilər – Lemnosda yaşayan qəbilə.

Sirenlər – efsanəvi qadın başlı quşlar. Onlar öz adalarının yanından öten gəmi adamlarını gözəl nəgmələri ilə şirnikdirib adaya cəlb edir, sonra məhv eləyirlər.

Siriya – Yevmeyin vətəni, efsanəvi ada.

Sizif – Eolun oğlu; Korinfin banisi və hökməndər. Tantal kimi o da allahların sırrını insanlara açmış, buna görə öldükdən sonra böyük bir daşın təpəsinə qaldırmağa məhkum edilmişdir. Hər dəfə zirvəyə qaldırılan daş geri diyirlənir. "Sizin zəhmeti" zərbə-mesəl kimi işlənir; ağır və nəticəsiz zəhmət menasındadır.

Skiros – Egey dənizində ada.

Solim dağları – Kiçik Asiyada solim qəbiləsinin yaşadığı ərazidə imiş, lakin bu dağların yeri naməlumdur.

Sparta – Melelayın hökməndər olduğu Lakonikanın baş şəhəri.

Ssilla – onikiayaqlı, altı köpek başlı qorxunc donuz heyvanı.

Stiks – Yeraltı dünyasının çayalarından biri.

Suni – Attikanın cənubunda Afina şəhərinin şərqində burun.

Tafos və ya Taf – İoni dənizində Akarnaniya sahilində yaxın ada.

Talant – qədim Yunanıstanda çəki vahidi

Tantal – Zevsin oğlu, Sipil (Friqiya) şəhərinin hökməndər. Allahlarla yaxın əlaqəsi olub, onların bir çox ziyafətlərində iştirak edirmiş. O, allahların yeməyi olan nektar və amvrosiya oğurlamaq kimi Zevsin xoşuna gəlməyən bir sira nəhayət işlər görmüş, Sizif kimi allahların sırlarını faş etmişdir. Zevs onun bütün cinayetlerini bağışlamışdır. Nəhayət o, allahların her şeyi bildiklorinə şübhə edərək öz oğlu Pelopsun ətini qonaqlıqda onlara

yedirdərək imtahana çəkmək istəmişdir. Bu cinayetine görə Zevs onu Cəhənnəmə ataraq əbədi azığa, susuzluğa və başının üstündən asılmış qayamın altında qalmış qorxusuna məhkum etmişdir.

Tayqet dağları – Lakonikada sıra dağlar.

Telam – Taygözlərin gelecekdən xəbər verənisi.

Telamon – Eakun oğlu, Peleyin qardaşı, Ayaksın və Tevkrin atası, Salamin adası hökməndər, Kalidon şikarında və arqonavtlar sefərində iştirak etmişdir.

Telemax – Odisseylə Penelopanın oğlu.

Telef – Yevripilin atası, misirli əsir, axeylərin Troyaya yürüşündə sükançı.

Telepil – lestriqonların baş şəhəri.

Temesa – İtaliyada şəhər.

Tenedos – Egey dənizində, Troya yaxınlığında ada.

Terpi – müğənni Feminin atası.

Tezey – Afina çarı Egeyin oğlu, çox-çox hünərlər göstermiş misilsiz qəhrəman Herakl ile birlikdə amazonkalarla mübarizə aparmış, arqonavtlar sefərində, Kalidon şikarında iştirak etmişdir. Onu en çox məşhurlaşdırıran yarı insan, yarıbuğa Minotər üzərindəki qəlebəsidir. Minotavr Minosun arvadı Pasifayanın buğa ilə cütleşməsindən törəmişdir. Afinalılar hər il Minotavr yemləmək üçün Kritə yeddi oğlan, yeddi qız gatırmalı idilər. Minotavr elə bir labirində yaşayırmış ki, heç kəs oradan geri qayıda bilmirmiş. Tezey Minotavrı öldürüb Minosun qızı Ariadnanın verdiyi sapın köməyilə qayıdış yolunu taparaq Kritdən qaçmışdır. Atası Egeyin ölümündən sonra Afinanın hökməndər Tezey olmuşdur.

Tidey – Arqos hökməndər, Kalidon çarı Oynevin oğlu. "İliada"nın ən görkəmli qəhrəmanlarından biri olan Diomedin atası.

Tindarey – Spartanın çarı, Ledanın ari, Klitemnestranın və Kastorun atası.

Tiresi – fivli qoca, kor falçı. Edipin töretdiyi cinayeti o ifşa edir.

Tiro – Salmoneyin qızı, Krefeyin arvadı, Krefeydən – Eson, Feret və Amifaon, Poseydondan – əkiz Peliy və Neley adlı oğulları olmuşdur.

Titiy – Yerin oğlu, titan, ilahə Letoya sataşlığı üçün Apollon və Artemida tərəfindən öldürülmüşdür və yeraltı dünyada əbədi əzaba məhkum edilmişdir; o, yerdə uzanmış və iki çalağan onun qara ciyərini didirlər.

Titon – Priamın qardaşı, çox gözəl olduğundan ilahə Eos onu oğurlayaraq evlənmışdır. Bu izdivacdən efiopluların çarı Memnon doğulmuşdur. Eosun xahişi ilə allahlar Tifona olməzlik bəş etmişlər.

Trinakriya – Heliosun malları otlayan efsanevi ada. Bezen onun Siciliya olduğunu deyirlər.

Troya və ya Ilion – Kiçik Asiya şəhəri. Skamandr çayı düzənlinin yaxınlığında yerləşir. Priam çarlığıdır. Parisin qaçırdığı Yelenəni geri qaytarmaq üçün axey qoşunları Troyaya axın edir. Onillik mühəsirədən sonra şəhər fəth edilir və yandırılır.

Troya atı – Yepey haqqındaki məlumatata bax.

Yason – Kolxidaya yollanın arqonavtların başçısı. Medeyanın kömeyilə o, qızıl yunu elə keçirmiştir. O, Medeya ilə evlənir. Lakin sonra da atır. Medeya ondan intiqam almaq məqsədilə həm Yasonun sevgilisini, həm də ondan olan iki uşağıni mehv edir.

Yazion – Demetranın oynaşı. Zevs qışqanaraq onu öldürmüştür.

Yexeney – feakların ağsaqqalı və məsləhətçisi.

Yexet – Epir və ya Apir hökmətləri.

Yeqipti – qoca itakalı, Odisseyin yol yoldaşı Antifin atası. Taygöz Polifem mağarada yediyi itakalılardan biri də Antif idi.

Yelena – anası Sparta çarı Tindareyin arvadı Leda, atası Zevsdir. Elladanın en gözəl qadını, Menelayin arvadı. Paris bir münsif kimi Afroditanı ilahələr içərisində en gözəl adlandırdığı üçün ilahə də Yelenəni ona verməyi vəd edir. Paris Spartaya yollanır; Menelay evdə olmayanda Yelenəni dile tutub onunla qaçır. Bu ehtivalatdan xəber tutan Menelay bütün yunan qəhrəmanlarını köməyə çağırır. Menelayın qardaşı Aqamemnon sərkərdəliyi altında axeylilerin böyük destələri Troya üzərinə yürüş edirlər. Müharibə on il davam edir, nəhayət, axeylilerin qəlebəsi ilə bitir. Menelay Yelena ilə 7 il yollarda cürcüb macəralar keçirib, 8-ci il galib Spartaya çıxır.

Yelpenor – Odisseyin yol yoldaşlarından Sirseyanın evinin damından serxış halda düşmek istərkən yuxılıb ölmüşdür.

Yepey – axeyli qəhrəmanlardan biri, Afinanın köməyi ilə nəhəng taxta atı düzəldən. Həmin taxta atının qarnında ən cəsareti qəhrəmanlar gizlənir. Yerdə qalan axeyliler qəlebedən el üzümüs kimi gemilərə dolmuş dənizdə gözdən itirilərlər. Heyrətə düşmüş troyalılar taxta atı qənimat kimi qalanın içini aparırlar. Bu yolla düşmən qalasına soxulmuş axeyliler gecə atın qarnından çıxaraq darvazaları açıb axeyliliyi içəri buraxırlar. Beləliklə, Troya fəth olunur.

Yeperit – Odisseyin uydurma adı.

Yerextey – Yer oğlu. Afinanın əfsanəvi çarı.

Yerimanf – Arkadiyada dağ.

Yerembler – Homerin dediyinə görə Finikiya yaxınlığında yaşamış əfsanəvi xalqdır. Bu haqda heç bir tarixi məlumat yoxdur.

Yevbeya və ya Evbeya – Egey dənizində materik yaxınlığında böyük ada.

Yevmel – Fessaliyalı, Admetin oğlu, Penelopanın bacısı İfti manın eri, "İliada"nın görkəmli qəhrəmanlarından biri.

Yevr – şərq küləyi.

Yevrial – feak gənclərindən biri.

Yevridika – Nestorun arvadı.

Yevrikleya – Telemaxin süd anası ve müreibisi.

Yevriloх – Odisseyin yol yoldaşlarından.

Yevrimax – Polib oğlu, Penelopa pərəstişkarları başçılarından biri

Yevrimedont – nəhənglər hökmətləri.

Yevrimedus – Navsikayanın kənizi, qoca qarı.

Yevrinom – Yeqiptinin oğlu, Penelopa pərəstişkarlarından biri.

Yevrinoma – Odisseyin evində qoca açaçı.

Yevripil – atası Telef, anası Astioxadır. Priamın bacısı oğladur. Mühəribənin axırında troyalılara köməyə gəlmiş və Neoptolem tərefindən öldürülmüşdür.

Yevrit – Exaliya şəherinin hökməti, məşhur oxatan və bu işi Heraklia öyrədən. O, lovğalanaraq Apollonun özünü oxatma yarışına çağırılmış və Apollon tərefindən öldürülmüşdür. Yevritin məşhur yayı oğlu İfitə qalmışdı. O da həmin yayı Odisseyə bağlamışdı.

Yevrition – Lapiflərin çarı Pirifoya Laodamiyanın toyunda iştirak etmiş kentavrın adı. Şərabdan sərxoşlaşmış kentavrlar lapif qızları üzərinə atılmış, bunu görən lapiflər kentavrlarla qızğın döyüşə girmişlər.

Volopas – Böyük ayı bürcü yaxınlığında (Arktos) bürc.

Zakinf – İoni dənizində ada. İtaka və Zam adalarından cənubda.

Zam – İoni dənizində, Akarnaniyanın cənubunda ada.

Zef – Zevsle Antiopanın oğlu, Amfionun əkiz qardaşı, Aedanın eri.

Zefir – Qərb küləyi.

Zevs – Kronla Reyanın oğlu. Yunanların baş allahu. Göy, ildırım və göy gurultusu tanrısı.

KİTABIN İÇİNDƏKİLƏR

<i>Ön söz</i>	4
Birinci nəğmə	13
İkinci nəğmə	27
Üçüncü nəğmə	41
Dördüncü nəğmə	57
Beşinci nəğmə	81
Altıncı nəğmə	97
Yedinci nəğmə	107
Səkkizinci nəğmə	117
Doqquzuncu nəğmə	135
Onuncu nəğmə	151
On birinci nəğmə	169
On ikinci nəğmə	187
On üçüncü nəğmə	201
On dördüncü nəğmə	215
On beşinci nəğmə	231
On altıncı nəğmə	247
On yedinci nəğmə	261
On sekizinci nəğmə	279
On doqquzuncu nəğmə	293
İyirminci nəğmə	311
İyirmi birinci nəğmə	323
İyirmi ikinci nəğmə	337
İyirmi üçüncü nəğmə	353
İyirmi dördüncü nəğmə	365
<i>Izahlar</i>	380
<i>Əsatiri və coğrafi adlar lügəti</i>	394

HOMER

ODİSSEYA

“ÖNDƏR NƏŞRİYYAT”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Gülaliev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Emil Məmmədov</i>
Korrektor:	<i>Ceyran Abbasova</i>

Yığılmışa verilmişdir 20.05.2004. Çapa imzalanmışdır 22.12.2004.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 26. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 216.

Kitab “Şərq-Qorb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.